

44
S 47

YUSİF SƏMƏDOĞLU

SEÇİLMİŞ
ƏSƏRLƏRİ

234496

A.Y. Axundov adına
Azerbaycan Mili
Kütüphanesi

“ŞƏRQ-QƏRB”
BAKİ-2005

Bu kitab “Yusif Səmədoğlu. Deyilənlər gəldi başa. Hekayələr və romanlar” (Bakı, XXI-Yeni Nəşrlər Evi, 1999) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

894.3613 - dc 21

AZE

Yusif Səmədoğlu. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005, 320 səh.

Bu kitabda tanınmış yazıçı Yusif Səmədoğlunun məşhur “Qətl günü” romanı və müxtəlif illərdə işiq üzü görmüş hekayələri toplanmışdır.

Yusif Səmədoğlu XX əsr Azərbaycan nəşrinin ən görkəmli simalarındandır. Onun qələmindən çıxmış “Soyuq daş”, “Foto-fantaziya”, “İnce dərəsində yaz çağı”, “Bayati-Şiraz”, “Astana” klassik hekayə örnəkləri olub, psixoloji və ictimai siqəti ilə 1960-70-ci illər nəşrimizin keyfiyyətcə yeniləşməsindən, daha dərin məzmun, daha kamil üslub, daha maraqlı forma axtarışlarından xəbər verirdi.


“Qətl günü” romanı isə yazıçı kimi Yusif Səmədoğlunun da, yeni nəşrimizin de zirvə əseridir. Çağdaş romançılıq axtarışlarının ən uğurlu nəticələrini özündə əks etdirən “Qətl günü” yüksək humanist pafosla yazılan və işıqlı, xoş duyğular oyadan əsərdir. Burada zülmün hər hansı şəklinə qarşı, insan mənliyini tapdalayan, mənəviyyatını əzən zoraklığa qarşı acı bir etiraz var.

ISBN 9952-418-18-0

© “ŞƏRQ-QƏRB”, 2005

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



ÖN SÖZ

Deyirlər ki, Yusif Səmədoğlu az yazıb. Bu doğrudur. Yusifin cəmi-cümlətəni on beş, ya on altı hekayəsi, bir romanı nəşr olunub. Üç tammetrajlı bədii filmin və bir neçə sənədli filmənin ssenari müəllifidir. Daha bir romanının başlanğıcını kompüterdə yaza bilib. Nə yazıq ki, əcəl bu əsəri bitirməyə macal vermədi. Bütün bunları bir kitabda toplamaq olar. Cox gənc yaşlarından yazmağa başlamış, Moskvada Ədəbiyyat İnstитutunda Konstantin Paustovski kimi görkəmli rus nasirinin sinfında təhsil aldığı illərdə ilk qələm təcrübələrini çap etdirmiş və ömrünün altmış üçüncü ilində dünyayla vidalaşmış yazıçı üçün bu azdır. Həqiqətən belədir. Amma, daha böyük bir həqiqət də var: Yusif Səmədoğlu XX əsr Azərbaycan nəşrinin ən görkəmli simalarındandır. "Soyuq daş", "Foto-fantaziya", "İncə dərəsində yaz çığı", "Bayatı-Şiraz", "Astana" klassik hekayə örnəkləridir. "Qətl günü" çağdaş romançılığımızın zirvələrindən, ədəbiyyatımızın şah əsərlərindəndir.

Yusifin bir neçə hekayəsi və "Qətl günü" romanı bu kitabda toplanmışdır. Əgər bura ilk qələm təcrübələrindən olan "Qanlı çörək" hekayəsi, "Yeddi oğul istərəm" və "Səmt küleyi" ədəbi ssenariləri, məqalələri, çıxışları, müsahibələri də daxil edilsəydi, yenə də bir cild alıñardı. Amma bu bir cildin bədii çəkisi bir çox başqa yazıçıların, yaxud özlorini yazıçı hesab edənlərin cild-cild kitablarından, içiñə bolluca su hopdurulmuş qalın-qalın romanlarından ağır gələrdi. Çünkü Yusif həqiqi yazıçı idi. Nadir istədəda malik tekrarsız nasır idi. Yazıb qoþduqları da kəmiyyətcə deyil, keyfiyyətcə Böyük Ədəbiyyatdır.

"Soyuq daş"ın şairanə lirik təhkiyəsi, "Foto-fantaziya"nın sərt realizmi, "Bayatı-Şiraz"ın, "İncə dərəsində yaz çığı"nın həzin, kədərli ovqatı, "Astana"nın psixoloji və ictimai siqleti 60-70-ci illərdə nəşrimizin keyfiyyətcə yeniləşməsindən, daha dərin məzmun, daha kamil üslub, daha maraqlı forma axtarışlarından soraq verirdi. Yusif Səmədoğlunun da, ümumən yeni nəşrimizin də zirvə əsəri – "Qətl günü" romanı oldu. Dildən dilə çevrilən, eldən elə gəzon bu roman Yusif Səmədoğluna Azərbaycandan çox uzaqlarda da geniş şöhrət götərdi. Roman "Azərbaycan" jurnalında dərc edilərkən onun haqqında ilk

resenziyanı mən yazdım. Sonralar istər Azərbaycan tənqidində, istərsə də Moskva mətbuatında, xarici ölkələrdə bu əsər təhlil və təqdir edildi, ekranlaşdırıldı, səhnələşdirildi, mükafatlar qazandı. "Qətl günü" haqqında ətraflı yazdığını üçün burada dediklərimi yenidən təkrar etməyəcəyəm. "Həqiqət günü" adlı məqaləmin yalnız son cümləsini bura köçürürməm: "Mənim fikrimcə, bu romanın meydana çıxması ədəbi fakt çərçivəsində qat-qat böyük əhəmiyyətə malikdir. "Qətl günü" – müasir ədəbiyyatımızın həqiqət günüdür".

Son bir neçə ildə Yusif yeni roman üzərində işlədiyini deyirdi, hətta romana seçdiyi adı da söyləyirdi: "Deyilənlər gəldi başa". Hər dəfə soruşanda: "Romanın necə oldu, haçan bitirirson?" – "İşləyirəm, işləyirəm, ciddi işləyirəm, sağlıq olsun" – deyə qeyri-müəyyən cavab verərdi. Milli Məclisə yanaşı otururduq və iclaslardan birində: "Roman işlədiyimə inanmirdin – dedi və kompyuterdə yazılmış kağızları göstərdi – inandın?". "Ver oxuyum" – dedim. "Bitirim, mütləq verəcəm".

Bitirə bilmədi. Mənə göstərdiyi əlyazmalarına (bilmirəm kompyuterdə yazılmış mətn haqqında "əlyazması" demək olarmı) yeni səhifələr əlavə edilibmi? Bunu da bilmirəm. Hər halda indi 85 səhifəlik bir mətn qarşımdadır. Birinci səhifəsində "Yusif Səmədoğlu. "Deyilənlər gəldi başa"... roman" sözləri yazılıb. Bu mətn mənə çatanda qəribə bir həyəcan hissi keçirdim. Bu hiss səkkiz ay bundan qabaq Yusifin sağalmaz xəstəliyə düşər olduğunu bildiyim vaxt keçirdiyim duyğulara bənzəyirdi. Əlbəttə, canlı insanı, həm də çox yaxın ürək dostunu, həmdəmini qaçılmaz bir qismətlə itirəcəyindən doğan düzülməz ağrını mətnin, əsərin yarımqıq qalmasından duyduğun təəssüf hissiyələ müqayisə etmək olmaz. İnsan insandır, əsər – nə qədər parlaq əsər olsa da, əsər. Ancaq "Yusifin sağalacağına heç bir ümid yoxdur" sözlərini eşidəndə keçirdiyim sarsıntıyla bu mətnin bitirilməmiş və daha heç bir vaxt bitirilməyəcək bir roman olduğunu dərk etdiyim dəqiqliərin kədəri hardaysa eyni nisgilin, eyni dərdin müxtəlif ölçülü, müxtəlif dərcəlili belirləri idi.

Yusif: "Bu romanda son illərin hadisələri haqqında bütün demək istədiklərimi deyəcəm, ürəyimi boşaldacam" deyirdi. Niyyətini nə dərəcədə həyata keçirə bilib, ürəyimi qismən də olsa boşalda bilibmi?

Gecəyarısı romanı bu düşüncələrlə, bu duyğularla oxumağa başladım. Və tez-tez mətni vərəqləyib sonuncu 85-ci səhifəyə nə qədər qaldığını bir də, bir də yoxlayırdım. Əlli səhifə qaldı, otuz səhifə, on

sehifə... Son iki-üç vərəq keçəcək və Yusifin bu yarımcıq qalmış əsəriylə, – yaziçının ömrü əsərləridisə – yarımcıq bitmiş ömrüylə vidalaşacağam. Yusifdən bir də heç yeni söz eşitməyəcəyəm, yaradıcılığının heç bir yeni cəhetini tanımaq sevincim olmayıcaq. Yusif nə demək istəyibse, bu romanda ancaq bu qədər – 85 vərəqlilik bir mətnlə deməyə ecəl aman verib.

Ağözlükə sehifələri bir-bir keçirəm. Yusif istedadına xas olan təfərruat dəqiqliyi, sanki öz gözünlə görürsənmiş kimi təsvir olunmuş və danışqları öz qulağınlı eşidirsənmiş kimi canlandırılmış personajlar, 85-ci ildə başlamış və sonrası görünməmiş sarsıntılarla, ictimai zəlzələlərlə, siyasi tufanlarla, faciələrlə, qanla, göz yaşlarıyla nəticələnmiş hadisələrin ilk hənirtisi, ilk işartilari. Sanki ələmi tarmar edəcək, silib-süpürəcək güclü bir selin hələ çox uzaqlardan eşidilən uğultusudur bu...

Yusifin son əsərlərindəki ("Astana" hekayəsində, "Qətl günü" romanında) mistik motivlər, ümumən yaziçinin mistisizmə, irrealizmə meyli "Deyilənlər gəldi başa" romanının ilk sehifələrindən açıq-aşkar sezilir. Sanki "Qətl günü"ndə Baba Kahadan əsən qara rüzgar indi də gəlib bu yeni romanı, onun iştirakçılarının başının üstündə bir kabus kimi dolaşır.

Romanda Yusif nəşrinə xas olan ikinci bir üslub özəlliyi də var: Bir yandan mətnin mistik, sehirlə-əfsunlu qatı, hal anasıyla ünsiyyətdə olan, yaşı naməlum qeyri-real bir varlıq kimi təsvir edilən lal-kar Səməndərin xətti, hamının "oldü" saylığı, amma hansı irrasional müstəvidəsə diri qalmış insanların sərgüzəştləri, "Sarı hamam" rəmzi ətrafında qruplaşan süjet. O biri yandan da sırf realist boyalarla, canlı psixoloji ayrıntılarla təqdim edilən raykom katibi Cavadov, onun arvadı, sürücüsü və digər etli-qanlı obrazlar...

Təbii ki, roman ilk növbədə müəllifin bədii fantaziyasından, təxəyyülündən doğur, amma yaziçinin real həyatda gördüklerinin, yaşıdıqlarının, duyuqlarının, real təəssüratlarının da bu yaradıcılıq prosesində çox önemli payı var. "Deyilənlər gəldi başa" romanını oxuduqca Yusiflə keçirdiyimiz bəzi günlərin, saatların xatirələri canlanırdı gözlərim qarşısında: Moskva günlərimiz, Dərbənd səfərimiz, Misirə getməyimiz.

Dərbənd çox qədim tarixə malik olmaqla bərabər həm də hansı mənadasa mistik təsir buraxan bir şəhərdir. Narın-qalanın əzəməti,

müasir memarlıq örneklerinin arasında əski qala divarları, çağdaş məhəllələrin içinde birdən-birə qarşına çıxan qəbiristanlıqdakı azman Oğuz qəbirleri və bütün bunlarla bağlı çeşidli əfsanələr, 'sehri əhvalatlar... Dərbədin Qırxlardır qəbiristanlığı, burada başları kəsilmiş qırıx İslam şəhidinin basdırılması haqqında rəvayətər və xüsusi də bu başları kəsilmiş şəhidlərin at belində öz cənazələri yüklenmiş arabanın qarşısında çapa-çapa getmələri haqqında rəvayət Yusifə çox təsir etmişdi. "Romanın başlanğıcını burada tapdım" deyirdi. Doğrudan da, "Deyilənlər gəldi başa" romanının mətnində Dərbənd səfərimizin bəzi təəssüratları öz əksini təpib.

Romanın mistik boyalarla aşılanmış birinci fəsli "Sarı hamam" adlanır. Bu fəsil bitirilmişdir. "Luksor" adlanan ikinci fəsil isə yarımcıq qalmışdır. Romanın yazılmış mətni məhz burda qırılır. Əserin birinci fəslində lal-kar və yarımistik bir obraz kimi təqdim olunan Uçqunlu Səməndər "Luksor" fəslində tamam başqa qiyafədə görünür. Nə laldır, nə kar, kənddə deyil, şəhərdə yaşayır. Moskvaya gəlib oradan Misirə uçmağa hazırlaşır. "Luksor" fəslindəki Səməndərlə "Sarı hamam"dakı adaşının nə əlaqəsi var? Bunlar eyni ya ayrı-ayrı adamlardır? Bəlkə müəllif fantaziyasıyla bu iki (yaxud bir) Səməndər nə şəkildəsə bir-birini tamamlayırmış. Daha heç vaxt bunları bilməyəcəyik. Çünkü Yusif son romanının bütün memarlıq planını, süjet ardıcılığını, bədii və fəlsəfi niyyətini öz beynində qəbər apardı. Biz yalnız mətnin kağızda həkk olunub qalanlarına qane olmalıdır. "Luksor" fəsli tam realist səpgidə başlayır, amma yadimdadır, Misirdə Yusiflə Luksor şəherinin xarabalıqlarını dolaşarkən, bu qədim insan məskənində fironların heykəlli, sütunla, qala divarlarında əcaib məxluqların təsviri Yusife vaxtilə Dərbənddə gördükərim kimi təsir etmişdi. Və Səməndər Uçqununu Luksora gətirib çıxaran müəllif yəqin personajına orda özünün keçirdiyi hissələri aşılayacaqdı. Nə yaziq, nə yaziq ki, amansız ölüm Yusifi bizdən ayırdı, ədəbiyyatımız başlanğıcı belə maraqlı şəkildə yazılmış dəyərli bir romanın məhrum oldu. Nə etməli? Olacağa çarə yoxdur.

Böyük italyan bəstəkarı Cakomo Puççiniyə həsr olunmuş bir televiziya filmi var. Film belə bir epizodla bitir: Teatr səhnəsində Puççininin son operası oynanır. Birdən hadisələrin gərgin və musiqisinin ən şirin yerində orkestr dirijorun işaretisiyle susur, səhnədəkilər yerlərində donub qalır. Dirijor üzünü tamaşaçı salonuna tutaraq deyir: Partituranın

bu yerində qələm maestro Puççininin əlindən düşmüş, o vəfat etmiş və opera yarımcıq qalmışdır.

Yusifin kompyuterində yarımcıq romanının son – 85-ci səhifəsin-dəki axırıncı cümlə belədir: “Bütün bu bəlalara, ağrıya, zillətə tab götirmiş adama daha bundan sonra Tanrı pisinə heç nə qiymaz”.


Bu yerdə Yusif Səmədoğlu kompyuterində üç nöqtə qoymuş və illərlə beynində, qəlbində gəzdirdiyi son əsərinə daha bir kəlmə də əlavə edə bilməmişdi.

Müdrik insanlardan biri demişdir: ölümsüz işlər görən adamların ölümləri həmişə vaxtsız ölümdür.

Şərəfli, mənah, dolğun və xalqımız, ədəbiyyatımız üçün son dərəcə faydalı bir özür sürmüş Yusif Səmədoğlunu vaxtsız ölüm aramızdan apardı.


Allah sənə rəhmət eləsin Yusif, qəbrin nurla dolsun!

ANAR
13 dekabr 1998



Qətl günü

ROMAN



Gözümün ağı-qarası iki qızıma – Mehribana ve Humaya

– Yolun haradır, qardaş!

– Son mənzilədir, bacım.

(Bir xəstənin qulağına gələn səslərdən)

Dərd də azar kimi gələndə batmanla gəlir.

Hələ ulduzlar təkəmseyrəkdi – boz səmada bozumtul işiq vardi, gah oləziyirdi, elə bil, sönmək isteyirdi, gah da par-par parıldamağa başlayırdı. Külek hələ esmirdi, herdən qoşa vələsin kəlləsində ləpə-döyənin səsinə bənzər bir səs qopurdu, deyirdin, yaxınlıqda dəniz var, amma bu səsdən adam diksinirdi. Burada kim vardısa, bilirdi ki, çox-çox uzaqlarda, hardasa dünyanın o başında bir külək yatağından baş qaldırır, Baba Kahanın zülmətində gərnəşir, ordan çıxıb, ağır-ağır, sürünen-sürünə, batman ləngəri ilə torpaqda dərin şırımlar açırdı, daş-qayanın gövdəsində uğultu sala-sala bu başibələli dünyaya meydan oxumağa hazırlaşırdı. Burada kim vardısa, hələ çox-çox uzaqlarda həmleyə hazırlaşan küləyin qarğışını eşidirdi: ay ikiayaqlı bəndələr, kökünüz kəsilsin sizin!

İnsanlar küləkdən bezmişdi, külek də insanlardan.

Qoşa vələsdən uzaqlarda, dağ döşündən başlanan meşənin seyrəkliyində, ağacların arasında bir qoca canavar qulaqlarını şəkleyib şöngümüşdü. Canavarın selikli burnu iy almışdı – dəmir iy, qan iy. Amma canavar da qorxu içinde idi, ürəyinə nəsə dammışdı, bilirdi ki, ikiayaqlı bəndələrin düşərgə saldıqları yerə bu gün yavuq düşmək olmaz: ordan qarışq səsler gəlirdi, dəmir dəmirə dəyirdi, elə bil, kimsə zindanda çəkic çalırdı, at nallayırdılar nədir, amma bütün bu qarma-qarışq səslərdə vahimə və xəbərdarlıq vardi – nə canavar, nə ayı, heç quş da quşluğu ilə gərək bu gün ora yaxın düşməyeydi, cünki bu gün Baba Kahanın zülmətində nəsə başqa bir əhvalat baş verməli idi – külək bütün aləmin, daşın, torpağın, göylərin, ulduzların qəzəbini canına hopdurmuşdu, dünyanın ikiayaqlılarına hədə göndərirdi: gəlirəm! Gəlirəm ki, haqq-hesab çekəm, gəlirəm ki, görüm bu ikiayaqlı, dəmir libaslı, nizəli-qalxanlı, aylarla su üzü görməyən, kirdən-pasdən sıfətləri qaralıb mis rənginə çalan bu ikiayaqlı şeytanlar niyə belə

qudurublar? Gəlirəm ki, yuxusuz gözlərdəki kinin, hiddətin səbəbindən agah olam, qaysaq bağlamış dodaqların arasından çıxan tüpür-cəkli söyüşlərin mənasını anlayam, bu payız gününün sazağında çiyin-çiyinə verib dayanmış, çadırların həndəvərində oturmuş, yorğunluqdan su qaynatmağa da taqətləri qalmamış, oti çiy-çiy yeyən, sonra qana bulaşmış dodaqlarının seliyini sıfətlərinə yayan ikiayaqlı bəndələr bu bələli dünyadan nə isteyirlər! Gəlirəm ki, düşərgənin lap yaxınlığında meyitləri üst-üstə qalayıb, cürüyən cəsədlərin üfunətini hiss etməyen, döyüş yoldaşlarını basdırmağa belə gücü qalmayan, günəş işığından gizlənən bu ikiayaqlı qanadsız yarasalar nə vaxt qandan doyacaqlar?.. Amma hələ küləyin gəlmeyinə çox vardi. Həm mənzil uzaq idi, həm də arada dağlar, dərələr, ormanlar vardi. Küləyin yolu uzundu.

Canavarın burun pərələri titrəyirdi, heyvan qan iyi almışdı, amma bu iyədə nəsə başqa bir şey vardi: ac heyvanın iştahası küsmüşdü. Tilsimlənmiş kimi yerindən də tərpənə bilmirdi, tükü tökülib nazılmış quyuğunu böyrünə qıṣıb mat-mat ətrafına baxırdı, arxasındaki meşənin qalınlıqlarında uzaq küləyin qopardığı hənirtini dinləyə-dinləyə yadına salmaq istəyirdi ki, görəsən bu qarmaqarışlıq, ancaq tanış səsləri əvvəllər harda və haçan eşitmışdı? Və bu qan iyindən niyə başı gicəllənir?.. Canavar bir də yan-yörəsinə baxdı, ucları saralmış otların arasında vurnuxan dozanqurduları gördü, bir də bir əqrəb cəsədi gördü. Dozanqurdular əqrəbin qarnına daraşmışdilar. Canavar yadına nəsə yaxşı bir şey salmaq istədi. Yeddi günbatan əvvəl, sinəsindən yaranmış, torpağın üstündə çapalayan turacı xatırladı... Oxqay! Xudaya, necə ləzzətən quşu parçalayıb yemişdi: qorxusuz, çənəsinə güc verəverə, arxayın-arxayın. Çünkü yeddi günbatan əvvəl bu böyük meşədə, deyəsən, canavardan savayı bir Allah heyvanı qalmamışdı – arılar, çäqqallar, cavan canavarlar dəmir libəsi ikiayaqlı bəndələr bu tərəflərdə məskən salandan sonra meşəni tərk etmişdilər. Düşərgənin yaxınlığında bu payız axşamı saralıb-qızaran meşədə indi, deyəsən, elə bu qoca canavar qalmışdı. Meşənin bu gün yeganə ağası bu canavar idi. Baba Kahadan gelən xəberdarlıq olmasaydı – canavar tez-tez uzaqdakı vələsin kəlləsinə qorxa-qorxa baxırdı – arxasındaki meşədə vahiməli hənirti eşitməsəydi, beləcə, burda oturub, ordan-burdan fikirləşərdi: bəlkə, Allahın yazığı gəlib, bilmək olmaz bu dönyanın işlərini, bir dənə də turac ona yetirədi. Canavara nə lazımdı ki?..

Heftedə birçə kərə qarın dolusu yemək və can rahatlığı. Qarın ac olanda can rahatlığı da olmur. Bu sarıdan ikiayaqlıların baxtı gətirib: ac olanda bir-birilərinə şirin nağıllar danışırlar. Ələlxüsus, onların padşahları – ariq, çolimsız, gözlərindən əqrəb kini yağan, dişləri cărümüz kişi zərli-naxışlı xələtinə bürünüb çadırından çıxanda ac sərbazlarına elə gözəl-gözəl və şirin sözələr deyir ki! Səbir edin, qarnımız ac olsa da, başımız üzərində Allah var, əməllərimiz haqdır, bu son mərhələni də keçək, yeməyiniz o qədər bol olacaq ki, o qədər yeyəcəksiniz ki, lap kişilikdən düşənə qədər. Ətiniz bol olacaq, libaslarınız zərli-baftalı, dönyanın ən gözəl qadınlarını ayaqlarınız altına atacam!.. Doğrudan, bu ikiayaqlılarda sehrlə bir hikmət var: şirin söz eşidəndə qarınları doyur, daha acliqdan şikayət eləmirlər. Bir yere yiğişib, padşahları dövroyə alıb qışqırırlar: eşq olsun, eşq olsun! Sonra diz üstə çöküb gözögörünməzə yalvarırlar: xudaya, sən bizim ömrümüzdən kəsib hökmədarın ömrünü cala!..

Canavar yene dozanqurdulara tərəf baxdı. Həşəratlar sevincdən göyün yeddinci qatında idilər, qarınlarını doldurmaqla məşguldurlar. Canavarın beyninə birdən qəfil bir fikir gəldi: görəsən, əqrəb özü ölüb, ya dozanqurdular onun axırına çıxıblar?.. Çünkü belə zamanda nə desən olar. Bu qəfil fikirdən bədəni ürpəşdi, dik qulaqları əyilib sallandı. Bir yandan da meşədəki hənirti. Burnuna dolan bu qəribə qan iyi də o biri yandan.

Göyün bozumtul işaretisi artmışdı, ulduzların da sayı elə bil çoxalmışdı. Hərosi bir alma boyda idi. Hardansa topa-topa, əcaib-əcaib – baxanda zəhm yarılırdı – buludlar axışıb gəlirdi, əjdaha karvanı kimi, əqrəb qatarı kimi. Ulduzların altından, çox-çox aşağıdan burula-burula günbatana doğru axırdılar. Quşlar da kırımışdı. Axşam qaranlığına lap az qalırdı. Havadan yenə dəmir və qan iyi gəlirdi...

Düşərgədə tonqalları alışdırmağa başlamışdılar. Bir-ikisinin ətrafına at təzəyi yiğilmişdi: qaranlıq çökəndən sonra tonqallara atacaqdılar. Payız olmasına baxmayaraq, burda at milçeyi boyda qara ağaçqanad əlindən tərpənmək olmurdu.

Nizəli-qalxanlı adamlar ikibir-üçbir geniş düşərgənin müxtəlif səmtlərindən tonqallara sarı gəlirdilər, yaxınlaşıb dururdular, uzaqlardakı hənirti-xışltını dinləyirdilər. Bu nizəli-qalxanlı adamlar dönyanın bütün məşəqqətlərinə dözməyə hazırlıdılar: ağaçqanada, at milçeyinə, ilana-əqrəbə – nə olur olsun, “uf” da deməzdilər. Bircə o

külek əsməyəydi. Keçən dəfə, iki il bundan əqdəm, həmin bu yerdə düşərgə salıb yürüşə hazırlaşanda Baba Kahadakı külək güc yığıb-yığıb bura şığımışdı – ilahi, özün kömək ol, ilahi, bu müsibətdən yaxşı bəndələrini özün hifz ele! Şığımışdı – qəfil ildirim kimi, yanar dağ püşkütüsü kimi, arxadan kürəyin ortasına sancılan nizə ağrısı kimi şığımışdı, havanı qamçılıaya-qamçılıaya, qantarğaları gəmirib ağızı köpüklenən atları şahə qaldıra-qaldıra, zəlzələ uğultusu ilə, torpaqda açdığı dərin şırımlarda sərbazları yaraqlı-yasaqlı basdırı-basdırı və göydə uçan quşların qanadlarını qırı-qırı şığımışdı. O zaman baş münəccim hökmədarın çadırında, dəvə yunundan toxunmuş kilimin üstündə diz üstə çöküb, başını yerə vura-vura çığırımdı: "Hökmədar, əmr et, əmr et, ordu geri qayıtsın, tanrıının bizi qəzəbi tutub!" Hökmədar, qorxudan gözleri bərəlmış, dişleri bir-birinə dəyən münəccimi belə görəndə özü vahiməyə düşmüştü. Hələ üstəlik çadırın küləyin həmlələrinə çox davam gətirə bilməyəcəyindən qorxub, təlaş içində eşiye çıxmışdı, çıxan kimi də yixilmasın deyə, iri bir ağacın gövdəsinən bərk-bərk yapışmışdı. Hələ ayaq üstə durmağa tutarı qalmış bir neçə sərbaz hökmədarı bu vəziyyətdə görüb, tez onu dövrəyə almışdı. Hökmədar, gözləri qarşısında açılan mənzərəyə baxa-baxa ucadan çığırımdı: "Bu, tanrıının qəzəbi deyil, şeytanın əməlidir!" Amma dediyini nə özü eşitmışdı, nə də onu dövrəyə alıb dayanmış sərbazları... Çox sonra, gecənin zil qaranlığı düşərgəni görünməz edəndən sonra, külək gücdən düşüb Baba Kahadakı yatağına çekiləndən sonra, tələm-tələsik yenidən qalanmış tonqalların işığında qıç olub bir-birinə qarışmış adam və at cəsədləri görmüşdü. Atların da, adamların da ağızından yaşıl köpük axırdı, atların da, adamların da gözləri açıq qalmışdı və hər gözdə alma boyda bir ulduzun əksi parlayıb yanındı. Göydə isə bircə ulduz da qalmamışdı. Münəccim yerə yixilib hökmədarın ayaqlarını qucaqlamışdı, hönkür-hönkür ağlamışdı.

Dərd də azar kimi gələndə batmanla gəlir, bacım!..

Hökmədarın çadırından cüssəli bir sərbaz çıxdı, keşikçilərdən birinə nəsə dedi. Keşikçi yerində tərpənib başqa bir çadırə sarı yönəldi. İçəri keçdi. Bir azdan düşərgəyə səs yayıldı ki, hökmədar çırməyə hazırlaşır. Xacə Ənvəri yatağından qaldırdılar.

İki iri tonqalın odunu hazırlandı. Nizəli-qalxanlı adamlardan iki dəstə ayrıldı, hər dəstədə on nəfər. Hər dəstə düşərgənin ayağından, taxıl və sursat saxlanan yerdən sürüyə-sürüyə bir çən getirib,

tonqalların üzərinə qaldırdı, torpağa basdırılmış dayaqların iri dəmir qarmaqlarına keçirdi. Sonra su daşındı, çənlər doldu, tonqallara od vuruldu. Quru odunlar, od intizarında imiş kimi, birdən alışdı, od, iki nəhəng əjdaha dili təki qıvrıla-qıvrıla yuxarı qalxıb, çənlərin altını yaladı... Bir azdan su qaynayaqdı, su qaynayandan sonra onu mis parçalarla hökmədarların çadırına daşıyacaqdılar, orada üçüncü çəni qaynar su ilə dolduracaqdılar. Daha sonra çadırda bir hökmədar qala-caqdı, bir də xacə Ənvər. Hökmədarın eybindən hamının xəberi olsa da, özü, çımmek mərasimi zamanı çadırda ancaq xacə Ənvəri saxlayırdı. Əvvəla, ona görə ki, xacə Ənvər onu çızmışdır, ikinci də, isti suya girəndən sonra, bədəninin axtalanmış yerindən qopan ağrıya bəzən dözə bilmədiyi üçün sizildamağa başlayırdı. Hökmədar istəmirdi ki, xacə Ənvərdən savayı bir Allah bəndəsi onun bu halını görsün. Canı lap bərk ağrıyanda, ağrı iki paçاسının arasından fəqərə sütunu boyu yuxarı qalxıb bütün bədənini çulgalayanda, hökmədar, xacə Ənvərin yanında göz yaşlarını axıtmaqdan da çəkinmirdi. Onda xacə Ənvər hökmədara təsəlli verməyə başlayırdı. İllər boyu davam edən bu mərasim, qoca və vəfali nökərin təsəllisi ya bu sözlerle başlayırdı, ya qurtarırdı: "Adil hökmədar, müsəlman aliminin yarısı axtadır, ürəyinə təpər ver. Bu, bəla deyil, bu böyük xoşbəxtlikdir ki, ulu tanrı sənnən mənə bəxş edib. Ürəyinə təpər ver, başına dönüm!" Hökmədar, damarları qabarmış, çalın-çarpaz ariq əzələləri görünən qolunu qaynar suya salıb iki paçاسının arasına aparırdı, kiçilib ələgəlməz olmuş kişiliyini tapıb bərk-bərk sixırdı – elə bil ağrını orda saxlamaq, boğub susdurmaq isteyirdi. Xacə Ənvər isə ayaqları altındakı iri teştin içindən saray loğmanının minbir ətirli otdan, çıçəkdən hazırladığı köpükli mayedən ovuc-ovuc götürüb hökmədarın bədənинə yaxırdı, sonra baş barmaqlarına güc verib, polad təkin bərkimis əzələlərin quluncunu qırı-qırı özü ləzzətlə "oxqay" deyirdi.

Kimdirse, yaman deyib, atalar sözünə oxşayır: azar batmanla gələr, misqalla çıxar. Hə, düzdür, atalar sözüdür, Əbü'lqasimın toplaşlığı kitabda da var. Arvadın başı açılan kimi deyim ona, o kitabı versin mənə, yenə baxım. Yaxşı sözlər var orda. Hələ mətbəxdədir,

mənə – yeni pəncərəsinə yaşıl pərdə çəkilmiş bu kiçik yataq otağında iki aydan çox tir-tap uzanıb qalmış xəstəyə – şalfeydən qarqara üçün dəm hazırlayırdı. Srağagün gələn həkimin göstərişi idi. Xəstə ağır oldu, yüngül oldu, təfavüti yoxdur, elə xəstədir. Evin əmin-amanlığını pozur, illərlə yaranıb, yoluna düşüb bərkimiş ailə qanun-qaydalarına, intellektuallar demişkən, dissonans getirir, arvad-uşaq məcbur olur özünü xəstənin həyat tərzinə uyğunlaşdırır. Əger uşaqlar əvvəller gecə ikiyə kimi maqnitofona qulaq asırdılarsa, indi uzağı saat on ikidə söndürməyə məcburdurlar. Qonşu, misal üçün, yuxarı mərtəbədən enib, günaşırı rəfiqəsinə zəng edirdisə, indi daha tez-tez gəlmir, herdən gəlir. Gələndə də yüz dəfə üzrxahlıq eleyir, deyir vacib zəngim var, yoxsa zəhmət verməzdim və ilaxır. Vacib söz də bundan ibarət olur ki, (mən yataq otağından apaydın eşidirəm) bu endamlı, yaşı otuzu haqlamış üç uşaq anası və bir də ər sahibi dəstəyi götürüb nömrəni yığan kimi soruşur:

– Evdəsən!.. Mən də... Yaxşı... Zavtra kak vseqda. Xoroşmok?

Neçə dəfə arvada demişəm ki, onu bacar, diplomatik yollarla evə buraxma. Çünkü çox mötbəber mənbələrdən aldığım məlumatə görə, bu üç uşaq anasının cavanca, bigiburma bir oynaşı var, hardasa yaxşı yerdə işləyir, qonşu da, Xırda bacı bizi gələndə ona zəng vurur ki, həm yoxlasın evdədir ya yox, həm də danışınlar ki, harda və haçan görüşəcəklər. "Xoroşmok" da məlum məsələdir ki, "xoroşo" deməkdir, intəhası, Xırda bacı bu sözə "mok" artırmaqla, necə deyərlər, cananla bir növ zarafat eleyir. Özü də elə bilir heç kəsin heç nədən xəbəri yoxdur. Daha demir ki, ayağısürüşkənliliklə oğurluğun qırx günlük ömrü var. Deyəsən, bu kəlam da Əbülfəsənin kitabında var. Yox, bu, orda yoxdur... Bizim arvadı başa düşə bilmirəm. Həmişə Xırda bacı bizdən gedəndən sonra mən əsəbileşib özündən çıxanda deyir, a kişi, sənə nə! Mən ki, zəng eləmirəm... Sonra birdən-birə keçirdi (varam arvadların belə qəfil mətləbi dəyişdirmək bacarıqlarına) ayrı sözə: yenə pendir tapılmır, bilmirəm səhər uşaqlar məktəbə gedəndə onlara nə verəcəyəm. Mənim də yadıma uşaq vaxtı məktəbdə ponçık yeməyim düşürdü. Uşaqlardan birini çağırıb soruşturdu: "A bala, məktəbinizdə bufet var?" "Var". "Bəs ponçık satırlar?" "Ponçık nədi?" "Biy?! Xamırdan girdə shəydi, içində də pavidla. Satırlar?" "Yox". Başlayırdım maarif nazirindən tutmuş məktəb direktoruna kimi bircə-bircə hamının qarasına söylenməyə...

Nə isə, uşaqlar yatırıldı, biz də arvadla mətbəxə keçib, təzədəm çaydan içə-içə, ordan-burdan mirt vura-vura məktəbdə ponçık yediyimiz günləri yadımıza salırdıq.

İlahi, göresən, mən bir də öz ayaqlarımıla bizim balaca mətbəxə gedə biləcəyəmmi?

Bu kiçik yataq otağında dava-dərman iyindən sağlam adamı baş-gicəllənməsi tutu bilərdi. O ki qala xəstəni. Adam da iki ay yorğan-döşəkdə yatar? Niyə yatmaz, ləp canın da alar. Sən fələk deyənə bax. Cəmi onca gün bundan qabaq bu zəhrimər iyi otaqdan yox eleməkdən ötrü pəncərənin balaca nəfəsləyini açmaq kifayət idi. Berqman məzuniyyətdən qayıdış onlara gələndən sonra bu balaca nəfəslək də, elə bil, ömürlük bağlandı. Gəlib evdəkilərə "çalışın, soyuğa verməyin" deməsiylə qapı-pəncərələrin hökmünü oxudu. Bircə metbəxin pəncərəsini herdən azacıq açırdılar ki, bişmiş iyi eşiyo çıxın, xəstənin ürəyi bulanmasın. Amma mənə elə gelir ki, indi pəncərələrin hamısını taybatay açsalar da, bura metrolarda işləyən güclü hava kompressoru qoysalar da, bu iy bir yana gedəsi deyil: dərman iyi otağın havasına və divarlarına ömürlük hopmuşdu. Evə kim gəlirdiə üz-gözünü turşudurdu, başını bulayırdı. Düzdür, yad adam olanda əvvəl-əvvəl narazılığını bildirmirdi, xəstəyə baş çəkib gedəndə dəhlizdə evin xanımına dönə-dönə deyirdi ki, sağlam adamı bu otağa salsan azara tutular, elə xəstəni sağalmağa qoymayan bu ağır havadır, canım, nəfəs almaq olmur ki! Və ilaxır bu kimi sözər. Evin xanımı da, yataq otağindakı xəstə də bu sözərə öyrəncəli idilər, azından yüz dəfə eşitmİŞDİLƏR. Eve gələn-gələn bu mövzunu müxtəlif variasiyalarda sadalayırdı. Əvvəller, heç olmasa, təsəlli-filan verən olurdu, təzə dərmanlardan, yeni müalicə üsullarından söhbət açırdı, ədəb-ərkanla xəstənin yanında oturub, bir stəkan da çay içib, dinməz-söyləməz çıxıb gedirdi. Amma indi elə bil bu dərman iyi ucdantutma hamının əsəblərinə toxunurdu, bəzilərinin üzündən gördüm ki, gəldiklərinə peşmandırlar. Arvad demişkən, yaxşı ki, heç olmasa, əlibəs gəlmirdilər. Elə xəstənin özü də, bir növ adətkərdə olmuşdu, qonaq gedən kimi arvadından soruşturdu ki, hərif nə gətirib? Cavablar adətən eyni olurdu: alma, nar, mandarin, nadir hallarda isə, evdə bişmiş yarımkiloluq bankada zoğal, ya da moruq mürəbbəsi. Amma bir dəfə Rəsul müəllim, onun ağrısını alıb, yarım şaqqa qoyun əti gətirmişdi. Əhsən belə qonağa. Buna deyərlər savab iş!..

23/4/96

Mən elə birinci gündən hiss etmişdim ki, qonaqların əksəriyyəti adı xəstəyə baş çəkməyə gəlmirdilər, onlar, filankəs müəllimi yoluxmağa, filankəs müəllimə ürək-dirək verməyə gəlirdilər. Çarpayının yanında, yarımdairevi şəkildə qoyulmuş stullarda oturub hal-əhval tuturdular, cürbəcür məsləhətlər verirdilər, zarafat eleyib məzəli əhvalatlar da danişirdilar ki, xəstənin könlü açılsın. Amma nədənse, gələnlərin səxaveti bir cür olmurdu.

Üç-dörd gün bundan qabaq bir professor gəlmışdi və iki limon gətirmişdi... Canı sağ olsun, məsələ bunda deyil. O qədər danişdi ki! Belə adamların çənəsini gərək tibb institutunda tələbələrə nümayiş etdirəsən, çünki belə çənə heç şübhəsiz, qeyri-adi unikum sayılı bilər və belə çənə, insanın həqiqətən meymundan əmələ gəlməsini sübut edə biləcək ən gözəl və tutarlı dəlildir. Bircə-bircə, xəstənin özündən və arvadından bütün xəstəlik tarixçəsini öyrəndi, qanın, sıdiyin analizi-lərini, rentgenoloğun rəyini, yazılmış dərmanların adını və hansı ölkələrdə düzəldiyini peşəkar həkim marağının ilə soruşub, başını qaşıya-qasıya ən axırda da öz mülahizəsini bildirdi. Dediyindən belə çıxdı ki, bu xəstəlik Yer kürəsində, əsasən Afrikada, buşmenlərin arasında yayılmış xəstəliklərdənir və həmin buşmenlər berqman-zad kimdir, tanımlırlar, şad-xürrəm özləri üçün yaşayırlar. Ancaq mütləq bir şeyə əməl etmək gərəkdir: yatmadan qabaq, müalicə edən həkimin dediyi kimi, qatiq yox, iki dolu qaşiq bal içəsən. Bal da gərək mütləq Kəlbəcərin filan kəndində yaşayan filankəsin balından olsun. İstədim bir soruşum ki, Afrika buşmenləri bəs bu balı hardan tapırlar, Kəlbəcərdən gətirirlərmi – soruştadım, qorxdum professorun xətrinə dəyəm. Çünki professor kəlbəcərlə idi, özü də, əger səhv etmirəmsə, həmin o qeyri-adi bal məskəni sayılan kənddəndi. Dədim, çox müdrik və ağılı məsləhətdir, günü sabahdan mütləq bal məsələsini həyata keçirəcəm, qatığı isə ömür-billah yaxına qoymayacam.

Filankəs müəllimi yoluxmağa gələn belə qonaqlar az deyildi. Ələlxüsus, əvvəller. Amma məsələ burasında idi ki, xəstənin ürəyi istədiyi dostları, tanışları son vaxtlar çox az-az görünürdürlər. Son vaxtlar telefon zənglərinin də arası kəsiilmişdi, daha o biri otaqdan telefonla onun halını xəber alanlara təşəkkür edən arvadının səsini də az-az eşidirdi. Nə isə, səbəbi xəstəyə məlum olmayan bir metamorfoz baş vermişdi: dostlar siqaret tüstüsü kimi yavaş-yavaş yoxa çıxırdılar. Arvadı onun bu sarıdan gileyinə cavab verib deyirdi ki, camaatın işi-

gücü, min bir qayğısı var, həmişə vaxt tapıb gəlmək olmur, bir də, səndə nə elə bir ciddi şey var ki, hamı axışın bura?..

Görəsən bu zəmanədə ciddi xəstəlik nəyə deyirlər?.. Əlbəttə, ilk növbədə xərcəngə. Sonra gəlir infarkt. Daha mən vəbadı, taundu – onları demirəm. Bu azarların bəşəriyyətə meydan oxuması hələ qabaqdadır. Amma xəstəliklər siyahısında ən əsas yerlərdən birini mütləq bir xəstəlik də tutmalıdır. İntehası, bunun tibbi adını hələ heç kəs icad etməyib. Hər xəstə bu azarını ancaq ən yaxın sirdəşinə deyə bilər, özü də piçilti ilə. Ucadan desən, ele bilərlər başına hava gəlib, aparıb salarlar adamı delixanaya. Gərək çox ehtiyatlı olasan, belə azara tutulanda özünü düşmən arxasında işləyən kəşfiyyatçı kimi aparasan. Bu azarın adı – ölülerini yuxuda görmək azarıdır. Ömür tükənəndə, qəfil əcəl qapını ölümün üzünə açanda adam bu azarı tapır. Başlayırsan hər gecə bir əzizini yuxuda görməyə. Nənəni görürsən, özü də həmişəki qara kəlağayında, özü də həmişə ilin axırı çərşənbə axşamı günü. Görürsən ki, tirmə, saçaklı süfrəli stola dirsəklənib oturmuş balaca bir oğlan uşağı şəkərbura bükən qarıya baxır, qarı da ona baxır, ancaq heç biri heç nə demir. Görürsən ki, otaqda ləzzətli bir iy var, eşikdə xəzri əsir, stolun üstündəki səməni rəngbərəng şamların işığında yaşıł alov kimi odlanıb yanır. Nəsə demək isteyirsən, amma dodaqların aralanmış, çünki bilmirsən bu balaca, ariq oğlan uşağı kimdir. Yuxudan qəfil ayılıb, ürəyinin döyüntüsünü dinləyə-dinləyə gözlerini qaranlıq tavana zilləyəndə, birdən yadına düşür ki, həmin o balaca oğlan uşağı sən özünsən, səndən və nənəndən savayı o otaqda heç kəs ola bilməzdi. Sonra fikirləşirsen ki, qırx ilə yaxındır nənəmi yuxuda görmürüm, bəs indi niyə gördüm, görəsən yenə ciyərimdən qan gələcək?.. Öskürək səni tutur, sinən yenə partlamaya düşür, hülqumun boğazından çıxməq istəyir, amma ciyərlərindən qan gəlmir. Yəqin nənəmi yuxuda görmek mənə düşür. Ay nənə, necə deyirdin? “Bala, çörəyi götürəndə heç olmasa bismillah de”. Unutmuşam, ay nənə, haçandır “Bismillah”ı dilimə gətirmirəm... Hansı axmaq deyib ki, kişi ağlamaz! Yaxşı ki, arvad yatır. Nə ürəyimin döyüntüsünü eşidir – öskürməyimə qarşı onda şərti refleks əmələ gəlib, ayılır – nə də gözlerimin yaşardığını görür. Görseydi, yenə deyəcəkdi “psixsən”... Psixlik məsələsində, deyim, arvad tamam haqsızlıq eləyir, nainsaflıq olar: kim qırx yaşıdan sonra, bizim dünyada bəzi-bəzi əhvalatları yavaş-yavaş başa düşüb dərk edəndən sonra, çox demirəm,

müxtəsərcə də olsa, psixlik azarına tutulmur?.. Mən ancaq bir zümrə tanıyıram: o da ibarət olsun sabahın çörək pulu dərdini çəkməyən kalan adamlarından. Qalanlardan kimi dindirsən, əlbəttə, məhz bu nöqtəyi-nəzərdən, kimi balaca sorğu-sualı tutsan, görəcəksən, o söz, rəhmətlik Zülfüqar əmim demişkən, üfləmədi... Mən evvəllər, evvələr deyəndə ki, iki il qabaq, gecə gördüyüüm yuxularımı arvada danışanda o, yamanca əsəbiləşirdi. Çünkü sinamışdı: mən yuxuda bir ölümü gördümmü, sabahı mütləq bir hadisə baş verirdi. Ya arvad trolleybusa minibasabasa düşəndə sumkasını açıb pulunu oğurlayırdılar, ya qaynim avtobusdan enəndə yixilib ayağını burxudurdu, ya da bal-dızımın evdə qaz kolonkası partlayırdı. Bir dəfə iş o yerə gəlib çatdı ki, mən səhər çörək yeyəndə arvadıma gecə yuxuda yenə Zülfüqar əmimi gördüyüüm danişdim, bu söhbətdən düz iki saat sonra rayondan zəng vurub bildirdilər ki, bizim arvadın xalası oğlu maşında avariyyaya düşüb ölüb. O vaxtdan gör neçə vaxtdır, daha mən yuxularımı arvada danışmiram, hətta çalışıram özüm də unudum. Çünkü, vallah, doğrudan, belə şeylərin düşər-düşməzi var. Bir də, xəstələnənə qədər, son vaxtları deyirəm, əməlli yuxu-zad da görmürdüm. Görəndə də çox axmaq şeylər girir yuxuma: bizim tində yayda su satan Aida, hər məməsi bir inək əmcəyi boyda, ya italyan aktrisalarından biri, ya yoldaş Filankəsov, Allah özün saxla, yuxuda da zəhmindən az qalırkı ürəyim partlasın. Şər deməsən xeyir gəlməz. Xəstəliyimin mənə xeyri də bu oldu ki, daha məni tez-tez yoldaş Filankəsovun yanına iclasa-filana çağırımlar. İçirəm dərmanlarımı, yatıram yorğan-döşəyimde. Nə məni çağırırlar, nə də mən onlara zəng vururam. Dünyada görəsən can rahatlığından yaxşı şey ola bilərmi? Rəhmətlik Zülfüqar əmim hələ o vaxt, ayda bir dəfə kənddən bize gəlib, qəlyanını tüstüldə-tüstüldə mənə deyərdi ki, a bala, çalış, tez pensiyaya çıx. Mənim təccübə ona baxdığımı görüb, əlavə eləyirdi: "Qulağın dinc, canın rahat. Nə onların sənnən işi var, nə də sənin onlارın." Kişi rəhmətə gedəndə məni işdən buraxmadılar. Havalardan pis keçirdi, dumanlı-çiskinli günlərdi, mən də fikirləşirdim ki, elə bir tərəfdən getməməyim yaxşı oldu: soyuqlaya bilərdim. Kənd yerində hüzrdə camaat çadırda oturur, bunun küləyi, yağışı, rütubəti var. Zülfüqar əmimin qızına bir telegram vurub, dəfnə gedən qohumlardan biri ile yüz manat da pul göndərdim. Arvad dedi ki, mənimkilər öləndə heç on manat da vermirən. Əvvəl dinmədim. Sonra özümü saxlaya bilməyib dedim, mən öləndə onlar da

verməzler. Üstündən heç on gün keçməmişdi ki, kənddən uzaq qohumum gəldi, orda feldşer işləyirdi. O mənə kişinin ölümünün təfərruatını danışdı, bir qədər bikef oldum və həmin gecə bilmirəm yuxumu gördüm, ya feldşer Mahmudun danışlığı əhvalatı bir də xatırladıımı, dəqiq yadımda deyil, amma səhər yuxudan duranda heç özümdə deyildim.

Camaat kənddə səksəkəli yatıb, səksəkəli dururdu. Bir həftədən çox idi, ucundan tut göye dırman, şırhaşır yağış yağındı. Ağsaqqalın, qarasaqqalın qorxuduğu bu idi ki, Kür vaxtından tez daşmaya. Yağış yağısa da, gündüzlər havada qızdırımlı bürkü olurdu, elə bil torpaqdan indice buğ qalxacaqdı. Əgər yağış bir-iki gün də beləcə davam eləsəydi, hava da bu qaydasında qalsayıdı həm Kür daşacaqdı, həm də dağlardan sel gələcəkdi. Bağlar, bostanlar, üzümlükər, camaat nə ekib becərmışdisə, hər sey tələf olacaqdı. Hələ bağ-bağat bir yana dursun, buranın seli gələndə elə gəlir ki, camaatın qapı-pəncərəsini də yuyub aparır. Di gəl, bundan sonra düş kənd Soveti sədrinin qapısına ki, bize taxta-şalban ver. Ay verdi ha!..

O gecə də hamı səksəkəli yatmışdı, yuxusu ərşə çəkilənlərin gözü pəncərədə, qulağı səsde idi. Deyilənə görə, hər evdən manat-manat yığıb, yaxındakı şəkər kəndinin mollasına nəzir də vermişdilər ki, dua oxuyub xata-baləni kəndin başından sovuşdursun... Hamı səksəkəli idi, bir feldşer Mahmuddan başqa. Mahmud rayon mərkəzindən yenice qayıtmışdı, indi çəkmələrini soyunub, bayaq yeyib-içdiyi kababxanadan gətirdiyi borjomdan süzüb içirdi. Çox vurmüşdular. Hökumət arağından yox, uşaqlardan birini maşınla Qriqor ermənilə göndərib ondan üç-dörd butulka tutarağı alındılar. Feldşer Mahmudla raypo Səlim, ikisi üç şüşə araq içmişdi. İndi Mahmuda elə gəlirdi ki, kibrıti ağızına tutsa boğazından od çıxar. Çənəsini yumruğu üstə qoyub, yazıq-yazıq burnunu çəkə-çəkə fikirləşirdi ki, nə olaydı, bir möcüzə baş verəydi, bu saat düşeydi Moskva qostinlərindən birinin nömrəsinə, vannanı köpüklü sabunla doldurub gırəydi içinə: bəh, bəh! Nə yağış, nə duman, nə tutarağı. Zəhrimər aparsın hamisini. Vandan çıxıb, qalın mələfo ilə yaxşıca qurulanıb, odekolonandan da qoltuqlarının arasına vurub, girəcəkdi kraxmal iyi verən ağ yorğan-döşəyə.

İsteyirsen telefonu götür, zəng vur, sənə təzə dəm çay getirsinlər, isteyirsen bir az uzanıb, geyin-kecin, düş restorana, ofisiantı çağırıb özüne dondurma ilə konyak gətirdir, musiqiyə qulaq as, rəqs eləyib hoppanan camaata tamaşa elə. Ofisiant qadın xeylağı olsa, "poydyom so mnøy" da de ona. Gedər, gedər, getməz, cəhənnəmə getsin!.. İç konyaki, ye dondurmanı, lifte minib qalx nömrənə, yixıl yat. Mahmud dəm olanda həmişə ürəyindən ya Moskva, ya Kiyev keçirdi. Çünkü nə lezzətli gün görmüşduse, bu iki şəhərdə görmüşdü. Qayğısız günlər, xoşbəxt günlər. İl boyu qazandıqlarını məzuniyyət vaxtı bircə ayın içərisində bu şəhərlərdən birində verirdi yelə. Amma üç-dörd gün mehmanxanada qalandan sonra başlayırdı hər gecə yuxuda kəndi görməyə. On gündən sonra isə elə lap bu yağış, duman, Qriqor erməninin adamı odlamaya salan tut araşı üçün burnunun ucu göynəyirdi. Hər dəfə də heyfsilənirdi ki, niyə həmişə bu şəhərlərə tek gəlir, taytuşlarından birini tovlayıb özüyle gətirmir... Nə isə birtəhərlə mezuniyyətini başa vurub, özünü yetirirdi kəndə. İkicə gündən sonra başlayırdı Moskvanın, Kiyevin mehmanxanaları üçün darixmağa. Əsəbileşirdi, yanına gələn xəstələri tələm-tələsik yola salırdı, ta illerdən bəri adət etdiyi heyat tərzinə uyğunlaşana kimi. On-on beş gündən sonra Mahmud olurdu əvvəlki Mahmud. Kimin qarnı ağrıdı, başı ağrıdı, gecənin hansı vədəsi olur olsun, Mahmud dava-dərmənini çantasına yiğib düzəldirdi yola... İndinin özündə, yanğını söndürmək üçün borjom şüşələrini dalbadal aça-aça Moskvanı, köpüklü vannanı arzulasa da, bilirdi ki, yayda ora getsə, yenə darixacaq, tek gəldiyi üçün yenə özünü söyəcək, gecələr yatanda yuxuda ya xamralı çörəyi yeyəcək, ya da hardasa qışlaqlardan birində, qara damda, gecəyarısı Allahın bir çoban qardaşı ilə dünyanın bu günlündən-sabahından səhbət eləyəcəklər. Səhər yuxudan qalxanda, gecə yuxuda yediyi motal pendirinin tamını ağızında hiss edəcək...

Mahmud saatına baxdı, ona iki-üç dəqiqə qalırdı. Ərinə-ərinə qalxıb televizoru qurdı. Bu rəngli televizorlardan kənddə cəmi üç nəfərdə vardı, biri sədrdə, biri kənd Sovetinin katibində – ölmüş, cavanca qızdı, yeriyəndə adamın canını alırdı, biri də Mahmudda. Bakıdan rəng o qədər də yaxşı gəlmirdi, gah sarısı çoxalırdı, gah qırmızısı azahırdı. Buna görə də yerli camaat yaxşı rəngli verilişlər olanda Tiflisə baxırdı. Mahmud da vacib bir işi-filanı olmayanda, hər axşam "Vremya" ya qulaq asırdı. "Vremya"nın Bakı da verirdi, Tiflis də. Mahmud, televi-

zorla çox əlləşməsin deyə, əvvəlcədən kanalı Tiflisə keçirdi. Diktor görünən kimi ucadan dedi: ölmüş genə qırmızı paltardadı, fətə-bərə-kallah, əh, sənin xalıqın, canan! Qanı qara olanda, kefi duru olanda evdə ucadan danışmaq adəti idi. Subaylığın bu cəhəti də vardı: otur evdə, televizora bax, isteyirsen şikəstə oxu, isteyirsen havalı adamlar kimi ucadan öz-özünlə danış. Kimə nə! Bir Allah bəndəsi sənə deməyəcək, ay Mahmud, niyə belə eləyirsen. Mahmud on-on beş dəqiqə diqqətlə verilişə baxdı, öyrəndi ki, Maqnitogorsk metallurqları hansısa "poçin"ə qoşulub planı neçə yüz faiz yerinə yetiriblər. Sonra dalınca qulaq asa-asə, ha fikirləşdi ki, "poçin" nədir, azərbaycanca buna nə deyirlər – tapa bilmədi. Dedi, sabah məktəbin rus dili müəlli-mindən soruşaram. "Vremya" beynəlxalq xəbərlərə keçəndə, bir stəkan borjomu birnəfəsə içib, tamam diqqət kəsildi. Yenə dünyanın hər yerində atışıldır. Əksərən zənciləri, ərəbləri göstərirdilər. Hərəsinin də elində bir avtomat. Mahmud yenə özünü saxlaya bilmə-yib ucadan dedi, ayə bu köpəkuşağı, görən, belə qəşəng avtomatları hardan tapır, ayə, bu Amerika nə bic hökumətdi, gör nə qədər toputüfəngi var! Atana lənət, belə zamana!.. "Vremya" axıra yaxın, Budapeştə keçirilən beynəlxalq moda festivalını göstərdi. Qəşəng-qəşəng manekençi qızlar ekranda görünəndə Mahmud gülüb, çırtıq çala-çala "Arşın mal alan"dan rus dilində oxumağa başladı: "ax ti, moya doroqaya, ax ti, moya zolotaya!" Sonra həmin melodianın üstündə oxumağına davam edib, sözləri dəyişdi: "Qriqor kişi atana lənət, Qriqor kişi atana lənət!" Çünkü yenə tut arağının yanğısı qarnından qalxıb, golib dayanmışdı düz hülqumunun ortasında. Mahmud fikir-ləşdi ki, borjom olmasayıdı, bu yanğıdan səhərə sağ çıxmazdı. Və yenə öz-özünü ürəyində söyüdü: adama neçə kərə deyərlər ki, bu zəhrimarı içmə, içəndə də adam balası kimi iç, yüz qram iç, uzağı iki yüz. Amma bayaq kababxanada yediyi çoban bozartmasını, sarımsaklı qatığı xatırlayanda dərk elədi ki, elə məclisdə yüz qram, iki yüz qramla iş keçməzdı. Sağ olsun kababçı Xəlil dayını, kişi yaradır da!.. "Vremya" idman xəbərlərinə keçəndə Mahmud televizoru söndürdü. Televizoru alanda usta ona demişdi ki, çalış, çox işlətmə, bunları az-az buraxırlar, şah əlinə düşməz belə televizor. Mahmud televizorun üstündən mahud parçanı götürüb ekranı sildi, sonra aşağı əyilib dikdaban ayaqqabılarını cütlədi, səliqə ilə çarpayışının altına qoydu. Bir-iki dəfə gərnəşdi, bir stəkan da soyuq borjom içib, ha istədi özünü gəyirtsin, amma bir şey

çıxmazı və ucadan dedi: yixılım yatım, bəlkə yuxu məni özümə gətirə. Qayışını açmaq isteyirdi ki, darvaza bərk-bərk döyüldü və eşikdən bir yeniyetmə səsi eşidildi:

— Mahmud doxtur, ay Mahmud doxtur!

Mahmud uşağın səsini tanıdı: Moşunun, Zülfüqar kişinin nəvəsinin səsi idi. Cəld pəncərəyə yanaşın bir tayını açdı, başını eşiye çıxartdı.

— Ayə Moşu, sənsənmə?

Pəncərəyə doğru bir qaraltı gəldi.

— Hə, mənəm.

— Xeyir ola, a bala?

— Zülfüqar bavamın həl özündə döyük, deyir, tez Mahmud özünü yetirsin.

— Nolub ona, genə ürəyidimi?

— Yox... Rəngi-rufu ağappaq ağarıb. Deyir bu gecə mən ölcəm. Yuxuda uryadniki görüb.

Mahmud güldü.

— Nə uryadnik, aye, evin tikilməsin? Bəlkə prokuroru deyib?

— Yox əşsi... Nəsə, heç həl özündə deyil. Qadan alım, yiğış gedək,

— Moşunun səsi titrədi. — Tatar Temirin qayığında gəlmisəm. Bizi qaya altında gözləyir.

— Bu saat, dərdi, getməyib nə qayıracağam ki! — Amma hər ehtimala qarşı soruşdu: — Kür daşib eleməyib ki?.. Temirin hansı qayığının gəlmisiz?

— Motorlusuynan.

— Hə, onda gözlə, bu dəqiqli.

Mahmud tələm-tələsik hazırlıq gördü, soldat sapoqlarını ayağına keçirdi, pambıq sarıqlısını geyib yaxasını düymələdi, başına da qulaqlı papağımı qoydu. Çantasını götürüb otaqdan çıxdı. Eşikdə Moşuya dedi:

— Elə tələsdirdin məni, səni yağışın altında saxladım, evə də çağırmadım.

— Nolacaq oşı, yağışmı görməmişik!

Kənd yatmışdı. Göydən əلنən çiğində orda-burda təkəm-seyrək yanmış işıqlar güclə görünürdü, itlər də hürümürdü. Asfalt yoldan çıxbı, kolxoz idarəsinin yanından sola buruldular, Kürə sarı gedəndə sıyıq palçığa düşdülər. Sharp-sharp, sharp-sharp... Palçıqdan yosun iyi gəlirdi. Mahmud dedi:

— A Moşu, Allah eləyə, sel gəlməyə. Batarıq.

— Elə gələcək! Görmürsənmi havanı?! Gündə bir kosmonavt buraxılar göyə, axırı belə olacaq dana.

Moşunun on altı-on yeddi yaşı vardı. Bu il onuncunu qurtarmalıydı. Amma yaşına görə deyildi; çox vaxt özündə yaşlılarla oturub-durduğuna görə danışığı, davranışları başqlaşmışdı: hərdən elə danışındı, deyirdin, sinli kişidir. Mahmudun eşitdiyinə görə, araql-zad da içirdi. “Zamana uşağıdı, — deyə Mahmud düşündü, — elə belə yaxşıdı. Bu zamanada əfəl oldun, batdin”.

— Sənin Zülfüqar bavan da axır vaxtlar, deyən, yamanca korlaşır. Heç əvvəller doxtur-zad çağırmasızdır.

— Əvvəller dəmir kimiydi. Bir əlinnən süysünümün ardından tutub məni göyə qaldırırdı. Son iki ayda döndü tamam. — Moşunun səsi yenə titrədi. — Bilmirəm, noldu kişiyyə.

Mahmud öskürüb boğazının acısını uddu.

— Neçə yaşı var, aye? — Əsnədi.

— Cijim deyən, doxsana yaxın olar.

— Bəsidi. Dünyanı tutub durmayacaq ki!

— Sən canın, Mahmud doxtur, elə demə... Yaman çox istəyirəm onu.

— Moşu qaranlıqda dönüb, yanında yeyin-yeyin addımlayan Mahmuda baxdı. Mahmud dedi:

— Mən istəmirommi?.. Hani indi elə kişiler? Dünyanın xeyir-bərəkəti onlarda döyülmü? Görüm onu lap min yaşasın... Əmbə, faq-qılıq cləyir, heç şey yoxdu onda. Ürəyi polad kimidi. — Mahmud yalan dedi. Dedi ki, Moşuya ürək-dirək vərsin. Keçən səfər Zülfüqar kişiyyə baxanda ağlı bir şey kəsməmişdi: heç nəbzini əməlli tutmaq olmurdu. Moşu sevindi:

— Mən də deyirəm dana! Deyirəm, ay bava, vallah, səndə heç nə yoxdu, istəyirsən aparaq səni Tiflisə, lap akademiklərə göstərək. Deyir, yox... Uryadnik yuxuma girib, mən gərək oləm.

Mahmud ayaq saxladı.

— Ayə, nə uryadnik?

— Nə bilim. Ürəyini açıb bizə deyirmi?

— Kişi havalanıb eləyər, biabır olluq, hay? — Mahmud təşvişlə soruşdu. Moşu başını bulayıb dedi:

— Yox əşsi. Ağlı-huşu tamam yerindədi. Danışığı, sözü-söhbəti də əvvəlki qaydasındadı. — Moşu yenə Mahmuda baxdı, səsini alçaltdı:

— Mahmud doxtur, deyirlər, havalanannar adam dişdiyir, düzdümü?

– Peh! Dişdiyir də sözdümü! Adamın boğazınınca yapışıb, qanın sorurlar.

– Yox, yox... Bu, çayın içdi, bir qismat çörək də yedi. Cijim ayaqlarını yudu. Yox, heç havalanana oxşamır.

– Deyirəm, faqqılıq eləyir dana! Sizə naz satır. Heç qorxub eləmə. İynə vuracam, keçib gedəcək. Birinci kərə döyüllə ha!

Daha danışmadılar. Mahmud fikirləşdi ki, görən çantasında kamfora var, ya yox. Olmasa da, novokomoidlə dimedrol kifayət eləyər. Keçən səfər, deyəsən, tekce novokomoidlə keçinmişdi. Yox, dimedrol da vurmuşdu venasına... Onlar enli cığırla, diqqətlə ayaqları altına baxa-baxa aşağı endilər, Kürün sahilində “Qayaaltı” deyilən yere çatdılardı. Tatar Temirin qayığından işıq gəldirdi. Mahmud o saat başa düşdü ki, Temir dəmir yolunda işlənən iğigözlü fənərdən götürüb; bu barede səliqə-sahmanına söz ola bilməzdi. Bu zəif işıq işaretisində Mahmud Kürün sahilə yaxın kiçicik bir parçasını güclə gördü: ləpələr köpüklü idi, elə bil sabun qatmışdır. Deməli, zarafat-zarafat, son iki-üç gündə su qalxmışdı, bu köpük də güneylərdə vaxtından tez ərimiş qarın təmiz və yumşaq suyu idi, bulanıq suya qarışıb, köpük əmələ getirmişdi. Belə sel tez-tez iri ağacların qollu-budaqlı köklərini axıdib getirir. Şər deməsən, xeyir gəlməz, qayıq bunlardan birləşə ilisəydi, soyuqda və yağışın altında çayın ortasında gecələməli olacaqdılar. Gərək lap ehtiyatlı tərpənə idilər. Mahmud bildirdi ki, Temirin təcrübəsi belə şeylərdə pis deyil, amma kaş içməniş olaydı.

– Temir, axşamın xeyir! – Mahmud ayağını uzadıb, camış yayın bürkündə suya girən kimi özünü qəfil qayığa saldı. Qayıq əməlli ləngər vurdı. Brezentdən başlıqlı pləş geymiş Temir onun dirsəyindən yapışdı. Moşu, Mahmuddan fərqli olaraq, qayığa ehmalca adladı. Mahmud üşüyürdü, səsi kal çıxdı:

– Temir, bu gün ağdamlamamışan ki?

– Yuk.

– Mən ölüm?

– Yuk.

– Bizi tez o taya çatdır, Zülfüqar kişinin halı pisdi.

– Bilirom, – hiss olunurdu ki, Temirin qanı qaradır və laqqırtı vurmaq fikrində deyil. O, arxası onlara sarı çömbəlib, asılma motorun nəyinisi qurdalayırdı.

– Olmuya xoda düşmür, ayə? – Mahmud qayığın baş tərəfində oturub, nəfəsini dərdi və ayaqlarını da uzatdı. Moşu hələ ayaq üstə idi. – Yanını yere qoy, a bala. Bunun motoru da özünə oxşayır... Neynirsən orda, ay Temir?

– Sənə nə!

– Boy! Hancarı sənə nə? Xəstə yanına gedirəm, ayə, kefə getmirməm.

Temir geri dönmədi:

– Bilirəm. – dedi. – Kefə getmirsən. Kefdən gəlirsən.

– Hardan bilişsən?

– Ölmüşdü Temir, Qriqor erməninin tut arağının iyini almaya! – O, razi-razi güldü.

– Peh, dədənə lənət, ayə! Tatarların həmisi şpiyondu, sən ölü! – Mahmud yumruğunu dizinə çırpdı. – Bu yaşışda, çişkində bunun burnu tula burnu kimi nə tez iy aldı, hay, Moşu?.. Temir, səhər məni sağ-salamat evə çatdır, sənə kefin istəyen qonaqlıq vermək mənim boy-numa.

Temir motorun kəndirini dardı, motor xodlanmadı: tünd solyarka iyi qayıga doldu. Temir hirsindən suya tüpürdü.

– Mənə, qardaş, sənin qonaqlığın lazımdır deyil. Nə gəlib Poylu bufetinə! – Burnunun altında deyinə-deyinə təzədən kəndiri vala dolamağa başladı.

– Yox, sən ölü, verəcəm! Bağırdı-bağırdı aparıb səni salacam Xəlil dayının kababxanasına. Qarnın dolana kimi ye, iç. Xərci mənim boy-numa.

Temir motorun kəndirini ikinci dəfə sert hərəkətlə özünə sarı çekdi, motor elə bil fisıldadı, amma yenə işləmədi. Mahmud əsəbi-ləşdi.

– Ayə, Temir, dünyanın yarısına dörd yüz il meydan oxuyan siz tatarlar olmamışınız? Noldu, indi bir motorun öhdəsinən gələmmirsən?

– Bəgəm əməlli matır satırlar ki!.. Vaşu matlar! Bir də, Mahmud, belə sözlərin üstündə çox-çox adamlar zad olublar ha!

– Ay-hay! – Mahmud əlini yellədi. – Mən ölüm, buna bax, kimə-kimə, mənə siyasi dərs verir. Bütün tarix kitablarında var ey mənim dediklərim, nə qırıllandırsan, o, sluşay?

– Mənnən demək, sənnən eşitmək. Allahdan bərəkət, prokurordan hərəkət.

– Bu nədi, ə?

– Təzə pesnidı, tatar Temir düzəldib, – deyib kəndiri üçüncü dəfə dardı və motor “çaq-raq” eləyiş işə düşdü. Pərin sudan qopardığı damcilar Mahmudun, Moşunun yağışdan islanmış sıfətlərinə qırma təkin dəyib ağırtdı. Sonra Temir bile-bile sükanı sərt sola burdu, qayıq yerində firlandı, Mahmudun sağa oyilib Moşunun üstünə yixilmağı ilə bağırmağı bir oldu:

– Yavaş, evin tikilməsin, batırsan bizi!

– Qorxma, tatar Temir olan yerdə hələ bir musurman batmayıb.

Sükanı düzəltdi, qayığı Kürün ortasına çıxarıb, səmtini axarın tərsinə tutdu.

– İgirmi dəqiqə, samiy-samiy bolşə yarım saatə ordayıq, inşallah. Hə-ə, vaşu matlar! – Qazi çoxaltdı, qayığın sürəti artdı. Soyuq yeldən Mahmudun peysəri elə bil buz bağladı. O, tələsik papağının qulaqlarını aşağı saldı və fikirləşdi ki, nolaydı, xata-bolasız mənzil başına çatayıdlar: bu havada, gecənin bu vədəsində Kürə çıxməq hər oğulun işi deyildi. Üreyində bir “Allaha təvəkkül” də dedi.

Moşunu yuxu basmışdı. Tatar Temirin ayaqları altında yanın fənərin işığında Mahmud, Moşunun düyünlənmiş qaşlarını və yarıyuxulu gözlərini gördü.

– Bu gün televizora baxırdınızmı? – Bu sual Moşudan çox Temirə aid idi. Temir qayıq səmtinə düşəndən sonra, sürəti yavaşıldı, sükanı dirsəyi ilə saxlaya-saxlaya, bayaqdan möftil parçası ilə zoğal çubuğundan düzəltdiyi uzun müştüyünü tomizləyirdi. Möftili axırıncı dəfə deşiyə salıb dardı, müştüyü ağızına aparıb bir-iki dəfə üfürdü, nəhayət, eyni aram hərəkətlə, səliqə ilə həmişə çəkdiyi “Avrora”dan birini müştüyo keçirdi. Plaşının cibindən tapança boyda əldəqayırma bir alışqan çıxartdı, yandıranda alışqan elə tapança kimi açıldı. Müştüyü sümürə-sümüre Mahmuda dedi ki, Moşunu bilmirəm, amma mən televizora baxmırıam, baxanda başım ağıryır.

– Dünya yaman qarışib, ay Temir, hər yanda dava gedir.

– Məne nə!

– Məxluq qırılır, a kişi!

– Biz ha qırılmırıq! – Sıqaretdən sonra Temirin səsi kallaşmışdı.

– Deyirsən, bizi də qırınlar? – Mahmud güldü.

– Mən o qırğınları çox görmüşəm, qardaş. Allah heç kəsə qismət eləməsin, uy, uy!

Mahmud onun səsindən başa düşdü ki, ağızını açsa qurtarmayacaq, düzü, bu səhbəti saldıguna peşman oldu. Qorxdu, Temir, azından min dəfə danişdiyi əhvalatı bir də təkrar eləyəcək, yənə, mühəribədən qayıdır, arvadı Tamaranın yanında cavan bir rus soldatını gördüyündə yanılı-yanılı danişacaq, sonra başlayacaq ana-bacı söyüyü ilə dünyadan bütün arvadlarını bir-birinə qatmağa, axırda da “ay vaşu matlar, naşu matlar” deyib dizinə döyəcək... Amma yox. Başına gələn bu bələni Temir həmişə danişmirdi, daha doğrusu, ayıq vaxtlarında bu əhvalatdan söz salmırı, yanında mühəribədən, əsgərlidən səhbət-filan düşəndə də çəkilib bir qıraqda durdurdu. Amma, elə ki, stansiyanın bufetində şirin çaxırdan bir-iki stekan vururdu, tanış adam əlinə keçməyəndə, lap yoldan ötenin birini saxlayıb, salırdı çənəsinin altına. Danışdırıqca, səyləndikcə, ürəyini boşaltdıqca, hərdən elə olurdu gözləri de yaşarırdı. Yaziq neyəsən! Onun çəkdiyi müsibət kimin başına gəlsəydi, vallah havalanardı... Hələ bu yaxşı qalıb... Mahmud onun belə kefli olduğu günlərini az görməmişdi. Əksər hallarda, bazar günləri, vağzalın gur vaxtlarında Temir yaşadığı yunan kəndindən stansiyaya gəlirdi. Vağzalda onu relslərin arasında sülənən qotur itlər də tanıydırdı. Yayda, al-qırımızı sətin köynək əynində, belində tarım çəkilmiş nazik meşin toqqa, uzunboğaz çəkmələri par-par parıldaya-parıldaya, seyrək saçlarına xüsusi sığal verib, tortəmiz, odekolon qoxuya-qoxuya gəlib girirdi stansiyanın milçəkli, havası ağır bufetinə. Bufetçi Kərim – möhkəm zarafatlarıvardı – Temiri görən kimi tatar dilində, Temirin ona öyrətdiyi bəzi sözlərdən deyirdi, adətən, söyüş söyürdü. Amma bu sözləri bufetdə Temirdən savayı heç kəs başa düşmürdü. Temir gülürdü. Əyri, sarı dişləri qanı qaçmış dodaqları arasında külqabı dibində qalmış sıqaret kötüklerinə bənzəyirdi, xırda qısqacı gözləri qıylıb-qıylıb sıfətinin qırışları arasında gözdən itirdi. Temir bufetçi Kərimə deyirdi ki, sən Öl, sən elə gərək tatar doğulaydin, mən ölüm, sən bu dili məndən yaxşı bilirsən. Axırda da, özü bir “vaşu matlar!” deyirdi. Bu da o demək idi ki, çaxırın vaxtı çatıb, süz... Kərim neçə illərdi Temirdən pul almırı. Temir, dünyani Sibir-dən üzü bəri dolanıb, özünə heç yanda sığınacaq tapmayıb, nəhayət, gəlib Kür qıraqındakı bu qədim yunan kəndində ömürlük məskən salandan sonra (övvəl gümanı vardı iki-üç il buralarda başını dolan-

dırıb, bəlkə Allahın köməkliyi ilə təzədən dədə-baba yurduna qayıda, amma qayıtmadı. Aylar, illər dolandı. Temirin gözlöründə dünya-aləm başqlaşdı, bircə Tamara ilə soldat başqalaşmadı) və günlərin bir günü, başına gələn əhvalatı o zaman hələ qarın bağlayıb ağırlaşmamış sütül bir oğlan olan Kərimə ilk dəfə danışanda Kərimin ona yazıçı gəlməşdi: stansiya bufetinin həndəvərində, relslərin arasında, zibillikdə eşələnən itlərə yazıçı gəldiyi kimi. Temirin əhvalatını elə həmin gün işdən sonra anasına nəql eləyəndə anası demişdi ki, a bala, o Temirdi, nədi, elə o da Allahın bir yetim bəndəsidi, bacar yaxşılıq elə ona, savabdı. O günün sabahısı Kərim Temirə demişdi ki, "daha, qardaş, səndən pul aldı yoxdu, qarnın dolana kimi iç, ayından-oyundan da ye, mənə sənin qara qəpiyin də lazım deyil. Adam adama bə nə gündə lazım olar?" Temirin könlü açılmışdı, ona elə gelmişdi ki, köksündə pas atıb korlaşmış bir şey ovxalanıb yoxa çıxmışdı, qanı da elə bil durulmuşdu və uzun illərdən bəri, bəlkə də birinci dəfə, az qala uça-uça, tez-tələsik eşiyyə çıxıb, bufetin arxasında, xəlvət yerdə sidik kisəsini boşaltmışdı: sonralar, özü dediyi kimi, ažı iki vedrə. Çünkü bu başıbelələ dumyanın nə işığına, nə zülmətinə gümanı qalmamış bir adam üçün Allah bundan da böyük xoşbəxtlik yetirə bilərdimi?

— Sən ölü, ay Temir, içməyəndə heç duzun olmur. Üzünə baxanda, Həzrət Abbas haqqı, ağlamaq tutur məni, bu sən ölü! — Mahmud, görünür, tatar Temirdən əl çəkmək fikrində deyildi: ya qanı qara idi, ya yuxusu gəlirdi, nə idisə, Temiri özündən çıxartmaq, çıxmırıtmak istəyirdi. — Adam gərek xasiyyətini həmişə bir barabarda saxlasın. Sənciyəz günlərlər bir adam olursan, axşamlar özgə adam. Günüzlər baxanda deyirsən, ayə, peyğəmbərdi bu adam!

— Nə mən peyğəmbər olasıdı, nə sən peyğəmbər olasıdı. İkimiz də elə bir bezin qıraqıyiq. — Temir siqaretini sümürdü, bir-iki kərə boğuşq-boğuşq öskürdü, sonra davam elədi:

— Ay Mahmud! — Nə üçünsə səsini ucaldı. — Bax, deyirsən, nə bilim dumyanın hər yerində məxluq bir-birini qırır. Mən də deyirəm, cəhənnəmə, gora. Yeni dediyim odu ki, bu dumyanın dərdi mənə qalasıdı? Hı?.. Dərdi, mənim ağlım belə kəsir ki, Temiri qəbrə qoyasıdı, gecitəzi var, hamı bir-birini qırasıdı, qurtarasıdı. Deyim niyə? Çünkü adam gərek adam ola. Biz elə hamımız, balacasıdı, böyüdü, hamı adamlıqdan çıxıb. Dediym odu ki, hamı dönüb olub qulyabanı!

Moşu mürgüdən ayıldı, gözlerini açıb piqqıldadı.

— Gülmə, Moşu, gülmə. Tatar Temir olanda nolar, tatar Temirin də beyni var.

— Var, ayə, var! — Mahmud Moşunun böyrünü dümsüklədi. — Niyə yoxdu, lap atıñkı boyda. Di gəl, çaxır sənin beynini tamam əridəsidi, ay evin yixilasıdı! — Qaqqanaq çəkib Moşuya qoşuldu. Mahmud əmindi ki, daha bu sözlərdən sonra tatar Temir hövsələdən çıxmalıdı, mütləq bir yağılı-yağmurlu söyüş söyməldi, özü də həmişəki kimi, ya tatarca, ya rusca. Moşu da, Mahmud da Temirin belə söyüşlərini azıdan milyon dəfə eşitmışdılər. Amma Temir nə hövsələdən çıxdı, nə söyüş söyüdü. Heç halı da deyişmədi. Bir qədər susub təzədən başladı:

— Ey, ay Mahmud! — dedi. — Oxumuş adamsan, maşallah, bu boyda obada feldşərsən. Vallah, elə raykom kimi bir şeysən... Kimin dərd-səri olur, səni çağırır. Amma lağlağısan. Bilirsən niyə? — Temirin səsi yenə yavaşıdı, motorun uğultusunda az qala itib-batdı.

— Niyə, ayə? — Bu dəfə Mahmud özünü yiğışdırmaçlı oldu.

— Çünkü dərd görməmisən!

— Boy! Buna bax ey! — Mahmud dönüb Moşuya baxdı. — Ayə, beşaltı yaşıdan anasız-atasız qalmışam. Cijim indi də yadına düşəndə içalatım od tutub yanır. Bə bu, dərd döyül nədi?

— Bə sonra?

— Sonra nə? Buna bax ey... Sonra nə gəlib qohum-əqrəbaya! Xalam saxlayıb məni, əppəyimi də verib, paltarımı da alıb. Qəbri nurnan dolsun... İndiyətən kimə nə pislik ələmişəm, ayə? — Mahmud incimişdi, səsində küskünlük vardi.

Temir güldü.

— Yenə başa düşəmmədin! Uy, uy, uy! — dedi. — Dediym ayrı şeydi, Mahmud. Adam var, anadan olanda elə dərdli olur, adam da var, doğulandan həmişə bir yanın boş qoyur. Sən bunnardansan.

— Bə nağayrim?! Oturum gözümün qorasını sıxım ki, nə var, nə var, zəncilər bir-birini qırır?.. Bu gün televizorda göstərdilər, vay dədə vay!

— Hə, gördün! — Temir başını tərpətdi. — Gördün, mən deyəsidid? Qaralar qaraları qırır, ağlar ağları. Çünkü, qaşa, genə mən deyəndi: adamlar adamlıqdan çıxıblar, qulyabanı olublar!

Mahmudun başı ağrıdı. Söhbətin belə səmtə düşəcəyini gözləmirdi. Temirin məntiqinə də alışa bilmirdi: Temir gah nala döyürdü, gah mixa. Bir də, Temirin "dərd görməmisən" deməsindən elə bil dilxor

olmuşdu. Fikirləşdi ki, bu zəmanədə heç bəndəyə “dərd görməmisen” demək olmaz, bu, ağ yalan olar. Hərənin ciyində dağ boyda dərdi var, biri bu ağırlığa dözür, Temir demişkən, bir yanın boş qoyur, o biri qatlanır, dördəyəq olub ulaya-ulaya dağa-daşa düşür. Mahmud müharibə illərində, kolxozun anbardarı Musa Qayçilinin camaata paylaşıçı jılıxı xatırladı, balaca-balaca oğlan uşaqlarını, qız uşaqlarını gördü, qara damlarda, çiraq işığında baş-başa verib oturmuş uşaqlı-böyüklü hamının jmix yedyini yadına saldı. Bu, dərd döyük, bə nədi?.. Temirə nəsə demək isteyirdi, söz lap dilinin ucundaydı, amma demədi, nə üçünsə yadına şəhərdə xəstə yatan qohumu düşdü. Xəstənin çuxura batmış gözləri, eynən jmix rəngində olan sıfəti gecənin qaranlığındanmı, ya motorun uğultusundanmı, peyda olub gözləri qabağına gəldi: elə bil gördüyü tutqun ay işığıydı, indicə qara buludların arxasında itib sönəcəkdi. Bu nə ehvalatdı görəsən? Tatar Temirin ikicə kəlməsi niyə onun hövələsini daraltdı, qanını qaraltdı, üstəlik, başını da ağırtdı – nə illah elədise, anlayamadı... Və birdən Mahmudun ağılna bir fikir gəldi: adamları bir-birinə bağlayan dərddir. Dərd uzun bir kəndirdi ki, dünyanın belinə toqqa kimi dolanıb, hamı bu kəndirdən yapışdır bir-birinə sarı gəlir...

Moşu işləri düzəltdi – Mahmudun da, Temirin də danışmadığını görüb, bayaqqı söhbətin üstünə qayıtdı.

– Hamısı onnandı ki, – dedi, – bizim ölkənin bütün sülhsevər təşəbbüs lərinini imperialistlər rədd edirlər. – Onun səsində diktör səsinə xas olan cod bir ahəng vardi. Əvvəl-əvvəl Mahmud elə güman elədi ki, yanında televizor qurdular. Sonra nəsə fikirləşib ucadan dedi:

– Ayə, tapdim! Sən ölü, tapdim, ay Temir! “Poçin” “təşəbbüs” deməkdi. – Moşuya sarı döndü. – Sənə eşq olsun, ay Moşu bala! Maqnitotqorsk metallurqlarına da eşq olsun! – Mahmud hər şeyi unutdu.

Birdən nəsə baş verdi, heç biri heç bir şey anlamadı: qayıq soła yatdı, köpüklü su içəri doldu, az qala dizlərinə kimi, eyni zamanda viylı qopdu, qəfil külək nəhəng qamçı kimi başları üzərində şaq-qıldıyib, Mahmudun qulaqlı papağını göye qaldırıb suya çırpıldı: adəmin iliyinə işləyən saxta üçünü də az qala dondurdu, üçünün do içi-içalatı, sümükleri gizildədi. Sonra hər şey qurtardı, daha doğrusu, başlamamış qurtardı. Çünkü heç bir an keçmədi ki, qayıq düzəldi və ətrafda nə vardısa əvvəlki halını aldı. Motor taqqataraqla işləyirdi, tatar Temirin qayığı mənzil başına gedirdi.

– Ayə, bu nə olan şeydi? – Mahmud ayaqları altına, qayığa dolmuş suya baxdı. Tatar Temirin fənəri suyun içində xarab olmuşdu, yanmırıldı.

Moşu bərk-bərk Mahmudun böyrünə sixıldı.

– Deyən, başımızın üstündən samalyot keçdi. – Moşunun səsi həm yavaş çıxdı, həm də titrədi.

Mahmudun başağrısı axıb ürəyinə dołdu: o, ağızını açıb bircə bunu dedi:

– Allah, özün saxla...

Sonra üçü də buludların arasından süzülən ay işığında bir səmtə baxdılar: sağ sahildə, təpəliklərin altında qədim qəbiristanının başdaşları qaralırdı.

Bu dəfə Temir dilləndi:

– Allah, özün saxla, – dedi və ağladı.

Bu nəmişli, yağarlı və səksəkeli havada üçü də yalnız bir şeydən bixəbər idi. Sağ sahilin təpəlikləri arxasında sıralanan başı qarlı dağların lap kəlləsində, sal qayaların buz bağlanmış daşları arasında bir kaha vardı ki, kimse, hardasa onun adını bildirdi: Baba Kaha.

Moşunun anası, Zülfüqar kişinin ortancıl qızı Salatin arvad həyətdən gələn qarmaqarışqı səsləri eşidən ürəyində “şükür” dedi: bayaqdan Moşudan nigarandı, belə havada Allahın bir avara və bineva bəndəsinə, tatar Temirə uşaq ümidi elemək, onunla bərabər o taya göndərmək heç ürəyindən deyildi. Arvad, Moşu yola düşəndən sonra, neçə kərə ürəyi səksəkeli pəncərəyə yanaşıb həyətə, həyətdən də o tərəfə, darvaza arxasında, kəndin təkəmseyrək işığında saralan gilli-palçıqlı torpaq yola baxmışdı, dağların başından üzü bəri axışan topa qara buludların seyrəkliyindən süzülən ay işığında uzaqlarda qaralan meşəyə baxmışdı və hər dəfə də ürəyində Allaha, peyğəmbərə yalvarmışdı ki, kaş Temir kefli olmayıyadı – o zəhrimər arağı, çaxırı çıxardan gülleyə gəlsin, bircə sağ-salamat uşağı eve çatdırıyadı. Moşu gedəndən sonra, dədəsinin təkidi ilə çürümüş taxta pilləkənləri enib aşağı düşmüşdü, toyuq damına bitişik, havası ağır otaqdan qədim mis samovarı götürüb hıqqana-hıqqana yuxarı qaldırmışdı, sonra yenə ikimərtəbəni enib, selpordan aldığı kağız kisələrdən birində ağızidolusu

kömür gətirmişdi, nəhayət, samovarı şüşəbənddə qaynatmışdı. Zülfüqar kışının adəti idi: günün hansı vədəsi olur, evə bir adam gəldimi, onu yaxşı dəmlənmiş pürrəngi çaysız yola salmazdı. O ki qala hörmətli adam ola, həkim, ya feldşer ola.

— Şükür, gəldilər! — deyib Salatın az qala üzünü pəncərə şüşəsinə yapışdırıldı: eşikdəki nəmişlik şüşəni bumbuz eləmişdi. Diqqətlə eşiyyə baxdı, Moşunun, Mahmudun, bir də tatar Temirin qaraltısını gördü — üçü də həyətdəki tut ağacının altında dayanıb, deyən söhbət edirdilər.

— Ay başı batmışlar, gap vaxtıdım indi! — Bir istədi şüşəni taqqıl-dada, amma başa düşdü ki, aşağıda eşitmeyəcəklər. Geri dönüb, yorğanı çənəsinə kimi çökib arxası üstə uzanmış, ağır-agır nəfəs alan Zülfüqar kişiyyə baxdı: kışının bənizi avazımışdı, yanaqlarında sarımtıl rəng vardi, kirpikləri də əsirdi.

— Booy, bunlara noldu, niyə qalxmurlar görən? — Salatin karıxmışdı.

Zülfüqar kişi gözlərini açdı:

— Gəldilərmi? — soruşdu.

— Hə.

— Samovarı neylədin?

— Hancarı neylədim? Çoxdan hazırlı samovar.

İçeri girəndə tatar Temir brezent plaşını çıxarıb bir tərəfe tulladı, başını tərpədib Salatinla salamlaşdı, sonra ayaqlarını qatlayıb, burnunu bir-iki dəfə çəkib qapının ağızında oturdu. Moşu hələ aşağıda idi, darvazanı bağlayırdı. Mahmud səsinin qalın yerinə salıb:

— A Zülfüqar kişi, mən ölüm bu faqqılığının havaxt əl çəkəcəksən?! — deyib çarpayıya yanaşdı, yorğanın altında Zülfüqar kışının arıq əlini tapıb nəbzini tutdu: kışının nəbzi əməlli vururdu, hətta Mahmud əvvəl-əvvəl fikirləşdi ki, bəlkə ələ doğrudan qoca özünü faqqılığa qoyub? Amma xəstənin alınındaki sarılığa, gözləri altındakı göyümtül ləkələrə baxıb, fikrindən vaz keçmeli oldu. — Salatin, a baji, o çamadanı maa ver. — Salatin çamadanı Temirin yanından götürüb ona uzadanda, Zülfüqar kişi gözlərini açdı, zəndlə Mahmudə baxıb dedi:

— Mahmud, başın haqqı gedirəm... Bu xına o xınadan döyük, dərdin ürəyimə.

— Kiri, ay bava, sən öлennərin goru, üreyimizi üzmə, qoy, şər vaxtı. Nolub, ayo, sənə? — Salatin hırslı-hırslı donquldandı, Moşunu Mahmudun dalınca göndərdiyi dəqiqədən ürəyində yiğilib qalmış

nigarəncılığın ağırlığı elə bil bu sözlərlə qaynaya-qaynaya ağızından eşiyyə töküldü.

Zülfüqar kişi yenə Mahmuda baxdı: çal və pirpız qaşları düyümləndi, bulanıb ağarmış gözləri Mahmuda zillənsə də, elə bil, onu görmədi. Dedi:

— Vallah, məni bu Salatin öldürəcək... Nə deyirəm, it kimi qapır məni.

Salatin ağlamsınan kimi oldu.

— Boy, ay bava, canım sənə qurbān. Mən sənə neynirəm ki?

Mahmud Salatina baxıb gözlərini bərəltdi, yəni kiri, axmaqlama, qoca kişiyə höcət eləməzər.

— Sən, — dedi, — Zülfüqar əmi, heç şeydən qorxub eləmə. Ürəyin, maşallah, motor kimidi. Adam naxoşduyar da!..

— Yox, a bala, Sarica oğlu Məhəmməd gəlib dalımcı.

— O kimdi? — Mahmud təşvişlə soruşdu.

— Peykanlının uryadnikı.

Bu dəfə Salatin elə partladı ki, Mahmudun qulaqları cingildədi.

— Ay onu görün cəhənnəmin odunda yanıb-yanıb tüstüye dönsün! Onun görün qara torpaq altda sür-sümüyü çäqqal-çuqqala yem olsun! Ayo, gorbagor oğlu gorbagor, kışını dəli eləyib dana!

Mahmud birtəher oldu, dəqiqi, Salatinin sözlərindən bir şey anlamadı, qorxuya düşdü, hətta ona elə gəldi ki, bu sözləri çarpayının yanında dayanıb hikkəli-hikkəli dədəsinə baxan Salatin demədi, başqa bir adam dedi. Çünkü belə söhbət, Mahmudun zənnincə, adamlar arasında ola bilməzdi. Uryadnik nədi, e?.. Mahmud qanrlıb, bayaqdan it kimi büzüşüb qapının ağızında oturmuş tatar Temirə baxdı, özü də təəccübə, ondan kömək umurmuş kimi baxdı. Temir başını sinəsinə əyib mürgü vururdu, dünya-aləm vecinə deyildi. Moşu da həyətdə işini qurtarıb, yuxarı qalxmışdı, bir kuncdə oturub, mələfə ilə ayaqlarını qurulayırdı. Mahmud çamadanını açıb par-par parıldayan iynə qabını çıxardı, ampullardan birini qırdı, sprisi doldurub işığa tutdu, yavaş-yavaş havasını buraxdı.

— Salatin, — dedi, — nağıl damışma. Kömək elə görüm.

Zülfüqar kişi soruşdu:

— Nə vurursan, ağrin alım?

— Kardiaminus cartes!

— Yaxşı dərmandımı, bizimdi, ya onnarın? — Salatin Mahmuddan soruşdu. Son beş-altı ildə Salatin həm atasının xəstəliyinin, həm də öz

azarının – ayaqları şışirdi, tez-tez də təngnəfəs olurdu – əlacını onların dərmanında göründü. Lap balaca başağrısı həbi olanda da maraqlanırkı, hardan gətiriblər.

Zülfüqar kişi biğaltı, ariq boğazının hülqumunu oynada-oynada güldü. Çünkü o da Mahmud kimi “cartes”in mənasını bilirdi, bilirdi ki, bu söz erməni dilində “yixıldı”, “dağıldı”, “oldü” deməkdi.

– Dərdin alım, – deyə Zülfüqar kişi gülməyini saxlaya bilmirdi:
– O cartesdən birin də Salatına vur!

Mahmud Zülfüqar kişinin dediyini aldı, qaqqanaq çəkib güldü. Salatin təəccübə atasına, Mahmuda baxdı, çıyınlarını çəkib geri döndü, oğlu Moşuya da baxdı. Moşu da, deyəsən, məsələnin nə yerdə olduğundan duyuq düşmüşdü, gülümsəyirdi, anasının ona baxdığını görüb dedi:

– Azz... Dərman adıdır dana! Doxtur-zadsanmı sorusursan adını?
– Soruşanda nolar, ay gədə? Vaxtında oxumuş olsayıdım, indi məni belə məsxərəyə qoymazdım! – deyən Salatının da dodaqları qaçıdı, daha fərqinə varmadı, çünkü başa düşmüşdü ki, məsxərə olmasına məsxərədi, intəhası, bina olunan gündən, bu evin qayda-qanunları arasında bir qayda da vardi ki, Salatin həmişə ona əməl edirdi: bu evdə zarafatdan, məsxərədən heç kəs inciməzdi, elə əslində bu evini əmin-amanlığını, xeyir-bərəkətini indiyə kimi qopuyub saxlayan da zarafat idi, xoş, məzeli söz idi.

Mahmud iynəni vurandan sonra Zülfüqar kişinin qolunu ehmalca yorğanın üstünə buraxdı, hər ehtimala qarşı əlinin arxası ilə kişinin alnını yoxladı ki, qızdırması-filanı olar birdən. Amma kişinin alnındaki soyuqluq, daha doğrusu, yapışqan buz təması heç onu açmadı. Ürəyində “bu nədi, ə?” – deyə fikirləşdi və nə üzünsə, bayaq bura gələndə qayıqda başlarına gələn əhvalatı xatırladı: ona elə gəldi ki, Zülfüqar kişinin alnındaki soyuqluq o bayaqkı qəfil yelin soyuqluğundandır. Zülfüqar kişi yenə gözlerini açdı, bir-iki dəfə udqandı, batıq ovurdları daha da batdı, hülqumu oynadı.

– A bala, a Salatın, – dedi, – o yetim hanı, tatar Temiri deyirəm.
Salatın əlini tatar Temirin ayaqlarını qatlayıb oturduğu səmtə uzatdı:

– Budu ha, şirin-şirin yatır!
– Apar onu aşağı, yerini sal. Ayından-oyundan da ver, acmış olar.
Araqlardan birini də aç, qoy qabağına.

– Genə istəyirsin piyan olub ağacamı dirmənsin?

– Olmaz, olmaz. Gecənin bu vədəsi hara dırmaşasıdı, az? Yixilib yatacaq. Gəlsənə, araqdan bizə də gətirəsən, doxturnan adama yüz-yüz vuraq.

Salatının gözləri yenə hikkəli-hikkəli parıldadı:

– Boy, ay kişi!.. İndicə iynə vurmadılarımı sənə?

Mahmud divara bitişik qoyulmuş stullardan birini altına çəkib öyləşdi. Əlini yuxarı qaldırıb Salatının sözünü kəsdi:

– Olar, yüz qram olar. Sən də kişini lap yarımcان eləmə. Get, arağı gətir.

Salatın tatar Temirə yanaşib qolundan tutdu, silkələdi:

– Temir, Temir!

Temir diksinib gözlərini açdı. Gözləri qıpqırmızı idi.

– Hay?

– Qalx, ay yetim, aşağı düşək. Saa arax verəcəm.

Tatar Temir “ya Allah” deyib ayağa qalxdı, yuxulu gözlərini hərəkətib, bir müddət otağın ora-burasına baxdı: elə bil bu xalılı, mütəkkəli otağı, tavandan ağ patrondan asılmış gur lampanı, qapı ilə üzbeüz, pəncərədən xeyli aralı qoyulmuş nikelli çarpayını, hotta bu çarpayıda yorğan altında uzanmış Zülfüqar kişinin özünü də, ondan savayı Mahmudu, Salatını və Moşunu da birinci dəfə idi göründü. Mahmuda elə goldı ki, tatar Temir Salatının ağızından çıxmış “araq” kəlməsini də əməlli eşitməmişdi, eşitsə də, yəqin bu söz hələ ona çatmamışdı: çünkü yorğunluqdan və yuxusuzluqdan sınıxmış, alt dodağı sallanmış sıfətdə heç bir dəyişiklik olmadı: anası ölmüşdü tatar Temirin ki, araq sözünü eşidib, qırğı kimi cövlən ələməyə!.. Beləcə, ayaq üstə dayanıb-dayanıb, tatar Temir bu otağa ayaq basdığı dəqiqlidən birinci kərə ağızını açdı:

– Axşamın xeyir, Zülfüqar əmi!

Zülfüqar kişinin yerinə Salatın cavab verdi:

– Xeyrə qənşər, ay Temir... Di gəl gedək, aşağı düşək, yerini salım, yixıl yat.

Onlar otaqdan çıxandan sonra – Temirin eşikdə, piləkənlərdən hələ öskürəyi eşidilirdi – Zülfüqar kişi Mahmuda dedi:

– Mahmud, dərdin alım, səni də axır vaxtlar yamanca əziyyəto salıram. Neynim, qocalığın üzü qara olsun... Allah adama bir can verir, üstəlik də min azar... Əmbə, başın haqqı, düz sözümdü, bu xına o

xınadan döyül. – Qoca çetin damışındı, nəfəsi boğazında kəsilirdi, hövəsəsi daralmış adamlar kimi, sözləri tələsik deməyə çalışırdı. Yastığın üstündə Zülfüqar kişinin başı yumruq boyda görünürdü.

– A kişi, dədəmin goru haqqı, bax, bu mən ölüm, sənciyəzdə heç şey yoxdu. Vallah, səher qalxıb mənnən arax vuracaqsan! – Əslində Mahmud elə bu fikirdə idi, çünki, doğrudan da, Zülfüqar kişinin halında ele bir qorxulu dəyişiklik yoxdu ki, təşvişə-filana düşeydi. Onu çasdırıan kişinin alnındaki soyuqluq idi. İndiyə kimi sağ əlinin barmaqlarında bu soyuqluğun təması qalmışdı: elə bil elini suya salıb çıxarmışdı.

– Nahaq... nahaq... öldürdüm Sarica oğlu Məhəmmədi.

Mahmud oturduğu yerde dikenli, narazılıqla başını bulayan Moşuya baxıb, ürəyində şeytana lənət deyib, nəhayət, bu uryadnik əhvalatını Zülfüqar kişidən soruşmaq qərarına gəldi.

– Kimi öldürmüsən, ayə, havaxt öldürmüsən?! – deyə əsəbiliklə soruşdu.

– İyirmi birinci ildə, ağrin alım. Peykanının uryadnikini. Sarica oğlu Məhəmmədi.

– Ayə, camaat gündə birin öldürür, papağın da yan qoyub gəzir! Sənin bu əhvalat hardan yadına düşdü, ay evin tikilməsin!.. – Mahmudaya qalxdı, küroyunu divara söykəyib xali üstə oturmuş Moşuya yanaşdı, sonra geri qayıtdı. – Uryadnikdi, pristavdı, nə bilim, nə zivildi, kitablarda oxumuşuq ki, onnarı öldürərlər, lap dədələrin də yandırırlar, heç dəxli var mən ölüm!

– Polnomoçunu, Bakıdan gəlməşdi, o dedi, mən də öldürdüm.

– Tem boleye!.. İndi mənə prokuror deyə ki, get filankəsi öldür, öldürmərəmmi? Hökumət adamanın bir sözünü iki eləmək olarmı, a kişi, özün də dünya görmüş adamsan? – Mahmud səhbətin yönünü dəyişmək istədi, zarafata salmaq istədi, amma ona zillənmiş bir cüt gözdə, pırpız, zəhmli qaşların altındakı bulanıq, işıqsız gözlərdəki qorxunu, şaşqınlığı və ümdəsi də ümidsizliyi görəndə fikirləşdi ki, bəlkə elə doğrudan, bu xina o xınadan döyül? Bu dünyada azmı qəribəliklər, ağlaşığmayan əhvalatlar baş verir?.. Allah, özün saxla! Bu nə axmaq səhbətdi? İyirmi birinci ildə əcəli yetmiş bir Allah bəndəsinin bu axşama, bu evə, bu işığa nə dəxli var, görəsən? Kişi, belə getsə, özünü də dəli əleyəcek, evdəkilərin də ürəyini üzəcək. Bəlkə bir yuxu dərmanı verim, halvalıq olub səhərə kimi xoruldasın? Amma bu fikirdən vaz keçdi. Çünkü Zülfüqar kişi zəifləməyinə, son

beş-on gündə əlbəttə zəifləmişdi və belə vəziyyətdə bu cür dərmanlar ürəkbulanması və başgicellənməsi verə bilərdi.

Mahmud dedi:

– Zülfüqar əmi, sən çalış, yat. Gecənin xeyrində sabahın şəri yaxşıdı. Səher əməlli gap elərik, danişarsan mənə o uryadnik əhvalatını, biz də Moşu ilə qulaq asarıq sənə.

– Qan çanağının ətəyində yaxaladım onu... – Zülfüqar kişi gözlerini yumdu, elə bil mürgüyə getdi, amma sözünü kəsmədi, davam elədi. – Fağır məni görən kimi, diz üstə çökdü, dedi, ay Zülfüqar, öldürme məni, çevir məni balalarının başına... Üzünü-gözünü tük basmışdı, hal adamı kimi qapqaraydı zalim, baxanda deyirdin, xortdandı-nodi bu?.. Dədim, ay Məhəmməd, Bakıdan polnomoçunu gəlib... Salahov Adil Qəmbəroviç. Sən deyir, camaata çox divan tutmusan, sinfi düşmənsən, indi leşini onun ayaqları altına atmasam, sürgün eliyəcək məni, gedib Sibirin qarında, şaxtasında çürüyüb oləcəm... Genə dedi, məni öldürmə. Dədim, yox. Genə dedi ki, öldürmə. Bir hamar daş vardi qabağında, başını onun üstünə qoyub ağladı. – Zülfüqar kişi gözlerini açıb Mahmuda baxdı və soruşdu:

– Ay Mahmud, heç ömründə ağlayan adam görmüsənmi, a bala?

Mahmud yenə səhbəti dəyişdirmək istədi, aradakı gərginliyi yox eləməkdən ötrü yenə zarafata saldı.

– Niyə görməmişəm, – dedi, – tatar Temir iki stəkan caxır içəndən sonra Tamaranı yadına salıb ağlamırmı?

Zülfüqar kişi:

– Temirin başı batsın, – dedi. – Mən elə ağlamağı demirəm, a bala. Mən özgə ağlamaqdən damışram... – Yenə gözlerini yumdu, kirpikləri divara qonmuş, gur lampa işığından qorxuya düşmüş kəpənək qanadları kimi titrəyirdi. Daha bir xeyli dinnədi. Mahmud qollarını sinəsində çarpayılab əsnədi, necə olsa, həm yorğundu, həm də gecdi, yuxusu gəlirdi. Moşu ona xəber gətirəndə güman əleyirdi ki, gedib iynədən vuracaq, ya dərman verib, qonşu otaqda Salatının saldığı yorğan-döşəkdə səhərə kimi xumarlanıb yatacaq. Belə havada yatamadan yaxşı nə ola bilərdi: qayığa mindiyi dəqiqədən canına hopmuş, sümüklerinə işləmiş rütubət bədənindən çıxmırıldı. Bu Salatin görən harda qaldı, araqdan-zaddan gətirəydi, içib həm qızışayı, həm də canı cəhənnəm, lap keflənib, bu qoca kişinin səfsətəsini unudardı... Yox, doğrudan ağır xəstəyə bənzəmirdi, nəbzi yerində, təzyiqi

normada, sifetində nə qızartı var, nə də başağrısından şikayetlənirdi. Yəqin elə yuxusunu qarışdırıb, o uryadnikdi-nədi, onu görüb, verib şalvara. Ax, ey zalim qocalıq!.. Nə adam kimi qoyur yaşayasan, nə də vaxtında bir ucuz ölüm yetirir ki, birdəfəlik bu dünyanın şirinindən, acısından canını qurtarasan. Adam, vallah, gərək vaxtı-vədəsi gələndə qırığın qatdaya. Bu dünyada çox yubananların hamisinin aqibəti belə olub: qara torpaq altına getməmişdən qabaq, olmazın əzab-əziyyət çəkiblər, ötən illəri yada salıblar, yada salanda da mütləq xatirələrində bir qənbərqulu çıxıb meydana, başlayıb ürəklərini, beyinlərini oyum-oyum oymağa... Mahmuda elə gəldi ki, Zülfüqar kişi yatdı, çünki səsini alçaldıb, bir-iki dəfə onu çağırıb, kişi hay vermədi. Amma Zülfüqar kişi yatmadı. Bu, başbələli dünyanın iki gerçəkliyi arasındakı vaxt sərhədindən o taya adlamışdı. Qan çanağının daşlı-kəsekli ətəyinə, yuxarıdan sallanan sal qayaların çalın-çarpaz kölgəsinə, qarlı dağların başından əsən buz nəfəslə bir küləyin qabaq-qənşərinə keçmişdi. Orda cavanca bir adam dayamışdı, eşmə papiroşunu qalın, həboşİ dodaqları arasında bərk-bərk sıxıb, tüstünü dalbadal ciyərinə çəkə-çəkə sol qolunu qatlayıb, beşatılanı hazır saxlamışdı: qara pırpız qasıların altındaki iti gözler ətrafdakı daşların, qayaların arasında başqa birisinin qaraltısını axtarırdı. Tüfəngli adam buraya, göyün yeddinci qatına qalxmamışdan əvvəl, gecə qara damda, lampa işığında oturub, eşmə tüstüldə-tüstüldə çox şeyləri götür-qoy eləmişdi, həm eləsinə fikirləşmişdi, həm beləsinə, darıxb eşiye də çıxmışdı, kimsəsizlik içində uyuyan səmanın ten ortasındaki ayın işığında Kürün axar sularına baxmışdı, ətrafdakı hənirtini-xışltını dinləmişdi, nəhayət, yağılı tüsəngin çaxmağını keçirib, yapımışa bürünüb, səhər, hələ quşlar oynamamışdan qabaq Qan çanağına qalxan ciğira ayaq basmışdı. İndi bu tüfəngli adam burdan əlibos qayıda bilməzdı, dünya dağılısaydı da, qarlı dağlar, buzlu qayalar yerindən qopub onun üstünə gəlsəydi də, o, gərək tüsəngin tətiyini çəkəydi, bu dağlara, dərələrə vəlvələ salaydı. Başqa çıxış yolu yoxdu: adəmin alınına nə yazılıbsa, elə odur. Hərənin bu dünyada öz qisməti var. Qismətdən savayı bu dünyadan nə ummaq olar ki?..

“Tovariş Salaxov, budet sdelano!”

Sonra Sarıca oğlu Məhəmmədin meyitini qarnı üstə atın belinə aşıranda, dağlar tərofdən güclü, viyillili bir külək qopanda, o, tüfəngini çıynindən asıb, gözlerini qiyıb ətrafına baxmışdı: atılan iki gülə səsi olmasayı, bunun ardınca, Sarıca oğlu Məhəmmədin qarnından qopan

heyvan böyürtüsü eşidilməsəydi, deyərdin ki, buralar dünya yaranandan bəri bir ins-cins nəfəsi görməyib. Beləcə dayanıb, qan iyi aldığından ağızı köpüklənə-köpüklənə qantarganı gəmirən ata baxmağa ürəyi gəlmədən, havalanmış kimi, ucadan demişdi:

— Yandım, kül oldum, ay dağlar!..

...Salatın gəldi, Moşu aynabənddə anasının ayaq səslərini eşidib, əsnəyə-əsnəyə, gözlərini ovuştura-ovuştura qalxdı, qapını açdı. Salatın nəfəsi darixa-darixa, təntimş-halda içəri girdi: əlindəki iri podnosda bir şüse araq, soyutma toyuq, dürməsayaq bükülmüş yuxa, göy-göyərti vardi. Mahmud arağın görəndə yüngülce köksünü ötündü, elə bil ürəyi qalxdı, amma bu hali tez də keçib getdi: kababçı Xəlilin isti kababxanasında Səlimlə içdiyi tut arağını xatırladı, sonra evdə araq sarıdan həddini aşdığına görə, özünə yer tapmadığını yadına saldı və fikirləşdi ki, bolko içməsin. Amma elə bunun dalınca başqa bir fikir, Mahmudun özünün düşündüyü kimi, mənətiqsiz və qəfil bir fikir ağlığını çasdırdı: yox, mütləq içməlidir, içməso, heç olmasa, yüzcə qram atmasa, yorgunluğu canından çıxmayacaq.

Zülfüqar kişi də səsə, hənirtiyə gözlərini açdı və qızından soruşdu:

— Temir noldu, az?

Salatın podnosda nə gətirmişdə, Moşunun köməkliyi ilə çarpayının baş tərəfindəki stolun üstüne düzdü, geri dönmədən eynən bayaqqı kimi, nəfəsi darixa-darixa dedi:

— Başın batsın, — güldü, — araqın yarısını boşaltdı, bir qismat da çörək yedi. Tamaranın dədəsinin, cijisinin goruna söyə-söyə yixilib yatdı.

Mahmud soruşdu:

— Ağlamadı ki?

— Yoox!.. Yaman tez kefləndi... Əmbə, ay Mahmud doxdur, — Salatın geri döndü, gur lampa işığında al damarcıqları qızarmış gözlərini ona dikdi, — ürəyi ele yumaşaqdı, elə yumaşaqdı... Deyirəm, noloydu, dün-yada belə adamlar çox oloydu. Vallah onda, yamanlıq-zad olmazdı.

Mahmud dedi:

— Onda gərək hamımız dönüb olaq piyanısqə, Temir kimi stansiyanın bufetində sülənək.

Zülfüqar kişi Mahmuda cavab verdi:

— Vallah, elə bu zamanda piyanısqalıqdan yaxşı şey yoxdu. — Qızının ona töoccüblo və bir az da tərs baxdığını görüb dedi: — Nədi, az, yalanmı deyirəm?.. Eşəklik yaxşıdır, ya piyanısqalıq?

Salatin əlini çənəsinə aparıb başını buladı.

— Kiri, a kişi, kiri, — dedi, — ahil vaxtında bizi biavir eləmə.

Mahmud anladı ki, Zülfüqar kişini qızışılıq qızına ağır söz deməyə qoymaq olmaz, yenə qanqaralıq düşəcək, o da naəlac qalib başlayacaq həmişəki kimi, ata ilə balanı sakitləşdirmeyə. Buna görə də tez söhbətə qarışıb:

— Ayə, toxdayın! — deyib araqdan stəkanlara süzdü, özünüküni çox elədi, tez-toləsik toyuğunu parçaladı, yuxarı yarı boldü. — A Salatin, kömək elə görüm! — Çarpayıya yanaşdı. Salatının bir yerdə köməkləşib Zülfüqar kişinin yastiğini qaldırdılar, sonra Mahmud Zülfüqar kişini qoltuqlayıb dikəldi, kürəyini yastiğa söykədi. Stoldan Zülfüqar kişinin arağını götürüb ona uzatdı.

— Bunu vur görüm! — dedi.

— Mahmud doxtur, dərdin ürəyimə, kişini xarab eləməz ki? — deyə Salatin təşvişlə soruşdu. Bu dəfə Zülfüqar kişi Mahmudu qabaqladı, onu ağızını açmağa qoymadı:

— Axmaqlama, az, a gəlin! — Səsindəki gümrəhliq Mahmudun xoşuna gəldi. — Elə vuracam, lap Temir kimi! — deyib gözlerini azca qapadı, arağı qurtum-qurtum, son damlasına qədər boğazına tökdü, Salatının əlindən toyuğun yumşaq ətini götürüb ağızına saldı və ceynəyə-çeynəyə ləzzətlə eləvə elədi: — Oxqay, a köpekoğlunun arağı!

Mahmudun gözlədiyinin əksinə olaraq — arağı stəkanlara süzəndə bayaq yenə ürəyi qalxmışdı — araq boğazından civə kimi sürüşüb keçdi: nə ürəyi bulandı, nə də üz-gözünü turşutdu. Amma, hər ehtimala qarşı, tez yuxanın arasına göyərti qoyub dişləri arasına saldı və heç bir saniyə də ötməmişdi ki, içdiyi arağın havası beyninə yayıldı, gicgahlarındakı ağırlıq yox olub ərsə çökildi və hətta bir azdan hiss elədi ki, ayaqlarındaki üşütmə də keçir, canı qızışmağa başlayır. Bu hərarətin təsiri altında səsinin gur yerinə salıb, nə üçünsə sevinə-sevinə dedi:

— Sənə canım qurban, ay Zülfüqar kişi! Ay əmi!

— Allah eləməsin, a bala, — deyə Zülfüqar kişi cavab verdi. — Ya sənin dərmanın məni diriltdi, ya da bu araq... Vallah, düz sözümüzdu...

Mahmud Zülfüqar kişinin sifətinə baxdı: qocanın sifəti doğrudan dəyişmişdi, ariq, dərisi cod yanaqları allaşmışdı, bu alliq, güclə sezilsə də, gözlərinə də axmışdı, bu gözlərdə indi nə qorxu vardi, nə də bayaq Mahmudu əməlli vahimələndirmiş ümidsizlik. Bu gözlər indi hələ əcəli yetməmiş bir qocanın adı gözləri idi. Mahmud ürəyində dedi:

“Şükür verən gününə, deyəsən, bu dəfə də xata-bələdan sovuşduq”. Salatin da atasının özünü gəldiyini gördüyüündən, bardaş qurub oturduğu künçdən minnətdarlıqla Mahmuda baxırdı, elə bil Mahmudun ürəyində dediyi sözleri eşidib, razılıqla başını tərpədirdi.

Mahmud özünü yarım stəkan da araq süzdü, sonra toyuğun budunu qabağına çəkdi, əllərini bir-birinə sürtüb, bu dəfə tələsmədən, daha ürəyinin qalxacağından ehtiyat etmədən, səliqə-sahmanla stəkanı götürdü, arağı hortdatma işib, iştaha ilə toyuğu yeməyə başladı. Ağzın-dakı tikəni çeynəyə-çeynəyə dedi:

— Salatin, Moşunun başı haqqı, elə mən də dirildim. Sizin ocağın xeyir-bərəkəti, vallah, tamam başşadı. Çünkü hər şey halalı...

Mahmud qırx beş illik ömründə, ağlı kəsən gündən dəfələrlə sinamışdı ki, həmişə bir əhvalat baş verəndə, daha doğrusu, qan qaraldan, könül bulandıran hadisələrlə rastlaşanda, əksərən, bu əhvalatlar, hadisələr axırdı mütləq arxayincılıqla qurtarırdı. Yəni bu arxayincılıq həmişə şadlıq, ürək xoşluğu demək deyildi. Arxayincılıq, onun zənnincə, nəyinsə sonu idи, nəyinsə hüdudu idи. Hər şeyin dünəyada sonu, hüdudu olduğu kimi, adama ürək ağrısı, şəşqinliq götürən əhvalatların da axır mərhələdə bir sonu olurdu, bir hüdudu olurdu. Kür daşmamışdan qabaq bütün şenlik, məmə yeyənindən tutmuş pepe yeyəninə kimi — azmı görmüşdü Mahmud belə şeyləri — səksəkəli yatıb, səksəkəli dururdu, qapı-bacaya da baxanda qorxu ilə baxırdılar ki, görən hər şey yerindədimi, Allahın ağlaşımaz bələsi camaati yer üzündən yox eləməyibmi, bəlkə elə bu daşqın sonuncu daşqındır, daha bundan o yanasi yoxdur — amma yenə hər şey gəlib son həddinə çatırdı: Kür daşib sahilindən çıxırı, suya yaxın həyətlərin doqqazını, qapı-bacısını, bağını-bostanını yuyub aparırdı və bununla da hər şey qurtarırdı: Mahmud bilirdi ki, Allahın bəndələrinə göndərdiyi azarbezərin da hüdudu var, ilan-qurbağa xəttilə yazılmış uzun, sicilləmə bir cümlənin axırdında nöqtə qoyulduğu kimi, bu azar-bezar da, dünəyin çox-çox əhvalatları da nöqtə ilə qurtarır. Ya o yanlıq, ya bu yanlıq. Əgər dünəyada hüdud deyilən şey olmasaydı, yəqin nə ot, nə ağac bitər, nə həşərat, nə adam yaşayardı. Çünkü onda cüçüdən tutmuş vələsə kimi hər şeyin elə yarandığı gündən bağlı çatlayıb tələf olardı.

Şükür, bugünkü əhvalat da pis qurtarmadı: arxayincılıqla qurtardı. Çünkü necə olsa, əgər Mahmud gecənin bu vədəsində, belə havada buraya gəlib Zülfüqar kişiye bir əncam çəkə bilməsəydi, yəqin ki, nə

bu gecəni rahat yuxuda yata biləcəkdi, nə də sonrakı günlərdə bu günün ağrısından-acısından canını qurtara biləcəkdi.

Mahmudun yerini Zülfüqar kişinin yatdığı otağa bitişik olan qonaq otağında, açılma divanın üstündə saldılar... Bu otağı Mahmud azı yüz kərə görmüşdü. Hələ beş-on il bundan qabaq, Zülfüqar kişinin rayon mərkəzindən, Bakının özündən hörmətli qonaqları gələndə yemək-içmək, Zülfüqar kişinin dediyi kimi, "ley-pey" bu otaqda təşkil olunurdu. Həyətdə manqal qalayıb təzəcə boğazlanmış erkək otindən kabab çəkilirdi, zoğal, tut arağı iki-bir, üç-bir yuxarı daşındırı, kababları da elə şışlərdə, yağı axa-axa, cızıldaya-cızıldıya yuxarı aparırdılar, otağın ortasında, nəhəng karvansara xalısının üstündə açılmış geniş stol, süd bardaqda daşan kimi yemek-içməkdən aşib-dاشırdı, dalbadal sağılıqlar deyilirdi, zarafatlar eşidilirdi, lap axırdı da, qonaqlar araq yanğını söndürən atlamaya keçəndə, aşağıda kabab tədarükü ilə canfəsanlıqla məşğul olan tatar Temiri çağırıb, onu stolun bir künkündə otuzdurub içizdirirdilər. Qonaqlardan biri əlini cibinə salıb, ya iyirmibeschlik, ya da əllilik çıxarıb Temirə verirdi və o da başlayırdı uşaq vaxtından yadında qalan tatar mahnılarından birini zil səslə, gücə düşdüyündən gözleri yaşara-yaşara oxumağa. Tatar Temirin ağızından çıxan gülməli sözlər stol arxasında oturanları bir hala salırdı ki, deyirdin, bu qalın, nazik gülüş səslerindən otağın divarları çatlayıb uçacaq... Bu otağın avadanlığı, xalısı, mütəkkəsi, iri pəncərələrindəki qırımızı pərdələri, bir sözlə, hər şeyi uzun illərdən bəri elə olduğu kimi qalmışdı. Bircə divanın başında divara vurulmuş Stalinin şəkli yox idi. Salatin Mahmuda demişdi ki, üç-dörd ilin söhbətidir, günlərin bir günündə Zülfüqar kişi gecəyarası bu otağa girib işığı yandırmışdı, şəklin qabağında dayanıb bir xeyli baxmışdı, sonra dinməz-söyləməz, heç kəsə heç nə demədon şəkli divardan çıxarıb aşağıdakı qaranlıq otaqlardan birinə aparıb, orda üzü divara sarı bir künco qoymuşdu. İndi həmin şəklin yerində Zülfüqar kişinin sinezi ordenlərlə dolu hərbim gymnastyorkada öz şəkli asılmışdı.

Belə-belə işlər, ağrısın alasan şeytana papiş tikən belə dünyanın!

Mahmudun sümükləri qızışmışdı, pazi pazla çıxardıblar deyiblər: o da, bu nəmiş havanın sümüklərinə, iç-içalatına doldurduğu üşərtini bayaq Slaltının gətirdiyi araqla çıxarmışdı. Gözləri də otağın ala-bula qaranlığına alışmışdı. Sağ əlini qatlayıb başının arxasına qoymuşdu, gözlərini tavana zilləmişdi, eşikdən içəri düşən bulanıq işiq tavanı

bozumtu, yaşısqabağı göyün bir parçasına bənzəirdi. Mahmud bilirdi ki, indi bu evdə hamı şirin-şirin yatır, Salatin, Moşu, Zülfüqar kişi... Çünkü indi günün elə vədəsi idi ki, bu yerin, bu obanın camaatı yatmalıydı, min il, milyon il bundan öncə öyrəşib adət etdikləri kimi: gün batdırı, quşların səsi kəsildimi, hamı yorğan-döşeyinə girib, salavatını çevirib yuxuya gedirdi, min dəfə gözlerini açıb gördükələri səhərin həsrətində, intizarında yatişirdilər. Mahmud qımışdı: vallah, belə bir məxluqun gecə gördükələri yuxulardan əməlli kitab yazmaq olar!.. Amma olmayıyadı. Mahmudun belə işlərlə heç arası yox idi, homişə belə söhbətlər eşidəndə əsəbləri yerindən oynayırdı, o dəqiqə dilxor olurdu, özünə yer tapa bilmirdi. Ölü də yuxuya girərmi, a kişilər? Uryadnik əhvalatını, nədənse, Mahmud tamam unuda bilmirdi. Bayaqqdan neçə kərə bu əhvalatın üstünə qayıtmışdı. Salatin, gətirdiyi yemek-içməyin qalanını yiğisdirib aşağı aparandan sonra, Zülfüqar kişinin Mahmuda təfərrüati ilə danişdiyi uryadnik əhvalatının xofumu desin, ağrısımı desin – Mahmud özü bilmirdi – nə beynindən çıxırdı, nə də gözləri qabağından gedirdi. Nəsə, bu tamam ayrı əhvalatdı, özgə gərdi. Mahmudun yadına düşdü ki, Zülfüqar kişi zoğal araqından yarım stəkan hortdadandan sonra, düzdü, özünə gəlsə də, nədənso kövrəlmişdi, dəyirmi, qızarmış gözlərini Mahmuda zilləyib, kövrək-kövrək, səsi qırıla-qırıla ona uzaq keçmişin əhvalatını ikinci, üçüncü dəfəmi, amma bir də danişmişdi. Mahmud da arada lap əsəbiləşmişdi, Salatinla ağız-ağıza verib uryadnikin dədəsini, cijisini bir-birinə qatmışdır, lap axırdı, Mahmud bir "vot tebe na!" deyib, Zülfüqar kişinin sözünü kəsib soruşmuşdu ki, uryadnik köpəkoğlunun kime nə pisliyi keçibmiş ki, yazılıq divansız-məhkəməsiz qanına qəltan eləmisən?! Zülfüqar kişi də xeyli susub, alını qırışdırıb, maddim-maddim Mahmuda baxandan sonra, səsinin zil yerinə salıb çığırmasıdı: "Tovarış Salaxov, budet sdelano!" Hamı mənası heç kəsə məlum olmayan bu əcaib sözlərin müqabilində şaqqanaq çəkib gülüşmüştü.

Ay sənin filan yerini yeyim, şeytana papiş tikən belə-belə olmuş dünya!.. Mahmud gözlərini yumdu, son dəfə divararasından eşitdiyi səs Zülfüqar kişinin ahi oldu. Kişi yuxuda elə bir ah çəkdi ki, Mahmudun bədəninə təzədən üzütmə doldu, istədi qalxıb xəstəyə baş çəksin, amma çox yorgundu, gözlərini açımmadı...

Zülfüqar kişi ikinci dəfə ah çəkəndə Mahmud daha heç bir şey eşitmədi... Zülfüqar kişi gözlərini açdı, arxası üstə uzanmış halda, yor-

ğanın altında qarnını qaşdı, amma həmin dəqiqə də eşitdiyi səsdən nə diksindi, nə də qorxdu. Qalxıb yerində oturdu. Zülfüqar kişinin yatdığı otağın ensiz pəncərəsi arxasından gələn səs ona həm tanışdı, həm də yaddı. Kimdi bu görən, a başına dönüm?.. Kişi tab eləmədi, çarpayıdan enib çəkələklərini geyindi, ağ tuman-köynəkdə qapını açıb pillələrlə endi, həyətə düşüb tut ağacının altına gəldi, amma Sarıca oğlu Məhəmmədi orda görmədi.

— Kürdəyəm, Zülfüqar, bəri en!

— Gəlirəm, ağrin alım! — Zülfüqar kişi doqqazı açıb həyətdən çıxdı. Kürün sahilinə çatanda ayaq saxladı.

Sarıca oğlu Məhəmməd dərində, ay işığının gümüşü rəngə boyadığı sal daşların arasında dayanmışdı. Kürün otu, yosunu quruyub qara kəndirlər topu kimi daşların, qayaların gövdəsinə dolaşmışdı.

Zülfüqar kişi soruşdu:

— Ayə, bə Kürün suyu hanı?

Sarıca oğlu Məhəmməd güldü:

— Nə su, evin yixılmasın, sumu qalar indiyə?.. Tez ol, yubanma, mənzilimiz uzaqdı.

— Gəlirəm, dərdi, gəlirəm, — deyə-deyə Zülfüqar kişi çevikliklə, pilləkən enirmiş kimi, daşların, qayaların arasından aşağı enib, Sarıca oğlu Məhəmmədin yanına, Kürün qurumuş vadisinə düssü. Sarıca oğlu Məhəmmədlə üzbeüz dayanıb, diqqətlə ona baxdı, amma yenə sıfətini əməlli sezə bilmədi, baxışları onun qarnında ilişib qaldı. Qan çanağında beşatılanı Sarıca oğlu Məhəmmədin qarnına boşaltmışdı: indi həmin yerdə dəyirmi deşik vardı və bu deşiyin içi torpaqla dolu idi. Zülfüqar kişi köksünü ötürüb yaziq-yaziq soruşdu:

— Ağrıdırmı?

— Ayə, indiyə ağrımı qalar? — Sonra Sarıca oğlu Məhəmməd əlini uzadıb Zülfüqar kişinin bileyindən yapışdı və dedi:

— Ölümün xeyir, Zülfüqar kişi!

— Ölümə qənsər, Sarıca oğlu Məhəmməd.

— Gedəkmi?

— Gedək.

İki qaraltı əl-ələ verib, daşların üstü ilə, Kürün quruyub cedar olmuş vadisi boyu şimala tərəf, uzaqlardakı dağlara doğru addımladılar. Onlardan xeyli qabaqda iki qız uşağı — ikisinin də ciyinə tökülmüş bəyaz saçları tül pərdə kimi yellənirdi, ikisi də uzunetək don geymişdi və ikisinin də dabanları çatlaq-çatlaq idi — eynən Zülfüqarla Sarıca oğlu Məhəmməd kimi əl-ələ verib eyni səmtə gedirdilər.

— Sənkilərdilərmi, ay Məhəmməd?

— Hə.

- Bə...
- Sən məni vurandan ikicə ay sonra onlar da tələf oldular.
- Yandım, kül oldum, a dağlar!
- Biri Qərənfildi, o biri Yasəmən.

Zülfüqar kişi Sarıca oğlu Məhəmmədin əlini bərk-bərk sıxdı.

Sonra Kürün qurumuş vadisiylə addimlayan iki qaraltı uca bir qayanın başında üçüncü qaraltını gördülər. Qaya başında dayanmış dəmir dəbilqəli sərbazın kürəyinin ortasına nizə sancılmışdı; yarasından axan qan ətrafdakı daşların üstünə ləkə-ləkə yayılmışdı. Sərbaz onları görüb soruşdu:

- Yolunuz haradı, qardaşlar?

Sarıca oğlu Məhəmməd cavab verdi:

- Baba Kahayadı, qardaş.

Sərbaz bir göz qırpmında aşağı endi:

- Ölümünüz xeyir.

- Ölümə qənşər.

Qabaqda Qərənfille Yasəmən, arxada Zülfüqar kişi, Sarıca oğlu Məhəmməd və yürüsdən gətirdiyi bir gavur qızının üstündə doğma qardaşının kürəyindən vurdugu nizə yarasından tələf olmuş sərbaz yavaş-yavaş, bir-birilə kəlmə kəsmədən Baba Kahaya doğru gedirdilər.

Ay qübbənin ortasında idi. Kürün qurumuş vadisində daşlar ay işığından od tutub yanındı...

...Səher Zülfüqar kişinin meyitini Kürün sahilində, yaxşı, qayğısız günlərində rahat-rahat oturub, qəlyanını tüstüldə-tüstüldə, zümzümə eləyə-eləyə bəzən saatlarla Kürə tamaşa elədiyi yastı daşın yanında tapdilar. Bu xəbori hamidan erkən oyanmış tatar Temir Mahmuda çatdırılmışdı: ala-toran vaxtı qalxıb, əsnəyə-əsnəyə, gərnəşə-gərnəşə, guppuldayan, damarları şışmış gicgahlarını ovucları ilə hövkələyə-hövkələyə – dünənki tut arağından sonra başında yarım pudluq ağırlıq vardı – Kürün sahilinə enmişdi ki, soyuq suyla həm əməlli yuyunub özünə gəlsin, həm də qayığına baş çəksin, çünki bir stəkan çay içib yola düşməliyidilər: Mahmudu geri, evinə aparmalıydı. Uzaqdan ağ tuman-köynəkdə, üzüqoylu yaşı, sıyıq torpağın üstünə yixilmiş adamı görən kimi tatar Temir başa düşdü ki, bu yazıq bəndə Zülfüqar kişidir.

Pişik çımxırtısına bənzər bir səs çıxarıb, iki əlli dizlərinə vurub, tez geri dönmüşdü, qaça-qaça həyətə girmişdi, ordan da birnəfəsə pilləkəni qalxıb, ölüm yuxusuna getmiş Salatını oyatmadan, özünü Mahmudun yatdığı qonaq otağına salmışdı. Mahmud necə qalxdı, geyindi, necə tatar Temirlə evdən çıxıb Kürün sahilinə endi – xəbəri olmadı. Öyilib, meyiti arxası üstə çevirdi, biləyindən yapışb nəbzini tutdu, havalı adamlar kimi başını bulaya-bulaya baxışlarını Zülfüqar kişinin açıq qalmış gözlərinə zillədi. Tatar Temir belini əyib, əllerini dizləri üstə qoyub, əsə-əsə təlaşla Mahmuda baxırdı: ondan Allahın ağlagolməz möcüzəsini gözləyirdi. Mahmudu isə qorxu çulgəmişdi, tükləri biz-biz olmuşdu, alnına da soyuq tər gəlmişdi. Tez əlini uzadıb Zülfüqar kişinin gözlərini qapadı, vallahi ki, bunu eləməsəydi, bəlkə də doğrudan ağılı çəşardi: o gözlerin hər birində hərəsi alma boyda bir ulduz görmüşdü, buz qəlpəsi kimi işildayırdılar. Mahmudun boğazından xırıltılı bir səs çıxdı:

- Ya Rəbbim, özün kömək ol!

- Mahmud, bəlkə hələ keçinməyib?

- Kiri, e! – Mahmudun səsi lap xırıldadı. – Keçinib, lap o yana da keçib. Qaxac kimidi... Sənə min rəhmət, ay Zülfüqar kişi!

Bu vaxt bir az aralıda Salatının yuxulu kal səsi aləmi başına götürdü:

- Yetim qalan canım, huy...

...Burda, Kürün sahilindəki bu qədim kənddə növbəti hüzr mərasimi belə başladı. Moşunu pocta göndərdilər ki, tez rayon mərkəzinə zəng vurub bu xəbəri məsul yoldaşlara çatdırınsın. Zarafat deyil, bu mahalın, bu obanın köhnə bolşeviklərindən biri, bəlkə də lap axırıncısı rəhmetə getmişdi və bunu mütləq lazımı yoldaşlar bilməliyidilər. Salatının təkidilə tatar Temir qonşuluqdakı şəhərində – molla dalınca getdi: Mahmudla belə məsləhətləşdilər ki, mollanı, gələn-gedən görməsin deyə aşağı otaqların birində əyloşdırsınlar, yavaşca Quranını, yasinini oxusun. Çünkü Zülfüqar kişi köhnə bolşevik olsa da, cavanlıqda ətrafdakı məscidlərin bağlanmasında ad çıxarsa da, həmişə sözünün əvvəli də Allah olmuşdu, sonu da. Xəbər çox tez yayılmışdı: Zülfüqar kişinin meyitini Kürün sahilində evə gətirənə qədər kəndin nə qədər aqsaaqqalı, qarasaqqalı vardısa, hamısı həyətə dolmuşdu: Salatına, Moşuya, hətta Mahmudun özünə də başsağlığı verdilər, ürok-dırık verdilər, nə lazımdısa hamısını dedilər. Ara sakitləşəndən sonra

meyiti aparıb Berzan kəndindəki yeganə məsciddə yuyub gətirəndən sonra Mahmudun gecələdiyi qonaq otağındağı iri stolun üstünə üzü qibləyə sari qoyandan sonra, bu mərasimin məxluqından üç nəfər – Mahmud, Temir və Moşu yavaşça evin arxa tərəfindəki xəlvətliyə, sıx ağacların arasına çəkildilər. Mahmud neyçinsə əsəbi-əsəbi Moşuya dedi:

– Get o araqlardan birini gətir, əmbə bax, görən olmasın.

Moşu gedib bir arağın əvezinə ikisini, dünəndən qalma soyutma toyuqdan, pendirdən-göyərtidən də bir balaca bağlama eləyib gətirdi. İki stekan da şalvar ciblərindən çıxardı.

Mahmud başını qaldırıb, qabıçı su çəkib göyərmiş enli gövdəli ağacların quru budaqları arasından göye baxdı: qurğunun rəngli səmanın ağırlığı elə bil onun ciyinlərinə düşdü, fəqərə sütunu gizildədi, başı da yüngülvarı gicəlləndi. “Bu nədi, ə, a başına dönüm?” deyə fikirleşdi. Heç özünə gələ bilmirdi: bayaq Zülfüqar kişininin gözlərindəki ulduzları lap apaydin görmüşdü, buna şübhə ola bilməzdi. Bəs bunu kimə desin, desə də, necə izah eləsin, ele birinci tatar Temir onu məsxərəyə qoymazmı ki, a bala, adını doxtur qoymusan, get, ağlına dua yazdır?! Əstəxfürullah, işə düşmədik!..

– Ayə, Temir, süz!

– Bu saat, ağrin alım, bu saat! – Temir elə yumşalmışdı, yumşalıb elə quzulaşmışdı ki, bir himə bənddi, qurruq çıxarıb bulasın.

Temir iki stekanı yarıya qədər araqla doldurdu, özünə bir tikə çörək qopardı. Hər ikisi, Mahmud da, Temir də stekanları birnəfəsə boşaltdılar. Moşu bir qiraqda dayanıb onlara baxırdı. Mahmud dedi:

– Allah rəhmət eləsin kişiye!

Temir də onun səsinə səs verdi:

– Qəbri nurnan dolsun... heyif ona...

Moşu səssiz ağladı. Mahmud qaşlarını çatıb məzəmmətlə ona baxdı, başını buladı:

– A bala, kiri... Yekə oğlansan, kişi ağlamaz. – Amma özü qalxıb hülqumunda dayanmış qohəri güclə udub içəri saldı.

Temir ağızındaki xirdaca çörək parçasını heyi qalmamış adamlar kimi, güclə çeynəyə-çeynəyə Mahmudə baxıb:

– Yuxum çin oldu, – dedi, – ay Mahmıd!

– Nə yuxu, ə?.. Qoy oturmuşuq, sən başın! – O, “yuxu” kəlməsindən, deyən, qorxuya düşmüştü.

– Heç əşsi! – Tatar Temir başını tərpətdi, amma susmadı, arağın təsirindənmi, ya bayaq, gecə yatdığı otağın bir kuncündə gizlənib, ürəyi boşalanana kimi ağladığındanmı, qızarmış gözlərini Mahmudə dikib davam elədi: – Bu gecə, innən belə Allah özü xeyrə calasın, əməlli yuxumu qarışdırılmışdım, vallah... Deyirəm, yuxum çin oldu.

Mahmud yenə tərs-tərs ona baxdı:

– Ayə, olmuya, sən də yuxuda uryadnik görmüsən?!

– Yox, canavar görmüşəm.

Mahmud gözünün ucuya Moşunun qımışdığını gördü, elə özünün də dodaqları balaca qaçırdı.

– Yedimi səni, ayo?

Tatar Temir bu sözlərə məhəl qoymadı, stekanlara təzədən araq süzüb, birini Mahmudə uzatdı. Mahmud üz-gözünü turşutsa da, stekanı götürdü. İcdilər.

– Gördüm ki, ay Mahmıd, bizim Qarayazı kimi bir meşədəyəm. Başın haqqı, hə. Gördüm ki, bir qotur canavar, o kinolarda göstərən qalxanlar var ey, hə, onnardan birinin üstündə oturub, mənciyəzə baxır, gözlərində də, başın haqqı, yekə-yekə ulduzlar yanır...

Mahmud çömbəldi, dizlərinə dirsəklənib başını əlləri arasına aldı, amma heç bir şey demədi.

Zülfüqar kişininin evindən ağlaşma eşidiildi. Moşu qanrlıb, qorxaxorxa səs gələn səmtə baxdı. Mahmud başını qaldırdı.

– Temir, o arağı da aç... Süz, ay yetim, süz, içək ki, bəlkə yanğımızızı söndürə bileyk.

Tək mən deyiləm yuxulara inanan. Yəqin əksəriyyət inanır, amma səhbətdə-filanda özlərini elə göstərilər ki, guya inanırlar: yəni nə yuxu, nə röya – hamısı aydınca izah olunması məsələlədir. Ya da boyunlarına almağa utanırlar. Yadımdadır, əvvəllər heç utanıb eləmirildilər... Amma mən boynuma alıram ki, yuxulara əvvəllər də inanırdım, indi də inanıram, – hərçənd, etiraf etməliyəm, əvvəllər daha çox inanırdım – çünki əvvəllər ümidişim də çox idi. Ümidlə yuxu isə Siam əkizləridir – biri öləndə, o biri də yaşamır.

Nənəm deyərdi, su aydınlıqdı, at savaşdı, qovğadı, ilan var-dövlətdi. Qalanı yadımdan çıxıb. Mənim yuxularımı tərsinə yozardı, təkcə

mənim yox, elə bütün qohum-əqrəbanın, qonum-qonşunun da həmçinin. Yanına gələrdilər, ordan-burdan söhbet eləyəndən sonra, görədin ki, hərəsi öz yuxusunu danişardı, nənəm diqqətlə qulaq asardı, sonra yəqin ürəyinə xal salmamaq, qan qaraltmamaq, ümidişləri qırma-maq namino başlardı yuxuları tərsinə yozmağa. Bizdən narazı, xeyir-duasız gedən olmazdı. Ələlxüsus, dava vaxtı, tərsinə yuxu yozmağı bacarmaq az şey deyildi.

Bir ala-bula pişiyimizvardı, nənəmin səsini eşidən kimi irəli gəlib, düz qabağında dayanıb, başlardı döşəməni cırmaqlamağa. İndiyəcən bu iki səs qulağımdadır: peyğəmbərlik eləyən nənəmin yorğun, nigarən səsi, bir də pişiyin dırnaqlarının səsi.

Uşaqlıqdan yuxu görməyə adət etmişəm. İndinin özündə də, hər gecə, yerimə girib yorğanı üstümə çəkən kimi – şeytanın qulağı kar olsun, özümə tilsim oxuyuram ki, bu gecə mütləq yuxu görməliyəm və doğrudan da görürəm... Əlbəttə, daha sehərlər arvada danışmamaq şərtidə. Görməyinə görürəm, amma unutmaq lazımlı deyil ki, hər gecənin bir sabahı var, oyanıb gözlərini açacağım dəqiqələri var.

Səhər ala-qaranlıqda yerinin içində qımlıdanmadan, yumruqlarını sinəsinə sixib, gözlərini bir nöqtəyə zilləyib, başlayacaqsan bircə-bircə yadına salmağa. Yadına salacaqsan ki, uzun pilləkənin aşağısında dayanıb yuxarı baxırdın. Orada, yuxarıda işıq yanındı. Hər adamın öz təkrarolunmaz nadir yuxu işığı var. Mənim işığım dumanlı gündə güclə, ölüziyə-ölüziyə yanın fənər işığına bənzəyir... Heç bir vaxt onun üzünü görməsən də, bircə kərə səsini eşitməsən də, əminsən ki, o, mütləq gələcək, çünkü başqa cür ola bilməz – işıq əbəs yerə yanmir, havayı yanmir, o gəlməlidir ki, nigarənciliğə, gözüyüldəliğə son qoyulsun, sənə bir udumluq təzə nəfəs versin... Gəlib pilləkənin başında dayanacaq, aşağı baxacaq, səni görüb, üzündə təəccüb, gözlərində maraq aşağı enməyə başlayacaq. Sən də yavaş-yavaş yuxarı qalxacaqsan, pilləkənin ortasında görüşəcəksiniz. Onun uzun, səhər şəhinin ətri qoxuyan bəyaz saçlarını siğallayacaqsan, sıfətini iliq sinəsinə sürtəcəksən, sonra gözlərindən öpəcəksən. Daha sonra, qəflətən ürəyinə nəsə damacaq, dodaqlarını aralayıb bircə kəlmə deyə biləcəksən: getmə... Vəssalam. Sonra tək qalacaqsan, həmin o zəif işığın sarımtıl, bozumtıl, qırmızımtıl dumanı arasında tək-tənha. Əgər yüz seksən iki cür tənhalıq varsa, bu tənhalıq yüz seksən üçüncüdür.

Qalxıb mətbəxə gedəcəksən, kranti açıb bir stəkan soyuq suyu birnəfəsə başına çəkəcəksən. Bu da ikinci, vəssalam. Qayıdır yerinə uzanandan sonra, Allaha inanmasan da, O Gözəgörünməzə yalvara-caqsan ki, kaş o yuxunun mabədini göroydim, bu mümkün deyilsə, heç olmazsa, dəqiq, mütləq təkrarını görəydim. Amma gözünə yuxu gedəndən sonra daha heç bir şey görməyəcəksən, bəlkə ilandan, kərtənkələdən gördün – bu isə, hesabdan deyil. Bu da üçüncü, vəssalam, yanında da şüttəməmi.

Mən bir şeye tamamilə əminəm ki, beş ilmi, on ilmi, lap əlli ilmi sonra – baxır taleyin hövsələsinə – ömrünuzu gördüğün yuxular bircə-bircə geri dönməyə başlayır. Bunu mən dəfələrlə sınamışam. Görürsən ki, günlərin birində, sohər yuxudan oyanan kimi, səbəbsiz-filansız uşaqlığının və ya cavanlığının bir məqamı, bir əhvalatı yadına düşür, tamam unutduğun, illərin qaranlığına hopub ərimiş bir hadisoni, bir baxışı, bir səsi, bir sözü dəqiq və aydın xatırlayırsan. Sonra bu da yadına düşür ki, gecə yuxuda qarız yemisən, kiminsə səsini eşitmisən, indi beynindəki kılıdlı qapılardan birini açan həmin qarızın dadıdır, həmin səsdir. Mənim ən çox sevdiyim bu qəbildən olan yuxulardır. Öz aramızdır, keçmişə qayıtmağı, təzədən yaşamağı kim arzulamır ki?..

Həyətimizdə, bir maykada və tursikdə, ayaqyalın, başaçıq dayanıb, əlimdəki turş almadan dişdəm vura-vura Seyfulla əminin işinə tamaşa eləyirdim. Seyfulla əmi bütün günü həyətimizi, binamızın dörd yanını süpürür, axşama kimi işləyir, axşamüstü, hələ qaranlıq düşməmiş, ağ döşlüyünü çıxarıb, pas atıb qaralmış vedrəsini, uzunsuv cod süpürgəsini zirzəmidə gizlədib, mühabibə qurtarandan bir ay sonra aldığı “Qafqazın müdafiəsinə görə” medalını taxır dösünə, düz ayaqlarının altına baxa-baxa tindəki dükana gedir. Bir şüşə şirin şərab, bir balaca kağız bükümü şor pendir alıb geri qayıdır, hələ həyətdən dağlışmayıb bir küncdə dayanmış biz uşaqları görüb, qalın barmağı ilə bizi hədələyə-hədələyə deyir: “Ay sizin başınıza dönüm, sizin qadanızı alım. Gedin bay-bay eloyin də!” Biz isə bu sözlərə məhəl qoymurraq, durduğumuz yerdəcə dayanıb, bir-birimizə göz eləyə-eləyo, işarə verə-verə, maraqla onun arxasında baxırıq. Çünkü Scyfulla əmi qıl körpüsü kimi amanabənd, daşları kələ-kötür pilləkənləri qalxıb ikinci mərtəbədəki dəmir qapının arxasında yox olandan düz yarım saat onun nazik, yaniqli səsi eşidiləcək: Seyfulla əmi səsinin kövrək yerinə salıb, segah üstündə dağlardan, dərələrdən, çaylardan oxumağa başlayacaq...

Sonra, hava qaralıb, pəncərələrdə seyrək işıqlar ağarıb-qızarmağa başlayanda, bizim həyətə sütlü bir leytenant gələcək. Bu leytenant dünənki deyil, dünənki isə srağagünkü mayor deyildi... Leytenant parpar parıldayan uzunboğaz çəkmələrini tappıldada-tappıldada yanımızdan ötəndə biziçəpəki nəzər salacaq, biz çoxbilmişlər isə, özümüzü o yerə qoymayıb, saymazyana düz onun üzünə baxmaqdan çəkinməyəcəyik. Leytenant, Seyfulla əminin pilləkənlərinə sarı yönələcək, yuxarı qalxmayıb, Zeynəb gözləyəcək. Zeynəb, Seyfulla əminin anadan yetim qalmış təkcə qızı, çit paltarda, qolları açıq, əlində "trofey" sumka, Tıq-tıq xanım kimi, şappaşap-tappatap pilləkənləri enəcək, heç kəsə məhəl qoymadan, ayaq saxlamadan həyətin darvazasına sarı yönələcək: guya heç kəsi tanımır. Leytenant da onun dalınca. Bir azdan Seyfulla əminin qapısı yenə açılacaq, bu dəfə kişi özü çıxıb, ayaq üstə yırğalana-yırğalana, qırmızı burnunu çəkə-çəkə bizim üstümüze qışqıraraq: "Ay qırılmışlar, ay filan olmuşların qarından çıxmışlar! Cəhənnəm olub gedin xarabaniza da! Teatra gəlmisiz?!" Bu sözləri ucadan, lap bağırı-bağırı deyib, başını sinəsi üstə əyib, başlayacaq ağlamağa.

Biz gülüşürdük.

O gecə nənəm yenə yerimi salacaq, sonra mən yenə nənəmə dərman verəcəm, əlləri əso-əso dərmanı içməsinə baxacam, sonra nənəm yatacaq, mən də yatacam. Gecə yuxu görəcəm. Görəcəyəm ki, Seyfulla əmi pilləkənin başında dayanıb mənə baxır. Təəccüb eləyəcəm ki, niyə Seyfulla əminin gözləri belə iriləşib, o gözlərin hər birində iri ulduz yanır, niyə o danışır, amma mən onun ağızından çıxan sözlərin bircəciyini də eşitmirəm. Yalnız ağlamaqdan qızarmış, iriləşib döyirmiləşmiş gözlərdəki yanan ulduzların işığını görürem. Və bir də haradasa uzaqlarda viyılıt ilə əsən küləyin boğuq və vahiməli səsini eşidirəm. Bu qarışlılıq içərisində bir də ona təəccüb eləyəcəm ki, niyə Seyfulla əmi qalın şəhadət barmağını oynada-oynada məni yanına çağırır... Aydan qopmuş qəlpələrə bənzəyən ulduzların işığı get-gedə artır və mən uzaqlarda əson küləyin soyuğundan titroməyə düşürəm.

Gündəlik yaznlara hərdən paxillligim tutur. Amma əslində bunun heç bir əhəmiyyəti yoxdur. Çünkü heç bir şeyi insan həmişəlik unutmur, çünki xatirənin öz vədəsi var: vaxtı gələndə beynin bütün kiliqli qapıları öz-özünə açılacaq. Amma gərək bu xatirələrin qabağında davam gətirə biləsən. Xatirələr üstünə gələndə, kiliqli qapılardan biri

açılib, boğazından içiñə qaynar qurğunun töküldəndə, ürəyinə də damçı-damçı ağrı axanda, gərək ya fit çalıb, göz vurub özünü səfəhliyə qoyasan, ya əllərini qaldırıb təslim olasan. Başqa yol yoxdur. Çünkü keçmiş həmişə pusqudadır, fürsət düşən kimi tətiyi çəkir.

Vay o gündən ki, gülle səni tapa.

Son nəfəsinə kimi ürəyində gəzdirecəksən... Bu dəfə təqsir Mahmudda oldu. Yəqin ki, tatar Temirdən danışb məni güldürməsəydi, Seyfulla əmi yadına düşməyəcəkdi. İndi Zeynəb Bakının apteklərindən birində kassacı işləyir, saçlarına xına qoyur, özü də səhv etmərəmsə, altmışı çoxdan ötüb.

– Zülfüqar kişinin qəbrinin üstünü götürübələrmi?

Mahmud stekanı dəyirmi stolun üstünə qoydu, cibindən yaylıq çıxarıb alınının, boynunun ardının tərini sildi.

– Sağ olsun, halal olsun ona... Salatını deyirəm. Jitomirdən mərmər də getizdirdi, inceli Avanes də bir başdaşı düzəldib ki, deyirsən, peyğəmbər qəbridir. Hər şey qaydasındadı, dərdi. – Mahmud yenə stekanı götürdü, çaydan bir qurtum vurub davam elədi. – Sən öz canına bax, ağrın alım, hammız gözümüzü sana dikmişik. Özü də dava-dərman atma, havaya çıx. Səninki havadı.

Xəstə gözlərini açdı.

– Necə, kardiaminus cartes?

Mahmud başını geri verib, dümağ dişlərini şaqquşdadıb, elə güldü ki, düzü, xəstə azca diksinən kimi oldu.

– Qəbri nurnan dolsun, – deyib Mahmud əlinin arxası ilə gözlərinin suyunu sildi. – Ayə, kişi elə zarafat eləyə-eləyə qıraqın qatdadı dana!

Bu vaxt xəstənin arvadı – bayaqdan Mahmudun gətirdiyi heyvanı mətbəxdə çapacaqla şaqqalamaqla məşğul olan Zəminə uzun xalatda, başında ləçək içəri girdi. Xalatının qolları cırmalanmışdı, barmaqları arasında, biliklərində qan ləkələri vardi.

– Ay Mahmud, tez-tez gəl, sən canın. Sən gələndə əmioğlunun cyni açıltır.

Xəstə gülümsünüb, Mahmuda göz vurdu.

– Başın haqqı, heyvana görə deyir... O kardiaminus cartesdən bizim arvada da vurmaq lazımdı, vaxtı çatıb.

Mahmud lap uğunub getdi, xəstə də güldü və öskürdü, amma öskürəyi yumşaq çıxdığına görə sevindi: quru öskürək sinəsində son vaxtlar elə ağrılardı ki, gözlərinə qaranlıq gəlirdi.

Zəminə orinin ayaqları altda, çarpayının üstündə oturdu, gülögüla, əllərini oynada-oynada Mahmuda nəsə dedi və belə məlum oldu ki, arvad Salatından fərqli olaraq “cartesin” mənasını çoxdan bilirmiş... Mahmud da təzədən, bayaq xəstəyə nəql etdiyi əhvalatı – Zülfüqar kişiyə Salatının boş şeylərin üstündə höcətləşməklərini, tatar Temirdən, onun qayığından, Tamaradan Zəminəyə danışmağa başladı. Xəstə onlara daha qulaq asmadı, gözlərini yarıyumuşlu halda, sifətində bayaqqı gülüşdən qalma rahat təbossüm, sol əlini uzadıb, çarpayının yanındakı tumbanın üstündən siqaret götürüb yandırdı, ləzzətlə bir-iki qullab vurandan sonra, doğrudan da, özünü lap yaxşı hiss elədi: yəqin ki, Zəminə haqlı imiş, Mahmud onlara geləndə ele bil hər dəfə özüyle Kür qırığının tilsimli ab-havasını, yüngüllüyüünü və can rahatlığını gətirirdi. Mahmud onlara geləndə xəstənin bəzi-bəzi məsələlərə ümidi çoxalırdı, son iki ayda tez-tez yadına saldığı qanqaraldıcı əhvalatlar, ovqatı telx edən xatirələr, qısa müddətə olsa da, yaddaşından silinirdi, növbəsini gözləyən kılıdlı qapılar daha açılmırdı; bu qapılar ele bil Mahmudun xudahafizləşib getməsini gözləyirdi. Amma indi siqareti tüstüldə-tüstüldə arvadıyla Mahmudun şirin söhbətinə qulaq asmadan xəstə bir məsələni düşünürdü: Mahmud Zülfüqar kişinin ölümü əhvalatını danışanda, bayaq bir familia demişdi, deyəsən Salahov... Adil Nəmənnəyoviçsə. Bəlkə ikinci blokdakı Salahovdur? Çünkü o da çoxdandı doxsanı ötüb, iyirmi ilə yaxındır ki, hökumətdən fərdi pensiya alır, axşamlar bulvara çıxır və deyilənə görə, həmişə böyük vəzifələrdə işləyib. Bircə tez sağalsayıdı, həyətə düşəndə o biri qonşulardan bu məsələni dəqiqləşdirə bilərdi. O ki qaldı uryadnik əhvalatına, xəstə əmin idi ki, bu adı da haradasa, haçansa eşidib, mütləq eşidib, buna heç bir şübhə ola bilməzdii. Amma harada? Bu dəfə xəstənin bütün cidd-cəhdinə baxmayaraq, nə illah etdişə də, kılıdlı qapılardan heç biri açılmadı. Xəstə yüz faiz əmindi ki, o uryadnik, bu qapılardan birinin arxasında dayanıb öz növbəsini gözləyir... Salahovun ariq, uzun bədəni, sarımtıl sıfəti, azca əyri ağızı – deyilənə görə, bir dəfə yüngülvari insult keçirmişdi – sümükleri çıxmış yanaqları və bir də qıçıq mögolu gözləri, xəstənin gözləri qabağına gəldi, o, Salahovu, onun nimdaş paltosunu, üstü gümüşlə naxışlanmış qədim çəliyini apaydın, indi Mahmudu gördüyü kimi, bütün dəqiqliyilə gördü. Xəstənin ürəyinə nəsə damdı: vallah, deyəsən, ele o Salahovdur!

Mahmud xəstəyə baxıb Zəminədən soruşdu:

– Sizin şəhər həkimləri nə deyirlər, ay baji?

– Eh, hərənin ağızından bir avaz gəlir. Biri deyir, xroniki pnevmotıyanın qalıqlarıdır, tez-tez qızdırma verir, o biri deyir pnevmosklerozdu. Nə bilim, vallah! – Arvad əlini yellədi. – Amma, Mahmud, heç canına baxan döyüл sənin bu qağan, taqsırın hamısı özündədi. Hər şeyi ürəyinə salır, ele bil bütün camaatın dərdi-səri buna qalıb. Dərman yazırlar, iki-üç gün içir, sonra tullayır:

– Onu lap haqq eləyir, dədəmin goru haqqı! – Mahmud dəyirmi stolun üstündəki dəm çaynikindən özünə yenə çay süzdü, kəllə qondən birini götürüb dişləri arasına saldı, ele xırçıldatdı ki, xəstənin tük-ləri ürpəşdi, sonra çaydan ağızdolusu qurtum vurub sözünə davam elədi: – Mənə inan, ay baji, mənin belə şeylərdə təcrübəm çoxdu. Bizim tərəflərdə professor-filan nə gəzer! Elə özüməm, bütün günü kenddə-kəsəkdə onun-bunun üstünə gedib azarriya baxıram... Dərmandan axmaq şey yoxdu, nə qədər bacarılsız, yaxına qoymayın.

Zəminə səsini alçaldıb məyusluqla dedi:

– Dərmansız da olmur, axı...

– Peh! Hancarı olmur, lap kefin istəyen kimi olur! Sən qağamı tut yağa, qaymağa. O gətirdiyim heyvanın yağılı tikələrini qızart, ver yesin. Dədəmin goru haqqı, əgər on günə düzəlməsə, mən, deməli ha, dün-yanın ən axmaq adamıymam.

Xəstə gülümsündü. Mahmud onun sarı dişlərini gördü, gözlerinin altındaki dörin qırışlara da ürəkağrısı ilə baxdı. Xəstə ona görə gülümsünmüdü ki, yağı, qaymaq, təzə qoyun əti, quyrıq filanı tapmaq məsələsindən Mahmudun yəqin ki, xəbəri yoxdu. Xəstənin kenddə yaşayan bütün qohum-əqrəbası da yoqin bu iddiada idilər ki, şəhər yerində özünə az-maz hörmət qazanmış bir adam mütləq yağ-bal içinde üzəməlidir, belə adam xəstələnib-eləyəndə də, rəhmətlik Zülfüqar kişi demiş, hamı qabağında “sluşu” dayanır...

Zəminə çayniki götürüb, çayı təzeləməkdən ötrü otaqdan çıxandan sonra, iki nəfər – xəstə və Mahmud – nə üçünsə diqqətlə bir-birilərinə baxırlar və yoqin ki, hər biri ürəyində nəsə vacib bir şey barəsində fikirləşdi. Bunu Mahmud da, xəstə də eyni zamanda duydu: ikisinin də dodaqlarında hüznü təbəssüm gəzdi, ikisi də ele bil bir-birindən utandı. Əgər indi üçüncü adam olsayıdı, bir-birinə baxan bu iki nəfərin nəzərlərindən və əlbəttə, bu üçüncü adamın zənni iti olsayıdı əgər, çox

şey oxuya bilerdi. Mahmudun xəstə qohumuna yazığı gelirdi, bayaqdan güləsə də, məzəli əhvalatlar danışsa da, zarafat eləyib ev yiyələrini əyləndirsə də, Mahmud əmin idi ki, qohumunun azarı ötərgi azarlardan deyil, nəsə ciddi şeydir, haray salıb aləmi ayağa qaldırmaq lazımdır. Amma bunu Mahmud, təbii nə xəstəyə deyə bilerdi, nə də onun arvadına. Belə şeyləri heç kəs heç kəsə deyə bilməzdi: ümidiñ ətəyindən yapışib, bir-iki il lap sürünməyin özü də, əlbəttə, qazandı. Mahmud belə hallara düşəndə, yəni ürəyinə damdığı bir şeyin həqiqət olduğuna inananda həmişə özünü itirirdi, bilmirdi əlini hara atsın, kimdən imdad diləsin, kömək üçün kimin üstünə getsin. Əlacı bir gözərgörünməzə qalırdı: içindən qalxan səs, onun özündən başqa heç kəsin eşidə bilmədiyi səs, beynini, üreyini, bədəninin lap xirdəca hüceyrələrini də elə bil üyüb toza döndərirdi, iradəsini məhv edirdi. "Ya Tanrı, özün kömək ol!" Amma ömrü boyu neçə dəfə sinamışdı: son ümidiñ, son xahişin harayını Tanrı hələ eşitməmişdi. Mahmuda hərdən elə gəlirdi ki, Tanrıının gözləri görür, ürəyi tuyur, amma qulağı eşitmir. Çünkü qulağı eşitsəydi, dünya milyon-milyon bələlərdən canını qurtarardı.

Xəstə isə Mahmuddan ona görə utanmışdı və ona görə indi üzünə baxa bilmirdi ki, yalan danışmalydı. Mahmuda uydurma bir bəhanə gətirib, ondan pul istəməliydi. Çünkü evdə cəmi iyirmi dörd manat qalmışdı: bülletenlə alınan maaşa isə hələ on beş gün vardi... Xəstə səsin-dəki həyəcanı boğub, özünü gülümsəməyə məcbur edib Mahmuda dedi:

— Mahmud, sonra yadımdan çıxar... Tərs kimi, pulların hamısını öz adıma əmanət kassasına qoymuşam, uşaqlar da gedib ala bilmirlər. Yanında pul varmı? — Xəstəyə elə gəldi ki, hardasa pişik miyoldadı, ya balaca küçük zingildədi, çünkü son sözləri boğazında sap kimi nazıldı.

Mahmud yerindən dik atıldı, əlini şalvarının arxa cibinə salıb pul çıxardı, iki iyirmibəşlik ayırib, təzədən cibinə qoydu, qalanını xəstenin yastığı altına soxdu və sevincək dedi:

— Sonin derdin alım, beş yüz manatdı. Bəsdimi?

Xəstə qulaqlarına inanmadı.

— Çoxdu!

— Ayə, nəyi çoxdu beş yüz manatın? — Mahmud, doğrudan, təecübənən kimi oldu.

Xəstə gözlerinin yaşırdığını hiss elədi və bu hali Mahmudun nəzərindən yayınmadı.

— Ağriyırsanmı genə? — deyə təşvişlə soruşdu.

— Hə, balaca... Eybi yox, indicə keçib gedər... Qalxan kimi kassadan götürüb göndərəcəm. — Sonra zarafata salmaq istədi. — Qıraqımı qatdasam, onda uşaqlar verərlər!

— Ayə, kiri, Allah sənnən uzaq eləsin!.. Sən, toçnu Zülfüqar bavamı oxşamışan, düz doxsan altı il yaşayacaqsan, bax, bu mən ölüm! — Mahmud əlini üzünə vurdı. Stulu qabağa çəkib xəstəyə yaxın oturdu, təzə çayla içəri girən Zəminəyə ötəri bir nəzər salıb dedi:

— Azz, ay Zəminə! Sən başın, buunu fikir-zad eleməyə qoyma! İntilientlər bir az kəllədən mayif olurlar! — Mahmudun qaqqanağı yenə otağı başına götürdü.

Mahmud həmişəki təkin yel kimi gəldi, yel kimi də getdi. Gedəndə bərk-bərk qohumunun üzündən öpdü, Zəminəyə bir-iki məsləhət verdi, getirdiyi əvəliyin cana böyük xeyri olduğundan danışdı. Zəminənin də alnından öpüb, bu evə dünya durduqca cansağlığı, xeyir-bərəkət dileyib otaqdan çıxdı: axşam qatarına bilet almışdı və dediyinə görə, şəhərdə hələ bir-iki xırda-para işi də vardı. Söz verdi ki, gələn ayın əvvəlində mütləq genə gələcək, özü də əlidolu gələcək. O gedəndən sonra, xəstə və arvadı ah çəkdilər, bir az da bikef oldular, çünkü Mahmud xəstenin yanında oturduğu üç saat ərzində elə bil bu evin havasını, işığını, ovqatını da başqalaşdırılmışdı. Bu evə adıçə bir sevinc, könül xoşluğu bəxş olmuşdu... Xəstə arvadına dedi:

— Yastiğın altına nəsə soxdu, deyəsən, puldu, bir bax.

Arvad yastiğın altından pulları çıxarıb saydı, kirpiklərini qırpa-qırpa dedi:

— Beş yüz manatdı... A, bəs demədi niyə?

— Mahmudu tanımırısan?! Görürsən, sən Allah, heç ağızını açmağa da qoymadı.

— Eybi yox, yavaş-yavaş qaytarriq.

Xəstə başını buladı.

— Yox... O mənə verdiyi pulu ömründə geri götürməz. Əvəzində kostyumdan-zaddan alıb bağışlıq ona. Sağlıq olsun.

Xəstə, arvadının gözlərindən gördü ki, Mahmuda verdiyi beş yüz manat möcüzə yaradıb: o gözlərdən qayğıdan uzaq balaca uşağın sevinci, şadlığı axırdı. Xəstə bilirdi ki, beş yüz manat iki ay, heç olmasa, ay yarımla evin dolanışğını yoluna salacaq, daha səhərlər və axşamlar bu evdə ərlə arvad bir-birinin üzünə həyəcanla, gərginliklə, nigarançılıqla baxmayacaqlar... İki ay, heç olmasa, ay yarımla.

Xacə Ənvər xirdaca maşa ilə közərən tiryəki uzun qəlyanın hoqqasına qoyub, ciyər dolusu qullab vurdu, gözlərini yumub tüstünü ağızında saxladı, sonra ehmalca dolu, qırmızı dodaqlarının arasından, yastı burnunun deşiklərindən buraxdı: tiryək əvvəl-əvvəl göz qapaqlarındaki ağırlığı və yorğunluğu yox elədi, sonra iliq hava kimi beyninə yayıldı və ayaqlarını keyləşdirdi. Xacə Ənvərə ən çox əziyyət verəm ayaqları idi: qabarmış damarları göyümtül millər kimi baldılarından su yiğilib şişmiş dizlərinə qədər uzanıb, durnaqları çürümüş barmaqlarındakı ağrını, giziltini bütün bədəninə yayırdı. Xacə Ənvər bu əqidədə idi ki, Allah ona dünyanın ən ağır bəlasını verib, ələlxüsus da axşamlar, dünyanın bütün canlıları rahatlığı çəkiləndə, hava sərinləşəndən sonra şiddetlənən, sulu gözlərinə qara duman gətirən, çənəsinə kimi bütün bədənini çulğayan bu şeytan ağrılara dözmək bəlasını verib: heç itə, heç çapqala qiymadığı bir əzabı, xudavəndi-aləm xacə Ənvərin adına yazıb və buyurub ki, son nəfəsinə kimi, canın ağızından çıxana kimi bu ağrıları bədənində gəzdir və şükür elə ki, səni kor xəlq eləməmiş. Xacə Ənvər bu dəfə gümüş mücrübən tiryəkin iri parçasını götürmüştü, o bu axşam huşunu tamam kütləşdirmek, ağrılarından Allahın köməkliyi ilə canını qurtarmaq arzusunda idi: bir azdan, düşərgədə tonqallar yandırılarda, o, hökmədarın çadırına gedəcəkdi, bayaq vəzir buyurmuşdu ki, ordunun almağa hazırlaşlığı qaldan iki saray şairi aşağı enib və özlərilə çox mühüm hərbi məlumatlar gətiriblər. Və bir də bu düşərgədə, hökmədarın quruca hənitisindən qorxub qarınağrisına düşən sərbazlardan biri öz doğma qardaşını bir gavur qızının üstündə qanına qəltən eləyib və yəqin ki, hökmədar o sərbazın böyük tikəsini qulağı boyda etdirəcəkdir: bayaq xacə Ənvər öz çadırına gələndə cəlladı qırmızı libasda görmüşdü. Deməli, gecə-yarıya qədər xacə Ənvəri yatmağa qoymayacaqlar, gecə-yarıya qədər xacə Ənvər hökmədarın hüzurunda ayaq üstə dayanıb ağrılarla davam gətirməli olacaqdır... "Ya xudavəndi-aləm, fəqiri-bəndənə yazığın gəlsin. Şükür verən gününə!"

Gümüş mücrübən götürülmüş iri muncuq boyda hind tiryəki xacə Ənvərin baxtından tünd çıxmışdı: yavaş-yavaş beyni dumanlanırdı, əzələləri sustalırdı, ümdəsi də ayaqları get-gedə daha çox keyləşdiyindən, ağrıları əməlli azalmışdı. Yürüşqabağı hökmədar no sərkərdə-

lorinə, nə de sərbazlarına tiryək çekməye rüsxət vermirdi – bu qadağa hamı üçün Quran ayını qədər müqəddəs idi – çünkü yürüşqabağı hökmədara dəmirəgəçi teki möhkəm əzelələr və aydın zehinlər lazımdı. Bu qadağa yalnız xacə Ənvərə aid deyildi. Çünkü hökmədar bilirdi ki, xacə Ənvərin azarı elə azardı ki, o, dünya dağılısaydı da, tiryəki tərgitə bilməzdi. Tərgitsəydi, günün bir vədəsində qəflətən öle bilərdi, hökmədar isə neçə illərdi, köpək kimi vəfalı nökörinə sidq ürəklə bağlanmışdı və hərdən ona elə gəlirdi ki, o – böyük bir məməkətin böyük hökmədarı – həmin məməkətdə, bəlkə də bütün yer üzündə, hamidan çox xacə Ənvəri sevir və hamidan çox xacə Ənvərə inanır.

İndi xacə Ənvər, alnına gələn iliq yapışqan təri əlinin arxası ilə silə-silə, ipək mütəkkələrə dirseklenib qalın xalının üstündə oturmuşdu, ayaqlarını uzatmışdı, eşikdən gələn qarماqarışıq səsləri – bu səslərdə yenə, həmişə olduğu kimi, vahimə və fəlakət qorxusuvardı – dinləyə-dinləyə ürəyində onu yaradan Allaha və onu yaşıdan hökmədara dua oxuyurdu. Xacə Ənvərin altmış illik ömründən özü üçün çıxardığı ən vacib nəticə bundan ibarət idi: hökmədarın salamatlığı onun salamatlığı demək idi, hökmədarın ölümü onun ölümü demək idi. Onları gözə görünməz tanrı zəncirləyib bir-birinə bağlamışdı, ürəklərinin döyüntüsünü də bir ahəngdə saxlayırdı. Xacə Ənvər bu fikirdə idi ki, əslində, hökmədarla o, iki bədənə ayrılmış bir candı...

Tonqalların, bir də torpağa basdırılmış uca direklerin başındaki çıraq qablarında yanmış nefli əsgilərin alovu şölə saçılıb, hökmədarın çadırı qabağındakı iri bir sahəni yarımdairevi şəkildə işıqlandırılmışdı. Sərkərdələr və sərbazlar, hamısı da yaraqlı-yasaqlı, qalxanlarını dizləri bərabərində saxlaya-saxlaya çadırın qənşəri qabağında dayanıb hökmədarı gözleyirdilər: bir azdan hökmədar çadırından çıxmışdı, indi orada vəzirlo, vəkillə məşvərət edirdi. Qardaşını öldürmiş sərbaz, əlləri və ayaqları bağlı torpağın üstündə, sarımtıl, quru otların arasında üzüqyolu yerə sərilmışdı, hökmədarın omrılı, hələ divan mərasimindən qabaq, cəllad onun iki qulağını da kəsib yarasına kül basmışdı: indi sərbazın qırxiq və qulaqsız başı uzaqdan dəyirmi və boz odun parçasına bənzəyirdi.

İçəridə vəzirdən və vəkildən savayı xacə Ənvər də vardi, o, çadırın bir küncündə dayanıb, iki qulağını bir eləyib, hökmədarın dediklərini dinləyirdi. Hökmədar, düşmən qalasından gəlmış şairləri huzu-

runa buraxmaq fikrində deyildi, çünki onların getirdikləri məlumatları sərkərdəbaşına verib, axşama yaxın onun izahını dinləyəndən sonra qərara gəlmışdı ki, daha əlavə söhbətə, əlavə sorğuya ehtiyac yoxdur: yürüşə lap indi başlamaq olar. Qala artıq hökmdarın əlində idi. Bu, hökmdarın fikrincə, Allahın möcüzəsi idi, xudavəndi-aləmin ona göstərdiyi mərhəmətin nişanəsi idi. Tanrı hökmdarın tərəfində idi... Xacə Ənvər əllerini arxasında cütłeyib, ayaqlarında yun corablar, xalıların, mütəkkələrin üstündə gezişən və çox nadir hallarda müşahidə etdiyi bir şeyi – hökmdarın gülümsədiyini görüb, ürəyində bu gün neçənci dəfə idi ki, "şükür, şükür" deyirdi. Yalnız vezirin son sözlərini eşidəndə hökmdar dayandı, qaşlarını düyünləyib təəccüblə, ağır-ağr başını buladı.

– Necə? – deyə çox yavaşdan soruşdu. Səsindəki zəhmdən xacə Ənvər yerində yırğalandı. Vəzir baş əyib dedi:

– Bəli, adil hökmdar. – Vəzirin çənəsi titrədi. – Bəxşislərdən imtina etdilər şairlər.

– Səbəbi?

Vəzir bir addım qabağa atdı, indi lap ikiqat oldu.

– Qalada məşhur şair var, onun başını istəyirlər səndən, ulu hökmdar.

Hökmdar xacə Ənvərə yanaşdı, quru, dəmir parçası kimi ağır və soyuq əlini onun ciyinə qoydu.

– Deməli, məğrib ulduzu boyda daş-qasılardan imtina etdilər, hind firuzəsini istəmədilər... Əvəzində məndən qaladakı şairin başını isto-yırlər. – Bu sözləri deyib susdu, sonra dodaqlarını aralayıb gülməyə başladı. Hamı, çadırda kim vardısa, o cümlədən xacə Ənvər də hökmdara qoşulub gülüşdülər... Bir azdan hökmdar əlini yuxarı qaldırdı, gülüş səsləri xırıp kəsildi.

– Belə məmələkətin bir qalasını yox, comi qalalarını almaq olar. Belə məmələkəti yerleyeksən ələmək olar.

Hökmdar çadırın ortasına yönəldi, enli taxta əyləşib başını sinəsinə əydi.

– Şairlərə deyin ki, hökmdar razıdır. – Sonra başını qaldırib, qırışmış boğazının hülqumunu oynada-oynada, həmişəki qaydasında üzündən zəhrimər yağa-yağa, yorğun və narazı təbəssümə sözünə davam elədi: – Mən çox məmələkətlər görmüşəm, amma şairi şairinin başını istədiyi məmələkəti görməmişəm... Şükür verən gününə, ulu Tanrı, bunu da gördük.

Hamının ciyinindən dağ götürdü, hamının nəfəsi ciyərlərindən rahat və sərin çıxdı və hamının ürək döyüntüsü əvvəlki adı qaydasına düşdü: hökmdarın bəxşisindən imtina etmək xəberini hökmdara çatdırmaq buradakıların hər birinə baha otura bilərdi... Cəllad belə məşvərətlər zamanı həmişə eşikdə qırmızı libasında əmrə müntəzir dayanırdı...

Sonra hökmdar çadırda çıxdı, özü də, adətinə xilaf olaraq, birinci çıxdı. Çıxb dayandı, sağ əli ilə sifətini hövkələyib cəllada baxdı: gözləri qiyıldı, elə bil cəlladın qırmızı libasından gözləri qamaşdı, cəllad irəli yeridi, nəhəng bədənini əyib, üzüqolu yerdə uzanmış, qulaqları kəsilmiş sərbazın ciyinlərindən ikiəlli yapışib onu ayağa qaldırdı. Qan itirdiyindənmi, ya da ocałə tamam təslim olduğundanmi, sərbaz gözlərini açıb hökmdara baxa bilmədi: boz sifətdən heç bir şey görünmədi, nə kin, nə qorxu, nə yaziqliq. Bu sifet daş kimi cansız və yəqin ki, daş kimi də soyuq idi.

Hökmdar sərkərdəbaşının eşiye çıxartdığı taxta əyləşib, qollarını taxtın söykənəcəklərinə qoydu və sifətinin zəhrimərini gözlərindən axıda-axıda ucadan dedi:

– Gətirin o qəhbəcəni!

Gavur qızını gətirdilər. Qızın bəyaz saçlarıvardı, bu saçlar o qədər bəyaz və təmiz idi ki, ətrafdə heç bir şeylə uyuşmurdu. Hətta, ilk anlar, hökmdar gavur qızının saçlarının saç olduğunu da anlamadı, ona elə gəldi ki, qızın başında zərif hind ipəyi var. Yalnız qızın yuxusuzluqdan və dəhşətdən qızarış keyləşmiş gözlərinə baxanda hökmdar başa düşdü ki, gördüyü ipək deyil, gördüyü Tanrıının yaratdığı möcüzələrden biridir. Görəsən, bu saçlardan nə qoxusu gəlir, İlahi? Allah bunları niyə yaradıb?.. Hökmdarın sağ gözündən bir damla yaş yuvarlanıb yanağının qırışlarına ilişdi və uzun müddət bir nöqtədə qalıb qurmadı. Gavur qızı bu damlanı xırdaca buz parçasına bənzətdi...

– Bu binəvanın adı Səlimdimi?

Sərbaz öz adını eşidəndə gözlərini açıb hökmdara baxdı. Dodaqlarını aralayıb istədi hökmdardan imdad dileşin, amma qalın dodaqları aralanmadı: sərbazın boğazından iniltiyə bənzər bir səs çıxdı. Hökmdar sərbazın meyit sifətinə ilana, kərtənkələyə baxırmış kimi həm ikrahla, həm də gözucu baxdı və nə üçünsə sarımsaq iyi duydu. Sərkədələr, sərbazlar, vəzir, hamı bu divan mərasiminin nəylə qurtaracağını əvvəlcədən bilirdi: yürüşqabağı bir sərbazın, bir sərkərdənin naməh-

rəmə əl vurmağa ixtiyarı yoxdu, bu qadağanı pozanların aqibəti hamiya məlumdu – qırmızı libasını geymiş cəlladin iti baltası təzə qan, axşam işığında qırmızı yox, bəhməz kimi qaramtıl rəngə çalan qan intizarında gecə-gündüz öz növbəsini gözləyirdi: bu baltanın yanından kim keçirdisə, nəfesi kəsilirdi. Hökmdarın qadağasını pozmaq Tanrıının qadağasına xilaf çıxməq demək idi. İndi, əslində, heç kəsi Səlim adlanan sərbazın aqibəti maraqlandırmırıdı. Səlim adlanan sərbazın bir gavur qızının üstündə doğma qardaşını öldürdüyü xəbərini hökmdara çatdıranda, hökmdar şirkə içibmiş kimi üz-gözünü turşudub, yumruqları ilə vezirinin küreklərinə döyəcləmişdi, amma hırsı, kini sönməmişdi, yazılıq vezirin saqqalından yapışib bir çəngə tük qoparmışdı. Sonra boşalıb, əldən düşüb, taxta oturmuşdu, əllərini dizləri üstə qoyub yorğun-yorğun bu sözləri demişdi: “Sizin Allah axırınıza çıxın... Məmləkəti məhv edəcəksiniz!” İndi hamı bir uşaq yetikliyilə gavur qızının aqibəti ilə maraqlanırdı. Hökmdarın bu sarıdan fikrini heç kəs bilmirdi, hökmdar gavur qızını sərbazlarından birinə bağışlaya bilordi, gavur qızının başını bədənindən ayıra bilərdi, saqqalatdırıb hər ayağını, hər əlini bir direkdən asdırı bilərdi. İndi hər şey yalnız hökmdarın iradəsindən asılı idi, bir də onun ovqatından... Hökmdar əlini qaldırdı, cəllada işarə verdi. Cəllad, canı çıxmış, yalnız quruca nəfesi qalmış sərbəzi edam yerinə qaldırdı, soyuq baxışların altında öz işini gördü: sərbəz cincirini da çıxarmadı – qırkıq baş bir göz qırpmında bədənində ayrılib sarımtıl otların üstünə düşüldü, yalnız baltanın iti tiyəsi cingildədi. Və bir də, bu öyrəncəli süküt içərisində hamı gavur qızının sinəsindən qopan ahını eşitdi. Amma heç kəs cürət edib gavur qızına baxmadı, bir hökmdardan başqa; o, ağır-ağır başını döndərib, gözlərini qayıp, əvvəl gavur qızının yalnız ayaqlarına, kirli dırnaqlarına baxdı, sonra gözləri yenə bəyaz saçlara dikildi. Bu bəyaz rəng axıb hökmdarın qaralmış sıfətinin qırışları arasına yayıldı: hökmdarın sıfətində işiq gəzdi, lakin bu işığı heç kəs görmədi. Bu işığı yalnız Tanrı gördü.

– Vəzir!

Hökmdar ayağa qalxdı. Hamı əmrə müntəzir dayandı.

– Bu qancığın qarnından çıxmışın heybəsinə çörök qoyun. Qoy qayıtsın məmləkətinə.

Hökmdar dönüb, üzü çadırına sarı dayandı və davam elədi:

– Qalanı almayıncə, qaladakı erkəkləri qanına qəltən eləməyince, Səlim sərbazın başını nizəyə keçirib lap qurd düşüncəyə qədər saxlayın!..

O gecə hökmdar yuxusunda rahat bir bəyaz rəng gördü və bu bəyaz rəngin içərisində qadın laylası eşitdi: anasının səsi idi.

O gecə bu düşərgədən çox-çox uzaqlarda, ins-cins qalmamış qalın meşədə, köpüklənə-köpüklənə axan nəhəng çayın sahilində yalınayaq gavur qızı palıd ağacının gövdəsinə söykənib, ayaqları altda çömbəlmış qoca canavara heybəsindəki çörəkdən yedizdirirdi. Canavarı yedizdirib, özü də bir qismət yeyib, soyuqdan və qorxudan əsə-əso uzaqdakı küləyin uğultusunu dinleyə-dinleyə, zülmət və rütubətli gecənin ulduzları iriləşib-iriləşib alma boyda olduğu vədəsində yuxuya getdi. Gavur qızı da bir yuxu gördü: gördü ki, başı üzərində qırmızıya çalan bir duman içərisində çıraq yanır, gördü ki, uzun bir pilləkenin kəllaçarxındadır. Gördü ki, o uzun pilləkenin dibində dayanmış, beli azca donqar, sıfəti sapsarı saralmış bir xəstə kişi əllərini qabağa uzadıb ona “getmə” deyir... Gavur qızının ürəyi çapaladı, göz yaşları içində axdı...

Xəstə, həlo xəstələnməmişdən qabaq, çox-çox qabaq, əlində vedrə, fit çala-çala zibil tullamağa həyətə enəndə, cəngavərlər kimi sıralanıb çiycin-çiycinə durmuş zibil yesiklərinin yanında, günlerin bir gündündə qəribə bir sıçovula rast gəlmişdi: pişik boyda, bozumtul, cod tükləri biz-biz dayanmış bu qəribə sıçovul, əlində vedrə zibilxanaya girən gələcəyin xəstəsini görəndə gözlərini fırlada-fırlada bir-iki koro öskürmüş və kəmali-ehtiramlı boğazını arıtlayandan sonra demişdi:

– Salam, ay qonşu!

Gələcəyin xəstəsinin yerində başqa adam olsaydı, yəqin ki, qışqırıb sıçovulu təpiklərdi, ya da vedrəni tullayıb, qorxudan qaçıb evinə qurtulardı. Çünkü bu zəmanədə hamiya məlumdur ki, çoxları danişir, nitq eləyir, cənə-boğaza qoymur, amma sıçovul danişa, gecə on ikinin yarısında, qaranlıq yerde, zibil atmağa enmiş sadə bir sovet vətəndaşının qabağında dayanıb ona “salam” deyə, bu, vallahi, kimin desəniz ağlını çasdırı bilərdi. Amma xəstə olası adam belə şeylərdən qorxan deyildi. Doğrusu, geci-tezi var, bu cür və ya buna bənzər əhvalatlar çoxlarının başına gəlir, bəlkə bundan da qəribələri, amma heç kəs boynuna almir, çünki boynuna alanların hamısı indi dəlixanalarda arxası üstə uzanıb tavana baxır. Düzdür, bu sözləri sıçovulun ağızından

eşidəndə xəstə olası adamın bədəninə müxtəsərcə üşütmə gəlmişdi, yüngülvari udqunmuşdu, amma qorxmamışdı, vedrəni deşiklərdən birinə boşaldıb, özünü heç o yerə qoymamağa çalışaraq soruşmuşdu:

- Bəs sən kimsən... qonşu? – Səsi lap yavaş çıxmışdı.
- Kirlikir.

Sığcovul sol gözünü yumub, müsahibinə bırgözlü baxa-baxa izah eləmişdi:

– Yəni kirin kirlisi. Lap kırli. Müsibət dərəcədə kırli. Üfunət qoxuyan və ilaxır... Amma, qonşu, mənnən təmizi yoxdu. Hansı yerimi iynəyirsən iynə, görəcəksən ki, tərtəmizəm. – Səsində nə üçünsə dilxorluq duyulurdu. – Bu adı mənə, bir-iki eclaf var aramızda, onlar qoyublar. Eybi yox. Bir də, ay qonşu, kimə, nəyə bizim zamanada adına görə hörmət eləyiblər? Üç yüz əlli ildi bu dünyada ömrəm, mən, sizin təbircə desək, bir növ qocaman siçovulam. Bəlkə də bu məmlekətin ən qocaman siçovulu. Əlimdən nə desən gələr... İstəyirsən səni koptorqinterlyuksun sədri eləyim?

Xəstə olası adam heyrətlə başını tərpətdi, əlini yelləyib dedi:

- Nə bilim, vallah...

Kirlikir bu dəfə sağ gözünü yumdu və yenə müsahibinə bırgözlü baxa-baxa davam elədi:

– İstəyərsən səni bir göz qırpmında İngiltərenin lordu eləyim, ha? – Lap qızışdı, arxa ayaqları üstə durub, qabaq ayaqları ilə qarnını qaşıya-qaşıya zibil yeşiklərinin arasında gəzisməyə başladı. – Ya istəyirsən, bilirəm könlündən keçməmiş olmaz, səni baş münəccim qoyum, orda, əntiq yerdə, a bratişka? – Gələcəyin xəstəsinin ona getgedə artan bir heyrətlə və şəşqinliqlə baxdığını görüb, dayandı və soruşdu: – Nədi, qonşu, mənə inanmırsan?

Xəstə olası adam vedrəni yerə qoyub, əlinin arxası ilə alnına gəlmış soyuq təri sildi: ona elə gəldi ki, alnına yarım flakon yapışqan töküblər. Sifəti od tutub yandı, başı da əməlli gicəlləndi. “Baho!” dedi ürəyində.

– Qorxma, qorxma! – Kirlikir onun fikirlərini qabaqladı. – Hava-zad gəlməyib başına. Psixikan da yerindədi. Lap arxayın ol!.. Sən ki məndən qorxmadın, deməli, ayıq adamsan. Bəzi məsələləri başa düşən adamsan. Qədrini bil, canına bax, siqaret çəkmə, hər yay çalış, putyovka düzəldib sanatoriyaya gedəsən. – Yeriyib, müsahibinin qabaq-qənşərində dayandı. Bu dəfə səsi müdrikanə çıxdı: – Hər gün də

arvadın yanına girmə, mənnən sənə əmanət. Arvadları pis öyrətməyin, canım!.. Sizin evinizi bilirsən nə yixacaq? Hə?

- Nə bilim, vallah!

– Arvadlar və hər gün radioda, televizorda çalınan diringələr! Bir belə, vallah, billah, diringəyə qulaq asmaq olmaz, nə qədər adam qulağı “ay mənim canım, ay mənim filanım” eşidə bilər?.. Sən bir otur.

– Kirlikir vedrəyə işarə elədi. Xəstə olası adam tarım çəkilmiş əzələlərini güclə hərəkətə götürdü, əyilib vedrəni başısağlığı qoydu və üstündə oturdu. Kirlikir də düz onun qabağında çömbəldi, amma arxa ayaqlarını qatlayıb bardaş quranda, vedrə üstə oturmuş xəstə olası adam özünü saxlaya bilməyib gülümsündü: çünkü Kirlikir bardaş qurub oturanda, dəyirmi qarın pırtayıb balaca uşaq topu kimi irəli dığırlandı.

– Afərin, bax belə... Qonşu, yadında saxla, sığcovul danışa da bilər, bardaş qurub otura da bilər. Qarın da ki... – O da güldü. – Yaşa dolduqca böyüyür, zəhrimar. Bunlarda möcüzə-filan, sirri-xuda-zad yoxdu. Əsl möcüzə bilirsən nədi?

- Nədi? – Xəstə olası adam ciyinlərini qaldırıb endirdi.

– Sizin üçüncü blokda olan Səməndərov. – Kirlikir sözünü tamamlaşmadı, gözlərinin ikisini də yumub bir müddət fikrə getdi, sonra dedi:

– Qonşu, möhkəm vurmağım gəlib... Bilirəm, evdə arağın var. Gəl, belə eləyək. Cum evə, bir az kolbasadan-cörəkdən, bir də o arağı getir. Oturaq, rahat səhbət eləyək. Tem boleye, arvad-uşaq da evdə yoxdu. Davay, doroqoy, – sonra göz vurub eləvi: – Mən ölüm, rusca necə qırıldadırəm?..

Xəstə olası adam qalxdı, gülə-gülə zibilxanadan çıxdı. Heç beş dəqiqə keçmədi ki, Kirlikir nə demişdi, hamısını götürdü. Zibilxanaya girəndə möhkəmcə duruxdu: Kirlikirin qabağında təmiz ağ süfrə vardi. Daha buna təəccüb eləmədi. Bu dəfə də Kirlikir onu qabaqladı.

– Bu da möcüzə deyil, – dedi, – bu, fokusdu. Asan şeydi. Vaxt gələr öyrədərəm. Otur.

Xəstə olası adam evdən getirdiklərini – kolbasanı, çörəyi, bir də arağı süfrənin üstünə qoydu. Kirlikir stekanı iki görüb başını buladı:

– Mən araq içməyəcəm, sən içəcəksən. Yəni mən də içəcəyəm ha, amma sənin kimi yox. – O, üz-gözünü turşudub öskürdü. – Çünkü mən sənin kimi içsəm, selikli qışam yanar, o dəqiqə ölürem, qonşu. Son belə otur, vedrəni çək bir az sağa. – Xəstə olası adam Kirlikir necə demişdi, elə də elədi. – Hə, indi otur. Afərinlər. Görürsən, qonşu, sən-

nən mən həm üzboüz oturmuşuq, həm də yox. Daha doğrusu, aramızda... – O yenə bir gözünü yumdu. – Ha, aramızda düz altmış üç dərəcəli üçbucaqlı bir sahə əmələ gəlib. Deməli, sən arağı içdikcə, mən özümə lazımı dərəcədə alkaloidləri havadan qanıma çəkəcəyəm... – Xəstə olası adam açıqca maraqla Kirlilikirə baxırdı. – Bunu necə elədiyimi başa sala bilərdim, amma düzü, qonşu, birinci, hövsələm yoxdu, ikinci də... bir az ağır olar sənə belə şeyləri başa düşmək. Yox, nə telekinezdi, nə parapsixologiya. Məkanın dördüncü vektorunda qravitasianın bir xüsusiyiyti də özünü bürüzə verir... Qonşu, gözlərindən görürem ki, qandığın qrafa yoxdu. – Xəstə olası adamın həqiqətən heyrətdən gözləri dəyirmilənib hərəsi bir gavalı boyda olmuşdu. – Sən heç əşsi! Sizin o məşhur alım var ey... fizik, bu yaxılarda da arvadı onu bal-dizynan yaxalayıb ha, onu deyirəm... Nədi, bundan da xəbərin yoxdu?.. A kişi, sən lap əfəlsən ki? Bütün şəher damışır bundan ki!.. Onun yuxusuna girmişdim. Başın haqqı, qravitasiyaya dair elementar bir sual verdim ona, sən öл, cavab verə bilmədi. Amma neynirsən, adı akademik, sinəsi də ordenlərlə dolu! Amma gəl indi bizim günümüze bax!..

Bu vaxt xəste olası adam elə bil yuxudan ayıldı: bu hadisə, onun Kirlilikirə rastlaşış zibil yeşiklərinin arasında havası ağır zibilxanada söhbət eləməsi, bütün bu keçirdiyi hissələr, duyğular haçansa olmuşdu, çoxdanmı, ya bu yaxılardamı – bunu deyə bilməzdi, amma dəqiqlik olmuşdu. Hətta o, zibilxananın girişcəyində direkdən sallanıb yanın, zəif işığı ilə zibil yeşiklərini sarımtıl rəngə boyamış lampanı da xatırladı və bu lampanın işığını yuxuda tez-tez gördüyü uzaq və təlaş dolu bir çıraqın işığına bənzətdi: o çıraqın işığını lap aydın xatırladı və ürəyi döyünməyə başladı, "Xudaya, – deyə fikirləşdi, – haçan görmüşəm o çıraqı?" Gözlərinin qabağına bəyaz bir rəng gəldi, titrək, ümid dənizi kimi təmiz və qayğısız bir bəyaz rəng. Və həmin anda da, lap uzaqlarda, bu zibilxanadan ağılaşılmaz dərəcədə uzaq olan bir yerdə, bəlkə də dünyadan lap o başında əsmoyə başlayan küləyin boğanağını eşitdi. Gözlərini yumdu. Kirlilikir dedi:

– Cox dərinə getmə!

Xəstə olası adam kirpiklərini araladı.

– Düz sözümdü, – deyə Kirlilikir davam elədi, amma bu dəfə elə bil bir qədər cəsarətsiz danişdi: – Bir yanın boş qoy, – dedi, başını aşağı salıb qarını qasıdı. – Cox dərinə gedəndə içindən qənbərqulu çıxır... İşıqlı, küləkli, filan-peşməkəndi, bunlara gərək bu zamanada barmaq-

arası baxasan, yoxsa işlər olar fırıq. Di yaxşı! Əyləş, qonşu vuraq özü-müzçün.

Xəstə olası adam Kirlilikirə üzboüz vedrənin üstündə əyləşdi və arağı açıb özünə süzdü. Kirlilikir dilim-dilim doğranmış kolbasadan bir tikə götürüb xəstə olası adama baxdı. Xəstə birnəfəsə arağı başına çəkdi. Kirlilikir kolbasa tikəsini ağızına salıb, tələsik çeynəməyə başladı.

– Cox oldu, qonşu, – dedi, – yarı-yarı söz.

Xəstə olası adam yeməkdən bir qismət ağızına alıb, bu dəfə stekanı yarı doldurdu. Kirlilikir bir tikə də kolbasa götürüb dedi:

– Qonşu, bir sağlıq deyəcəyəm, amma gülmə. – Burnunu çəkdi.

– Çünkü bu sağlıq bu günün ən müdrik sağlığıdı. Etirazın yoxdu ki?

Xəstə olası adamın birinci yüz qramdan sonra dili açıldı:

– Nə etiraz, a kişi, işində ol! Kirlilikir burnunu xəstə olası adama tuşladı.

– Bunu içək ki, pis günümüz elə belə olsun!

Xəstə bu dəfə də arağı birnəfəsə başına çəkdi. Doğrudan da, çox müdrik və ağıllı sağlıq idi.

Kirlilikir tikəsini yeyəndən sonra sağ əli ilə cod bişərini tumarladı.

– Hə, – dedi, – indi bir siqaret yandır. Məqamdı.

– Sən siqaret də çekirsən?

– Həmişə yox. Vurandan sonra bir dənə pis olmur.

Xəstə olası adam əlini şalvar cibinə salıb, o vaxtlar dəbdə olan "Avrora"nın əzik qutusunu çıxartdı. Bir siqaret yandırıb, birinci qullabın tüstüsünü içəri almadı, havaya buraxdı ki, Kirlilikir nikotindən vursun bədənə. Kirlilikir razılıqla başını tərpətdi, amma öskürdü.

– Lənət bunnarın hərçi-pətərinə, – deyə donquldandı. – O qədər tütünə zəhrimər qatırlar ki, adamin ciyəri partdamaya düşür... Özü də bilirsən, kimin işidi bunnar?

– Kimin?

– Bayaq sənə dediyim dünyanın möcüzəsi Səməndərovun!

– Mən ölüm!

– Mən bilmədiyim şeyi demərəm, bunu ömür-billah yadında saxla.

Kirlilikir də araqdan sonra elə bil dili açılmışdı, dəqiqli, o elə bil get-gedə, danışdıqca, aradakı ünsiyyət bərkidikcə daha cəsarətli olurdı: bayaq, qonşu ilə tanış olduğu ilk dəqiqlərde səsində, xəstə olası adamin diqqətindən yayınmayan müxtəsərcə bir qorxu və ehtiyat vardı. Amma indi Kirlilikir, necə deyərlər, söhbətin, məclisin yüyənini əlinə almışdı, həm tamadalıq eləyirdi, həm də qonşu sarıdan tamam arxa-

yındı, təpikdən-filandan qorxmurdu. Bu zəmanədə də siçovul adlanan bəndəyə nə lazımdı ki?.. Otur, rahat kolbasanı ye, araqdan yavaş-yavaş vur və şükür elə ki, böyrünü-başını təpikləmirlər. Xəstə olası adamın beynində bir-iki söz kibrit qızartısı kimi alışib yandı. “Təpik nədi, bu, niyə təpikdən qorxur?” – deyə incik-incik düşündü və həmin anda da dərk etdi ki, o da Kirlikirin bəzi fikirlərini oxuya bilir.

– Ancaq mən icazə verəndə, qonşu. Mən icazə verməsəm, heç bircə hərf də oxuya bilməzsən! – Kirlikir sağ əlinin əyri dırnaqlarından birini düzəldib yuxarı qaldırdı. – İntellektin evolyusiyasını sürətləndirməyə, ona müdaxilə etməyə mənim həle ixtiyarım yoxdu, qadası.

Xəstə olası adam razılıqla başını tərpətdi və eyni razılıq əlaməti olaraq, Kirlikir də uzunsov başını hərəkətə gətirdi, dedi:

– Bir əlli də söz!

– Baş üstə! Sənin sağlığına, Kirlikir! – Stəkanı yuxarı qaldırıb içindəki arağı bu dəfə birnəfəsə boğazından aşağı süzüb, hortdatdı getdi. Kirlikir, “fu, fu” eləyə-eləyə kolbasanın iri bir tikəsini tələsik ağızına saldı və dedi:

– Yaxşı sözdü, hortdatmaq! Afərin, bilmirdim. İçmək, vurmaq... və hortdatmaq. Deyəsən, bu sözü sizin tərəflərdə çox işlədirlər, hay, ağrin alem sənin, aye, a dərdi!

Xəstə olası adam diksindi, ətrafına baxdı, çünki bu sözləri Kirlikir demədi, feldşer Mahmud dedi. Təbii ki, feldşer Mahmud indi burdan çox-çox uzaqda idи və onun səsiylə ən ince çalarlarına qədər Kirlikir danışmışdı və yəqin ki, zarafat xatırınə yox. Əlbəttə, zarafat xatırınə yox, bununla Kirlikir tamam bildirmişdi ki, o bu dünyada hər şeyi bilən və hər şeyə qadir olan bəlkə də yegane varlıqdı. Kirlikir, xəstə olası adamın bu növbəti şaşqınığının daha üstünü vurmadi. Dedi:

– Hə, bayaqdan sənə üçüncü blokda yaşayan Səməndərovdan danışmaq istəyirəm, qoymursan, xırda-para şeylərnən fikrimi dağdırırsan. Özün də bir azca çörək ye! Keflənərsən sonra.

Xəstə olası adam, çörek, kolbasa götürüb yeməyə başlayanda Kirlikir bir gözünü yumub davam elədi:

– Üç gün bundan qabaq Səməndərovun onikibarmaq bağırsağının alt hissəsində, selikli qışada noxud boyda bir şış əmələ gəlib... Dündüyün hələ xəbəri yoxdu. – Kirlikir yumulu gözünü açıb müsahibinə ikitərəfli baxdı və xəstə olası adama elə gəldi ki, bu baxışlarda nəsə məzəmmətedici bir şey var. – Mən bilirom kimə düdük demək

lazımdı, kimə ağıllı adam... Heç narahat olma. Sən, misalçün, o qədər ağıllı döyülsən, amma yaxşı adamsan. Səməndərov isə düdük adamdı. Dədəsi də düdükdü, özü də... Niyə? Qulaq as... Səməndərovun evində səkkiz yüz min, təzə pulla ha, pulu var, hələ mən qızılları, brilyantı demirəm, bunnarı Ağdamda dədəsigildə saxlayır. Hamisini da, demək olar ki, tütün fabrikində bu “Avrora”nın hesabına qazanıb. Zəherin hesabına. Camaati zəhərleyə-zəhərləyə... Məni, xahiş eləyirəm, düzgün başa düşəsen. Bacarana can qurban!.. Camaat sex açır, rüşvət alır, rüşvət verir. Onnarnan mənim işim yoxdu. Genə deyirəm, bacarana can qurban! Zamana belədi. Hamı sənin kimi əfəl deyil ki! Özünə bir əməlli şalvar da ala bilmirsən. Nə isə, şalvar məsələsinə sonra... Zaraza, hər yay cibinə otuz min qoyub gedir Soçiye, Kislovodska, guya ki, ürəyi xarabdı. On beş-on altı yaşlarında qız uşaqlarını korlayır, pulun gücünə ha, qayıdır gəlir, leşin salır arvadın üstünə. Neçə dəfə yuxusuna girmişəm, mənim də canım candı, dəmir döyük, axı, demişəm, qorxutmuşam ki, ay zaraza, adam ol, körpə uşaqları bədbəxt eləmə, geci-tezi var, çıxacaq qabağına! Ay-hay! Kimə deyirsin! Mənə bilirən yuxuda nə deyir? Deyir, qəlet eləmə, sen məni aldada bilməzsən, sen Şəumyan rayonunun oboxeisisən, gəlmisən məndən söz almağa. Ay qonşu, belə zirramadan nə gözləyirsən?! Axırı noldu? Noxud boyda şış altı aydan sonra böyüyüb olacaq yumurta boyda, metastazalar yayılacaq bütün qarın nahiyyəsinə, ordan da keçəcək ciyərə və ilaxır. Əhvalat vəqə olacaq qaran-qurux yerdə. Fatihe!.. Szüz görüm, genə qanım qaraldı. – Kirlikir əsəbi-əsəbi boğazını arıtladı.

Xəstə olası adam isə qulaqlarına inana bilmirdi və bu əhvalatı Kirlikirin ağızından yox, başqa bir ağızdan eşitseydi, yəqin inanmazdı, deyərdi, Səməndərova böhtan atırlar. Çünki bu binada yaşayan Səməndərov, xəstə olası adamın zənnincə, dünyanın ən faşir və hörmətli adamlarından biriydi. Pah, dədənə lənət, a kişi, səkkiz yüz min! Xəstə olası adamın elə bil içalatını qaşıdilar, ona möhkəm açıq verdilər. O, stəkana araq süzdü, aşkar sezilən qibətə hissələ ah çəkib Kirlikirə baxdı və Kirlikirin təzə tut yarpağı kimi yaşıl gözlerini, seyrek tük basmış qırmızımtıl qarnını görəndə tamam başa düşdü ki, belə moxluq bu boyda ağ yalan danişa bilməz, onun Səməndərov haqqında eşitdikləri həqiqətdi ki, var!

– Özü də inkaredilməz həqiqət, müqəddəs həqiqət!..

– Bunu da içək, qonşu, sənin sağlığına! – Kirlikir yenə burnunu xəstə olası adamın əlindəki stəkana sarı tuşladı. – Xoşbəxt ol!

Dünyanın iki məxluqu – bir adam və bir siçovul, ilin mülayim fəslində, gecənin ulduzları parıldasaş vədəsində bir şüşə araqı yarı elemişdilər, bəlkə də yaridan bir az çox. Xəstə olası adam, deyəsən, əməlli keflenmişdi: boşalıb, bir tuluq havaya dönmüşdü, ona elə gəlirdi ki, külək əssə, yerində qopub yuxarı qalxacaq. Amma hardasa əmin idi ki, bu, tekçə araqın təsirindən deyildi. Bu qeyri-adı görüş və səhbət elə bil onu adamlıqdan çıxarmışdı. O daha zibilxananın üfunətini də hiss etmirdi: əvvəller bura gələndə, əksər hallarda barmaqları ilə burun pərolərini bərk-bərk sıxırı, ikrah hissi ilə ətrafa baxıb, vedrəni yesiklərdən birinə boşaldıb, tələm-tələsik burdan çıxmaga çalışırdı. Amma indi zibilxananın iyi elə bil hardasa çox-çox uzaqlarda qalmışdı, bu iyn əvəzinə bura duyumsuz bir hava axını dolmuşdu, həm sərindi, həm iliq, adama ləzzət verirdi. Xəstə olası adam bir şeyə də qəti əmin idi ki, bu havanı bura Kirlkir gətirmişdi, üfunəti burdan o yox olmuşdı.

– Deyirəm də... – Kirlkir burnunu qaşdı. – Arif adamsan. Amma həyatı məsələlərdə... – O, əllərini yana açıb oynatdı. – Əfəlsən! Heyf sənə...

– Əfəl niyə? Çörək pulu qazanıram ki, balalarımı dolandırıram ki!

– Dolandırmağın dolandırırsan e! Səhbət bunda döyük. Səhbət onadı ki, sənin zırıltın hələ qabaqdadı. Canına bax. Hər yay sanatoriyaya get.

Xəstə olası adam əsəbiləşdi, bu əsəbilik canına dolan qorxudan doğdu. Narazılıqla soruştı:

– Mənim haramda noxud boyda şis əmələ gələcək?

Kirlkir başını yuxarı qaldırib, burnunu dirəkdən sallanmış lampaya tuşlayıb, qarnını qaşıya-qaşıya gülməyə başladı. Elə güldü ki, xəstə olası adam pərt oldu, qaşlarını çatıb, usaq kimi burnunu çekdi.

– Pərt olma, qonşu, adam hər şeydən pərt olmaz. – Kirlkir gözlörinin yaşını sildi: – Sənin heç yerində nə noxud boyda, nə da yumurta boyda şis əmələ gəlməyəcək. Ürəyini buz kimi saxla. Amma... – Kirlkir gözlenilmədən sözünü xırp kəsib qulaqlarını şəklədi, bütün görkəmi dəyişdi, bişərəsi əsim-əsim əsdi, burun pərolərindən tixaci açılmış şampan şüşəsinin fisiltisina bənzər bir fisilti qopdu. – Səs salma görüm... hərif gəlir.

– Hərif kimdi? – Xəstə olası adam piçıldadı.

Kirlkir qalxıb zibilxananın siniq-salxaq qapısına sarı yönəldi, içəri düşən işıq zolağından gizlənib, özünü qaranlığa verdi.

– Odu ha... Salahov Adil Qəmbəroviç.

Bu familiyanı xəstə olası adam o zaman ilk dəfə eşitmışdı. Kirlkir geri dönmədən, fısıldaya-fısıldaya əl eləyib onu yanına çağırıldı:

– Bəri gəl, ss...

Xəstə olası adam qalxıb barmaqları ucunda ona yaxınlaşdı. Həyətin ortasında əlində çəlik bir kişi dayanmışdı. Yəqin gecəyarısı hava almağa enmişdi. Heyətdəki, uzaqdan gəminin dor ağacına bənzəyən dəmir şalbanın kəlləsindəki gur lampanın şöləsi çəlikli kişini projektor şüası kimi işıqlandırmışdı. Onların təzə qonşusu idi, təxminən bir həftə bundan önce ikinci blokdakı ikiotaqlı mənzilə köcmüşdü. Qonşular danişirdilar ki, əvvəller çox böyük adam olub, indi pensiyadadı, özü də canlara dəyəninin birisidi. Kirlkir piçıldadı:

– Canlara dəyən-zad döyük! Bu, mənim adamdım. Necə deyərlər, bir növ, mənim şəkerimdi... Özü də bazburuduna, bişərə-filanına baxma. Ömründə arvad üzü görməyib. Anadangəlmə kişiliyi yoxdu zarazanın! Ay onun bişərələrini yeyim!

Həyətdə yavaş-yavaş, qocafəndi, səssiz addımlarla var-gəl edib hava alan çəlikli kişinin doğrudan da, ağ lopa bişərələrini vardı: gur lampa işığında, diş həkimlərinin işlətdikləri pambıq tamponlarına bənzəyirdi.

Kirlkir əsəbiliklə böyrünü-başını, qarnını qaşdı, üç-dörd dəfə ciyərlərini havaya doldururmuş kimi fisiltı ilə dərindən nəfəs aldı və zibilxanadan çıxdı. Dördayaq olub, pişik siçanın üstünə gedən kimi, tarım dartılıb yasti-yasti çəlikli kişiyə sarı yönəldi. Düz onun qabağına gəlib, birdən-birdə arxa ayaqları üstə qalxaraq cir soslo bağırdı:

– Budet sdelano, tovariş Salaxov!

Bunu deyəndən sonra, Kirlkir firfirə kimi yerində fırlanıb tozanaq qopardı və geri dönüb ildirim sürətli zibilxanaya dürtüldü. Çəlikli kişinin nazik səsi həyəti başına götürdü:

– Tfu, zəhrimar! Adə, bu nə svoluçxanadı bu həyat! Başdan-ayağa antisanitariyadı. Svolöci! – Hər ehtimala qarşı çəliyini hiddətlə yerə çırpdı və qəribəsi bu oldu ki, onun dəhşətli qorxu içərisində çırpinan ürəyinin döyüntüsünü zibilxanada daldalanıb dayanmış, indi Kirlkirə qoşulub onunla bir yerdə uğunub gedən xəstə olası adam öz ürəyinin döyüntüsü imiş kimi aydunca eşitdi: ona elə gəldi ki, belə ürək çırptılarından sonra heç bir canlı yaşaya bilməzdi və belə ürək yüz yerə parçalanıb tikə-tikə olmalıdır. Amma çəlikli kişi nə öldü, nə yixıldı, çəliyini yerə vura-vura tələsik blokun qapısından içəri girdi və qaran-

lıqda gözden itti. Ordan, qaranlıqdan boşluğa düştüydən, onun nazik səsi eynilə arvad səsinə oxşadı:

— Svoysi!

Kirlikir süfrənin qirağında yerə yayxanıb, qarnını qaşıya-qaşıya razılıqla dedi:

— Sən öl, qonşu, sənin ayağın sayalı oldu. Çoxdandı belə lezzət almamışdım. Bunun eşqinə bir əlli-əlli də gedərlər. Süz, qadası, süz!

Qəribəliklərlə dolu dünya, Mahmud demişkən, şeytana papiş tikən dünya, Allahın ağlaşımaz möcüzəsini bu gün xəstə olası adamın başına gətirmişdi: illərin yeknəsəq axarı pozulmuşdu, köhnə saatın oqrobləri hoqqa çıxarmışdı, vaxtı tərsinə axmağamı, ya da qabağa getməyəməni məcbur eləmişdi. Xəstə olası adam bayaqdan bəri özünü saxlasa da, iradesini, gücünü, şüurunu, əsəblerini cilovlayıb bir nöqtədə cəmləşdirse də, ürəyini yeyən qurd hərdən ona deyirdi ki, o, bu hadisədən sonra, Kirlikirlə bu görüşdən sonra, hələ ondan ayrılmamış, evinə qayıtmamış gözlərini yorğan-döşoyində də aça biler və məlum olar ki, bütün bu əhvalat adicə yuxuymuş. Azmi insan qəribə yuxular görür? Əgər həqiqətdirsə, onda...

— Onda olar əntiqə!.. — Kirlikir ona nigarançılıqla baxdı. — Bilirəm, — dedi, — belə şeylərə inanmaq hər oğulun işi döyük, sənin yerinə kim olsaydı, başına hava gələrdi... Salahov, məsəlçin, inanmir, heç inanmir. Salahov, onun xədim boyunu qara yerə soxum, özündən savayı heç kəsə inanmir, bir adama inanırdı, o da it kimi gəbərdi. — Lap dilxor oldu. — Mənə nə var ey? İnanan inansın, inanmayan inanmasın. Heç dəxli var, mən ölüm? Camaata yalvarmayacağam ki?

— Salahov kimdi, axı?

Kirlikir xəstə olası adamın gözlərinin içində baxdı.

— Salahov, — dedi, — bu dünyanın bələsidi. Bu dünyanın böyük fəlakətidi. — Qısaca sükutdan sonra: — Hökmədarın törəməsidir, — dedi, — zaraza!

— Kimin?

— Hökmədarın... Sənə nə demişəm, hamısını unuda bilərsən, öz işindir. Bircə Salahovu unutma. Ömür-billah yadında saxla!..

Xəstə olası adam başa düştü ki, Kirlikir əməlli keflənib, çünkü açıq-aşkar hətərən-pətərən danışındı: hökmədarın törəməsi?.. Kirlikir yenə zibil yesiklərinin arasında gəzisməyə başladı, sonra dayanıb zəndlə ona baxdı:

— Eeh! — yanıqlı-yanıqlı əlini yellədi. — Zəhrimara qalsın belə həyat. Tüpürəsən belə həyata, ay qonşu. — Sonra gözlərini qıydı, xəstə olası adamın bədəninə od düdü, ona elə gəldi ki, tükləri ütüldü. — Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış. İnanmırsan, hə?

Xəstə olası adam bir addım geri çəkildi:

— Nə bilim, vallah?.. — dedi və Kirlikir başa düdü ki, bütün cəhdələri boşça çıxdı. Xəstə olası adamın beyninin sağ yarımkürəsindəki dərin şırımda nevronlar benqal alovu kimi qıgilcım tökdü, üç dəfə deyilmiş “inanmırıram” sözünü təsdiq etdi. Kirlikir gözlərinin ikisini də yumub özünü zülmətə saldı: uzun ömründə, üç yüz əlli illik həyatında bəni-adamla bu növbəti görüşündə yenə məglub oldu, yenə bəni-insanı inandıra bilmədi.

...Zəminə qapını açanda, ərini görən kimi onun qızarmış gözlerinə, sallanmış alt dodağına baxan kimi başa düdü ki, kişi dəmdi. Güldü.

— Harda vurmusan belə?

— Tez mənə bir stəkan pürrəngi çay!

Zəminə and içə bilərdi ki, ömründə hələ ərini belə xoşbəxt, belə bəxtəvər görməmişdi: kişinin üz-gözündən nur axırdı.

— Baş üstə! — Zəminə gülə-gülə mətbəxə getdi. Əlində çay yemək otağına girəndə əri kresloya yayxanıb, köynəyinin yaxasını açıb, lezzətlə, xırçaxırçla qarnını qaşıyırıldı.

— Ay kişi, qarnını niyə qaşıyırsan?

— Bu dünya, doğrudan, həm gözəldi, vallah, həm də zaraza dünyadı.

— Sol əlilə qarnını qaşıya-qaşıya sağ əliyle stəkanı götürüb çaydan bir qurtum vurdu. — Kirlikir kimi məxluq... — Dodaqlarını marçıldatdı. — Kirlikir mənim qardaşımı! — deyə çığrıdı. Zəmine heç nə başa düşməsə də:

— Olsun, olsun, — dedi. Kirlikiri Kilimçi eşitmışdı. — Lap düppə-düzsən, maşallah. Ay-hay!

— İndi düppədüzəm, maşallah, şalban kimi, amma indiyə kimi sənin ərin əbləhin dal ayağı olub!

— Elə niyə?

— Çünkü bu dünyada qarın qaşımaqdan yaxşı şey yoxmuş, vallah, — dedi və bir gözünü yumub arvadına birgözlü baxdı.

Bayaqdan bu söhbətə gülə-gülə, lezzət ala-alə qulaq asan oğlan uşağı atasına yaxınlaşıb gözlərini onun qarnına zillədi.

— Mama, — dedi, — papanın qarnına gör necə balaca-balaca tüklər çıxıb?

Zəminə yaxına gəldi:

- Biiy! – Heyrətlə səsini uzatdı. – Başıma xeyir!
- Hələ bu harası! İnanan inansın, inanmayan inanmasın.
- Xəstə olası adam əllərini yuxarı qaldırdı.

“İnanan inansın, inanmayan inanmasın!..” Mahmud gedəndən sonra, Zəminə pulları sayıb mat-mat ərinin üzünə baxa-baxa, çarpayının ayaq tərəfində oturub, qımlıdanmadı, nəyisə fikrində götür-qoy elədiyi müddətdə, xəstə bu cümləni, haradasa, kiminsə ağızından eşitdiyi bu bir neçə sözü özlüyündə bir də tekrar elədi. Harda eşitmışdı bunu, kimdən eşitmışdı və eşitməmişdi də, niyə məhz indi yadına düşdü: inanan inansın, inanmayan inanmasın. Nə müəmmalı sözlərdi, ilahi! Bu ötərgi gərginlik, eşitdiyi bu sözləri yadına salmaq cəhdini onunçun, amma, əvozsız keçmədi, neyçinsə qanı qaraldı, alnına tər gəldi və ayaqlarının da soyuduğunu hiss etdi. Başa düşdü, dərk elədi ki, nə qədər cəhd göstərsə də, lap başını divara vursa da, heç bir şey yadına sala bilməyəcək. Təbii, bu müəmmalı, peyğəmbər kəlamı kimi qaranlıq sözləri eşitməyinə eşitmışdı, amma harada, hansı şəraitdə?.. Yox, yada salmaq qeyri-mümkündü: kiliqli qapıları fələk elə bağlamayıb ki, asanlıqla, istədiyi vaxt açıla!

Zəminə dedi:

- Qanını qaraltma. – Ərinə təlaşla baxdı. – Mahmuddu da, puldu verib, qalxarsan, Allah qoysa, qaytarıq. Dünyanın axırı döyüll ki!

Xəstə özünü o yerə qoymadı:

- Əlbəttə, – dedi, – qaytarmayanda neyləyəcəyik ki... Yamanın yaman gündündə Səlimə xanımdan alarıq. Bir də, Mahmud inanmiram tələsdirdə bizi.

“İnanan inansın, inanmayan inanmasın”. Xəstə qırmışdı, üst dodaqları çürük rezin kimi dərtlib yana əyildi, gicgahlarındakı göyümtül damarlarda elə bil qan çıoxaldı, qulaq pərdəlori güyüldədi. Əstəğfü-rullah, işə düşmədik?.. Əslində, amma elo düz sözdü ki, deyilib, val-lah! Dünyanın gərdisi elə bundan ibarətdi – inanan inanır, inanmayan inanmir. Sonra arvadına gözlənilməz bir sual verdi:

- Evin zibilini kim atır, az?
- Biy, səndən nə əcəb, ay kişi, zibil dərdinə qalırsan, hə? Yəni sənnən başqa evdə adam yoxdu?.. Uşaqlar atır.

Xəstə başını terpetdi, gülümsündü və arvadına minnətdarlıqla baxdı: bu sualına belə adı cavab almasaydı, bəlkə də beyninə qan sızardı – bunu gicgah damarlarının guppultusundan hiss etdi, elə bil kiliqli qapılardan hansısa cirildiyə açılmaq istədi. Xəstə, həyətlərindəki zibil-xananın girəcəyində şalbandan sallanmış elektrik lampasının işığını xatırladı, bu işıq uzaq sarı ləkə kimi gözləri qabağında dəyirmi-dəyirmi halqalar əmələ gətirdi və üstəlik də, xəstənin ürəyi darixdı. Bir bəyaz rəng gözlərindən içəri axdı.

– O pəncərələri aç, ciyərlərim partladı. Qoy bir təmiz hava udaq, – dedi.

Arvadı narazılıqla ərinin üzünə baxdı.

– Sən allah, qoy oturmuşuq. Axşam söz verib Mark Georgiyeviç golsin. Qoy görək nə deyir, sonra pəncərələri açarıq.

Doktor Mark Berqman vaxtile, təxminən otuzuncu illərdə dədə-baba yurdunu Jitomirdən baş götürüb Bakıya gəlib, şəhərin o zaman “Bondarniy” deyilən məhəlləsində məskən salmışdı. Köcməyinə köçmüdü, amma bunun dəqiq səbəbini bilənlər azdı, bəlkə də heç yoxdu. Hər halda doktorun özü bu tələm-tələsik, narahat və təhlükəli köçün səbəbini izah eləməyi xoşlamırdı, neçə illər bundan qabaq olmuş bu xoşagəlməz əhvalatı elə bil bir dəfəlik yadından çıxarmışdı; hər gün sohər yazı masasının üstündəki tozu nəm əsgî ilə sildiyi kimi, Jitomir-Bakı əhvalatını yaddaşından həmişəlik silib tullamışdı. Onun özünə hərdən, ələlxüsüş, son iki-üç ildə elə gəlirdi ki, heç Jitomirdə olmayıb, orada dünyaya gəlməyib, atasının, anasının qəbri də orda deyil. Mark Berqman Bakıda anadan olub, Bakıda boy-a-başa çatıb, özü də, onu anası Dora Solomonovna doğmayıb, nə isə bir möcüzə baş verib və o, menzurka kimi bir şeyin içinde əmələ gəlib doğulub. Bir Allah bəndəsinin harda anadan olduğunun və kimin qarından çıxdığının bu dünyaya, bu günə, bu axşama nə dəxli?.. Hər dəfə bazar günü, qışın soyuğunda, yayın istisində Bayıl bazarına, evdə saxladığı balıqlara yem almağa gedəndə bu fikrin həqiqət olduğunu daha çox inanırdı. Balıq bazarına gedəndə taksiyə minmirdi. Bütün yolu piyada gedə gedə, yan-yörəsinə baxa-baxa, səhərin iliqmə, ya soyuqmu havasında xumarlana-xumarlana dünyaya verdiyini vermiş, dünyadan aldığıni

almış bu qoca yəhudi hər anın, hər dəqiqliğin xırda və ötərgi səadətini canına hopdururdu, qanına çökirdi. Doğrudan, insana xoşbəxt olmaqdan ötrü çox şey lazımlı deyilmiş: bircə anlıq səadətin səhər yeli kimi iliq təmasından başqa görəsən, insana nə lazımdır? Heç bir şey. Ürək sıxan, qan qaraldan hadisələr isə bu səadətin işığında uzanıb-qısalan kölgələrdən savayı bir şey deyil, gərək bu kölgələrə fikir verməyəsən, gərək onları vecinə almayasan, fikir versən, vecinə alsan, elə kölgənin özünə bündəyib yixila bilərsən: badalaq vurmaqdə kölgənin bu dünyada tayı-bərabəri yoxdur...

Bu gün evə qayıdanda, müxtəsor tengnəfəs olsa da, hər halda, yetmişü ötmüşdü, əhvalı lap kəllə-çarxda idi. Enli pilləkənləri – olduğu bina Bakının inqilabdan qabaq tikilmiş binalarından – zümrümə eləyə-eləyə qalxıb, ikinci mərtəbədə dayandı, ağızı bağlı bankanı yera, ayaqları alda qoydu, əlini şalvar cibinə salıb ağır açar dəstəsini çıxartdı və dəmir qapısının iki kildini açdı. Kənardan ona baxan olsayıdı, sıfətindəki işığı, gözlərindəki şələni görən olsayıdı, deyərdi ki, yəqin tozəcə order alıb, buna görə də belə sevincəkdir. İçəri keçib, hər iki divar boyu üst-üstə qoyulmuş parıltılı rəflərdəki kitablara baxıb burnunu çekdi, ayaqqabılarını çıxarıb səliqə ilə cütləyəndən sonra bir tərəfə qoydu və rəngi solmuş, dabanları yeyilmiş, yaşılmahuddan çəkələklərini geyindi. Sonra kabinetinə keçdi. Yazı masasının yanında, divara pərcimlənmiş, polad borucuqlardan düzəldilmiş çərçivənin arasında yerləşdirilmiş iki iri akvariuma baxdı. Balıqlar qaraltı görüb hərəkətə gəldilər, aram üzənlər burunlarını şüşəyə yapışdırıb yuxarı-aşağı şütməyə başladı, iti üzənləri, kompressorun suya vurdugu hava axarında fırlanıb vurnuxdu: balıqlar yəqin bildilər ki, bu gün onlara təzə yem verilecek, yiyeşəri bazarдан qayıdır, indi suyun içinde yumaga dönmüş qırmızı qurdalar gətirib. Mark Georgiyeviç gülümsündü, uşaq kimi sevindi və əlinin arxası ilə akvariumun şüşəsini sığallayıb boğazından qəribə bir səs çıxarıdı: "quli, quli, vi moi!" Sonra Mark Georgiyeviç balkona çıxdı, bankadakı yemi su qarışığı dördkünc küvetin içində boşaltdı: bazarдан gətirilən yemi o dəqiqliqə balıqlara vermək olmazdı, gərək bir müddət ötsün, sonra böyüdücü şüşə ilə Mark Georgiyeviç qurdaları diqqətlə nəzərdən keçirib, balıqlara zərər verə biləcək bəzi həşəratları pinset ilə tutub tualetə atmaliydi... Mark Georgiyeviç otağa qayıdır qapını arxasında bağladı, mətbəxə getdi, qaz pilətəsini yandırıb çaynikı istiyə qoydu. Sonra yenidən kabinetinə qayıdı, akva-

riumlara gözəci nəzər salıb kresloda əyləşdi, telefon aparatını özünə sarı çəkib dəstəyi götürdü və qulağına qoymadan, çıxdan yadında saxlamış olduğu bir nömrəni yıydı.

— Zəminə xanım? Hər vaxtın xeyir. — Mark Georgiyeviç Bakıya köçüb yaşadığı illər ərzində Azərbaycan dilini mükemmel öyrənmişdi. — Cox sağ ol, salam göndərən sağ olsun... Tak... hemoglobininin elə bir təhlükəsi yoxdu, narahat olma — rus dilinə keçdi. — Tı, radi boqa, ne bespokoysya. Poka ya ne viju veskix priçin dlya qospitalizatsii. Vse svyazano s qormonalnimi izmeneniyami, i pritom, neznaçitelnim. — Yenə Azərbaycan dilində davam elədi: — Bəli, bəli, qarnına tük çıxmazı da, əsəblərinin yerində olmaması da, hamısı ancaq hormonal dəyişikliklərlə əlaqədardır. Heç narahat olma. Axşam səkkizdən sonra gələcəyəm, mütləq. Birçə Səlimə xanıma baş çəkməliyəm, lap daha məni əldən salıb. Sonra sizə gələcəyəm. Mənnən də çoxlu salam söylə. Hələlik. — Dəstəyi aparatin üstünə qoydu, bir müddət nə haqdasa fikirləşə-fikirləşə dəstəklə aparati birləşdirən burulma məftilə baxdı və yerindən qalxmadı. Mətbəxdə çaynik fit verənə kimi beləcə oturub tərpənmədi. Çaynik fit çalıb, "qaynadım, partladım" deyəndə qalxdı, qurumuş fəqərə sütunundakı sızılışa məhəl qoymadan mətbəxə yönəldi, dəhlizdən keçəndə yüngülvari aksadığını hiss etdi — ağrı həmişə sağ ayağına vururdu — fit çaldı, mətbəxdə özünə bir stekan tünd çay süzüb kəmşirin elədi, tələsmədən, alkoqolik şirin çaxırın hər qurtumunu vaxtı uzada-uzada içdiyi kimi (ağlına gələn bu müqayisədən güldü), o da çayını qurtum-qurtum, dadını, istisini dilinə, selikli qışasına, beyninə yaya-yaya içdi. Bayaqtan, telefonla danışdıqdan sonra içərisində hərlədiyi fikrin üstüne bir də qayıdı: xəstənin bütün analizləri, üstəlik də, ümumi klinik mənzərə onun diaqnozunu hərtərəfli təsdiq edirdi, lakin belə bir aydın mənzərə fonunda adam qarnına birdən-birə tük çıxmasının səbəbi heç cür izah olunmurdu. Və açığı, Bakıda Mark Georgiyeviçin bu sarıdan məsləhət ala biləcəyi elə bir adam da qalmamışdı. Şəhərin en məşhur endokrinoloqu sayılan, Mark Georgiyeviçin köhnə dostu professor Qasimbəyli inişil rəhmətə getmişdi. Qalanları, açığı, o qədər də bel bağlamalı adamlar deyildilər, cavan həkimlərin isə əksər hallarda bisavadlığı ilə üz-üzə gələndə qolları sustalıb yanına düşürdü... Berqman bu məsələdə, şübhəsiz, ilişməyinə ilişmişdi, müalicəsinin hansı mərhələsində isə sehvə yol vermişdi. Səhvəmi?.. Hər halda, Mark Georgiyeviç özü, səhv elədi-

yinə heç cür inanmırıldı. Hətta hərdən fikirləşirdi ki, evindəki bütün kitabları, təbii, tibb kitablarını ələk-vələk eləyib təzədən səhifə-səhifə oxusa da, bu suala cavab tapa bilməyəcək, yenə çəş-baş qalacaq. Burda nəsə başqa şey vardı: bu metamarfozanın kökü, ola bilsin, nəinki tibbi, heç genetik problemlərlə də bağlı deyildi. Bəlkə elə yaradan belə buyurub ki, xəstə, filan yaşına çatanda qarına tük çıxsın, Mark Georgiyeviç, yaşının bu vaxtında, səhəhətinin bu vəziyyətində əndazədən çıxarsın, onun rahatlığına, əmin-amanlığına son qoysun?.. Bu fikrinə də güldü, başını buladı, çayını yarı eləməmiş, üstünə su aldı və yenə bayaqqı qaydasında, xırda qurtumlarla, beynində qaynaşan təzadlı sual-lara nə qədər cəhd eləsə də, cavab tapmadan içməyə başladı. Gözlərini dolandırib, mətbəxin enli pəncərəsindən eşiə baxdı və bozum-tul-mavi səmanın düz ortasında futbol topu boyda dəyirmi bir bulud gördü. Bu bulud parçasının dəyirmiliyi təxminən deyildi, dəqiq və həndəsi dəyirmilik idi: elə bil sirkulla çəkilib səmanın hamarlığına yapışdırılmışdı. Və bu andan, buludu gördüyü dəqiqlidən Mark Georgiyeviç hər şeyi unutdu, xəstəni də, telefonla bayaqqı söhbətini də, tərəddüdlərini də. Hər şey, o bulud parçasından çıxan asfalt rəngli tutqun şölənin içərisində elə bil əriyib mumə döndü, axıb-axıb, yaddaş cığırlarının arasında hopulub yoxa çıxdı. Amma bu cığırlardan birində, dolana-dolana yaddaş quyusunun lap dibinə gedən kelə-kötür cığırın ucunda, qurtaracağı nöqtədə, dəyirmi buludun şəklinə bənzər başqa bir bulud, ağ parça üzərində mürəkkəb ləkəsi kimi üzə çıxb Mark Georgiyeviçin beynini yüngülə dumanlandırdı: bu bulud parçası indi onun pəncərədən gördüyündən daha tünd idi, qaraya çalırdı və neçə-neçə illər bundan qabaq, buradan çox-çox uzaqlarda, Mark Georgiyeviçin anadan olduğu yerdə, qalın meşədə ağacların arasında arxası üstə uzanıb, qorxudan əsə-əsə, təlaşa göye baxan bir oğlan uşağının gördüyü buluddu. O zaman bu oğlan uşağının yegənə ümidi, yağışın rütubəti ilə bətnini doldurub ağırlaşmış, nəheng kazak papağına bənzeyən bu yeganə buluda qalmışdı. Və o zaman, o uzaq illərdə həmin o oğlan uşağının Allahdan diləyi bu idi ki, kaş o bulud yerə enib, onu, ağacların arasında ürəyinin çapalamasından əsim-əsim əsən bu oğlan uşağıni qalın yorğan kimi örtüb görünməz eləyəydi, at ayaqlarından və sıvırılmış qılınclardan qoruyayıd. Kaş bir də onun qulaqları “jidovskoe otrodye” sözlərini eşitməyəydi. Çünkü bu sözlərdən sonra həmişə onun uşaq burnuna laxtalananmış qan iyi dolurdu.

Jitomir qatar təkərlərinin taqqaturuqlu səsi arxada qalmışdı, — özü də gör bir nə vaxt — zaman yavaş-yavaş hər şeyi Mark Georgiyeviçə unutdurmuşdu, amma, görünür, yalnız o bulud parçasından savayı... Mark Georgiyeviç stəkanı mətbəx stolunun üstünə qoyub, məhkəmədə hökmü oxunan müqəssir kimi başını aşağı saldı və neyçinsə, yazı stolunun orta yesiyində, lap dibdə, illərdən bəri göz bəbəyi kimi qoruyub saxladığı köhnə naqanı xatırladı. O naqanın bircə güləsi vardi. Mark Georgiyeviçin son ümidi, son siğınacağı idi.

“Görəsən, dünyada akvarium balıqlarından yaxşı nə var?” Mark Georgiyeviç gülümsündü.

Marqo mətbəxdən qayıtdı. Hənirtisini eşidəndə gözlerimi açdım, clə bildim çay götürüb. Marqo əsnəyə-əsnəyə dedi:

— Qoymuşam dəm alıns.
Heç nə demədim. Gözlərim yumuldu.
— Yatma, niyə yatırsan?

Heç dəxlı var? Niyə yatırsan? İstədim deyəm, izal ol başımdan, amma dodaqlarım aralananda başqa sözlər eşitdim:

— Çayı tünd elə. İki dənə şəkər sal, isti-isti ver içim.
Marqonun sinosindən gələn yuxulu səs:
— O da baş üstə!

Kirpiklərimi birtəhər aralayıb baxdım: yuxusuz gecənin ağırlığı, zənn etdim, kirpiyimin hər birindən qurğunun daması kimi sallanıb qalmışdı. Düz deyiblər ki, gözələ yuxudan qalxanda tamaşa elə. İxtiyar sahibi olsaydım, bütün qadınlara gecələr yatmayı qadağan edərdim. Səhər ayılıb, parusin şalvar kimi əzilib pırtlaşmış qadın sıfəti görmək acqarına sirkə içmək kimi bir şeydi. Marqo ilə tanış olduğum o uzaq payız axşamını xatırladım.

Soyuq külək əsirdi, yaman soyuqdu. Ağaclarда bir dənə də yaşıl yarpaq qalmamışdı. Qəfil gəlmış Bakı payızının zəhlətökən, küləkli, tozanaqlı axşamlarından biriydi: şəhərin gözəlliyyi bu tozanağın içinde əriyib yoxa çıxmışdı. Bakının payızı da birdən gəlir, yayı da, qışı da... Fənərlərin dəyirmi lampaları yellənirdi, uzun, gödək, enli, əyri-üyrü kəlgelər asfaltda, səkilerdə sarmaşık kimi sürüşüb axışındı.

Evə qayıtmalıydım, amma qatarı yola salıb perrondan vağzalqabağı meydana çıxdığım dəqiqlidən əllərimi plاشının ciblərinə dürtüb

bir yerdəcə quruyub qalmışdım. Harasa, kiməsə zəng vurmaliydim. Amma kimə və hara? Heç cür yadına sala bilmirdim. Bu külək, bu zəhrimər tozanaq elə bil beynimi iflic eləyib qurutmuşdu. Nənəm buna deyərdi xərifləmə... .

Sonra mən onu gördüm. On-on beş addım məndən aralıda, işığı keçirilmiş bağlı su budkasının yanında dayanıb mənə baxırdı. Bilmirəm niyə, amma onu görən kimi nə sənətin sahibi olduğunu o dəqiqliq qəba düşdüm. Və bir neçə anın içərisində bu on-on beş addımlıq məsafədən mən onun qadın bədəninin qızmar hərərətini hiss elədim. Dünyada böyük möcüzələr olmur, amma bəzi xoşbəxt adamların, daha doğrusu, xoşbəxt yox, qayğısız, laübəli adamların başına hərdən kiçik möcüzələr gəlir. Bu da o kiçik möcüzələrdən biriyidi...

Marqo çayı gətirdi. Mən deyən kimi eləmişdi. Çay tünd idi, kəmşirin və isti idi. Bu cür dəmlənmiş çayla bir kişinin yox, on kişinin gecə yorğunluğunu canından çıxarmaq olardı. Özüne armudu stekanda süzmüşdü. Çayımızı içib qurtarana kimi kəlmə kəsmədik.

Həmin o uzaq, küləkli-tozanaqlı payız axşamından sonra mənim subaylıq həyatımda balaca bir ulduz yanmışdı. Bu ulduzun işığı çox zəif idi, istisi isə bəlkə də heç yoxdu. Amma hər halda ulduz idi, özü də mənim ulduzum idi. (Xəstənin dodaqları yenə dartıldı, üst dodağı həm də yüngülce əsdil: "Ulduz niyə, görəsən, ay Allah?" deyə fikirləşdi).

Tanışlığımızın ilk günlərində, gecəyəri, başını sinəsinin üstünə qoyub mənə qəribə şeylər danışardı.

— Babamın qılınıcı vardi, uzun, öyrə qılındı. Babam deyərdi ki, min yaşı var bu qılınçın, daşa vursan iki bölünər. Nənəmin gümüş bazubəndi vardi, bazubəndin iki min yaşı vardi. O vaxtlar bizim kişilər evdə oturmazdılar, tez-tez davaya gedərdilər. Arvadlar, kişilər qayıdana kimi qara geyib, bazubənd taxıb yas saxlardılar. Hər evdə baraban olardı, iri dəyirmi. Elə ki kişilər davaya getdi, arvadlar bazubənd geyib, qara örtüb başlardılar barabana döyməyə, ta gecə yarıyacan... Nənəm danışardı ki, barabana döyməyən arvadı kişi davadan qayıdanda öldürəmiş.

Mən soruşardım:

- Nənənin də barabani vardi?
- Yox ey... İki min il, üç min il bundan qabaq beləymiş.
- ...Çay məni diriltdi. Kirpiklərimdəki ağırılıq yox oldu, yorğunluğum yavaş-yavaş canımdan çıxmaga başladı: elə bil əzələlərimə

dolmuş suyu çəkib sovurdular, əməlli yüngüləşdim. Çaydan sonra Marqo mənə on beş dəqiqə bundan qabaqkı kimi əzik-üzük və qoca görünəndi.

Bir dəfə ondan soruşmuşdum:

- Marqo, sonin millətin nədi?
- Çiyinlərini çəkib cavab vermişdi:
- Ne bilim...
- Allaha inanırsan?
- Yox.

Həyətə açılan ikigözlü pəncərədən baxanda mən həmişə paraşüt vişkasını gördüm. O vaxt paraşüt vişkasının üstündə dirijabl vardi, o vaxt hələ Marqo yox idi, dirijablın üstündə səma, səmanın üstündə isə "Allahın evi" vardi. Çünkü nənəm səhərlər dua oxuyanda üzünü o tərəfə tuturdu. Soruşurdum, orda nə var, cavab verirdi ki, ora qibledir. Mən elə bilirdim qible "Allahın evi" deməkdir.

Gecələr paraşüt vişkası görünmürdü. Damların üstündə, paraşüt vişkasının yerindəki dibsiz qaranlıqda, dirijablın dayandığı nöqtədə, hər tərəfdə ulduzlar sıyrıldı. Bakının noğul ulduzları.

Gecə tez-tez özü ilə külək gətirirdi. Əvvəlcə xışılıtı ilə damların, səkilərin üstündə sürünən sərin meh, sonra güclənib qapı-pəncəroni yerindən oynadan xəzri. Mən nə qədər diqqətlə baxsaydım da, buludları görə bilmirdim: buna görə də mənə elə gəlirdi ki, ulduzları iki-bir, üç-bir söndürən Allahdır.

Hardasa oxumuşdum, ya eşitmışdım, amma bilmirəm nə vaxt: dirilikdəmi, ya ölülkədəmi — hər adəmin bir yolu var, lap orta məktəbin hesab kitablarında olduğu kimi: "A" məntəqəsindən "B" məntəqəsinə gedən yol. Hamı özünün "A" məntəqəsindən çıxb "B" məntəqəsinə gedir və gedir ki, bəlkə baxıb görsün "B" məntəqəsindən sonra nə var, doğrudan da bəlkə elə bir şey var ki, nəinki hesab kitablarında, heç dönyanın ən müdrik kitablarında da bunun izahını, mənasını tapmazsan. Mənə, ələlxüsus, Marqoya verdiyim adı suallara bəzən anlaşılmaz cavablar alandan sonra elə gəlirdi ki, Marqo və ona bənzəyən başqa qadınlar "B" məntəqəsindən çıxb üzü bəri gəlirlər, gəlirlər ki, "A" məntəqəsində bizi kimilərə balaca bir möcüzə bəxş eləsinlər, bir udumluq təzə hava versinlər, qollarımızdan yapışib, qəddimizi düzəldib desinlər ki, vallah-billah günəşə baxmaq təhlükəli deyil, qorxmayın — siz kor deyilsiniz.

— Ay qız, ola bilməz, axı, adam hansı millətdən olduğunu bilməsin?
— Niyə olmur? A?

İlahi, Marqonun elə gözəlləşib adamın ağını aldığı vaxtları olurdu ki, onunla bir yastiğa baş qoyduğuna inanmirdin. Adama qıqqacı baxıb, buğdayı sıfətindəki dibi görünməyən gözlerinin duruluğunu üstüno çıleyəndə, deyirdin tiyan altından çıxıb, ins-cins olmayan bir çəmənlilikin şəhində cimmisən və sənə hələ bir bəni-adam gözü sataşmayıb... Bəzən, o mənə baxanda, ya yanımıda uzanıb başını sinəm üstə qoyub qayğısız-qayğısız yatanda, mən ürəyimin cizdağını çıxardan nəhayətsiz qüssənin səbəbini anlamadan, fikirləşirdim ki, nə yaxşı bu dünyanın Marqosu var, nə yaxşı dünyada belə dolu qadın dodaqları var, ümdəsi də, nə yaxşı indi mən tək deyiləm, çünki bu varlıq ola-ola mən indi tek qalsayıdım, yəqin başıma hava gələrdi. Başına hava gələnlərin əksoriyyəti, bəlkə də hamisi "A" məntəqəsindən çıxıb "B" məntəqəsino yönələn, amma nə səbəbdənsə, Marqoya rast gəlməyən adamlardı.

...Xəstənin qulaqları səs eşitdi, uzaqdən, bir uğultu küləyin içərisindən. Zülfüqar kişinin səsi idi:

— A bala, bir yanın boş qoy...

Sonra Zülfüqar kişi gülümşündü, pırız qaşları kirpiklərinə qarışdı və demisini tüstüleddə-tüstüleddə düz xəstənin gözlərinin içində baxdı. Amma xəstə Zülfüqar kişi ilə öz arasındakı, qaranlığın zilindən yoğrulmuş səddi və Zülfüqar kişinin başı üzərindən sallanmış buzlaqları görmədi. Bərk-bərk gözlərini yumdu, özünü qaranlığa saldı ki, bəlkə daha heç bir şey görməyə və heç bir şey eşitməyə. Bir ürəyə bir an içərisində nə qədər xatirə yiğisha bilər, axı!..

Bizim iri, işqli həyatımızda texminən mart ayının sonlarından başlayaraq həyat tamam dəyişir. Payızda, qışda yağış, qar yağıb kif və rütubət qoxuyan gölməçələr əmələ gotirəndə həyatımızı görməsən yaxşıdır. Elə xəfə, ürəksıxan, yüz il sandıqda qalmış qar paltarı kimi yazıq görkəmi olur ki, yolun ordan düşəndə yan-yörənə baxmaqdan qorxursan. Əgər qulyabarı varsa, yəqin qış aylarında gəlib bizim həyatdə yaşayır... Amma elə ki, yaz başladı, yazıq-yazıq kǔnc-bucağa sıxlımlı ağaclar tumurcuqlandı, bizim upravdomun fəaliyyəti qazanda qaynayan su kimi aşib-daşır. Orda-burda yiğilib qalmış paslı boru parçaları, köhnə vedrələr, məftil, taxta tullantısı yük maşınlarına doldurulub həyatdən çıxarıılır, asfalt sulanır, stollar, skamyalar rənglənir,

uzun sözün qisası, həyət upravdomumuzun özü dediyi kimi, dönüb olur "lyuks". Üst dodağının tən ortasında qara milçək tək yapışib qalmış balaca dördkünc biğini şəhadət barmağı ilə sığallaya-sığallaya həyatdə elədən-elə, belədən-belə gedib, fəhlələrə, süpürgəcılərə pəhləvan kimi hayqira-hayqira göstərişlər verir: "Əlli tərpenin, yoxsa Allah haqqı, deməqoqların dilindən qurtara bilmərik. O taxtaları da vizildət! Ay malades! Qurgen, stolun ayağına qırmızı vur, qoy olsun abstraktı. Rəngə heyfin gəlməsin, hökumətindi. Qızxanım bacı, sənə ab malades!"

Qızxanım bizim həyətin süpürgəcisidir. Mən bu binaya köçəndən, gör neçə ildir, onu hər gün səhər saat altında bizim həyəti süpürüb-silən görürləm. Bizdə adətdir: gecə on iki dən sonra beşmərtəbəli binanın həyat balkonlarında qapılar növbə ilə açılır – həyətə külqabı boşaldan kim, gəmirilmiş sümüklər tullayan kim... Səhərə kimi həyatımız olur nəhong zibilxana. Qızxanım uzun saplı süpürgəsini işə salmamışdan qabaq başını qaldırıb, gözəgörünməzə fəryad eləyirmiş kimi, başlayır monoloquuna: "Bu zamanada kişi qalmayıb, vallah! Gecələr işləri səhərəcən qucaquc, muçamuç! Kül olsun başınıza, kişi qoymusunuz adınızı. Ay balam, harda görünüb ki, zibili həyətə atasan? Görüm anabacınız mən düşən günə düşsün!" Birdən, sözünün şirin yerində Qızxanım qofilcə susur, əyilib zibil yiğiminin içində nəyəsə diqqətlə baxır. Bu "nə isə" görünür elə şeydir ki, onun adını heç Qızxanım dilinə gətirə bilmir. Dayanıb əlini-əline vurur, üzünü cirir: "Vaxsey, vaxsey!.. Həya-abır, həya-abır! Kül qoym gorbagor valideynlərinizin başına ki, sizə belə tərbiyə veriblər. Bu forum dünyaya gələn uşaqdan nə olacea, axı?"

Həyatdə heç kəs yoxdur. Altı tamamdan başlayıb yedдинin yarısınan davam eləyən bu qada-qarışı, hədə-qorxunu yəqin ki, ancaq mən eşimdirəm. Marqo yanımıda qalandı, bu binada hamidan tez yuxudan oyanan mənəm. Hava yaxşı olanda balkona çıxıb oradan, beşinci mərtəbənin kelleçarxından Qızxanıma salam da verirəm. Qızxanım səsimi eşidən kimi başını qaldırıb baxır, süpürgəsini nizə təki ucu yuxarı tutub, heç o bayaqkı sözləri dilinə gətirməmiş kimi, tamam ayrı ahənglə, ayrı səslə mənə deyir:

— Sənin sabahın xeyir, ay oğul... Bu gün maqazine təzə et gəti-rəcəklər, istəyirsən, bir kilo gotirim səninçün. Günorta yumurta da olacaq deyirlər, diyetiçiski.

Mən Qızxanımın yuxarıdan lap balaca görünən kök, yumru bədəninə, özündən uzun süpürgəsinə, qara qaloşlarına baxa-baxa belə də-qıqələrdə tamam ayrı şeylər düşünürəm. Çünkü hələ yuxuluyam, bayaqdan bəri Qızxanımın qarğışını, indi onun ət, yumurta haqqında dediklərini eşitsəm də, nə üçünsə bir şey deməyə söz tapmiram. Birdən hardansa aqlıma belə fikir gəlir: "Görəsən Qızxanıma bir milyon versən neylər?"

Qonşular danışırıldalar ki, Qızxanımın tek oğlu müharibədən qayıtmayıb, amma arvad indiyə kimi əllilik kağızı olsa da, oğluna görə ona düşən pensiyani almır. Deyir ki, mən oğlumun qan puluna özümə çörək alammaram. Altı uşaq doğmuş, trolleybusda konduktor işləyən qızı ilə bu həyətin aşağı başında, köhnə tikiliyerdəki birotaqlı evdə olur, altı nəvəsinə həm nənəlik eloyir, həm də analıq...

Xəstə çoxdandı Qızxanımın səsini eşitmirdi. Çünkü indi evdə bütün pəncərələri kip-kip bağlayırdılar. Cox-çoq qabaq, həmin bu blokdakı birotaqlı mənzildən kiminsə boşaltdığı üçotaqlı mənzilə köçəndə və toy eləyib evinə gəlin gətirdiyi vaxtlar xəstə, günlərin birində eve qayıdanda blokun qabağında Qızxanımla rastlaşmışdı. Qızxanım onu təbrik eləyəndən sonra, xəstənin o vaxt, o dəqiqə unutduğu, indi isə birdən-birə yadına düşdüyü bu sözləri demişdi:

~Oğul, incimə... Amma Marqo da səno yaman yaraşırıdı. Heyf ona...

O vaxt, bu sözlər deyilən vədə Bakıya yenə payız gəlmışdı, soyuq idi. Qızxanım dama-dama yun şalını başına salıb uclarını boynunda bərk-bərk düyünləmişdi, tez-tez burnunu çəkirdi. Bu da xəstənin yadına düşdü. Marqonun adını Qızxanımın ağızından eşidəndə elə bil payızın soyuğu bu adı buz parçasına döndərib xəstənin boğazına tixadi: hülqumundan aşağı nəsə soyuq bir şey axdı. Xəstə ciyinlərini çəkdi, başını tərpətdi, amma bilmədi nə desin. Heyf ona...

Xəstəni milis şobəsinə çağıranda o hələ hər şeydən bixəbər idi. Cavan leytenantın kabinetində eşitdiyi sözlərdən əvvəl-əvvəl özünü itirdi, leytenantın müəmmalı-müəmmalı və bir az da eyhamla gülüm-sədiyini görəndə lap pərt oldu. Məlum oldu ki, Marqo Bakının hansı mehmanxanasındasə, rayondan gəlmış bir məsul işçinin nömrəsində tutulub. Cinayətin mögzini cavan leytenant, dünyaya gəldiyi gündən ədəb-ərkan qaydalarının nə demək olduğunu başa düşmədiyi üçün, çox açıq-saçıq izah elədi, hətta, üstəlik, bəzi təfərruatları da sadaladı. Bu da məlum oldu ki, qanuna görə istintaq qurtarana kimi hər hansı bir

şəxs Marqonu zamına götürə bilər və Marqo heç kəsi olmadığı üçün onun adını verib.

– Mənim?

– Həri, sənin! – Leytenant güldü.

Sonra söhbət davam elədi, uzandı. Leytenant portfelini açıb iri bir termos çıxardı, iki qalın stekana çay süzdü – otağa elə bil dəmir iyi doldu – qıraqları saralmış şəker qırıqlarını qəzet parçasına yiğib onun qabağına qoydu. Çay içə-icə yenə danışdır, leytenant bəzi məsələləri açdı, amma xəbərdarlıq elədi ki, bunları yaymaq olmaz və o başa düşdü ki, rayondan ezamiyətə gələn adamlardan pul qırımaq məqsədilə şəhərdə əməlli bir banda təşkil olunubmuş və bu bandanın – leytenant elə-belə də dedi: "bu bandanın ən fəal üzvlərindən də biri Marqo Filankosovadı". Daha sonra leytenant qarşısında oturmuş, sifeti avazmış adamın məşhur qohumlarının adını çəkdi və ustalıqla bildirdi ki, bu səbəb olmasaydı, o belə söhbətə bu qədər vaxtını sərf eləməzdı. "Yaxşı döyük, qədəş, o boyda kişi var ortada". Vəziyyətdən çıxış yolunu da leytenant göstərdi.

– Hamımız cavaniq, – dedi, – cayilliq eləmişik, eləyəcəyik də. Amma... bu zırılıt o zırılıtdan döyük.

Leytenantın iri, qonur gözləri, enli ciyinləri, ümumiyyətlə, çox cüssəli bədəni vardi. Nəfəs alanda burun pərələri hərdən o qədər böyüyürdü ki, deyirdin indicə ordan buxar çıxacaq və otaqda parovoz fiti eşidiləcək. Belələri, yeqin ki, qadın sarıdan korluq çəkmirlər.

O, leytenantın yanından axşam ala-toranına çıxanda çox gedə bilmədi, milis idarəsinin arxa tərəfindəki küçənin xəlvət yerində, telefon budkalarının birinə girib, arxası qapıya səri dayanıb ağladı. Çünkü üçcə dəqiqə bundan qabaq, o, leytenantın verdiyi ağ kağıza bu sözləri yazmışdı: "Mən Filankəs Filankəsov Marqo Filənkəsova ilə tanış deyiləm". Yazıb, imza atmışdı.

Berqman zəngi çalışıb, Zəminənin tələsik açdığı qapıdan içəri girəndə dərman iyini duymadı, amma mətbəxdən gəlon qızardılmış ət iyi o dəqiqə burnuna doldu. Qoltığunda karton qovluq vardi, onu nikelli asılıqanın üstünə qoydu və Zəminə ilə salamlaşdı. Qadının əli soyuq idi, dəhliz isə isti – mətbəxdəki bişmişin buxarlı istisi dəhlizə

yayılmışdı – Berqmanın gözləri acıydı. O da Zəminənin hər təzə gələnin ağızından min dəfə eşitdiyi bu sözləri dedi:

- Havanız yaman ağırdı.
- Havanı dəyişməyə qorxuruq.
- Niyə?
- Siz keçən dəfə dediniz ki, soyuqdan qoruyun... bronxları. – Zəminənin gözləri qıpqırımızı idi. – Nə bilim, vallah.

Berqman gülümsündü, gümüşü haşıyeli eynəyinin arxasında qar kimi ağı kirpikləri bir neçə dəfə qırıldı.

– Məni düzgün başa düşməmisən, ay qız... Hava çox ağırdı, heç nəfəs almaq olmur, – dedi və boğazını arıtlayıb birbaşa xəstə yatan otağa keçmək istəyirdi ki, Zəminə onu saxladı: əlini arxasında uzadıb, yüngülce dırşeyinə toxundu.

– Əsəbləri heç yerində döyü, – dedi, – lap uşaq kimi olub.

– Məsələn?

– Dünən kənddən qovut göndərmişdilər, bohməzə qatıb verdim ona. Bircə qasıq yeyib ağladı.

– İştahı neçə?

– İştahı pis döyük. Amma özü, belə birtəhər olub. Bir də görürsən heç nəyin üstündə gözləri yaşırdı, ya uşaqları dannadı. Əsəbləri yaman pozulub, professor.

Berqman qadının qolundan tutdu.

– Hamısı keçib gedəcək. Qorxulu heç nə yoxdu... Hər halda, mən görmürəm. Bir də, mən hələ professor döyülməm, bəlkə bir otuz ildən sonra bəxtim gətirdi, onda oldum. Hələ ki, doktoram, – deyib yenə güldü və elə arxayincılıqla güldü ki, Zəminənin təlaşı, nigarançılığı yox oldu. Qadın köksünü ötürüb rahat nəfəs aldı. “Bu camaat görəsən niyə evlənir?” – deyə Mark Georgiyeviç düşündü.

– Hardadı? – soruşdu.

– Böyük otaqda.

Onlar yemek otağına keçdilər. Xəstə, arvadının saçaklı yun şalını çıyılınlarinə salıb, kresloda, televizorun qabağında oturmuşdu: ekranda sinəsi ordenlərlə dolu bir kişi nəsə danışındı. Berqman qapının astanasından ekranın göyümtül rəngini akvariumlarının suyuna bənzətdi. Addım səslərini eşidəndə xəstə geri döndü və Berqmanı görən kimi yerindən qalxmaq istədi, sifetinin əzələləri dartıldı, amma Berqman əlinin hərəkəti ilə onu tərpənməyə qoymadı, yaxına gəlib əl tutdu.

– Nu kak?

– Babatam, deyəsən. Daha axşam qızdırırmam olmur. – Dediyinin doğrudan da həqiqət olduğunu bir daha təsdiq etmək niyyətilə, ümidiə arvadının üzünə baxdı. Zəminə də başını tərpətdi.

– İki gündü yoxdu, – dedi. – Şükür. – Sonra ikiəlli kreslonun söy-kənəcəyindən ikiəli yapışkıb bir az qabağa sürdü, doktora oturmağı təklif elədi. Berqman kresloya əyləşdi, xəstənin ariq biləyindən yapışkıb nəbzini tutdu və sol qolunu qaldırıb gözlərinə yaxınlaşdırıb, saatına baxa-baxa razılıqla dedi.

– Nu çto j!.. Taxikardiya da yoxdu.

Zəmine:

– Doktor, bir stekan çay, hə? – Qadının səsi elə gözəl çıxdı ki, Berqmanın ürəyi sıxıldı.

– Gözəl olar, – dedi, – o səfərki moruq mürəbbəsi də yanında, hə?

– Bəs necə! – Zəminənin gözlərinə gəlmış işqdan sıfəti allاشdı, sevincək mətbəxo çay dalınca getdi. O, otaqdan çıxandan sonra Berqman xəstəyə bir-iki sual verdi: dərmanları müntəzəm içib-içmədiyini soruşdu, stolun üstündən Zəminənin qoyduğu analiz kağızlarını götürüb bircə-bircə gözdən keçirdi, xəstənin cavablarını diqqətlə dinlöyə-dinlöyə yenə hemişəki qaydasında, xəstənin dəfələrlə görüb müşahidə elədiyi tərzdə – təmkinlə, razılıqla başını tərpədə-tərpədə onun sıfətinə, uzun qızdırımadan sonra qaysaq bağlayıb tünd çəhrayı rəng almış dodaqlarına, lap axırda qiyılıb balacalanmış gözlərinə baxa-baxa fikirləşdi ki, ona ümid harayı ilə zillənmiş bu bir cüt gözün lap dibində közərib oləziyən qorxunun, təlaşın səbəbi nədir?

– Lap yaxşı. Antibiotikləri ixtisara salmaq olar. Madam ki, qızdırma yoxdu, deməli, olar. – Analiz kağızlarını stolun üstünə qoydu və neyçünse yan-yörosinə baxıb dedi: – Bir köynəyini qaldır görün.

Xəstə ehmalca köynəyini qaldırdı, batıq qarnını, qabırğaları qabarmış köks qəfəsini utana-utana Berqmana göstərdi. Köynəyinin yaxasını açıb, maykasını yuxarı qaldıranda, bu adicə hərəkətdən cüzi gücə düşdüyündən alına tər geldi, qollarının boşalmış əzələləri əsdi. Berqman əlini xəstənin qarnına çəkdi, xirdaca tükləri sığalladı: ovcunda xoşagelməz bir təmas duydu, elə bil əlini küçə itinə toxundurmuşdu. Sonra pencəyinin sol cibindən xəncər tiyəsi kimi parıldayan balaca çəkic çıxarıb, dəstəyi ilə xəstənin sinəsində xaça bənzər bir şey çəkdi: refleks demək olar ki, heç yoxdu.

— Belində ağrı olmur ki? — sorusanda xəstə onun nəyi nəzərdə tutduğunu başa düşüb tələsik cavab verdi:

— Yox, yox, olmur!

Berqman çəkici cibinə qoydu.

— Medisinadan başı çıxan adamı müalicə eləməkdən pis şey yoxdu, — dedi. — Adam söz soruşmağa peşman olur. — Güldü, əlini ɔrkyana-hıqla xəstənin çiyninə qoydu.

Xəstə də güldü, səsini Berqmanın danışq tərzindəki səmimiliyə və iliqliğə uyuşdurub dedi:

— O qədər tibbi jurnal, broşura buraxırsınız ki, özümüz hər şeyi oxuyub öyrənirik.

— Mənnən asılı olsayıdı, mən elə kitabların, jurnalların nəşrini ömür-lük qadağan eləyərdim.

— Elə niyə?

— Çünkü siz onnarı oxuyub olursuz savadlı, bizim isə əlavə ədəbiyyat oxumağa vaxtimız çatmır. — Xəstənin onu maraqla dinlədiyini görüb, tocrübəli və həssas hokim kimi başa düşdü ki, xəstə, bayaq onun gəlişi ilə əlaqədar keçirdiyi gərginlikdən, əsəbi ovqatdan ayrılib, buna görə də səhbəti elə bu cür – yarızarafat, yariciddi şəkildə aparmaq lazımdır. — Sizə gəlməmişdən qabaq Səlimə xanımgıldəydim. Kstati, çoxlu salamı var sənə, Zəminəyə.

— Çox sağ olsun. — Xəstənin əməllicə ceyni açılmışdı, gözlərindən asudəlik yağırdı.

— Hə, deməli, arvad hipertoniq krizisin bütün simptomlarını bir-bir mənə saydı. İnandırıram soni ki, tibb institutunu qurtaran tələbə onun bildiyini bilməz. Bütün fikri-zikri qan təzyiqindədi, qapanıb içərisinə, ordan çıxa bilmir... Dərmanların adını, Moskvadakı məşhur nevropatoloqların adını, familiyasını, hansı klinikada işlədiyini, təzə müalicə üsullarını — heç mən çoxusunu, inandırıram səni, eşitməmişəm — nə deyim, arvadın bilmədiyi şey yoxdu, hansı dərmanı yazıram, qalın bir kitabı var, dərman ensiklopediyası, əvvəl-əvvəl onu açıb baxır, sonra deyir içmək olar, ya yox. — Berqman əlini əlinə vurdur, xəstənin güldüyüünü görüb ona qoşuldu, sonra eynəyini çıxardı, şüşələri nəfəsiylə qızdırıb cib dəsməliylə sildi və təzədən taxdı. — Zarafat bir yana, — dedi, — gəlin siz ikiniz mən deyənə baxın.

— Nəyi deyirsiniz?

Berqman kresloda qurdalandı, ayaqlarını düzəldib qabağa uzatdı, bayaqdan stabilizatoru çizildən və nəsə göstərən televizorun ekranına baxıb, fikri tamam başqa yerdə olduğu üçün, heç bir şey görmədi və davam elədi:

— Bayaq Səlimə xanıma da dedim, indi də sənə deyirəm. — O qan-rılıb geri, otağın bağlı qapısına baxdı: deyəsən, Zəminənin səhbətin bu yerində içəri girməsindən ehtiyat etdi. — Bu Kərimli məsələsini quratarın getsin.

— Niyə? — Xəstənin gözləri genişləndi.

— O vaxt kim kimnən donos yazıb, kim kimi tutdurub, bunnarı bu gün qurdalamağın nə mənası, canım?

Xəsto, Berqmanın bu sözlərinə əvvəl təəccüb elədi: çünkü onun, Berqmanın, səhbətin yönünü belə gözlənilmədən dəyişdiyinin səbəbinə anlamadı. Həm də ona görə təəccüb elədi ki, uzun illərdən bəri — arada qırx-əlli il vardı və o zamanlar xəsto, balaca uşaq idi — bu iki ailənin, Səlime xanımın və xəstənin ailəsinin həmdəm dostu, çətin günlərdə bəlkə də ən etibarlı dostu olan doktor Berqman həmişə bəzi incə əhvalatlardan söz düşəndə səhbətdən qaçırdı, zarafata salıb mətləbi yayındırırdı, yerindən qalxıb ağ kirpiklərini qırpa-qırpa otaqda narahat-narahat hərlənirdi. İndi doktor Berqmanın bu məsələdən səhbət salması doğrudan da təəccüblü idi. Çünkü Mark Georgiyeviç Berqman Kərimlini də yaxşı tanıydı və Səlime xanımın atasının o illərdə başına gələn müsibətdən də yaxşı xəbərdar idi. Və indi xəstə neyçinsə birdən-birə Mark Georgiyeviçin məclisdə-filanda bir az içib, yanaqları yeniyetmə kimi qızarandan sonra tez-tez dediyi sözləri xatırladı: “Mənim beləliyimə baxmayın! Əger dünyada iki bic adam varsa, onlardan biri mənəm!” Bəlkə Mark Berqman bir şey eşidib, indi bu sözləri ilə sadəcə xəbərdarlıq eləyir?.. Ona da Kərimli deyərlər. Hadisələri qabaqlamaqda bu məmləkətdə elə ad çıxarıb ki, şeytana papiş tikonlərin nəfəsini ömür-billah kəsib.

Xəstə, Bermanın ağ və uzun kirpiklərinə baxdı: otağın ortasında, tavandan sallanmış qədimi lüstr — Zəminənin cehizi idi — gümüşü haşiyəli eynəyin sağ şüşəsinin tən ortasında buğda boyda brilyant kimi əks edib adamın gözünü qamaşdırırdı... Berqman elə bil xəstənin nəyə diqqətlə baxdığını duydular və onu bu zövqdən məhrum etmək niyyəti ilə başını azca yana döndərdi: işıqdan qopmuş brilyant parçası elə işiq sürəti ilə də şüşənin hamarlığından yox oldu.

Belece, bir müddət bir-birinin üzünə baxa-baxa oturub danışmadılar və xəstəyə elə gəldi ki, Berqmanın ürəyi doludur, daha nəsə bilir, amma neyçinsə demək istəmir: doktorun sifotinin sert ifadəsində indi tərəddüd də vardı – xəstə bunu açıq-aydın göründü... Bir azdan Berqman dedi:

– Kim-kim, amma sən gərek mənə inanasan. – “Səni” xüsusi ayırdı və bir qədər uzatdı. – Sən, əzizim, indi gərek ancaq müalicənlə məşğul olasan. Başqa nə varsa, tulla getsin, heç nəyə fikir vermə. Hami özü üçündü. Bunu mən deyirəm, ha? Can adama bir dəfə verilir. İki ömrümüz olsayıdı, deyərdik ki, birini sərf eloyək ədalət uğrunda mübarizəyə, camaat da yiğilib bizə əl çalsın. Sürəkli alqışlar və hamı ayağa qalxır. – Berqman üz-gözünü turşutdu. – Yerunda vse eto na postnom masle! İkisi olsayıdı əgər, – deyə o, tokrar elədi.

Xəstə də qapıya baxdı. Qapı bağlı idi. Zəminə gəlib bu söhbəti eşitsoydi, təbii, Berqmanın tərəfini saxlayacaqdı.

– Vallah, – dedi, – hərdən mənə elə gəlir ki, Allah bizə beş ömür versəydi də, sizin, Mark Georgiyeviç, dediyiniz ədalət uğrunda mübarizəyə bəs eləməzdi... Özü də, açığı, mən ədalət uğrunda mübarizə aparmaq fikrində də olmamışam. Mənim bir arzum var: mən istəyirəm ki, auditoriyaya girəndə beş-altı nofər var tələbələrim arasında, heç olmasa, onların gözüne düz baxa bilim.

– Mənasız söhbətdi. – Mark Georgiyeviç əsəbiliklə boğazını arıtladı. – Mətləbə dəxli yoxdu. Mən doğrudan başa düşə bilmirəm səni. Bizim böyük məmləkətdə Kərimli kimiləri itinə tök, eh, saymaqla qurtarmaz. Olublar, vardılar, olacaqlar da!..

Qapı açıldı, Zəminə əlində podnos içəri girdi. Podnosu stolun üstünə qoydu, içində nə vardısa, iri çaynik, büllür vazdakı mürəbbəni, armudu stəkanları yerbəyer elədi. Sonra stəkanlara çay süzdü, birini Berqmanın, birini də ərinin qabağına qoydu. Özü divar boyu sıralanmış parusin çexolu nahar stillarından birini altına çökib ərinin yanında, Berqmanla üzbüüz oyləşdi. Jurnal stolu alçaq olduğundan dizləri stolun qirağına dirəndi, tələsik, bir əlilə xalatının düymələrini yoxladı, o biri ilə ətəyini dartıb dizlərini örtdü. Berqman stəkanın qirağından tutub burnuna yaxınlaşdırıldı və çayı iyiləyo-iyiləye dedi:

– Bəh, bəh! Buna deyərəm çay. Əla! Vallah, nə qədər orda-burda çay içmişəm, amma Zəminə xanımın dəmlədiyi çaydan görməmişəm. Belə çayı gündə mənə versələr, ömrümüzdə xəstələnib eləmərəm.

Zəminə gülüb, əlini ərinin ciyinə qoydu.

– Bunu, bax, bu qabağınızda oturana deyin. Heç mənim qədrimi bilmir.

Xəstə də zarafata keçdi.

– Qədrini bilməseydim, – dedi, – çoxdan boşamışdım.

O, Zəminənin məhz indi gəlməsinə şad idi, çünkü, hardasa daxilində, Berqmanla söhbəti davam etdirmək istəmirdi. Neyçinsə qəti əmin idi ki, nə o, Berqmanı inandıra biləcəkdi, nə də Berqman onu. Deyəsən, elə Berqman da bu fikirdə idi: mürəbbə ilə rahat-rahat çayını içirdi və xəstə bayaqqı sözləri qulaqları ilə eşitməsəydi, indi doktorun sifotinə baxıb deyərdi ki, bu adam lap uşaqlıqdan tanıldığı həmin Mark Georgiyeviç Berqmandı – həyatında bəlkə də hər şeydən çox, yaxşı dəmlənmiş çayla mürəbbə üçün sino gedən dünyanın laqeyd və faşir bəndəsi. İndi bu bəndə, balaca nəlbəkidən moruq mürəbbəsini qaşıq-qaşıq götürüb ağızına qoyub, dodaqlarını marçıldada-marçıldada, ləzzət ala-alə çayı xırda qurtumlarla içməklə məşğul idi: xəstəyə elə gəldi ki, otaqda bomba partlasa da, Berqman stəkanı əlindən yerə qoyası deyil.

– Doktor, birin də, hə? – Zəminə soruşdu. Berqman gümüş qaşığın arxasını yalaya-yalaya:

– Mütləq, – dedi. – Belə şeyi soruşmazlar, qız! – Xəstəyə baxıb göz vurdı.

Zəminə qalxıb Berqmanın stəkanına təzədən çay süzdü, nəlbəkisini ağızına kimi mürəbbə ilə doldurdu. Sonra Berqman nəsə dedi və söhbət xəstə ilə Zəminənin düz iyirmi beş il bundan qabaq olmuş toyundan düşdü... İyirmi beş il!.. Üçü də bir vaxtda başını buladı, üçü də bu ehvalatın, toy mərasiminin, o xoşbəxt, qayğısız, müsiqili, haylı-küylü axşamın iyirmi beş il bundan qabaq olmasına inanmaq istəmirdi, üçü də bu fikirdə idi ki, belə nainsaflıq ola bilməz, çünkü üçü də o məclisi ən xırda təfərrüatına qədər xatırlayırdı...

– Nə iyirmi beş il, ay qız? – Berqman yeno başını buladı, alnının tərini yaylığı ilə silib dodaqlarını büzdü. – Dünən, dünən! – dedi.

Və üçü də güldü... O toyda xəstənin rəhmətlik atasının yaxın dostu doktor Mark Georgiyeviç Berqman ən əziz qonaq kimi iştirak edirdi və məclisin qızışan vaxtında, camaat içib keflənəndən sonra o, tamadadan söz istəyib saqliq söyləmişdi. Doktor Berqman təmiz Azərbaycan dilində danışmağa başlayanda məclisdə kim vardısa, ələlxüsus, “bəy”in kənddən gəlmış qohumları heyranlıqla əl çalmışdılar. Xəstənin bu da

yadında idi ki, Zülfüqar kişi üzünü ona, təzəbəyə tutub ucadan demişdi: "A bala, a bala, ayə, bu bizim dili tatar Temirdən yaxşı bilir!" Mahmud isə, Berqman sözünü qurtarib əyləşəndən sonra ona yanaşib, üzündən-gözündən öpüb bağına basmışdı və xəstədən soruşmuşdu: "Bu, musurmandım?"

Doktorla Zəminə o uzaq illerdə, yanvar ayının soyuğunda baş vermiş bir toy məclisində qaldılar, özü də könüllü və sevinə-sevinə qaldılar. Çünkü hər ikisi o toy məclisindən razı idi, ordakı təntənə, uğultu, klarnet səsi onları yormamışdı: biri hələ cavandı, təzə toy paltarında idi, ürəyinin döyüntüsünü dinləyə-dinləyə başını aşağı salıb sevgilisinin yanında oturmuşdu, o biri isə yaxşıca vurmuşdu və gözəl də sağlıq deyib, dönbür olmuşdu qəhrəman kimi bir şey, indi hamı uzaqdan-azağa badəsini qaldırıb onun şərəfinə içirdi və o bu gözəl, şad-xürrəmlik içərisində üzən məclisin qayğısız dəqiqələrini imkan daxilində uzatmaq, bəlkə də nəhayətsizləşdirmək istəyirdi, çünkü bu dumanlı, meyxəş aləmdən öz evinə, tənha hələ yuvasına qayıtməq istəmirdi – başqasının səadətindən bir tıkə qoparıb, dilənci payı olsa da, öz həyatına qatmaq arzusunda idi. Xəstə isə Zülfüqar kişini, onun doktor Berqman barədə dediyi sözləri xatırlayıb, təzə gəlinin etir qoxuyan bədənindən, qız ürəyinin nigaran çırpıntılarından, sağlıqlardan, mərəkədən ayrıldı, pürpiz qasılı, pəhləvan cüssəli bir adamın tilsiminə düşdü, fikirləri, qırıq-qırıq sözləri, parça-parça dağ, dərə, meşə mənzərələrini beynində hərləndirib, gəlib nəhəng bir çayın qıraqına çıxdı. Çömbəlib, köpüklü sudan ovuc-ovuc götürüb üzüne, boynuna axıtdı: sərin suyun bakirəliyi və bir də bu suların, dağların, ormanın üzərindəki səmanın təsəvvüredilməz maviliyi qanına hopdu, ciyərlərinə doldu. O, tek qalmaq istədi, təktənə. Ona elə geldi ki, indi tek qala bilseydı, yəni belə bir möcüzə baş versəydi əgər, o bəlkə də kilidli qapılardan indi ona lazımları aça biləcəkdi və bununla da çox-çox sualların cavabını tapacaqdı... İnsanın əlindən hər şeyi almaq mümkündür, amma tənha hələ hüququnu onun əlindən alanda o, eksər hallarda qəfəsə düşmüş quş kimi çapalayıb qalır: çünkü səmanı görür, havanı duyur və sevinib, qanad çalıb uçmaq istəyir, amma nə illah eleyirsə, qəfəsin darlığından qurtula bilmir. Çünkü yalnız qəfəsin dəmir millərini görə bilmir. Eşq olsun min-min illər bundan qabaq dəmir milləri icad etmiş naməlum ustada!

Xəstə nənəsini xatırladı. Bu xatırə, kilidli qapıların arxasında öz növbəsini gözleyən xatirələrdən deyildi, bu sahilə yaxın burulğanın

köpüyü üzdə olduğu kimi, məhz üzdə olan, işığı heç vaxt sönməyən, dəqiqliyi korşalmayan xatirələrdəndi. Bu xatırə, beşmərtəbənin uzun pilləkənlərini hıqqana-hıqqana qalxıb təngnəfəs olmuş, qapının açarını tapmadığından deyinib, şəhərləri salan, çoxmərtəbəli binaları tikən adamları ürəyi boşalana kimi söyən, tək qızını itmiş bir qoca arvadin – ona qarı demək olmazdı, hər halda, xəstə özü heç bir vaxt onu qariya bənzədə bilmirdi – elə bil dünən olmuş adicə günlərindən biri idi. "Ay başınıza dönüm! Hamiya payok verirlər, amma bizim əfələ heç nə vermirlər!" Əfəl, xəstənin atası idi. Onların yaşadığı binada müharibə vaxtı hamı payok alırdı, bir xəstənin atasından savayı. Xəstənin atası səhər ala-toranda işə gedərdi və o zamanlar balaca, sisqa uşaq olan xəstə, hərdən ayılıb çarpayı üstə dizüstə durub, gözlerini ovuştura-ovuştura pencerədən eşiyo baxırdı və boz, yarıqaranlıq səhərin üzərində qalın yorğan kimi qərar tutmuş qara buludları görəndə başa düşə bilmirdi ki, adamlar niyə bu vaxt işə getməlidirlər və niyə istədikləri qədər yatmamalıdır. Nənesi, nəhayət, açarı tapırdı, məlum olurdu ki, açar, günlər görüb, qocalıb saralmış meşin çantanın lap dibində, yarıçürük kartofun altında qalıbmış. Küçə qapısı açılında, cəftələri elə çırlıdayıb taqqıltı qoparırdı ki, uşaq, kinoda gördüyü tankların səsini xatırlayırdı. Küçənin soyuğundan nisbetən isti evo girib, nənesi əvvəl-əvvəl bir salavat çevirirdi, sonra sinəsi xışıldaya-xışıldaya mətbəxə yönəldirdi, çox vaxt metbəxə getməmişdən qabaq yataq otağına burulurdu, nəvəsinə baş çəkirdi, üstünü yoxlayırdı, yoğun bədənini birtəhər eyib, gözünün ağı-qarası bircə nəvəsinin üzündən öpüb, "yat, ay yetim, yat" deyirdi... Nənesi hamidan tez qalxırdı, xəstənin atasından da tez, su qaynadırdı, mətbəxdəki nöyüt pilətəsilə əllişə-əllişə hey deyinirdi. Çünkü hələ müharibədən çox-çox qabaq, Kömürçü meydanında bir şikəst alvercidən alınmış bu "Sankt-Peterburq" pilətəsi – o pilətə indiyə kimi xəstənin Şüvəlandakı bağında, evin altındakı zirzominin bir küncdə qalır – Bakının nöyütü ilə işləmek istəmirdi. "Bəxtəvərlərin pilətəsi də adam balası kimi yanır, bizimki andıra qalmış, göz dağıdı ki, boynumuza düşüb..." "Ay nənə, sən niyə həmişə qışqıra-qışqıra danışırsan? Olmaz ki, qışqırmayasan?" "Ay yetim, qışqırmayım, bəs neyləyim?" Arvad nəvəsini qucaqlayıb bağına basırdı, isti nəfəsini üzünə verirdi, saçlarını sığallayırdı, üzündən-gözündən öpüb, elə gözəl, elə şirin sözələr deyirdi ki, o uzaq illərin balaca, qan azlığından rəngi-rufu

saraılmış sisqa uşaqın ürəyinə dönyanın böyük bir sevinci dolurdu: indi ələgəlməz olmuş bu sevincdə nənəsinin paltarından, başındakı şalın- dan gələn nöyt iyi də vardi.

Əger insan istədiyi vaxt tək qala bilsəydi, yəqin ömrünü uzadacaq o qədər şeylər eləyərdi ki!.. Məsələcən, maşına minib, lap gecəyarısı özünü Bakının otuz-qırx kilometrliyində yerləşən, hasarları ucuq bağın havası ağır, darısqal zirzəmisi salardı, şam yandırıb, heç kəsə lazımlı olmayan qədimi bir pilətenin yanında oturub başını dizləri üstə qoyardı və bəlkə də elə bu şam işığının möcüzəsi hesabına zirzəminin taxtları çürümüş qapısını açıb içəri bir arvad girərdi, pilətenin yanında oturmuş çalsاقlı kişinin başını sıggallaya-sıggallaya ikicə-üçə kəlmə deyərdi: "Dur, ay yetim, dur, yixil yat!" Yuxuda yox, qızdırma içərisində yox, dönyada nə varsa, qaranlıq nənnisində yırğalayan gecənin təmiz və pak vədəsində bu sözləri eşitmək üçün yalnız gərək tək qala biləsən. Amma o vaxt, həlo nənəsi sağ olanda, atası işdən gecə qayıdanda, Bakının o köhnə, tavanı hündür evində yaşayan balaca uşaq tək qalmaqdan qorxurdu. O vaxt bəlkə də heç kəs tək qalmaq istəmirdi, çünki o vaxt müharibə gedirdi və o vaxtin bütün gündüzləri və bütün gecələri soyuq olurdu, küləkli olurdu: müharibə illərinin yazı, yayı xəstənin yadına gelmirdi. Müharibə illərində qar da indikindən çox yağırdı... Amma o illərin qara çörəyinin, bir də acı çayının dadı indiyə kimi xəstənin damağında qalmışdı.

Xəstə bayaq, iki-üç dəqiqə bundan qabaq, arvadı ona mürəbbə qoymaq istəyəndə demişdi ki, çox şirin yeyəndə ürəyim bulanır. Berqman təccübələ ona baxıb:

– Öksinə, şirin şey yemək lazımdı, – demişdi. – Hemoqlobini də normaya salsaq, işlərimiz olar lap əntiqə!

O vaxt, həmin o tavarı hündür binada yaşayanlardan "payok" alanların bəziləri hərdən nənəsinə "qonşu payı" göndərirdilər. Nazik dəmirdən dəyirmi qablardakı sarı, qırmızı, yaşıl mampasilar həm şirin olurdu, həm də turşməzə. Nənəsi bu mampasilardan yemirdi, qabın içindəkini birçə-bircə sayıb, iki yerə böldürdü, çox hissəsini xəstənin atasına saxlayırdı. "O cür ki, o əfəl yazılı işləyir, qoy canına qüvvət olsun!" Özü isə həmişə şəker tozundan bişirdiyi sarımtıl qənddən yeyirdi: alüminium krujkada buglanan çayın rəngi az-maz sariya çıldı, dili-dodağı yana-yana bu çaydan içib, tez-tez də ovcunu yala-yırdı. Cünki bayaq həmin o sarımtıl qəndin xirdəcə tikəsini bir müddət

ovcunda saxlamışdı, indi bu qənd parçasının ovcunda qalmış şirininə də heyfi gələrdi. "Məltm batınca, canım batsın!" – gülürdü. İki ayda, üç ayda bir dəfə, onlardan ikimərtəbə aşağıda yaşayan Nəmənəyovsa elə bir "qonşu payı" göndərirdi ki, nənəsinin sevindiyində gözlərinə işıq gəlirdi. Bu "qonşu payı"nı səhər tezdən bazara çıxarıb bir buxanka ağ çörəyə doyişdirərdi. Xəstənin atası nə araq içərdi, nə də konyak. Sonralar, çox-çox sonralar, xəstə nənəsini basdırıandan sonra, ata ilə oğul üzbüüz oturub uzun yay axşamlarında çənə səhbəti eləyəndə, atası danışardı ki, əvvəller araqlı da içərmış, pivə də. İçkini mühabibədən qabaq bəzi əhvalatların şahidi olandan sonra tərgitmişdi. Qonum-qonşu, simsar adamlar bir-birilərinə danışırıllar ki, orda, azadlıqda içki içməyə, papiroş çəkməyə adət edənlərin aqibəti çox pis olur. Guya ki, yarım stokan arağın üstündə adamı qanına qəltən eləyirlər... O işıqlı yay axşamlarının şirin səhbətlərindən az-çox yadında qalanı atasının kömür kimi qaralmış sifəti idi. Atası həmişə mühabibədən qabaqkı əhvalatları xatırlayanda kömür kimi qaralırdı, səsi də kökdən düşmüş sim təki ağırlaşış kallaşırıdı: "Tfu sənin hərçi-pətərinə, belə dünya..." Dönyanın və hərçi-pətərin, bunlardan savayı çox-çox başqa şeylərin nə demək olduğunu o qayğısız yay axşamlarında atasına diqqətlə qulaq asan oğlan uşağı hələ bilmirdi. Bildiyi bəlkə də bu idi ki, ondan və onun atasından uzaqlarda dünya adlanan bir şey var – dünya sözü oğlan uşaqının təsəvvüründə bağlarındakı quyuya bənzeyirdi – bu dönyaya düşənlər bir də geri qayıtmırlar, hərçi-pətə deyilən yerdə ilişib, ömürlük orada qalırlar... O vaxtlar gecə evlərdo elektrik ləmpalarının işığı, cərəyan azaldığına görə tez-tez ölüzyib zəifləyirdi: gur ağ işıq birdən-birə qırmızılaşırıdı və bu qırmızı işığın içində, gicgahları, bigi-saqqalı vaxtından tez çallaşmış kişinin sifətindəki kömür qaralığı eşikdəki qaranlığın çəkisinə bənzəyirdi. O ağır, hüznülü qaranlıqdan elə bil parça ayrılib, pəncərənin şüşəsini yarıb, atasının sifətinə qonurdu, dərisinə hopurdu.

"Tfu sənin hərçi-pətərinə, belə dünya!"

...Mark Georgiyeviç Zəminə ilə şirin səhbətdə idil və deyəsən nəsə uşaqlar barədə soruşurdu. Mark Georgiyeviçin ağızından çıxan sözlori, onlar üzbüüz otursalar da, xəstə uzaqdan eşidirdi, elə bil bu sözlər bu qısa məsafənin hansı nöqtəsindəsə lengiyirdi. Və bir də bu sözlərin axarı, neyçinsə, xəstənin haçansa eşitdiyi və indi xatırladığı, illərin ortasında ilişib lengiyən başqa sözlərin axarına qatışırıdı. "Cəllad oğlu

cəllad, qırdı tökdü məmləkəti!" Nənəsinin o biri otaqdan təlaşlı səsi gəlirdi: "Vaxsey, genə söydülər!" Yaziq arvad neyləsin, son vaxtlar, "cəllad oğlu cəllad"ı söyənlər çörəksiz qalırdı...

Dünyada ən çox qorxduğum şey – ələlxüssus indi – gecənin telefon zəngidir. Çünkü axır vaxtlar, vallah, bir xeyir sözə, şad xəbərə həsrət qalmışam. İnanan inansın, inanmayan inanmasın!

Mark Georgiyeviç gedəndən xeyli sonra, uşaqlar qonşudan, Xırda-bacığıldən gəlib şirin çayla pendir-çörəklərini yeyib yatışandan sonra, mən arvadağanın icazəsini alıb, ləzzətlə bir siqaret çəkdir. Sonra bir stəkan kəmşirin çay içdim, amma siqaretin ləzzətini vermədi. Daha sonra arvad metbəxdə qab-qacağı yuyub otağa qayıtdı, bufetin üstündən termometri götürüb dənməz-söyləməz mənə verdi. Mən də dənməz-söyləməz termometri qoltuğuma qoydum. Düz üç dəqiqə arvadla üzbəüz oturub intizarla bir-birimizin üzünə baxdıq və bu müddət ərzində birdən mənə elə gəldi ki, arvad rahat nəfəs almağa da qorxur. Üç dəqiqə ötəndən sonra mən termometri çıxarıb, bayaqkı kimi dənməz-söyləməz arvada uzatdım. Çünkü arvad məni termometrə baxmağa qoymurdu, deyirdi ki, sənin əlin ağırdır. Termometri götürüb, gözlərini azca qıçıb baxdı və:

– Şükür! – dedi. – Otuz altı yeddi.

Bu sözləri elə dedi ki, mənim özümə yazığım goldı: guya qızdırıbam otuz altı yox, otuz yeddi olsayıdı, ayaqlarımı uzadıb çənə atacaqdım.

Küncdəki qədimi saat – bu da arvadın cchizi idi – gecə saat birin yarısını vuranda telefonumuzdan elə bir qəfil zəng qopdu ki, ürəyim yerindən oynadı. Arvad nə qədər məni qorusa da, nə qədər qeydimə qalsa da, özü dəstəyi götürməyə cürət etmədi. Mən əlimi uzadıb dəstəyi götürən kimi Mark Georgiyeviçin tengnəfəs səsini eşitdim.

– Bayaq yadımdan çıxdı deyim sənə. Dəhlizdə asılıqanın üstündə qovluq qoymuşam, Səlimə xanım göndərib. Deyəsən, atasının gündəliyiidi. Xudahafiz. Gecən xeyrə qalsın.

Vəssalam.

– Kimiydi, ay kişi?!

Mən əlimi yellədim.

– Əşşı, Mark Georgiyeviç!.. Rəhmətlik oğlu, ürəyimizi saldı. – Mən əlimi dəhlizə sarı uzatdım. – Orda qovluq qoyub, onu ver mənə. Arvad yerindən qalxıb həvəssiz-həvəssiz qapıya yönələndə onu saxladım:

– Sen ölenlərinin goru, bir rumka da konyak ver.

Arvad tərs-tərs mənə baxdı, amma bir söz demədi, qovluğu gətirməmişdən qabaq, bufetin şüşəli qapısını açıb ordakı erməni konyakından bir qədəh süzüb mənə verdi. Mən konyakı birnəfəsə başıma çəkdir.

Günoş, sıldırımlı buzlaqların üzərində çətir kimi açılmış göy qubbəsinin tən ortasında nəhəngdən də nəhəng olan bir sarı ləkə kimi dayanıb durmuşdu. Bu nəhəng sarı ləkənin qəribə də sarı işığı vardi: bu işığın ağırlığından daş-qaya inildiyirdi və bu işiq buz kimi soyuq idi. Buzlaqların ağılığına sarı bir rəng hopmuşdu. Bu dünyada heç kəsin xəbəri yox idi ki, üfüqlərə qədər uzanan buzlaqların daşını, kəsəyini bu sarı günəşin ahı qurutmuşdu. Neçə-neçə sənələr bundan qabaq günəş elə bir ah çəkmişdi ki, dönyanın suları yoxa çıxmışdı, yarpaqları qurumuşdu, kor bir aşiq əllərini saçına-saqqalına aparıb, içində dolan soyuqla bərabər hiss eləmişdi ki, saçında-saqqalında bir dənə də qara tükü qalmayıb. Ağlamışdı. Gözlərindən yaş əvəzinə damla-damla buz parçaları tökülmüşdü. Ağzını açıb dönyanın sonuncu bayatısını demişdi və bu sonuncu bayatının sözləri havada buza dönüb, cingilti sala-sala, adamı bürümüş sarılığın içərisində bir foryad qoparmışdı: Baba Kaha, ədalətini bəndələrinin üstündən əsirgəmə!

– Sizin kökünüz kəsilsin, ay ikiyayaqlı bəndələr!

Baba Kahanın qaranlıqdan başlayıb qaranlığa gedən, dönyanın bütün rənglərini – ağını, qırmızısını, yaşılmı lap elə həndəverində əridib zülmət qaraya çevirən oyumundan hənirti eşidilirdi. Bu oyumun bir ucu möğribdöydü, bir ucu məşriqdə: bu oyum dönyanın ortasından keçirdi. Baba Kahanın hənirtisindən milyon-milyon işiq illəri mənzilində yerləşən nəhəng ulduzların şöləsi ilgim kimi sayılırdı, gözü yolda qalanların ümidi qırıb, birini mərd edirdi, o birini namərd. Baba Kahanın dibsizliyində bir külək yatağından baş qaldırırdı, möğribdə başlayan hənirtisindən məşriqdə tufan qopurdu: köklü-budaqlı ağacları kökün-

dən qoparırdı, dünyani barmağına dolayıb sapand kimi oynadanların bağırı çatlayırdı, canı ağzından çıxanların gözlərinə ümid gəlirdi... Bu boğanaqlı xəberdarlıq, bu fəlakətli uğultu yatağından baş qaldırıb, həmlöyə hazırlaşan küləyin hələ adicə hənirtisi idi.

Dərd də azar kimi geləndə batmanla gəlir, bacım!

Hökmdarın üstünə iki yorğan salmışdilar, amma hökmdarın qızdırmaçı titrəməsi kasılmırdı. Xacə Ənvər enli taxtın ayaq tərəfində it kimi büzüşüb kilim üstündə yatırdı. Xacə Ənvər yuxuda çolpa yeyirdi. Əger hökmdar bundan xəbər tutsaydı, yəni vəfali nökərinin yuxuda çolpa yeməsindən agah olsaydı, yəqin onun başını bədənindən ayırdı. Çünki iki gün idi ki, hökmdar bir qismət çörəyo həsrət qalmışdı: boğazından tikə keçmirdi. Bu azar hardan tapdı onu görəsən, ilahi?.. Qalanı almayıncə, hirsini söndürməyince, məmləkətdən uzaqda, çöl-biya-banın ortasında qara qızdırmadan it kimi gəbərib ölsə – bu, xudavəndi-aləmə ağır getməzmi? O, böyük bir məmləkətin böyük hökmdarı, axı, kimə nə pislik eləyib? Tanrı heç belə ədalətsiz əmələ yol verərmi?.. Hökmdar tez-tez qızdırmadan və zəiflikdən təntiyib, ağır, laxtalanmış nəfəsini ciyərində, boğazında güclə hərlədə-hərlədə gözlərini açıb, düz ortasına səliqə ilə yonulub hamarlanmış dirək dirənmiş çadırın üçkünc banına baxırdı: çadırın girintili-çixıntılı tavanı və ortasındaki bu üçkünc banı qızdırmanın toru içərisindən göy qübbəsini andırırdı. Hökmdarın bir yerinə elə bil yanar kösöv soxmuşdular – içəridəki odu içini-içalatı yandırırdı, amma hökmdarın alını bumbuz idı: o, ariq əlini hərdən yorğanın altından çıxarıb alınına qoyurdu, alındıktı soyuqluq ovcuna, barmaqlarının ucuna, ordan da bütün bədəninə yayılırdı, damarlarında piqqapiqla qaynayan qan bir qədər sakitləşirdi. Belə dəqi-qələrdə hökmdar öz-özünü, hardasa lap içərisində bir ləzzətli “oxqay” deyirdi. Əslində, hökmdarı indi təntidən, əndazədən çıxardan yalnız bu qızdırma deyildi, nəsə tamam başqa bir şey idi ki, bunun nə demək olduğunu hökmdar başa düşə bilmirdi... O, yenə gözlərini açdı, xacə Ənvərin hənirtisinə neçənci dəfə idi ki, qulaq verdi və dedi:

– Ənvər, ay gədə!

Xacə Ənvərin qulaqları tərpəndi, büzüşüb yatdığı yerdən dik atılıb kök, lirt bədənini kilimin üstündə qaldırırdı.

– Nədi, dərdi-bəlan mənə gəlsin?

Bu, günün, ilin həmin o vədəsi idi ki, şahidlər olmadığına görə, hökmdar nökərini adıyla çağırırdı, zəhmli baxışı ilə yox, nökər isə öz

hökmdarına peyğəmbər buyurduğu kimi “adil hökmdar” demirdi, ana balasına müraciət edən təki, çox adı və şirin sözlər deyirdi:

– Nədi, başına dönüm, nədi?

Xacə Ənvər taxtın baş tərəfinə yaxınlaşıb, gözlərini qıyb, hökmdarın qurumuş heyva çürüsünü andıran sıfetinə baxdı: ona zillənmiş xırda gözlərin dibində parıldışan qıqlıcmıları görüb sevindi... Xacə Ənvərin yuxulu beyninə və şirin, çolpalı yuxudan sonra ağırlaşmış bədəninə rahatlıq yayıldı: bayaq, hələ şər qarışmamış, tutqun ay sarımtıl üsfəqün üzərində sallanıb durduğu vaxt, düşərgəni lərzəyə salmış acı xəbər – hökmdarın xəstələnməsi xəbəri bəlkə də hamidən çox xacə Ənvəri sarsılmışdı. O, hövlnak özünü çadira salanda və hökmdarın vezir-vəkilin, sörkərdə-sərbazın əhatəsində taxtda uzanıb inildədiyini görəndo az qalmışdı bağrı çatlaşın. Ürəyində ancaq bunu deyə bilmədi: “Ya xudavəndi-aləm, əger onun canını alacaqsansa, əvvəl-əvvəl mənimkini al!”

...Bayaq hökmdarın gözləri başı kəsilmiş qoyun gözləri kimi cansız və soyuq idi, bayaq hələ şər qarışmamış, ölüm əlini hökmdarın alına qoymuşdu və hökmdarın iri çadırında ölümün soyuğunu bayaq bəlkə də yalnız xacə Ənvər açıq-əşkar hiss eləmişdi. İndi, hökmdarın gözlərində qaynayıb-parıldışan zəhrimər qıqlıcmılarını görəndo başa düşdü ki, bu başı-bələli dünyada ölüm də öz istədiyini hər vaxt eləyə bilmir, ölümlə əlbəyaxada onun, xacə Ənvərin və bir də, böyük bir məmləkətin hökmdarı yenə qalib çıxmışdı...

– Başına dönüm, bəlkə çay qızdırırm? – Xacə Ənvər aşağı əyilib dəyirmi dolu dodaqlarını hökmdarın alına yapışdırdı. – Qızdırıman düşüb, – dedi. – Peyğəmbərin coddinə qurban olum, şükür verən gönüñə, ya xudavəndi-adam!

Xacə Ənvər qəddini düzəldib əllərini göye qaldırdı. Hökmdar gözlorini açdı.

– Yox, – dedi, – çay istəmirəm. Heç nə istəmirəm. – Qısaca süküdən sonra: – Hardasa bir uğultulu külək əsir, gədə! Bu nə sirri-xudadı, hə?.. Bəlkə rəmmalı çağırıaq!

Xacə Ənvər yan-yörəsinə boylandı, kündə yazıq-yazıq alovlanan çırığın zəif şoləsində xalça-palazın üstünə düşmüş kölgolərə narahatçılıqla baxdı.

– Halsızlıqdandı, ağrin canımı. Külək-zad əsmir, – dedi və bədəninə dolan üzütmədən dərisində gizilti gəzdi. – Sənə belə gəlir. – O,

hökmdarın açıq gözlərinə baxa-baxa davam elədi: – Səhər, inşallah, isti madyan südü verəcəm sənə, olacaqsan anadangelme.

Hökmdar gözlərini yumdu, xacə Ənvərə elə gəldi ki, o, razılıq nişanəsi olaraq, hətta başını da yastığın üstündə yüngülce tərpətdi. Hökmdar, gözləri yumulu halda, kəsik-kəsik nəfəs ala-alə dedi:

– Yox, Ənvər, yox... Əsir. Uzaqda, ey, bilmirəm hansı cəhən-nəmdə. Əsir, Ənvər, əsir. Bir uğultulu küləkdi, bu səmtə gəlir. – Yenə gözlərini açdı.

Xacə Ənvər hökmdarın baxışlarında kövrək bir ümidsizlik gördü.
– Kaş qalani alaq, onnan sonra nə olur olsun. Hər halda, Allah buyuran məsləhətdir! – Hökmdar ah çəkdi.

– Allaha da qurban olum, onun buyruğuna da! Sən ürəyini buz kimi saxla. Göydə Allahdı, yerde sən. Allahın buyruğu sənin buyruğun deməkdir... Çalış yat. Çalış, gözünə yuxu getsin. Cəmi azarların dərməni yuxudu.

Bu sözlərdən sonra hökmdar daha gözlərini açmadı, balaca, üçkünc çənəsi neyçinsə əsim-əsim əmdi.

– Qalani almaq lazımdı, Ənvər. Mən məmləkətə tülkü kimi döñə bilmərem. Mən peyğəmbərin hüzurunda bədnəm ola bilmərem.

Sonra hökmdar tərlədi. Qırış alına puçur-puçur su gəldi, damlalara dönüb üzünə-gözünə axdı. Xacə Ənvər dəsmal götürüb hökmdarın sifətinə quruladı, quru dəsmal tezliklə islanıb nəmləndi, ancaq bu nəmlikdə serinlik yoxdu, bu nəmlikdə istivardı: hökmdarın içərisindəki qızdırma tərlə eşiye çıxırdı. Xacə Ənvörin şadlığından gözləri yaşırdı. O, salavat çevirdi, hökmdarın tərləyəndən sonra yüngülləşib mürgüyə getdiyini və rahat nəfəs aldığına görüb, özü də ciyər dolusu köksünü ötürdü, yaşarmış gözlərini əlinin arxasıyla silib bir-iki addım geri atdı, bayaq yatdığı yerdə, kilimin üstündə bardaş qurub əyləşdi. Hökmdarın tərini sildiyi mələfəni dizləri üstünə qoyub, başını yorğun-yorğun sinəsi üstə əyəndə gözlərinə sataşan şeydən bütün bədənini qorxu qarışq heyrət bürdü: bayaq nəm və iliq olan mələfənin zərif tükləri arasında xırdaca buz parçaları vardı, şüşə qırıntıları kimi par-par parıldayırdı. Xacə Ənvər əvvəl elə bildi ki, bunlar, elə əslində, şüşə qırıntılarıdı. Əlini uzadıb, ehtiyatla birini götürəndə buz parçası barmaqları arasında əriyib suya döndü və həmin anda da xacə Ənvər uzaqdan, lap uzaqdan uğultulu bir küləyin səsini eşitdi – elə bil hardasa meşə tərəfdə səsi batmış qoca bir canavar uladı – o, çapalayan ürəyinin, qulaqlarında boğuq əks-səda

verən çırpıntısını dinleyə-dinleyə başını qaldırıb şirin mürgüdə olan hökmdarın sıfətinə baxdı: hökmdarın alını buz bağlamışdı, bu buz parçası çadırın küncündə yanın çağrığın işığını əks edib, xacə Ənvərin gözlərinə salındı və əks olunan bu işiqla xacə Ənvərin gözlərindən içərisinə soyuq axmağa başladı, ayaqları, qarnı, hülqumuna kimi bütün bədəni soyuqla doldu. Xacə Ənvör qırmızıdanmadan, cincirini çıxarmadan ürəyində fəryadlı bir səda qopardı: “Ulu tanrı, ey göyləri, yerləri yaranan, ya bu gecənin sahibi, sən mənim ömrümüzdən kəsib mənim hökmdarımın ömrünü cala. Əgər onun canımı alacaqsansa, əvvəl mənim canımı al. Moni cəhənnəmə salacaqsansa, onu cənnətlik elə!” Sonra yenə başını yavaş-yavaş sinəsi üstə əyib, səssiz-səssiz ağladı.

Eşikdə dan sökülürdü, qırmızı bir rəng çadırı axırdı.

Arvad qolumdan tutub silkələdi, gözlərimi açıb baxdım: yanında dayanıb, Berqmanın gotirdiyi ağ qovluğu mənə uzatmışdı.

– Konyak səni xarab eləmədi ki? – soruşdu. Baxışlarında yenə həyəcan və xiffət vardi. Arvadın gözlərində yerli-yersiz doğan bu həyəcan axır vaxtlar, neyçinsə, əsəblərimə toxunurdu... Mən narazılıqla başımı tərpədib qovluğu ondan aldım; gözlədiyimin əksinə olaraq, qovluq nazik vo yüngül idi. Yəqin Səlimə xanım gündəliyi mənə bütöv göndərməyib. İllərdən bəri Səlimə xanım azından min dəfə mənə demişdi ki, atasının Sədi əfəndinin, ailənin min-bir məşəqqətə döziüb, hifz eləyib saxladığı gündəliyini mənə verəcək. Və hor dəfə də yan-yörəsinə baxıb, səsini alçaldıb eyni sözləri deyirdi: “Amma heç kəsə bir kəlmə!” Mən də cavab verirdim ki, baş üstə, ömrümüzdə bu barədə bir adama bir söz demərem. Mən bu gündəliyin indiyə kimi qaldığını, qarışıqlıqda itib tələf olmadığını ilk dəfə Səlimə xanımdan eşidəndə, düzü, möhkəm sevinmişdim, çünki bilirdim ki, Sədi əfəndinin yazdıqlarından çox az şey qalıb, sağlığında cəmi üçcə kitabı çıxmışdı... Amma aylar keçirdi, illər ötündü, biz arvadla Səlimə xanımgilə hal-əhval tutmağa gedəndə, o, əksər hallarda bu məsələnin üstünü vurmurdı, özünü elə aparırdı ki, elə bil heç bu gündəlik yoxuymuş. Mən də utanıb, ondan bir söz soruşa bilmirdim. Amma bir də görürdün ki, günlərin bir günü, ya sübh tezdən, ya da gecəyarısı bizə zəng vurdu.

– Avtomatdan danışıram.

— Telefonunuz işləmir?

— Sss...

Bu “sss”dan başa düşürdüm ki, günün bu vədəsində beşmərtəbəni enib, xolvət küçələrin birindəki avtomat budkasından mənə zəng eləyən Səlimə xanım — yaşı əllini çoxdan ötmüşü — yenə başına zərli-baftalı şal bağlayıb, kök, sallaq-sullaq bədəninə eynilə başındakı şali kimi uzaqdan bərəq vurub göz qamaşdırın zərli xalat geyinib və yenə də... ayaqyalındı. İndi küçədən ötenlər onu bu qiyafədə görüb, gedə gedə dönüb təkrar-təkrar, gülo-gülə bu qəribə arvada baxırlar və yəqin ki, hər şeyi başa düşürlər.

— Bir-ikı günə kimi gündəliyi sənə göndərəcəm. Yaxşı? — Elə bil mənə yalvarırdı, telefonun dəstəyindən gələn səs o qədər hüzalı çıxırdı ki, adamın ürəyi üzüldürdü. — Özüm golordim, — deyirdi, — amma bu ərefədə məni sizin binada görmesələr yaxşıdı.

— Axı niyə, Səlimə xanım? — Mən ona ürək-direk verməyo çalışırdım. Biz, görün bir, neçə illərdi ailəvi dostuq. Özü də Sədi əfəndinin yubileyi ərefəsində...

— Hə də!.. — Sözümüz kəsirdi. — Elo yubileyi ərefəsində görmosolor yaxşıdı. — Sonra dəstəkdən gələn hüznlü səsə qorxu və şaşqınlıq qarıştı. — Burda şübhəli adamlar dayanıblar, mənə baxırlar. Hələlik. Heç kəsə bir kəlmə!

Səlimə xanımın diaqnozunun adını Berqman deyəndə çox uzun və müəmmalı çıxırdı. Üç-dörd il idi ki, arvad bu azara və yəqin ki, çarəsi olmayan azara tutulmuşdu. Qonum-qonşu, tamş-biliş ondan qaçırdı. Atasına görə lazımı dairələr çalışırdı ki, o, ruhi xəstəxanaya düşməsin. Burda məsələ tamam aydın idi: camaat niyə desin ki, Sədi əfəndinin bir qızı vardi, o da yaşının bu vaxtında gedib düşdü dəlixanaya. Əslində, elə biz də — Səlimə xanımın yaxın adamları da, onun belə vəziyyətlərində, xəstəliyinin residivi təkrar olan vaxtlarında onunla görüşməkdən, təsadüfən olsa da, üz-üzə gəlməkdən ehtiyat edirdik. Elə mən özüm belə dəqiqələrdə bilmirdim neylöym, əlim-ayağım da elə bil gərginlikdən bədənimə ağırlıq edirdi. Ya zarafata salırdım, ya da səbəbsiz-filansız ciddiləşib, sonradan başa düşürdüm ki, hətəron-pətərən danışmağa başlamışam, Səlimə xanım da bunun üstündə məndən inciyib. Səlimə xanımın pudralı, ənlilikli-kırşanlı qırış sıfətinə də, bu sıfətə sonradan yerləşdirilmiş kimi görünən zülmətin bir parçası olan zil qara gözlerinə də baxmaqdan çəkinirdim. Mənə elə gəlirdi ki, Səlimə xanımdan ötrü bu dünyada nə pis şey vardısa, hamisəna günah-

kar mənəm, mənim arvadımdı, mənim xırda oğlan usaqlarımdı. Uşaqlar onun adını “gülən-ağlayan” arvad qoymuşdular. Doğrudan da, onun ağlamağı ilə hirra çəkib gülməyi arasında heç kiçicik bir ah da keçmirdi. Siqareti siqarete calayıb çəkə-çəkə, gah gözləri dolurdu, gah da səsini sinəsinə sahib, nikotinlə dolmuş bronxlarından xırıltılı bir səs çıxarıb, başlayırdı gülməyə...

— Aç görək, sən allah, nə var orda? — Zəminə hələ yanında dayanmışdı, gülümsəyirdi, yəqin fikirleşirdi ki, Sədi əfəndinin gündəliyi də, Səlimə xanımın özü kimi, əcaib və gülməli bir şey olmalıdır.

— Sən çayı qoy istiyə, — dedim.

Arvad otaqdan çıxandan sonra səliqə ilə bağlanmış qovluğu açıb içindən üçcə dənə nazik, üzü, varaqları saralıb kif atmış dəftər çıxardı: bir anlığa burnuma da nəsə xoşagelməz bir iy doldu və mən bizim həyətdəki zibilxananın yay üfunətini xatırladım. Dəftərlərin üstüne qırmızı mürəkkəble və rum rəqəmlərlə I, II, III yazılmışdı və heç şübhəsiz, bunları Səlimə xanım öz olilo yazmışdı: mürəkkəb təzə mürəkkəb idi. Elə bu vaxt arvad çayımı getirdi, mən çaydan bir qurtum içib — konyakdan sonra bir az dirçəlmışdım — birinci dəftəri açdım və ilk səhifədə əski əlifba ilə yazılmış ilk sözləri oxudum: “Tfu sənin hərçi-pətərinə, bələ dünyaya!”

Yaxşı deyiblər ki, sən çaldığını çal, gör fələk nə çalır! Eşq olsun Əbülqasima, elə bu yaxınlarda bu müdrik kəlamı onun kitabında bir də oxumuşdum: bu sözləri, Sədi əfəndinin vərəqləri qaxac kimi qurumış birinci dəftərinin ilk səhifəsindəki bu sözləri əslində mən oxumadım, yox, lonət şeytana, əlbəttə, oxudum, amma məsələ bundadı ki, baxışlarım hərflər boyu sağdan sola sürüsdükə, bu hərflərin hər biri qulaqlarında tanış və uzaq bir səsə çevrildi — atamın səsinə. Zəminə soruşdu:

— Noldu sənə?

Mən başımı qaldırdım:

— Heç nə, — dedim. — Daha bunnan sonra inanmırıam mənə bir şey ola!

— Sən canın, ucadan oxu, mən də qulaq asım.

Arvad dodaqlarını marçılada-marçılada çay içirdi və piroq yeyirdi. Berqman gedəndən sonra, deyəsən, bizim arvadın iştahi açılmışdı.

— Xəttini yaxşı oxuyamırıam, — yalan dedim. Çünkü neyçinse başa düşdüm ki, atamın səsiyle dəftərə yazılmış bu sözlərdən sonra oxuyağım şeyləri görək məndən savayı bu dünyada bəlkə də heç kəs bilməməlidir. — Sən yixil yat, mən höccəleyim, görüm nə yazib. Çox pis xətti variymış rəhmətliyin.

– Necə yıxıl yat, ədə? – Arvad fincanı nəlbəkinin üstünə qoydu.
– Mən gedim yatım, sən də səhər altıya kimi otur, hə? Genə isteyirsən ciyərlərindən qan gəlsin?

– Nə altı, canım?.. Uzağı bir saatə qurtaram üçünü de. – Mən dəftərləri açıq qovluğun üstündən götürüb Zəminəyə göstərdim.

Zəmino başımı buladı, amma daha bir söz demədi. Qalxıb, bayaq yarıcaq qoymuş nəfəsləyi bağladı, sonra mənə yanaşdı, peşəkar həkim ədasi ilə, eynən Berqman kimi, biliyimdən tutub nəbzimi yoxladı.

– Şükür, – dedi və üzümdən öpüb qapiya sarı yönəldi. Astanada ayaq saxladı. – İkidən o yana qalma.

– Baş üstə, – dedim.

Zəminə otaqdan çıxıb qapını ehmalca arxasında bağlayanda, bizim qədimi saat gecə bir tamamı vurdur. Mən başımı dəftərin üzərinə endirdim.

“...dəxi mən neynim, bu əhvalatlardan sonra kimin yanına gedim, kimə dərdimi deyim, a kişilər, vallah, bilmirəm. Özümü o qədər itirmişəm ki, heç huşum qalmayıb başımda, Muxtar Kərimlinin yanından çıxanda tirmə kaşnemi onun xaraba kabinetində qoydum. Yeddi il bundan önce “torqsindən” almışdım. Heyf sənə, ay tirmə kaşne! Gör kimə qismət oldun.

Axşam arvad umac bişirmişdi, bir-iki qaşıq yedim, dəxi iştaham çəkmədi, durdum ki, bir az qurdalanıbm, bu məqsədlə yazı masamın arxasına keçdim, mürəkkəbi, qələmdəni hazırladım, yaxşı kağız qalmadığı babətdən uşkula dəftərlərinin birini açıb qoydum qabağıma. Arvad soruşdu:

– Kişi, nə yazırsan?

Bir arvada baxdım, bir qabağumdakı dəftərə, ha dedim ki, özümü saxlayım, amma əcəfə, lənətə gəlmış şeytan dilimi qoymadı dinc dursun. Dedim, cəhənnəmə bir ərzi-hal yazıb göndərmək isteyirəm ki, odabaşından-zaddan biri gəlib mənim canımı bu zırılıtdan qurtarsın! Arvad ağladı. Mən indi, həqiqət, neyləyim, a kişilər?! Eşikdə Muxtar Kərimli çıçırr, başımı dəng eləyir, evdə də arvad ağlayıb ürəyimə dağ çəkir. Oğul deyirəm belə şeylərə davam eləyə! Əlqərəz, nə isə, qalxıb gəlib arvadı qucaqladım, könlünü aldım və sordum ki, övrət, axı, sən

əvvəller heç mənim yazı-pozumla belə maraqlanmadın, nədi, xeyir ola, bu nə həvəsdir təzə-təzə əmələ gəlib səndə?.. Arvad dedi ki, əvvəller nə yazmışansa, kifayətimizdir, səni and verirəm imama-peyğəmbərə daha yazma.

Söhbətin bu yerində mən müxtəsərcə fikrə getdim, dübare əlimi arvadın ciyinə qoyub dedim:

– Övrət, sən də elə Muxtar Kərimli deyəni deyirsən.

– Muxtar Kerimli nə deyir, a kişi? —deyib arvad soruşdu.

Bizim övrət, ondan savayı bizim şəhərimizdə yaşayış çox-çox başqa övrətlər indi, bilmirəm nə sırrı-xudadır, Kərimlinin adını eşidəndən elə bil xortdanın adını eşidirlər. Nə isə, daha, üstünü vurmadım, istəmədim arvad bəzi-bəzi incə mətləblərdən agah olsun, zira, ürəyindən şikayəti vardi, dedim bir yaxşı çay dəmlə, indi yazdığını nə romandı, nə dram, elə-bələ, məşğulat üçün gündəlik yazıram, yəni hər gün başıma gələn əhvalatlardan bir qismini kağıza köçürürəm ki, huşum xarabdır, yadımdan tamam çıxmasın, çünki bilmək olmaz bu dünyyanın işlərini, bir də gördün, vaxt gəldi, lazımlı oldu. Arvad da sevinç üzümü siğalladı, “xub” deyib getdi çay tədarükü görməyə...

Bu gün yanvarın dördü gecəsidir. Bakıda bir külək əsir, deyirsən kürreyi-ərzi mehvərindən qoparıb aparıb salacaq hardasa dərin bir quyunun dibinə. Amma nə olardı!.. Lənət şeytana, ay kişilər, bu külək görən biz fəqiri-bəndələrdən nə isteyir? Arvad dəmir krujkadakı çayını iço-icə elə hey təlaşa qapı-pəncərəyə baxır, sonra da divar dibindəki pas atıb saralmış dəmir sobanın güc-bəla ilə yanın oduna baxır və birdən deyir ki, ay kişi, bu külək lap o sənin yazdığını küləyə oxşayır, o qədər nəhs gətirdin ki, axıri elə öz başımıza gəldi. Əcəb, əcəb! Vallah, ömrümdə bu qədər gülməmişdim, doyunca güldüm, ürəyim boşaldı, arvadın gözlərinə baxıb lap yumşaldım. Vallah, elə düz deyiblər ki, ərə arvad qalacaq, arvada ər!..

Əlqərəz, bir az da arvadla mirt vurduq, çənə söhbəti elədik, arvad dedi ki, bəs, üzümüzə gələn ayın iyirmi birində Səlimənin yeddi yaşı, inşallah, tamam olacaq, qonumdan-qonşudan çağırmaq görekdir ki, uşağın könlü açılsın, axır vaxtlar çox sınixıb, doxtur deyib əsəblərindəndi. Elə mən də bilirəm ki, uşağın əsəbləri yaxşı deyil. Elə bu babatdan xeyli məyus oldum, dedim: arvad, tez-tez uşağı havaya çıxart, qoy pioner balalarla qaçışib eyni açılsın. Arvad genə üz tutdu

mənə ki, hər şeyi zarafata salma, camaati sancma... Daha mən ona deyə bilmədim ki, qız uşağı qız uşağıdı, yeddi yaşı olanda nə olar, oğlanlı-qızlı bulvara çıxıb, parapet bağına çıxıb baraban çalmağın nə əhomiyəti?.. Uşaq evdə oturub dərs oxuyar, valideynlərilə qonaq gedər, qoğaldan, şəkerçörəkdən yeyib ölüb yatar xarabasında. Bunu da arvada deyə bilmədim və bundan savayı çox-çox şeyləri də arvada deyə bilmədim... Arvada necə deyəydim ki, bizim həyətdə yaşayan Akop Mirzəyan bu gün səhər mən Muxtar Kərimlinin yanına gedəndə qabağımı kəsib və möhkəm çaxır içib kefləndiyi səbəbdən mənə dedi ki, Mirzə, ti julik!.. Dedim ay köpəyoğlu, mənə niyə julik deyirsən, mənim sənə nə pisliyim keçib? Üzümə baxıb qoyun kimi dişlərini ağardı ki, sən elə juliksən ki, durubsan, çünki soni gərək ifşa eləsinlər, üstəlik də dedi ki, sən elə-beşə julik deyilsən, sən burjuy juliksən. Bu "burjuy" adını mənə yapışdırının atasına lənət! Kərimli, elə sənin atana lənət ki, fitva səndən gəlir! Bunları mən bizim arvada necə deyə bilərdim və bunları, bunlara oxşayan başqa-başqa şeyləri görə-görə zarafata salmayıb bəs mən nə qayırıım? Vallah, elə əslində bütün bu zırıltı zarafata oxşayan naməhvər bir şeydi ki, Domoklun qılınçı kimi asılıb durmuş başımız üstündən. Ay Akop, sənin dədənə lənət!.. Xub, qoy bir nəfəsimi dərim, yazdıqca da cızdağım çıxır.

Bir azdan arvad durub getdi yatmağa, mən sobaya bir-iki odun parçası atdım. Külek kəsmirdi ki, kəsmirdi, qapı-pəncərəni yerindən oynadırdı, deyirdin axır-ol-zamandı gəlib çıxıb. Uşkula dəftərini bayaq bağladım ki, bir az nəfəsimi dərim, masanın yeşiyini açıb, bəxtəvər və asudə vaxtlarında yazdığını... heç bilmirəm adına nə deyim: romanmı, böyük hekayətmə, nə isə, deyək ki, yazdığını yazrıbüb bir də vörəqlədim və arvad otaqda olmadığı üçün dəxi özümü saxlaya bilmədim, bir qədər boşaldım və gözlərim doldu. Daha bu elə məqam idi ki, burda heç nəyi zarafata salmaq olmazdı, belə bir şeyi də zarafata salsan Allaha ağır gedər. Yazdığını yazının bir qədər ora-burasına baxdım, on beş-iyirmi səhifə oxudum və vallah, a kişilər, oxuduqlarım yenə xoşuma gəldi. Mənim yazdığını yazı Kərimlinin xoşuna gəlmir, cəhənnəmə gəlsin, gora gəlsin, amma özümün xoşuna gəlir, neynim?! Səni görüm neynim deyib qalasan, ay Kərimli! Nə tuğ-i-lənət olub və keçib bizim gözəl-göyçək hökumətimizin boğazına?! Nə iso, yazdığını yazını təzədən qoydum yeşiyə, yeşiyi açarladım, açarı da qoydum cibimə və xeyli fikrə getdim. Fikirləşdim ki, mən bu yazdığını yazını

harda saxlayıım... "Tutdum orucu irəməzanda, mollam da döyür yazı yazanda"... Sənə min rəhmət, şair!.. Deyəsən, yazılınları gizlətmək vaxtı gəlib çatıb axı, ağalar!"

Bu sonuncu sözlərin altından qırmızı mürəkkəblə qalın bir xətt çəkilmişdi və xəstə başa düşdü ki, bunu da Səlimə xanım öz əli ilə çəkib. Xəstə başını yuxarı qaldırdı, pərdələrin arasından görünən pəncərənin qaranlığına baxdı. Nəsə, ürəyində yüngülvari bir sancı vardi. Zəminə yatmağa getməmişdən qabaq stolun üstünə, ərinin əlinə yaxın qoymuş həbi götürüb dilinin altına saldı və sormağa başladı. "Deməli, Səlimə xanımın səfsəfəsi deyilmiş, höqiqətən Sədi əfəndinin son romanı varmış?" Bu sözlər elə bil hardansa kənardan axışib, xəstənin qulaqlarına doldu. Sonra xəstə saata baxdı, yanan torşerin tutqunlığında saatın əqrəblərini yaxşı seçə bilmədi, gözlərini qiyib bir neçə anın içərisində alaqqaranlığa öyrəşəndən sonra gördü ki, ikiyə iyirmi dəqiqə işləyib və hələ oxumaq olar. Əyilib kreslonun altından, bayaq Zəminədən gizlətdiyi iki siqaretən birini götürdü və qapıya baxıb, dəhlizə qulaq verib siqareti yandırdı.

"18-i yanvarın qış gecəsi.

Heç yadına gəlmir ki, Bakıda belə qar yağı. Şükür ki, heç olmazsa külək kəsib. Bu gün upravdoma on səkkiz manat verib xeyli odun aldım ondan, Allah ölenlərinə rəhmət eləsin, yaxşı kişilərin birisidi, mənə quru odun verdi. İndi dəmir soba elə yanır ki, odamız ele istidir ki, deyirsən "Fantaziya" hamamının əvvəllər tacir Mirzəqulunun çimdiyi əntiq nömrələrindən birindən. A. Q. iki gündür ki, yoxdu, arvadı yaxıq yollarda əldən-ayaqdan düşüb həlak olub, hansı qapını açırsa, deyirlər gözlə, sənə xəbər verəcəyik. Bu gün axşam gəlib bizdən beş manat əlborcu istədi, gördüm ki, şəvə kimi qara saçlarında xeyli ağı var, sıfəti də ağıdı, mən də ona on manat verdim və onu da gördüm ki, ayaqlarında qara qaloşlar var və bu qara qaloşlar mənim lap hövsələmi daraltdı, bizim övrəti də eməlli dilxor elədi. O gedəndən sonra arvad mənə nə desə yaxşıdı, genə dedi ki, ay kişi, sən ölenlərinin goru, daha yazma, yazırsansa da, xub, Muxtar Kərimli nə deyirso onu yaz. Bu dəfə daha mən arvada bir söz demədim, uşkula dəftərini bağlayıb bir kənara qoydum və belə qət elədim ki, dəxi bundan sonra gecələr yazım ki, arvad görməsin. Bir də, yazdığını nədir, axı?.. Məşqulatdı, tapmışam özümçün, bir tövrlə başımı qatıram.

21-i yanvarın qış gecəsi.

Novruza da az qaldı. Kiçik cillədən də çıxsaq, inşallah – Allah buyuran məsləhətdir, mən bilən, işlər düzələr. Düzəlməyəndə nə olacaq ki! Şükür yaradana, bir parça çörəyimiz var, başımız üstündə damımız var. Səlimə balam da gündüzlər həyətdə qartopu oynayır. Bircə mən həyətə çıxmaga ehtiyat edirəm, açığı, Akop Mirzəyanə rast gəlməkdən qorxuram.

27-i yanvarın qış gecəsi.

Adamınkı gətirmeyəndə gətirmir. Axır vaxtlar ürəyim məni lap taqətdən salıb, hərdən elə ağrılarım olur ki, deyirəm: dəxi kəlməyişəhadət oxumağın məqamıdır ki, yetişib, qoysalar adam öz xarabasında rahat oturub bir parça loxmasını da rahat yeyə, vallah, bir bəndə naxoşlayıb eleməz.

Səhər doqquz radələrində zəng eləyib dedilər ki, bəs, bu gün günorta gərkidir ki, Kərimlinin yanında olasan, kişi iclas çağırıb və sənin gəlməyin vacibdən də vacibdir. Dilxor oldum, matim-qutum qurudu, amma ki, neylim, telefondakı səsə cavab verib dedim “bəçeşm”. Arvad da xeyli təşvişə düdü, telefonu icad eləyənin ata-anasını bir-birinə qatıb bir-iki ağız da yaxşı sözlər dedi. Arvada dedim qorxub-ələmə, iclasdı da, bunlar bilirsən ki, iclassız dolana bilmirlər, iclas keçirməsə, Muxtar Kərimlinin bağrı çatlayar. Nə isə, üzümü qırxdım, saçımı-saqqlımı daradım, Kərimlinin açığına ən yaxşı kostyumumu geyinib, başıma da, yenə də ki, şu hərifin açığına buxara papağımı qoydum və on bir radələrində evdən çıxıb, qarda sürüşüb yixılmayım deyə yavaş-yavaş bizim yuxarı məhəllədən endim, çıxdım Olginskiya və bir azdan çatdım Kərimlinin bayquşı-xarabazarına. Qarderobçu Vazqen kişidən soruşdum ki, a kişi, xeyir ola, qışın bu gündənə nə məsələdi. Vazqen kişi dedi ki, bunu heç kəs bilməz, bunu bilsə, bilsə ancaq o özü bilər. Dəxi bir söz soruşmadım, ikinci mərtəbəyə qalxıb girdim zala və oturdum həmişə oturduğum yerimdə, lap axırıncı sıradə sağ tərəfdə. Zalda bir xeyli adamvardı, hamısı da başıaçıq oturmuşdu, bir məndən savayı. Mən qışın oğlan çağında, özü də belə bir soyuq yerde heç cür papaqsız otura bilməzdim, çünkü papaqsız otursayıdım naxoşlayardım. Mənim də naxoşlayıb ölməyimi Kərimli Allahdan istəyir. Üç-dörd cavan şairvardı, pəncərə qabağında dayanıb uzun papiros çəkirdilər, dönüb bir xeyli tərs-tərs mənə baxdılar. Mən özümü heç sindirmədim, papağımı bir az da çəpəki qoydum və dübare zala baxdım ki, bəlkə binəva A. Q.-da elə bu adamların arasındadı, zəng edim

bizim arvada deyim ki, onun övrətinə gözaydınılığı versin. Çox baxdım, çox göz gəzdirdim, əfayda, bəradərimi burda görmədim və şübhədən ürəyim xeyli sıxlı və xeyli də ağrıdı. Kişi əppəyə dönüb uçu göyə də!.. Əlqərəz, yarım saatdan sonra, camaat soyuqdan donub dizlərini ovxalamaya başlayanda Kərimli, yanında da iki-üç əsabəsi dal qapıdan gəlib girdilər zala və keçib oturdular səhnədə qoyulmuş stolun arxasında. Xub, hamı diqqət kəsildi, qurbağa gölünə daş atıldılar. Bütün bu zırıldadan sonra, bəli, məlum oldu ki, respublikamızın bir çox kəndlərində balaca-balaca uşaqlar traxoma azarına tutulublar və hökumət qərar qəbul eləyib ki, bu zəhrimər azarın kökü yerli-dibli kəsilsin. Bunu camaata elan etməkdən ötrü M.Kərimli qoltuğunda bir xeyli kağız-kuğaz yerindən qalxıb keçdi xitabət kürsüsünə, xeyli danışdı və dediyindən belə məlum oldu ki, balalarımıza əziyyət verən bu traxoma azarı tekçə Allahın bələsi deyilmiş, mənfur sinfi düşmənlərin bədəməllerindən biridir. Və gərəkdir ki, bizim hamımız bundan sonra ziyada ayıq olaq və gecə-gündüz siyasi savadımızı artırıq. Lap axırda da dedi ki, biz qələm sahibləri gözəl-gözəl əsərlər yazmalıyıq, gözəl-gözəl şeirlər, hekayələr yaratmalıyıq ki, bizim balaca balalarımız oxuyub feyzyab olsunlar. Ağlılı sözə nə deyəsən. Kərimli olanda nə olar. Hamı el çaldı, mən də o cümlədən, camaata qoşulub el çaldım, yerindən “əhsən!” deyənlər də oldu. Sonra qələm sahibləri növbə ilə danışmağa başladılar. Amma məselə bundadır ki, bu danışqların mətbəbindən mənə bir şey hasil olmadı. Traxoma azarı qaldı bir tərofda, yerindən duran-duran dedi ki, vəziyyətimiz fənədan da fənadır, çünkü bu mənfur sinfi düşmənlərin əlindən bilmirik neyloym, hamamda, dükanda ağızlarına gələni danışırlar. Hətta biri dedi ki, bunlar adam deyillər, bunlar svoloçdular, bunların kökünü də elə traxoma azarının kökü kimi birdəfəlik kəsmək lazımdır. Zalda o qədər el çaldılar ki, dedim, bu gözəl binanın zərli-naxışlı tavanı başımıza uçmasa yaxşıdır. Bunlar hələ qalsın o yana. Kərimlinin yanında oturmuş bir gənc şair, səhv etmirəmə, ismi Qadir Pünhan idi, bəli, o durub dedi ki, bəs mən söz verirəm üç günün içində bir poema yazıb tərəqqimizə əngəl törədənlərin hamisini mehv eləyim getsinlər. Bir kişi də soruşmadı ki, ay başına dönüm sənin, bunlar hamısı çox yaxşı, bəs bu iclasın traxoma azarına tutulmuş balalara nə dəxli? İstədim mən yerimdən bir replika verəm, övrət gəlib durdu gözlərimin qabağında, Kərimlinin zəhrimər sifəti gəlib durdu gözlərimin qabağında, hırsımı uddum, dinmədim,

susdum... Elə bu vaxt Kərimlinin səsini eşitdim. Yerindən qalxıb, mən oturan səmtə boylanıb dedi ki, bəs, bu gün bizim iclasda ağsaqqal yazıçılarımızdan Sədi yoldaş əyləşib, yaxşı olardı ki, o da bir-iki kəlmə desin, görək nə deyir. Ay sənin atana lənət, ay ilanı yuvasından oynadan kərtənkələ!.. Neynim, durdum, gedib xırda pillələri qalxıb çıxdım xitabət kürsüsünə. Amma hamiya bayaqdan al çalırdılar, fəqət mən səhnəyə çıxanda heç ol çalan olmadı, tərsinə, gördüm ki, camaat mənə belo birtəhər baxır. Eh, dedim, ölmək ölməkdə, bəs xırıldamaq nə deməkdi. Əl çalmırsız, cəhənnəmə çalın... Nə isə, dedim ki, burda söz deyən yoldaşlar çox ağıllı sözlər dedilər, çox faydalı kəlamlar işlətilər, elə cəmi çocuqlar bizim çocuqlardı, onların sağlamlığı millətin sağlamlığı deməkdir, buna şəkk-şübə ola bilməz. Amma, mən bilən dedim, biz bir savab iş də görməliyik, o da ibarət olsun bundan ki, pul yığib, ianə toplayıb verək komunxoza, onlar da həkimlərin həm məvacibini artırınsınlar, həm də dava-dərmandan çox alıb traxoma azarına tutulmuş balalarımıza versinlər. Bunu demişdim ki, zalda oturanlardan bir-iki nəfəri ol çaldı, bir-iki nəfər öskürdü, amma Kərimli qalxıb ayağa, üzünü ovvəl-əvvəl tutdu mənə, dedi "ay-hay", sonra döndü zalla oturanlara təref. Başladı, nə başladı! Dedi ki, siyasi bisavadlığın ən bariz nümunəsi elə bu yoldaş – Sədi yoldaşdı. Dedi ki, necə yəni bizim həkimlərin məvacibini artırmaq gərəkdir. Bəyəm ki, ha, bizim həkimlər acıdan ölürlər, bəyəm ki, ha, hökumət onlara pul vermir? İndi, də-qiqi, yadimdə deyil, amma deyəsən elə belə də dedi. Zalda bir gurultu qopdu, dedim papagım başından uçacaq indi. Əstəğfürullah, işə düşmədim! Bir xeyli gözlərimi döyə-döyə dayandım xitabət kürsüsündə, danışa bilməzdim və danışsaydım da bu gurultunun içərisində məni heç kəs yəqin ki, eşitməzdi. Məxluq bir qədər sakitləşəndən sonra Kərimli dübare mənə sarı dönüb soruşdu ki, bəs yaradıcılıq planlarının nədi, yəni bu iclasdan sonra gedib evdə də yazacaqsan. Dəxi özümü saxlaya bilmədim, adamın səbir kasası daşanda çox pis olur. Səsimin lap zil yerinə salıb Kərimliyə dedim ki, mən hər iclasdan sonra evə gedib əsər yazmağa və olime qələm almağa adət eləməmişəm və dedim ki, adam gərək mərifəti olsun, niyə bir belə camaatın arasında sən mənə bisavad deyirsən, bisavadın ən yekəsi sənsən ki, tuğlənət olub keçmişən bizim boğazımıza... Hə, bu sözləri mən deyəndən sonra qurbağa gölünə yekədən də yekə bir daş saldılar. Zal dönüb oldu meyitxana. Necə ki, meyitdən səs çıxmaz, bir kimədən səs çıxmadi.

Necə səhnədən enib zalı keçdim, qanım qara, özümü söyə-söyə neçə gəlib Vazqen kişidən kürkümü aldım və Vazqen kişi də rəngi-rufuma baxıb xeyli pəjmürdə oldu – bunu bir Allah bilir. Küçəyə çıxanda gördüm ki, yenə qar yağır, amma bu qar sulu qar idi, üzüm-gözüm islandı... Elə evdə də müxtəsərcə bir dilxorçuluq oldu. Arvad məndən soruşdu ki, ay kişi, bəs nə məsələdi, niyə səni Muxtar Kərimlinin yanına çağırımissılar. Özümü saxlaya bilmədim, çımxırıb dedim çağırımissılar ki, məni səhnəyə çıxarıb meymun kimi oynatsınlar. Camaat çırtıq çaldı, mən də başımda buxara papaq xeyli oynadım, cəmi məxluq da feyzyab oldular... Bu səhbəti Səlimə balam da eşitdi, lozzət elədi ona, qaqqanaq çəkib doyunca güldü. Gülmeyib neyləsin, gülməli şeylərə uşaq güler do!.. Arvad gördü ki, mən də uşaqa qoşulub güldüm, onun da könlü açıldı və bu səbəbdən məndən soruşdu ki, bəs tirmə kaşne noldu, Kərimli qaytarmadı sənə? Dedim, o qaytarmaq istəyirdi, mən kaşneni ona peşköş elədim. Sonra ağlıma bir fikir geldi ki, kaş, bir balaca asudəlik olaydı, mən də oturub bir hekayə yazaydım və adını da qoyaydım "Tirmə kaşne". Amma heyf, səd heyf...

31-i yanvarın elə həmin o soyuq qış gecəsi. Gecə birin yarısıdır. Evdəkiler yatır, mən də nöyüt lampasını yandırıb, oturub ordan-burdan fikirləşirəm. Elektrik işığı yanmır, upravdom deyir hardasa xətləri ildirim vurub. Heç mənim əllərim əsməzdi, bəs görən indi niyə əsir? Yəni mən lap qorxağam, ziri qorxağam?.. Nə isə, hər halda yazmağım məsləhətdir, yazmasam çox şey qorxuram huşumdan çıxa.

Səhər hara getdiyimi arvada demədim, ondan gizlətdim, çünkü ürəyi ağrıyırırdı. Allah, sən mənim ömrümüzdən kəsib övrətimin ömrünə cala, çünkü qız uşağınə ana gorəkdir, heç vədə sən mənim Səlimə balamı anasız qoyma, ya rəbbim!..

Məni çağırıqları idarəyə gəlib, qapını açıb girdim içəri, gördüm piştaxta kimi bir şeydi, onun dalında bir kişi oturub, dedim salam-əleykim, o da mənə baxıb başını tərpətdi, gördüm heç danışmaq, kəlmə kəsmək fikrində deyil. Neçədə demişdilərse, düz vaxtında gəlmədim. Divardakı yumru saat düz on tamamı göstərirdi. Əlqərəz, kişi, adımı, familimi, soruşdu, pasportumu alıb oxudu, sonra bir xeyli pasportdakı şəklə baxdı, bir xeyli də mənim üzümə baxdı. Əvvəl elə bildim bəlkə səhv salıb evdən öz pasportum əvəzinə övrətinkini götürmüşəm, bu babətdən balaca bir nigarançılıq keçirtdim. Amma, şükür Allaha, nigarançılığım əbəs oldu, kişi dedi ki, keç, kürkünü, papağını

çixart, qalx ikinci mərtəbəyə, orda sənə deyərlər hansı otağa getmək gərəkdir. Mən qarderoba keçib kürkümü, papağımı qarmaqlardan birinə asana kimi, kişi harasa zəng vurdu, mənim adımı, familimi dedi. Qarderobdan çıxbıq ikinci mərtəbəyə qalxdım, gördüm uzundan da uzun bir dəhlizdi və bu dəhlizin divarları boyu xeyli qapılar var və qapıların hamısı bağlıdır. Burda ovqatım bir qədər təlx oldu, çünki öton gecə yuxumda gördüyüüm vaqonu xatırladım. Çox əbleh bir yuxu idi, adam gərəkdir ki, belə yuxular görməsin, çünki belə röyalar gec-tez adamı əndazədən çıxardır. Görmüşdüm ki, bir vaqonun dar dəhlizində dayanmışam və cəmi kupclərin qapıları kip bağlıdır və bu kilidli qapıların hansinusunda bir kişi xeylağı ağlayır və bir arvad da ona deyir ki, kişi, ağlama, hər şey, inşallah, düzələr. Mən də ha istədim çönüm geri baxım, amma çənə bilmirəm, elə qabağımdakı zil qaranlıq pəncərəyə baxıram... Nə isə, heç bilmədim, bu röya burda mənim hardan yadına düşdü. Əlqorəz, dəhlizin girəcəyində, stol arxasında başqa bir kişi oturmuşdu, lap məni aşağıda qarşılayan kişiye oxşayırı və mən əvvəl-əvvəl elə bildim ki, bəlkə elə onun qardaşıdır. İkişinin də əynində qara pencək var idi və ikisi də ağ köynök geyib üstündən qara qalstuk taxmışdı. O da mənim adımı, familimi soruşdu, o da mənim pasportumu alıb xeyli ora-burasına baxdı, aşağıdakı kişinin verdiyi balaca kağızı stolun üstünə qoydu, pasportu mənə qaytardı və dedi ki, otuz üçüncü otağa gedəcəkson, səni çağıracaqlar, hələlik keç otur stilların birində. Mən də keçib divar boyu qoyulmuş stillardan birində oturub dizlərimə dirsəkləndim, nəfəsimi dordim və burda hiss eledim ki, bayaq o röyanı xatırladığım səbəbdən heç özümdə deyiləm. Buna görə də ürəyim gup-gup guppuldayır və Səlimə bala-min sıfeti gəlib durdu gözlərimin qabağında. Başladım gözlərimi zillədiyim çəpəki vurulmuş əntiq parketləri bircə-bircə soldan-sağ'a və sağdan-sola saymağa, sağdan-sola sayanda bilmirəm, neyçinsə, tərs kimi, ikisi artıq çıxdı və bu da mənim heç xoşuma gəlmədi. Kişi görməsin deyə ahəstə başımı silkəldim. Adamin ki, qulaqlarına su dolar və bu səbəbdən adam özünü narahat hiss edər, mən də indi qulaqlarında qalmış bir iniltili səsden özümə yer tapa bilmirdim. Bu yuxu görəsən, mənim yadına hardan düşdü, ay Allah? Doğrudan da, heç hənanın yeridir?.. Bu minval ilə azi bir yarım saat keçdi və bu yarım saat ərzində bu qapıları bağlı uzun dəhlizdə heç bir milçək də uçmadı və nə mən, nə də qara kostyumlu kişi çinqırımızı çıxartmadıq.

Nəhayət ki, kişinin stolu üstündəki telefonlardan biri yavaşca zəng çaldı. Kişi əlüstü dəstəyi götürdü, bir qədər qulaq asıb, dedi "buđet sdelano, tovariş Salaxov!" Sonra dəstəyi qoydu yerinə, qalxıb mənə yavuq geldi və dedi ki, dur gedək, səni ötürüm otuz üçüncü otağa, səni orda gözləyirler. Ürəyimdə "bismillah" deyib qalxdım ayaga və düşdüm kişinin dalınca. Otuz üçüncü otağın qabağında kişi dayandı, başını tərpədə-tərpədə gülümsündü və qapını açıb dedi "proydite".

Mən bu otağa, yəni ki, otuz üçüncü otağa girəndə, dedim hər halda özümü şax tutsam, özümü gümrah göstərsem daha yaxşı olar. Amma nə qədər özümü şax tutmaq istədim, gümrah göstərməyə cəhd elədim, faydası olmadı. İçəri girib Rüstəm Zala oxşayan yekəper, bişli kişini görəndə, belə zəng etdim içimdəki olan-qalan havanı da buraxdırılar eşiyo və bu səbəbdən bütüşüb oldum süst. Kişi həm yekəydi, belələrinə bizim tərəflərdə zırpi deyirlər, həm də məndən xeyli cavan idi... Nə isə, kişi məni görçək elə bil əzizini gördü, şad-xürrəmliklə güldü və stolun arxasından qalxdı və mən elə bildim nədi başı tavana dəyəcək. Sonra quş kimi qollarını yana açdı, dedim məni qucaqlamaq istəyir və çıçırdı, amma səsi nazik çıxdı, lap zənən xeylağının səsinə oxşadı:

– Ay Sədi əfəndi, nə gözəl, nə gözəl!..

Vallah, bu sözləri elə bir tövrlə dedi ki, doğrudan mənim xoşuma gəldi və mən ziyada məmnun oldum. Sonra kişi stolun arxasından çıxdı, mənə yanaşın əl verdi və bir xeyli əlimi silkəldi. Dedi ki, Sədi əfəndi, çox-çox üzrlər istəyirəm ki, sizi bir o qədər gözlətdim və əziziyət verdim, vallah, o qədər işim olur, heç olmazın qədər və bundan sonra əlavə edib dedi ki, bos, bu gün onun ən xoşbəxt günüdür, çünki Sədi əfəndi kimi xalqımızın fəxri olan bir insanla tanış olub. Deyim bu sözlər mənə lezzət eləmədi, əlbət, nainsaflıq olar. Amma o biri tərəfdən fikirləşdim ki, əger ki, bu mənnən tanış olmaq fikrindəymis, bəs nə səbəbdən məni bura çağırıb, evime gəlməyib və yaxud mənnən iclaslarda-filanda görüşüb tanış olmayıb. Dəxi çox dərinə getmədim, o mənim əhvalımı soruşdu, mən onun əhvalından xəbor tutdum, sonra sordum ki, bəs ismi-şərifiniz. Dedi Salahov Adil Qəmbəroviç, amma onu da dedi ki, bəs mənə eləcə Adil de, çünki mən sənin kiçiyinəm. Dedim xub, çox gözəl və çox pakızə, mərifət sahibi olan adamlar elə hər babətdən hörmətə və ehtirama layiqdirlər. Amma bunları ucadan demədim, bunları ürəyimdə dedim. Salahov qolumdan

tutub məni özü ilə üzbəüz otuzdurdu və elə bu vaxt qapı açıldı və bir qadın xeylağı əlində balaca podnos içəri girib dəm çaynikini, əntiq naxışlı stəkanları, bir də mənim Səlimə balamın ən çox xoşadığı üstü deşik-deşik dəyirmi peçeniyeləri stola düzdü. Və yəni Salahov mənim bu peçeniyelərə müştəri gözüylə baxdığını anladığındandır ki, dedi, Sədi əfəndi, niyə belə diqqətlə baxırsan? – Açığın utandım, gülüb dedim ki, bəs bu peçeniyelər əvvəllər mağazalarda çox olurdu, indi yoxa çıxıblar, mənim də balaca qızım bunları çox xoşlayır. Salahov bunu eşitmışdı ki, dedi, elə bu və yerindən qalxıb qapı ağızında əmrə müntəzir dayanmış qadına nəsə piçildədi, fikirloşdım ki, yəqin deyir, bunlardan yenə gətirsin, dedim kifayətdir, acliğim yoxdur. Salahov əlini yellədi və mənə cavab verdi ki, ayrı məsələdir, sən narahat olma. Sonra qayıdib oturdu öz yerində, bilmirəm neyçinsə bir xeyli gözlərimin içənə baxdı, lap doxtur naxoşa baxan kimi baxdı, daha sonra gülümsündü, çayniki götürüb stəkanlara çay süzdü və dedi ki, Sədi əfəndi, gel çayımızı içək, söhbətimizi eləyək, görək başımıza nə gəlir. Dedim, xub, gözöl fikirdir, çünkü eşikdə əməlli soyuq var və mən də burası gələndə möhkəm üşümüşəm...

İndi gündəliyimə bu sözləri yaza-yaza, bir şeyi fikirləşirəm və nə illah edirəmə, fikirləşdiyim müşkülo heç cür ağlaşığın cavab tapa bilmirəm: əcəba, bu nə sirri-xudadır, Salahov məni bu qışın günündə ora niyə çağırmışdı, çünkü boynuma almalıyam ki, mənim gözlədimin tərsi, bu kişi mənə mərifət və qanacağın nə demək olduğunu öyani surətdə nümayiş elətdirdi.

İkinci stəkana keçəndə, Salahov lap əvvəl mənim sonuncu romanımdan başladı və mən başa düşdüm ki, o mənim yazdığını oxuyub, özü də diqqətlə oxuyub və heç şübhəsiz, bu yazını ona oxumağa Muxtar Kərimli verib. Ondan savayı bu yazını Salahova heç kəs verə bilməzdi. Çünkü mən yazının üzünü hələ heç makinadan təzə əlifba ilə çıxardırmamışdım, xeyli zəhmət çəkib, yuxusuz gecələr keçirib əski əlifba ilə, Kömür meydanında bir cuhuddan qızıl qıymətinə aldigim ağappaq kağızlara köçürmüştüm və çap eləmək məqsədilə vermişdim Kərimliyə oxumağa. Çünkü təzə qaydaya görə, bundan sonra kim yazdığını çap elətdirmək istəyirse, görək əvvəl-əvvəl verəydi şeytanlar padşahı Muxtar Kərimliyə, o oxuyayı və nəhayətdə o, imza atandan sonra, aparıb verəydi naşirə və mühərrirə. Nə isə, dəxi üstünü vurmadım, yəni Salahovdan soruşmadım ki, a kişi, Kərimli

mənim əsərimi oxumağa sənə niyə verib və verəndə də görəsən nə məqsəd güdüb. Çünkü mənim bu əsərimdə nə bolşevik vardı, nə müsavat, nə də anarxiçi. Ürəyimi yandıran, məmləkətin uzaq keçmişindən bəhs edən bir tarixi əhvalatdı ki, qələmə almışdım. Amma söhbət bundadı ki, Kərimlidən fərqli Salahov mənim bu yazdığını yazını xeyli təriflədi, özü də elə ləzzətli sözlərle təriflədi ki, yağı kimi canima yayıldı, ürəyimdə dedim, Allah sənin ölenlərinə rəhmət eləsin, ay Salahov. Əhsən səni doğan anaya!.. Çünkü mənim bu əsərim Kərimlinin heç xoşuna gəlməmişdi, hələ xoşuna gəlmədiyi bir yana dursun, o iclas olmurdu ki, qalxıb bu yazı haqqında ağızına gələni danışmasın və məni məxluqun içərisində biabır etməsin. Dediyi də əsəson bundan ibarət olsun ki, mən səfsəfəyə benzər bir şey yazmışam, nə başı var, nə filan yeri, gözəl-göyçək temalar dura-dura gedib yapışmışam tarixi-nadirdən və bu tarixi-nadırə mənim münasibətim sinfi münasibət deyil, çox əbləhanə bir sinfi münasibətdir. Və bu səbəbdən, təbii, osərin çap olunması bəresində heç söhbət ola bilməz və ilaxır və bu kimi qanqaraldan, könül bulandıran şeylər deyirdi. Elə buna görə də Salahovun dediklərində bir cəhət məni çasdırdı və o dörəcədə çasdırdı ki, lap başım ağrıdı. Salahov uzun-uzadı yazdığını yazdan danışıb, özü də təfərrüati ilə, lap axıra yaxın, yəni əsər barədə söhbətimizin sonunda dedi ki, Muxtar Kərimli də mənim əsərimdən xeyli feyzyab olmuşdur, bu yüksək fikrini o, Salahovun özünə deyib. Bunu söyləyəndən sonra Salahov ciyərləri susuzluqdan yanın adamlar kimi, çayından iri bir qurtum boğazına tökdü, stokan yarısınan boşaldı və yenə bayaqkı təhər gözlərimin içənə baxdı. Əgər bundan sonra kim mənə desə ki, bu zamana adamlarının işindən, sözündən baş çıxarı, şəksiz, mən belə kəsi məsxəroyə qoyub gülərəm. Necə ki, a kişilər, mənim əsərim Kərimlinin xoşuna gəlib və o bunu Salahova deyib?! Lənət şeytana, nə yaxşı ki, Salahov çay gətirdimişdi, çünkü bu çay dəsgahı olmayıb, mən söhbətin bu yerində çay içib başımı qatmasayıdım, şəksiz, dəli ola bilərdim. Çünkü zırıltı, zırıltı, bu boyda zırıltı? Bu boyda yoni həyasızlıq, riyakarlıq olar?

Belə həyasızlıq, belə riyakarlıq, Allahı demirəm, lap şeytanın özünə ağır getməz? Əcəba, bu nə dünyadı biz yaşayıraq, ömür sürürük?.. Amma bayaqdan nə qədər ehtiyatlı və tədbirli tərpənsəm də, hər dediyim sözü ölçüb-biçsəm də, burda dəxi özümü saxlaya bilmədim, dedim axı, elə bir iclas, elə bir müşaviro olmur ki, orda Muxtar Kərimli

yoldaş mənim əsərimi tənqid eləməsin, məni söyməsin. Salahov de-diklərimə düzoliş verdi, dedi ki, tənqid eləyirdi, söyürdü, yəni bunlar hamısı keçmiş zamanda olub, amma bundan sonra bəle olmayıacaq. Biz onu başa saldıq ki, onun romana münasibəti həm birtərəflidir, həm də bəzi məqamlarında yanlışdır və biz qoymanıq ki, Sədi əfəndi kimi millətimizin fəxri olan bir kəs her xırda şey üstündə qanqaralığına düşar olsun. Bunu deyib Salahov mənə bir stekan da çay süzdü və qabağımınakı nimçeyə iki-üç dənə üstü deşik-deşik olan dadlı peçen-yelərdən qoydu. Mən birini götürüb yedim. Bundan sonra, Salahov güman, mənim peçenyeni yeyib qurtarmağımı gözlöyirdi, yenə qayıtdı əsərimə və soruşdu ki, orda bir təlxək var, Üfləmə Qasım, o surəti yaradanda kimi nəzərdə tutmusan?.. Ürəyimdə dedim, əstəğfürullah, özüm-özümə təpər verdim ki, kişi, ayıq ol, əsərdəki bütün əhvalatları bir kənara qoyub bu niyə təkcə Üfləmə Qasımı soruştur, dedim bəlkə mənə badalaq vurmaq isteyir?.. Özümü heç o yerə qoymadım, yəni istəmədim ki, mənim tutulduğumu, ya şaşdığını Saləhov hiss edə və bu səbəbdən peçenyelərdən birini də götürüb bir dişdəm vurdum, çayımdan da bir qurtum içdim və dedim ki, heç bir kəsi nəzərdə tutmamışam, Şuradan qabaq mən İstanbulda çalışanda orda kifayət qədər tarixi sənədlərə baxmışam və Məmlekət xanının həqiqətən belə bir təlxəyi olub, adı da Üfləmə Qasım. Sonra Saləhov sordu ki, deyirlər İstanbul çox gözəl şəhərdir, mən də cavab verdim ki, həqiqətən gözəl şəhərdir, necə ki, dünyada çox-çox gözəl şəhərlər var, İstanbul da, şəksiz, onlardan biridir. Bundan sonra dəxi Saləhov mənimlə üzbeüz oturmadi, yerində qalxıb otaqda bir o yana, bir bu yana getdi, sonra gəlib oturdu öz stolunun arxasında və stola dirsəklənib, üçümüncü dəfə idi ki, yenə düz gözlərimin içini zilləndi və mən özümə gelməmiş soruştı ki, Sədi əfəndi, bos sənin A. Q. barədə fikrin nədir, o necə adamdır?.. Ürəyimdə dedim ki, aha, kül sənin başına ay Sədi, sinni adam ola-ola necə sən bayaqdan bilməmisən ki, səni niyə bura çağırıblar?! Ay bərəkallah sənə! Ay roman belə getdi. Üfləmə Qasım elə getdi və Körimli də lap o yana getdi. Dedim, özünü ələ al, kişilik məqamı gəlib çatıb, indi doxi zarafatı burax, indi namus və qeyrət məqamıdır. Dedim ki, A. Q. bizim məmləkətin, bizim gözəl-göycək respublikamızın ən namuslu, ən qeyrətli və təəssübkeş vətəndaşlarınındandır və mən onun barəsində yalnız yaxşı sözlər deye bilərəm və onu da deye bilərəm ki, A. Q. kimi bizim məmlekətdə savadlı, istedadlı

ikinci bir ziyanlı tapmaq olmaz. Bunu dedim və hirsəndiyim babətdən keçdim üçüncü peçeneyə, onu saldım dişlerimin arasına, elə bil peçenye yox, Saləhovun özünü yeyirdim və özümü çox rahat hiss elədim, çünki ürəyimi boşaltmışdım və deyəsən, vaxtında ayılmışdım. Necə ki, sıçan bir deşik təpi pisiyin əlindən qurtular, mən də başa düşdüm ki, dəxi təleyə-zada düşəsi deyiləm. Hətta, ürəyimdə bu fərasətimə görə özümə bir gözəl “bərəkallah” da dedim. Saləhov da mənim bu sözərimə xeyli güldü, yenə dənə-dənə üzrxahlıq elədi ki, gərək bağışlayasan, vaxtını deyəsən çox alıram, amma neyləmək olar, hər kəsin öz işi var və hər kəs gərəkdir ki, öz işini namusla görsün. Mən də dedim, əlbət, əlbət, belə ağıllı sözə kim na deyar. Sonra Saləhov dedi ki, səhbət A. Q.-nin savadlı, ya qeyri-savadlı olmasından getmir, səhbət ondan gedir ki, A. Q. ağzını qoyub Allah yoluna, orda-burda çərenləyir. Dedim, qardaş, mən onu neçə illərdir ki, tanıyıram, həm özümüz dostuq, həm də övrətlərimiz bir-birinə bacı kimidirlər və bütün bu illər ərzində mən onu heç artıq-əskik danışan görməmişəm, həmisiə başını aşağı salıb yazı-pozusuyla məşğul olub və bir adama deməyib ki, gözün üstə qaşın var. Saləhov elə bil təəccübənən kimi oldu, bir qaşı yuxarı qalxdı, bir qaşı aşağı düşdü və dedi ki, mən sizin dost olduğunuzu bilmirdim və sonra dedi “heyf”. Daha sonra sordu ki, bəs yəni bu heç bir dəfə də olsun ağzını bir yerdə dağıtmayıb? Dedim, heç yarımdən də, nəyə desən and içə bilərəm. Əlinə düşən pulların yarısını da həmisiə yetim-yesiro, fəqir-füqaraya paylayıb. Saləhov yenə də mənə diqqətlə baxdı, elə bil məni birinci dəfə idi görürdü və qaqqanaq çəkib cələ güldü ki, elə bil yüz xoruz bir yere yiğişib birdən banladı. Mən, açığı heç bu tövr gülən adam görməmişəm və fikir-loşdım ki, görəsən bu nəyə güldü və mənim hansı sözümə güldü. Nə illah elədimsə, başa düşmədim. Nə isə, bu qaqqanaqdan sonra Saləhov mətləbi dəyişdi, keçdi havaya, eşikdə yağan qara və dedi ki, belə havada vay evində olmayanların halına, belə havada gərək evində oturub çay içəsən. Stolun yanındaki zəngi basdı. Qapı açıldı, bayaq çay gətirən qadın əlində bir bağlama içəri girdi və gəlib o bağlamani mənim qabağıma qoydu. Saləhov dedi ki, bu həmən peçenyelərdəndi, aparıb verərsən bizim balaca qızımıza, qoy ləzzətlə yeyib, Adil əmisini yad eləsin. Dedim, son Allah, zəhmət çəkmə, özüm tapardım, dedi ki, elə şey yoxdur, peçenye nədir ki, ondan ötrü ölkənin böyük yazılıcısı düşsün mağazalara və bu kimi qeyri-gözəl sözlər dedi yenə. Sonra

olinin altındakı kağızlardan birini götürüb verdi mənə və dedi ki, Sədi əfəndi, sizdən bir xahişim var, o da bundan ibarət olsun ki, A. Q. haqqında burda nə demisən, hamısını yaz bu kağıza. Təşvişə düşüb sordum ki, axı, nə yazım, mən o binəva barədə nə dedim ki?.. Bu dəfə yüz xoruz yox, min xoruz bir yerə yiğişib birdən banladı, az qala qulaqlarım batacaqdı. Dedi ki, nə demisən onu. Yəni yaz ki, o sənin ən yaxın rofiqindir, neçə illərdir özünüz və qadınlarınız dostluq eleyirsiniz, dəfələrlə bir yerdə olmusunuz və o heç bir vaxt və heç bir yerdə ağızını dağıtmayıb. Təxminən buna bənzər sözlər dedi. Dedim, vəssalam? Dedi, bəs necə! A kişi, kor nə istər, iki göz, biri əyri, biri düz. Kağızı çəkdim qabağıma, qələmi batırdım mürəkkəbə və Salahov nə demişdi, hamısını yazdım. Altından da imza atdım və ayın tarixini qoydum. Sonra Salahov əlini uzatdı, kağızı məndən götürdü, qoydu qabağına, oxudu, dedi "çox əcəb", mən də gördüm ki, daha durmaq məqamıdır, durdum, Salahovla əl tutub sağollaşdıq, o məni kandara kimi ötfürdü və mən də şad-xürrəm dəhlizə çıxıb, gəlib kişidən balaca kağızı alıb düşdüm aşağıya. Aşağıdakı kişi qoltuğumdakı bağlamani görüb soruşdu: "Çto eto?" Dedim: "Eto est peçenye, kotoroe podaril mne tovariş Salaxov". Kişi də gülümsündü və mən də gülümsündüm...

Gecə üçün yarısıdır, nöyük ləmpəsi yanır, mən uşkula dəftərinə bu gün başına gələn bu qəribə əhvalatı yazıram və fikirleşirəm ki, niyə bu zırrı bədən yiyəsinin səsi heç xoşuma gəlmədi. Xoşuma gəlmədi deyəndə ki, çox nazik idi, ziyadə nazik idi. Əgər ki, gözlərini yumsan, elə bilərsən ki, kişi yox, zənən xeyləğidi danışan. Adamın qıdığı gəlirdi. İndi bir müxtəsərcə nəfəs dərmək gərəkdir, həyətə ensəm heç pis olmaz, çünkü havasızlıq pis şeydir, ürəyim də çox narahatdır, heç bilmirəm mənə nə olub?.. Yoqin sevindiyimdəndir. Çünkü mən o kağıza ki, o sözləri yazdım, yəqin A. Q. bu günlər, inşallah, harda varsa, gəlib çıxar evinə. Ya xudavəndi-aləm, şükür veron gününe!

Bilsəydim ki, gecə üçün yarısında, cəmi şəhərin şirin yuxuda olduğu vəxtində mən həyətə enib Akop Mirzəyanı rast geləcəyəm, heç yerimdən qalxmazdım. Nə isə, gördüm ki, çox yorğunam, qalxıb paltomu, papağımı geyinib endim həyətimizə ki, bir az təmiz hava alıbm, sonra da qaydım gəlim, yixılım yatıbm.

Nə isə, endim həyətə, gördüm tərtəmiz qar ay işığında elə gözəl bərəq vurur ki, kefim açıldı, şaxtalı havanı da ciyər dolusu çəkdim içimə. Nə gözəl gecədir, xudaya! Elə yaşamaq da pis deyilmiş, bu dünya nə

hoqqa çıxarsa da, elə təkcə bu gecənin, bu qarın eşqinə yaşamağa dəyərmış! Həyətdə bir o tərəfə getdim, bir bu tərəfə getdim, ayaqlarım altında xırıldayan qarın səsi də mənə olmazın ləzzət verdi və elə bu vaxt arxadan bir səs eşitdim. Sos dedi ki, Mirzə, axşamın xeyir. Bildim ki, Akop Mirzəyanın səsidir, nadürüst oğlu nadürüstün səsini tanımaya lənət! Geri dönməmişdən qabaq öz-özümə dedim ki, dəxi bu dəfə də ağızını dağitsa, ona bir kəllə vurub ağızını-burnunu qanatlaşdırmaq mənə borc olsun. Geri döndüm və gördüm ki, elə Akop Mirzəyandı, özü də çox yüngül geyinib, deyəsən, həyətdəki ayaqyolundan gəlirdi, çünkü sağ əlində aftafə vardi. Bu aftafanı erməninin əlində görçək, üreyimdə dedim "əhson sənə" və Akop Mirzəyana bir qədər hörmətim artdı. Dedim, aqibətin xeyir, Akop, xeyir ola? Dedi, heç, səndən bir xahişim var, sən ölenlərinin goru, sözümüz yerə salma. Dedim, ölenlərinin goruna and içirəm ki, çalışaram salmaram. Akop bir-iki kərə asqrırdı, sonra dedi ki, bir yarım saatlıqə bizə gedək, mən ölüm. Dedim, a kişi, gecə üç tamamdır, övrətin, uşaqların yatır, mən sizə gedib niyə onların şirin yuxusuna haram qatım. Akop bir addım qabağa atdı, yenə asqrırdı və yalvara-yalvara dedi ki, uşaqlar içəri otaqda yatırlar, biz şüsbənddə oturarıq və mənim bu xahişimə əməl eləməsən, peyğəmbər haqqı, qorxuram bu gecə ürəyim partlaya. Bu sözlərdən sonra dəxi olan-qalan bəhanəm kəsildi, bir ayağım altındaki qara baxdım, bir başım üstündəki aya baxdım, bir do əlində aftafə tutub dayanmış Akopa baxdım və dedim ki, xub, gedək deyirson, gedək!"

Qədimi saat gecə iki tamamı vurdub, xəstə gözlərini Sədi əfəndinin əski əlisba ilə və gözəl xətlə yazılmış gündəliyindən ayırdı. Saat ikini vurmasaydı da, xəstə oxuduqlarına kiçicik də olsa bir fasile verməliydi, Sədi əfəndi demişkən, bir nəfəs dərməliydi, çünkü o, neyçinsə Sədi əfəndini möhz o qarlı gecənin soyuğunda, əlində aftafə tutub dayanmış Akop Mirzəyanla üzbəüz qoymaq, vaxtı o məqamda saxlamaq istəyirdi. Çünkü xəstə əmin idi ki, o qarlı gecə, bəlkə də Sədi əfəndinin ən xoşbəxt və rahat gecələrindən biri idi, əgər xəstə gündəliyin davamını oxusaydı, Sədi əfəndini o gecədən, o xırıldayan qarдан və işığı ilə aləmi nura boyamış bədirlənmiş aydan ayıracıqdı... Xəstə dəftəri stolun üstünə qoydu və vaxt dayandı: Sədi əfəndi və Akop Mirzəyan qarlı gecənin ay işığında quruyub hərəkətsiz qaldılar. Sonra xəstə kresloдан qalxdı, zəiflikdən və uzun müddət bir yerdə

oturduğundan yüngülce başgicəllənməsi keçirdi, amma təkrar kresloya əyləşmədi, üç-dörd addım atıb pəncərəyə yanaşdı, pərdələri aralayıb sağ əlini pəncərənin şüşosinə qoydu, bədəni üşürgələndi. Şüsə bumbuz idı, xəstənin ovcuna elə bil buz yapışdı və bu təmasdan köks qəfəsində xoşagələn bir sərinlik hiss elədi, elə bil bu isti havası ağır otaqdan çıxıb, bir möcüzə hesabına uca dağ başına qalxmışdı, nəfəs alıb ciyərlərini təmiz hava ilə doldurmuşdu. Salahov Adil Qəmbəroviç... Mahmud deyən, Zülfüqar kisinin qənimi Salahovdurmu, elə ikinci blokda yaşayan şələbiğ kisinin familiyası Salahov deyildimi?.. Ax, ey Sədi əfəndi! Heç göz görə-görə, qulaq eşidə-eşidə adam özünü tələyə salar?.. Xəstə ah çəkdi, barmaqlarını cütlüyib gözlərini ovuşturdu. Axı, Salahova Sədi əfəndinin yazdığını o üç-dörd cümlədən savayı heç bir şey lazımlıq deyilmiş, bu, xəstə üçün gün işığı kimi aydın idi. Yəni etiraf elə ki, sən A. Q. ilə uzun illər dostluq eləmisən, tez-tez görüşmüsünüz, görüşəndə də köhnə dostlar kimi nələr danışıb, bir-birinizə nələr demisiniz, bunu sübuta yetirmək asandır. Xəstə, Sədi əfəndinin yuxusunu xatırladı. Gözləri önündə ağlayan bir kişi gördü, bu kişi elə bil qaranlıq pəncərənin arxasından dönüb ona əl də elədi və işıqsız, havasız boşluqda bir müddətdən sonra itib görünməz oldu...

Otağın qapısı açıldı, arxadan Zəminənin yuxulu və bir az da hirsli səsi eşidildi:

— Ay kişi, bu nə hoqqadı çıxardırsan? — Zəminə diqqətlə saata baxdı.

Xəstə geri dönmüşdü, alt köynəkdə, ayaqyalın qapının astanasında dayanmış arvadına baxıb belini düzəltdi və səsinə gümrahlıq verib dedi:

— Arvad, göz doyməsin, lap qırğı kimiyəm. Deyəsən, daha sağaldım axı.

Zəminə başını buladı, tərpənib ərinə yanaşdı, əlinin arxasını onuna alına qoydu.

— Qızdırman yoxdu, yox, — dedi. — Gör bir saat neçədi. Tez ol, bir baş yatmağa. — Əsnədi və əllərini dağınış saçlarına aparıb özünü səliqəyə salmaq istədi.

— Sən ölenlərinin goru, — dedi xəstə, — sən get yat, yarımcə saatlıq işim qalıb. — O, başı ilə stolun üstündəki dəftərlərə işaretə elədi. Oxuyub, bu saat gelirəm.

Sonra arvadının yuxulu, amma şirin yuxudan sonra durulub allanmış sıfətinə, iri, badamı gözlərinə, uzun kirpiklərinə, oynindəki qara

alt köynəyinə və dolu qollarına baxıb, özü anlamadığı bir səbəb ucundan, neyçinsə kövrəldi, azca əyilib Zəminənin əlini əlləri arasına aldı və uzun-uzadı ovcunun içində öpdü. Qadın əlinin iliqliyi damarlarına, beyninə, ürəyinə axdı. Zəminə də ərinin başını sığalladı, boş qalmış əlini qaldırıb çal saçların üstündə gəzdirdi və arvada elə gəldi ki, ərinin başı balacalaşıb, lap körpə uşağın başı boyda olub. Zəminə dedi:

— Sənin bu biçliyin olmasaydı, vallah, bilmirəm neylərdim.

Xəstə gülümsünüb Zəminənin gözləri içində baxdı.

— Yaxşı, — dedi Zəmine. — Qoy genə sən deyən olsun. Otur. Amma sən Allah, çox yubanma, özünə yazığın gölsin. — Bunu deyib, ərinin üzündən öpüb, elə gəldiyi kimi də səssiz addımlarla otaqdan çıxıb qapını arxasınca bağladı. O gedəndən sonra otaqda yumşaq və iliq bir qoxu qaldı: elə bil hardasa yaxınlıqda iki-üç dənə zərif ətirli çiçək açılmışdı.

Xəstə qayıdır təzədən kresloda əyləşdi, qanrlıb hər ehtimala qarşı bir da qapıya baxdı və dəhlizdəki səssizliyə qulaq verdi. Zəminənin həqiqətən gedib yatdığını əmin olandan sonra əyiildi, kreslonun altında gizlətdiyi sonuncu sıqareti də götürüb yandırdı.

“Akop, əlində aftafa düşdü qabağa, mən də xəz kürk əynimdə, bu-xara papaq başında düşdüm onun dalınca və biz gəlib girdik, Akopun birinci mərtəbədə yerləşən şüşəbəndinə. Mən ömrümde Akopgilde olmamışdım və Akopdan savayı, bu məhəlləyə köcdüyüm gündən heç bir qonşugilde də olmamışdım. Yatsaydım yuxuma girməzdi ki, belə bir balaca şüşəbənddə bu tövr səliqə-sahman ola bilər və bir belə çiçək ola bilər. Akop Mirzəyanın şüşəbəndində yaz fəsli idi, divarlar boyu yerdə, röflərdə qoyulmuş güldənlərdə o qədər çiçək, gül vardı ki, desəm, burası cənnətin bir guşəsi idi, əlbət, yanılmaram. Eşq olsun belə səliqəyə və belə zövqə! Akop da gördü ki, mən heyretlə onun güllərinə baxıram, ləzzət apardı, kürkümü əynimdən çıxarda-chıxarda dedi ki, hə, Mirzə, bunun da ayrı ləzzəti var ha! Dədim, bəs necə, ay kişi, bunu bacarmağa məxsusi qabiliyyət gərəkdir və belə şey hər admanın əlindən gəlməz. Bu sözlərim Akopa ayrı cür ləzzət elədi, kürkümü divardan asdı, sonra qolumdan tutub, məni isti şüşəbəndin divarına bitişik qoyulmuş ağ süfrəli dəyirmi stolun arxasında stul üstündə otuzdurdu. Amma bundan qabaq Akop otaqdan yastı bir balınc gətirdi, o balıncı stulun üstünə qoydu ki, mənə yumşaq olsun və mən özümü yaxşı hiss eləyim... Vallah, a kişilər, bu dünyani mehvərindən qop-

mağa qoymayan çox-çox mətləblərdən biri də, heç şübhəsiz, bu dünyanın qəribəlikləridi. Çünkü bu dünyanın qəribəlikləri olmasayı, yəqin məni tale bu gün Akop Mirzəyanı rast gətirdirməyəcəkdi. Kişi bir canfəşanlıq göstərirdi ki, dedim, bu cür getsə həlak olar, yixılıb ürəyi-zadı gedər, sonra xataya düşərik... Məni otuzdurub yerimi rahla-yandan sonra keçdi şüsbəndin ortasında dayanmış şkafın arxa tərə-finə, gördüm su səsi gəlir, başa düşdüm ki, kranti açıb əllərini yuyur. Burda bir balaca yanlış eləmişdi, gərək əvvəl-əvvəl əllərini yuyaydı, sonra əlini mənim paltoma, qoluma-filana vurayıdı, nə isə, əhəmiyyətsiz məsələdi. Əllərini yaxşı-yaxşı yuyub qurulayandan sonra, şkafın dalından çıxıb dedi, bu saat, – mən də oturub gül-ciçəyə baxabaxa onu bir müddət gözləməli oldum. Bir azdan Akop əlində podnos şkafın dalından çıxdı, bu gün mənimki podnos sarıdan xeyli gətirmişdi, gördüm podnosun içində göy-göyərti, boşqabda soyutma ətə bənzəyən bir şey və bir şüşə də araq var. Dedim, bəlkə uşaqlardan birinin anadan olduğu gün olub bu gün və buna görə kişi sevincəkdi və indi məni də qonaq eləmok istəyir. Soruşdum ki, xeyir ola, ay Akop, bu no həngamədi, dedi heç nə soruşub cəmə, nə sənin yuxun gelir, no də mənim, səhərə də hələ çox var, savabdı, qoy bir erməniylə bir müsəlman oturub tut arağından vursunlar. Sonra əlavə etdi ki, belə bir xeyir əməl, şübhəsiz, başımız üstək tək Allaha da xoş gedər. Mən doyunca güldüm, dedim, vallah, çox gözəl fikirdir, amma birdən ötin donuz əti olar! Akop da Allaha and içib dedi ki, o, ömründə müsəlmanın qabağına donuz əti qoymaz, təzə dana ətinin soyutmasıdır, arxayın ol. Dedim, xub, amma ki, araq şüşəsinə bir də baxıb, müxtəsərcə təşvişə düşdüm, fikirləşdim ki, bu cür şirin görüşdən sonra birdən nadürüst oğlu keflənib-əleyər, ağızını dağıdıb qanqaraltılıq salar. Çünkü, hər halda, Akop Mirzəyan elə şəxslərdən idi ki, onun ipinə heç vəchlə odun yiğmaq olmazdı. Amma indi mənim durub getməyim də, şəksiz, yaxşı çıxmazdı, mənə ayıb olardı. Buna görə də, ürəyimdə dedim cəhənnəmə, nə olar olar, mən ki, bu gün Salahov bəndələrinin yanından ürəyimcə evimə qaytdım və xəstə övrətimi canı salamat gördüm, dəxi belə bir xoşbəxt günün axırı rəvadır ki, belə xoşbəxtliklə də qurtarsın... Akop səliqə ilə çörəyi doğradı, göy-göyərtini yerbəyer eləyib mənim qabağıma qoydu və iki cəngəl gətirmişdi, onlardan birini də dəsmalla silib, qoydu mənim qabağımdakı boşqaba. Sonra soruşdu ki, Mirzə, sən içib yeyirson, ya yeyib içirsən? Soruşub, diqqət

kəsilib, üzümə baxdı. Mən də dedim, bəs sən necə, Akop? Dedi ki, mən yarımlı stəkan içməsəm, boğazımdan heç tikə də keçməz. Dedim elə mən də sənin kimi, içməsəm, boğazımdan su da getmir. Akop ziyada sevincək oldu, elə bildim indi lap körpə uşaqlar kimi şadlığından yerindən hoppanıb çırtıq çalacaq. Rehmətlik oğlunun xəbəri yox idi ki, mən ildə uzağı bir ya iki dəfə içirəm, o da kefim duru olanda. Amma indi qərara gəlmışdım ki, Akopla dübədü gedim, çünki erməni mülətinin gözəl xasiyyətlərindən biri də budur ki, kimin qanı qara oldu, kim ki, dilxorçuluğa düçər oldu, bir-iki stəkan araq içib özünə gəlir. Biz isə həyatın belə məqamlarında övrəti məscidə göndəririk ki, gedib nəzir versin, dua oxıldursun... Akop hələ ayaq üstə idi, araq şüşəsini açıb ikimiz də süzdü, sonra məndən rüsxət istədi ki, əyləşsin. Düzü lap mat qaldım onun qonaqpərvərliyinə, dedim, bu nə sözdür, ay Akop kirvə, əlbəttə əyləş, mən sənin qonağınam, sən də ev yiyəsən, gərekdir ki, ikimiz də üzbeüz əyleşək. Akop sevincək əyləşdi, mənim çəngəlimi götürüb, səliqə ilə soyutma ətin iri bir tikəsinə batırıv və mənim boşqabımı qoydu. Sonra badəsini qaldırdı, dedim indi uzun-uzadı bir sağlıq deyəcək, çünki mən erməniləri də gürcülər kimi, həmişə uzun sağlıqlar deyən görmüşəm, amma Akop iki-üç kəlmə dedi, dedi ki, Mirzə, gəl bunu içək elə pis günümüz belə olsun. Vallah, bu sözləri mən eşidəndə, özü də Akopun ağızından eşidəndə mütəəssir oldum, çünki indiki zamanda ən ağılli və fərasətli adamlar gərekdir ki, elə bu sözləri desinlər. Dedim, Akop, min yaşa, sənə eşq olsun, sən həqiqətən həm yaxşı kişisən, həm də yaxşı qonşusən, mən də içirəm sənin, sənin övrətinin və balalarının sağlığını, o da dedi ki, malı mala qatma, gəl bunu mən deyən sağlıqla içək, sonra söz sənindir, içərik uşaqların sağlığını. Tut arağı göz yaşı kimi dumduru idi, həqiqətən yaxşı çəkilmişdi, belə təmiz arağı mən cavanlıqda, bir-iki dəfə Tiflisdə olanda içmişdim, bir gürcü bəradərimin evində. Arağı Akop birnəfəsə boğazından tökdü getdi, amma mən yartıyanan içdim, çünki zəhrimər çox tünd idi, içimi yandırdı. Tez bir parça çörək götürdüm, bir tikə pendir götürdüm yedim və mən hələ özümə gəlməmişdim, Akop düberə stəkanlarımızi ağızınacan doldurdu və dedi ki, içkidə zoraklıq olmaz, sən nə qədər içirsən iç, amma mən gərek bu gecə möhkəm vuram, çünki iki gündür ki, araqım qurtarmışdı, dilimə bir gilə də dəyməyib və bu səbəbdən özümü çox pis hiss edirəm... Burda mən bir cəhəti qeyd etmək istərdim. Akop bizim dildə deyim ki,

bisavad danişirdı, düz olmaz, elə Muxtar Kərimlidən pis danişmirdi, intəhası, bəzi hərfləri düz demirdi və ortada da tez-tez "ara", "elli" kəlmələri işlədirdi, buna görə də damışıçı bir az gülməli çıxırdı. Bu da mənə ziyadə ləzzət verirdi və mən tez-tez gülürdüm... İkinci qədəhləri mən deyən sağlıq içəndən sonra gördüm bir az keflənmişəm, başım gicəllənir və buna görə də girişdim soyutma ətə və gördüm ki, ət doğrudan da dana ətidir, donuz deyil, həm də duzu, istiotu, hər şeyi qədərindədir və açığı, axır vaxtlar heç belə dadlı yemək yeməmişdim. Akop da gördü ki, mən iştahla yeyirəm, dedi mənə, nuş, sonra yenə qədəhlərimizi doldurdu və dedi ki, ay Mirzə, bəs mən sənin yanında üzüqarayam. Dedim üzüqara düşmənin olsun, niyə belə deyirsən? Cavab verdi ki, diyəsən bir-iki korə səni açılamışam, neynim, bu zəhrimarı çox içəndə işlər olur xarab, dilimi dinc saxlaya bilmirəm. Dedim, ay Akop, heç sənin məni açıladığın yadına gəlmir ax! Dedi, mən ölüm? Dedim, bu sən Öl. Bu yerdə Akop bir qədər fikrə getdi, gördüm alını övkələyir və yəqin nəsə yadına salmaq istəyir. Qoymadım çox fikirləşə, dedim düz sözümüzür, biz sənnən həmişə görüşəndə bir-birimizə güldən artıq söz deməmişik. Akop üzümə baxıb dedi, bax, sən Allah, düz deyirsən? Dedim, vicedan haqqı düz sözümüzür. Mən bu sözləri deyəndən sonra gördüm Akop sevindi, rəngi-rufu da dəyişdi, əlini əline sürtüb dedi ki, axı, doğrudan kimə-kimə, amma mən sənə ömrümüzə pis söz deyə bilmərəm, çünkü mənim sənə xüsusi hörmətim var, sən bizim həyətin ağsaqqalısan və bütün qonşular sənin başına and içirlər. Sonra mənim başımdakı buxara papağı baxdı, soruşdu ki, bu əla papaq da sənə çox yaraşır, bəs bunu hardan almışan?.. Dedim bunun dərisini mənim üçün Səmərqənddən gətiriblər və papağı da Bazarnıda papaqcı usta Avanes var, məşhur adamdı, o tikib. Akopun əlinə bəhanə düşdü, badəsini qaldırıb dedi, gəl bunu da içək Avanesin sağlığına, o ki madam belə papaq tikib, deməli, dünyanan yaxşı kişilərindən biridir. Biz indi burda oturub içirik, o yaziq evdə yatır. Gəl onu yad eləyək və arzu eləyək ki, bundan sonra da canı sağ-salamat olsun və bundan sonra da belə-belə papaqlar çox tiksinti. Çünkü kişinin yaraşığı papaqdır, papaqsız kişini tulla getsin zibilliye! İcdik. Bu üçüncü badədən sonra başgicəllənməm və kefliliyim elə bil keçdi, yəni tamam yox olmadı, intəhası, dayandım bir babətdə, dəxi bundan o yana keflənmədim, oldum düppədüz. Elə Akop da bir qədər fasile verdi, o da ətdən götürüb ora-burasını diddələdi, mən şüşəbənddəki

gül-ciçəyə baxıb və ürəyimdə Akopa əhsən dedim, çünkü qışın bu vaxtında, belə yaşılığa tamaşa etmek, həqiqətən, adamin könlünü açırdı... Bir azdan Akop məndən soruşdu ki, ay Mirzə, bu axır vaxtlar heç xoşuma gəlmirsən, gözümə birtəhər dəyirsən, naxoşlayıb eləməmisən ki? Əvvəl-əvvəl Akopa şübhə ilə baxdım, fikirləşdim ki, bəlkə elə bu da məndən söz almaq istəyir, amma Akopun xumarlı quzu gözlərini görəndə clo bil qeybdən bir səs mənə dedi ki, belə gözlərin sahibi ömründə donosbaz ola bilməz və gedib heç kəsi heç yerdə satmaz. Dedim, Akop kirvə, naxoşlamamışam deyəm, əlbət yalan olar, çünkü bir balaca ürəyim ağrayır və yuxusuzluq da məni taqətdən salıb. Amma ki, səhbət bundadı ki, işlərim düz gətirmir, axır vaxtlar bəzi nadürüst adamlar mənə göz verirlər, işıq vermirlər. Akop iri pəncəsini stolun üstünə vurdur, qaşlarını çatdı, gözlərindən cin yağdırı-yağdırı mənə dedi ki, o adamları sən mənə göster, qalanının işin olmasın, hülqumları gözlərindən çıxarıb atım ayaqlarının altına. Burda bilmirəm mənə nə oldu, ya Allah-təala olan-qalan ağlımı da başımdan aldı, ya tut araşı məni xarab eləyib huşumu yoxa çıxartdı, bilmirəm, ağzımı açıb bu gün başıma gələn əhvalatı açıb hamısını danişdim Akop. Dedim bundan sonra, yəni bu səhbəti eşidəndən sonra Akop yəqin başlayacaq mənə ürək-direk verməyo, deyəcək ki, qorxub eləmə, Allah kərimdir, inşallah, heç nə olmaz. Amma Akop heç nə demədi, əlini uzadıb mənim əlimdən tutdu və öpdü, başını stolun üstünə qoyub başladı uşaq kimi hönkür-hönkür ağlamağa. Mən olmazın dərəcədə özümü itirdim, dedim bu yaziq niyə bu günə düşdü, əcəba, günahların hamısı məndədi, nahaq hər şeyi ona danişib yazığı kövrəldim. Əlimi ehmalca uzadıb onun pırpız saçlarına toxundurdum, dedim, Akop kirvə, sən ölenlərinin goru, belə şeylərə çox fikir vermə, özünü əla al, bilsəydim sənə heç nə deməzdim, inşallah, düzələr hər şey, görürsən ki, sağ-salamat gelib oturmuşam sənin yanında. Bir azdan Akop başını qaldırıb, əllərilə gözlərinin yaşını sildi, sonra dedi ki, ara, bilirsən niyə ağladım, sordum niyə, dedi, sən bayaq o əhvalatı mənə damışanda, yaziq qardaşım düşdü yadına. Onun da adı Salaxdi, Allah rəhmət eləsin. Qədəhini əlinə aldı və dedi ki, heç qorxub-ələmə, dəvədən böyük fil var, sənə heç kəs bata bilməz, çox o yan-bu yan eleyərlər, götürüb bir telegram vurram Moskvaya, hamısının atasını yandırılarlar. Sən, dedi, Sədi əfondısan, hara gedirəm, sənin adını çəkən kimi dükanda-bazarda, hamı səni tanırı, hamı sənin balana dua

oxuyur, çünki sən çox fəqir-füqaranın əlindən tutmusan. Sonra dedi ki, Mirzə, başımız üstdəki o tek Allah heç kəsə pis gün göstərməsin, amma bilmək olmaz bu dövranın gərdişini, birdən olmadı elə, oldu belə, bir şeyi yadında saxla. Yadında saxla ki, sənin burda, bu həyətdə qardaşdan artıq bir qonşun var, adı Akopdu, familiyası Mirzəyən. Biz sənə Mirzə deyirik, amma mənim familiyam Mirzəyəndir. Mənim yəni bir dənə yanım artıqdır. Biz elə qan qardaşı kimi bir şeyik. Nə dərдин oldu, qorxma, dayanmışam dalında, Salahov olmur, lap gorbagor atası olsun, hamisının hülqumunu boğazından çıxarıb ataram ayaqlarının altına... Burda, yəni söhbətin bu məqamında, Akop kirvənin ağızından çıxan axırıncı sözləri eşidəndo anladım ki, dəxi hərif ya dəmlənib, ya da dəmlənmək ərefəsindədir. Bayaq Akop kirvənin gözleri mənə xumarlı quzu gözləri kimi görsəndi, amma indi hırslı-hırslı baxırdı və dəxi bu gözlərdə fağırlıq və xeyirxahlıqdan əsər-əlamət qalmamışdı, deyərdin, həqiqətən, bir yad adam əlinə keçsə, parçalayıb qanını içər. Elə buna görə də, mən də bir qədər özümü yiğisidirməli oldum, hətta ürəyimdən keçdi ki, bəlkə ayağa qalxım, xudahafizləşim, gedim evimə yatmağa, amma elo bil Akop kirvə mənim bu fikrimdən xəber tutdu və yenə bayaq həyətdəki kimi başladı mənə yalvarmağa ki, sən ölünlərinin goru, tələsib eləmə, hələ orda bir şüsha də arağım var. Dedim, yox, aşna, bu bəsimizdi, mən bundan artıq içə bilmərəm, içsəm, elə burda yixılıb ölorəm. Akop da dedi, onda xub, gol bunu da içək şəxsən sənin sağlığına, Allah sənə ömür versin və Allah sənin bütün düşmənlerini yer üzündən yox eləsin. İcdik, bu dəfə də Akop kirvə öz qədəhini tamam boşaltdı, mən yenə yarıyacan içdim. Mənim elə cavanlıqdan kefli adamlardan acığım gelir və bu səbəbdən də özümə rəva bilmərəm ki, keflənib gedim özümü yixim övrətin üstüne. Əlbət, bunları ürəyimdə dedim. Sonra Akop kirvə mənə dedi ki, sənin danışdırın o aqlamalı əhvalatdan sonra, istəyirəm sənə bir erməni havası oxuyum, o da ibarət olsun "Sirun axçık"dan. Dedim, oxuyarsan, evdəkilər ayılar Akop dedi ki, mən oxuyanda heç kəs ayılıb eləmir, çünki öyrəncəlidirlər. Bir də dedi ki, arvad çox o yan bu yan eleyər, göndərəm atasığılə, Qarabağa. Onda dedim, xub, oxu!.. Akop əlini qulağının ardına qoydu, stola dirsəkləndi və gözlərini yumub yavaş-yavaş, pəsdən oxumağa başladı.

Mən çox oxuyanlar eşitməşəm, Bakıda, Qarabağda, Tiflisdə, lap əla-əla xanəndələrə qulaq asmişam, yaxşı və asudə vaxtlarında nə-

mər də vermişəm onlara, amma Qurana əl basaram ki, Akop kimi oxuyan hələ görməmişəm. Yəni çox güman ki, ondan da yaxşı oxuyanlar var və ondan da yaxşı musiqini bilənlər yox deyil. Amma səhbət bundadı ki, əvvəla, belə yaniqli, belə ürekdən gələn səs həqiqətən eşitməmişəm, ikinci də, bu cür adamın cızdığını çıxardan hava da eşitməmişəm. O dərəcədə pəjmürdə-hal oldum ki, gördüm gözlərim dolmaq üzrodir, özümü güclə saxladım və Akopa qulaq asa-asə fikirləşdim ki, belə hava heç bir vaxt kef məclisində, toyda, nişanda yarana bilməz, belə havaancaq müsibətdən yarana bilər və əgər indi Akop burda yox, bu havanı qarlı dağların başında oxusaydı, vallah, dünyanın bütün qarları əriyib suya dönərdi. O qurtarib, gözlərini açıb mənə baxanda, dəxi mən onun üzünə baxa bilmədim. Dedim, Akop, səni görüm min yaşayasan, səni görüm ömründə neynim deyib qalmayasan, sən ki, məni bu dünyadan ayırb ürəyime təpər verdin, bundan sonra sənnən oldum həqiqət qan qardaşı. Sonra dedim, özünə araq süz, o da süzdü, qədəhimi qaldırıb dedim, bunu da içirəm sənin oxuduğun havanın sağlığını və bir də sənin bu gözəl evinin işığının sağlığını. Akop kirvə mənim bu sözlərimdən çox məmnun oldu, deyəsən, bir az da utandı, dəxi bir söz demədi, arağı başına çəkib yerindən qalxdı və yanaşış üzümdən öpdü. Mən də onun üzündən öpdüm, sonra dedim ki, daha gecdir, mən durum çıxm gedim evimizə, sən də yixıl yat. Səhər, inşallah, görüşərik. O, kürkümü tutdu, mən geyindim, dəxi onu həyətə çıxmaga qoymadım, kandarda əl tutub, bir-birimizə gecən xeyrə qalsın deyib ayrıldıq və mən həyətə çıxb, dedim, bir qədər də hava almaq heç pis olmaz. İlahi, gecə necə gözəl gecə idi! Şükür verən gününə, şükür bu gecəyə, bu ağ qara, bir də başım üstə yanıb şölə saçan Aya! Min şükür!"

Bu sətirlərdən sonra üçüncü dəftərin ortasından bir neçə varağı qoparmışdır, varaqların tikiş yerlərində xirdaca kağız parçaları qalmışdı. Təbii, bunları ya Sədi əfəndi özü qoparmışdı, ya da Solimə xanımın işi idi. Xəstəyə tamamilə aydın idi ki, Səlimə xanım hansı mülahizəyə görəsə, gündəliyi bütünlükə xəstəyə verməmişdi. Xəstə, Səlimə xanımın ənlikli-kırşanlı sıfətində hamiya və hər şeyə şübhə ilə baxan zil qara gözlərini xatırladı, xırıltılı və gülən-ağlayan səsini yadına saldı və yüngülə köksünü ötdürdü. Bu üçüncü dəftərin lap sonunda səhifə yarımlıq bir yazı da vardi. Bu yazımı xəstə iki-üç dəqiqə qabaq diqqətlə iki dəfə oxusa da, nə illah elemişdisə, heç bir şey başa

düşməmişdi, çünki bu qeydlərin əvvəlki yazılarla heç bir mənisiqi əlaqəsi yoxdu, hətta ona bayaq elə gəlmışdi ki, Sədi əfəndinin o soyuq, qarlı ilin yanvar ayında, əsəbi gərginlikdən bəlkə şüru da bulanmışdı... Xəstə daha saatə baxmadı, onsuz da rejim deyilən şeyi bu gecə əməlli pozmuşdu, indi yarım saat çox və az oturmağının heç bir əhəmiyyəti yoxdu, yəqin Zəminə də daha ayılmayacaq, çünki gecənin bu vədəsində – səhərə yaxın adamın yuxusu şirin olur. O yenə başını dəftərin üzərinə endirdi, mənisiqsiz və xəstə bir şüurun məhsulu saydı qeydləri bir də oxudu.

“...üzüme ele baxırdı ki, a kişilər, dedim yəqin dəli olmuşam. Cod tükəri vardı, özü də yekə bir pişik boyda idi. Atana lənət belə zəmanə, bu məxluq, adını bayaq Kirlilikir demişdi, mənə cə ağıllı sözlər dedi ki, qarnını qaşıya-qaşıya məni o qədər metləblərdən agah cəldi ki, dəxi bu məxluqun həqiqət ağıllı yiyəsi olduğuna məndə şəkk-şübə qalmadı. Sonra da dedi ki, əfəl olma, dedi ki, sənin kimilərinin evini əfəllik yixir, bir də səni Salahovun, ya Muxtar Kərimlinin yanına çağırılsalar çıx aradan, çünki, dedi ki, sənin zirəltin hələ qabaqdadır, dedi ki, canına bax, yaxşı bir firəng dərməni var, aptekin nömrəsini də dedi, get o dərmandan çoxlu al saxla, çünki sənə lazımla olacaq. Sonra zibil yesiklərinin arasında bir o yana getdi, bir bu yana getdi və bir gözünü yumub bir gözüyle baxa-baxa mənə dedi ki, o yazdırığın yazını da qoy bir yerə, gizlət, heyfdi, vaxt gələr, çıxardarlar üzə. Mən dəxi qorxunu qoydum bir tərəfə, başımın üstünü kəsdirən fəlakəti o biri tərəfə və sordum ki, Kirlilikir qardaş, sən siçovul ola-ola nə ecəb bizim dili belə yaxşı bilirsən və bizim bu əhvalatlardan da nə ecəb belə xəbərdarsan. O yenə qarnını qaşıdı və dedi ki, mən ancaq sizin dildə yox, mən comi dillərdə danışıram, çünki mən bu məmləkətin ən qoca man siçovuluyam və çalışıram ki, yaxşı adamlara kömək eləyəm, çünki yaxşı adamlar ölüb gedirlər, pis adamlar qalırlar. Amma, heyf, dedi ki, çox yaxşı adamlar məni görən kimi ya çıçırb qaçırlar evə, ya məni ayaqları altına salıb təpikləyirlər, ya da dediyim sözlərə inanırlar. Mən də dedim, heç qorxub eləmə, Kirlilikir qardaş, olan ömründə heç bir milçək de öldürməmişəm, çünki mənim Allahın cəmi heyvanlarına yazığım gəlir və sənin dediyin sözlərin də hamisəna inanıram. Bu sözlərim Kirlilikirin gördüm xoşuna gəldi, bu dəfə sağ gözünü yumub sol gözünü açdı, yenə qırmızı qarnını qaşıdı, dedi mənə “əhsən”, sonra dedi ki, sən gərəkdir ki, ölümdən do qorxmayasan, çünki ölündən sonra

dəxi biliçəksən ki, adam gərək ölümdən qorxmasın. Bu sözləri eşidəndə, dedim ürəyimə biçaq soxdular, övrətlə Səlimə balam gəlib durdu gözlərim qabağında, Kirlilikir də yaniqli bir ah çekdi və dedi ki, ay rəhmətliyin oğlu, sən öz canının hayına qal, övrət, uşaqlar hamısı dolanacaq, sən günü sabah get filan nömrəli aptekə, o dediyim firəng dərmənindən çoxlu-çoxlu al, səfərin bu yaxınlarda uzaq yerə olacaq, çünki, mən bilən dedi, dəxi əhvalat vəqe olub qaran-qurux yerdə və qurtarib gedib. Sonra çox biədəb bir söyüş söyüdü və dedi ki, “budet sdelano, tovariş Salaxov” və mənim qarnım ağrıdı. Sonra başın qaldırıb Aya baxdı və mən də Aya baxdım. Gördüm Ay balacalaşıb olub alma boyda bir şey və mən elə billəm ki, ulduzdur. Düzü, əməlli qorxuya düşdüm. Bu yerdə Kirlilikir dedi ki, dəxi mən gedəsi oldum, çünki məni çağırırlar. Dedi, salamat qal və mən ağızımı açmamış zibil yesiklərinin arasına girib qeyb oldu. Mən yenə göyə baxdım, dəxi Ayı görmədim, gördüm ki, göyün üzündə hərəsi alma boyda iri-iri ulduzlar yanır və bu ulduzlardan mənim başım üstünə əməlli soyuq axır, az qala donmuşdum, tez çöndüm, getdim evimizə”.

Vossalam. Xəstə, dəftəri qatlayıb stolun üstünə qoydu, külqabından, bayaq yarıya qədər çəkib söndürdüyü siqaretin qalığını götürüb yandırdı və tüstünü acgözlükə ciyərlərino çəkdi. Yenə Selime xanımı xatırladı, onun indiki azarını neyçinso Sədi əfəndinin siçovul barədə yazdıqları ilə əlaqələndirdi: daha heç bir şübhəsi qalmadı, Berqmanın Solime xanımın azan barədə söylədiyi müləhizələri bir də xatırlayıb, həkimin genetik fərziyyəsinə tamamilə haqq qazandırdı. Xəstə başa düşdü ki, ruhi anormallıq, şübhəsiz, ırsiyətlə bağlıdır. Sədi əfəndiyə daha çox yazıçı gəldi, bu gündəliyi oxuyub qurtarandan sonra ürəyində qalmış nisgilli bir ağırlığı iri bir iş kimi köks qəfəsində hiss elədi, yenə kreslodan qalxdı, pəncərəyə yanaşdı, uzaqda, üfüq üzərində sallanıb durmuş Ayın dəyirmiliyini seyr edib gülmüşündü, sonra səmaya baxıb, nə qədər gözlərini qıysa da, bir dənə də ulduz görmədi. Arxasında qədimi saat gecə dörd tamamı vurdu. Saatin pruijinləri boşalmışdı, çoxdandı qurulmurdu, buna görə də zəng səsləri otağın sakitliyində boğuq və vahiməli çıxdı.

Səhər açılanda xəsto sağ tərəfinə baxıb arvadını yanında görmədi, bundan bildi ki, yəqin uşaqları məktəbə yola salıb və indi də mət-

bəxədə işiyle məşğuldı. Sol əlini uzadıb tumbanın üstündən saatını götürüb baxdı, gördü on birin yarısıdır. Qalxdı, gecə çarpayının yanındakı stulun söykənəcəyinə tulladığı xalatı götürüb geyindi və yataq otağından çıxbıb mətbəxə gəldi. Zəminə mətbəx stolunun arxasında oturub bugünkü qəzətlərə baxırdı, hənerti eşidib başını qaldırdı, astanada dəyanıb yuxulu-yuxulu ona zillənmiş ərini gördü.

— Düzün de, səhər neçəde yatmışan? — soruşdu.

— Sən gedəndən sonra heç iyirmi dəqiqə də oturmadım, yixilib yatdım. — Xəstə yalan dedi və bir addım atıb, alçaq taburetkani altına çəkib arvadıyla üzbeüz əyləşdi. Mətbəxin havası təmiz idi, həmişə olduğu kimi ağır bişmiş iyi yoxdu, yəni Zəminə pəncərəni açıb mətbəxin havasını dəyişdirmişdi. Çaynik qaz pilətəsində odun qıraqında idi ki, soyumasın, fisildayırdı. Zəminə yerindən qalxdı, pəncərənin yanındaki soyuducunun üstündən dəyirmi nimçəni götürüb ərinin qabağına qoydu: nimçədə el boyda bir yaxma vardı, xəstənin hər gün səhərlər yediyi adı yaxmalardan biri. Xəstələnəndən sonra elə bil mədəsi daralmışdı, daha bişmiş yeyə bilmirdi. Sonra Zəminə ərinə bir stekan tünd kəmşirin çay elədi, onu da stolun üstünə qoydu və öz yerində əyləşdi. Xəstə çörəyini yedi, çayını içdi və qəzətlərdən birini götürüb ayaqyoluna getdi. İşini görüb, el-üzünü yuyub, güzgüdə özünə baxdı, əlinin arxasını sıfətinə çəkib saqqalını yoxladı və qərara gəldi ki, üzünü bu gün qırxmaya bilər, qalsın sabaha. Yaxşıca qurulanıb, hamamxanadan çıxdı və qonaq otağına getdi. Gecə stolun üstündə qoyduğu dəftərlərin ora-burasına baxdı, adda-budda bir-iki yerini yenə oxudu, Kirlilikir əhvalatından da üç-dörd cümlə oxuyandan sonra, əsnəyib, başını buladı və ürəyində “Heyf sənə, Sədi əfəndi” dedi. İndi, yuxudan durandan sonra, ayıq başında gecənin əsəb gərginliyindən təmizlənib durulmuş düşüncələrində şübhəli bir fikir yarandı: əgər Kərimli bu ərefədə, üstəlik, Sədi əfəndinin psixikasının da yerində olmadığından xəber tutsa, Səlimə xanımın bütün qorxuları həqiqətə çevrilə bilər. Arvada demək lazımdır ki, bu gündəliyi hələlik, yubiley əhvalatları qurtarana qədər heç kəsə göstərməsin... Xəstə kresləda əyləşib, dəftərləri səliqə ilə, nömrə sırası üst-üstə yiğdi və qovluğun içine qoyub, qovluğu da eyni səliqəyle bərk-bərk bağladı. Sonra qanlılıq qapıya tərəfçıçıydı:

— Zəminə, telefonu mənə ver!

Mətbəxdən səs gəldi:

— Nə?

— Telefonu ver mənə!

Zəminə uzun şunurlu telefonu gətirib ərinin yanında stolun üstüne qoydu, sonra ponçorəyə yanaşib fortokcanı açdı, ərinin tələsik-tələsik yaxasını bağladığıni görəndə dedi:

— Qorxma, heç nə olmaz. Dünən Mark Georgiyeviç dedi ki, daha heç nədən qorxmaq lazım deyil. Otaqların havasını təmiz saxlayın. Şükür. — Gəlib bir az aşağı əyildi, xəstənin sıfətindən öpdü. — Sən həkimlərin sözünə qulaq assaydın, Allah haqqı, çoxdan sağalmışdin. Sonra ərinin dizinin üstündəki qovluğa baxdı. — Sən canın, Səlimə xanımdan bir şey yazıb orda?

Xəstə də arvadının üzünə baxıb gülümşüdü.

— Sənin tanıldığından indiki Səlimə xanımdan, heç nə, — dedi. — Yeddi yaşlı Səlimədən yazıb, özü də hər yerdə yazar mənim Səlimə balam.

— Oy, kak interesno! — Arvadının gülümserər gözlərində ötərgi bir qüssə göründü, yəqin Zəminə də başa düşdü ki, bir vaxtlar, onun tanıldığı Səlimə xanım həqiqətən Səlimə bala olubmuş. Zəminə otaqdan çıxməq istəyəndə xəstə dedi:

— Deməli, deyirsən sağlamışam da, hə?

Zəminə geri döndü və başını buladı.

— Genə siqaret istəyirsen?

— Hə... Bir dənə, səhər-səhər heç pis olmaz!

— Of! — Zəminə gözlərini bərəltdi. — Aləmin bicisən. Yaxşı. — O, şkafa yanaşib xalatının cibindən bir dəsto açar çıxardı və orta yesiyi açıb özünə sarı çökdü. Əlini yesiyin dibinə soxub ordan siqaret qutusunu götürüb uzaqdan ərine göstərdi. — Enzedi. — Xəstə “Malboro” qutusunu görüb doğrudan sevincə oldu, çünki iki ay idi ki, pulsuzluğun üzü qara olsun, bu siqaretlərə həsrət qalmışdı.

— Əhsən sənə, belə arvad!

Siqareti yandırandan sonra, Zəminə otaqdan çıxbıb arxasında qapını bağlayandan sonra, xəstə ürəyinə dolmuş rahatlıqdan özünü göyün yeddinci qatında hiss elədi. Tüstünü ciyərlərinə çəkib bir müddət içində saxladı, nikotin yaxşı konyak kimi, əvvəlcə beynini yüngülcə dumanlandırdı, sonra əzələlərinə süstlük gətirdi və xəstə, həqiqətən, tamam saraldığına inandı. İnsana əsl xoşbəxtlik üçün düz deyiblər ki, əksər hallarda elə bir fövqəladə şey lazım olmur. Bir parça yaxma, ya bir dənə yaxşı siqaret, görürsən ki, bütün ovqatını dəyişdi, sərin külək

əsib burnunu dağıdıgı kimi, qanqaralığını, əsəbi gərginliyini yox elədi.

Xəstə telefonu qaldırıb dizləri üstünə qoydu və Səlimə xanımın nömrəsini yiğə-yiğə saata baxdı. On ikiyə beş dəqiqə işləyirdi.

— Allo? — Səlimə xanımın səsi yuxulu və qalın idi və deyəsən, ağızında siqaret vardi.

— Sizin sabahınız xeyir, Səlimə xanım.

— Ay aqibətin xeyir! — Səlimə xanım sevindiyindən az qala çıçırdı.

— Doroqoy moy, oxudun?

— Oxudum, Səlimə xanım, böyük məmnuniyyətlə oxudum, deyirəm...

— Epikrizi deyirsən? — Səlimə xanım onun sözünü xırp kəsdi və bu təlaşlı suali ilə başa saldı ki, yəni konsprasiyaya keçmək lazımdır. Xəstəni gülmək tutdu, özünü güclə saxladı.

— Bəli, epikrizi deyirəm. — Səsinə ciddilik verdi.

— Nu kak?

— Nə deyim, vallah... Allah rəhmət eləsin kişiyə, qəbri nurnan dolsun... Yaxşı olardı ki, bir görüşək. Bir-iki yeri var, aydın olmadı mənə. Daha doğrusu, əlavə məlumatə ehtiyac duyuram... Görüşsəydik, heç pis olmazdı.

— Harda?

— Məni həkimlər, bilirsiz ki, hələ evdən çıxmağa qoymurlar. Deyirəm, bəlkə siz bize gələsiniz?

Səlimə xanım bir müddət cavab vermədi, telefon dəstəyində noso uğuldadı, ele bil hardasa külək qopdu, xəstə təəccüblə dönüb pəncə-reyə baxdı, yox, külək-zad əsmirdi, hava sakit idi, sonra dəstəkdən Səlimə xanımın qəfil hönkürtüsü eşidildi. Xəstə özünü itirdi.

— Səlimə xanım, sən Allah, əsəbileşməyin, xahiş eləyirəm.

— Görürsən də, — dedi Səlimə xanım, — görürsən, bədbəxtin başına nə oyunlar açıblar? — Sonra qəfil ağladığı kimi qəfil də güldü. — Amma bundan sonra Kərimli lap özünü cırsa da, bir şey eləyə bilməyəcək.

— Əlbəttə, əlbəttə!

— Deyirsən mən sizə gəlim, hə?

— Vallah, Səlimə xanım, düz sözümdü, heç nədən qorxub eləmək lazımlı deyil. Bizim binaya hər gün o qədər adam gəlir ki! Kim kimədir, ay arvad, gəlin oturaq, bir stəkan da pürrong çay içək, mirt vuraq özümüzçün. Hə?

— Yaxşı, qoy bir özümü səliqə-sahmana salım, gələrəm. — Uğunub getdi. — Arvad yaşa dolanda vasvası olur, min göz baxır, gərək özünə bəzək-düzək versin. Dost var, düşmən var.

— Əlbottə, əlbottə... Deməli, gözləyirom sizi.

— Mütləq.

Səlimə xanım xudahafız demədən və gözlənilmədən dəstəyi qoydu yero. Xəstə bir müddət kəsik siqnalları dinləyib, sonra yavaş-yavaş dəstəyi qulağından ayırdı və ehmalca aparatin üstünə endirib ovçunda xoşagəlməz bir tomas duydu: ovcu torlomışdı, özü do bu tor soyuq tor idi, lap xəstənin bir neçə ay bundan qabaq yüksək qızdırımayla yatdığı vaxtlardakı alnına gələn, bəzən isə bütün bədənini bürüyen həmin o yapışqan kimi qatı olan soyuq tərə bonzayırdı. Xəstə təlaşla açıq fortoçkaya baxdı, bir də xalatının düymələrini yoxladı, sonra yerində qalxıb şkafa yanaşdı. Güməni ona idi ki, bəlkə Zəminə siqaret olan yeşiyi açarla bağlamamış ola. Elə də oldu: Zəminə yeşiyi açarlamamağı unutmuşdu. Xəstə tələsik yeşiyi özünə sarı çekdi, "Malboro" qutusundan iki siqaret çıxardı, birini qoydu cibinə, sonra qayıdırı yerində oylaşdı və külqabıya basıb söndürdüyü siqaretin kötüyünü də götürüb xalatının o biri cibinə saldı. Qapıya baxıb təzə siqaret yandırdı, ləzzətli bir qullab vurmuşdu ki, qapı açıldı və Zəmino içəri girdi. Ərinin barmaqları arasındaki siqaretə fikir vermədi, stola yaxınlaşıb gözucu külqabıya nəzər yetirdi və yəqin ki, heç bir şey başa düşmədi.

Xəstə dedi:

— Bir hovurdan Səlimə xanım bize gələcək, sən çaydan-zaddan hazırla.

— Vaaay — deyib Zəminə narazılıqla səsini uzatdı. — Genə baş-beynimizi aparacaq, vallah!

— Daha neyim... Mən zəng elədim dedim ki, adam göndərsin qovluğunə verim, özü dedi ki, bu saat gəlirom sizo. Zəminə üçün də darıxmışam.

— Vay, vay, mənim onunla oturmağa halim yoxdu. Gərək çörək hazırlayam. İkido uşaqlar məktəbdən golocoklər.

Xəstə dedi:

— Bir az oturarsan, sonra gedib işinnən məşğul olarsan. Onun söhbəti mənnəndi.

Zəminə dedi:

– Elə səni də salacaq çənəsinin altına. – Sonra nəsə fikirləşib əlavə elədi: – Bax, sən Allah, əsəbilişib eləmə. Gəlib ağırlığını tökəcək genə sənin üstünə. Ay dədəm belə oldu, ay nə bilim, Muxtar Kərimli belə dedi. – Qısaca sükutdan sonra: – Səni and verirəm uşaqların canına, qarışma heç nəyo. Öz intriqaları, qoy özləri də altını çəksinlər. Sənin başına bir iş golsə, heç kəs gəlib mənim balalarımı dolandırmayacaq.

Xəstə təccübə və bir az da əsəbi-əsəbi arvadının üzünə baxdı.

– Nə deyirsən, az? – dedi. – Mənim başıma nə gələ bilər ki!..

Zəminə əlini yellədi.

– Mən istəmirəm ki, sən hər şeyin üstündə əsəbileşəsən. Bir az dirçəlmisən, otur evdə, canına bax. Mark Georgiyeviç də dedi özünü qorurnalıdı.

Xəstə başa düşdü ki, daha mətləbi dəyişdirmək lazımdır, ərinin sevən və ona öz şəxsi malı kimi baxan bir qadını, adı ailə, uşaq, ev qayğılarından ayırmalı üçün tutarlı dəlillər hələ icad olunmayıb. Bir də Zəminənin son aylar nələr çəkdiyini nəzəro almaq lazımdır: gözlərinin altında göyümtül ləkələr əmelə gəlib, bərk əsəbileşəndə, narahatçılıq keçirəndə əlləri də əsir.

– Mark Georgiyeviç daha nə dedi? – soruşdu.

– Nə deyocok! Şükür Allaha, dedi, vse pozadi. Dedi, daha çox evdə oturmasın, bir-iki gün də qızdırmasını yoxlayın, olmasa, yavaş-yavaş havaya çıxsın, çoxlu hərekət eləsin. – Zəminə ərinə yanaşın arxasında dayandı, başını sığalladı. – Sən mən deyənə də qulaq assan, işlərimiz lap düzələr.

Xəstə, arvadının əlindən yapışib dodaqlarına yaxınlaşdırıldı, yenə ovcundan öpdü: burnuna yüngülçə soğan iyi dəydi. Sonra, başını qaldırib, hələ də arxasında dayanıb gülümseyən Zəminəyə altdan-yuxarı baxdı və dedi:

– Onda gəl, bir yaxşı iş də elə.

– O da baş üstə!

– Bizim o köhnə albomu ver mənə.

Zəminə kitab şkaflarından birinə yanaşın, aşağı ycəyi açdı və iri, uzunsov albomu götürüb, xalatinin qolu ilə qırmızı məxmər üzününtü sildi, gətirib ərinin dizləri üstünə qoydu. Sonra otaqdən çıxbı mətbəxə getdi.

Xəstənin zənnincə köhnə şəkilləri, ölüb-getmiş əzizlərinin şəkillərinə albomlarda, yeşiklərdə və başqa qaranlıq yerlərdə saxlayıb, hərdən-

hərdən onlara baxmaqdə, evə gələn qonaqlara göstərməkdə nəsə bir anormallıq vardı: insan həyatı tərk edəndə bütünlükə tərk etməlidir, özündən sonra, zahirini, səsini yalnız xəyallarda və qulaqlarda qoyub getməlidir və əgər sağ qalanlar çay içə-icə, çörək yeyə-yeyə ölülərinin şəklində, gündəlik həyatın adı şeylərinə tamaşa edirmiş kimi baxıllarsa, ya da daha pisi, ölülərin sağlığında maqnitofona yazılmış səsino qulaq asırlarsa, bu, ölümün müqəddəsliyinə xələl getirir, bu, dirilər və ölülər arasında yaranmış zaman distansiyasında insanın en qiymətli və kövrək hissələrini – intizarını və həsrətini tədricən əridib yoxa çıxardı... Albomu tez-tez varaqlaya-varaqlaya öz şəkillərinə, Zəminənin şəkillərinə, uşaqların və başqa qohum-əqrəbanın, tanışların şəkillərinə gözəcə və öteri baxa-baxa, nəhayət, Sədi əfəndinin kartonu saralımış köhnə şəklini tapdı. Buxara papaq, qalın kürk, nazik qalstuk və dizi üstə qoyduğu sol əlinin adsız barmağında parıldayan iri daşlı brilliant üzük. On ümdəsi də, şəkli baxanın düz gözlərinə zillənmiş bir az gülümşər və bir az da qüssəli olan sənətkar, şair gözleri. Bu gülümşər və gözəl çöhrənin kiçicik bir anı neçə illərdir ki, dəyişməz qalır və hələ bundan sonra da, ta qiyamətə qədər, belə dəyişməz qalacaqdır: dünyanın dağları, okeanları dəyişməz qaldığı kimi, insan yaşadıqca məhəbbət və nifret dəyişməz qaldığı kimi... Xəstə, albomu bağladı, neyçinsə Sədi əfəndini gözlərini görəndən sonra dərixdidi, o dərəcədə dərixdidi ki, təzədən siqaret çəkmək istədi, amma özünü saxladı və birdən-birə yadına qəribə bir şey düşdü: təxminən üç-dörd gün bundan qabaq, axşam on birdə yuxu dərmanı içib yatmışdı, haçansa qəfil aylıb saatına baxıb görmüşdü ki, heç yarım saat da yatmayıb. Dərmandan ağırlaşmış başında gurultu hissə eləmişdi. Yuxuda qoca bir canavar görmüşdü, nə quş, nə at, nə it, yəni həyatda dəfələrlə görüb müşahidə etdiyi heyvanlardan heç biri yuxusuna girməmişdi, möhz elə bu qoca canavar girmişdi. Bir dəfə, hələ uşaqları lap balaca olanda bazar günü onları heyvanxanaya aparmışdı, orda dünyanın bütün qəribə-qəribə heyvanlarına tamaşa eləmişdilər, gülmüşdülər, heyrətlənmışdilər, amma canavar saxlanılan qəfəsi boş görmüşdülər. Heyvanxana işçilərindən birini saxlayıb, xəstə yoğun dəmir milləri pas atıb saralımış bu qəfəsin nə səbəbə boş qaldığı ilə maraqlanmışdı. İşçi bir sözə on sözə cavab verən adamlardan olduğu üçün, bu boş qəfəsin tarixini uzun-uzadı xəstəyə danışmışdı. “Qədeş, burda bir qoca qotur canavar vardi. Xox əliyirdim ona, qorxusundan gedib girərdi qefesin küncünə.

Yimey də yimirdi, bir deli arvad vardi, hər gün gelirdi, yidizdirirdi bini. Sən ol, qədəş, heyvan bini görən kimi, bir oyun çıxarırdı ki, diyürdün ki, anasını görüb... Arvad da deli diyəndə lap deli deyildi ya! Bedənnən-zaddən də pis deyildi. Eşitmiş olarsan, bir cırıx Cebi deyirlər, məşhur adamdı, milyarder, babalı diyənən boynuna, guya bı bini əvvəl saxlıyırmış də yanında, aşnası kimi, sora deyib dalınnan, binin da başına hova gelib, olub deli. Mən diyinəri diyirəm a, babalı olarin boynuna. Əlgerez, qədəş, bı yaxınnarda bı arvad olər. Heyvan da oldı deli. Heç nə yimədi, gecələr ulduzlara baxıb başdadi ulameyə. Quduzdaşı də! Hə, nə başüvi ağırdım, iynə vurdux ona öldürdük. Saxlamaq olmaz hələncik heyvanı, hələ döyük?" Sonra xəstə, Mahmudun ona danışdıgı əhvalatı xatırlayıb, tatar Temirin Zülfüqar kişi öldüyü gecə gördüyü yuxunu yadına salmışdı və fikirləşmişdi ki, bəlkə elə onun da yuxusuna girmiş bu canavar tatar Temirin canavarıdır?.. Yox, günü sabah evdə çıxməq lazımdır, bütün günü bu kresloda oturub, siqaret çəkə-çəkə axmaq-axmaq şeylər barədə fikirləşməkdənse, havaya çıxıb, bulvarda avaralanmaq min dəfə faydalıdır. Adamın yuxusuna canavar da girər, xorrdan da, bunları xirdalayıb ürəyə salmağın nə mənası? Vallah, kim xəbor tutsa ki, saçılı-saqqlı ağarmış iki uşaq atası işini-güçünü buraxıb, bütün günü evdə oturub gecə yuxuda gördüyü əcaib-əcaib şeyləri ürəyinə salmaqla məşğuldur, deyer getsin ağlına dua yazdırınsın. Xəstə stolun üstündəki albomu bir az da kənara itələdi və hər şeyi özüñə unutdurub, qapiya sarı dönüb çığırdı:

— Mənə bir stəkan pütrəng çay, ay ev yiyəsi!

Mətbəxdən yenə səs gəldi:

— Nə?

— Çay, çay, çay...

...Səlime xanım gəlib-gedəndən sonra bu otaqda hom ağır otir və onnik-kırşan iyi qaldı, həm də qulaqlarımıza dolmuş xırıltılı, ağlayan-gülən səsin eks-sədəsi. Biz arvadla bir-birimizin üzünə baxıb rahat nefəs aldıq, Zəminə bir "şükür" də dedi, sonra stolun üstündəki stəkanları, mürəbbəni, dünəndən qalma piroqu podnosa yişa-yişa "şükür"ünə əlavə etdi:

— Səni bilmirəm, amma bu bizə gəlib-gedəndən sonra mən iki gün özümə gələ bilmirəm.

— Əşşı, daha neynəyək, — dedim, boğazım ayışdı, bir-iki kərə asqırıdım. Səlime xanım o qodor siqaret çekmişdi ki, Zəminə, onu ötürəndən sonra yun şalını gətirib mənim ciyinimə salmış və balkona açılan pəncərələri taybatay açmışdı.

— Zalimin qızı elə ötür ha! — Zəminə deyinirdi. — Arvad xeylağı da bir belə siqaret çəkər? Demir ki, evdə xəstə var... Amma neynirsən, görürsən, səndən, məndən üç dəfə kökdü.

Mən açıq pəncərədən eşiye baxdım, sakit və günəşli hava idi. Birdən ağılıma elə bir fikir gəldi ki, özüm sevindim.

— Zəminə, — dedim, — bir dəli şeytan deyir, dur indi geyin, hava da yaxşıdı, düş həyətə, bir az hava al, hə?

Zəminə podnosu stolun üstünə qoydu. Üzümə baxıb dedi:

— Sən zarafat elə!

— Vallah, düz deyirəm. Üç gündü qızdırırmam yoxdu? Yoxdu. Mark Georgiyeviç də sənə nə deyib. Deyib ki, daha evdə oturmasın, havaya çıxsın, çoxlu hərəkət eləsin.

Zəminə gülümşünüb, bir müddət heç nə deyə bilmədi, elə bil dili tutuldu, mən bunu gözlərindən gördüm, stolun başına fırlanıb üzbüüzümədəki kresloda əyləşdi və mənim həqiqətən sağaldığıma yalnız indi inanıbmış kimi, əllərimdən yapışış bərk-bərk sıxdı.

— Şükür, ay Allah, şükür! — dedi. — Amma çox yox, yarım saat. Yaxşı?.. Mən də balkondan baxacam sənə.

Mən başımı tərpətdim. Zəminə tez qalxıb o biri otağa getdi, ciyincədən asılmış kostyumumu, yun sviterimi gətirdi. Mən də qalxıb, xalatı əynimdən çıxardım, şalvari, sviteri, pencəyi geyinib Zəminə ilə bir yerdə dəhlizə çıxdım, gülə-gülə, sevinə-sevinə orda ayaqqabılarımı da geyindim və Zəminə pləşimi asılıqdan götürüb tutdu. Mən hələ ömründə Zəminəni belə sevincək və belə bəxtəvər görməmişdim. İndi mənə elə baxırdı ki, elə bil məni həyətə hava almağa yox, bir milyon pul dalınca göndərirdi.

Zəminə arxamca küçə qapısını bağlayan kimi bildim ki, indicə qaçıb balkona gedəcək və mənim pilləkənləri enib blokun qapısından həyətə çıxmamı gözləyəcək. Mən yavaş-yavaş, ehtiyatla pilləkənləri enməyə başladım, çünkü dizlərim zəiflikdən əsirdi, çoxdan unutduğum blok idi — elə bil turşumuş kələm iyi idi — uzun fasılədən sonra, iki aylıq ayrılıqdan sonra yenidən burnuma doldu və etiraf etməliyəm

ki, bu həm yeni, həm də tanış duyumdan hətta, bir az kövrəldim də, çünki insan öz evinə, işığına, çarpayısına adət etdiyi kimi, iyilərə, qoxulara da adot edir. Üçüncü mərtəbənin məydançasında bir boz pişik gördüm: o da divarları iyiləyə-iyiləyə, qulaqlarını şəkleyib, tüklü quyuğunu dik tutub aşağı enirdi və yəqin ki, o da mənim kimi həyətə, hava almağa getmək fikrinə düşmüdü. Mən Sədi əfəndinin Kırlikirini xatırladım.

Blokun qapısından həyətə çıxan kimi bir-iki addım qabağa atıb başımı yuxarı qaldırdım, beşinci mərtəbənin kəllə-çarxındakı balkonumuza və balkonda dayanıb sevinə-sevinə mənə əl eləyən Zəminəyə baxdım. Mən də əlimi plaşımın cibindən çıxarıb ona əl elədim, Zəminə aşağı əyilib çıçırdı:

— Urra!

Mən də sevincək ona cavab verdim:

— Urra! — Yaxşı ki həyətdə heç kəs yoxdu, bizim bu qəribə “urra”-larımızı eşidən olmadı. — Qayıt otağa, soyuq dəyər.

Zəminə yenə çıçırdı:

— Cox uzaqlarda hərlənmə! Evə gələndə pilləkənləri ehmal-ehmal qalx! — Sonra əli ilə üreyini göstərdi.

Başımı tərpətdim ki, yəni arxayın ol. Zəminə balkondan yox olub otağa qayıdanan sonra, xeyli dayandığım yerdə durub, gözlərimi yumub üzümə düşən gün işığından, sıfətimi yalayan sərin havadan ləzzət ala-alə daha heç bir şey haqqında düşünmək istəmədim, özümü bütünlükə günəşin və havanın ixtiyarına verdim. Günəş süd kimi ılıq idi, havadan bal ətri gəlirdi. Bir azdan hiss elədim ki, nəsə, başım gicollənir, Allahın quruca havasından da yadırğamışdım. Gözlərimi açıb, bir az həyətdə gəzişdim, sonra qoca tut ağacının altındaki, yayda upravdomun yaşıl rəngə boyadığı, indi isə solub bozarmış skamyada əyləşdim. Sol tərəfindəki damı çürüyüb uçulmuş zibilxananın iyi burnuma dəydi, azca keçəndən sonra bu iyə də öyrəşdim: xəstəlikdən sonra bütün şərti reflekslər bərpa olunurdu... Bayaq Səlime xanım da sıqareti sıqarete calaya-calaya şərti reflekslər barədə mənə mühabizəyə bənzər bir şey oxudu. Heç bir şey başa düşmədim, sözünü kəsib bir familiya uydurub dedim ki, onun kitabında bütün bunları oxumuşam. Səlime xanım o məşhur alimin familiyasını birinci dəfə indi eşitdiyinə görə bir az təəccübləndi, sumkasını açıb bloknotuna qeyd

elədi, sonra mənə razılığını bildirdi... Zəminə bir az bizimlə oturub, mənə göz eləyib, Səlimə xanımdan üzr istədi ki, uşaqlara yemək hazırlayıram, siz oturub səhbətinizi eləyin, mən mətbəxə gedim. Zəminə otaqdan çıxandan sonra mən Səlimə xanımdan Sədi əfəndi barədə bir neçə şey soruşdum. A. Q.-nin kim olduğu ilə maraqlandım, Səlimə xanım dedi ki, bu barədə mənə dəqiq heç bir məlumat verə bilməz, çünki o illər o, balaca qız idi, yuxarı Dağlıq küçəsindəki evlərinə də o bəxtəvər günlərdə çox adam gəlirdi, sonra onların hamisinin ayağı kəsildi. A. Q. da yəqin onlardan biridir. Sonra bu da mənə məlum oldu ki, Sədi əfəndinin yazdığı gündəlikdən yalnız elə bu üç nazik dəftər qalıb, Səlimə xanım Qazaxıstandan qayıdanan sonra, bütün yaxın və uzaq qohumlarının evlərini bircə-bircə gəzib, amma heç kəsədə heç nə tapmayıb. Bəs roman?.. Səlimə xanım təzə sıqaret yandırdı, səsini alçaldıb qapiya baxıb və ənnikli-kırşanlı sıfətində iki qara deşiyə bənzəyən gözlərini mənə zilləyərək dedi ki, “eto sekret!” Sonra dodaqlarını bir-birinə sixib güldü, ətli, sallaq yanaqları titrədi, sıfətindəki pudranın narın tozu qara jaketinin sıxışınə səpələndi, yan-yörəsinə baxa-baxa şəhadət barmağını dodaqlarına yapışdırıldı: “Sss...” Sonra gözləri doldu, tez-tələsik sumkasını açıb, yaylığı çixardı və növbə ilə, kirpiklərinin qarası axmasın deyə ehmalca gözlərini quruladı. Dedi ki, sabah yox, birisi gün yola düşür, özü də uzağa gedir, əger bu dəfə də atasının romanının əlyazmasını tapmasa, ömürlük ümidiñi üzəməli olacaq, çünki daha gümanı heç yerə qalmayıb. Səlimə xanımın dediklərindən nəsə ağlım bir şey kəsmədi, neçə illərdir ki, mən bu roman səhbətini eşidirdim, Səlimə xanımgilə gedəndə, onunla telefonla danışanda, həmişə səsi qırıla-qırıla, əsəbi-loşə-əsəbiləşə mənə romanın əlinə düşdüyündən danışındı, ancaq aylar, illər ötündü, ortada isə bir şey yoxdu... Mən, Sədi əfəndinin gündəliyini oxuyana kimi, açığı, elə bu fikirdə idim ki, roman haqqında olan bu səhbətlər, yalnız və yalnız bulanıq şurun, bütün dünyadan küsmüş hirsli-hikkəli bir qadının növbəti xülyalarından biri idi. Səlimə xanım bu illər ərzində azından yüz dəfə mənə demişdi ki, Moskvadan filankesov zəng vurub, filankəslərə xüsusi tapşırıq verib və bu tapşırıqdan sonra Muxtər Kerimlinin də, Salahovun da işləri çox pis olacaq və ilaxır... Amma dünən gecə Sədi əfəndinin “uşkula” dəftərini oxuyub kədərlənsəm də – bu kədər hissinin acısı indiyə kimi

ürəyimdə qalıb – həm də sevinmişdim; əmin idim ki, Sədi əfəndinin son romanı var, əgər əlyazması qarışqlıqda, müsibətli illərdə itib-batmayıbsa, bu, həm Səlimə xanımın, həm də bizim, bəlkə də son sevincimiz olacaq. Şəxson məndən ötrü bu son roman qanadı qırıq ümidiñ son ucuşu demək idi. Və bəlkə də elə bu son ucuş ərefəsində mənim sağalmış lazımmış: şübhəm yoxdu ki, bu romanın, əgər tapılarsa, uzun illərdən sonra ilk oxucusu mən olacağam və bu “yazılmış yazı” üzə çıxandan sonra, bəlkə də neçəsinin dili gödələcək, nəçəsi qaranlığa çəkilib, bir daha üzdə görünməyəcəkdir. Kaş, Səlimə xanım bu el yazısını tapa biləydi: axı, adam ömrü boyu uduza bilməz, heç olmasa bir dəfə əli getirməlidir, axı!.. Mən dolayı yollarla, Səlimə xanım inciməsin deyə, gündəlikdə oxuduğum Kirlikir əhvalatını da ondan soruşdum və ağlıma gələn birinci fikri dedim: yəqin bu siçovul əhvalatı da o romandan bir parcadır, yoxsa bu parçanı heç cür izah etmək mümkün deyil. Səlimə xanım başını buladı, soyumuş çayından içib, dedi ki, yox, buna inanmır... Sonra elə bir yanıqlı ah çəkdi ki, tüklerim ürpeşdi: yaziq kişi, dedi, başına gələn o əhvalatlardan sonra havalanıbmış yəqin. “Yaziq, yaziq papa!”

Mən skamyadan qalxdım, daha başım gicəllənmədi, yay qurtaran- dan sonra tədricən xarabazara çevrilməye başlayan həyətimizə göz gəzdirib, taxta qırıntılarını, paslı dəmir qutuları, zibilxananın qapısı qabağında qalaq-qalaq yığılib qalmış karton yeşikləri görüb, nə üçün-sə həyətimizin süpürgeçisi Qızxanımı xatırladım. Gör nə vaxtdır, nə üzünü görürəm, nə də səsini eşidirəm. Bəlkə ölüb?.. Ölübsə, qəbri nurla dolsun, diridirsə, qoy min yaşasın. Bir azdan hava bulandı, gur gün işığı tutqunlaşdı, göy üzünə qoribə-qəribə buludlar gəldi və bun- dan sonra hardansa, şimal tərəfdən soyuq külək əsdi: mən tez pləşimin boynunu qaldırdım, əllərimi pləşin ciblərinə dürtdüm və elə bu vaxt yuxarıdan Zəminənin səsini eşidib başımı qaldırdım.

– Gel eve, daha bəsdi! – Zəminə balkonda tək deyildi. Məktəbdən qayıtmış uşaqlar onun yanında dayanıb, çığıra-çığıra mənə əl eleyir- dilər. Xudaya, şükür verən gününə!..

...Gündüz yuxusunun, ələlxüsəs, sarımsaqlı qatıqla çoban bozartmasının yeyəndən sonra – yaşasın Mahmudu, iki gün bundan qabaq, yenə bir heyvan göndərmişdi – təmiz yorğan-döşəyə girib gündüz yuxusunda yatmağın özgə lozzotı var. Arvad deyinsə də ki, gündüzlər

bacar yatma, sonra gecə ikiyə qədər oturursan, yata bilmirsən və buna görə də yuxu dərmanı atırsan, səhər başın şışır, danışdığını bilmirson, yuxu dərmanının ucbatından bütün günü olursan gic kimi, dəxli yoxdur, məhz elə gündüz saat üçdə, dördün yarısında yorğan-döşəyə girib bir saat, saat yarım xumarlanmağın lezzətini heç bir şey verməz. Mən gündüzlər yatanda rahat yatıram, gündüzlər yuxu görmürəm və gündüz yuxusundan sonra oturub, nigaran-nigaran qapı-pəncərəyə bax- miram: gündüzlər davranışın yeknəsəq axarında hər şey, krandan gələn su kimi, pəncərədən düşən işq kimi çox-çox adiləşir, adamı narahat edən bir çox mətləblor elo bil otağın künc-bucağında, şkafın, şifonerin dalında gizlənib üzə çıxmırlar. Ən ümdəsi də, gündüzlər adam bilir ki, hələ gecəyə çox var, gecənin sırlı, ağır və narahat hökm- ranlığına hələ çox qalıb, indi gündüzün qayğısızlığından doyunca istifadə edə bilərsən. Gecə, öz müəmmələ sualları ilə gözə görünməz cəllad kimi başının üstünü kəsdirəndə sən də yata bilməyib yuxusuzluqla əlbəyaxa olanda, dərman atmayıb bəs neyləyəsən?.. Mahmud deyirdi ki, elə ki gördün yuxun golmir, yarım stəkan Qriqor ermoninin tut arağından hortdat getsin, üzüqyolu yastığın üstünə düşüb səhərə kimi yatacaqsan – bunu eləməyə də həkimlər icazə verirlər. Arvad da tut araqlarını elo yerdə gizlədib ki, minaaxtaranla da gəzsən tapa bilməzsən. Yaxşı ki, iki gündə, üç gündə bir balaca rumka konyak içməyə icazə verir. Qapı açıldı, Zəminənin başı göründü:

– Çalış yatma... İstəyirsən bir stəkan tünd çay verim. – Sonra Zəminə yəqin mənim yuxulu gözlerimi, sallanmış çənəmi görüb güldü: – Yaxşı, yat, yat! Düzələn deyilsən. Mən ona göz vurdum.

– Amma çox qoymayacam yatasan. Bir saatdan sonra qaldıracam, eşidirsən? – dedi və qapını bağladı.

Mən, buludların arasından deşik tapıb, pəncərəyə tuşlanıb içəri düşmüş çəpəki gün işığında xirdaca həşəratlar kimi uçuşan toz dənəciklərinə baxdım, bundan sonra qulaqlarımızda quş qanadlarının səsini andıran bir ses eşitdim: elə bil təyyarədən yenicə enmişdim, ayağımı torpağa qoyan kimi qulaqlarım açılmışdı – bayaqdan beynimdə guruldayan şirlıtı yox oldu. Uzun sürən ağır xəstəlikdən sonra – eşq olsun bu cümləni icad edənə – ilk dəfə həyətə enib hava aldığıma görə, sonra da, evə qalxıb, bir boşqab çoban bozartmasını olmazın iştahla içəri ötürdüyümə görə, ağırlaşış bir dəmir parçası olmuşdum və başa

düşdüm ki, bu ağırlıq məni yuxu deyilən quyunun lap dibinə salacaq. Heç bilmədim, gözlərimi yumdum, ya gözlərim açıq qaldı.

Dərd də, azar kimi gələndə batmanla gəlir, bacım!.. Alınmış qalada qan su yerinə axırdı. Gecədən ötmüş, ulduzların işığı üfüqün qızartısına qarışlığı vədə düşərgə səssiz-səmirsiz hərəkətə gəlmİŞdi: məşədə pəncəsini başının üstünə qoyub uyuyan canavar da, düşərgənin yerində torpənib yürüşə başladığından, xəbər tutmamışdı. Qoca canavar yuxuda iri sarı-sarı yarpaqlar görürdü və bu iri sarı yarpaqların arasından onun gözlerinə, bəyaz saçlara bənzər təmiz və iliq gün işığı düşürdü: gün işığının bəyaz saçların ətrinə bənzər də qoxusu vardı, yuxuda olan qoca canavarın ürəyi həsrötə çırpinirdi. Belə məmələkətin qalasını almağa nə var?..

Xacə Ənvər, alınmış qalanın ağ saqqallı, pohlovan qamətli xanına məxsus dəbdəbəli, yüz otaqlı sarayının, divarları mina və qızıl suyu ilə işlənmiş, geniş pəncərələri şəbekeli otaqlarından birinə girib, daliyca güclə sürüdüyü ayaqlarını min bir əzabla çəkə-çəkə, özünü zərli-baftalı məxmər mütəkkələrin üstünə saldı: gecə başlayıb sübh açılan da sona yetən yürüş, hökmədarın qoşunu üçün çox asan qələbə ilə qurtarsa da, yuxusuzluq və dumanlı rütubət onun ağrularını artırırmışdı. Xanı edam edəndən sonra, ağ saqqallı başı nizəyə keçirib, sərbazların at kişiñərtisinə bənzər hayqırıtları altında uca bir təpəyə sancandan sonra, hökmədar ətraf kondləri yandırmağa emr vermişdi, komalara od vurub, eşiyyə çıxanların hamisini – qocanı, cavani, usağı qılıncdan keçirib qanına qəltən eləyəndən sonra isə, hökmədar xacə Ənvoro demişdi, get dincəl, get uzan və get tiryəkini çək. Xacə Ənvər gözlərinə, burnuna dolan tüstüdən öskürə-öskürə, əyilib hökmədarın göy damarları pırtdamış əlin-dən öpmüşdü. Saray tərəfə gedə-gedə, arxasında eşitdiyi qarmaqarışq səsləri dinləyə-dinləyə, məğribdən məşriqə qədər nehəng sütunlar kimi göy səmanın ortasına burum-burum ucalan qara tüstülərə baxabaxa, ürəyində bu ədalətlı qələbəyə görə tanrıya həm öz adından, həm də hökmədarın adından təşəkkürünü bildirmişdi. Xanın başını bədənindən ayırandan sonra, birinci olaraq xacə Ənvər ireli gəlib, qırmızı libashi cəlladın uzun və əzələli ayaqları altında, sarımtıl payız otlarının arasında saqqalı ağaran, laxtallanmış qanı sıfətinə yayılan başı murdarlaşı. Sonra sərkərdə və sərbazlar gülə-gülə, çığıra-çığıra növbə

ile başa yanaşib, xacə Ənvərin elədiyini eləmişdilər. Daha sonra, sərkərdələrdən kiminsə, sarayın xəlvət otaqlarından birində yaxalayıb tapdığını xanın baş hərəminin, hökmədarın əmri ilə təkgöz Sadix adlı, qılıncın bir həmləsi ilə adamı iki bölen qüvvətli sərbaza vermişdilər. Təkgöz Sadix, ayğır kimi bir səs çıxarıb, qadının uzun saçlarını sağ qolunun biləyinə dolayıb, arxasında çəkə-çəkə onu təpələrdən birinin döşündəki kolluğa aparmışdı... Xudaya, sən mənim ömrümdən alıb, mənim hökmədarımın ömrünə cala!.. Xacə Ənvər böyrü üstə döndü, məxmər mütekkənin yumşaqlığını və sərinliyini yanagında hiss elədi, iki dərin qullab vurduğu hoqqalı qəlyanını yanına, xalı üstünə qoydu. Tiryəkin dumanı beynindən ayaqlarına axdı, ağrı əvvəl-əvvəl hoqqul-dadi, sonra yavaş-yavaş azalmağa başladı, xacə Ənvər elə bil dağ başına qalxdı, oddan-tüstüdən, hətta öyrəşdiyi qan iyindən canını qurtarıb, hardasa ins-cins olmayan bir yerdə elə bir ciyərdolusu nəfəs aldı ki, gözlərinə işıq gəldi. Əgər xudavəndi-aləm onun hökmədarını qara qızdırmanın əlindən aldısa, onun hökmədarına bu qalanı belə asanlıqla ələ keçirməyə imkan verib, hirsinə, hikkəsinə sərin su axıdib, söndürdüsə və nehayot, elə xacə Ənvərin özünün bu böyük şadyanalıq günlərində ağrısını, əziyyət-əzabını azaltısa, deməli, dünən gecə o qoca kaftarın – başı əsən, gözləri ayağının altını görməyən saray münəcciminin uydurmaları boş şeymiş. Gecə, yürüsdən qabaq, hökmədar sərkərdələri ilə son məşvəroti də eləyib qurtarandan sonra, o qoca çapqal rüsxət istəyib, hökmədarın çadırına girmişdi və demişdi ki, dö-nüb geri qayıtmə lazımdır, ulduzların durumu fəlakətdən xəbər verir. Əgər münəccim sinli olmasayı, əgər başı əsib, kirpikləri titrəməsəydi, yəqin hökmədarın özü qılıncını siyirib onun başını bədənidən ayırdı. Amma hökmədarın münəccimə yazıçı gəldi, ona yanaşib, əlini uzadıb seyrek saqqalından elə bir çəngə qopardı ki, münəccimin çənəsindən damla-damla qan axdı... Xacə Ənvər gülümsədi, cüntki bundan sonra münəccim ağlayıb göz yaşları tökdü və onun bu halı hökmədərə o qədər ləzzət verdi ki, əllərini böyrünə qoyub doyuncu güldü... Xacə Ənvər eşikdə davam eləyən talanın ərşə qalxmış ah-naləsini burda da eşidirdi, amma sarayın qalın daş divarları hayqırı, inilti-aglaşmanın qatım-qarışq nidalarının qabağını bir qədər alırdı, bu sədalar, xacə Ənvərin uzanıb xumarlandığı saray otağında quyuya düşən səs kimi loqqultulu bir eks-səda verirdi. Xacə Ənvər gözünü açıb hökmədarını tanıdığını gündən, gün işığına, soyuğa, istiyə alışdıği kimi, hər dəfə yü-

rüşdən sonra, növbəti qələbədən sonra, göyə dirənib ətraftı lərzəyə gətirən bu səslərə də alısmışdı. Xacə Ənvərin alışa bilmədiyi yalnız son iki ildə tapıldığı, bu Allahın bələsi olan dözülməz ağrıları idi: son vaxtlar isə, o, balaca gümüş mürçünü gecənin ölüm yuxusuna gedəndə yastığının yanında, əlinin altında saxlayırdı, uzun, hoqqalı qolyanını, ana balasını yanında yatırıldırdı kimi, gecələr köksünə sıxıb yatırıldı... Xacə Ənvər əlini uzatdı, yenə qəlyanı götürdü, dolu dodaqları arasına alıb uzun-uzadı bir qullab vurdu və başa düşdü ki, bu, hələlik, bəlkə də geceyə kimi, sonuncu qullabdır, çünki ağrıları daha yoxdu, çünki gözlərinin itmiş işığı geri qayıdır, təzədən bəbəklərinə dolmuşdu, ürəyinin də tez-tez itən döyüntüsü əvvəlki qaydasına düşmüşdü. Şükür verən gününə, ulu tanrı! Xacə Ənvər özünü sağaltmasayı, axşama yaxın təyin olunmuş ikinci edamda iştirak edə bilməyəcəkdi: neçə gün əqdəm bu qaladan enib hökmdarın yanına gəlmış və özləri ilə çox vacib məlumatlar getirmiş iki saray şairinin bəxşış, daş-qas əvəzinə istədikləri ölümün vədəsi yetmişdi. Bu gün axşam, gün batanda, hökmdarın hüzurunda və bütün xəlqin gözü qabağında bu məmləkətin böyük şairini edam edib başını həmin o şairlərə verəcəkdilər. Hökmdar buna razılığını çoxdan vermişdi və hələ hökmdar heç bir zaman vədinə xilaf çıxmamışdı. İndi o iki saray şairi – bayaq xacə Ənvər onları görmüşdü – sevindiklərindən üzbüüz oturub dəyirmi misin arxasında zər atmaqla məşğuldular... Bu gün xudavəndə-adəm buyurmuşdu ki, hökmdarın mərhəməti sayəsində hər kəs iki aydan çox çölbiyabanın ortasında, keçilməz meşəliyin yaxınlığında, alichdan, qızdırımadan, atmilçəyi boyda olan ağcaqanadların əlindən min bir məşəqqətə dözüb sobir edən igid sərbazlar, vezir, vəkil elə bu iki saray şairi də arzusuna yetsin; bu gün heç bədənin ürəyində nakamlıq qalmamalı idi, buna görə də hökmdar bu gün bütün qadağalarını hələlik, yenə yürüşə qədər ləğv eləmişdi... Xacə Ənvərin ağrıları hind tiryəkinin hesabına, bədənidən tamam çəkilib yox olduğu və bu ağır, hirt bədənin yüngülləşib quşa döndüyü məqamında onu hökmdarın hüzuruna çağırdılar. Xacə Ənvər yarıyumulö gözlərini açıb, qalxanlı-nizeli içəri girmiş pəzəvəng keşikcidən soruşdu:

- Nə məsələdir, oğlan?
- Hökmdar məşvərət edəcək, – dedi keşikçi.

Xacə Ənvər yerindən qalxıb, üzünü qibləyə tutub salavat çevirdi və ovqatı xeyli yaxşılaşdığınından, yenə tanrıya təşəkkürünü bildirdi,

hələ də yerindən tərpənməyib, xacə Ənvərin rüsxətini gözləyən qara-saqqal, qarabıq keşikcidən başqa şey soruşdu:

- Bəs sənə talandan nə düşdü, oğlan?
- Yüz qızıl, bir də bir dul zənən.
- Gədə, elə bu? – Xacə Ənvər güldü, piy basmış yekə qarnı yırgalandı.
- Bəsimdir, ağa! Hökmdarın mərhəməti mənə bəsdir!
- Afərin, oğlan, afərin. Mərhəba sənə!..

...Hökmdar öz zərli bayram libasında, qiymətli daş-qaslılarla bəzənmiş enli qızıl toqqasını beline bağlayıb, başına da qızıl tacını qo-yub, hələlik heç kəsi yanına buraxmadan, sarayın elçilər otağında tək-tənha xacə Ənvəri gözləyirdi. Divarlar boyu mis qabdanlarda dövrələmə yanmış çiraqların işığında sarayın elçilər otağının minası, qızıl, gümüş suyu ilə işlənmiş naxışlı tavanı, xırdalı-irili pəncərələrdə yaşıł, sarı, qırmızı şüşələrdən düzəldilmiş yaraşıqlı şəbəkələrə parıltılı bir ziya saçırı və bu ziyanın şöləsi hökmdarın yorğun beynində nəsə bir əsəbilik yaradırdı: belə cəh-cəlala, dəbdəbəyə, parıltıya öyrəncəli olsa da, bu cür şəraite düşəndə, nədənsə, qaraçı öz məskəni üçün darixdığı kimi, hardasa çölün ortasında, ya məşədə qurulmuş yürüş çadırı üçün, bu çadırın sırkı sərinliyi üçün burnunun ucu göynəyirdi. Əlbəttə, hökmdar istəsəydi, əmr edib, mis qabdanlarda alovlanan çiraqları söndürdə bilərdi, çünki hələ eşikdə gündüz idi və bu gündüzün işığı ala-bula şəbəkələrdən kifayət dərəcədə içəri axırdı. Lakin bu gün bayram olduğuna görə və belə bayramlarla əlaqədar çoxdan qəbul olunmuş ənənəyə görə, sarayın bütün çiraqları yanmalıydı, hökmdar özü, vəzir, vəkil, sərkərdələr – hamı bayram libası geymədə idilər. Hətta cəllad belə edam zamanı qırmızı libasının üstündən gümüş kəmər salırdı, başına da qotazlı misri dobılqə qoyurdu. Belə günlərdə, lakin nadir hallarda, hökmdarın ovqatı lap yaxşı olanda, saraya müsiqicilər də çağırılırdı, ud səsindən, kaman səsindən adı vaxtlarında zəhləsi gedən hökmdar, belə günlərdə beş-on dəqiqə müsiqiyə də qulaq asırı... Xudavəndi-aləm buyurmuşdu ki, hökmdar xədim olsun və tale bu buyruğu həyata keçirmişdi: neçə-neçə sonələr bundan qabaq, burdan çox-çox uzaqlarda yerləşən bir məmləkətin saray zirzəmisində, başı daz, qulaqları iri, gözləri kirpiksiz quzğun gözlərinə bənzəyən bir kişi, kiminsə əmrini yerinə yetirərək, beş yaşlı oğlan uşağını bağırda-bağırda xədim edib, qanını da uşağı üzünə yaxmışdı. Kimsə kimdən,

Allahın buyruğu ilə, intiqamını belə almışdı: bu qanın iyi indiyə kimi hökmərin burnunda qalmışdı. Amma nə vaxtsə, kimin kimdənse aldığı intiqamın əvəzini hökmər hələ çıxmamışdı. Neçə sənələr idı ki, məmlekət-məmlekət gəzib, düşərgələr salırdı, kəsilmiş başlardan qala qurub, obaları, elləri odun ağzına verirdi – saray zırzəmisiində bir vaxt bağırmış oğlan uşağının ürək yanğını söndürmək isteyirdi, lakin bu isteyinə nail ola bilmirdi: illor keçirdi, bu yanığın qəzəbi, kini sönmək istəmirdi, dəli ağrısı ulduzsuz gecənin qaranlığı kimi gözləri öündən çökilmirdi. Bu yanğını söndürmək üçün, nə vaxtsa kimin kimdənse aldığı intiqamın intiqamını, peyğəmbər hüzurunda müqəddəs borc kimi ödəmək üçün, hökmərin başı üzərində yanana günəşə qılinc çəkmək lazımlı olardısa, bunu da edəcəkdi: kaş eçəl möhlət verəydi, kaş gözə görünməz tanrı mərhəmetini onun üstündən əsirgoməyəydi...

Xacə Ənvər hökmərin hüzuruna gələndə onun yanında heç kəsi görmədi, elçilər otağında hökmər yalqız idi, saray xanının taxtında oturub, əllerini dizləri üstə qoymuşdu. Xacə Ənvər yaxına gəldi, əyildi, hökmərin əlindən öpdü. Sonra hökmər başının yüngülce hərəkətiylə ona əyləşməyə rüsxət verdi: xacə Ənvər bardaş qurub hökmərin ayaqları altda, xalının üstündə oturdu. Hökmər heç bir vaxt nökerinin halını soruşturdu, onun üzünə baxıb, sulu gözlərindən bilirdi ki, xacə Ənvər tiryəkə dəm veribmi, ağrıları yox olubmu? Bu sulu və vofalı gözlərin yalnız hökmərin seçə bildiyi parıltısı azalanda, o, nökerini rahatlığa buraxırdı, deyirdi, get dincəl, get tiryəkini çek.

– Ənvər, – dedi hökmər. Xacə Ənvər başını yuxarı qaldırıb hökmərin üzünə zilləndi: heyva çürüsü kimi qırışmış sıfətdi, bu otağın mərmər sütunlarında olan daş soyuqluğu vardi. – Ənvər, ürəyim heç rahat deyil, gəde!

Xacə Ənvərin səsi kövrəldi:

– Qızdırmadan sonradı, gözümün işığı. Halsızlıqdandı. Keçib gedəcək. – Hökmər yenə xacə Ənvərin üzünə baxmırkı, nəzərləri elçilər otağının genişliyində, su kimi harasa boşluğa axırdı. – Ola bilməz ki, keçməsin. Loğman da dünən belə dedi.

Hökmər əlini üzünə apardı, yol çəkən gözlərini ehmalca ovuşturdu, elə bil birdən-birə yorulmuşdu.

– Təki sən deyən olsun, – dedi. – Allah buyuran məsləhətdir. – Sonra əlini xacə Ənvərin araqçılıq başına qoydu. – Deyirəm çox yubanmayaq burda, hə?

– Buyruq soninkidir, hökmər, məsləhət Allahın.
– Deyirəm, valini təyin edək, qayıdaq məmlekətə. Qabaqdan qış gelir.

– Bu məmlekətə vali kimi buyurursan?
Hökmər qaslarını düyünlədi, nəsə yadına salmaq istədi, sonra soruşdu:

– Qohum-əqrəbadan boş qalanı varmı?
– Xeyr, gözümün işığı. – Hökmərin əli hələ də xacə Ənvərin başında idи. Xacə Ənvər boynunu mil kimi duz tutub, qımäßigdanmağa da qorxurdu. – Herəsi bir məmlekətin valisidir.

– Beləsə, bu vəzifəni qoyaq vəzirin öhdəsinə, qoy vəzir valini təyin etsin.

– Buyruq səninkidir, hökmər, məsləhət Allahın.
Hökmər əlini xacə Ənvərin başından götürdü, təzədən dici üstə qoydu, xacə Ənvər nəfəsini dərib, quruyub qaxaca dönmüş boynunu yüngülce tərpotdi.

Hökmər dedi:

– Hə, Ənvər, yubanmayaq. Heç yubanmayaq. – Sonra, qısaca süküt-dan sonra, başqa mətləbə keçdi. – Şair nə oldu? – Səsindəki tanış qəzəbdən xacə Ənvərin canına, həmişə olduğu kimi, yenə üzütmə doldu.

– Tapdilar, – dedi xacə Ənvər. – Mağarada xanın cəlladı ilə gizlənibmiş... – Hökmərin susduğunu görüb davam etdi: – Cəllad təslim olmayıb, it kimi gobərdiblər onu. Şairi axşam gün batanda edam edəcəyik. Unutmusan yoqın.

– Hə, əcəb edam olacaq... – Hökmər ayağa qalxdı, xacə Ənvər də yerindən sıçradı. Hökmər dedi:

– Başlayaq məşvərətə.

Xacə Ənvər bir-iki dəfə əlini əline vurdı, keşikçibaşı döyüş libasında – başında dəbilqə, sol əlində qalxan, dəmir səsini ətrafa yaya-yaya qapıdan içəri girdi. Xacə Ənvər hökmərə baxdı, çünki xacə Ənvərin keşikçibaşına söz deməyə ixtiyarı yoxdu. Hökmər dedi:

– De, gölsinlər!

Keşikçibaşı ikiqat əyildi, sonra dönüb qapıdan çıxdı və xacə Ənvər nəfəsini dərməmiş, vəzir, vəkil, əyanlar, sərkərdələr bayram libaslarında sarayın elçilər otağına daxil oldular: bu libasların ala-bezəkliyi, müxtəlif rənglərin, zərli-baftalı xalatların, çalmaların parıltılı-işiltılı ziyyası elçilər otağının gözqamaşdırın ziyasını cəl bil daha da artırdı və

bir belə məxluq divarlar boyu dayanıb yerlərində qərar tutduqdan sonra, xacə Ənvərə elə gəldi ki, otağın havası azaldı. “Bu it uşağı it, görəsən niyə nəfəs alır?” – deyə narazılıqla düşündü və ehtiyatla hökmdarın sifətinə baxdı: qırışmış sifət, qıçıq gözlər yenə zəhrimər saçırıdı. Xacə Ənvərə elə gəldi ki, bir möcüze baş verdi – hökmdar burdan, bu işqli otaqdan çıxıb yenə at belinə qalxdı və başına dəmir dəbilqə qoydu.

– Vəzir! – Bu zəhmlili, ləngərli ağır sos yenə hamını yerində yırğalatdı.

Vəzir iki-üç addım qabağa atıb, gəlib xacə Ənvərin yanında dayanmamışdan qabaq, hökmdara baş əydi, əllərini sinosində çarpzadı.

– Məmləkətin valisini təyin et! İxtiyar sahibisən!

Vəzir yenə ikiqat oldu.

– Buyruq səninkidir, hökmdar! – dedi.

– Günü sabah məmləkətə dönəcəyik! – hökmdar sağ əlini yuxarı qaldırdı. Bu, o demək idi ki, qərar qətidir və bu qərarı Allah da poza bilməz. Bu otaqda kim vardısa, qəlbini dolmuş sevincdən yerindən uçub göyün yeddinci qatına qalxdı, hamı bir ağız olub, dedi:

– Eşq olsun qibleyi-aləmə!

Cünki hamı yorulmuşdu, ağsaqqallı, qarasaqqallı hamı məmləkətinə dönüb, qışın soyuğunu, küləyini öz evində və öz doğma torpağında keçirmək arzusunda idi. Hökmdar əlini qaldırıb, bu kiçik məşvərətin sona yetdiyini camaata bildirmək istəyirdi ki, vəzir təzim edib söz deməyə rüsxot dilədi.

– Buyur görək!

Vəzir dedi:

– Allah bizim ömrümüzdən kəsib, sənin ömrünə calasın, ulu hökmdar!

Yerbəyerdən səslər qopdu:

– Amin ya rəbbülələmin!

Vəzir davam etdi, həyəcandan ucu iti, uzun ağı saqqalı titrəməyə başladı.

– Axşam, hələ qaranlıq düşməmiş, ulu hökmdar, sənin müqəddəs emrinə yerinə yetirəcəyik. Bu gün günorta yaxaladığımız şairin başını bədənindən ayıracğıq.

– İnşallah, – dedi hökmdar. – Bilirəm, qoca! – Hökmdar narahat olanda, əsəbilişəndə həmişə vəzirinə “qoca” deyirdi. Bunları mənə

təzədən söyləyib başağrısı verməkdə məqsədin nədir? – Xacə Ənvər hökmdarın zəhmli baxışlarından ciyinlərində elə bir ağırlıq hiss etdi ki, qorxu fəqərə sütunu ortasından quru ağaç kimi qırıla. Vəzir yenə ikiqat oldu.

– Məsləhətdir şairi camaatin gözü qabağında edam etməyək.

– Niyə? Səbəbi? Bu nə hoqqadır?!

– Məmləkətin camaati şairi çox sevir, ulu hökmdar, göyləri, yerləri yaradan Allahın ədalətli rosulu, qorxuruq, artıq-əskik damşan ola.

– Kim qorxur, qoca?! – Hökmdar taxtdan qalxıb, əllərini arxasında cütlöyib, ayaq üstə dayanıb, qorxudan nəfəs almağa taqəti qalmamış əyanların, sərkərdələrin sifətinə iyrənə-iyrənə, ikrəhla baxa-baxa qapıya sarı gedib geri qayıtdı. – Kim qorxur, qoy sözünü desin! Daha vəziri danışmağa, sözünü davam etməyə qoymadı, sağ əlini yuxarı qaldırdı.

– Qulaq asın mənə! – dedi. – Bu məmləkəti mən almışam, bu məmlekətin qalasını yerləyeksən edən mən olmuşam və mənim igid sərbəzələrim olub! Bu məmləkətin xanını edam etdik, kəndini-kəsəyini oda verdik, qolunda təpər qalmış erkəklərinin hamısını qılıncdan keçirib qanına qəltən elədik və bir kimsə qorxmadı və yerli camaatdan da bir kimsə artıq-əskik danışmadı. İndi bir dılğır şairin üstündə, mənim zəbt etdiyim məmləkətin camaatı, yəni öz hökmdarının üzünə ağ olacaq?! – Alqış nidaları elçilər otağının mərmər sütunlarını, bərbəzəkli divarlarını yalayıb ərşə dirəndi: yaraşıqlı şəbəkələrdə şüşələr cingildədi. Hökmdar yenə əlini yuxarı qaldırdı və büzüşüb yumağa dönmüş, xacə Ənvərin yanında dayanıb, başı, saqqalı əsim-əsim əsən vəzirinə elə baxdı ki, vəzir küçük kimi zingildədi. – Rədd olun, dağlışın! – deyib çıçırdı. – Şairin edamı gün batanda, dediyim yerdə və camaatin gözü qabağında olacaq. Başını da qızıl teşin içində məmləkətin o biri dılğır şairlərinə verəcəyik. Rədd olun!..

...Xacə Ənvər elçilər otağından çıxandan sonra öz otağına qayıtmadı, sarayın mərmər pilləkənlərini enib, payız fəslinin sarımtıl rəngi içində uyuyan yaraşıqlı bir bağa çıxdı, başını qaldırıb adəmin ürəyini sixan xəzan ovqatından ayrıldı: səma gömgöy və dupdurdu idi. Xacə Ənvər ah çokdi, nəsə yaxşı bir şey yadına düşdü, amma bunun məhz nə olduğunu dərk edə bilmədi, cünki tiryəkli beyninin dumani çox qatı idi, bu qatılıq içərisindən keçmişə qayitmaq mümkün deyildi. O, bir qədər bağda gəzişdi, iradəsi gücünə, indi uzaqlardan gələn

ağlaşma-iniltini də daha eşitmədi və bağın qurtaracağında dayanıb, aşağı, dərə dibindəki yola baxdı: torpaq yol uzun toqqa kimi dərə boyu burula-burula baş alıb meşənin içiñ gedirdi və bu yolda bir araba dayanmışdı. Kimindi, hansı binəvanındı bu araba görəsən?.. Bu sual onun ağılına hardan gəldi, başa düşəmmədi, özü-özüne töccüb edib çıyılnerini çəkdi.

Xacə Ənvərin yarganın başından bir qaraltı kimi gördüyü bu araba saray xanının təlxəyi Üflemə Qasımın arabası idi. Səhər erkən, qala alınanından sonra, Üflemə Qasım xanın edam olunması xəberini eşidib, hönkür-hönkür ağlayıb ürəyini boşaldandan sonra libasını dəyişib yamaqlı və kirli bir kəndlə çuxası geyib, gizləndiyi qaranlıq zirzəmidən çıxmışdı. Çıxmışdı ki, son dəfə məmləkətin halına baxsın və yanın kəndlərdən göye ucalan qara-qara tüstülərə tamaşa eləsin. Çünkü təlxək daha burda qala bilməzdi, bu dağlara, bu ormanlara, buranın yazına, yayına, payızına, qışına, daşına, suyuna son dəfə əlvida deyib, üzüshağı enib ömürlük bu məmləkətdən çıxmalydı. Çıxmaliydi ki, ağızı selikli sərbazların qapı-qapı, ev-ev axtardıqları şairin əlyazmaları fələyin tufanında bada getməsin, bu yazıları aparıb hardasa burdan çox-çox uzaqlarda, aran məmləkətlərinin birində gizli yerde saxlasın. Təlxək öz şairini özündən artıq sevirdi və şairin taleyi də ona əvvəlcədən bəlli idi: gözlərindən əqrəb kini yağan hökmərin dəli sərbazları, yəqin ki, şairi tapacaqdılar, şair qanadlı quşa dönüb, göyə qalxsayıdı da, sərbazlar quzğun olub onu yaxalayacaqdılar. Üflemə Qasım, gözdən uzaq bir yerin xəlvətliyində, səhər hələ talandan qabaq, hər addimbaşı ölümlə üz-üzə gələ-gələ, şairin kimsəsiz evinə girib, ordan tapıb çıxardığı qalaq-qalaq əlyazmalarını səliqə ilə araba-yımişdı, üstündən ot-ələf tökmüşdü, üç gümüşə bir ləzgidən aldığı, ayaqları möhkəm, boyunu əzələli qatırı da arabaya qoşmuşdu. Gün batanda, hava qaralanda yola düşməliydi. Yola düşməliydi ki, dün-yanın on savab işini görsün, bu gün kövrək ürəyi cəllad qılincinin bircə həmləsi ilə əbədi dayanacaq şairin sözünü-söhbətini ağ varaqlar üzərində bu məmləkətdən ömürlük aparıb, hardasa, lap dünyanın o başında təzədən gün işığına çıxarsın... Gözün tökülsün, fəlok!..

Qasım da, arabanın yanında qurdalana-qurdalana, oxunu, yayını bir də yoxlayıb, belini düzəldib yuxarı baxanda yarganın başında, saray bağının qurtaracağında bir qaraltı gördü: işiq gözlerinə düşdüyü üçün, əvvəl xacə Ənverin qaraltısını nəhəng quzguna bənzətdi, sonra gördü

ki, adamdır və bildi ki, hökmərin adamlarındandır: təlxək tutarlı bir qarğış bilmirdi, çünkü ömrü boyu oyun çıxarıb məzəli-məzəli sözlər deyib, camaati əyləndirməklə məşğul olmuşdu, buna görə də əvvəl duruxdu, sonra ağılına gələn qarğışı ürək yanğısı ilə bir yerdə ağızından eşiye tökdü:

— Görüm səni də ağan kimi xədim olub, tər məmələrə həsrət qala-san, ay ciyəri yanmış!

Təlxək bu sözləri ucadan dedi, bildi ki, mənzil uzaqdır, boğazından çıxan səs gedib hədəfə dəyməyəcək. Hoppanıb, otun-ələfin üstündə oturdu, əlini çuxasının yaxasından içəri salıb ürəyinə qoydu və Allaha yalvardı:

— Ulu tanrı, sən bu ürəyimi hələ partlatma, şairə yazığın gəlsin! — deyib, başını yenə sinəsinə əyib ağladı.

...Şairi zindandan çıxarıb edam yerinə aparanda al günəş dağlarının başında qan tuluğu kimi sallanıb durmuşdu. Şair boğazını, çənəsini, gözlərinə kimi sıfotının bütün əzalarını deşim-deşim deşən ağrından inildədi, əlleri arxasında toqqa günü ilə bərk-bərk bağlı olduğuna görə, hər ilin sarımtıl xəzəni gələndə, qürub çığı günüşi belə al-qırmızı görəndə, həmişə elədiyini indi eləyə bilmədi: şair salavat çevirmək istədi, mümkün olmadı. Xudaya, bu nə ağırdır?.. Bir də günəşə baxdı, qırmızı işığın şöloşü ağrı içində qovrulan şairin sıfetində elə bil çıraq kimi yandı, amma bu yanğıdan üzü-gözü bir qədər sərirlədi... Vəzir, vəkil və bir neçə sərkərdə, hökmərdən xəlvət və edamdan qabaq gizli məşvərət keçirib qərara gelmişdilər ki, şairin başı bədənindən ayrılan qədər dilini kəssinlər. Kəssinlər ki, edam mərasimi zamanı, bu xaraba məmləkətin şairi, vəziri, vəkili acıladı ki, hökmədarı acılamasın, hökmədara ağır söz deməsin. Vəzir ömründə təsəvvür edə bilməzdi ki, ölümqabağı şairlerin dili belə acı olarmış! Bu gün hökmədarın böyük bayramlarından biri idi və belə bir bayramın qanqaralığı ilə bitməsi vəzire, vəkile çox baha otura bilərdi. Vəzir də, vəkil də həmişə görmüşdülər ki, qırmızı libaslı cəlladın iti baltası havaya qalxmamışdan qabaq, edama məhkum olanların hamısı hökmədarın qarşısında diz çöküb ondan imdad diləmişdilər. Vəzir də, vəkil də bilirdi ki, şair heç kəsdən imdad istəməyəcək, ağızını dağıdıb acı sözlərlə böyük bayramı böyük matəmə çevirəcək. Buna görə də piçıldışib-qıqqıldışib, şairin

dilini kəsdirmişdilər... Şair isə bayaq potaboy, ağızında bir dənə də diş qalmamış bir kişinin əlində qırmızı et parçasını görərə də, indi dilinin kəsildiyini hiss ələmirdi, əksinə, ona elə gəlirdi ki, dili ağızında şisib və bu müsibətli ağrı o şisin ağrısıdır. Bir yandan da qüruba enən yənəşin bu qırmızı müsibəti!

Kimsə arxadan onu itələdi və nizəli-qalxanlı iki keşikçi qabağa keçdi, dili kəsiləndən sonra ağrı şairi haldan salandan sonra o, dünyanın bütün iyi-qoxusundan məhrum olmuşdu. Amma bu iki sərbaz qabağa keçəndə tünd tər iyi burnuna dolub, elə bil ağrılarını daha da artırıldı. Edam yerinə gedə-gedə şair, gözlorunu çulğamış dumanın içorisindən ağaclarla baxırdı, xəzan vaxtinin sarı-sarı, qırmızı-qırmızı yarpaqlarına baxırdı və ürəyində deyirdi ki, xudaya, bəs bu dünyanın yaşıl yarpaqları hanı, vaxtsız əcəl niyə məni son maqamımda yaşıl yarpağa həsrət qoydu?.. Şair uzaqdan, yenə də ağrının zillətindən toxunmuş seyrək duman içorisindən ağ sarayı görəndə başa düşdü ki, edam sarayın qabağında olacaq, bu, həm edamdır, həm də tamaşa... O, xədim xanı heç bir vaxt görməmişdi, amma, nödənsə, hemişə onun sıfetini xəyalında heyva čürüsünə bənzədirdi. Sonra birdən şairə elə goldı ki, yənəşin bugünkü allığı, qıruşun bugünkü qırmızılığı məmləkətdə tökülen qanın buxarından əmələ gelib. Dilsiz ağız söz demək istədi, amma, ağrı qılincini oyadıb, dilsiz ağız açılmağa qoymadı. Şair qalan yolu gedə-gedə daha gözlorini al günəşdən çəkmədi. Şairin gözündən bir damla yaş yanağına yuvarlandı, bu damla ağ deyildi, bu damla qıqqırmızı idi...

Şairi edam yerinə qaldırdılar. O, gözlorini qiyib əvvəl-əvvəl aşağıda, meydانçanın ortasında taxtda əyloşmiş hökmətləri gördü və şairin gözloru qaqqanaq çökib güldü: xədim xanın çöhrəsi heyva čürüsündən də artıq qırış idi və xədim xanın uşaq başı boyda balaca bir başı vardi. Sonra şair başını ağır-agır endirib sərbazlara baxdı: sərbazlar təzək iyi verirdilər. Sağ tərəfdə dayanıb, qorxu içində şairin edamına tamaşa edən öz obalılarını – qocaları, qarları, cavan oğlan uşaqlarını və nəhayət, ömrü boyu uca qamətlərini və ala gözlerini vəsf elədiyi gəlinləri, qızları görəndə gözündən bir damla da yaş axdı: bu damla da ağ deyildi, bu damla da qırmızı idi. Cənubi şairin ürəyi od tutub yandı, şair bildi ki, qara telləri ciyinlərinə tökülib mələl-mələl dayanmış, göz yaşları qurumuş bu gəlinlərin, bu qızların hər birinin bətnində indi neçə-neçə sərbaz toxumu var. Gözlərinə qırmızı yaş gəldi və şair ürəyində öz

obalılarından halallıq istədi. Sonra şair hamidən qabaq, büzüşüb dayanmış bir kəndli baba gördü: əynində yamaqlı kirli çuxa, başında motal papaq. Şair onu tanıdı. Ağılı təlxəyi tanımamaq olardı?.. Təlxəyin gülümser gözləri şairə zillənmişdi, amma sıfəti ağlayırdı və təlxəyin bu gülümser gözlərində şair elə bir şey oxudu ki, qaməti düzəldi, köksünə uzaq yaylaqların sərin havası doldu: şair təlxəyin gözlərilə dediklərini kəlmə-kəlmə eşitdi. Təlxək daha dayanmadı, əvvəla, şairin edamına dözə bilməyəcəkdi, ikinci də şairin sıfətinə qonmuş təbəssüməndən anladı ki, o da arxayıdır: şair özü bu dünyadan gedir, amma sözü-söhbəti bu dünyada qalır. Göz yaşlarını boğa-boğa, hıçqırığını içərisinə salıb təlxək ustalıqla geri çəkildi və izdihamdan çıxdı. Və yalnız dərəyə enəndə arabasına yanaşın dayandı, daha özünü saxlaya bilmədi, qatırın boynunu qucaqlayıb, ürəyi boşalana kimi ağladı. Sonra arabaya mindi, qatırı mahmızlamamışdan qabaq, başını qaldırıb qaranlıq dərədən yuxarıdakı səmanın qırmızılığına baxdı.

Çığrıdı:

— Tfı sənin təxtinə, ey çərxi-fələk!

Bu qəzəbli səsden üzbüzdəki meşədə qarğaların səsi aləmi başına götürdü. Araba yerindən tərpəndi, təkərlərin qıjılıtı eşidildi, bir azdan Üfləmə Qasımın qatır arabası torpaq yoldan çıxbıb meşəyə girdi. Meşənin qaralığı – ağaclar təlxəyin gözüne qara-qara və əcaib göründülər – xəzan yarpaqlarının sarılığı və bir də ətrafin vahiməli sükütu təlxəyi yoldan eləyə bilmədi: başqa vaxt olsaydı, günün bu çağında, havanın qaralan vədəsində, təlxək ömründə bu meşəyə girməyə cürət etməzdi. Amma indi o, nə geri döñə bilərdi, nə də arabanı saxlaya bilərdi. Təlxək tez bu məmləkətdən çıxmahı idı.

Araba, vahiməli süküt içərisində qıjılıt qopara-qopara meşənin seyrəkliliyindən sıxlığına yönəldikcə, hava elə bil bulanıb, dəqiqliqə, saniyə-saniyə qaralırdı. Əvvəlcə Üfləmə Qasım meşənin bu qəribəliyinə fikir vermədi, ona elə gəlirdi ki, heç qabağındakı yolu da əməlli seçə bilmir, cənubi gözlerini orda, ağ sarayın qabağındakı meydanda qoymuşdu: bu gözler, əcələ təslim olmuş şairin saralmış sıfətinə zillənib qalmışdı. Gözün tökülsün, fələk!.. Təzə iyiyəsinin ürəyində dediyi bu yanıqlı qarğışı elə bil qatır eşitdi, dayanmaq istədi, Üfləmə Qasım bunu hiss edib, qatırı var gücü ilə mahmızladı: heyvanın bədənində şaqquşdayan qamçının səsi Üfləmə Qasımı ayıltdı, gözlərini geri qaytardı. O, meşəyə baxdı. Ona elə gəldi ki, dərəyə nis-

bətən meşənin havası daha sörindir, bu sərinlik, qatır arabanı ireli çəkib apardıqca artırdı və belə getse, iki-üç saatdan sonra o gəlib qarlı bir diyara düşəcək. Sonra başını qaldırıb, pahidaların, vələslərin, cəvizlərin kəlləsinə göz gəzdirdi; bu meşənin də payız yarpaqları, orda, arxada qalmış, tüstüdən boğulan başbələli məmlekətin yarpaqları kimi sapsarı idi və hələ ağacların budaqlarında topa-topa çoxlu yarpaq qalmışdı. Özgə vaxt olsaydı, bu havanın yüngülliyyündən, axşam alatoranının gözəlliyyindən vəcdə gəlib, pəsdən bir bayatı deyərdi. Amma Üfləmə Qasımın nəinki bayatı deməyə, heç əməlli-başlı ciyərdolusu nəfəs almağa da tutarı qalmamışdı: fələk Üfləmə Qasımın bədənidən şirəsini yox eləmişdi, gözlərinin işığını azaltmışdı, qüvvəli ayaqlarının gücünü almışdı. Nə qədər yol gedəcəkdi, neçə vahiməli gecəni bu meşənin zülmətində, ağacların altında keçirəcəkdi – hələ bunları Üfləmə Qasım bilmirdi. Amma getməliydi, lazımlı olsa xortdanın özün qucaqlayıb onunla bir yerdə bu meşədə gecəməliydi: şairin əlyazmalarını uzaqlara, qan tökülməyən, baş kəsilməyən bir yerə aparıb orda çörəyi halal adamların diyarında otun-əlefİN altından gün işığına çıxarmalıydı. Amma təlxək qüssəli-qüssəli xozan yarpaqlarına bir də baxıb düşündü ki, görən, bu dünyada çörəyi halal olan adamların diyarı hardadı? Çünkü at kişiştisi və sərbəz hayqirtisi hələ də qulaqlarında qalmışdı, təlxək bu diyarı tapsa da, əgər belə bir möcüzə baş versə, qulaqlarındakı bu səslerlə ora getmək istəmirdi. Bu səsleri ondan savayı kim eşitə – qarnına qorxu dolacaq. Qorxu toxumundan botni ağırlaşmış adamların arasında olyazmalarını otun-əlefİN altından çətin gün işığına çıxartmaq olar!

Təlxək qatırın cilovunu çekdi, araba dayandı. Arabadan düşüb, qıjılı kəsiləndən sonra, sərin hava kimi qulaqlara dolan sakitlikdən xumarlanan kimi oldu. Əlini otun-əlefİN içində salıb altında nə vardısa, bu gün neçənci dəfə idi bir də yoxladı, sonra iri bir kisenin bağını açıb, yola götürdüyü azuqəni də gözdən keçirdi, xamralı çöröyinin, pendirin, göy-göyərtinin ona xeyli çatacağına bir daha inanıb, təzədən arabaya qalxmaq istəyirdi ki, qəfil eşitdiyi səssdən tükləri ürpəşdi: hər dəsə yaniqli-yaniqli bir uşaq ağlayırdı. Qulaq verdi, elo bil biri yox, bir neçəsi ağlayırdı. Dadına tez-tez çıçıdiyi qorxulu rövayət düşdü: hal arvadı, meşədən, səhradan keçən tənha yolcuları saxlamaq üçün uşaq səsilə ağlayır, sonra onları yaxalayıb, qalın hörüyünü boğazlarına dola'yıb boğur. Allah, özün kömək ol! Üfləmə Qasım qarnının soyuduğunu

hiss elədi və ağlaşmanın kəsmədiyini görüb, yaxınlaşış qatırın boyununu qucaqladı. Qatır, ömründə görmədiyi bu mərhəmətdən elə bil kövrəldi, başını silkəleyə-silkeləyə bir-iki kərə finxirdi. Bu səs, yaniqli uşaq iniltisi lap yaxından, Üfləmə Qasımın gözləri qabağında sıralanıb durmuş nəhəng ağacların arxasından gəldi. Allah, bu nə bələdi mən düşdüm?.. Amma daha dayana bilmədi, neyçinsə ürəyi sıxıldı, əgər belə yaniqli-yaniqli ağlayan doğrudan da hal arvadı idisə, qoy elə bogub öldürsün, Allahın qismətindən artıq nə ummaq olar ki?.. Gözün tökülsün, fələk, bu nə yaniqli iniltidir belə?! Üfləmə Qasım yerində tərpənib özünü ağacların arasına saldı, gur gicitkən kollarının arasından birtəhər keçib, talaya bənzər bir yere çıxdı və sağ əldə, nəhəng bir palidin gövdəsinə bitişik qurulmuş balaca komacıçı görüb, başa düşdü ki, ağlaşma səsleri oradan golir.

– A bala, oyyə, kimsən, ay uşaq? – Başı üzərində, ağacların irili-xirdələ budaqları arasında qarğı qarıldadı, yuxarı baxanda Üfləmə Qasımı elə gəldi ki, bu qarılıtını, qaranlıq qovuşan boz səmanın ortasında yanana iri tek ulduzdan eşitdi. Onun təlaşlı sualından sonra ağlaşma səsleri daha da gücləndi. Üfləmə Qasımın ürəyi lap partlamaya düşdü.

– Ay uşaq! – çığırıldı. – Oyyə, kiri! – Amma qabağa getməyə cürət etmədi. Komanın dar girimindən on iki-on üç yaşlı bir qız uşağı çıxdı, dayanıb, qorxa-qorxa iri gözlərini Üfləmə Qasımı zillədi.

– A bala, kimsən?

Qız cavab vermədi, qaşlarını çatıb yeno Üfləmə Qasımı qorxa-qorxa baxa-baxa, arxasında gizlətdiyi sağ əlini yavaş-yavaş yanına saldı: qızın əlindeki iti tiyəli əyri xəncər axşamın ala-toranında bərq vurdu. Üfləmə Qasımın heyrotdən gözləri bərəldi.

– Ay qız, qorxma, a bala. Kimlərdənsən?

Qız nəhayət dilləndi:

– Odunçu Bəhlulun uşaqlarıyıq... omi.

– Ömi deyən dilinə qurban kəsim sonin, a bala. Bəs atan, anan hanı?

– Sərbəzlar əvvəl atamı öldürdülər, sonra anamı. – Qız başını sinəsinə əydi, bu sözlərdən sonra komanın içindəki inilti elə bir çığırıbagıra, ağlaşmaya döndü ki, Üfləmə Qasım daha özünü saxlaya bilmədi, irəli atılıb qızın yanından ölüb komaya yanaşdı, başını içəri soxdu: qaranlıq, havası rütubətli komaya neçə nəfər olduğunu əməlli seçə bilmədi. Dedi:

— A bala, a bala, çıxın eşiye, ay uşaq, xəstələnərsiniz! Komadan bir-birindən balaca, dörd qız sağı çıxdı, beş oğlan sağı. Üfləmə Qasım başa düdü ki, odunçu Bəhlulun beş oğlu, beş qızı yetim, kim-siz qalıb, bu başibələli dünyanın səfillərinə qarışmışdır. Başını yukarı qaldırıb, bu gün neçənci dəfə idi, ucadan dedi:

— Gözün tökülsün, fələk!

Uşaqlar böyük bacılarını dövreyə alıb, körpə quzular kimi baş-باشا verib dayanmışdır. Üfləmə Qasım bircə-bircə onların üzündən öpdü, kirli saçlarını sığalladı, selikli burunlarını çuxasının etəyi ilə sildi.

— Durun burda, indicə qayıdırám, — deyib yerindən götürüldü, gəldiyi qısa yolu geri qayıdırabaya qalxdı, ağacların arasından tapıldığı genişlikdən qatırı talaya sürdü. Arabanı komadan bir az aralı saxladı, hoppańı yerə düdü, azuqə kisəsini götürüb yerə endirdi, tələsə-tələsə, nəfəsi təntiyə-təntiyə kisənin bağıni açıb, hələ də qorxa-qorxa və ürək döyüntüsü ilə ona baxan yetimlərə dedi:

— Yaxına gəlin, a bala!

Böyük bacısının əlindən tutub, başını onun qarnına qoyub dayanmış lap kiçik oğlan sağı, sonbeşik yavaşca soruşdu:

— Bacılı-bacılı, bu bizi yeməz ki?

— Yeməz, atam, yeməz, qağam. — Qız balaca qardaşının əlindən tutub cəsarətlə irəli, Üfləmə Qasımı sarı yönəldi, o biri uşaqlar da böyük bacılarının dalınca düdüller. Üfləmə Qasım kisədən çıxardığı çörəyi, pendiri, yola nə götürmüştüse hamisini arabadakı ot-ələfin üstündə açdığı dördkünc bez süfrəyə yiğdi, uşaqlara baxıb tez çörəyi parçaladı, pendiri də əlləri ilə övkələyib xırda-xırda elədi. İri çörək parçasının arasına pendirdən, göyərtidən qoyub ilk tikəni sonbeşiyə uzatdı.

— Götür, quzum, ye!

Uşaq ikielli, bacısının qolundan yapışdı. Qız tikəni Üfləmə Qasımın əlindən alıb sağa verdi və yalnız bundan sonra oğlanlı-qızlı hamısı balaca əllorunu süfrəyə uzatdılar. Bu payız axşamının sərin sakitliyi içərisində marçildayan dodaqların səsinə qulaq asa-asə, udqunan nazik boğazlara baxa-baxa Üfləmə Qasım quruyub qaldı: elə bil bu yetimlərin başına gələn folakətin nə demək olduğunu yalnız indi anladı. Xudaya, bəs bunların axırı nə olacaq? Allah, bunlara sən necə qıydın? Uşaqlar tikələrini yeyib dayandılar və ac gözlər, qırpmı kövrək gözlər təzədən süfrəyə dikildi. Üfləmə Qasımın canına qızdırma doldu, əyilib sonbeşiyi qucağına aldı, isti, balaca dodaqları öpdü.

— Ay qız, ceyran bala, — deyə böyük qızə sarı döndü. — Hamısı si-zindi, a bala, yeyin.

Bu dəfə uşaqlar lap yaxına gəldilər, pətəkdə bir-birinə qarışan arılar kimi vizilti qoparıb, bu dəfə daha ehtiyatla, şübhə ilə yox, ürokə əllərini uzadıb çörəkdən, pendirdən götürdülər və yenə dodaqlarını marçıldada-marçıldada yeməyo başladılar. Üfləmə Qasım daha burda dayana bilmədi, qucağındakı sağı yerə qoyub, onlardan aralandı, komanın arxa tərəfinə keçib səssiz ağladı. — Çünkü Üfləmə Qasım indi ağlamaya bilməzdi, sinəsindəki dağın ağrısını göz yaşına qatıb eşiye axıtmaya bilməzdi, vallah, ürək daşdan deyil, ətdəndi!

Geri qayıdanda, süfrəyə baxıb gülümsündü: süfrədə nə vardısa son tikosinə kimi yeyib süpürmüştülər, bez parça elə təmiz idi ki, elə bil çırpıb təzədən ot-ələfin üstünə salmışdır. Təlxək uşaqlara baxdı: indi, arabanın etrafında dövrələmə durub susa-susa, hələ də gözlərindəki qorxunu gizlədə bilməyib, bir az inamsız, bir az da həyəcanla Üfləmə Qasımı baxan uşaqların sıfətlərinə işiq gəlmışdı, körpə sonbeşiyin isə yanaqları allanmışdı. Büyük qız yox idi, Üfləmə Qasım arxasında otların xışlılığını eşidib geri dönəndə, qızın əlində iri mis parç tutub, ağacların arasından çıxbı, onlara tərəf gəldiyini gördü.

— Burda, yaxında bulaq var, su getirmişəm, əmi — deyib parçı Üfləmə Qasımı uzatdı.

Üfləmə Qasım parçı götürüb dodaqlarına yapışdıranda təmiz sudan gələn sərinliyi hiss edib başa düdü ki, susuzluqdan ciyərləri yanırımsı. Parçdakı suyu son damlasına kimi lozzətən boğazından içəri tökdü, Üfləmə Qasımın gözlərinə işiq gəldi və yalnız indi yadına düdü ki, bu gün səhər ala-torandan zirzəmidən çıxbı, təhlükəli işini görüb, ləzgindən aldığı qatırı arabaya qoşandan dilinə bir qurtum su dəyməmişdi. Parçı qız qaytaranda elə bil ayıldı.

— Oyyə, a bala, bəs siz?

Qız gülümsünüb cavab verdi:

— Biz içmişik, əmi.

— Sənin əmi deyən dilinə qurban kəsim, a ceyran bala! — Sonra Üfləmə Qasım əlini çuxasının yaxasından içəri saldı, qoltuğuna yaxın, çuxaya tikdiyi balaca məxmər kisəni bu gün birinci dəfə yoxladı: qızıllar, gümüşlər yerindəydi, dünən gecə neyi vardısa bu kisəyə yiğib, atadan-anadan yetim qalmış Üfləmə Qasım, bir ayağı yox, iki ayağı da gorda olan qoca nənəsinin ağ gəlmış gözlərindən öpüb evdən

çixmışdı. Fərasətinə eşq olsun, ay Qasim!.. Uşaqlara baxa-baxa, onların üzünə gülümşəyə-gülümşəyə, beynində, qarşıda duran xərcləri hesabladı: mənzil başına gedib çatana qədər, yolüstü kəndlərdən on bir nəfərin azuqəsini götürmək üçün, on cüt də çariq almaq üçün bu pullar xırtdəyə qədər bəs eləyəcəkdi. O, başını yuxarı qaldırdı, ala-bula bozaran göyün ortasındaki dəyirmi aya baxdı, ayın etrafında, axşam qaranlığında bu yetimlərin gözləri kimi işlədaşan ulduzlara tamaşa elədi və ömründə bəlkə də birinci dəfə idi ki, sidq ürəklə Allaha "şükür" dedi... Bu vaxt sonbeşiyin ağlamasının səsini eşitdi:

– Bacılı-bacılı, məni evə apar.

Böyük qız balaca qardaşını qucağına alıb, üzündən-gözündən öpdü, o biri yetimlər bu kövrək səsi eşidib başlarını aşağı saldılar. Üfləmə Qasım ağlına gələn fikirdən sevindi. Dedi:

– Sizin o qara gözlerinizə qurban kəsim mən, a bala! Həç dərixbələmeyin. Görün indi sizin əminiz sizə nə göstərəcək! – O qabağa gəldi. – Bax, indi hamınız gedin, üzü komaya sarı dayanın.

Uşaqlar tərpənib komaya sarı getdilər və bir-birinə yenə qorxa-qorxa baxıb, Üfləmə Qasım dediyi kimi, üzləri komaya dayandılar. Tolxək gülə-gülə, şadlana-şadlana arabaya yanaşdı, otun-ələfin içindən balağı enli zərli şalvarını çıxarıb ayaqlarına keçirdi, sonra çuxasını soyunub, sinəsi baftalı-qotazlı nimtənəsini geydi, başına da ucu zinqirovlu uzun şış təskülahını qoydu. Qayıdırıb talanın ortasında dayandı və əllərini bir-birinə vurub nazik səslə çıçırdı:

– Başımın ağaları, mən hazır!

Bu nazik və gülməli sosə geri dönen uşaqlar, ay işığının gümüş rəngində, talanın ortasında dayanmış Üfləmə Qasımı bu qiyafədə görəndə heyrətlə çıçırdılar. On cüt göz heyrət qarışq maraqla Üfləmə Qasımı zilləndi. O, sözünü davam elədi:

– Ağalar, bəylər, xan sarayının möhtərəm mehmanları!.. Bu gün xanın aşpazı düyüni çiy bişirdiyindən Üfləmə Qasım bir qarın ağrısına mübtəla olub ki, bütün günü qotur xoruz kimi banlayır! – Tolxək əllərini qoşalayıb ağızına tutdu və eynən xoruz kimi banladı. – Quq-qulu-quuu!

Uşaqlar deyib damışa-damışa, gülüşə-gülüşə yuxarı gəldilər və Üfləmə Qasım başladı: əvvəl hoppandi, əlləri üstə durub, ayaqlarını yana aralayıb havada oynatdı, sonra yenə xoruz kimi banlaya-banlaya mayallaq aşdı, otun üstündə özünü sürüsdürdü, ayaqlarını qayçı kimi

açıb oturdu, daha sonra yenə quş təki qanad açdı, yenə mayallaq aşdı, özünü yixib, başından tutub "uf, uf, oldum, yandım" dedi və daha nələr eləmədi!.. Bu ay işığında, saralmış payız otlarının üstündə on yetim dünyanın ən şirin və ən gülməli nağlına tamaşa edə-edə, quzu sürüsü kimi baş-başa verib irəli gəldilər, indi bardaş qurub oturmuş, başını var gücü ilə silkəloyə-silkəloyə şış təskülahının zinqirovunu səsləndirən Üfləmə Qasımı yanaşdırılar, ona qoşulub gülməkdən uğunub getdilər. Sonbeşik isə lap yaxına gəlib, Üfləmə Qasımın ayaqlarını üstə oturdu və başını onun sinəsinə qoydu: uşağın isti nəfəsi təlxeyin sıfətində gözdi, təlxək onu bərk-bərk qucaqlayıb ot iyi verən qırvım saçlarından öpdü. Sonra dedi:

– Sizin o yılın ayaqlarınıza qurban kəsim, oyyə, a bala!.. Deməli, gecəni burda gecəleyəcəyik, səhər, gün çıxanda, insallah, arabaya doluşub yola düşərik. Düzəmə deyir əmi?

Həç kəs "hara" deyib soruşmadı. Yetimlər gülüşüb əl çaldılar, sonbeşik isə Üfləmə Qasımın yüngülçə tər qoxuyan qucağında yuxuya getdi...

Meşədən bayquşların səsi kəsik-kəsik eşidilməyə başlayanda, Ay, ulduzlar işığını artırıb, qatı qaranlığı ağacların altına, görünməz ciğirlərlərə qovduğu vədə, odunu Bəhlulun meşədə gecələməkdən ötrü qurdüğü balaca komadan böyük qız yamaqlı bir kilim çıxardı, bu kilim kimi yamaqlı, solub bozarmış enli yorğan çıxardı, uşaqlar ətrafa səpələnib ot yiğdilar, kilimin üstündə yataq yeri hazırladılar: Üfləmə Qasım ortada uzandı, beş oğlan uşağı sağ tərəfində, beş qız uşağı da sol tərəfində, dərin və rahat yuxuya getdi. Təlxeyin bədənində yorğunluqdan qaya ağırlığı vardi. Üfləmə Qasım da, uşaqlar da yuxuya getməmişdən qabaq, başları üzərindəki səmada parıldıشا-parıldışa yanıb, böyüküb, hərəsi bir alma boyda olan ulduzlara baxdılar: Üfləmə Qasım yenə "şükür" dedi. Uşaqlar gözlerini yumub yatişan kimi, Ay işığının tilsimini düşüb yuxuda sehri zinqirov səsləri eşitdilər, on yetimin sıfətinə Ayın, ulduzların işığından toxunmuş gülümşər bir təbəssüm qondu. Üfləmə Qasım isə uşaqların yuxuda gördüyü zinqirovun səsini eşitmədi, cünki çox yorgundu. Zinqirov səslərindən xəbəri olmadığı kimi ömürlük tərk etdiyi, indi uzaqlarda qalmış məmləkətin sonuncu qiyamət gündündən də xəbəri olmadı... Bir günün gündüz çağında dünyanın ən səvab işini görən təlxək, şairin əlyazmalarını xilas edib ürəyi səksəkəli yola düşən təlxək, zillət kimi ağır olan bu günün qurub

çağında tanrıının hökmünü yerinə yetirib, beş oğul və beş də qız atası olmuşdu: indi gərək təlxək ölüm yuxusuna gedib, canından yorğunluğu tamam çıxardı və səhər yuxudan gümrah oyanayıd, çünki hələ mənzil başına çox qahirdi və o daha bu başıbəlalı dünyada tək deyildi.

...Edamdan sonra, şairin bədəni başından ayrılandan sonra, qırmızı libaslı cəllad ağır baltanı ehmalca ayaqları altına endirəndə hökmdarın sorbazları yenə at kişnərtisine bənzər bir səslə hayqırıldılar, edama toplaşmış camaatdan isə səs çıxmadı: nə qoca dindi, nə cavan, nə qız, nə gəlin; qolu təpərlə iigidlərdən sağ qalmışları isə, qorxaq olduqlarına görə, cəllad qışqırıb, "ya Allah!" deyib baltanı yuxarı qaldıranda izdihamdan aralanıb geri çəkildilər. Hökmardar ayağa qalxdı.

— Vəzir! — dedi. — Şair ağızını açıb kəlməyi-şəhadətini də demədi!

— Qorxusundan yəqin dilini udubmuş, kafir oğlu kafir! — deyib vəzir ikiqat oldu və gülo-güle saqqalını tumarladı.

Hökmardarın nəsə yadına düşdü, qaşları çatıldı və sifətinin qırışları bir-birinə qarışdı.

— Qoca! — deyə yenə vəzirinə müraciət etdi. — Gördün?!

— Nəyi, qibleyi-aləm?! — Vəzirin qorxudan gözləri bərələ qaldı.

— Camaatı deyirəm, qoca!.. Gördün, bir kimse cincirini çıxarmadı, gördün?! — Hökmardar güldü, sonra səsini ucaldıb, üzünü sərkərdə sərbazlara tutdu. — Mənim igid balalarım!.. Bilin və agah olun! Nə qədər ki, bəşər övladının qarnında qorxu ağrısı var, ürəyində şöhrət azarı, bir gündə yüz şair başı kəsilə də, heç kəs və heç bir zaman hökmardarın üzünə ağ ola bilməz!

— Eşq olsun! Eşq olsun! Eşq olsun!

Yerbəyerdən eşidilən bu alqış sodaları hökmardarın uzaqlarda görüyü tüstü qatarı kimi göyə ucalıb, topa ağ buludlara qarışdı: bayaqdan yol gəlib yorulduqlarından, bir yerdə sallanıb durmuş buludlar bu sədaların qopardığı küləkdən hərəkətə gelib, üzü qarlı dağlara, sal buzlaqlara sarı axısdılar...

Amma yenə vəzir deyən olmadı, şeytan quyruq buladı və şair istəyən oldu: bu böyük bayramın sonu qanqaralığı ilə bitdi.

Edamdan sonra, şairin başını qızıl teşə qoyub, gətirib saray şairlərinin ayaqları altına qoyandan sonra, hökmardar bütün əyanlarını, sərkərdələrini başına yiğib, çıçək kimi ala-bəzək bayram libasları geymiş

bu adamların arasında, döyüş paltarında olduqları üçün, qara, iri arıları xatırladan keşikçilərin əhatəsində, məxmər çəkmələrini xəzan yarpaqlarının üstünə basa-basa yavaş-yavaş saraya qayıtdı, aşpzolların hazırladığı ləziz bayram xörəklərinin iyini uzaqdan hiss edib, üz-gözünü turşutdu: hökmərin neçə gün idi ki, qızdırmadan sonra hələ iştahı qaydasına düşməmişdi və bişmiş iyi burnuna dəyəndə ürəyi bulanırdı.

Elçilər otağında təşkil edilmiş böyük ziyafrətdə, hökmardar özü içməso də, ənənəyə görə, könlü istəyənə şərab içməyə rüsxət verdi; zəbt olunmuş məmələkətdə yaşayan, deyilənə görə, yaxşı şərab hazırlamaqdə şöhrəti uzaq-uzaq diyarlara yayılmış bir gavurun anbarlarından getirilmiş qan kimi qırmızı, bəhməz kimi qatı şərab badələrə doldu, camaata paylandı. Və hər biri, hökmardar ona ikrəhla göz qoyduğunu hiss etdiyindən, peysərinin dalı soyusa da, ləzzətlə şərabı başına çəkib, sonra yeməyə girdi. Hamı salavat çevirib, bu məmələkətin ən ləziz taamı sayılan qırqovullu və qazmaqlı plovdan başladı: əllər iri buludlardakı yeməyə sari uzandı, barmaqlar yağa batdı və bir azdan bığ-saqqlar da yağa bulaşib işildədi. Hökmardar taxtda oturub, hələ ağızına bir tikə də almamışdı, buna görə, xacə Ənvər ona həm təlaşla, həm də məzəmmətle baxırdı. Hökmardar ikinci dəfə elini yuxarı qaldıranda, saqi yanaşıb, şərab içənlərin hamisiniñ badələrini təzədən doldurdu: qoy içsinlər, qoy bugünkü bayramdan razı qalsınlar, cəhənnəmin odunda men yox, onlar yanacaq... Camaat plov buludlarını, qırqovul, kəklik boşqablarını boşaldıb, payızın dadlı meyvələrinə keçəndə, nə vəzir-vokilin, nə də əyan-sərkərdənin belə bayram büsətlərində indiyə kimi görmədikləri bir hadisə baş verdi: hökmardar üçüncü dəfə elini yuxarı qaldırdı, şərab içməyə üçüncü rüsxətini verdi və yenə saqi — qız kimi nərmə-nazik olan bir cavan, yumşaq yerini yırgalada-yırgalada, nazlana-nazlana saray əhlinə yanaşıb, yenə badələrə şərab süzdü... Bir azdan hökmardar yeyib ağırlaşmış, sifətləri gavur şərabının qırmızılığından pörtüb allaşmış, gözleri xumarlanan əyanlara baxıb və onların dinməz-söyləməz oturub tərəpnəmədiklərini gördü — aralarında üç-dördü qoyun kimi gövşəyirdi — hökmardar yenə ürəyi bulandı və başa düşdü ki, daha məclisə yekun vurmaq lazımdır, bir az da eşikdə hava alıb, yataq otaqlarında çıraqları keçirib, rahat yuxuya çəkilməyin vədəsi çatmışdır. Hökmardar ayağa qalxdı...

Bu gözəl bayram büsətinin sonunda şeytan quyruğunu buladı, cəhənnəmə vasil olmuş şairin nəhs niyyətinə əməl edib, xoşagəlməz bir

xəbəri sarayında, sakit və ulduzlu payız axşamının, sərinliyində gəzişən hökmdara çatdırmaqla, vəzirin yeyib-içdiyini burnundan tökdü, üstəlik də, indi, sarayın lap ucunda yerləşən xəlvət yataq otağında, bağlı qapı arxasında xacolordən biriyle qalmış, isti suda müşk-ənbərlə çızmışdırılib ətir qoxuyan, ağ yorğan-döşəkdə bişmiş çolpa kimi buxarlanan on beş yaşlı bir qız da, yəqin ki, əlindən çıxacaqdı: belə qan-qaralıqlardan sonra vəzir həmişə kişilikdən düşürdü. Qoca vəzirin qəzəbdən ürəyi, içi-içalatı əsim-əsim əsdi.

– Nə?! – deyə hökmdar soruşdu.

Əyanlardan birinin ona gətirdiyi xəbəri yaxşı eşitməmişdi.

Kök əyan ikinci dəfə əllərini sinəsində çarparlayıb aşağı əyildi.

– Münəccim özünə qəsd eləyib, asıl özünü, adil hökmdar!

Hökmdar bu gün neçənci dəfə idi ki, ürək bulanması hiss edib ağır-agır döndü və ondan bir az kənarda dayanmış, uzun ağ saqqalı axşamın ay işığında qorxudan əsgər kimi sallanmış vəzirinə baxdı və vəzir yenə özünü saxlaya bilmədi, kükük səsi çıxardıb zingildədi:

– Səbəbi?!

Hele də əyilib ikiqat dayanmış əyan belini düzəldib hökmdarın üzüno baxmağa cürət etmədi.

– Adil hökmdar, mən bilmirəm, mənə yazığın gəlsin.

Hökmdar əlini vəzirə uzadıb barmağını qatlayıb açdı: vəzirə elə gəldi ki, havada yarasə oynadı. Xacə Ənvər onun yerində quruyub qaldığını görüb, əsəbi-əsəbi kürəyindən vurub qabağa itələdi.

– Qoca, səbəbi?!

Vəzir hökmdarın qabağında dizüstə çöküb bərk-bərk ayaqlarını qucaqladı.

– And olsun bu gecənin sahibi o tək Allaha, and olsun peyğəmborin cəddinə, mənim heç nədən xəberim yoxdu, – deyib yazıq-yazıq ağladı.

– Amma mən bilirəm!!! – Hökmdarın səsi elə çıxdı ki, xacə Ənvər yerində yırğalandı, ayaqlarındaki ağrıları təzədən başladı: elə bil iki dabannın ikisine də yanar biz soxdular.

– Mən bilirəm! – hökmdar ilə voziri kənara tulladı və vəzir yenə eynən qəfil təpik yemiş küçük kimi zingildədi. – Mən bilirəm o kafatarın niyyətini! – deyə hökmdar davam elədi. – Axırı ki, istədiyini elədi, ilan toxumundan əmələ gəlmış qoca koramat! Mənim ovqatıma soğan doğradı, hökmdarın bayramına zəher qatdı, onun zəhori cəhən-nəmdə gözlərinə tökülsün!

Sonra susdu. Hamı ikiqat olub qalmışdı: hökmdara ilk anlar elə gəldi ki, bütün əyanları, sərkərdələri, ətrafında kim vardısa, hamını gözə görünməz bir qılıncla yarı bölbülər. Hökmdarın ürəkbulanması bu dəfə qalxıb lap hülqumunda dayandı, özünü o qədər pis hiss elədi ki, istədi xacə Ənvəri yanına çağırıb: yanar dağ püşkurtüsü kimi birdən başlayan qozəbin istisi başına vurdur, üç-dörd gün bundan qabaq keçirdiyi qızdırımlı gecələri xatırladı, ovqatı təlx edən bəzi xırda-para əhvalatları da yadına saldı və hökmdar bir neçə anın içərisində zoifləyib elə hala düşdü ki, vəzir-vəkilin, əyan-sərkərdənin gözləri qarşısında az qala yixılacaqdı. Xacə Ənvər uzaqdan nəsə hiss elədi, hökmdardan rüsxət gözleməyib, gəlib, onun yanında dayandı. Elə bu vaxt hökmdar, xacə Ənvər, vəzir, vəkil, saray bağına axşam gəzintisinə çıxmış əyanlar, sərkərdələr hardansa bir qadın səsi eşitdilər: kimsə ağı deyirdi, yanıqlı-yanıqlı kimisə oxşayırdı.

– Bu nədi belə?

Sərkərdələrdən biri yerində götürülüb, tez də qayıtdı.

– Adil hökmdar, bir qoca arvaddı, şairin cəsədi üstündə ağı deyir. Hökmdar inildədi.

– Kəsin onun səsini! – deyib əllərini arxasında cütlədi və birbaş sarayın iri qapısına sarı yollandı. Xacə Ənvər də onun dalınca getdi...

...Sərkərdə enlikürək, çatmaqaş, əzələlori poladdan tökülmüş otuz-otuz beş yaşı bir kişi təzədən saray bağından çıxdı, saray meydancasını keçdi, axşamkı edam yerinin arxa torəfindəki təpəliklərə yanaşdı. Ay burə elə işıq salmışdı ki, baxan deyərdi gündüzdür. Büzüşüb yumaq boyda olmuş qoca bir qarı başsız bədənin yanında dizləri üstə oturub, bədənini yırğalaya-yırğalaya ağı deyirdi. Sərkərdə yanaşib qarının üstünü kəsdirdi.

– Ay arvad, – çığırıdı, – dur get xarabana!

Qarı başını qaldırıb gözləri qabağında dayanmış qaraltını əməlli seçə bilmədi.

– Ay bala, – dedi, səsi gordan çıxdı. – Mənnən işin olmasın. Qoy ürəyimi boşaldım, səvabdı.

Sərkərdə gülümsündü, toqqasından sallanmış qamçısını götürüb var gücü ilə yox, elə-belə arvadı ağırtmaq üçün, ariq kürəyinə yüngülce zərbə endirdi. Amma sərkərdənin xəbəri yox idi ki, bu ariq bədəndə daha hey deyilən şey qalmamışdı və bu yüngül qamçı zərbəsindən, şairin bədəni üstündə dünyanın ən yanıqlı ağısını deyən qoca qarı –

Üfləmə Qasımın iki ayağı gorda olan, gözlərinə ağ gelmiş nənəsi böyrü üstə düşüb, canını Allaha tapşırdı. Amma gecdi, nə cəllad baltası, nə də bu sərbazın son qamçı zərbəsi daha bundan sonra heç bir şey eləyə bilməyəcəkdi. Məmləkətin ən qoca ağbirçeyinin dediyi son ağı – layla yayılıb, nazik, yanar ipə dönüb, uzanıb-uzanıb dağlar aşib, ormanlar keçib, gəlib Baba Kahanın həndəvərindəki daşlardan birinə ilişdi və bu daşdan elə bir ah qopdu ki, Baba Kahanın oyumundan gələn səs dünyani lərzəyə gətirdi:

– Sizin köküñüz kəsilsin, ay ikiayaqlı bəndələr!

...Dərd də, azar kimi gələndə batmanla gəlir, bacım.

Baba Kahanın oyumundan gələn hənirti ağ dumana dönüb eşiyə axdı, yuxarı qalxıb ulduzlara qarışdı, sal buzlaqların başında əriyib, nəhəng buz parçalarına dönüb hündürlükdən aşağı şığırdı, ətrafdakı quru daşları, quru qayaları döyəcləməyə başladı: qayalardan, daşlardan boğuq bir səs çıxdı, ah çəkdilərmi, lənot dedilərmi – bilinmədi və həmin anda da hər qayanın, hər daşın yarığından, çatlaşğından hörük kimi burula-burula, buz nəfəslə hənirti qopara-qopara, bal kimi qatı olan qara bir axartı süzülməyə başladı. Hələ dünyada bir kimşənin, bir canının gözü belə qara rəng görməmişdi. Milyon-milyon illərin aysız və ulduzsuz gecələrinin zülmətini canına hopdurmuş sal qayalar, sal daşlar, dünyanın soyuq zülmətini təzədən dünyaya qaytarırdılar. Baba Kahanın oyumundan eşidilən hənirti kesmirdi, ağ dumana topa-topa, karvan-karvan eşiyə axıb, qübbəyə dirənmiş sal buzlaqların başı üzərində əriyib buz parçalarına dönüb, dolu kimi aşağı töküldürdü, yalnız daşları, qayaları döyəcləyə-döyəcləyə – bu səsin əks-sədəsindən ətrafda hər şey inildəyirdi – daşları, qayaları tələsdirirdi: zülmət gecələrin qatı qaralığı indi hörük kimi burula-burula yox, enli-enli şəlalələr kimi axırdı və axa-axa, səmtindəki sal buzları zülmətinə qatıb, aşağı – başı-bələli məmləkətə doğru gedirdi. Arxadan, Baba Kahanın oyumundan əsən külək o qədər güclü idi ki, bu qara və soyuq axarın sürətinə işiq da çatmadı.

– Köküñüz kəsilsin sizin, ay ikiayaqlı bəndələr!

...Eşikdəki uğultunu eşidəndə, şübəkələrdəki şüşələr arxa tərəfdən büzüşüb, qırmızısını, yaşılmı, sarısını itirib qara rəng alanda, sarayın elçilər otağına qəfildən elə bir soyuq doldu ki, hökmədar taxtından sıçramaq istədi, sıçraya bilmədi, əyilib, yenə ayaqları altda oturmuş xacə Ənvərin əllorindən yapışdı.

– Bu nədir, Ənvər! – Elə çığırdı, səsi elə bil kökündən qopdu. Amma eşikdəki uğultudan, viyaltı salıb saray divarlarının özülünü tərpədən küləyin səsindən xacə Ənvər heç nə eşitmədi.

– Nə dedin, başımın ağası?

Hökmdar da xacə Ənvərin səsini eşitmədi, xacə Ənvər ayağa qalxıb onu qucaqladı, başını sinəsinə sıxıdı: hökmədarın alnındaki soyuqluq xacə Ənvərin köks qəfəsindən içərisinə doldu. Sonra hökmədar əlini divarlara sarı uzatdı və elə heyrətlə, elə ucadan çığırdı ki, eşikdəki müsibətin uğultusu içərisində bu dəfə xacə Ənvər onun səsini eşitdi. Hökmədardan aralanıb, ayaqlarının ağrısını unudub mina ilə, qızıl, gümüş suyu ilə işlənmiş saray divarlarından birinə yanaşdı, yanaşdıqca, hər addımını atdıqca, heyrətdən, qorxudan gözlori bərəlib-bərəlib, az qala hədəqəsindən çıxacaqdı: xacə Ənvərin gözü qabağında divarların yaraşlı, parılılı naxışları yox olurdu, divarlara ağ bir rəng hopurdu. O, əlini uzadıb üzbüəzdəki divara qoydu: divar buz bağlamışdı. Və xacə Ənvər çığırıb, hər şeyi başa düşdü, eşikdəki uğultunun güclənib lap hiddətləndiyi məqamında, nə hökmədarın, nə də özünün eşi də bilmədiyi bu sözləri dedi:

– Xudavəndi-aləm, əgər onun canını alacaqsansa, əvvəlcə mənimkini al!

Sonra o, hökmədarının yanına qayıtdı, bir söz demədi, əlindən tutub arxasında çökə-çəkə onu elçilər otağının dal qapısına sarı apardı. Bu ağır, dəmir qapını açıb, hökmədarı harasa aşağı gedən uzun və ensiz pilləkonin başına gotirdi. Hökmədar yenə çığırırdı:

– Hara aparırsan məni, gədə?!

– Yuxarıda qala bilmərik, qadan ürəyimə, aşağı enək, saray zirzəmisinə!

Amma yənə nə hökmədar, nə xacə Ənvər bir-birini eşitməmişdi. Hökmədar vəfali nökorının sulu gözlerinə baxıb başa düşdü ki, onu bu müsibətdən ancaq xacə Ənvər qurtara bilər: neçə il əqdəm, burdan əzaqlarda, düşərgədə quruyub qaxac olmuş və gözlərində hərəsi bir alma boyda ulduzlar yanan at və insan cəsədləri hələ hökmədarın yadından çıxmamışdı. O razı olub, başını tərpətdi. Xacə Ənvər qabağá düşdü, uzun pilləkonları enib, lap aşağıda domir qapını görəndə hökmədar, xacə Ənvərin onu saray zirzəmisinə gətirdiyini başa düşdü. Və ömründə birinci dəfə hökmədar xacə Ənvərin yanında dəhşətli qorxusunu gizlədə bilmədi, ona yalvardı:

– Ənvər, məni zirzəmiyə salma!

Yuxarıda elə bil nəsə partladı, daş daşa dəydi, qaya qayaya toxundu, uğultu-viyilti qulaqlarına dolub beyinlərini eşim-eşim eşdi və hər ikisi eyni zamanda başa düşdü ki, bu səs – küləyin həmləsinə davam etməyib, uçub yerlə yeksan olmuş saray divarlarının səsidi. Hökmdar daha heç nə demədi, hökmdarın xacə Ənvərin yanında ilk dəfə gözləri doldu, xacə Ənvər onun əllərindən öpdü.

– Gedək, başına dönüm, bu müsibət qurtarmayınca daldalanmağa özgə yerimiz yoxdur.

Hökmdar başını aşağı salıb xacə Ənvərə tabe olub, bütünlükle ixtiyarını ona verdi. Xacə Ənvər zirzəminin ağır qapısını açdı və bu açılan qapının arxasındaki qaranlıqda hökmdar içəridə dayanmış, başı daz, qulaqları iri, gözleri quzğun gözləri təki kirpiksiz olan bir adam gördü. Və əlini qaldırıb, bu adamin haçansa bir oğlan uşağının sıfətinə yaxlığı qanı silmək istədi. Amma əlini qaldırmağa taqəti qalmamışdı, ondan qabaq içəri keçib, çaxmaq daşını çəkə-çəkə zirzəmidəki çıraqı axtaran xacə Ənvəri gözlədi. Bir azdan xacə Ənvər qapının astanasında göründü, hökmdarın dümağ ağarmış sıfətinə baxdı, daha ağlamaya bilmədi, iki əlindən yapışib onu içəri çəkdi və dəmir qapını arxasında bağladı. Eşikdəki uğultudan sonra bu səssizliyə girəndə, hər ikisi elə bil dərin quyuya düşdülər. Hökmdar künclə dayanmış mis qabdanda yanan çıraqı görüb bir az rahat oldu, amma buz bağlanmış divarlara baxıb, Ənvərə sıxıldı, qorxudanmı, soyuqdanmı əsə-əsə soruşdu:

– Bu no müsibətdir, Ənvər?

– Şeytan əməlidir, heç bir şey! – Xacə Ənvərin səsi elə bil boğazından çıxmırkı, dilinin ucundan nazik ip kimi sallanıb durmuşdu. – O zəhrimər küləkdir, həmin o zəhrimər külək, keçib ötəcək. Qorxma, qorxma...

– Mənə soyuqdur, qardaş! – hökmdar əllerini qatlayıb qarnına sıxılmışdı, bədəni, başı əsim-əsim əsirdi. Xacə Ənvər hökmdarın sıfətinə, gözlərinə baxıb, ürəyində “Allah, sən onu cənnətlik elə!” dedi, çünki daha hökmdarın sıfətindən zəhrimər yağmırkı, gözlərində əqrəb kini yox idi: bu gözlər beş yaşılı oğlan uşağının gözləri kimi dövdürü idı.

– Mənə soyuqdur, qardaş! – Hökmdar xəzan yarpağı kimi titrəyə-xışıldıya ağlayırdı.

– Bu saat, başına dönüm, bu dəqiqli! – deyib, xacə Ənvər hökmdarın qoluna girdi, onu zirzəminin çıraq yanınan küncündə durmuş alçaq taxta sarı apardı.

– Sən uzan, uzan. – O, hökmdarı döşəksiz, yastıqsız taxtda uzatdı, əbasının üstündən bağladıq enli parçanı açıb yumruladı, yastıq əvəzi eləyib hökmdarın başı altına qoydu, sonra xacə Ənvər əbasını da çıxardı, onun üstünə saldı, özü də onun yanında uzanıb, böyrünə qıslıdı, Allaha yalvarıb, peygəmbərə yalvarıb, bədəninin bütün hərəətini hökmdarın bədəninə keçirdi, amma xeyri olmadı. Hökmdar yene dedi:

– Bu nə soyuqdur, ilahi!

– Yat... yat... yat... – Xacə Ənvərin nəfəsi içərisində donurdu.

– Ayaqlarımı tərpədə bilmirəm, bir pud ağırlıq var ayaqlarımda, xudaya!

Xacə Ənvər də ayaqlarını tərpədə bilmirdi, buna görə min bir əzabla başını azca qaldırdı: ikisi də dizdən yuxarı buz bağlamışdı. Başları üzərində mis qabdanda yanan zəif çıraqın işığında divarlardakı buz qatı da, dizdən yuxarı iki bədəni örtmiş sal buz da qırmızımtıl rəngə calırdı və bu qırmızımtıl buz, bədən boyu, su kimi yuxarı axıb hülqumlarına çatanda, hökmdar daha heç bir şey görmədi. Dedi:

– Ölümün xeyir, Ənvər!

Xacə Ənvərin gözləri açıq qalmışdı:

– Ölümə qənşər hökmdar...

Lap axırda, zirzəmidə, buza dönmüş mis qabdanda şölələnən çıraqın alovu söndü: qırmızı buz parçası kökündən qırılıb, sal buzun üstünə düşdü və çilik-çilik oldu...

Eşikdə isə, sakitlik içərisində uyuyan, qalın buz layının altında qalmış bir məmləkət vardi.

Günəşin sarı rəngə boyadığı bu nehəng buzlaqlar diyarının hansı bir nöqtəsindəsə, ölüm donumunun sakitliyində, qızıl teşin içindən, açıq qalmış bir cüt şair gözü başibələli dönyanın tamaşasına durmuşdu.

Gündüz yuxusu, doğrudan da həm şirin olur, həm də rahat: axır vaxtlar, gör haçdır, belə rahat və bərk yatdığı yadına gəlmirdi: Mark Georgiyeviçin ölenlərinə min rəhmət! Kişi dediyini elədi, çox qısa müddət orzində, o boyda qızdırımadan xəstəni qurtarıb qoydu ayaq üstə... Xəstə, gözlərini açıb başı üzərindəki tavana baxdı, yaxşıca, ciyərdolusu əsnədi və özünü, sözün əsl mənasında, xoşbəxt hiss elədi. İnsan gərək həmişə ümidiň yapışın, həmişə sabahı, gələ-

cəyi düşünsün, dünənlə, keçmişlə yaşamaq adama baha oturur, çünkü insanların ancaq bu günü və gələcəyi var, insanların keçmişini yoxdur: vaxt durmadan, nəfəsini dərmədən yalnız qabağa axır, insan isə özünü həmişə, hansı şəraitdə olursa olsun, sağlıqda da, xəstəlikdə də, ancaq zamanın birsəmtli axarına tabe etməlidir... Xəstə gülümsündü: dadlı çoban bozartmasından sonra yatıb, durub, bu cür müdrikanə fikirləşməyin özü də pis şey deyil, yaxşı deyiblər ki, sağlam bədənde sağlam da ruh olar. Xəstə qalxdı, ayaqlarını çarpayıdan sallayıb çəkələklərini tapdı, sonra stulun üstündən xalatını götürüb geydi və saatına baxdı: düz iki saat yarım yatmışdı, nə əcəb Zəminədən, onu ayıltmayıb... Durub pəncərəyə yanaşdı, pərdələri aralayıb eşiyə, həyətə baxdı. Hava tutulmuşdu, deyən, yağış yağacaqdı, bundan başqa, həyətin səliqəsizliyini, damı uçmuş zibilkhananın içindəki zibil yeşiklərinin quyu kimi qara ağızlarını, budaqlarında bir dənə də yaşılı qalmamış tut ağacının iri-iri sarı, qırmızı yarpaqlarını yüngülər tərləmiş pəncərə şüşələrindən görüb düşündü ki, indi, üstəlik, payız yox, yaz olsaydı, onda olardı lap əla. Kim nə deyir desin, amma payız kimi axmaq fəsil yoxdur. Payız ilin nə oyanlıq, nə də buyanlıq olan fəslidir, payız elə əslində, zökəm kimi bir şeydir, adamı keyləşdirir. Vay belə havada yolu çöle, meşəyə düşənlərin halına... Arxadakı qapı cirildədi, Zəminənin səsi gəldi.

— Həə, durmusan? Görək indi gecə sənin əvəzinə kim yatacaq.

Zəminə içəri keçib, yuxulu-yuxulu pəncərə qabağında dayanmış ərinin şışmiş, amma durulub saflaşmış sıfətinə baxdı, çarpayının üstünü səliqəyə saldı və dedi:

— Zəng eləmişdilər, səni sabah günorta Muxtar Kərimlinin yanına çağırırlar, deyəsən, iclas var.

Xəstə, “zəng eləmişdilər”i eşidəndə yadına düşdü ki, yuxuda qəribə bir zinqirov səsinə uzun-uzadı qulaq asmışdı, amma nə illah etdi-sə, yuxunu yadına sala bilmədi: deməli, dəxli yoxmuş, adam elə gündüzlər də yuxu görür, amma bu gündüz yuxuları, görünür, çox şirin olur, çünkü xəstə əmin idi ki, indi bədənində hiss etdiyi yüngüllük, qırvaqlıq, ümdəsi də, can rahatlığı, bayaq yuxuda eşitdiyi zinqirovun səsindəndir. Xəstə soruşdu:

— Yəni gedim!?

— Mütləq! — dedi Zəminə. — Get adam arasında görün, dost var, düşmən var. Görən ki, maraqsız iclasdı, qayıdarsan evə, — Zəminə

ərinin sıfətinə baxdı. — Saqqalını da qırxarsan səhər, ağ köynəyini də ütüləmişəm, təzə kostyumunu da geyərsən.

Xəstə dinmedi... Kirlilikirin Sədi əfəndiyə dediyi sözləri xatırladı: “Bir də səni Salahovun, ya da Kərimlinin yanına çağırsalar, çalış, aradan çıx”. Güldü və gərnəşib bədənini xırıldatdı.

...Səhorisi, on bir radələrində evdən çıxıb ayağını küçəyə basanda, yaxasındaki yun şərfini düzəldti, pləşini yuxarıdan aşağı düymələdi, kepkasını da gözlərinin üstünə basdı. Fikirləşdi ki, kaş, qonşuya-filana rast gəlməyəydi, çünkü rast gəlseydi, məcbur olub dayanıb, xəstəliyi barədə uzun-uzadı məlumat verməli olacaqdı, özü də çənəsi yorulana qədər. Yəqin yalnız onun yox, elə dünyanın bütün qonşuları bu cəhətdən bir-birilərinin eynidirlər. Adamı sappasağ görəndə, elə bil tramvay, trolleybus görürər, salamlışıb, müxtəsərcə hal-əhval tuturlar, amma elə ki, uzun xəstəlikdən sonra onların əlinə keçdin, qalırsan çıxılmaz vəziyyətdə. Xəstəliyin nəydi?.. Hansı həkim baxırdı? Hansı dərmanları içirdin? Hakimlər indi nə deyirlər?.. Gərək hamiya cavab verəsən, sonra məsləhətlərə qulaq asasan və üstəlik, hamının sağalmış münasibətə atəşin təbriklərini qəbul edib, hər birinə öz atəşin təşəkkürünü bildirəsən. Yəni heç kəsi qınamalı deyil: hərdən xəstəyə elə golirdi ki, yalnız onun yaşadığı binada yox, bu böyük şəhərin bütün saysız-hesabsız binalarında hamının söhbəti eyni olur: kim nə aldı, kim qızını kimin oğluna verdi, kimə nə cehiz gətirdilər? Filankəsovun dalından dəyib yerinə Filankəsov uşaq — işdən çıxarılan və işə qoyulan filankəsovlar biriydimi, ikiydimi — və nəhayət, kim nədən öldü və nədən xəstələndi? Vəssalam. Elə bil bu söhbətlərdən savayı bu şəhərdə gözədəyimli bir mövzu yoxdu. Xəstənin fikrincə — bu fikir onun ağlına indi gəldi, yavaş-yavaş, yeşikdə əzgil yiğimi kimi bir-birinə bənzəyən şəhər adamlarına baxa-baxa aşağı enib, sevinə-sevinə Kommunist küçəsinə yönəldiyi müddətdə — əger bu adamların hər biri küçəyə çıxanda, evə qayıdanda, başını qaldırıb göyə baxsaydı, günəş, ayı, ulduzları görəydi, belə söhbətlərin çoxu bəlkə də aradan götürülərdi. Belə getsə, yüz ildən, iki yüz ildən sonra bioloji mutasiya baş verə bilər, boyun əzələləri başları yuxarı qaldırmaq qabiliyyətini itirə bilər. Başını qaldır, göyə bax, dünya gözlərində gözəlləşsin. Eşq olsun bu kələma! Əbülgasima demək lazımdır ki, bunu da kitabına salsın, bir də o zinqirov səsini də salsın... İlahi, o nə səs idi elə? Kaş, adam həmişə elə səsli yuxular görəydi, həmişə elə yuxular görən, elə

zinqirov səsləri eşidən adam yüz il yaşayar, "uf" deməz. Daha doğrusu, kaş yuxular ölülsiz, ölürlərə bağlı hadisələrsiz olaydı. Həmişə yuxuda o cür səslər eşidəydi. Və bir də, payızın bu sərin günündə, kaş ağacların sarı-sarı yarpaqları olmayıyadı... Xəstə, yolu üstündəki qəzet kiosklarından birinin qabağında ayaq saxladı, dövrələmə şüşələrə yapışdırılmış rəngbərəng jurnallara baxdı, bu jurnalların üz qabığındakı gülümşər çöhrələrə tamaşa etdi və Sədi əfəndinin şəkil-lərindən biri gözləri qabağına goldı: buxara papaq, eynində, kürk, sol əlinin adsız barmağında da briliyant üzük... Xəstənin ürəyi sıxlıdı, tez əlini plاشının cibinə saldı; yox, sağ olsun Zəminə, nitroqliserin ordaydı. Jurnalların üz qabığından baxan müxtəlif kişi və qadın sifətlərinin heç birində sarılıq yox idi, amma Sədi əfəndinin albomdakı şəkillərinin hamısı xəzan yarpağı kimi sapsarı saralmışdı. Ay gidi dünya, hey!.. Xəstə yerindən tərpenib təzədən yola düzəldi və gedə-gedə fikirləşdi ki, gör bir neçə illədir Muxtar Kərimli iclaslar çağırır, çoxlarının sümükləri bu illor ərzində qara torpaq altda çürüyüb, amma o, maşallah, elə iclas eləyir ha!.. Amma bu fikir xəstənin ağlına gəlsə də, xoşuna gəlmədi, çünki bu fikirdə qəddarlıq vardi. Allah verən ömrü, allah da almalıdır!.. Xəstəyə elə gəlirdi ki, o özü, Sədi əfəndinin üç doftorlik gündəliyini oxuyandan sonra, qəddarlaşmamışdı, sadəcə, gözləri açılmışdı, çoxdan ürəyində gəzdirdiyi şübhəli sualların cavabını tapıb, bir-iki gün ərzində həyata, bozi hadisələrə baxışında bir qədər müdrik və ayıq olmuşdu. "İndi cırtqozluq clomok vaxtı deyil, başını aşağı salıb, hərə bir parça çörəyini yeyir, sən də ağlını başına yiğ, canının qeydinə qual". Berqman onlardan gedəndə dəhlizdə bu sözləri demişdi. Əlbəttə, bu kəlam, Əbülfəsəmin kitabına düşə biləcək müdrik kəlamlardan sayıla bilməzdi, amma hər halda bu sözlərdə həqiqət vardi: bu dünyanın və bu davranışın sadə həqiqəti...

Iclasdan sonra, qanıqara, daha yoldan ötənlərə baxmadan, heç nəyə fikir vermədən, həm özünü söyürdü, həm də Səlimə xanımı. Nahaq, nahaq Səlimə xanım gündəliyi ona vermişdi: gedə-gedə, Səlimə xanımın onlikli-kırşanlı sifətini gözləri qabağına gətirə-gətirə daha da əsəbileşirdi, "gülən-ağlayan" sos qulaqlarında səsləndikcə canına, çoxdan unutduğu tanış bir üzütmə dolurdu... Canım, nə qəhrəmanlıq, nə ədalət, nə cüceplov? Ay hay!.. Mark Georgiyeviç də, Zəminə də peyğəmbərlik eləməzdilər: sal başını aşağı, bir parça çörəyini ye, allahına şükür elə. Sədi əfəndi necə demişdi? "Ziraltı, ziraltı, bu boyda

ziraltı?" Doğrudan da, atana lənet, ay Kərimli? Bu hava da bir yandan: sənin sarı yarpaqların qurusun, payız!..

Iclas başlananda, hamı yerbəyer olub, zaldakı hənirti kəsiləndən sonra, Muxtar Kərimli katibənin gətirdiyi çaydan bir qurtum içib, bəzi xırda-para məsələlərdən danışanda xəstə diqqətlə ona baxırdı. Kərimlinin sifəti meyit sifətinə benzəyirdi, yanaqlarındaki deyirmi qırmızı ləkələr isə elo bil sonradan onnik-kırşanla çökmişdi. Kərimli gülə-gülə, zarafat eləyə-eləyə danışındı. Bir az söz salıb eşikdəki payızdan danışdı və belə məlum oldu ki, payız Kərimlinin en çox sevdiyi fəsildir, dediyi sözlər eşitdiyi dəqiqədə xəstənin yadında qalmışdı: "Payızda meyvələr çox olur, mənim də yaşumin elə vaxtidır ki, vitamin lazımdır". Zalda gültüşdülər. Sonra Kərimli ciddiləşib, qarşıda keçiriləcək hansı bir elmi konfrans barədənə danışdı, qonaqları qarşılayacaq adamların siyahısını oxudu. Hərəyə konkret tapşırıq verdi, zal sərin olduğuna görə, arada bir neçə dəfə əllərini qoşalayıb, dodaqlarına yaxınlaşdırıb nəfəsiylə isitdi və xəstə gördü ki, Kərimlinin əlləri osir. Sonra kimsə, aqsaç, aqbiç bir kişi yerində qalxıb Kərimlinin sualına cavab verdi: deyəsən, konfransdan sonra təşkil olunacaq banketin xərcləri barədə nəsə soruşmuşdu. Xəstə daha qulaq asmırıldı, bayaq, bu zala girib, Sədi əfəndinin gündəliyində oxuduğu sözləri yadına salıb, onun belə iclaslar zamanı həmişə oturduğu yeri gözləri ilə axtarıb, təxmini də olsa, tapandan sonra, gəlib arxa sıralardan birində, qıraqda əyleşmişdi, altdan isti geyindiyinə görə, tərləməsin deyə, plاشını, şerfini çıxarıb dizləri üstünə qoymuşdu və başını qaldırıb, Sədi əfəndinin yazdığı zərli-naxışlı tavana baxmışdı: indi bu tavan zərli-naxışlı və yaraşıqlı deyildi, zərin-naxışın və yaraşığın üstündən yağlı ağ boyası çökilmişdi, indi bu zəlin tavanı xəstəxana tavanları kimi boz və tutqun idi. Və nəhayət, Kərimli Sədi əfəndinin yubileyi barədə danışmağa başlayanda, xəstə diqqət kəsilib, hər şeyi unudub, ürək döyüntüsü ilə onu dinləmişdi. Tfu sənin hərçi-pəterinə, belə dünya!.. Evə qayıtdığı yolu yarı eləməmiş xəstənin birdən yadına düdü ki, bayaq iclasda, ziyaflətə eləqədar Kərimlinin sualına cavab verən aqsaç, nurani sifət kişinin adı Qədir Pünhan idi. O vaxtin gənc şairi Qədir Pünhan, indi Kərimlinin yanında baş mühəsib işləyirdi. Ağrısın alasan şeytana papış tikən belə dünyanın!..

Xəstənin qulaqlarına musiqi səsi dəydi, yana dönüb gördü ki, musiqi səsləri, ensiz taxta qapısı üstündə neon lampalarının işığı ilə

“Disko bar” yazılmış, zirzəmidə yerləşən qırmızı, yaşıl, sarı şüşələrdən yaraşıqlı şəbəkəli pəncərələri yoldan ötənlərin dizləri hündürlüyündə olan bir yemekxanadan gəlir. İndi yüz əlli atmaq heç pis olmazdı!.. Xəstənin gözlərinə işiq doldu, aşağı, bara enməmişdən qabaq, telefon budkasına girib evə zəng vurdu. Dəstəyi Zəmino götürdü.

- Neynirsiz?
- Hardan danışırsan?
- Bir az yubanacam, son nigaran qalma.
- Yaxşı... Noldu Muxtar Kərimli?
- Lap yaxşı oldu.
- Özünü soyuğa vermə.
- Yox, arxayın ol!
- Hələlik.
- Hələlik.

Barın içərisi eynilə keçmiş saray otaqlarına bənzəyirdi: qədimşa-yaq mis şamdanlarda uzunsov lampa yanırı, divarlar zərli-butalı idi, enli və hündür daş tağlar boyu, soldan, sağdan döymə mis qalxanlar asılmışdı, küncləki hücrələrin bəzilərində isə alçaq taxtların üstünə məxmer mütekkələr və yastiqlar qoyulmuşdu. İçəri girəndə xəstəyə elə gəldi ki, kinostudiyanın pavilyonlarından birinə düşüb. İkinəfərlik, dördnəfərlik stolların üstündə nişastalı ağ süfrələr vardi, rəngbərəng irili-xirdalı qədəhlər par-par parıldayırdı. Giriş qapısı ilə üzbeüz, zəlin o başında iki iri dinamik qoyulmuşdu, onlardan, axar suyun səsinə bənzər şiritti ilə süzülən bir melodiyanın ritminə uyğun, yuxarıdakı sarı, qırmızı, yaşıl projektorlar narahat ürək döyüntüsü kimi yanıbsönürdü; bu yerin bir rəqqasələri çatmadı və yəqin ki, aşşamlar, gün batandan sonra bu rəqqasələr də gəlir... Xəstə pləşini, kepkasını çıxarıb qarderobçu qozbel kişiye verəndə gördü ki, Zəminənin ona üç-dörd il bundan qabaq Moskvada, “Beryozka”dan aldığı şərf yoxdur və yəqin şərfi orda Muxtar Kerimlinin yanında qoyub gəlmışdi. Onu gül-mək tutdu, qozbel qarderobçunun təəccübə baxdığını görüb, özünü saxladı. “Heyf sənə, ay tirmə kaşnel!..”

Amma saray kimi bərli-bəzəkli olan bu qəribə barın havası xəstəni açmadı, boş stollardan birinin arxasında, üzü yanıbs-sənən projektorlara sarı oturub, ofisiantı gözleyə-gözləyə hiss elədi ki, buranın havasında, düzdür, çox soyuq olmasa da, nəsə xoşagəlməz bir şey var: yəqin dünyanın bütün zirzəmiləri belədir, nə qədər qızdırılsalar da, nə

qədər işıqlandırıb parıldatsalar da, bu havada məhz zirzəmi ovqatı duyulur, adamın ürəyi sıxlır. Hətta, bir an xəstəyə elə gəldi ki, zirzəminin altında nəhəng bir boşluq var və hiss elədiyi bu duyumsuz soyuq o boşluqdan, Yer kürəsinin hansısa bir qaranlıq səltənətindən gəlir. Amma daha çox dərinə getmədi, çünki çox dərinə getsəydi, onsuq da qaralmış qanı lap qatilaşacaqdı. Zəminənin gözündən iraq! Burdan çıxıb evə qayıdanda, ağlabatan bir şey uydurub deməlidir ki, arvad ona inansın. Lap elə demək olar ki, iclasdan sonra Kərimli onu aparıb “İnturist”də qonaq elədi, içib, kövrəlib, bağırna basıb öpdü, o da şərfini çıxarıb Kərimliyə bağışladı. Ay inandı ha!.. Xəstə zala göz gəzdirdi: ondan başqa cəmi üç-dörd adam vardı, iri stollardan birinin arxasında oturub, ucadan danışa-danışa yeyib-içirdilər. Ofisiant yanaşıb onun yanında duranda, xəstə soruşdu, nəyiniz var. Ofisiant məmlekətin ən ləziz xörəklərinin adını bircə-bircə çəkdi: düşbərə, qutab, xəngəl, qazan kababı, tənək dolması, bozartma, balıq kababı, balıq lüləsi və ət lüləsi. Eşq olsun belə məmləkətə!

– Bəs kürü?

– Yox, kürümüz yoxdu.

Xəstə bura enməmişdən qabaq, yüz əlli qram içib özünə gəlmək fikrindəydi, amma divardan asılmış qalxanları, əyri qılıncları, xalılar üstündə qoyulmuş sənəkləri, bardaqları görüb, özünü Koroğlu kimi Qıratın belində hiss elədi, ofisianta dedi ki, iki yüz əlli araq gətir, yanında da bir az ayın-oyun, iki dənə də balıq kababı qoy. Ofisiant başını tərpədib, dönbüb gedəndən sonra, xəstə stola dirsəkləndi, gic-gahlarını hövkələdi və başa düşdü ki, heç özündə deyil. Evdən çıxıb bu iclasa getdiyi yerdə kaş, ayağı sınavdı! Ele bil camaat iclasa yox, hüzür yerinə gəlmişdi... Ofisiant ildırım sürəti ilə geri qayıtdı, iri podnosda o qədər şey getirmişdi ki, beş adamin yeməyini görərdi. Xəstə üstünü vurmadi, ofisiant getirdiyi yeməkləri stolun üstünə düzdü və balaca qrafındəki araqdan xəstənin qədəhinə süzdü. Xəstə bir turp götürdü, duza baturdı və arağı hortdatma atıb, turpu dişləri arasına saldı. Bəh, bəh, bəh!.. Sonra bir az quru balıq, bir tikə pendir götürüb boş-qabına qoydu, iştahla yeməyə başladı... Amma Muxtar Kərimli çıxişının axırında elə bir ağ yalan dedi ki, əger o dünya varsa, təkcə elə bu yalanın üstündə o, gərək cəhənnəmin alovunda yanıb qovurulsun... Xəstə evdən götürdüyü üç siqaretdən birini yandırdı, tüstünü ciyərlərinə çəkdi və sonra elə bil, başı üzərindən bu zəlin eşik qapısına

doğru axıb gedon siqaret tüstüsünə qoşulub, təzədən küçəyə çıxdı və Kərimlinin, Sədi əfəndi demişkən, “bayquşı-xarabazar”ına qayıtdı. Amma keçmişlərdə tavanı yaraşlı və zərli-naxışlı olan bu qədim binanın iclas salonunda, arağın birinci yüz qramını səhər evdə yediyi bir tike çörəkdən sonra, demək olar ki, acqarına içmiş xəsto, Kərimlinin dediklərini də, sıfətini də, elə bil indi çəkdiyi siqaretin tüstüsü arxasından gördü və araqdan sonra yumşalıb, hirsı bir az soyuduğuna görə, əvvəl eşitdiyi sözleri də yaxşı xatırlaya bilmədi. Deyəsən, sözünün əvvəlində də, axırında da Kərimli dedi ki, bu yubileyi ən yüksək səviyyədə keçirmek hamının müqəddəs borcudur. Sonra, Sədi əfəndinin yubileyi ilə əlaqədar, nəşriyyatlarda çıxacaq əsərlərin siyahısını oxudu və görüləsi başqa tədbirlər barədə zalda oturanlara məlumat verdi. Daha sonra isə Kərimli zalda oturanlara müraciət etdi:

— Bəlkə sualı olan var? — Əli əsə-əsə armudu stekandaki çaydan bir qurtum da içdi. Xəstə əlini yuxarı qaldırdı:

— Yoldaşın sualı var, deyəsən. — Kərimli yerindən qalxdı. Zalda hənerti, piçilti eşidildi. Xəstəni yaxından tanıyanlar ona narazılıqla baxdılar. Xəstə dedi:

— Muxtar müəllim, belə bir söz gəzir ki, Sədi əfəndinin çap olunmamış bir romanı var. Belkə bu barədə sözə bir şey məlumdur? — Xəstəyə elə gəldi ki, çaya tilov atdı və yekə bir balıq tutacaq.

Muxtar Kərimli gülümşündü, qalstukunu düzəldə-düzəldə soruşdu:

— Sənin adın nədi? — Amma Kərimli onun adını da, familiyasını da bildirdi. Xəstə adını və familiyasını dedi. Kərimli sağ əlini yuxarı qaldırdı:

— Hə, hə, yadına düşdü, — dedi, — o monoqrafiyanın müəllifi sən-sən, hə?

— Bəli!

Kərimli yenə çayından içdi, yenə qalstukunun düyümünü ora-bura tərpətdi və dedi:

— Yox, əzizim, mənə bu roman barədə bir şey məlum deyil. — Sonra elə bil nəsə yadına saldı, güldü. Muxtar Kərimlinin gülüşünü bir dəfə eşidən ömründə yadından çıxarmazdı. Elə bil “findığı gülüş” ifadəsini, haçansa, kimsə bu gülüşü eşidəndən sonra yaratmışdı. Xəstə isə indi dəfələrlə şahidi olduğu gülüşü bir də eşidib özünü itirdi, təşvişlə yan-yörəsinə baxdı, ona elə gəldi ki, kimsə, bəlkə elə o özü indi-cə ağzını açıb Kərimliyə bir söz deməlidi, amma dodaqlar aralanmadı, çünki hamı bu gülüşün tilsimino düşmüdü. Sədi əfəndinin gündəli-

yində oxuduğu bir cümləni xatırladı: “Bu dəfə min xoruz bir yerə yiğişib birdən banladı”. Kərimli davam elədi: — Yazıq, qəbri nurnan dolsun!.. İndiyə kimi gözlərimin qabağındadı. Çox səliqəli geyimivardı rəhmətliyin, başına buxara papaq qoyardı. Səhv etmirəmsə, balaca bir üzük də gəzdirərdi barmağında. — Yenə güldü, findıqlar qaynayıb, tavana dəyib yerə töküldü. — Deyirdik ona, o vaxtlar biz nisbətən cavan idik, hə, deyirdik ki, ay Sədi əfəndi, deyirlər təzə əsər yazmışsan, ver, bir biz də oxuyaq, bizə deyirdi, gədə, sən ölenlərinin goru, əl çək məndən!

Zaldan qaqqanaq qopdu, el çalan da oldu. Elə bil hüzür yerine gəlmış camaata dedilər ki, ölü dirilib.

— Yazıq, axır vaxtlar çox vasvası olmuşdu... — Kərimli ciddiləşdi. — Neynəyəsən, ağır vaxtlar idi, yoldaşlar, mürəkkəb dövr yaşayırırdı o zaman... Çox təəssüf ki, aramızda əclaflar da az deyildi. Nə isə!.. Daha sualı olan yoxdur ki?..

Vəssalam! Daha nə sual ola bilərdi ki? Yubiley ən yüksək səviyyədə keçiriləcəkdi, deməli, Səlime xanımın bütün narahatçılığı, təşvişi əbəsdi. Daha bundan sonra nə demək olardı?.. Xəstə başını aşağı saldı, isti tuman-köynəyi altında bədəni tərlədi və bu dəfə Sədi əfəndinin gündəliyinin başqa bir yerini xatırladı: “İstədim mən yerimdən bir replika verəm, övret gəldi durdu gözlərimin qabağında, hirsimi uddum, dinmədim, susdum”. “Vəssalam”lardan uzun bir karvan düzəlib, ta bu iclasın sonuna kimi, xəstənin gözləri qabağından gəlib keçdi. Atana lənət, ay Muxtar Kərimli! Tfı sənin hərçi-poterinə, belə dünya!.. Sonra, iclas qurtaranda hamı sevincək və tələsik salondan çıxanda — uzun iclaslarda oturmağa heç kəsin hövsələsi qalmamışdı — Kərimli xəstəni saxladı, qəbul otağında köməkçinin, üstünə qalaq-qalaq kağız yığılmış stolu yanında dedi ki, monoqrafiya onun çox xoşuna gəlmışdır və Sədi əfəndidən, ümumiyyətlə, çox yazmaq lazımdır, çünki, çox təəssüf ki, Sədi əfəndi hələ öz layiqli qiymətini almayıb. Xəstə, Kərimliyə qulaq asa-asə, onun hər kəlməbaşı uzada-uzada işlətdiyi “çox”lardan əsəbiləşə-əsəbiləşə, dayanıb başını aşağı salıb, yenə bir söz demədi. Sədi əfəndinin yubileyi keçirilirdi. Sədi əfəndi haqqında yazılmış ən böyük monoqrafiyanı Kərimli qeydsiz-şərtsiz böyənmışdı — daha bundan sonra nə demək olardı ki?.. Bundan sonra bir söz deyənin gərək ağılı başında olmasın. Sonra Kərimli xəstənin qolundan tutub bərk-bərk sıxdı və dedi:

— Sən Səlimə xanımla yaxınsan, ona de ki, heç narahat olmasın. — Gülümsünüb, xəstənin gözləri içində baxdı. — Qoy hər şeyin üstündə əsəbilişməsin. Səhhəti, deyəsən, o qədər də yaxşı deyil.

— Deyərəm, Muxtar müəllim.

Sonra Muxtar Kərimli sahəllaşmadan ondan ayrıldı və xəstə, xırda, qoqafəndi addımlarla ondan uzaqlaşan arıq bədən sahibinə baxa-baxa qaldı...

Ofisiant balıq kababını gətirəndə xəstənin qrafındəki arağı qurtarmışdı.

— Xalaoğlu, — dedi, — mənə yüz qram da gətir.

— Baş üstə!

Göresən, Kərimli xəstənin Səlimə xanımla yaxın olduğunu hardan bilirdi... Yəqin elə Səlime xanım özü deyib. Xəstənin yanında, onunla səhbətlərdə həmişə konspirasiyaya keçib üstüortülü danışan Səlimə xanım, atasının yubileyi ərefəsində elə bir həftə olmurdu ki, Kərimlinin qəbuluna getməsin. Bu da yadına düşdü ki, keçən il Kərimlinin anadan olduğu gün, Səlimə xanım, qışın oğlan çağında parnikdə bəslənmiş güllərdən hardansa çox baha qiyəmətə alıb, iri bir dəstə düzəldib, Kərimgilə təbrikə getmişdi...

Araq gətirmiş ofisiant başını əlləri arasına alıb oturmuş xəstədən soruşdu:

— Nəsə dediniz, hə?

Xəstə başını qaldırıb gülümsündü.

— Dedim ki, tifu sənin hərçi-pətərinə, belə dünya!

Ofisiant güldü, kök və buxaqlı sıfəti yumrulaşıb tava boyda oldu.

— Daha bir şey lazım deyil ki?

Xəstə yavaşdan soruşdu:

— Tualetiniz hardadı?

Ofisiant əlini mətbəxə sarı uzatdı.

— Mətbəxin yanındaki qapıdan çıxıb pilləkənlərdən yuxarı qalxarsan, dayday, orda, həyətdədi.

Xəstə bir daha başa düşdü ki, o, həqiqətən zirzəmidədir, çünki həyətə çıxməq üçün aşağı yox, pilləkənlərlə yuxarı qalxmaq lazım idi...

Bu həyət çox iri və qəribə həyət idi. Bu həyətin, adamı çasdırıb və hövsləsini daraldan qəribəliyini xəstə ilk dəqiqlirlər başa düşmədi. Qəfil hiss elədiyi soyuqdan üşüyə-üşüyə ətrafına baxıb, həyəti hər

tərəfdən dördkünc bir həndəsi kvadrata salmış binaları görəndə, xəstə duruxdu və qorxdı, binaların heç birinin həyətə nə qapısı vardı, nə də pəncərəsi və bu həyətə yeganə çıxış yolu yeməkhanadan idi. Xəstə dönüb geri baxdı: zirzəminin həyətə açılan dəmir qapısı kip bağlı idi. Xəstənin ürəyinə nəsə damdı, fikirləşdi ki, göresən, divarları parusin üzü kimi hamar olan bu binaların o biri tərəfdən qapısı-pəncərəsi varmı və əger yoxdursa, bu qapısız, pəncərəsiz binalarda kimlər yaşayırlar?.. Xəstə, neyçinsə, yerində tərəfənmək istəmədi, düz həyətin ortasında tikilmiş taxta ayaqyoluna baxa-baxa qaldı: ayaqyolunun da qapısı kip bağlı idi və xəstəyə elə gəldi ki, o, nə üzbeüzündəki qapını, nə də arxasındaki qapını daha aça bilməyəcək. Lap üzüdü və elə həmin anda da, hardasa, başında isti bir ağrı qopararaq, ciraltı ilə bir qapı açıldı: xəstənin gözləri doldu, çünki bu açılan qapı beynindəki kilidli qapılardan birisiydi — taxta ayaqyolunun qabağında pişik boyda bir siçovul dayanıb xəstəyə baxırdı. Xəstə Kırılıkçı tanıdı. İnanan inansın, inanmayan inanmasın... Və xəstə hər şeyi başa düşdü, sonra qorxa-qorxa gözlərini açıb, qapısız və pəncərəsiz olan binaların buz bağlamış divarlarına baxdı. Zəminənin səsi gəldi:

— Qorxma, qurban kəsim, yenə balaca qızdırman var.

Xəstə yenə gözlərini açdı, çarpayışı yanında ayaq üstə dayanmış doktor Berqmanın gümüşü haşiyəli eynoyını gördü.

— Mənə soyuqdur, doktor!

Bu səs kimin səsiydi, ilahi?

Hardasa, uzaqlarda zinqirov səsi eşidildi.

— Mənə soyuqdur, doktor...

Doktor Berqmanın dodaqları aralandı, amma xəstə onu eşitmədi, çünki indi zinqirov səsleri aləmi başına götürmüdü. Xəstə başa düşdü ki, hardasa yaxınlıqda telefon zəng vurur.

— Hara, Tümen? — Zəminənə narazı-narazı dəstəyə çığırırdı. — Bizim Tümdə adamımız yoxdu!

— Mənə ver telefonu, tez ol! — Xəstə yenə gözlərini açdı və ağ duman içərisindən Zəminənin uzatdığı telefon dəstəyini doktor Berqman onun qulağına tutdu.

— Mənəm, mənəm, Səlimədi!

Telefon dəstəyində uğultulu bir külək əsirdi, xəstənin bədəninə elə bir üzütmə doldu ki, dişləri bir-birinə dəydi. Amma özü dediyi sözləri eşitmədi.

— Tapdım, tapdım!.. — Səlimə xanımın səsi uğultulu küləyin əsdiyi yerdən, hardansa, çox uzaqdan gəlirdi.

— Sənə epikriz vermişdim ha, orda bir həkim adı varıydı, Akop Mirzəyan, onun oğlu Sergey Mirzəyandaymış. Başa düşdün?.. Akop Mirzəyanın oğlu Sergey Mirzəyanda-a-a!!

— Daha bəsdi, çox danışma!

Bu dəfə xəstə öz səsini eşitdi:

— Adı nədi?

— Kimin?

— Əsərin... — Telefondan gələn uğultulu küləyin hemlələri otağın pəncərələrini dolu kimi döyücləyirdi. — Əsərin adı nədi?

— Qətl günü...

Arxadakı qapı da, qabaqdakı qapı da kip bağlı idi və yalnız telefon dəstəyindən gələn boğanaqlı küləyin səsindən nə qulaq qulağı eşidirdi, nə də göz gözü görürdü. Sonra, Baba Kahanın oyumundan qopmuş qəfil külək, topa-topa qara buludları, topa-topa ağ buludları boğanaqlı axarına qatıb, adı küləklər şəhəri olan bir şəhərin göy üzünə yığıdı, ayı və ulduzları görünməz elədi, son gücünü toplayıb, bütün kılıqli qapıları taybatay açdı: at kişnərtisi, sərbaz hayqırtnı, dəmir və qan iyi beynin dərin şirimplarına doldu. Və bir də, haçansə gözləri açıq qalmış bir şairin, hardasa gün işığına çıxmış əlyazmasından yarımcıq bir misrasını, qara buludlar üzərində parıldasən ulduzların gümüşü işığına qovuşdurdu: əceldən möhlet istədim, möhletin əsirgədi...

Zəminəni tələsik o biri otağa qovub, yataq otağının qapısını arxadan bağlamış doktor Mark Georgiyeviç Berqmanın isə az qalmışdı ağlı başından çıxsın. Çünkü xəstənin açıq qalmış gözlərində hərəsi alma boyda iki ulduz yanındı.

Doktor tez əlini uzadıb o gözləri qapadı.

Xəlil dayının kababxanasında sübh tezdən xaş yeyib, əməlli də vurub keflənmiş iki nəfər indi çay içə-icə söhbət eləyirdilər. Onlardan biri feldşer Mahmud, o birisi isə Zülfüqar kişinin nəvəsi Moşu idi. Zülfüqar kişi rehmətə gedəndən sonra, qohum-əqrəba, tanış-biliş yığışıb, məsləhətləşib qərara gəlmisdilər ki, Moşudan gedib ali məktəbdə oxuyan olmaz, buna görə də onu raypoda işə düzəltmişdilər...

İndi Moşu, əlini şalvar cibinə salanda, kirli yaylığı ilə bərabər beş-altı iyirmibəşlik çıxarırdı. Mahmud deyirdi:

— Sən Öl, Moşu, elə yorulmuşam, başın haqqı, bu məhsul bayramını da yola verək, üç gün üzüqoylu yixilib yatacam. O Zülfüqar bavayın goru haqqı, hə!

Moşu gülümsündü, xasdən sonra, isti çaydan sonra tərləmiş alınınyagli əlinin arxasıyla silib dedi:

— Cox içirsən, Mahmud doxtur, araxdançı hamısı.

Mahmudun gözləri bərəldi:

— Moşu, içməsəm ölü kimi oluram, başın haqqı. Bə neynim, hay!.. A Xəlil dayı! — Mahmud boylanıb bufetin arxasında çəngəl-bıçaq silən Xəlil dayıya baxdı. — Mən ölüm düzün de, sən çox içirsən, mən?

Xəlil dayı kök bodəninə geydiyi kirli ağ xalatinin yaxasını açıb, pencəyinin altından qarnını qaşdı, əsnədi.

— Bəri bax, Mahmud, — dedi. — Hələ sənnən o qodər vuracağıq ki, ölənə kimi... Sən bir məni əməlli başa sal görüm, bu ilki məhsul bayramımı raykom niyə bizim kənddən başdırı, hay?

Mahmud çıyılörəni çekdi.

— Hancarı, aye, niyə?.. Dağı partladacaqlar, dana!

— Ayə, onu bilirəm! — Xəlil dayı bufetdən çıxıb onlara yanaşdı, eyleşib stola dirseklandı və yekə çopur burnunu çəkə-çəkə ora-bura oynatdı. — Ayə, bir dağı partdatmaqdən ötrü bir belə məxluqu niyə buraya tökürlər, axı?

— Bıy!.. Bayram-büsətdi dana! Burda mitinq eləyib, dağı partdadıb, qayıdacaqlar rayona, stadion'a.

Moşu da söhbətə qarışdı:

— Mahmud doxtur, Xəlil dayı düz deyir. Mən də əməlli qanamadım ki, hansı dağı partdadacaqlar?

Mahmud dedi:

— Ayə, bisavad uşağı bisavad, burda qanmamalı nə var ki! Bax, o dağlar yoxdumu? — Mahmud qanrlıb, əlini kababxananın enli şüşələrində görünən uzaqdakı dumanlı dağlara tuşladı. — Bax, onnarnın arxasında buzlaqlar var ha, bax, orya qalxıb... — Sözünü kəsdi, qaşlarını çatıb duruxdu. — Ayə, elə məni də çəşdirdiniz. Əlqərəz, qaşa, bildiyim odu ki, orda bir yeri partdadıb, aşağıda da göl salacaqlar. Gölün də ətrafinda restoranlar, qostinlər tikiləcək.

Moşu soruşdu:

— Ay Mahmud doxtur, bavam deyirdi ki, orda bir iri kaha var, içində əjdaha kimi bir şey yatır, deyirdi, heç quş da ora qalxammaz, bə bular ora necə qalxacaqlar?

— Ayə, nə danışdığını? — Mahmud güldü. — Bu hökumətin ağrısını alım, onnan ötrü orya qalxmağa nə var, o?

Bu vaxt kababxananın qapısı açıldı və tatar Temir nimdaş şine-lində, başında solub ağarmış qulaqlı papaq, əlində də iri bir çamadan içəri girdi. Mahmud onu görən kimi çıçırdı:

— Ayo, sənin o olmayan biğlərini yeyim, hardasan, gəl çıx dana!

Tatar Temir çamadanı yerə qoydu, kepkasını çıxardıb, yaxınlaşdıb növbə ilə hamiya əl verdi. Kababxananın isti və ağır havasında eşikdən gəlmış tatar Temirin əli üçünə də buz kimi soyuq göründü. Mahmud dedi:

— Yanını yerə qoy görüm! — Və Xəlil dayıya göz vurdur. Xəlil dayı yerindən qalxıb bufetə sarı yönəldi, sonra bir araq, bir boşqab bozartma, göy-göyərti götürüb stolun üstünə qoydu. Mahmud arağı götürüb açdı, stəkanlara süzdü. Xəlil dayı başını bulayıb içmək istəmədi, geri qayıdır mətbəxə getdi.

— Temir, xoş gəlmisin, — dedi Mahmud və Moşuya göz vurub qas oynatdı. — Hortdat görün bunu, tez al.

Tatar Temir stəkanını götürdü.

— Sabahınız xeyir, — deyib qurtum-qurtum arağı içdi, ariq barmaqlarını dodaqlarına çəkdi, bir ləzzətlə “oxqay” da deyib, bir tiko pendir götürüb ağızına saldı: ağızı elə tərpənirdi ki, elə bil canında hey qalmışdı. Mahmud bir əlindəki araga baxdı, bir tatar Temirin qiyiq gözlərinə baxdı, cimçəşən kimi oldu, amma dayanmadı, stəkanı boğazına boşaldıb, bozartmanın yağı tikəsindən götürdü və iştahla, tələsik ceynəyib ududu. Sonra tatar Temirin qapı ağızındaki çamadanına baxdı:

— Ayə, a Temir, bu çamadan nədi səhər-səhər?

Temir yaniqli bir ah çəkib dedi:

— Gəlmisəm sənnən, Moşynan halallaşım, ay Mahmud.

— Boy! Nə halallaşmaq, ayə? — Mahmud təccübə Moşuya baxdı, Moşu Mahmuda.

— Gedirəm, — dedi tatar Temir. — Vətənə qayıdası olasıyam. — Əgər Mahmud günün bu vədəsində, elə burda, Xəlil dayının ycyib-içdiyi kababxanasında eşitsəydi ki, dünyanın bütün ilan-qurbağası dil açıb adam kimi danışmağa başlayıb, bu dərəcədə çəşib heyrətlənməzdi: elə bil qulaqlarında nəsə partladı, nəfəsi də boğazından eşiyyə çıxmadi. Moşu isə gözləri bərələ qalıb, ağızını açdı:

— Ayə, Tamaranın yanınamı qayıdırısan?

— Hə...

— A kişi, sənə noldu, ayə, birdən-birə!

Tatar Temir özünə araq süzdü, bir qurtum içib stəkanı yerə qoydu.

Dedi:

— Gecə yuxuma gəlmışdı, Tamara... — Gözləri doldu. Yəqin ölüb.

Mahmudun qanı qaraldı, Moşu isə gülümsünüb üzünü yana çevirdi:

— Temir, hər yuxuya girən adam ölməmə, a bala? Nə danışdığını!

— Yuk, ölməsəydi, gəlməzdi... Mən bilirom. — Tatar Temirin gözlərində Mahmud indiyə kimi görmədiyi bir şey gördü; bu yerlərə gəldiyi gündən, stansiyanın bufetində pulsuz içdiyi çaxırdan qızarış kallaşmış gözlərdən uşaq kövrəkliyi duydu, elə bil indicə bu gözlərdən dupdurı bulaq suyu axacaqdı. Mahmud ah çekdi, Moşunun tatar Temiri dolamağa hazırlaşdığını görüb, gözlərini bəroldı.

— Gedib orda itib-batacaqsan, Temir, — dedi.

Temir dedi:

— Neynim...

Mahmud arağı yenə özünə süzdü. Moşunun stəkanını dolu gördü — içməmişdi — tatar Temirinkini doldurmaq istədi. Tatar Temir əlini stəkanın ağızına qoydu:

— Mənə bəsdi, Mahmud, — dedi. — Sonra xarab ollam.

Bu da, şeytana papış tikən dünyanın ağlaşılmaz oyunlarından biri idi: tatar Temir araq içmək istəmirdi. Ayə, bu dünya xarab olur, ya düzəlir, a başına dönüm? Bu nə gərdişi görən? Mahmud dedi:

— Temir, uğurun xeyirli olsun, sağ-salamat get, mənzil başına çat... Biz yetimləri də unutma. Sən də yetimsən, mən də yetiməm. Moşu da yetimi di. Elə axtarsan, bu dünyada yetim olmayan adam tapammasan. Hərə öz qismətinə düşənnən artıq yeyəmmir. Nə deyim, gedirsən, get, amma bizim obanı Temirsiz qoydun.

Moşu tatar Temirə baxdı, Mahmuda baxdı, bir şey anlayamadı: onların ikisini də heç belə gördüyü olmamışdı. Kövrəlib-kövrəlib elə bil bir himə bənddilər ki, ağlasınlar. Temir stəkanını qaldırdı.

— Allah ürəyince versin, Mahmud. Allah səni xoşbəxt eləsin, Moşu!.. Sonra dönüb, kababxananın eşik tərəfdən azca tərləmiş şüşələrindən uzaqlara baxdı. — Dumannarın başın üstündə əskik olmasın, ay dağlar!

— Arığını son damlasına kimi içdi, yenə heç bir şey yemədi və yerindən qalxdı. — Di, yolcu yolda gərək.

Mahmud da, Moşu da ayağa durdular, bir-birinə baxıb, bir-birinin fikrini oxuyub, ikisi də əlini cibinə saldı, hərəsi əlli manat çıxarıb Temirin cibinə basdı. Temir razılıqla başını tərpətdi. Sonra Temir, qu-laqlı papağını başına qoydu, tərpənin çamadanını götürdü və hər üçü kababxanadan eşyə çıxdı. Orda, payızın üzütmeli sərinində, ağacların sarı-sarı yarpaqları arasında əl tutub ayrıldılar. Mahmud soruşdu:

— Ötürəkmi səni, Temir?

— Yuk, başına dönüm, yuk. Tək getməyim məsləhətdi. — Moşuya baxdı. Salatın bacıyla da sağıllaşmışam, sonra gedib Zülfüqar əminin qəbrini də ziyarət elədim... Nə isə, ay uşaqlar, ölənnərin qəbri nurnan dolsun, dirilər min yaşasın!

Dönüb getdi. Mahmud da, Moşu da xeyli onun dalınca baxdalar: nimdaş şinelli adamın çamadanın ağırlığından sağa əyiilmiş bədəni irəlidəki sıx ağaçlıların arasında gözden itəndən sonra, kababxanaya qayıtdılar, Mahmud stəkanımı araqla doldurdu və birməfəsə başına çəkdi, amma bu dəfə bir şey yemədi. Mətbəxdən qayıdır piştaxtanın arxasında dayanmış Xəlil dayı soruşdu:

— Ayə, o piyonisqa yetim noldu?

Moşu güldü, Mahmud isə cavab vermədi...

...Onlar, ikisi də plaşda, başları açıq, kababxanadan çıxıb, şose yolunun qıraqı ilə mitinq olacaq yere – kənd sovetinin binası qabağındakı bağa tərəf gedəndə, yolda poçtda işləyən Lyudaya rast gəldilər. Lyuda Mahmudu görüb ayaq saxladı.

— Maxmud, — dedi. — Tebe tam sroçnaya teleqramma lejit.

Mahmud Lyudanın köklükdən şışib piy basmış dördkünc bədəninə baxıb dedi.

— Çert s nim! Potom pridu.

Lyuda dodaqlarını büzüb bir söz demədi. Gəlib kənd sovetinin binası qabağındaki bağa çatanda, yolboyu dayanmış qırmızı transparantlı avtobusları, yüksək maşınlarını görəndə və ala-bəzək geyimli məsləquq arasına girəndə Mahmudun daha bayaqqı qanqaralığından əsər qalmadı. Özünə xüsusi yaraşıq verib, bayram libası geymiş camaatdan elə bil odekolon iyi gəldi. Mahmud ağızını açıb ləzzətlə, ciyərdolusu nəfəs aldı, bir-iki nəfərlə salamladı, hal-əhval tutdu və hamı bir-birinə "bayramın mübarək" dedi. Mahmud, bu gözəl bağın sarı yarpaqlı ağacları arasında, hündür bir yerdə qurulmuş, qabağından xalı asılmış tribunadakı adamları görüb uzun-uzadı bir fit çaldı.

— Ayə, zırıltımiş ki! — dedi.

Tribunanın sağ və sol tərəfində Mahmud saydı – on dörd zurnacı dayanmışdı, on dörd də aşiq. Mahmud kənd sovetində işleyən, atıq, ovurdular batmış, heyvanı kəsəndən sonra, boğazından axan ləxtalı qan rəngində qırmızı qalstuk salmış Vahidi əl eləyib yanına çağırıldı.

— Aye, bə bunlar niyə çalğırlar? — Başı ilə çalğıçılara işaret etdi. Vahid qol saatına baxıb dedi:

— Mitinqdən sonra, alpinistlər dağa qalxıblar indi, bir saatdan sonra partlayış olacaq. Katib dedi ki, partlayış olan təki "Koroğlu cəngisi" çalsınlar.

— Bə, birdən bombaları partdamadı, onda?

Vahid gülüb Mahmudun qulağına dedi:

— Harda vurmusan, aya, səhər-səhər, qoy oturmuşuq! — Sonra onlardan aralanmaq istədi. Mahmud onun qolundan tutub saxladı.

— Sən başın, bir dayan! — Gözlərin qiyib tribunaya baxdı. — Katibin sağ tərəfində dayanan Zibeydə xanım döyülmü?!

— Odu, hə!

— Ayə, Moşu, Zibeydə xanımdı, ə, o! — Moşunun böyrünü dirsəyilə nə qədər dümsüklişə də o dinmədi. — O da büyün oxuyacaqmı burda?

— Onu bilmirəm, dərdiş, — dedi Vahid.

— Bə sol tərəfdə dayanan iki kişi kimdi, şlyapalı?

— Boy! Tanımadın?.. Biri Muxtar Kərimli.

— Ayə, bə o ölmüşüb mü?

— Başına havamı gəlib, niyə ölsün ki?

— Bə o birisi?

— Salahov Adil Qəmboroviç!

— Moşu! — Mahmud Moşunun qoluna girdi. — Zülfüqar bavam dediyi Salahovdu, ayə, palnamoçnu. Ayə, nə yekə kişidi! Sağ olsun təzə katib, gör bir nə qonaqlar çağırıb ey, Bakıdan...

Vahid, nəhayət, canını Mahmudun əlindən qurtardı və bu vaxt, katib mikrofona yönəlib, "yoldaşlar" dediyi, dinamiklərin bu səsi gücləndirib əks-səda sala-sala ətrafa yaydığı dəqiqədə, yaxındakı ağacların budaqları arasında qarğalar qarlıdaşında, Mahmudun qarnına elə bil xəncər soxdular: gözlərinə qaranlıq gətirən şeytan ağrısından bütün bədənini soyuq tər basdı, sağa əyilib ağırlığını Moşunun üstünə saldı.

— Moşu, halim pisdi diyən...

Moşu, Mahmudun düməğ ağarmış sıfətinə, işığı qaralmış gözlərinə baxıb özünü itirdi.

— Noldu sənə, ay Mahmud doxtur?

– Məni elə çıxart burdan ki, camaat görməsin.

Moşu Mahmudun qoluna girdi, onu tünülükdən çıxarıb, kənarda, bir ağacın altında sarı payız otlarının üstündə otuzdurdu. Camaat əl çaldı, hardasa, izdihamın qabağında “urra!” qışqırdılar. Elə bil Mahmudun ağrısı bu “urra”lara bənd imiş, yavaş-yavaş çekildi. Mahmud özünə gəlməyə başladı, gözləri qabağındakı toran yox oldu. Başını qaldırıb, həyəcanla ona baxan Moşuya dedi:

– Bu nəydi, ə, görən?..

– Sən canın, çox içmə, Mahmud doxtur. – Moşu ağlamışınan kimi olmuşdu.

– Hə, qağa, bu da belə... – Sonra Moşunun köməkliyilə ayağa qalxdı, ağrının təzədən təkrar olunacağını ürək döyüntüsü ilə gözlədi. Yox, ağrı geri qayıtmadı. – O dağı yox ha, bütün dünyani partdatsalar da, qaşa, mən daha burda dayanası deyiləm. Mənciyəz getdim evə!

– Aparım ötfürümmü səni?

– Yox, ayo! Budu buradı... Sən işində ol. Sonra danışarsan mənə.

...Məmləkətin əksər kəndlərində olduğu kimi, bu kəndin də bir dəlisi vardi. Çomaq Qulam. Adı Qulamdı, ləqəbi Çomaq. Yay-qış, sə-hər-axşam, boyu uzunluğunda bir çomaq əlində, kəndin xəlvət yerlərində, məşədə, talada tək-tənha dolanıb gəzirdi. Heç kəsə döyib dolaşmirdi. Ondan söz qırtmaq da hər oğulun işi deyildi. Rastlaşanda, nə illah cleyirdinsə, nə qədər şirin sözlərlə qılığına girirdinsə, heç kəslə kəlmə kəsmirdi, nə bir suala cavab verirdi, nə də özü bir söz soruşurdu.

Bu gün, bu gurhagurda, qəfil və gözlonilməz bir hadisə baş verdi. Qarnını tutub, yavaş-yavaş evinə gedən Mahmud, izdihamın seyrək yerində Çomaq Qulamı gördü. Mahmud əvvəl gözlərinə inanmadı. Diqqətlə baxıb, uzunsov sıfətli, yekəburun, bir gözünə ağ gəlmış tanış adımı, dirsökləri yırtılmış köhnə qara pencəyi və uzun çomağı görəndən sonra bu adamin Qulam olduğuna daha şübhə eləmədi. Sevincək, zarafatla sataşdı ona:

– Ayə, a Qulam, bə sənin baydağın hanı?

Çomaq Qulam ayaq saxladı, yerinə mixlanıb, başını aşağı saldı: elə bil səs onu diksindirmişdi.

– Ayə, bir mərifətin olsun, adam adama salam verər, halını-əhvalını xəbər alar... Şənlik toy-bayram eləyir, heç olmasa, belə üzün gülsün, ay evin tikilməsin!

Birdən Çomaq Qulamın ağızı açıldı, bu cod, əsəbi səsi Mahmud ömründə birinci dəfə eşitdi:

– Bu gün qətl günüdür, Mahmid!

Mahmudun qaşları çatıldı.

– Qətl günü niyə olur, ayə, avara?

– Çünkü Baba Kahanı partdadırlar, Mahmid!

– Harəmi partdadırlar, cəhonnəmə partdatsınlar, buna bax ey! Yerində göl olacaq, sənnən mən də yayda orda çıməcəyik. – Mahmud qaq-qanaq çekib güldü.

Qulam daha heç nə demədi, yenə başını aşağı saldı. Mahmud əlini yelləyib ondan aralandı, bir az getmişdi ki, arxadan Çomaq Qulamın dediyi qəribə sözleri eşitdi.

– Dərd də, azar kimi, gələndə batmanla gəlir, bacım!..

Mahmudu elə bil ilan çaldı, içi-içalatı doğrandı. Bayaqqı ağrı qayıdib qarına, bağırsaqlarına doldu. Özünü necə evə çatdırıdı, bir Allah bilir... Evdə borjom açıb içməyə də halı olmadı, zarıldaya-zarıldaya, bir-təhər keçib pencəyini soyundu, ayaqqabılarını çıxardı, komərini boşaldıb, şalvarlı-zadlı özünü çarpayıya saldı. Allah, bu nə ağırdı góron?..

Nə qədər yatdığını bilmədi. Gözlerini açanda elə bildi otaq od tutub yanır. Bu otağın yeganə pəncərəsindən içəri gurdan da gur ay işığı axırdı. Kimsə onu eşikdən çağırıldı. Qalxıb, pəncərəyə yaxınlaşıb eşikdəki Ay işığında par-par parıldışan daş-kəsəyə baxa-baxa bir qaraltı gördü. Qaraltının sifətini seçə bilmədi. Soruşdu:

– Kimsən, a bala?

– Mənəm, Mahmid.

Şöhrədə xəstə yatan qohumunun səsini tanıdı. Başını qaldırıb göye baxdı: göydə bir dənə də ulduz yoxdu. Nəhəng ayın dağlarını, dərələrini gördü. Mahmudun içərisi bumbuz idi və Mahmud indi başa düşdü ki, bu başibələli dünyanın bir axırı da olarmış.

– Gelirəm, dərdi, gelirəm, – deyib evdə çıxdı və qohumunu qayaaltı deyilən yerdə, aşağıda Kürün qupquru qurumuş vadisində, kəndir kimi daşlara, qayalara sarılmış otun, yosunun arasında gördü.

Aşağı enib soruşdu:

– Kürün suyu hanı, ay qaşa?

– Sumu qalar indiyə, Mahmid?

Mahmud ireli gəldi.

– Ölümün xeyir, Mahmid.

– Ölümə qonşər, qağam.

– Gedəkmi?

– Gedək.

Onlar əl-ələ tutub addımladılar. Onlardan qabaqda bəyaz saçları çiyinlərən tökülmüş, uzun don geymiş, dabanları çatlaq bir gavur qızı və bir qoca canavar gedirdi. Mahmud soruşdu:

- Səninkilərdimi?
- Hə, mənimkilərdi.

Mahmud əllərini yumruqlayıb, dırnaqlarını ovcuna batırdı, amma ağrı hiss eləmədi, dedi:

- Yandım, kül oldum, ay dağlar...

Sonra onlar uca bir qayanın başında dörd qaraltı gördüler. Sübh tezdən yola düşmüş bu dörd istehkamçı – alpinist gedib mənzil başına çata bilməmişdi: yolu yarı eləməmiş, Baba Kahanın oyumundan çıxmış qara duman, kəndirə dönüb dördünü də boğmuşdu. Dördü də bir yerdə soruşdu:


- Yolunuz haradı, qardaşlar?
- Baba Kahayadı.
- Dördü də quş kimi qaya başından qopub aşağı endi.
 - Ölümünüz xeyir.
 - Ölümə qənşər.

Kürün qurumuş vadisində daşlar ay işığından od tutub yanındı, baş götürüb Baba Kahaya doğru addımlayan qaraltıların uzun yoluna gümüşü bir ay işığı düşmüştü.


Daha mən heç kəsin yuxusuna girmirəm. Son dəfə arvadın yuxusuna girdim, o da ağladı, mən də, o məni qucaqladı, mən onu, o mənim göz yaşlarınımdan içdi, mən onun... Amma səhər ayılıb, arvad, Səlimə xanıma zəng eləyib, telefonda ağlaya-ağlaya yuxusunu ona danışdı. Vədələşib, günorta görüşüb, Təzə Pirə getdilər, orda mollaya beş manat verib, Səlimə xanım dedi ki, bir dua oxuyub, bu cavan gəlini, yuxusuna giren ölünen xofundan azad eləsin...

Dəxi mən, a kişilər, bundan sonra, bir kimsənin röyasına girmərəm! Amma, ey mənim sebirli oxucum, işdir-şayəd, gecə röyada, sıfəti xəzan yarpağı kimi sapsarı sarılmış, gözləri çuxura düşmüş, bcli azca donqar bir xəstə görsən, ya da ki, başında buxara papaq, əynində kürk, gülümşər və qüssəli gözlər sahibi olan bir sinli kişi görsən, o zaman, dəxi bizi qınama. Vallah, ölürlər savab iş tutmaq istəyirlər.

Yuxunuz şirin olsun, dirilər!



Hekayələr



XƏZRİ

Cənubi azərbaycanlı qardaşımı

Qardaşım, məmləkətimdə, Təbrizdə xəzri əsir.

Bağlar, xiyabanlar bomboş.

Budaqlar titrəyir, xəzəl tökülür.

Soyuq külək sümüklərimə işleyir, damarlarımda qanımı dondurur, nəfəsimi kəsir.

Qardaşım, bilirsənmi mən kiməm?.. Qulaq as...

Bir uşaqlığını xatırınə sal. Yadindadırmı, hər axşam nənən sənə nağillar danışardı. Əfsanəvi və şirin nağıllar! Yadindadırmı?

Belə bir nağıl var. Bir igid şahzadəni namərd dostları qaranlıq dünyanın zülmətinə salırlar...

Şahzadə od püskürən səhralar keçir, qarlı dağlar, buzlu dərələr aşır, divlərlə, ejdahalarla çarpışır, Vətənini – işıqlı dünyani axtarır. Şahzadənin ahı göylərə ucalır. Fəqət imdadına çatan olmur. Eh, onun bələli başına nələr gəlmir, onun bələli başı nələr çəkmir... Nəhayət, şahzadə nəhəng bir quşa rast gəlir. Quşun boynunu qucaqlayıb göz yaşları içində yalvarır ki, amanın bir günüdü, məni Vətənimə, işıqlı dünyaya, sevgilimin yanına çatdır. Quş razı olur, şahzadəni qanadlarına alıb deyir:

– Mən qa deyəndə ət verərsən, qu deyəndə su...

Bax, mənim əzizim, mən həmin o şahzadəyəm. İntəhası, nə dəmir libasım, nə polad qılıncım, nə də dağlar və dəryalar arxasında məni gözləyən dünya gözəli, sevgilim var. Bütün bunların əvəzində bir ürəyim var, bir də ki, iki gözüm. Özüm də anadan olduğum ölkənin, Vətənimin qəlbində yaşayıram.

Lakin dünyaya gəldiyim gündən o nəhəng quşun qanadındayam. Biz hey uçuruq, hey işıqlı dünya axtarıraq, qardaşım.

Ağzımı açıb Millət – deyə haray qoparıram, qışqırır. Qa!

Ağzımı açıb Azərbaycan – deyə inildəyirəm, qışqırır. Qu!

Daha məndə nə ət qalıb, nə də su!

Üreyimi parça-parça ona yedirtmişəm!

Göz yaşlarını ovuc-ovuc ona içirtmişəm!

Bax, mənim əzizim, mən həmin o şahzadəyəm. İntəhası nə dəmir libəsim, nə polad qılincım, nə də dağlar və dəryalar arxasında məni gözləyən dünya gözəli, sevgilim var. Bütün bunların əvəzində bir üroym var, bir də ki, iki gözüm. Özüm də anadan olduğum ölkənin, Vətənimin qəlbində yaşayıram.

Lakin dünyaya gəldiyim gündən o nəhəng quşun qanadlarında-
yam. Biz hey uçuruq, hey işiqli dünya axtarıraq.

Qardaşım, məmləkətimdə, Təbrizdə xəzri əsir... Xəzri!
Eşidirsənmi?!

Yalta, iyul, 1959-cu il

YADDAN ÇIXMIŞ SÖZLƏR

Üçü də cavan, üçü də subay, üçü də yaraşıqlı.

Boylu-buxunlu, sağlam, həyatlarından və güzəranlarından razı üç
cavan...

Hər bazar günü ayından-oyundan alıb bir yerə yişirirlər. Zarafat-
laşırılar, uzun-uzadı deyib-gülürərlər. Qəhqəhələrindən stolun üstündəki
qab-qacaq cingildəyir, döşəmə titrəyir...

Bu gün də belə oldu.

Birinci qədəhələr boşalandan sonra biri dedi:

- Həzorat, mənim bir təklifim var.
- Buyuracaqsan...
- Gəlin yaddan çıxardığımız və lap az-az işlətdiyimiz sözləri bir-
bir xatırımızə salaq. Kim çox söz tapsa, o, oyunu udur. Oldu.
- Necə yəni yaddan çıxmış sözlər... yəni elə söz var?
- İtinə tök!
- Məsələn...
- Məsələn...
- Məsələn, taxikardiya!
- Ə, o nə olan şeydi?
- Pah attonnan!
- Aferin, sən bir...
- İndi mən deyim.
- De...

- Adiafon!
- Ə, bəs o nə olan şeydi?
- Musiqi aləti...
- Aferin, sən də bir! Ha, ha, ha... Qoyun birini də mən deyim.
- Prosim!
- Epilepsiya.
- Epilepsiya?
- Bəli, bəli, ruhi xəstəlikdi...

- ...Demək, hamımız adama bir söz tapmışıq. Gəlin təzədən baş-
layaq...

Çox söz tapdılar. Çox güldülər. Lakin oyunda qalib gələn olmadı.

Birdən həmin bu məzəli oyunu təklif edən cavan başını əlləri ara-
sına aldı, gicgahlarını ovxaladı. Dostları onun çatılmış qaşlarını, dolux-
sunmuş gözlərini və kövrək bir ifadə almış sıfətini gördülər... O dedi:

- İkicə söz deyəcəyəm, qardaşlar. Yalnız biz yox, çoxları yaddan
çıxarıb.
- Buyur.
- Türkmençay... 1828-ci il...
- Üçü də cavan, üçü də subay, üçü də yaraşıqlı.
- Boylu-buxunlu, sağlam, həyatlarından və güzəranlarından razı bu
üç cavan o günü daha gülmədi...

Şüvəlan, avqust, 1959-cu il

GÖZLƏR

Axşama az qalırdı. İki yalnız ortasında görünən günəş yavaş-yavaş
saralırdı. Gündüzkü istidən sonra hava bir az soyumuş, səhərdən bəri
yero od püskürən günəş sanki yorulub gücdən düşməyə başlamışdı.

Təmiz səmada süzən qartal arabir aşağı enir, sərt qayaların birinə
qonur, o dəqiqə də ox kimi göyə ucalırırdı.

Ötraf sakit idi.

Bir tərəfdən sərt qayalıqlarla, o biri tərəfdən qalın meşə ilə əhatə
olunmuş geniş çəmənlikdə uzanan şose ilə mavi rəngli bir "Pobeda"
gedirdi. Maşında şoferdən başqa daha üç nəfər var idi. Onlardan ikisi
arxada, biri qabaqda – şoferin yanında oturmuşdu. Danışmındılar.

Arabir haradansa, çox uzaqlardan, dağların dalından göy gurultusu eşidilirdi. Təsadüfən maşının içine düşmüş, indi bayıra yol tapmayan iri və yaşıl bir milçək dal şüşənin üstündə vurnuxur, qanadlarına güc verib vizıldayır, şüşənin üstündə mütemadi yuxarı-ağısı sürüşürdü. Maşında yalnız ritmlə işləyən motorun və milçeyin yeknəsəq səsi eşidilirdi.

Şoferin yanında oturan buxara papağını çıxarıb, əllərini gicgahalarının yanında qoşalayaraq, son dərəcə səliqəli bir hərəkətlə saçlarını sığalladı, dərindən öskürdü, qaşlarını çatdı. Geri dönüb gümrah, azca yorğunluq sezilən bir səslə soruşdu:

– Uzun, neçə qırqovulumuz var?

Arxada oturanlardan biri dizləri arasında bərk-bərk sıxdığı qoşa-lüləsinə söykənib aşağı əyildi və ayağının altındaki qırqovulları saydıqdan sonra cavab verdi:

– Dörd xoruzdur, altı da fərə.

– Afərin Xalliya!

Xallı qabaqda oturanın ayağı altında şirin-şirin mürgüləyən, hər dəfə adını eşidən kimi gözlərini açıb qulaqlarını şəkləyən tulanın adı idi. Uzun gülümsünüb zarafatyana dedi:

– Ay canım, qırqovulları vuran biz, sən afərini tulaya deyirsən.

– Yaxşı, incimə, sənə də afərin...

Söhbətə bir az ara verildi. Uzunla yoldaşı baş-başa verib təzə mürgüləmişdilər ki, tanış misralar onları ayıltdı.

Qabaqda oturan başını pəncərəyə söykəyib dağlara baxır, hüznlü-hüznlü deyirdi:

Binələri çadır-çadır,
Çox gəzmisəm özüm, dağlar.
Qüdrətini sizdən aldı,
Mənim sazım, sözüm, dağlar.

– Şairin deyəsən yenə təbi gəlib, – deyə Uzun zarafat etdi.

Şair əvvəlcə cavab vermədi. Papiros yandırdı, dərindən bir neçə qullab vurdu:

– Eh!.. Mən bu dağları, obaları gəzə-gəzə şair oldum. Hər dağda izim var, – deyib bir anlığa susdu, əliylə uzaqda, göy bir yamacın üstündə olayan sürüünü göstərib davam etdi: – Bu dağlar olmasayı, bax

o sürüünü otaran çoban olmasayı, mən... – O, sözünü kəsib geri döñərək gülümsündü: – Onda mən olardım sənin tayın, – dedi. Bununla da ovçular arasında zarafat başlandı.

Ovdan qayıdanların ikisi mühəndis, biri isə şair idi. Şairin yoldaşlarının ikisinin də adı eyni olduğundan, şair, boylarına görə birini “Uzun”, o birini isə “Gödek” çağırırdı. Onların dostluğunun bünövrsəi çoxdan qoyulmuş, dağlarda, obalarda möhkəmlənmişdi. Zaman keçdikcə bu dostluq hoqiqi qardaşlığa çevrilmişdi. Onlar Bakıda olduqları vaxt belə, bir yerə düşəndə daxırı, tezliklə yenə ova getməyə tələsirdilər. Şəhərdə keçirdikləri günlərin çoxunu ovçuluqdan yadigar qalmış xoş xatirələrə, şirin çöl zarafatlarına həsr edirdilər.

Şair ovla çoxdan maraqlanır, boş vaxtlarını qırqovul, turac, ceyran ovunda keçirirdi. O, əlində tūfəng, papağını gözünün üstünə basıb, böyük bir həvəslə, iyə alıb gedən tulanı izləməkdən, özü dediyi kimi, “yerdən pirlayıb göyə qalxan” qırqovulu nişan almaqdən bütün qəlb ilö, şairanə bir həzz alırdı. O, bəzən ov vaxtı gündə filən qədər yol gedir, bir dəfə də olsun yoruldum demirdi. Belə hallarda yoldaşları ondan geri qalıb deyinirdilər: “Əşı, biz ovçu görmüşük, daha beləsini yox da. Elə bil maşındır”.

Şairin ovdan evə əlibos qayıtdığı günləri də olurdu. Onda o, tez-tez yoldaşlarına zəng vurur, onları yenidən ova getməyə vadar edirdi. Amma ovçular demişkən, “tutmuş” ovdan qayıtdığı vaxt sevinir, hələ ov palтарını soyunmamış, arvadını, uşaqlarını çağırıb, vurduğu quşları bir-bir saydırır, ovun cana və sağlamlığa böyük xeyri olduğunu, onun tez-tez ova getməsindən bir az narazı qalan arvadına sübut etməyə çalışırı. Sonra bir neçə həftə yalnız yemək vaxtı yazı stolunun arxasından qalxırı. Bir neçə həftə saatlarla oturub, hey yazır, yazırı...

İndi də şairin ovu “tutmuşdu”. Dostlar bir-birinə aman vermədən zarafatlaşır, tez-tez gülüşürdülər. Azərbaycan dilini o qədər də yaxşı bilməyən şofer hamının güldüyünü görüb, qeyri-ixtiyari gülməyə məcbur olurdu.

Ovçular gecələmək üçün Q. kəndinə gedirdilər. Sabah sübhən yenə ova çıxacaqdılar.

Bir azdan kənd göründü.

Hər tərəfi tutmuş möhtəşəm dağların ətəyində yerləşmiş kənd o qədər kiçik görünürdü ki, uzaqdan səhnə dekorasiyasını andırırdı.

Maşın kəndə girən kimi bir dəstə uşaq onun dalınca qaçmağa başladı. Maşın toz qaldıra-qaldıra kəndin ortasına qədər gedib sağa buruldu, təzə tikilmiş ikimərtəbəli klubun yanında dayandı. Şairin bu kəndə gəlməsini əvvəlcədən bilən camaat klubun qabağına toplaşmışdı.

Maşının qapıları açıldı.

Şair görünən kimi onlarla əl ona təref uzandi. O, hamıyla gülərzlə görüşüb camaatin hal-əhvalını xəbər aldıqdan sonra kəndin qocaları ilə səhbət etdi. Sonra qocalardan bir az kənardə dayanmış cavanlara təref getdi.

Cavanların qabağında, on yeddi-on səkkiz yaşlarında ucaboy bir qız başını aşağı salıb dayanmışdı. Qızın almına tökülmüş qırırm teli arabir əsən mehdən tərpənir, qalın, çatma qaşlarını sığallayırdı. Həyəcanlandıqındanmı, yorulduğundanmı, qız ağır-ağır nəfəs alır, qabarıq sinəsi asta-asta qalxıb enirdi.

Yalın ayaqlarının rəngi torpağın rəngindən seçilmirdi. Başını aşağı əydiyindən üzü görünməsə də, şair onun kənd yerlərində tez-tez rast gəldiyi əsl el gözəli olduğunu duydı.

Şair ağır addımlarla qızı yanaşıb bir an durdu, adəti üzrə yenə əlini saçlarına aparıb qaşlarını çatdı. Bir az dumanlı görünən gözlərində gəncliyə, təbiətin qüdrətinə təşəkkür ifadə edən bir qıgilcım yandı. Şairin qızla maraqlandığını görən camaat danışıği kəsdi. Şair mənali nəzərlərle bir qızı, bir də dağları süzdü, sönmüş papirosunu yere tullayıb dedi:

— Qızım, get mənə bir atlama qayır gətir. Gözlərinə şeir yazacağam.

Qız son dərəcə ağır bir hərəkətlə başını qaldırdı. Gözlərinin ikisinə də ağ gəlmışdı. Görmürdü. O, əllərini qabağa uzatdı. Sanki şairdən və təbiətdən aman istədi. İşin belə olacağını heç kəs, heç kəs gözləmirdi. Hamı pərişan halda nəzərini şairə dikdi. Şairsə...

Şair sarsılmışdı. Bənizi qaralmış, dodaqları titrəyirdi. Gözlərindəki qıgilcım dərin iztirabla əvəz olunmuşdu. O, indi nə düşünürdü? İnsanı yaranan təbiətə lənətlərmi deyirdi? Yox!

Şair yaralı ürəyi bir daha yaralığından, qəlbən bütün varlığı ilə peşman olmuş, doğma ata kimi kövrəlmişdi.

Şair qızı yanaşdı, onu qucaqlayıb başını bağrına basdı. Titrək səsle:

— Qızım, bağışla, — dedi, — görmədim, qızım, bağışla, görmədim!

Şairin yoldaşları ilk dəfə idi ki, onu gözüyaşlı gördürlər. Onlar mütəessir halda bir-birinin üzünə baxır, bilmirdilər nə etsinlər.

Şair bir neçə saniyə bu vəziyyətdə durdu. Sonra qızın başını sinəsindən ayırib bir az geri çekildi. Onun üzündən tutub alnından öpdü. Qızın göz yaşlarından islanmış əli ilə öz gözlərini sildi.

— Adın nədir, qızım? — deyə soruşdu.

— Gülərdir, əmi.

Bu vaxt dolu bədənli bir arvad camaatı yara-yara qızı yaxınlaşdır onun qolundan tutdu:

— Gəl, qızım, gedək evə, gəl, — deyə qızı çəkə-çəkə camaatin arasından çıxartdı.

Şair bir müddət, ana ilə qızın ardınca baxdı...

Camaat klubaya yığışdı. Şairlə səhbət başlandı. Lakin hamı hiss edirdi ki, şairin fikri özündə deyil; əvvəller o, şeir möclisində belə oturmazdı.

Klubdan çıxan kimi o, adamlarla görüşüb maşına təref yollandı. Qapını açıb yerində oturdu. Yoldaşları da tez yerlərini tutdular.

Şair papirosunu yandırıb dalbadal sümürdü və şoferə müraciət etdi:

— Benzinin varmı?

— Var.

— Sür birbaş Bakıya!

Maşın yerindən tərpəndi. Bir azdan sonra klubun qabağını tutmuş camaat ikibir-üçbir dağılmağa başladılar.

O gündən şair uzun müddət ova çıxmadı. Yoldaşları tez-tez onun yanına gəlib ova dəvət edir, şair isə hər dəfə bir bəhanə tapıb təklifdən boyun qaçırdı. Homişə ovdan, çöllərdə, meşələrdə başına gələn əhvalatlardan, kəndlilərlə keçirdiyi xoş saatlardan gülə-gülə danışan şair indi kimsəni yanında ovdan danışmağa qoymur, dərhal araya söz qatırıdı.

O, bəzən saatlarla bir yerde oturub kor qızın — Gülərin taleyini düşünür, arvadının təsəlliləri qarşısında deyirdi:

— Yox, o qızın qəlbini yaman sindirmişam. Heç bilmirəm nə edim.

Bakıya yenə bahar golmişdi. Ağaclar çiçək açmışdı. Üç ay müddətində qalın buludlar arxasında gizlənmiş günəş indi mavi səmadan təbiətə baxır, şüalarını yere çiləməkdə xəsislik etmirdi... Ovçuluq idarəsi qəzetlərdə verdiyi elanla ovu qadağan etmişdi. Baharın gəlməsindən narazı olan deyəsən bircə ovçular idi...

Şair kabinetində, taybatay açılmış pəncərə qarşısında dayanıb baxırdı. Gülerin əhvalatını bütünlükle unutmasa da, ovçuluqdan da, ovdan da səhbət edir, bu payız yene ova getməyə hazırlaşırdı.

O, əsən gilavardan xəfifcə yellenən tül pərdəni pəncərəyə çökib bir müddət dayandı, sonra stoluna tərəf yönəldi. Oturdu. Əlyazmalarını qabağına qoyub nəzərdən keçirməyə başladı.

Bu müddət ərzində yazdığı lirik şeirlərinin çoxunda gözlərdən danışmaq istəmiş, amma nədənse “göz” kəlməsini yanan kimi də pozmuşdu.

O, xəyala dalıb papirosunu ara vermədən tüstüldər, nəzərlərini kağızlardan ayırmırı. Bu an qapı cirilti ilə açıldı. Şairin qızı qapının arasından başını uzatdı:

- Dədə, bir qız gəlib. Səni görmək istəyir.
- De gəlsin, bala.

Bir azdan qapı təkrar açıldı. Bir qız əlində gül dəstəsi, xırda addımlarla, utancaq bir görkəmle içəri girdi.

Şair yerindən qalxdı. Qara qırırmızı saçlar, o qamət, o geniş alın şairə tanış idi. Bəs çatma qasıların altından baxan, sönmək bilməyən gənclik alovu ilə yanın uzun kirpikli gözlər? Bu gözlər şairə tanış deyildimi?

Şair bir an belə tərəddüd etmədi.

“Odur!” – deyə ildirim sürətılı fikrindən keçirdi.

O yixılmaqdan qorxurmuş kimi əlini stolun küncünə söykədi.

Sevinc dolu, gur bir səslə:

- Qızım, sənsən? Gülərsən? – deyə soruşdu.
- Bəli, mənəm, Gülerəm, – deyə qız əlindəki gül dəstəsini stolun üstünə qoydu.
- Mən bu günü çıxdan gözləyirdim, qızım, – deyə şair davam etdi,
- həkimlər də mənə deyirdilər ki, bu gün olacaq. Mən özüm buna emin idim.

Şair qızı qucaqladı. Bu dəfə hər iki gözlərindən öpdü.

– Qızım, mən demişdim sənin gözlərinə şeir yazacağam. Mən yanılmadım, qızım.

O susdu, geri çəkilib qızı bir də baxdı.

– Şair yanılmaz, qızım! – deyə sözünü tamamladı. – Mən şerimi yazdım...

QARTAL

(Əfsanə)

Ovçu əlində tüfəng boz bir qayaya daldalanıb pusquda durmuşdu. Qırılmış gözlerini göye dikərək hikkəsindən dodaqlarını gəmirirdi. O, qartalı axtarırdı. Qartalsa görünmürdü. Yox, yox, qartal görünmürdü desək, düz olmaz. Qartal yenə öz məkanında ueturdu. Hüdudsuz səmaları yarır, topa buludların arasında süzür, çaxan ildirimlərin üstünə şığıyıb göyün dərinliklərində sildirim qayaların üstünə enirdi. Lakin ovçu qartalı görə bilmirdi. Çünkü ovçunun gözleri işıqsız, səma geniş, qartal isə güclü idi.

Ovçu yanındı. Kindən, qəzəbdən, acizliyindən yanındı. Ovçu nifret edirdi. Qartalı gizlədən buludlara, onu geniş köksünə alan sildirim qayalara, nəhayət, onun qanadlarına qüvvət, gözlərinə işiq verən günəşə nifret edirdi.

Axi niyə? Qartal ovçuya nə etmişdi?

Çoxdan bəri idi ki, ovçu bütün təbiətdə hökmran bir şöhrət qazanmaq arzusu ilə yaşayırdı. O, ciyində tüfəng, ayağında vaxtilə təsadüfən öldürdüyü bir pələngin dərisindən uzunboğaz çəkmə, sinəsini qabağa verərək son dərəcə özündən razı bir görkəmle dağların, qayaların arasında gəzə-gəzə təbiətdə hər şeyə – dağlara, daşlara, insanlara, heyvanlara özünün böyüklüyünü və möğlubedilməzliyini göstərmək istəyirdi. Lakin ovçu tüfəngini şikarına tuşlayan kimi şikarı qaçırdı.

Bunu qartal edirdi.

Ovçu tüfəngini su üstə gələn körpə ceyrana, qayalığa çıxıb özünü günə verən xinalı kəkliyə, kolluqda yem axtaran turaca tuşlayanda qartal göydən aşağı şığıyır, ovçunun ovunu hürkündüb qaçırdı.

Qartal ovçunu qan tökməyə qoymurdu.

Ovçunun qartala qarşı kin-küdürüti o qədər idi ki, indi o, tüfəngini lap bir addımlıqda belə qabağına çıxan turaca, kəkliyə tuşlamır, yalnız qartalı axtarır, ondan intiqam almaq istəyirdi.

Ovçu nələr çəkmirdi. O, qartalın ölüsünü görmək üçün öz ölümünə razı idi. O, qartalın parçalanmış cəsədini görmək üçün özəlləri ilə öz ürəyini parçalamağa hazır idi.

Bəs qartal? Qartal ovçudan qorxmurdu? Yox. Axi qartal tək deyildi. Məgər qarlı dağlar, hüdudsuz səma, qüdrətli günəş, sakit gecələrin sehrlili laylası, sildirim qayaların arasında qaynayan bulaqların sərin suyu,

göydə dəliqanlı igidlər kimi oynasən ildirimlər – məgər bunlar hamısı qartalı ovçunun hiyləgər niyyətindən, onun amansız güləsindən qor-murdumu?

Bəs ovçu? Axı necə olursa-olsun, düşmən yenə də düşməndir. Bir neçə gün qabaq, nəhayət, ovçunun gülələri qartalı yaralamışdı. Qartal sinəsindən üç yara almışdı. Bu anda da vətən təbiəti ona kömək əlini uzatmışdı: Bulaqlar onun yuvasına su, əsən küləklər isə sərinlik gətirmişdi. Göydən yağış gəlmış, onun yaralarını yumuşdu, çiçəklər, otlar məlhəm olmuşdu. Qartal qanadlarında mətanət, gözlərində işiq hiss etmişdi. Sabahı günü o, ovçunun gözləri qarşısında yenə də məğrur bir görkəmlə qanadlarını gərərək hüdudsuz səmaları yara-yara ağıla gəlməyən hündürlüklərə qalxmışdı...

Lakin ovçu da təslim olmamışdı. Amma indi o, tüfəngini açıq gəzdirməyə qorxurdu. Çünkü artıq bütün təbiətə məlum idi ki, qartalı yaralayan ovçudur. Ovçu həmin boz qayadan əl çekmirdi. Yenə boz qayaya daldalanıb saatlarla qartalın pusqusunda dururdu. Yenə vicdan-sız məqsədini yerinə yetirmək üçün münasib məqam axtarırdı. Beləliklə aylar, illər ötürdü. Mübarizə davam edirdi...

Ah, zəlim qocalıq! Sən qartal qanadlarının vaxtından tez saralmasına, onun əvvəlki kimi alovlu bir ahənglə vurmamasına necə qiydin?

Ah, zəlim qocalıq, zəlim qocalıq!.. Sənə qarşı bir dərman yoxdur. Sənin gəlişini gecikdirmək mümkün olsayıd...

Qartal günbəgün, saatbasaat gücdən düşürdü. Ovçuya elə bil yeri-göyü vermişdilər. Onun gülələri qartalı yixmadısa, həyatın qanunlarından biri onun mənfur arzusuna əməl etdi. Qartal artıq hər gün yuvasından uçmadı, hər gün buludlar arasında süzmədi, hər gün bulaq üstə enmədi.

Vaxt geldi, qocalığın ən yaxın sırdaşı – ölüm qartalın qanadlarını tamam təqətdən saldı. Hər yero – dağlara, daşlara, əngin səmalara müdhiş bir xəbər yayıldı:

– Qartal... can üstədir...

...Bu kədərli xəbərdən hamı qəherləndi, bulaqların, çeşmələrin suyu bulandı, günəş də buludlar arxasında gizlənib sənki işığını, istisni təbiətdən əsirgədi.

Ovçu isə qartalın son gününü gözlədi.

Qartal saralmış gözlərini açıb ətrafa nəzər saldı: təbiət nə qədər gözəl idi. Qartalın yadına cavan vaxtları düşdü. Qiy vurub qalxmaq

istədi. Təbiətdə hər şeyi – dağları, daşları, topa buludları bağına basıb duz kimi yalamaq istədi. Lakin qanadları qalxmadi. Gözləri yaşardı. Elə bu vaxt qulaqları ovçunun addım səslərini eşitdi. Yox, yox, ovçu qartalın belə ölümünü görməməli idi...

Qartal yerindən oynadı, qiy vurub birdən göye qalxdı. Sənki təbiət də bunu gözlöyirdi. Ürəklər sevindi, bulaqların, çeşmələrin suyu duruldu, günəş də buludlar arxasından boylamış bütün camalı ilə təbiətə baxdı.

Təbiət qartalın belə ölümünü istəyirdi.

Ovçu isə sarsıldı, gözlərinə inanmadı. Qəzəbindən ürəyi sıxıldı, boğazı qurudu. Göydə möhtəşəm bir görkəmle hündürlükleri fəth edə-edə irəli uçan qartalın dalınca yerlə qaçmağa başladı. Qartal uçdu, ovçu qaçı. Ovçu qaçı, qartal uçdu. Ovçunun dizləri daşa dəyiş qanadı, ürəyi sənki köksünü yarib bayırə tullanmaq istədi.

Birdən qartal səmtini dəyişib uzaqda görünən dik bir qayaya tərəf uçmağa başladı. Ora çatan tək ağır bir daş kimi qayanın zirvəsinə düşdü. Qanadları gərildi, son dəfə təbiətə baxıb gözlərini yumdu. Qartal öldü.

Ovçu, zirvəsi buludların içinde görünməyen qayaya baxdı. Ora insan qalxa bilməzdii. Ora quş quşluğuyan uçsaydı qanad salardı. Ovçunun ələcsizliqdan dizləri büküldü, üzüqoylu torpağın üstünə sərildi...

Qartalın ölüsunə də ovçunun əli çatmadı...

220 №-li OTAQ

Sizə əhvalatı olduğu kimi – bir şey artırıb-əskiltmədən danışmaq istəyirəm.

Moskva. İyul ayının sonu.

Mənim kiçik otağımın pəncərələri taybatay açıqdır. Eşikdən içəri sərin meh vurur. Mən beş il yaşadığım bir otağı diqqətlə nəzərdən keçirirəm, elə bil ilk dəfədir ki, bu otaqdayam. Burada hər şey – kitab şəkafının rəflərinə perakəndə halda səpələnmiş kitablar, arxasında yuxusuz gecələr keçirdiyim qəhvəyi stol, ağ nikeli qapqara tökülbə qaralmış köhnə çarpayı, – hər şey, hər şey nə qədər mənə əzizdir!

Moskva. İyul ayının sonu.

Mən bu gün diplom almışam, qara cildli bir diplom. Mənim beş-illik tələbəlik həyatım artıq arkada qalmışdır. Görən doğma Moskvada keçirdiyim bu beş ili mən unuda bilerəmmi? Bir gün də belə yox!

Moskva. İyul ayının sonu.

Axşam saat yedдинin yarısındır. Mən tələsməliyəm. Çünkü çoxdan bəri görüşmediyim dostlarının yanına gedəcəyəm.

Saat yeddiyə on beş dəqiqə qalanda pencəyimi geyib küçəyə çıxıram...

Bilmirəm, niyə tramvay o səkkizmərtəbəli binanın qarşısında dayanan kimi, ürəyim döyünməyə başladı. Bir müddət tramvaydan düşməyə bele tərəddüd etdim.

Binaya yanaşan kimi ilk andan nəzərimi qapıya vurulmuş enli qara lövhə cəlb etdi: "Tələbələr yataqxanası".

Bir il qabaq bu lövhə yox idi. Düz bir il idi ki, mən dostlarımı görmürdüm.

Qapını açıb içəri girdim.

Gününü görüb dövrənini sürmüş qoca komendantə pasportumu təhvil verib gedəcəyim otağın nömrəsini dedim və altıncı mərtəbəyə qalxdım. Üstündə "220" rəqəmi yazılmış qapının qabağında dayandım. Qapını yüngülçə itələdim. Qapı cirilti ilə açıldı.

220 №-li otağa girən kimi üstünə araq butulkaları, konserv qutuları, qədəhlər düzülmüş balaca stolun yanında çəngəl-bıçağı silən Elmarı gördüm. Ondan bir az aralı, stolun baş tərəfində, İslam əllerini oynada-oynada sarısaçlı, sinəsiçiç, aşağıya doğru darlaşan qolsuz paltar geymiş bir qızla səhbət edirdi.

— Paho, gör bize kim gəlib!.. Ay səni xoş gördük! Balam, bizi lap yaddan çıxarmışan ki? Axi, belə iş olmaz! — deyə Elmar əlini dəsmala silib üstümə yüyürdü, bərk-bərk məni qucaqladı, iki dəfə üzümdən, bir dəfə dodaqlarından öpdü. Bizdən bir az kənarda əlləri cibində dayanan İslam gülür, kirpiklərini tez-tez qırıpirdi. Hələ də məni buraxmayan Elmarın qolları arasından birtəhər çıxbı İslama törof yönəldim, əlini bərk-bərk sıxdım, onu öpmək üçün özümü qabağa verdim. İslam mənim məqsədimi duyub geri qanıldır, güldü, sarı dişləri göründü.

— Ay salam, salam! Nə əcəb səndən? — deyə birdən susdu, bize yanaşan sarısaçlı qızın qolundan tutdu, məni ona ciddi bir görkəmlə təqdim etdi, elə bil dostunu yox, rəsmi bir adamı təqdim edirdi.

— Nika tanış ol. Bizim azərbaycanlıdır, neftçilərdəndir.

Nika əlini uzatmadan adını dedi və ince bir səslə:

— Bəs sizin adınız? — deyə soruşduqdan sonra qolundan asılmış redükünləndən yaylığını çıxarıb alınının tərini sildi.

Mən də adımı dedim. Nika isə daha danışmadı, susdu. İslamin üzünə baxıb nədənsə dodaqlarını marçılardı.

İslam qızın əlini əlli arasına alaraq ona təref əyildi, qulağına nəsə piçildədi. Qız güldü. Araya bir neçə saniyəlik sükut çökdü. Sonra İslam qızın qolunu buraxıb stolun arxasında çörək doğrayan Elmarı çağırıldı:

— Elmar, sən Nika stolu sahmanla, biz də bir az söhbət edək. Nika Elmarın yanına getdi.

Biz İslamlı çarpayının üstündə oturduq. Mən diqqətlə İslama fikir verdim. Adam da bu qədər kökəlmiş! Sizi inandırıram ki, əgər İslami küçədə görsəydim, tamimazdım. İndi yanında oturan İslam mənim tanadığım, iki yoldaş arasında "sümük kisəsi" çağırılan İslam deyildi!

İslam yerində qurcalandı, birdən "yaman istidir" deyə ayağa qalxdı. Pencəyini çıxartdı. Elə bil İslamin kök bədəni bunu gözləyirdi: o dəqiqə sinəsindən, qarından, böyürülərindən xeyli ət pırtladı; İslam tamam yumru bir şeyə döndü.

İslam mənim güldüyümü görüb, başını buladı, niyə güldüyümü başa düşdü.

— Demə, demə. Yaman kökəlmişəm. Ancaq məndən asılı deyil. İştahamın qabağını ala bilmirəm. Boq dast, yayda özümü arıqladaram, — dedi və təzədən yanında oturdu.

O məndən əhvalımı, dərslərimin necə getdiyini, anamı xəbər aldı. Mən institutu qurtarmağımı dedikdə İslamin gözləri böyüdü, yerindən durdu:

— Mən ölüm?!

— Sən Öl, bu da diplom.

Diplomu cibimdən çıxarıb ona verdim. Elmarla Nika da bize yanadılar. Hər üçü növbə ilə diplomu alıb oxudular, ora-burasına baxdılar. Elmar dodaqlarını büzbüt çox mənalı tərzdə başını tərpətdi, sonra əlimi sıxdı:

— Təbriklər, min dəfə təbriklər, — dedi və stolun başına keçib hamımızın oturmasını xahiş etdi. Elmar qədəhləri doldurdu.

— Uşaqlar, bunu içək dostumuzun sağlığına! O gün olsun ki, aspiranturamı da qurtarıb olsun elmlər namizədi. Ura!

Həmi sağlığımı içdi. Elmar tez boşqablarımıza duzlu xiyar qoydu.

— İndi qoy hər kəs özü-özünə qulluq etsin. Daha mənim təhərim yoxdur, — deyə o, qədəhləri təzədən doldurdu. Biz bir də içdik. Sonra

bir də. Elmar nədənsə o saat kefləndi, dili dolaşdı, tez-tez geyirməyə başladı.

İslam əlindəki duzlu xiyardan dişdəm vurub Elmara dedi:

– Ay-hay, nə tez gözlərin qızardı.

Elmar göz vurdı, çiyinlərini əsdire-əsdire güldü.

– Təki gözlərim araqdan qızarsın!

Həm gülüdü. Sonra üç nəfər – İslam, Elmar və Nika öz aralarında danışmağa başladılar...

...Mənimse yadına orta məktəbdə oxuduğumuz vaxtlar düşdü. Mən onuncu sinifdə, İslamlı Elmar doqquzda oxuyanda bizim dostluğunuzun bünövəsi qoyulmuşdu. O zamanlar İslam özfəaliyyət dərnəyində tarçılardır, Elmar isə oxuyurdu. Məktəbdə bir konser olmurdu ki, bu iki nəfər orada iştirak etməsin.

Biz – üç dost vaxtımızın çoxunu kitabxanalarda keçirərdik. Həftədə bir-iki dəfə ya kinoya, ya teatra gedərdik. İslam böyüyəndə tarixçi, Elmar isə ədəbiyyatçı olacağını söyləyirdi. Mən elə o zamandan, bəlkə də daha tez, lap uşaqlığımdan neftçilikdən yapışmışdım. Dənizdəki neft buruqlarında işləmək, üz-gözüm mazutun içində evə qayıtməq mənim ən müqəddəs arzum idi.

Vaxt keçdi. Orta məktəbi bitirib Moskvaya getdim. Neft institutuna daxil oldum. Bir ildən sonra Moskvada İslamlı Elmarı qarşılıdım. İkisi də Moskva universitetinin tarix fakültəsinə girdi.

Sonra tələbəlik illəri bir-birinin ardınca ötüb keçdi, bir yerdə yatdıq, bir yerdə durduq, üçümüz bir papirosu çəkdik, bir yerdə səhərə qədər imtahanlara hazırlaşdıq. Hər dəfə təqaüd alan kimi bir yerə yığışış şənlik düzəldik, dostları başımıza topladıq, bəzən səhərə kimi kef elədik. Aramızda xırda incikliklər də baş verdi, amma yarım saatdan sonra öpüşüb barişdiq. Bu illər ərzində İslamin tarı da bir gün belə susmadı, güldü, inildədi, segah çaldı, şikəstə dedi, ürəyimizi döyündürdü, gözlərimizi yaşartdı, hər dəfə yadımıza Bakını saldı.

Belə günlərimiz çox oldu. Ancaq bir gün gəldi ki, bizim dostluğunuz soyudu, İslamlı möhkəm sözləşdik, o mənə dedi, mən ona.

Əhvalat belə olmuşdu:

Günlərin birində yene İslamin yanına – 220 №-li otağa gəlmişdim. Qiş idi. Otaqda istidən çox ürək sıxan bürkü vardı. Paltonu soyunan kimi İslamdən “tarı dinqildatmasını” xahiş etdim. Əvvəlcə o boyun qaçırdı, dedi ki, çalmıram, kefim yoxdur. Mən bir də təkid etdim,

zarafatyana ona “forslanma” dedim. O isə hirsli-hirsli üstümə çımxırdı:

– Sənin də bir tarın var, elə bilirsən ki, dünya sənindir. Tarın, kamancanın vaxtı keçdi.

Sözün düzü, məni gülmək tutdu. İslamin boynunu qucaqlayıb soruşdum:

– Bu fikirlər sənin başına hardan gəlib, ay İslam? Necə yanı tarın, kamancanın vaxtı keçdi?

– Heç hardan gəlməyib! Elə öz-özümə fikirleşib tapmışam, başa düşdün? – deyə o, kobudcasına məni itələyib çarpayışına uzandı.

Bu dəfə mən partladım. Deyəsən ona “əbləh” dedim. O isə məni “gic müsəlman” adlandırdı. Daha bir söz demədim, geyinib otaqdan çıxdım.

O gündən hər həftə onlara zəng vurar, bir-iki kəlmə ilə hal-əhvallarını xəber alardım. Vəssalam.

Sonra vaxt geldi, ali məktəbi bitirdim. Arada düz bir il dostlarımı görmədim. Çünkü aramız soyumuşdu. Bir də başım qarışq oldu. Gah imtahanlara hazırlaşdım, gah da diplom yazdım...

...Nəhayət, indi dostlarımın yanındaydım. İslam kökəlmışdı, Elmar ariqləmişdi. İkiisi də Nikanın qolundan tutub bir-birinə aman vermədən ona nəsə deyir, üçü də şəqqıltı vurub gülürdü.

İslam mənə tərəf döndü, buxağının tərini silib bayaqqı gülüşün təsiri altında hıqqana-hıqqana soruşdu:

– Təyinatı hara almışan? – deyə o, yerindən qalxıb otağın o başına getdi, divardan asılmış aynadan özünə baxdı, sualını bir dəfə də tekrar elədi.

Yerimdən qalxıb İslamin yanına gəldim.

– Necə yanı hara? Bakıya almışam.

– Haraya? Bakıya? – deyə İslam təoccübə soruşub Elmara tərəf döndü, qışqırıldı. – Ey, eşidirson? Deyir ki, işləməyə Bakıya gedəcəyəm.

Elmarın başı söhbətə çox qarışq idi. O, Nikaya “bağışla” deyib bir anlığa bize tərəf döndü və dedi:

– Hara? O xarabaya?

Mən Elmara cavab vermək istədim. İslam sözümüz ağızında qoydu:

– A kişi, Bakıda nə var? Ağlın olsun, gedib düşəcəksən müsəlmançılığın içində, mədəniyyətsizlərin arasına. Gül kimi Moskvani, restoranları, cananları qoyub hara gedirson?

Bir söz deyə bilmədim. Nədənso həm Elmarın "xaraba" kəlməsi, həm də İslamin son sözləri mənə həmin tar əhvalatını xatırlatdı. Bu iki şeyi bir-birinə bağlayan mənə bədənimə üşütmə getirdi.

— Öye, İslam, Bakı sənə çörek verib. Elə danışma, — deyə mən fikrimi ifadə etmək üçün daha münasib sözlər axtarmağa çalışdım, ancaq sözümü qurtara bilmədim. Elə bu an Nika da bizə yanaşdı. İslamin qoluna girib yenə dodaqlarını marçıldatdı. Qız İslamdan soruşdu:

— Nə olub? Əgər gizlin deyilsə mənə də deyin...

İslam güldü, əllərini bir-birinə vuraraq qəribə bir səsle qızı başa saldı:

— Nika, bir bunun dediyinə bax. İsləməyə Bakıya getmək istəyir.

— Aha, demək patriotdur... Vallah, ixtiyar məndo olsayıdı bu "patriot" kəlməsini dilimizdən birdəfəlik silib atardım. Canım, bu Qaf-qazda nə tapmışız? Sizin Qafqaz əhli, bizim də Tambov mujikləri... Fu!.. — deyə Nika hıqqıldı, dediklərinin təsdiqi üçün İslamin üzünə baxdı.

İslam:

— Düzdür, düzdür, — deyə Nikanın sözlərinə şərik olduğunu bildirdi. Özü də necə bir soyuqqanlıqla!

Ürəyimi çırpındıran həyəcan elə bil dilimi, dodağımı qurutdu, bədənimi məngənə kimi sıxdı. Nədənse İslamı ayağının altına salıb əzmək istədim. Lakin özümü elə aldım.

— İslam, — dedim, — sən həmişə tar ələrden, şikəstə deyərdin. Nizamının, Füzulinin, Sabirin adı sənin dilindən düşməzdi. Yanında Azərbaycandan, Bakıdan danışanda gözlərin dolardı, "Vətənə qurban olum" deyərdin. Bəs indi? Axı, sənə nə olub?!

İslam məni dinləyir, təkəbbürlü görkəmlə başını bulayır, istehza ilə gülümsünürdü. O mənim susduğumu görüb Nikadan aralındı, bir o başa, bir bu başa getdi, sonra dayandı.

— Hm... Nizami, Füzuli... — dedi. — Sənin dediklərinin hamısı düzdür. Mən Nizamidən də, Füzulidən də, Sabirdən də həzz alardım, gecə yarıya qədər onları oxuyardım. Düzdür, mən tar da ələrdim, şikəstə də deyərdim. Bax o tar mənim əlimdən yerə düşməzdə. — Burada o, sözünü kəsib divardan asılmış ağ sədəfli tarını göstərdi. Mən bayaqdan o tara fikir verməmişdim. İndi verdim. Tarın sədəfi qaralmış, üstünü toz basmışdı. Demək, artıq İslam tarını əlinə almırkı, onun barmaqları o simlərə toxunmurdu. — Düzdür, sənin dediklərinin hamısı

düzdür. Ancaq o vaxtlar keçdi. İndi o Nizami, o tar, o kamança, nə bilim, segahlar, zabillər nə sənə lazımdır, nə də mənə!

Dünya gözlərimdə qaraldı. Bu nə danışır? Axı, İslama nə olub? Bunu kim, hansı şərait belə edibdir? Moskvamı? Moskvada aldığı təhsilmi? Yox! Yox! Moskvada yüzlərlə azərbaycanlı oxuyubdur, lakin heç kəs bunun kimi danışmayıb, öz xalqından, mədəniyyətindən üz döndərməyib!.. Nika stolun arxasında qədəhləri dalbadal boğazına boşdan, artıq əməlli-başlı keflənmiş Elmara tərəf getdi. Mən onun səsini eşitdim.

— Elmar, mən yatmaq istəyirəm.

— Nə-ə... Ya-yatma-aq... — deyə Elmar kəkələdi. — Yatmaq olar, amma qorxuram ki, o dəsfəki kimi ərin səni burada tapa... Atamıza od vura...

İslam susduğumu görüb güldü, deyəsən mənə təsəlli vermək fikrinə düşdü.

— Sən məndən incimə... Sən hələ çox şeyləri başa düşmürsən. İyirminci əsr hələ sənin beyninə girməyib, — dedi. — Əsr başqa əsrdir, mənim əzizim. Yeni gənclik meydana çıxb. Bizi nə adlandırırlar, adlandırırsınlar. Lakin biz varıq. Düzdür, çox aziq, amma varıq, yaşayırıq... İnsanın sərbəstliyini, azad təfəkkürünü əlindən alan milli hissələr, ailə, nə bilim, cürbəcür adət-ənənələr bizim ruhumuza yaddır. Biz yalnız yaşamaq, kef ələmək, bu dünyadan nə mümkünürsə qoparmaq istəyirik... İyirminci əsr saksofon, truba, trombon əsridir. Biz lirikadan, insanın gözlərini kor edən romantik xeyallardan, ülvı məhəbbət kimi yabançı hissələrdən çox uzağıq. İnsan bir dəfə yaşayır... Ona görə də biz öz hissərimizi cilovlayırıq, bayaq dediyim kimi, həyatdan nə mümkünürsə qoparıraq... Əlbəttə, yəqin sən üreyində bizə gülürsən. Haqqın da var. Çünkü sən həyatı başqa cür başa düşürsən. Yalnız sənin yox, milyonlarla sənin kimilərin bizi görməyə gözləri yoxdur. Hamı bizə nədənsə stilayaq, deyir, bizi her yerdə biabır ələmək isteyirlər, bəzən lap üzümüzə də tüpürürler. Amma biz məglub olmuruq, yaşayırıq... Aydınlırmı?

İslam susdu. Saatına baxıb gərnəşdi:

— Paho, saat on ikitidir ki!

Bu, o demək idi ki, yəni çıx get.

Mənimsə elə bil dizlərim qurmuşdu, deyəsən gözlərim də yaşarmışdı.

– İslam, axı, Azərbaycan...

İslam kobudcasına mənim sözümü kəsib qışqırdı:

– Rəhmətliyin oğlu, nə tapmisan ey bu Azərbaycanda! Cəhən-nəmə qalsın sənin Azərbaycanın! Elə səhərdən tutuquşu kimi Azərbaycan, tar, kamança deyib ötürsən!..

O yandan Elmarın boğuq səsi eşidildi:

– A kişi, nə tar... Sən saksofondan danış!

Mənsə yenə bir söz deyə bilmədim. Doqquz ay bətnində yatmış, aylarla südünü əmmiş, laylasını dinləmiş, xeyir-duasını eşitmış bir ananın üzünə ağ olan oğula nə demək olardı?!

Mən yalnız qapıya atıldım, hirsimdən əsə-əsə var səsimlə:

– Tfu sizin üzünüzə! – deyə qapını çırpıb çıxdım. Dəhlizdə arxamca qışqırın kefli Elmarın səsini eşitdim:

– Bizdən Azərbaycana salam!

Komendantdan pasportumu geri alanda o qoca kişi diqqətlə üzümə baxdı və soruşdu:

– Orada heç kim qalmadı? Yoxsa, gecdir, yatmaq vaxtıdır.

Mən nə etdiyimi bilmirdim. Yazıq qocanın üstünə qışqırdım:

– Xeyr, qaldı! Bir fahişə qaldı, bir də o fahişəyə oxşayan iki oğraş!..

Küçəyə çıxdım. Gecə zülmət kimi qaranlıq idi. Beynimdəki dəhəstli uğultu sanki başımı partlatmaq istəyirdi. Qulaqlarında daim kefli Elmarın son sözləri sələnirdi:

– Bizdən Azərbaycana salam!

Necə? Sizdən salam! Azərbaycana?! Yox, yox! Mən sizinlə düzçörək kəsdiyimə görə Azərbaycana çatan kimi üzr istəyəcəyəm.

Səhər-axşam başı dumanhı olan bizim dağlardan üzr istəyəcəyəm!

Ələsgərin, Xəstə Qasımin, Abbasın yaniqli sazından üzr istəyəcəyəm!

Gənciliyində daim beşik başında layla deyən, qocalığında isə daim xeyir-dua oxuyan bizim anaların ağ birçəklərindən üzr istəyəcəyəm!

Nəhayət, mən vicdanımdan, bir də anam Azərbaycanın torpağından üzr istəyəcəyəm!

Sonra...

Sonra isə Bakıda, Azərbaycanın hər şəhərində, hər kəndində hər yoldan ötəni saxlayıb bu sözleri deyəcəyəm:

– Gedin onları axtarın, tapın! Onlar 220 №-li otaqda yaşayırlar! Qorxmayın, onların üzünə tüpürün!

GÜLLƏR

Qardaşım Vaqifə

Konsertin başlanmasına az qalmışdı.

Səhnəyə bitişik olan otağa bugünkü konsertin iştirakçıları toplaşmışdı. Onların çoxuna on altı-on yeddi yaş ancaq vermək olardı. Kimi müəlliminin yanında dayanıb son dəfə məsləhətə qulaq asır, kimi skripkasını, kimi tarını kökləyirdi. Hami çox yavaş, bəzən piçiltiyə keçən bir səsle danışır, bacardığı qədər özünü soyuqqanlı göstərməyə çalışırdı. Lakin belə hallarda həmişə süni soyuqqanlılığı üstün gelir. Onlar həyəcanlanmaya bilməzdilər.

Axı, bu gün onların ilk konserti idi!

Tahir otağın səhnəyə açılan qapısı yanında stulda oturmuşdu. O, pianistlərə xas olan adətlə tez-tez əllərini dodaqlarına yaxınlaşdırıb nəfəsi ilə isidirdi. Əynindəki tünd qara rəngli kostyum dolu bədəninə tarım çəkilmiş kimi görünürdü. Ağ ipək köynəyinin yaxalığını səliqə ilə penceyinin üstündən aşırıydı. Sifetinin cizgiləri kobud olsa da cazibədar idi. Geniş alnındaki xırda qırışlar onu fikirli göstərirdi.

Onun görkəmi, çöhrəsində donub qalmış təbəssüm, qəlbində gizli bir hissin hökm sürdүүнү sübut edirdi. Bu gizli hissin adı nə qədər sadə və aydın idisə, o qədər də müdhiş idi. Dərd!

Onun on altı yaşında nə dərdi ola bilərdi?

İndiyədək şəhər onu şənləşdirmişdi. Ona elə gəlirdi ki, ömrü boyu pis gün görməyəcək, həmişə xoşbəxtliklə yaşayacaqdır. Həyatda rast gəldiyi hər şey onun nəzərində adı, təbii halında qalmır, böyüür, gözəlləşir, hər bir şəxs isə onun üçün məharəti və namusu təcəssüm edən bir insana çevrilirdi.

İndiyədək, on altı illik ömrü ucsuz-bucaqsız çəmənlikdə sakit axan bir çaya bənzəyirdi. Bu çay nə bulanır, nə qayalarla çarpışır, nə də bir manəyə rast gəlirdi.

Lakin amansız dərd şəffaf suyun içine düşən tünd bir mürəkkəb daması tək onun həyatını bulandırırdı. Tahir əvvəlcə sarsılsa da, vaxt keçdikcə, dərdin də məhəbbət, sevinc kimi çox təbii bir hiss olduğunu dərk etdi...

Tahir qalxıb yoldaşlarına baxdı. Onlar nə qədər xoşbəxt görüñürdülər! Hamının fikri yalnız bir şeylə – konsertlə bağlı idi. Tahiri isə konsert bir o qədər düşündürmürdü. Onu düşündürən başqa aləm idi.

Birdən kimse onun qolundan dardı. Bu, Tahirin məktəb yoldaşı, "Tarzən" ləqəbi ilə tanınan Həsən idi. Həsən ağ sədəfle bəzənmiş tarını cəld bir hərəkətlə yanındakı qırmızı stolun üstünə qoyub Tahire tərəf döndü:

– Adə, Təhir... Az qalır ürəyim partlasın, – deyə Tahir qapıya tərəf çəkib pərdəni araladı, salona baxdı və davam etdi: – Bay atonnan, bir belə adamın qabağında çalmaq olar?

Tahir Həsənin üzünə baxıb gülümsündü. Onun burnunu iki barmağı arasında sıxıb:

– Qorxma, bakılı balası, – dedi, – sən zabilini çal, gör bir nə əlvuracaqlar.

– Görək də.

Həsən bir dəfə də "bay atonnan" deyib tarını götürdü, otağın o başına getdi. Tahir isə pərdəni aralayıb diqqətlə salonu nəzerdən keçirməyə başladı.

Al-əlvan tavandan asılmış böyük çilçirağın gur işığı salonun mərmer sütunlarını ayna kimi parıldadırdı. Camaatın danişığı anlaşılmaz bir uğultu yaratmışdı. Oturanların çoxu Tahire tanış idi.

Budur, ikinci sırada Həsənin atası Bəkir dayı ilə anası Gülnaz xala oturublar. Onlar konserte Həsənin kiçik bacısı Solmazı da getiriblər. Bəkir dayı tez-tez saatına baxır, arvadına nə isə deyir, Gülnaz xala isə asta-asta başını tərpədirdi. İki sıra geridə yenə tanış adamlar oturublar. Bəkir dayı ilə Gülnaz xala kimi onlar da konsertin başlanması səbir-sizliklə gözləyirlər. Bu gün konsertə gələnlərin çoxu ata-analar idi.

Tahirin nəzərləri birinci sıradakı iki boş yerə sancıldı. Nə olaydı indi bu yerlərdə onun atası ilə anası oturaydı!

Tahir birdən-birə tutuldu. Qara qaşları düyümləndi. Oturanlar elə bil dumanlı pərdəyə büründülər. O, yixılmasın deyə divara söykəndi. Gözündən bir damla yaş süzülüb o dəqiqə də yanağında qurudu. Xəyalında bir anlığa öz evləri canlandı.

Budur, onun səkkiz aydan bəri adı, rahat insan yuxusuna həsrət qalmış yorğun anası atasının başını yastıqdan üsulluca qaldırıb ona çay qaşığı ilə su verir, deyir:

– İç, iç, qurban olum sənə, iç.

Xəstə gözlərini açır, xırıltılı bir səslə dillənir:

– Axı, içə bilmirəm...

Anası yalvarır, dil tökür, nəhayət, xəstə atası bir qaşiq suyu güclə udur. Anası sevinir. O, gizlincə suya qənd qatmışdır. Xəstə isə bunu duymur.

Tahir xəyalından ayrıldı. Əllərini sinəsində çarpezlayaraq gözlərini bir nöqtəyə zillədi. Nədənse yadına müəllimi ilə dünənki səhbəti düşdü.

Dünən dərsdən sonra müəllimi Tahiri yanına çağırtdırb ona konsertdə bu gün yox, bir həftə sonra – ikinci qrupla çıxış etməyi təklif eləmişdi. Tahir bunun səbəbini soruşduqda, o demişdi.

– Oğlum, mən isteyirəm ki, sənin birinci rosmi çıxışında atan da olsun. Mən isteyirəm ki, o sənə qulaq assın. Axı, o, sənə yalnız ata olmayıb, başa düşürsənmi?

– Müəllim, mən bunları yaxşı bilirəm.

– Mən də ona görə isteyirəm ki, sən ikinci qrupla çıxış edəsen. O vaxta qədər atan da sağalar.

Tahir isə belə cavab vermişdi:

– Xeyr, müəllim, yaxşı olar ki, elə sabah çıxış edim.

O, özlüyündə bu cavabın mənasını yaxşı bilirdi. O məna bu idi: "İkisi də bir şeydir. Heç bir təfavütü yoxdur. Ya sabah, ya bir həftə sonra". Bu sözləri açıq-açıqına deməyə Tahirin ürəyi gəlməmişdi.

O, bu sözlərin mənasını çoxdan başa düşmüşdü. Bu sözlər yuxusuz gecələrin eLİ ilə onun qəlbini, beyninə yazılmışdı. O bilirdi ki, ələcsiz xəstə nə deməkdir. O bilirdi ki, atasına bir daha yorğan-döşəkdən qalxmaq qismət olmayacaq. Tahir bu günlər atasına – o ağıllı, rəhmdil kişiyə son oğulluq borcunu verirdi. Nəm dəsmalla onun ayaqlarını silir, yastiğini düzəldir, bir sözlə, əlindən gələni edirdi. Bir gün, iki gün, üç gün... Nəhayət, atası, gülən, danışan, gəzən on adı bir insan kimi onun gözləri qarşısından həmişəlik gedəcəkdir. Ata!.. Bu ad onun üçün indi əvvəlkindən nə qədər əziz və nə qədər mehriban səslənirdi. İndi Tahiri yandıran atasının bu konsertdə olmaması idi. Axı, o, uzun illik zəhmətinin bəhrəsini ona, ilk növbədə yalnız ona göstərmək isteyirdi!..

Foyedə üçüncü dəfə çalınan zəngin səsi Tahir əzablı fikirlərdən ayırdı. Otaqda kimsə qışqırdı.

— Konsert başlanır!

Bir azdan otağa yaşılı bir qadın girdi. O, içəriyə toplaşanları mehriban nəzərlərə süzdükdən sonra hamiya müraciətə:

— Hə, qorxmursunuz ki? — dedi və cavab gözləmədən olindəki kağızı nəzərdən keçirə-keçirə qapıya tərəf yönəldi, qara mahud pərdələrin arasında gözdən itdi. Bir neçə saniyədən sonra sehnədən onun aydın səsi eşidildi:

— Onillik musiqi məktəbinin buraxılış sinfi şagirdlerinin iştirakı ilə konsertimizə başlayıraq. Segahi-zabul... Tarda çalacaqdır Həsən Əlizadə.

Qadın sehnədən çıxıb “tez ol, tez ol”, — deyə Həsəni tələsdirdi.

“Tarzən” Həsən tarı əlində, yüngül addımlarla qapıya tərəf gedəndə Tahir yenə onun səsini eşitdi:

— Bay atonnan!..

Həsənin tarı dilləndi... Tahir pərdəni aralayıb ona baxır, zabilə qulaq asırdı.

Həsən zabilin son xallarını vurub qurtarmışdı ki, salon guruldadı. Hamı Həsənə el vurdı. Bəkər dayının səadətlə yanmış gözleri sanki hamiya: “baxın, yaxşı baxın, mənim oğlumdur!” — deyirdi. Gülnaz xala isə, camaat görməsin deyə başını aşağı salıb gözlərinin yaşını silirdi. Tahir Gülnaz xalanı belə bir vəziyyətdə gördükde, nədənsə gözləri öündə öz anasının surəti canlandı. O da gözü yaşılı, əli desməlli idi. Tahir son vaxtlar anasını başqa cür təsəvvür edə bilmirdi. Lakin bu iki qadının axıtdığı göz yaşlarında nə qədər fərq var idi!

Hesəndən sonra Tahirin növbəsi idi. O, sehnəyə çıxan kimi durudu. Böyük projektorların gur işığı bir müddət onun gözlərini qamaşdırıldı. Tahir sehnədə qaralan royalı güclə seçə bildi. O, salona baxabaxa royala tərəf addımladı. Yenə gözləri o iki boş yerə sataşdı. Qəlbinde pərişan bir sim titrədi. Nehayət, özünü ələ alaraq oturdu.

İlk akkord səsləndi. Tahirin qulaqları dəhşətli bir şey eşitdi. Akkord bu dərəcədə ümidsiz və “yorğun” səslənməməli idi! Onun barmaqları elə bil gücdən düşmüştü. Tahirin ürəyi tez-tez vurur, sanki çabalayır, sinəsini yarib bayır atılmaq istəyirdi. O, akkordu bir də vurdu. Salonda camaat piçıldı...

Tahir hiss edirdi ki, çaldığı əsər indi onun barmaqları altında tamam başqa bir ruhda — bu əsərin mənasına yabançı olan bir ruhda səslənir.

Bunun səbəbi nə idi? Tahirin xəyalını yenə o iki boş yer çulgaladı. Görünür, son günlər dərd onu çox sarsılmışdı. Tahir artıq özünü itirməyə başlamışdı. Müdhis həyecandan başı gicəllənir, barmaqları quruyurdu. Elə bu an... Tahir royalın içində, sarı simlərin üstündə uzanmış atasını gördü. Qulaqlarına doğma bir səs gəldi:

— Öğlüm, qorxma, mən səninlöyəm, can bala! Qorxma, çal, mən səni dinləyirəm...

Atası gözlərini açıb ona bu sözləri deyirdi. Xəyal o qədər canlı idi ki, Tahir hər şeyi — konserti də, oturanları da unutmuşdu. O yalnız çalır, gözlərini xəyaldan ayırmadan çalırı. Ürəyi çaldığı əsərlə həməhəng vururdu. Xəyal isə artıq başını yastıqdan qaldırıb məhəbbət dolu nəzərlə ona baxır, gülümsünür, xırıltı ilə yox, gümrah bir səslə deyirdi:

— Sağ ol, can bala! Bax belə, qorxma, çal!..

Tahir çalırdı. Atasının eşqinə, həyatın eşqinə çalırdı. İndi onun ifa etdiyi əsər yeni ruhda səslənir, qalib gəlmış həyatın və gəncliyin ezmətini, onun məğlubedilməzliyini ifadə edirdi. O çalır, xəyal isə gözləri qarşısından getmirdi... Bu nədir? Deyəsən atası ayağa durur? Bəli, elədir. O, artıq ayaq üstədir. Budur, o geyinir, oğluna baxıb gülür, otaqda gəzinməyə başlayır. O, heç xəstəyə oxşamır. Ağır addımlarla öz yazı stoluna yanaşınır, tənhalıqdan toz basmış ən yaxın sirdəşini — qoləmini əlinə alır. Tahir yenə onun səsini eşitir: “Görürsənmi, can bala, heç bir həkim, heç bir dərman mənə kömək etmədi. Məni ayağa qaldıran yenə də sənət eşqi oldu. Çal, bala, həmişə çal. Mən bir ata kimi zəhmətimin bəhrəsini gördüm. Sən atamı şad etdin. Sağ ol, can bala, çox sağ ol!”

Sonra atası başını aşağı salır. Deyəsən yazır.

Tahirin səadətdən gözləri yaşarmışdı. Tahir qalib gəlmışdı. Qəmə, matəmə qalib gəlmışdı!

Tahirin barmaqları royalın yuxarı dillərindən aşağı sürüşüb son akkordu vurdu. Xəyal o dəqiqə yox oldu.

Tahir ayağa qalxdı. Salondan hənirti də eşidilmirdi. Hamı Tahirə baxırdı. “Nə olub, camaat niyə belə sakit oturub? Bəlkə mən pis çalmışam?” — deyə Tahir düşündü. Birdən o, hiss etdi ki, yanaqları yaşıdır; o çala-çala ağlamışdı. Tez sehnədən çıxməq lazımdı. O, dönüb qapıya tərəf getmək istəyirdi ki, salondan alqış səsləri ucaldı. Elə bu an o, bir qızın titrək səsini eşitdi:

— Tahir, buyur.

Tahir səs gələn tərəfə döndükdə, yanında məktəbli geyimində dayanmış sinif yoldaşı Şəfiqəni gördü. Utandığından Şəfiqənin yanaqları qızarmışdı. Qız əlində tutduğu kiçik bir gül dəstəsini Tahirə uzadıb, onun bu töhfəni qəbul etməsini gözləyirdi. Tahir qısa bir tərəddüdən sonra gül dəstəsini aldı və Şəfiqənin əlini sıxıb “çox sağ ol” dedi. Şəfiqə səhnəni tərk etdi.

Camaat ara vermədən əl vurur, səmimi nəzərlərə Tahirə baxırdı. Nəhayət, Tahir baş əyib qapiya tərəf yönəldi, otağa girdi. Yoldaşları onu dövreyə aldlılar. Hərə bir tərəfdən təbrik etməyə başladı. Lakin Tahir heç bir şey görmür, heç bir şey eşitmirdi. İndi onun düşüncəsi, gizli mülahizələri yalnız bu kiçik gül dəstəsinə tabe olmuşdu. Bu güllər Tahirə ürək dolusu nəfəs almağa imkan verdi.

“Yaxşı yadımdadır, – deyə Tahir düşünürdü, – həmişə dədəm şeir gecələrinən evə qayıdanda özü ilə çoxlu gül dəstələri gətirirdi. Onda biz hamımız – anam, bacım, mən, qardaşım – hamımız sevinərdik. Mən də gərək onu sevindirəm. Can ata, bu saat, bu dəqiqə!..”

Tahir otaqdan necə çıxdığını, paltosunu geyinib küçəyə necə atıldığıni bilmədi. Ancaq təngnəfəs evlərinə çatanda ayıldı. İti addımlarla üçüncü mərtəbəyə qalxdı. Zəngi basdı, qapı açılan kimi içəri cumdu, əvvəlkliklə paltosunu soyundu və dar dəhlizi ötüb atası yatan otağın qapısını açdı.

Atası gözləri yumulu uzanmışdı. Tahir çarpayının başında əlləri qoynunda dayanmış anasını və dərddən beli bükülmüş ağ saçlı əmisini gördü. O, piçilti ilə soruşdu:

– Dədəm necədir?

Anası yenə yalan danişdı:

– Yaxşıdır, indi lap yaxşıdır, – deyib susdu

Xəstənin soyuq tərə basmış əlnini silib soruşdu:

– Oğlum, necə çaldın?

Tahir arxasında gizlətdiyi gül dəstəsini anasına göstərib gülümşündü. Tahir istəyirdi ki, bu dəqiqə anası, atası, əmisi – hamı gülsün, danişsin, onu təbrik etsin. Lakin...

Elə bu an atasının bir-birinə yapmış kirpikləri aralandı. O, gözlərini açdı.

– Dədə, bax, bu gülləri mənə veriblər, bu gün konsertdə çaldığımı görə veriblər, – deyə Tahir qabağa yeriyib gül dəstəsini atasına tərəf uzatdı.

Xəstə laqeyd nəzərlərə güllərə baxdı, göyümtül dodaqlarını açıb çox zəif bir səslə dilləndi:

– Təbrik eləyirəm, can bala. O gün olsun ki, bu güllərdən tez... tez... O susdu, sözünü qurtara bilmədi. Yalnız sinədolusu nəfəs aldıqdan sonra davam etdi.

– Ancaq bu gülləri saxla, can bala, lazım olar... saxla... saxla...

...Bəli, o güller lazım oldu. Bu hadisənin sabahısı Tahirin atasının tabutu yanında qoyulan ilk gül dəstəsi bu güller oldu. Güller bircə gecədə həddindən artıq solmuşdu. Bəlkə də buna səbəb Tahirin dərdi idi. Tabutun qarşısında dayanmış dostlar, tanışlar bu gül dəstəsinə fikir vermirdilər. Sıysız-hesabsız əklillərin arasında bu gül dəstəsi heç də nəzəri cəlb etmirdi. Ora baxan bircə Tahir idi. O, dəhşətdən böyümüş gözlərini bu güllərdən ayırmadı.

Vaxt keçəcək, həyatın ən adı qanunu – yaşamaq qanunu bəlkə də Tahirə bu böyük dərdi unutduracaqdır. Lakin o, ömrü boyu ilk konsertini və kiçik gül dəstəsini unuda bilməyəcəkdir. Hər bahar fəsli Tahir təbiəti bəzəyən al-əlvən çiçəklərə baxıb bu sözləri deyəcəkdir:

– Ah, güller, güller! Siz mənə nələr xatırladırsınız!

SAAT İŞLƏYİR

Anası işdən gec qayıdanda Elçin nənəsinin yanında yatırdı. Gülsabah arvad axşamdan yer salar, sonra su qızdırıb bütün günü həyətdə, evdə ayaqyalın gezən nəvəsinin qapqara qılçalarını yuyar, düz on tamamda isə onu yatmağa məcbur edərdi. Elçin çox çalışardı ki, yatmaq vaxtını bir az uzatsın, amma Gülsabah arvad ne onun yalvarışlarına, nə de min həlləm-qəlləmliklə uydurduğu bəhanələrinə baxardı. “Sus, saat on oldu, demək yatmaq vaxtıdır. Vəssalam, şüttamam...” Elçin qaş-qabağı sallar, öz-özünə deyinər, küsdüyüni nənəsinə sezdirmək üçün onun suallarına cavab verməz, nəhayət, əlacsız qalıb düz on tamamda yorğan-döşəyə uzanardı.

Gülsabah arvad işığı keçirib nəvəsinin yanına girerdi. Elçin isə o saat qarını söhbətə tutar, gah Şah Abbasın nağılıını, gah da Molla Nəsrəddindən danışmasını xahiş edərdi. Gülsabah arvad da əlacsız qalıb yadına düşdüyü vaxt şah Abbasdan, ya Molla Nəsrəddindən, yadına düşmədiyi vaxt isə özündən bir şey uydurub danişardı...

Bu axşam da belə oldu. Gülsabah arvad yay yorğanını üstünə çəkən kimi Elçin ona tərəf döndü, başını yastıqdan qaldırıb qarının gözləri içində baxdı və piçilti ilə soruşdu:

- Nənə, şah Abbasdan danışacaqsan?
- Yat, ay gedə, qoy dincəlim!
- Nənə, sən canın, danış da.
- Ay gedə, dedim yat! Başım ağrıyır.

Elçin arxası üstə çevrildi, başının üstündəki pəncərədən görünən ulduzlu göyə baxıb piçilti ilə yenə nənəsini çağırıdı:

- Nənə, ay nənə!
- Hm...
- Nənə, ulduz nədi?
- Ulduz ulduzdu. Yanır orda.

Elçin ulduzların yanmasına şübhə edirmiş kimi, gözlərini bərəltdi, təkrar pəncərədən göyə baxıb, Gülsabah arvadın böyrünü dümsüklədi.

- Nənə, ay nənə!
- Hm...
- Nənə, bəs o gün deyirdin göydə mələklər də var. Bəs onlar neynirlər?

- Mələklər? Mələklər uçur.
- Bəs yorulanda yatmağa hara gedirlər?
- Hara? Hm!.. Nə bilim hara? Ulduzların üstünə qonurlar.
- Bəs yanmazlar?
- Di yat, yat!.. – Gülsabah arvad sağ böyrü üstə dönüb ufuldadı.

Elçin yenə göyə baxdı, orada sırası ulduzları saymağa başladı. Bir, iki, üç... Ona çatanda təzədən birdən başladı. Dörd dəfə on, on saydı. Sonra yenə başını yastıqdan qaldırıb piçildədi:

- Nənə...
- ...
- Ay nənə!
- Hüüm!..
- Nənə, göydə daha heç kəs olmur?
- Gülsabah arvad nədənsə ah çokdi və anı sükutdan sonra cavab verdi:
- Olur. Adam ölündən sonra ruhu göydə uçur.

Gülsabah arvadın bu sözlərindən sonra Elçinin bədəninə üzütmə gəldi. O, tez yorğanını çənosinə qədər çökdü, nənəsinin küreynə qıslıdı.

– Nənə, onda atamın da ruhu göydədir, hə?

Gülsabah arvad cavab vermədi. Arxası üstə çevrilərək yorğanın altından Elçinin yumşaq əlini sıxdı və üzünü nəvəsinin saçlarına sürdü: otaq işıq olsaydı, Elçin nənəsinin yaşarmış gözlərini və titrəyen quru dodaqlarını görərdi...

Xeyli keçdi. Elçini yuxu apardı. Gülsabah arvad isə adəti “Allah, sən balamı hər bələdan saxla”, – deyə piçildiyib dua oxumağa başladı... Səhərisi Elçin əlində qayçı köhnə qəzətləri kəsməkələ məşğul idi. Stolun üstünü və ətrafinı kağız parçaları ilə doldurmuşdu. Bəzən kağız parçalarından bir neçəsinin yan-yörəsini qayçıyla düzəldib bunları özlüyündə ulduzlara oxşadırdı.

Bir azdan Elçin qəzətləri kəsməkdən təngə gəlib qayçını stolun üstünə tulladı, özünə başqa əyləncə tapmaq üçün otaqda bir o başa, bir bu başa getdi. Dayandı. Gözləri divara vurulmuş qara haşiyəli şoklə sataşdı.

Bu otaqda iki şey – bir bu qara haşiyəli şokil, bir də künçdö divar-dan asılmış köhnə saat həmişə Elçinin nəzərini cəlb edirdi. Elə bir gün olmurdı ki, Elçin qara haşiyəli şoklin və köhnə saatın qabağında dayanıb dərin sükuta dalmasın.

Qara haşiyəli şökildən Elçinə dolusifət, otuz-otuz beş yaşlarında bir kişi baxırdı. Qalın çatma qaşlarının altında, mənalı qara gözləri o qədər canlı idi ki, elə bil heç şəkil deyildi.

Elçin atasını görməmişdi. O, beşikdə ikən atası olmuşdu. Lakin “ölüm” məfhəmunu, “yatmaq”, yaxud “gəzmək” kimi adı məfhəmlərdən ayıra bilmirdi. Onun kimi hələ məktəbə getməyən yaşıdları atasını soruşanda Elçin adıçə bir şeydən danışan təkin:

– Atam ölüb, ruhu da göydədir, – deyirdi.

O, bir xeyli matdən-matdən şəkər tamaşa elədikdən sonra köhnə saata sarı addimlaşdı, saatın çoxdan bəri yerdə donub qalmış qızılı əqrəblərinə baxdı. Bir neçə il idi ki, kiçik əqrəb səkkizə yaxın, böyük əqrəb isə düz altının üstündə dururdu.

Elçin gözlərini saatdan çəkmirdi. Bu adət ona nənəsindən keçmişdi. Arvad çox zaman eynən bu vəziyyətdə, əvvəlcə şəklin, sonra da köhnə saatın qabağında durur, hey baxır, köksünü ötürür, gözlərini silirdi. Bu sırlı adət Elçinin, gördüğünü dərhal qavrayan uşaq zehnində iz salmışdı.

Gülsabah arvad saatə baxdığı vaxtlarda tez-tez təkrar edirdi: “Əllərinə qurban, ay oğul!”. Nənə bu sözləri niyə deyirdi?

Bir dəfə Elçin Gülsabah arvaddan saatı işlətməsini xahiş etdi. "Yox, başına dönüm, o saatə dəymə!" – deyə dərhal nəvəsindən uzaqlaşdı. Anası da eyni cavabı verdi. "Olmaz, oğlum, nənənin xətrinə dəyər".

Elçinin heç nədən xəberi yoxdu. O, bilmirdi ki, atası ölen dəqiqədə – axşam saat sekizin yarısında Gülsabah arvadın ağır dərddən titrəyən əlleri bu saatın əqrəblərini saxlamış, özü də həmişəlik saxlamışdı. Bununla Gülsabah arvad sanki hamiya bu evdə həyatın dayandığını sezdimək istəmişdi. Bütün bunları Elçinə başa salmaq qeyri-mümkün idi.

Bu evdə qara haşiyeli şəklin və köhnə saatın qabağında hamidan çox göz yaşı axıdan Gülsabah qarı idi.

Düz deyirlər ki, on böyük təsəlli vaxtdır. Bəhrəmən ölümündən keçən beş ildə bütün qohum-əqrəbanın yarası sağalmış, dərdi-qəmi azalmışdı. Əri öləndən düz bir il sonra hətta Rüxsara da yas paltarını çıxarıb sandığa qoymuşdu. Beş ildə o, yalnız bir il ah-vay eləmişdi. Bəhrəmən yatdığı çarpayını qucaqlayıb ağlamış, ərinin yastığını iyəmişdi. Yalnız bircə il!

Gülsabah arvadın dərdi ilbəil sanki daha da artırdı. Görünür "unutmaq", "yaddan çıxartmaq" kimi sözlər analara aid deyil.

Elçin otaqda tekdi. O, ağızına qədər su ile dolu stekana mürekkeb damlaları salır, suyun rəng alıb, rəng verməsinə tamaşa edirdi. Başı o qədər qarışq idi ki, bu gün səhər stolun üstünə serilmiş ağ kağızin mürekkeb damlalarından ləkə-ləkə olduğunu belə görmürdü. Onun əlleri, burnunun ucu, yanaqları mürekkebə boyanmışdı. Əgər Gülsabah arvad nəvesini bu vəziyyətdə görsəydi, şübhəsiz, onu ən çox sevdiyi bir işə – üzünü yumağa məcbur edəcəkdi. Ancaq Elçin gördüyü işə son dərəcə aludə olduğundan, bu "təhlükənin" baş verəcəyini ağlina gətirmirdi.

Açıq pəncərədən otağa hava dolur, küçədə oynasañ uşaqların qəhqəhesi eşidilirdi. Elçin öz işində idi.

Rüxsara içəri girdi. Çəhrayı portfelini stolun üstünə qoyub o biri otağa keçdi, o dəqiqə də geri qayıtdı. Elçin anasının bulaşmış stolu gördüğünü güman edib gözlərini yumdu, peysərindən zərbə almağa hazırlaşdı. Ancaq Rüxsara, deyəsən, heç bir şey görmədi. O, əllorını hövkələyir, alt dodağını çeynəyir, ağır-ağır nöfəs alır, nə Elçinə, nə də stola fikir verirdi. Elçin buna təəccübənən kimi oldu. O, anasının belə vəziyyətdə görməmişdi. Rüxsaranın bənizi bozarmış, gözlərinin altına göyümtül kölgə çökmüşdü. İlk nözərdən xəstəyə oxşayırı.

İçəri girən Gülsabah arvad Elçinə tərəf getmək istəyirdi ki, otağın ortasında, əlleri qoynunda dayanmış Rüxsaranı gördü, yanaşib diqqətlə gəlininin üzünə fikir verdi, başını buladı:

- Xəstələnməmisən ki?
- Yox, elə-bələ... bir az başım ağrıyr.
- Cörəyini gətirir?

Rüxsara elə bil cavab verməyə söz tapmadı. Yerindən tərpənə bildədi. Onu diqqətlə süzən Gülsabah arvadın iti baxışları altında başını aşağı saldı. Bu hərəkəti ilə o, Gülsabah arvadı lap mat qoydu. Qarı ağzını açıb nə isə demək istədi, lakin birdən Rüxsara başını qaldırıb Qayınanasının gözlerinin içində baxdı, tərəddüdlə dilləndi:

- Ana, səninlə danışmaq istəyirəm.
- Ay qız, xeyir ola?

Rüxsara arvada işarə elədi: "Gəl keçək o biri otağa!" Gülsabah arvad dodaqlarını büzdü, amma bir söz demədi, gəlinin dalınca o biri otağa getdi.

Elçin yenə öz işlə məşğul olmaq istəyirdi ki, birdən Gülsabah arvadın səsini eşitdi:

- Sən nə danışırsan, Rüxsara? Ağlın başındadır mı? Axı, sənin uşağın var!

– Mən də bilirəm ki, var. Amma neyləyim, onsuz yaşaya bilmirəm.

Elçin qapını aralayıb başını içəri soxdu. Gülsabah arvad onun üstünə qışqırıldı:

- Ay gedə, ört qapını!

Elçin port olub geri qayıtdı, taxçanın yanında bardaş qurub, misirini salladı. O biri otaqda danışq kəsilmədi.

– Rüxsara, qızım, bir mən deyənə qulaq as. Mən də arvadam, başa düşürəm. Ancaq fikirləş. Uşağına yazığın gelsin. Bu gün-sabah məktəbə gedəcək, daha hər şeyi başa düşür. Yaxşı, bəs qohum-əqrəba nə deyər? Belə rüsvayçılıq olar? Ağlıni yiğ, ay qız, bizi biabır eləmə!

- Qoy nə deyirlər desinlər. Amma mən onsuz yaşaya bilmirəm.

– Rüxsara, başına dönüm, ayağının altında ölüm, bir fikirləş, gör nə eləyirsən? Dərdin mənə gəlsin, ağılli-başlı götür-qoy elə, yüz ölç, bir biç. Mən qanıram, qurbanın olum, cavansan... Ancaq... El-oba bizə nə deyər? Kənddə dayıların eşitsə, nə deyərlər? Vallah heç biri razı olmaz. Bəs Bəhrəm? Axı onun qəbri od tutub yanar! Bəs Bəhrəm?

– Sən qocalmışsan, çox şeyi başa düşmürsən. Ay ana, axı, mənim iyirmi dörd yaşım var! Tay-tuşlarımı bax da. Hamının evi-eşiyi. Mənsə

bayquş kimi tək-tənha dolanıram. Bir də... Bir də ki, mən onu Bohramdan da bəlkə çox isteyirəm.

– Necə? Haradasan, ay oğul! Of, fələk!

– Yox, ay ana, elə demədim. Bohram... Mən... Ağlama, sən Allah!

Gülsabah arvad hönkürdü. Elçin heç bir şey başa düşə bilmirdi. Nənəsi niyə ağlayır? Anası kimdən danışır? Niyə ikisi də qışqırırlar? “Bəlkə anam yenə qəbir üstünə getməyib? Ona görə nənəm onun üstünə qışqırır” – deyə Elçin fikirləşdi.

O biri otaqda səs-səmər kosıldı. Araya dərin sükut çökdü. Bir azdan, kəlağayısının ucuyla gözlərini silən Gülsabah arvad ciyinləri əsə-əsə otaqdan çıxdı, Elçinə yanaşın onu bağrına basdı. Elçin onun ürəyinin döyüntüsünü eşitdi.

– Nənə, niyə ağlayırsan?

– Heç... heç...

– Sən canın, niyə?

Gülsabah arvad alnına dağılmış saçlarını kəlağayısının altına yiğdi, beli bükülmüş halda mətbəxə getdi...

Axşama qədər nə Gülsabah arvad, nə də Rüxsara göründü. Elçin bütün günü tək qaldı. Bir neçə dəfə hər ikişlə səhbət girişməyə cəhd etdişə də, bir şey çıxmadi. Hər dəfə nənəsi də, anası da, onun suallarını cavabsız qoydular. Yalnız axşam Elçin anasının səsini eşitdi; Rüxsara başını qapının arasından uzadıb oğlunu çağırıdı:

– Gol yatmağa!

Elçin anasının yanına keçib çarpayıya uzandı...

İnlitili bir sos gecəyarısı Elçini yuxudan oyatdı. Elçin yerində dirsek-ləniñ yan-yörosinə baxdı. Üzüqoylu yatan anasından başqa heç kəsi görmədi. Gözlerini yumub tekrar yerinə uzandı. Lakin yenə həmin iniltili sos Elçini diksindirdi. O, diqqətlə qulaq verdi: nənəsi yan otaqda kimin-ləsə danışındı. Elçin yorğanı üstündən atıb yerə düşdü. Qapını itələdi.

Nənəsi qara haşiyəli şəklin qarşısında diz çöküb ağlayır, tez-tez əllərini sinəsinə vururdu.

– Bəhram, niyə məni tək qoydun? Goyərçinin uçub gedir, saxlaya bilmirəm, ay oğul, gel!

Uşaq nədənsə nənəsinin yanına getməyə cürət etmədi. Nənəsinin ciyinlərinə tökülmüş ağ saçlarına, titreyən əllərinə, ağlamaqdan qızarmış gözlərinə baxdıqca, bu gün dinlədiyi sehrlili səhbəti xatırladı. Lakin yenə heç bir şey başa düşə bilmədi.

İyun ayının sonu olmasına baxmayaraq Bakıda hələ istilər düşməmişdi. Səkilərin qıraqında əkilmiş ağaclar yamyaşıl idi.

Elçin anasının əlindən tutmuşdu. Üzüşağı – dənizkənarı bulvara tərəf gedirdiler. Uşaq anasından geri qalmamaq üçün addımlarını iti atır, tez-tez səndələyirdi. Rüxsara gözlərini aşağı dikib gedir, elə bil addımlarını sayırdı. Səliq ilə daranmış – saçlarını gilavar dağıtmışdı.

Ana ilə bala bulvarın girecəyinə çatanda Rüxsara əlinin arxası ilə alının tərini silib saçlarını geri yiğişirdi: Elçin başını yuxarı qaldırıb anasının üzünə baxdı, onun dizlərinə sarıldı:

– Niyə dayandıq? Gedək də.

Rüxsara oğlunun başını sıggalladı:

– Bu saat, oğlum, bir az səbir elə, indi gedərik.

Elçin ətrafına nəzər saldı. Onlardan bir az kənardə dondurma satan ağ xalatlı arvada, onun müştərilərdən pulu necə alıb əvəzində dondurma verməsinə tamaşa elədi. Uşaqların dodaqlarını marçıldada-marçıl-dada dondurma yediklərini gördü, tamahı düşdü. Anasına “mənə də dondurma al” – demək istəyirdi ki, Rüxsara özü onu çağırıdı.

– Elçin!

Elçin geri döndü. Rüxsaranın yanında əynində parusin pencək, başında şlyapa, əlləri cibində bir kişi dayanmışdı. Elçin anasının dizlərinə qıslıdı, şübhəli nəzərlərlə naməlum adamı süzdü. Rüxsara Elçinin qolundan tutub onu özündən araladı, gülə-gülə oğlunu naməlum adama təqdim etdi:

– Rəhim, tanış ol. Bu da Elçin.

Rəhim adlanan kişi, tərəddüb edilmiş kimi, bir an yerində qurcuxdu. Sonra bir addım qabağa atıb, əlini Elçinə uzatdı.

– Tanış olaq. Mənim adım Rəhimdir, Rəhim dayı, – deyə Elçinin əlini sıxdı, aşağı əyilib üzündən öpdü. Elçin mat-mat gözlərini qırpdı. Anasının üzünə baxdı. Rüxsara oğlunun əlindən tutub Rəhimə tərəf döndü.

– Hə, gedək.

Rəhim Rüxsaranın sağ tərəfinə keçdi, qoluna girdi. Ona tərs-tərs baxan Elçini görüb, tez əlini çəkdi. Dodaqaltı qımışaraq, Rüxsaranın qulağına nəsə piçildədi. Hər ikisi güldü.

Onlar bulvarın qurtaracağında tikilmiş təzə kinoteatrın qabağına çatanda, Elçin yenə dondurma satan bir arvadı gördü, anasına tərəf döndü:

— Mən də marojnı istəyirom.

Rəhim bunu eşidən kimi tez onlardan aralındı. Bir azdan geri qayıdır dondurmanı Elçinə verdi. Elçin tez dondurmanı onun əlindən aldı. Rüxsara gülə-güle başını buladı.

— Elçin, bəs adam nə deyər?

Elçin dodaqlarını büzdü:

— Sağ ol.

— Mənə yox ey, Rəhim dayıya sağ ol de.

Elçin qaş-qabağını salladı.

— Demirəm.

Rəhim qızarıb başını yana döndərdi. Rüxsara daha uşağı danışdırmadı.

Onlar kinoteatrın qabağındaki skamyalarda boş yer tapıb oturdular.

Elçin əyləşəndə ayaqları yerdən üzüldü. Dondurmanın kağızını ehmalca açdı, dilini çıxarıb bir-iki dəfə yaladı. Soyuqdan dodaqları büzüdü.

Dondurma Elçinə lezzət verirdi. O, anasıyla Rəhim dayının söhbətə girişiyini də eşitmədi. Yalnız anası bir-iki dəfə Gülsabah arvadın adını tutduqda, Elçin bir anlığa onlara tərəf dönür, sonra isə yenə hər şeyi yadından çıxarırdı. Rəhimlə Rüxsara isə danışır, gah gülür, gah da susurdular.

— Yaxşı, bəs necə olsun? — deyə Rəhim sükutu pozub papiros yandırdı, dərindən bir neçə qullab vurduqdan sonra Rüxsaranın əlini əlləri arasına aldı. Onun iri gözlərində yalvarıcı bir ifadəvardı.

— Necə eləyək, Rüxsara? Deyirsən arvad bizimlə bir yerdə yaşaya bilməyəcək, kəndə getməyə hazırlaşır. Kənddə yaşamağa yeri var?

— Qızlarının ikisi də oradadır. Məni onun necə yaşayacağı narahat elemir. Bu barədə arxayınam. Qorxuram ki, kəndə Elçini də özüyle apara. Onda dava düşəcək.

Rəhim Rüxsaranın əlini buraxıb gözlərini ayaqları altına zillədi.

— Elə elemək lazımdır ki, nə şiş yansın, nə kabab, — dedi — Özün yaxşı bilirsən ki, uşaqt ona verə bilmərik. Bəs necə olsun?

— Nə bilim, vallah. Lap başımı itirmişəm. Ona da yazığım gəlir. Gözünü mənlə Elçinə dikib, biz də ki, belə...

Nənəsinin və özünün adını — eşidən Elçin anasına tərəf dönüb dondurmanın suyundan bulaşmış dodaqlarını yaladı:

— Nənəm kəndə gedir?

Rüxsara məzəmmətedici nəzərlə Rəhimə baxdı. Yəni “Ucadan danışrıq, ehtiyatsızlıq eleyirik”. Rəhim gözlərini yumub-acmaqla onunla razılışdığını bildirdi. Elçin bir də sualını təkrar edəndə Rüxsara tərəddüdlə gülümşünüb dedi:

— Hələ bilmirəm, oğlum. Bəlkə getdi. Getse, yenə sənə çoxlu gilənar, ərik gətirəcək.

— Heyva da gətirəcək?

— Hə, heyva da.

Elçin sorğu-suallını kesib dondurmasını ağızna apardı. Rüxsara ilə Rəhim yenə söhbətə girişdilər. Lakin bu dəfə çox yavaş, bəzən piçiliyya keçən bir səslə danışdıqlarından Elçin heç bir şey eşidə bilmədi.

Elçin dondurmasını yeyib qurtardı, yumruğu ilə dodaqlarını silib skamyadan yerə tullandi, anasının ətəyindən dartdı:

— Dur, gedək də.

— Hara, ay bala?

— Gedək dənizə baxaq.

Rüxsara Rəhimə tərəf döndü, gözlərile ona işarə elədi. Rəhim dəməz-söyləməz yerindən qalxdı, pencəyinin yaxasını düzəldib dedi:

— Mən hazır!

Onlar bulvarın mərkəzi xiyabanına geldilər, dənizə baxdilar. Rəhim Elçini yenə dondurmaya qonaq elədi, şirniyyat budkasından bahalı konfet aldı. Rüxsara hərdən Rəhimə və qımışan oğluna baxdıqca ürəyində “şükür, şükür” — deyirdi.

Bulvardan çıxdılar. Rüxsara dayandı. Əlini Rəhimə uzatdı.

— Biz gedək.

— Bəlkə...

— Yox, yox ötürmək lazım deyil. Rəhim razılaşıb Elçinin əlini sıxıdı, yenə üzündən öpdü, Rüxsaraya baxdı və dedi:

— Demək, sabah, işdən sonra elə burda?

— Hə, yeddidə.

Evlərinə bir tin qalmış Rüxsara dayandı, Elçinin də qolundan çəkib saxladı. Uşaq təəccübə anasının üzünə baxdı.

— Gedək də!

Rüxsara cavab vermedi. Başını sinəsinə əydi. Nədənsə qızardı. Oğluna nəsə demək istəyir, amma çəkinir, tərəddüd edirdi. Bəlkə də oğlundan utanırırdı. Elçin bir dəfə də “gedək də, yorulmuşam” — deyəndə

Rüxsara onun əlindən tutub addımladı. Bir az getmişdilər ki, qəfildən oğluna sual verdi:

- Elçin, Rəhim dayı xoşuna gəldi?
- Gəldi.
- Elçin... Rəhim dayı sənin atan olacaq. Elçin gözlərini döyüdü.
- Bəs sənin nəyin olacaq?
- Rüxsara duruxdu. Alt dodağını dişlədi.
- Əvvəlcə sən de görüm, Rəhim dayı sənin atan olsun?
- Yox, – deyə Elçin laqeyd bir tərzdə dilləndi. – Mənim atamın qara bığı var, onun yoxdur. Atamın saçları qaradır, onunku sarı... Mənim atamın ruhu göydədir, Rəhim dayının yox!

Elçin birdən susub qımışdı. Xirdə gözlərini hiyləgərcəsinə qırpa-qırpa anasının üzüne baxdı.

- İstəyirsən deyim, Rəhim dayı nöyə oxşayır?
- Niyə?
- Rəhim dayı sarı pişiyə oxşayır ey.

Rüxsara daha danışmadı. Elçin anasının məyus olduğunu duyub susdu.

Eve çatdilar. Qapının ağızında Rüxsara ayaq saxlayıb nəfəsini dərdi.

- Elçin, bulvara kiminlə getdiyimizi nənənə demə ha!
- Niyə ki?
- Açığı tutar, gələn dəfə səni gəzməyə buraxmaz, bildin?
- Hə, bildim, demərəm!

Lakin Elçin verdiyi sözə əməl etmədi. Anasının bircə dəqiqəliyə həyətə çıxmışından istifadə edib, elə o günü bütün əhvalatı – bulvara getdiklərini, Rəhim dayı ilə tanış olduğunu, dondurma yediyini Gülsabah arvada danişdi. Bulvardan qayıdanda anasının dediyi son sözləri də nənəsindən gizlotmədi.

Rüxsara işdən qayıtmamışdı. Gülsabah arvad bardaş qurub oturmuşdu. Elçin başını nənəsinin dizinin üstünə qoyub uzanmışdı. Tez-tez qanrlıb nənəsinin ciyni üstündən qara haşiyəli şəklə baxır, atasını Rəhim dayı ilə müqayisə edirdi: atası Rəhim dayıdan göyçək idi. Onun saçları, bığı, baxışı daha çox xoşuna gəlirdi.

- Elçin şəklə bir də baxıb, nənəsinin quru barmaqlarını ovcuna aldı:
- Ay nənə!

– Can!

- Anam gəlmədi. Rəhim dayıyla gəzməyə gedib. Gülsabah arvadın dodaqları büzüdü, elə bil sifəti kiçildi. Elçinin ağıllı gözləri geniş açıldı.
- Nənə!
- Can! Nənə deyən dilinə qurban.
- Nənə, Rəhim dayıdan sənin acığın gelir? Gülsabah arvad gözlərini yumub ufuldadı.
- Kaş böyük olaydın, görəydin nənənə nələr çekir! Bəyəm nənənə o cavanların düşmənidirmi, ay oğul? Ürəyim götürmür, bu dağ-dağ olmuş ürəyim!

Qarının dodaqları titrodi. Can verən adamlar kimi, elə nəfəs aldı ki, sinəsi qalxıb endi.

- Sən mənə fikir vermə, başına dolanım. Qocalmışam, gözlərim tez-tez yaşıar.

Elçin başını qaldırıb oturdu. Dizlərini qucaqlayaraq nənəsinə baxdı:

- Məni aldadırsan. Sən ağlayırsan, ay nənə...

Sabahı günün axşamı Gülsabah arvad yiğişməğa başladı. O, kələğayısını, yamaqlı corablarını, əski-üsküsünü boğcaya yiğir, arabir də el saxlayıb nə barədəsə uzun-uzadı fikirləşirdi.

Rüxsara evdə yox idi. Gülsabah arvadın uzaq qohumlarından birinin yanına getmişdi ki, o, axşam gəlib qarını vağzala ötürsün, çünkü arvad Rüxsaranın onunla vağzala getməsinə razı olmamışdı.

Elçin divara söykənib nənəsinə baxır, tez-tez içini çəkirdi. Elə bil nənəsi kəndə yox, əlçatmaz, ünyetməz bir yerə gedirdi. Elçin bir daha nənəsinə görəcəkdimi? Onun şirin nağıllarına, məzəli səhbətlərinə qu-laq asacaqdımı?

Elçin köksünü ötürdü.

Gülsabah arvad başını qaldırıdı. Nəvəsinin çatılmış qaşlarını, ciddi bir məna ilə baxan gözlərini gördü.

- Başına dönüm, – deyə Gülsabah arvad gülümsünüb özünü şad göstərməyo çalışdı. – Niyə elə dayanmışan? Ölümə ha getmirəm. Allah qoysa, bir aydan sonra anan səni də kəndə göndərəcək. Mən özüm də tez-tez gələcəyəm. Hələ gör sənə nə qədər nağıl danışacağam. Allah qoysa, Allah qoysa...

Elçin cavab vermədi. Başını aşağı salıb ayaqlarının ucuna baxdı, ciyinlərini çəkdi.

— Aldada bilməzsən. Rəhim dayıdan xoşun gəlmir, kəndə gedir-sən, aldada bilməzsən! — deyə hırslı-hırslı mızıldandı.

Qarı heç nə eşitmədi. Elçin də daha danışmadı. Ona elə gəldi ki, çox danışsa nənəsini daha da hırslaşdırır.

Gülsabah arvad boğçasını doldurandan sonra stillardan birini götürüb, səndoloyo-səndoloyo taxçanın yanına gəldi. Stulu yerə qoyub üstünə çıxdı. Qara haşiyəli şəkli mixdan çıxarıb kəlağayısunın ucuyla tozunu sildi, gözləri öündə xeyli saxladı, doyunca baxdı; sənki oğlunun şəklini ilk dəfə görürdü. Sonra yerə düşdü. Qayıdib boğcanın yanında oturdu, şəkli dodaqlarına yapışdırıldı, uzun-uzadı öpdü. İki damla yaş yanağından süzülüb oğlunun gözləri üstünə düşdü, sənki Bəhram da anasının dərdinə ağladı.

Qarı üsullu bir hərəkətlə qara haşiyəli şəkli ağ dəsmala büküb boğcanın içine qoydu. Elçin divara baxdı, orada ağ bir ləkə gördü.

— Ay nənə, şəkli də aparırsan? — deyə xırda addımlarla Gülsabah arvadın yanına gəldi, əlini nənəsinin ciyinino qoyub sualını bir də verdi. Gülsabah arvad başını azca yuxarı qaldırıb qəhər duyulan bir səslə cavab verdi:

— Aparıram, oğlum, — Gülsabah arvad xeyli susdu, gözlərini məchul bir nöqtəyə zillədi. Haçandan-haçana sözünü qurtardı: — Daha ona kim baxacaq ki!

Elçin dinmədi. Araya gərgin bir sükut çökdü.

Elə bu an Rüxsara yanında ortaboy, dolusifət, qarayanız bir kişi içəri girdi. Gülsabah arvad qalxıb kişiyyə sarı yönəldi, onunla salamlaşdı. Kişi qarının hal-əhvalını xəber aldı. Rüxsara onlardan aralandı, boynunu büküb dayanmış oğluna sarı getdi. Elçin anasının əlindən tutub silkələdi, başı ilə divara işarə elədi. Rüxsara divardakı ağ ləkəyə baxdı. Bir söz demədi. Oğlunun sualedici nəzərlərini görməmək üçün başını aşağı salıb dodağını çeynədi.

Gülsabah arvadı ötürməyə gələn kişinin əhvalatdan xəberi yox idi. O bərkədən danışır, gülür, əllerini bir-birinə vura-vura nazik səslə qayıyla zarafat edirdi:

— Xeyir ola, ay arvad! Deyəsən könlüne xingal düşüb, kəndə qaçırsan, yeyəndə bizi də yada sal ha!

— Saat neçədir?

— Saatim yoxdur, — deyə kişi ətrafa boylandı, küncləki köhnə saatı gördü. Rüxsaranın səsi eşidildi:

— Səkkizin yarısıdır.

— Hə, elə bu saatda da sokkizin yarısıdır, — deyə kişi əlilə köhnə saatı göstərdi.

Gülsabah arvad yerindən bir müddət tərpənmədi. Elçin əlləri qoyunuda dayanmış nənəsinin tez-tez qalxıb-enən sinəsinə baxdıqca onun hırslaşdığını güman edir və nədənsə bunun səbəbini əlləri cibində, qımışa-qımışa fit çalan kişidə görürdü.

Gülsabah arvad son dərəcə ağır addımlarla köhnə saatə yaxınlaşdı. Saatin şüşəli qapağını açdı. Elçin Gülsabah arvadın hərəkətlərini izlədi. Dodağını çeynəyən Rüxsaranın pörtmüs yanaqlarından yaşı süzüldü.

Elçin anasının əlini silkolayıb ondan niyə ağladığının səbəbini soruşmaq istəyirdi ki, qulaqlarına qəribə bir səs gəldi. Uşaq səsə döndü. Gülsabah arvad saatı qururdu. Bir neçə saniyədən sonra otaqda köhnə saatın yekənənq çiqqılıtı eşidildi. Nənə heç bir şey baş verməmiş kimi, sakitcə geri dönüb Elçinə yanaşdı. Nəvəsini bağrına basıb dodaqlarından, alnından, üzündən öpdü. Evdən çıxanda Gülsabah arvadın son sözləri bu oldu:

— Rüxsara, Elçindən muğayat ol!

Gülsabah arvadın arxasında qapı örtülon kimi Elçinin dizləri büküldü, yerə çöküb hönkür-hönkür ağladı.

Rüxsara oğlunun könlünü almağa, ona təselli verməyə başladı. Lakin Elçini yola gotirmək o qədər də asan deyildi. Uşaq hıçqıra-hıçqıra ağlayır, sizildiyir, hikkəsindən az qala partlamaq dərəcəsinə gəlirdi. Rüxsara min dil tökür, yalvarır, hərdən hırslenir, lakin Elçin səsini kəsmirdi ki, kəsmirdi.

O, yumruqları ilə gözlərini ovuşturdu. Burnunu çekib açıqlı bir səslə dilləndi:

— Mən bilirem, niyə nənə kəndə getdi. Rəhim dayıdan xoşu gəlmir, onunçun getdi. Mən daha Rəhim dayı ilə gozməyə getməyəcəyəm!

Rəhim iki nəfər yoldaşı ilə gəldi. Rüxsara o biri otaqda paltarını dəyişməklə məşğul olduğundan, Elçin qonaqları tek qarşılıdı. O, geri çəkilib özünü künçə sıxdı, gözlərini qırpa-qırpa vaxtsız qonaqları bir-bir başdan-ayağa qədər süzdü. Qonaqlar isə Elçinə fikir vermədilər.

Rəhimin yoldaşları əllerindəki bağlamalardan cürbəcür yeməli şeylər çıxarıb stolun üstünə düzür, yavaşdan danışır, bəzən də xisnixisin gülüşürdülər. Rəhim özü ilə gətirdiyi iki şüşə çaxırı bufetin üstünə, büssür qədəhlərin yanına qoyduqdan sonra şlyapasını çıxarıb stillardan

birinin başına keçirdi, əllərini ovuşdura-ovuşdura Elçinə tərof addımladı. Elçin nədənə Rəhimdən çəkindi, büzüşüb divara qıṣıldı.

— Elçin, xoş gördük, nə təhərsən, bala? — Rəhim gülümsündü və iri, kobud əlini ona uzatdı. Sonra Elçinin tərli alnına düşmüş bir çəngə telini dağa atdı, üzündən öpdü.

Rüxsara o biri otaqdan çıxdı. Elçin gözlərini döydü, ilk anlar, deyəsən, anasını tanıya bilmədi.

Rüxsara sarı güllü ipək paltar geymişdi. Həm paltaların rəngi, həm tikilişi Rüxsaranı xeyli cavan göstərirdi. Çiyinlərinə tökülmüş saçları xüsusi bir səliqə ilə darandığından, ən incə bir hərəkətdən dalgalanır, yüngülce qıvrılıb açılırdı. Gicgahları parıldayırdı. Deyəsən saçına yağı sürtmüşdü. Ətli dodaqlarına açıq rəngli boyaya çəkmişdi. Açıq, ağ sinəsində parlayan mirvari boyunbağı onun görkəminə bir zənginlik verirdi.

“Anam nə yaxşı olub. Nənə anamı belə görmədi”, — deyə Elçin düşünürdü. Anasının görkəmində baş verən dəyişikliyin həm özünə, həm də qonaqlara bağlılığı xoş təəssüratdan çohrəsi yavaş-yavaş açılırdı. Elçin qeyri-ixtiyari anasına yaxınlaşdı, onun dizlərinə sarılıb, başını yuxarı qaldıraq üzünə baxdı. Rüxsara oğlunun oynayan gözlərini, üzündəki şad və müləyim təbəssümü görüb dərindən nəfəs aldı. Gülsabah arvad gedən dəqiqədən üreyindən asılmış daşın sanki ağrıları azaldı.

Qonaqlar stolun arxasına keçdilər. Elçin, anasının təkidi ilə, Rəhimin yanında oturdu. Rüxsara isə qonaqların gətirdiyi şirniyyatı bühlur qablara qoyub, bühlur qədəhlərlə bərabər stolun üstünə düzdü, stolu səliqə ilə bəzədi. Mətbəxdən çayniki götürib fincanlara çay süzdü. Sonra keçib oğlu ilə yanaşı eyleşdi. Rəhim dayının yoldaşlarından biri, otuz yaşlarında, batiq sinoli, ciliz bir kişi nazik, uzun barmaqlı əllerile hamının təəccübünə səbəb olan bir çevikliklə caxır şüşələrindən birini götürüb açdı, qədəhləri doldurdu. O, işini qurtarıb oturan kimi, Rəhim dayının o biri yoldaşı stola dirsəklənib ağır gövdəsini yerindən qaldırdı. İpək pencəyinin altındaki piyli qarnı qabağa gəlib stolun qıraqından basdı. Stol titrədi. Qədəhlərin, gümüş qaşıqların cingiltisi eşidildi. Hami güldü. Bu gülüşün içində ən ürəkdən gələnə Elçinin zil qəhqəhesi idi.

— Bu zəhrimər da ərimir ki, ərimir də! — deyə gülüşün səbəbkərini Elçinə baxıb zarafat nişanəsi olaraq ordunu şışirtdi, gözlərini ağartdı. Bununla da Elçini uğunub getməyə məcbur etdi. Elçin sakitləşəndə kök kişi ciddi bir görkəm alıb, boğazını arıtladı, gər səslə sözə başladı:

— Məclisimiz kiçik və xudmani olsa da, mən, necə deyərlər, toybabalığını öz boynuma götürmək istəyirəm. — Kişi bir anlığa sözünü kəsib, oturanlara nəzər saldı, hamının susduğunu görüb, deyəsən bir az pərt oldu. Ancaq sınmadı. Sözünə davam etdi. — Mən xahiş edirəm ki, bu badələri qaldıraq hamımızın əzizi...

Elçin ona qulaq asmırıldı. Əlini anasının sinəsinə uzadıb, şəhadət barmağını par-par parıldayan mirvari dənələrinin üstündə gəzdirdi.

Toybabası sağlıq deyir, tez-tez Rəhimlə Rüxsaranın adını çəkirdi. Onun indi zilə qalxmış səsi Elçinin qulaqlarını deşirdi. O, hotta diqqətini toplayıb qulaq verəndə də deyilənlərdən bir şey anlamadı.

Sadə toy məclisi gecəyariya qədər davam etdi. — Nəhayət, Rəhim yoldaşlarını ötürmək üçün həyətə çıxdı. Rüxsara stolun üstünü yüksəldirməğa başladı. O, bir üzünü stola söykəyib şirin-şirin mürgüleyən Elçini yuxudan eləməsin deyo, üsullu bir hərəkətlə bühlur qədəhləri, qaşıqları, fincanları bufcto yiğdi, çayniki mətbəxə apardı. Tez də geri qayıtdı, süfrənin büzüşüb əzilmiş yerlərini elilə sığallayıb hamarladı.

Elçin başını qaldırdı. Yumruqları ilə gözlərini ovuşdura-ovuşdura dodaqlarını marçıldatdı, ləzzətlə gərnəşib əsnodi. Yuxulu-yuxulu soruşdu:

— Ana, getdilər? — deyə stuldan hoppanıb mətbəxə tərəf getmək isteyirdi ki, ağır addımlarla, səndələyə-səndələyə içəri girən Rəhimini gördü. Elçin qeyri-ixtiyari geri çökildi. Rüxsara Rəhimə baxıb narazı bir tövrlə başını buladı və gülümsündü:

— Deyəsən, caxır səni birtəhər eləyib? Get uzan, yerini salmışam, — deyə başı ilə o biri otağın qapısına işaro clədi. Rəhim bir söz demədi, yan otağa keçdi. Rüxsara süfrəni stolun üstündən çəkib dördkünc bükdü və Rəhimin dalınca getdi. Bir azdan, qolları arasında döşək və yastıq geri qayıdırıb taxçanın yanında dayandı.

— Ay ana, yeri Rəhim dayiya salırsan? — deyə ağ çəkmək üçün yerə çömbələn anasının boynunu qucaqladı. Rüxsara yastiğı döşəyin baş tərəfinə qoyub oğluna baxdı.

— Yox, başına dönüm, bu gecə burada yat. Sabahdan yenə mənimlə yatarsan. Yaxşı?

Elçin təəccübə anasına nəzər salıb ciyinlərini qısaq dodaqlarını bützdü.

— Mən tək yatmağa qorxuram. Nənə də yoxdur! — dedi. Elçinin qəlbində Rəhimə qarşı paxılılıq bənzər bir hiss oyandı. Uşaq ağır-agır başını qaldırib düz anasının gözlərinin içində baxdı.

– Rəhim dayı səninlə yatacaq?

Rüxsara alt dodağını dişledi. Elçin anasının al-qırmızı röng almış yanaqlarını və puçur-puçur tər tökən alını gördü. Ana cavab vermedi. Elçin sualını bir də təkrar eləmək istəyirdi ki, yad otaqdan Rəhimin boğuq səsi gəldi:

– Rüxsara!

Rüxsara işığı keçirib, tez-tələsik o biri otağa getdi...

Elçin ömründə ilk dəfə qaranlıq otaqda tək qaldı. Canını qorxuya bənzər bir hiss çulgaladı. O, paltarını soyunmadan, özünü döşoyın üstünə atıb, yüngül yorğanı başına çəkdi. Yorğanın altındaki boğuq hava onu təngnəfəs etti. Uşaq ağızını açıb ağır-agır nəfəs almağa başladı. Bir azdan küçədən gələn tek-tok səslərdənmi, anasının o biri otaqda olduğunu bildiyindənmi – nədənsə Elçin ürəkləndi, başını yorğanın altından çıxartdı. Lakin birdən-birə gözlərini açmağa cürət etmədi. Qaranlıqdan qorxdı. Nəhayət, gözlərini açdı. İlk saniyədə nəzərlərini cəlb eləyən şey – başının üstündəki pəncərədən görünən ulduzlu göyün parıltısı oldu. Elçin nənəsilə ulduzlar haqqında söhbətini xatırladı. “Nənə... İndi nənəm hardadır? Kəndə gedib... yəqin indi ağaçdan gilənar, ərik, heyva dərir. Hamisini da mənə gətirəcək. Nə vaxt gələcək? – Bəs niyə getdi? Gedəndə anamı niyə öpmədi?!” Elçinin qulaqlarına doğma bir səs gəldi: “Biri vardı, biri yoxdu”...

Nənəsinin elə buradaca, yanında uzandığını güman edən uşaq, əllərini sinəsinə sıxıb gözlərini yumaraq, bir müddət xatirələr aləmində gəzdi. Gözlərini açanda qaranlıqdan başqa heç nə görmədi. Elə bu an yan otaqdan eşidilən qarışq səslər uşağın dağınıq diqqətini cəmləşdirdi. O biri otaqda anası kiminlə danışındı? Kiminlə? Hə, hə, axı Rəhim dayı buradadır. Rəhim dayı? Nənənin ondan acıçı gəlir. Niyə?

Son günlər şahidi olduğu əhvalatlar bütünlükə Elçinin gözləri önünde canlandı. Demək, nənənin bu evdən getməsinə səbəb, onu anasından ayırib, burada, qaranlıqda tək yatmağa məcbur edən Rəhim dayıdır? Elçin yalnız indi başa düşdü ki, bir daha anasının sinəsinə qışılıb zəhərə qədər onun yanında yatmayacaq. Elçini qəhər boğdu. O, hıçkırtılarını boğmağa çalışdı, üzüqoylu çevrilib dodaqlarını yastığa sıxıdı, yastığın bir ucu islandı. Elçinin hıçkırtıları kəsildi. Lakin göz yaşlarının arası kəsilmədi. O, arxası üstə döndü, gözlərini qaranlığa zillədi. Bədirlənmiş ayın açıq pəncərədən axan soyuq şüaları altında, bir-birinin ardınca yanağına süzülən yaş gilələri muncuq təkin parıl-

dayırdı. İndi Elçinə qəribə gələn nə nənəsinin evdən getməsi, nə Rəhim dayının bu evə gəlməsi, nə də özünün həyatında ilk dəfə tək yatması idi. Ona qəribə gələn, – köhnə saatın dərin sükütu pozan yeknəsəq taqqiltısı idi. Saat işləyirdi.

SİMURQ QUŞU

Arxasınca qapı örtülen anda elə bil içərisində nəsə qırıldı. Bir müddət yerinə mixlanmış kimi dayandı, sonra yan-yörəsinə baxmadan, ağır və üzgün addımlarla kaməranın küncünə sarı səndələyərək, üzüqoylu çarpayının üstüne sərildi. Bu gün səhər batqın və soyuq bir səslə deyilmiş sözər qulağında uğuldadı: “Əsgərov Toğrul Xaspoland oğlu... beş il azadlıqdan məhrum edilir...”

Bəli, o günahkardır. Günahkar isə gerək cəzasını çəke. Çünkü cəmiyyətin qanunu belədir. Bir də, onu beş il o qədər qorxutmur. İndi o, özünü yalnız bir şeydən – buradakı pis adamlardan, canilərdən qorurnalıdır. Axı hər həbsxanada canı var. Deyirlər ki, bəzən onlar həbsxanada da öz çirkin əməllərindən ol çəkmirlər, aralarına bir faşır düşən kimi öldürürler. Bir də... Bir də, canı insanı zəhərləyə bilər. O zəhər pis zəhərdir. İlən zəhəri deyil. Onun qətrəsi sənin qanına keçdimi, qurtardı; heç bir şey görə bilməyəcəksən. Günəş artıq səninçün nur saçmayıacaq, quşlar oxumayacaq, güllər ətir qoxumayacaq...

O, ciyər dolusu nəfəs aldı. Elə bil kimse alnınə buz qoydu, damarlarında canına yayılan bir sorinlik, bütün bədənidə nə isə bir süstlük hiss etdi. Nə qədər zəif düşdүünü yalnız indi dərk edə bildi.

– Oğul, özüne gəldinmi?

Toğrul gözlərini açdı. Bu nə səsdir?.. Lakin yenə:

– Ay oğul, özünə goldin, ya yox?

Toğrul yenə gözlərini açmağa məcbur oldu. Deyəsən, kim isə onu çağırırdı. O, yerindən hövlnak qalxdı. Başı gicəlləndi, gözlərinə qaranlıq çökdü. Lakin yavaş-yavaş qaranlıq parçalandı. Toğrul kaməranın ortasında əlləri arxasında dayanmış bir qoca gördü. Kaməranın o biri küncündə, çarpayının üstündə, üzü divara sarı bir adam uzanmışdı. “Mən burada tək deyiləm?” – deyə Toğrul heyretlə piçildədi.

Qoca bir addım qabağa gəldi.

– Oğul, diyəsən səni qorxutdum?

Toğrul haçandan-haçana özünü toxtadıb dilləndi:

- Xeyr... Ancaq mən elə bilirdim kamerada təkəm...
- İçeri girəndə halın özündə deyildi. Mən sənə fikir verirdim...

Qoca, Toğrulla elə danışındı ki, elə bil onu çoxdan tanır, onunla görüşüb söhbət etməyi çoxdan arzulayırdı. Danışdıqca, nəzərlərini ondan çəkmir, baş barmağını qalın bişərinin üstündə gəzdirir, bəzən qaşlarını çataraq başını bulayırı.

– Sən özünə tez gəldin, – deyə qoca bir o başa, bir bu başa gedib dayandı, çarpayıda uzanan adamı göstərdi. – Bu bədbəxt oğlu iki gündü canımı boğazına yığib. Gah qışqırır, gah arvad təki saçını yolar, gah da, bilmirəm buna neynəmişəm, ağızından gələni mənə deyir. Bu cür damarı boş adam ömrümde görməmişəm...

Qoca əlini yelləyib nəzərlərini çarpayıdakı məhbusdan çəkdi, ağır addımlarla öz çarpayısına tərəf gedib eyleşdi. Bir müddət susdu. Sonra yastiğının altından “Belomor” götürüb, Toğrula təklif etmədən, bir papiros yandırdı, dərindən sümürüb qatı tüstünü ağızından və burnundan buraxa-buraxa xeyli öskürdü. Xırıltılı səslə dilləndi:

- Özüm sənə papiros vermedim. Diyəsən çəkən deyilsən.
- Hardan bildiniz ki, çəkən deyiləm?
- Çəkən olsaydın, indiyəcən papirosu papirosa calamışdin. Ağ illi adamsan, bunu çıxardanın atasına min lənət! – Qoca üz-gözünü turşutdu, öskürdü və çarpayıdakı məhbusa baxdı: – Şükür allaha, yatur.

Çarpayıdakı adam birdən yerindən qalxıb oturdu. Qəzəblə qocaya baxıb, yaşıla çalan xırda gözlerini dolandıra-dolandıra zil və sərt bir səslə qışqırdı:

– Rəhmətliyin oğlu, genə nə başlamışan! Sən gününü görüb, dövrənini sürmüşən. Mən cavanam, ölmək istəmirəm! Başa düşürsən, ya yox?! Ölmək istəmirəm!

Qoca fikirli-fikirli papirosunun közərən ucuna baxdı və səsini ucaltmadan, təmkinlə cavab verdi:

- Heç kəs ölmək istəmir. Amma kişi olmaq lazımdır.
- Toğrulun ürəyi sancdı. Bunlar niyə ölüməndən danışırlar?

Cavan məhbus yenə qışqırdı. Lakin bu dəfə onun səsi kökdən düşmüs sarı simin səsi kimi titrəyirdi:

– Ay-hay!.. İndi üçümüz də oturub söhbət eləyirik. Amma sabah məhkəmədə hökmümüzü oxuyacaqlar. Sonra üçümüzü də aparıb qoya-caqlar güllənin ağızına. Onda da ingilislər demişkən, qud bay!

Birdən Toğrula hər şey aydın oldu. Bir söz ildirim sürətilə fikrindən keçdi: canılər!.. Özünü zəhərindən qorumaq istədiyi canılər indi onunla üzbez dayanmışdır! Demək, bunların ikisi də adam öldürüb. Əlliçi qanlıdır. Məni də özlərindən sayırlar... Toğrula elə gəldi ki, bu dəqiqə özünün kim olduğunu və bura düşməsinin səbəbini deməsə, onu da bu iki nəfərə qatı gülələyəcəklər. O, var səslə bağırdı:

- Məni gülələməyəcəklər! Məna beş il iş veriblər.

Araya gərgin sükut çökdü. Toğrulun sözləri elə bil qocanı da, cavan məhbusu da tilsimlədi. Bir müddət heç biri danışmadı. Qoca sənmüş papirosunu barmaqları arasında bərk-bərk sıxdı, qaşlarını çatıb ayaqları altına baxdı, fikrə getdi. Sonra başını qaldırmadan dedi:

- Oğul, deməli, sən yaşayacaqsan...

Cavan məhbus yerindən qalxdı. Toğrula yanaşıb, töccübədən bərəlmış gözlərini onun üzünə dikdi və piçildədi:

- Bura bax, xalaoğlu, zarafatın yeri deyil...
- Yox, nə zarafat!.. Doğrusunu deyirəm.
- Bəs səni biznən bir kameraya niyə salıblar? Aşna, məni dolayan hələ anadan olmayıb, düzünü de!

Toğrul güclə dinə bildi:

- Vallah düz deyirəm, vicdanım haqqı...

– Vicdana-zada and içmə, vicdan burada bitmir! – deyə cavan məhbus səsini bir qədər ucaltdı və Toğrulun pencəyinin yaxasından yapışık kirpiklərini əsəbiliklə qırpdı. – Düzünü de!

Qoca yerindən qalxıb onlara yanaşdı. Cavan məhbusun ciyindən tutub özünə sarı çekdi:

– Nə yapımsan gedənin yaxasından? – Cavan məhbus sorğu-sualını kəsdi. Qocaya çəpəki bir nəzər salıb geri döndü və xırda addımlarla çarpayısına tərəf yönəldi. Oturdu. Titrəyən nazik barmaqlarını büküb balaca yumruqlarına baxdı.

Sonra barmaqlarını açdı. Yenə bükdü, yenə açdı. Nədənse gülümşündü, qanı qaçmış dodaqları arasından çürük dişləri göründü. Öz-özünə piçildədi:

- Beş il. Lap iyirmi il olsun...

O, əlinin dalını çoxdan bəri ülgüt görməyən sifətinə sürdü; elə bil saqqalının qalıqlığını yoxlamaq istədi. Sonra heç bir məna ifadə etməyən gözlerini harayasa uzaqlara zilləyib, dərindən, yanıqlı-yanıqlı içini çəkdi. Yenə piçildədi:

– Beş il...

Birdən o, çiyinlərini qısılıq-yazılıq dodaqlarını büzdü. Yerindən durdu, əvvəlcə ayaqlarının altına baxdı, sonra arıq bədənini qabağa verib başını silkəldəti.

– Mən ölmək istəmirəm! – deyə tükürpərdici bir səslə qışqırkı və hönkürtü ilə ağlamağa başladı.

Üzüqoylu çarpayıya yixıldı. Sağ əli çarpayıdan sallanıb yırgalandı, barmaqlarının uzanmış kirli dirnaqlı iti ucları tiqqıltı ilə döşəməyə dəydi. Qoca, cavan məhbusa baxıb başını buladı:

– Bəli də, – dedi. – İndi səhərəcən ac çäqqal kimi ulayacaq!..

Nədənsə, Toğrulun ürəyi bulandı. O, bir daha cavan məhbusa baxdı, nəzərlərini ondan çökib daldalı yeriyor, çarpayısına uzandı... Cavan məhbus ağlayırdı. Sevimli oyuncagini itirmiş balaca bir uşaq kimi içini çekirdi.

“Oyuncaq”, deyə Toğrul fikrindən keçirdi. “Axı niyə məni onlarla bir kameraya salıblar? Sabah mütləq həbsxananın müdürüyyəti ilə danışacağam. Belə qanunsuzluq olmaz! Bəlkə elə sabahacan ikisini də gəlib aparacaqlar? İndi ikisi də nəfəs alır, danışır. Sonra ikisini də... Belə də lazımdır! Ölümə ölüm! Qana qan!..”

Toğrul küreklerində nə isə bir sizilti hiss etdi. Qalxıb oturdu, yorğun-yorğun ətrafına boylandı. Həyatında ilk dəfə düşdüyü kameraları diqqətlə nəzərdən keçirdi. Əşyası üç çarpayıdan və bir uzunsov skamyadan ibarət olan bu kameralının hündür, boz tavanı, döşəmənin qəhvəyi taxtaları, döşəmədən xeyli hündürdə, təxminən iki adam boyunda yerləşən ensiz pəncərə, dəmir torun içinde ağaran lampa...

Toğrul uzandı. O bütün varlığını bürümüş müdhiş fikirləri özündən qovmağa çalışdı. “Səbirli olmaq lazımdır”... Sonra başını bir azca yana əyib yenə lampaya baxdı. Görəsən, işığı niyə yandırmırlar? Hava qaralıb... Ele bil onun üreyindən keçən sözləri haradansa eşitdilər. İşıq yandı... Qocanın səsi sükütu pozdu:

– Səkkiz oldu...

Toğrul qalxdı. Ona elə gəldi ki, lampa yanandan sonra şışib böyüdü, dəmir toru parçalamaq istoyır.

Qoca papiroşunu tüstülədə-tüstülədə Toğrula yanaşıb onun yanında əyləşdi. Qocanın bu hərəkəti Toğrulun xoşuna gəlmədi. “Bəli də, işə düşmədik”, – deyə əsəbiliklə fikrindən keçirdi. Qoca, Toğrulun narazı qaldığını duyurmuş kimi, bir az yana çəkildi, sönmüş papiro-

sunu yandırıb başını aşağı əydi və tüstüsünü dizləri arasından döşəməyə üfürdü, tüstü bir an döşəmənin üstündə burulduqdan sonra qocanın ayaqları altında qeyb oldu.

Qoca xeyli susdu, sonra Toğrulun seziləcək dərəcədə titrəyen qılçalarına ani nəzər salıb soruşdu:

– Diyəsən, məndən qorxursan?

Toğrul bu gözlənilməz sualdan özünü itirdi. Nə cavab versin? Desin ki, yox, qorxmur, qoca inanmayacaq. Desin ki, doğrudan da qorxur, bu da heç kişilikdən deyil. Bir də onun yerində kim olsa qocadan qorxmaya bilməz? Axı o canidir? Kimisə öldürüb, kiminsə qanına bais olub, indi onunla yanaşı oturub qəribə-qəribə suallar verir... Bəlkə o da mənə inanmır? Elə bilir ki, mən də caniyəm, məni də gülələyəcəklər? Ağır dəqiqələrində fikrini dağıtmak üçün özünə həmsöhbət axtarır?.. Yox, mənə inanmasayı, bayaq o cavan məhbusun üstünə elə qışqırmazdı. Yaxşısı budur ki, qorxumu ona sezdirmədən ordan-burdan danışım, vaxt keçsin...

Toğrul nəzərlərini ayaqları altından çökib, qocanın uzanıb qulaqlarını yarıya qədər örtmüş gümüşü saçlarına baxdı. Ona qəribə bir sual verdi:

– Əmi, neçə yaşın var?

Qoca da əvvəlcə danışmadı. Damağında bərk-bərk sıxlığı papiroşunu sümürüb, nədənsə gülümsündü.

– Yaşım altmışı ötüb, – dedi.

– Amma çox cavan qalmışan...

– Kənd adamıym, ay oğul. Bizim kənddə bir nəfər əldən düşmüş qoca tapmazsan. Dağ yeridir.

Bir müddət hər ikisi susdu. Qoca yerindən qalxıb var-gel elədi, dəmir qapının yanında dayandı. Toğrul onun boydan nə qədər uca olduğunu yalnız indi gördü: qocanın başı, dəmir qapının qurtaracağı ilə təxminən bir bərabərdə idi. Toğrul diqqətlə onu başdan-ayağa süzdü.

Təbiətin qoynunda böyümüş, ömrü boyu dağ yerinin təmiz havasıyla nəfəs aldıqından, yaşına görə çox gümrah qalmış bu qocanın enli kürekleri, gümüşü saçları, geniş alnında bir-birinə qovuşan dərin qırışları, çallaşmağa başlayan qalın qaslıları, daim harayasa dikilmiş, lakin bəzən nə isə bir narahatlıqla dolanan, dalğın baxışlarından sonsuz bir kədər oxunan iri qumral gözlori, günün altında yanıb qaralmış sıfəti

Toğrula nağıllarda oxuduğu nurani qocaları xatırlatdı. Elə bil ki, o, bu dəqiqə bir-birinə sixilmiş ətli dodaqlarını aralayıb, sehrli səslə deyəcəkdi: "Qırx gün, qırx gecə yol gedərsən. Qabağına yarısı qızıl kərpicdən, yarısı da gümüş kərpicdən bir imarət çıxacaq. Sənin axtardığın dünya gözəli həmin imarətdə yaşayır"...

Lakin bu nurani qoca nağıl kitablarının səhifələrində yox, Toğrulun yanında, həbsxanada idi. Toğrul qəlbində və beynində baş qaldırılmış narahat duyğuları və fikirləri özündən qovmağa çalışdı. Yenə bir söz ildirim süretilə fikrindən keçdi: Canı!.. O, gözlörini qocadan ayırib yerə zillədi. "İnsanın zahirinə inanmaq olmaz!"

Qoca durduğu yerdən tərəpənib çarpayışına tərəf getdi. Onun uzun-boğaz çökməli, güclü ayaqları altında döşəmə zarıdı. O, yastığın üstündən boş "Belomor" paçkasını götürüb, qalın qabarlı barmaqları arasında əzərək yero tulladı, rəngi solmuş qalife şalvarının cibindən təzə paçka çıxardı, tələsmədən açıb papiros yandırdı, dərindən sümürdü, - xırıldaya-xırıldaya hey öskürdü. Gözləri sulandı. Əlinin arxasıyla gözlərini silib, fikrili-fikrili ayaqlarının altına baxdı. Sonra ağır-ağır başını qaldırıb, papirosunu ara vermedən tüstülədə-tüstülədə diqqətli nəzərlərini Toğrulun üzünə dikdi.

- Oğul, - deyə qaşlarını çatdı. - Bilirəm, fikirləşirsən ki, görəcək günlərim varmış, gör gətirib məni kimlərin yanına salıblar. Düz deyi-rəm, ya yox?

Toğrul cavab vermedi. Bayaqdan bəri hərəkətsiz uzanmış cavan məhbus arxası üstə dönüb, yerindən qalxmadan kinayəli-kinayəli dil-ləndi:

- Balam, onun bizdən nəyi artıqdı? Necə yeni kimin yanına salıblar? Belə öz can-ciyərlərinin yanına!

Qoca birdən hırslı-hırslı qışqırdı:

- Sən ömrünü burada keçirmisən, axmaq! Heç kəs sənin can-ciye-rin deyil!

Cavan məhbus yerindən qalxdı. Gözlərini dolandırıb, qocanın düz üzünə baxdı.

- Bura bax, nə özündən çıxıb xoruzlanırsan?! Bu kişinin yanında elə danışırsan ki, guya dünyada səndən təmizi yoxdur. Belə, bizim qəbrimizi bir yerdə qazacaqlar ey, bir yerdə!

Cavan məhbusun sözləri hədəfə dəydi. Qoca elə bil büzüsdü, papiros tutan barmaqları titrədi. Başını aşağı salıb ah çəkdi.

Toğrul cavan məhbusa baxdı. Nazik çatma qaşları, saralıb zəfəran rəngi almış tərli alı, ağlamaqdan qan çəkmiş yaşla çalan gözlərinin altındakı göyümtül ləkələr, saqqallı sıfetini lap ölgün göstərən batiq ovurdları miləmil köynəyinin açıq yaxasından qaralan tüküli sinəsi, ağ mərməri andıran qansız dodaqları onu yüz ilin xəstəsinə oxşadırı. Danışdırıqca, əlini köynəyinin yaxasından soxub – tükərini didişdirir, qırmızı dilini çıxarıb dodaqlarını isladır, bir-birinə yapışmış uzun kirpiklərini tez-tez qırıpirdı.

Nədənse, Toğrulun qəlbində cavan məhbusa qarşı kin oyandı. Hətta qalxıb onu vurmaq istədi. Lakin özünü saxladı. "Neyimə lazımdır, ikisi də bir yuvanın quşudur. Lap bir-birini öldürsünlər!"

Cavan məhbus uzanıb üzünü divara sarı çevirdi, içini çəkdi.

Qoca, eynilə bayaqkı vəziyyətdə, dinməz oturmuşdu. İki barmağı arasında papiros aramsız tüstünləndi. Bir azdan o, ağır-ağır başını qaldırıb, qaşlarını çatdı.

- Oğul, - dedi, sən bizə fikir vermə. Onun da vedəsi çatıb, mənim də... Sabah ikimiz də məhkəmənin qabağında dayanacaqıq. - Qoca susdu, ani bir sükutdan sonra cavan məhbusa baxıb kədərli-kədərli davam elədi. - Amma mən onun yol yoldaşı deyiləm... Oğul, sən axırıncı adamsan ki, məni görürson. Hamıyla halallaşmışam. İstəmirəm ki, sən mənim barəmdə pis fikirdə olasan. Mən də adam öldürmüşəm. Amma o bilirsən neyləyib?

Toğrul başını buladı, yəni "yox, bilmirəm". Qoca sönmüş papiro-sunu yandırb dərindən bir qullab vurdu.

- Onca min manatın üstündə bir arvad xeylağı öldürüb. Sonra da özünü verib Tiflisə. Finikulordu, nədi, oradan tutub gətiriblər. Namərd! On mini cibinə qoyanda yəqin heç ruhu da inciməyib. Amma indi gör nə hala düşüb...

Qoca öskürdü. Dumanlı gözlərini dolandırıb davam elədi:

- Oğul, bunları sənə deməknən özümüz təmizə çıxarmaq istəmirəm. Mən də adam öldürmüşəm! - Doğma qızımı öldürmüşəm. Bəttində dörd aylıq uşağınan...

Qocanın səsi elə bil nəyəsə ilişib kəsildi. Toğrulun tükərələrə biz-biz oldu. Canında bir soyuqluq hiss etdi. Məhkəmədə, anasının yanında oturmuş balaca qızının xəyalı gözləri önünde canlandı.

- Əmi, axı nəyə görə?! Adam da doğma balasına əl qaldırmış?

Qoca başını buladı.

– Qulaq as, oğul, dördim böyükdür, – deyə çarpayısında əyləşdi. Nəzərlərini Toğrulun başı üzərindən o tərəfə zilləyib öz hekayətinə başladı:

– Bizim kənddə məni tanımayan adam yoxdu. Kimnən soruşsan ki, Simurq quşunun evi hardadır, nişan verər. Hamı mənə Simurq quşu deyərdi. Bir kərə, hələ cavan vaxtında, həyətdə töylənin böyründə gizlənib atamdan xəlvət papiros çəkirdim. Rəhmətliyin yaman tünd xəsiyyəti vardi. Bığıburma vaxtında da məni yanında papiros çəkməyə qoymurdu. Bir kərə... qırx-qırx beş yaşım olardı, yanında nəsə dedim. Üstümə qışqırkı ki, böyükün böyük yeri var, kiçiyin də kiçik... Keçən iləcən sağ idi. Mən nə deyəcəkdir? Hə, atamdan xəlvət papiros çəkirdim. Bir də gördüm kəndə haray düşüb. Demə, – qonşumuz Qasim kişinin balaca oğlu quyuya düşübmüş. Quyunun suyu-zadı yoxdu, kor quyuydu. Baxanda adamin başı gicəllənirdi. Zalim oğlu Qasim kişini deyirəm, ağını da örtmürdü. Əlqərəz, gəldim gördüm evdə ağlaşmadı, arvad-uşaq saçını-bırçeyini didir. Biri quyuya qışqırıb uşağı çağırır, biri kəndir sallayırb... Uşağın anası da üz-gözünü cirib çığırir: “ay bala, ay bala!” Cavanlardan ikisini-üçünü yanına çağırıdım, – dedim, gedin uzun bir kəndir gətirin. Gətirdilər... Kəndiri belimo bağladım. Məni quyuya salladılar. – Soyuqdan tir-tir əsirdim. Əlim də yaralanmışdı. Əlqərəz, bir də gördüm qulağının dibində kimsə zariyir... Heç gümanım yoxuydu ki, gədəni sağ tapam. Amma canı it canımış. Uşağı qucağıma aldım. Güc-bəlaynan bizi çəkib çıxartdırılar. Sınıqçı gəldi. Gədənin qılçalarının ikisi də qırılmışdı. Üzü-başı qanın içindəydi. Yaziq sayıqlayırdı, elə Simurq quşu, Simurq quşu deyirdi. Bir sinədəftər nənəsi vardi. Gecə-gündüz nağıl danışardı... Əlqərəz, dua yazdılar, nə bilim daha neylədilər, uşaq dirçəldi. Yazbaşı yenə hoppa-nırdı... Amma mənim adım elə o vaxtdan Simurq quşu qaldı. Elə hara gedirdim, eşidirdim ki, Qasim kişinin oğlunu quyudan çıxaran Simurq quşu gəldi, Simurq quşu getdi...

Qoca sorğulu nəzərlərini Toğrula dikdi, onun diqqətlo qulaq asdırğını görüb davam etdi:

– Hə, vaxt gəlib keçdi. Evləndim. Otuz beş yaşım vardi. Amma uşağımız olmurdu. Yaman fikir eloyirdim... Gecəm-gündüzüm yoxdu. On ildən sonra axır ki, xudavəndi-aləm bizə bir qız uşağı verdi. Bir ay toy-bayram elədim. Oğul istəyirdim, amma Allah vermədi, elə buna da şükür dedim. Əlqərəz, vaxt gəldi, qız böyüdü. Qohum-əqrəba, tanış-

biliş vaxtında mənə deyəndə ki, qızı ver bir Allah bəndəsinə, qulaq asmadım. İstəyenlər də vardı. Onilliyi qurtarmışdı, sovxozda işləyirdi. Neyleyim ki, axırdı belimi qırkı... Bizim kəndə bir müəllim gəlmışdı. O da qızı istəyirdi, bir-iki dəfə yanına adam göndəmişdi. Fikir elədim ki, tanımırıam, bilmirəm, atası-anası kimdi, nə yuvanın quşudu. Vermədim... Ara-sıra qulağıma söz çatırdı ki, nə bilim, qızını dünən çayın qırğında müəllimnən görüblər, nə bilim, dünən klubda bir yerdo oturmuşdular. Fikir vermədim, deyirdim, gözəl qızə söz çıxartmaq camaatın köhnə peşəsi. Amma axırdı elin sözü düz çıxdı...

Bir axşam evdə oturmuşdum. Tərs kimi, o günü səhərdən elə şırhaşır yağış yağındı, kəsmək bilmirdi. Mənim də yağışla xoşum yoxdu. Yağış yağında həmişə ürəyimə qara-qura fikirlər gəlir. Nə isə... çay içirdim, samovar piqqapıqnan qaynayırdı. Arvadım içəri girdi. Əlləri qoynunda, gəldi durdu qabağında. Gördüm bir haldadı ki, xançal vursan, qan çıxmaz. Qardaşı, qaynim xəstəydi. Dədim, bəlkə kişinin başında bir iş var. Soruşdum ki, olmaya Muxtara bir şey olub? Daşdan səs çıxdı, ondan yox. Bir də soruşdum. Genə dinmədi. Gördüm, gözləri dolub, dilini-dodağını çeynəyir. Təpindim ki, evin yixilmasın, bir desən görək nə olub?! Yaziq birtəhər özünə gəldi. Ay kişi, dedi, Allahdan gizlin deyil, səndən nə gizlin, Aypara boyludu... Aypara qızımın adı idi.

Bircə o yadımdadı ki, yerimdən sıçrayıb qalxdım. Qapının dalından baltanı götürüb özümü yan otağa saldım. Qız yerdə, xalunun üstə oturmuşdu. Məni görən kimi əlimdəki baltaya baxıb dəli kimi qışqırkı: “Ay dədə, qurban olum, öldürmə məni!..”

Qoca susdu. Öton günləri yada salmaq, həyatının qanlı bir səhifəsini yad adama söyləmək onun üçün asan deyildi. Dumanlı gözləri bir neçə dəqiqənin içində sanki ışığını itirmişdi. Bənizi də seziləcək dərəcədə ağarmışdı:

Qoca, damağına bir papiros qoysdu. Amma bu dəfə yandırmadı. Dizlərini ovuşturdu. Sonra yanıqlı-yanıqlı köksünü ötürüb, ayaqlarının altına baxdı.

– Məni gəlib aparanda kəndin camaatı küçəyə tökülmüşdü. Uşaqlar dalımcı qışqırıldır: “Simurq quşunu aparırlar, Simurq quşunu aparırlar...”

Əvvəlcə məni rayona gətirdilər, ordan da Bakıya. Vəssalam... Oğul, sən yaşayacaqsan, ömrün qabaqdadır. Men də yaşayırdım, kənddə məni

barmaqla göstərirdilər, kolxozda da, qohum-eqrəba içinde də, heç kəsin qabağında üzüqara olmamışdım. Doğmaca balamı öldürdüm. İnsan qanı tökdüm... Bizim kəndin iki qəbiristanlığı var. Ta qədim zamanlardan birində öz əcəliyənən ölenləri basdırırlar, o birində də gullə, xançal yarasından ölenləri. Sovet hökuməti qurulandan bu qəbiristanlığın yolunu ot basıb. Heç kəs öz ölüsünü orda basdırır. Çünkü daha gullədən, xançaldan ölen yoxdur. Camaat lap çıxdan başa düşüb ki, qan davası, nəsil davası o zəmanədə qaldı. Amma mən... Bu gözəl zəmanədə qan tökdüm. Doğmaca balamın qanını. Günahım böyükdür, oğul. Bu günahı heç kim mənə bağışlamaz. Mən güllələməsələr də, mən yaşamayacağam. Mən öz hökmümü çıxdan vermişəm. Bax, hökmü buradadir! – deyə qoca yumruğunu ürəyinin üstünə vurdu.

Sükut çökdü. Bayaqdan yatdığını güman etdikləri cavan məhbus yerindən qalxdı, gözlərini ovuşdurub acı-acı gülümsündü:

– Bura baxın, a kişilər, üzbeüz oturub nə hap-gop basırsınız? Biri deyir, mənə beş il veriblər, o biri deyir admı Simurq quşudu. Onda mənə da qulaq asın. Mənim də admı Məlikməmməddi. On sarayı var, yüz qırıq doqquz arvadım, bir milyon da pulum. Özü də, məni güllələməyəcəklər. Sabah burdan çıxarıb ministr qoyacaqlar hə, inanırsınız, ya genə danışım?

Cavan məhbus bir anlığa susdu.

– A kişilər, – deyə kirpiklərini qırpa-qırpa təzədən başladı. – Gedin o nömrələri uşaqlara gəlin, mənə yox də! Qoca heç, bu qocaya əvvəldən inanmiram. Bəs sən, xalaoğlu, bayaq nə başlamışdın ki, mənə beş il veriblər, beş il veriblər, hə? Bəlkə elə bilirsən, belə yalan satanda adam asan ölüür? Bala, get o nömrələri bəbəyə gəl, mən ölüm, mənə yox. Üçümüz də oləcəyik, özü də bir gündə! Üç dənə gulləyənən. Tuk, tuk, tuk!.. O yaşayacaq, getsin yaşayınların arasına! Mən onu görmək istəmirəm! Çıxsın getsin burdan!

Onun nazik səsi xırıq kəsildi. Qoca ondan aralanıb geri qayıtdı. Cavan məhbus bir dəfə də:

– Mən onu görmək istəmirəm! İtilsin cəhənnəmə! – deyə xırılılı səslə qışqırıb çarpayışına uzandı və yenə ağlamağa başladı.

Daha heç kəs danışmadı. Toğrul da uzandı. Gözlərini boz tavana zilləyib düşünməyə başladı. Doğrudan da, qocanın danışdığı əhvalat düzdürümə? Bəlkə mənim nəzərlərimdə qalxmaq istəyir? Yox, ölüm ayağında hamı səmimi olur. Bir də, belə adamlar heç vaxt yalan danış-

mırlar. Bəlkə o cani deyil? Yox, doğma balasını öldürən canidən də pisdir! Bəs bələ isə, onu bu cavan məhbusdan ayıran nədir?

Toğrul bu suala cavab tapmadı. Bərk yorulmuşdu. Özü də bilmədən dərin yuxuya getdi...

Səhər, kameranın pəncərəsindən içəri süzülən şüa Toğrulun üzünə düşdü. O, gözlərini açdı. Beş ilin bir günü getmişdi. Saat neçədir? Necə olur-olsun, nə mənası var! Bir az da yatmaq olar... Toğrul gözlərini yumdu. Lakin yata bilmədi. Kim iso qulağının dibində yanıqlı-yanıqlı zariyirdi. Kimdir? Hə, hə, o iki nəfər... Axı o tək deyil, canilərlə bir yerdədir.

Toğrul yerindən qalxdı. Gözlərini ovuşdurub etrafına baxdı. Qoca öz çarpayışında oturub fikrə getmişdi. Cavan məhbus isə arxası üstə uzanıb hey zariyirdi. Onun başı sariqli idi. Solğun yanağında laxtalılmış qan lokəsi vardi. Toğrul qocadan soruşturdu:

– Buna nə olub?

– Heç, oğul, fikir vermə.

Birdən cavan məhbus dirsəklenib başını yastıqdan qaldırdı.

– Vurub başımı yarılıb, hələ bir deyir də ki, fikir vermə!

Toğrul pəncəronin altına gəldi. İçəri axan şuanın içindəki saysız-hesabsız toz dənələrinin rəqsinə baxdı. “Canı! Ölüm ayağında da qan tökməsə rahat olmaz. Görəsən, neyin üstündə sözləri düşüb, vuruşular... Bəlkə biçaqları var?” Ona elə gəldi ki, bir qədər də belə dayansa, canilərdən biri onu arxadan vuracaq. Tez geri döndü. Qoca papiros çəkirdi, cavan mehbus isə əvvəlki kimi zariyirdi. Toğrul ona yanaşdı.

– Bərk ağrıyır?

Cavan məhbus gözlərini açıb bir müddət mat-mat Toğrula baxdı: Toğruldan, onun başı üzərində dayanıb bu sözləri deməsini heç gözlömdirdi. O, ağarmış dodaqlarını güclə aralayaraq dedi:

– Yox, ağrımır.

Toğrul dönüb öz çarpayışına tərəf getdi. Daha nə qoca danışdı, nə cavan məhbus, nə də Toğrul.

Bir azdan onların ikisini də gelib apardılar. Cavan mehbus getmək istəmirdi. Hönkür-hönkür ağlayır, qışqırırdı. Onu güclə apardılar. Qoca isə özü getdi. Gedəndə də Toğrula “Salamat qal”, – dedi.

Onların arxasında qapı bağlanan kimi Toğrul özündə nə isə bir boşluq hiss etdi. Uzun-uzadı qocanın çarpayışına baxdı. Sonra dəşəmənin üstündə ağaran əzilmiş “Belomor” paçkası gözünə sataşdı.

Durub əyildi, paçkanı götürüb bir müddət əlində saxladı. Fikirli-fikirli qocanın yastiğına baxdı. Bütün varlığını bürümüş anlaşılmaz bir hissədən ürəyi şiddetlə döyünməyə başladı. O, əzik paçkanı yerə tullayıb çarpayışına uzandı...

Xeyli keçdi. Ona yemək gotirdilər. Yedi. Sonra yatmaq istədi. Lakin yenə gözünə yuxu getmodi.

Axşamüstü kameranın qapısı açıldı. Gələn növbətçi idi. O, içəri giren kimi Toğrula baxdı:

- Səni sabah başqa kameraya keçirəcəklər, – dedi.
- Niyo ki? – deyə Toğrul soruşdu.
- Səni səhven bu kameraya salıblar... Yaxşı qurtarmışan...
- Bağışlayın, başa düşmürəm. Nədən yaxşı qurtarmışam?
- Necə yəni nədən? Xəbərin yoxdur?
- Xeyr... Ancaq səhər açılında gördüm ki, cavan başını sarıyb, sifəti də qanın içindədi.
- Bəs qoca sənə əhvalatı danışmayıb?
- Xeyr...
- Qəribə işdir. Gecə o başı sarıqlı cavan səni boğmaq istəyirmiş. Qoca da görüb, onu möhkəməcə əzişdirib. Bircə dəqiqliq gec ayılsaydı, onda...

Toğrul bir an heyrətdən danışa bilmədi. Sonra soruşdu:

– Axı o niyə məni öldürmək istəyirmiş? Mən ona neyləmişəm? Növbətçi ciyinlərini qısdı.

- Bilmirəm, – dedi, – onu get psixoloqlardan soruş.
- O, bir daha Toğrulu süzüb dedi:
- Sabah səni başqa kameraya keçirəcəklər.

O getdi.

Toğrul tək qaldı. Ayaqlarını sürüyə-sürüyə, birtəher özünü çarpaşışına saldı. Bir müddət heç bir şey dərk edə bilmədi. Ürəyinin şiddetli döyüntüsüne qulaq verdi. Bir həkimin vaxtilə ona dediyi sözləri yadına düşdü. “Ürəyinizdə nevroz var”. Nevroz? Görəsən, nevroz ağır xəstəlikdirmi? Yox, nevrozdan hələ heç kəs ölməyib. O isə bu gecə öle bilərdi. – Demək, qoca məni ölümündən xilas edib? Niyə? – Toğrul boğazından yapışdı. – Məgər onun barmaqları bax beləcə, mənim boğazından yapışanda, qoca gözlerini yuma bilməzdəm? Onun nə işinə, Toğrul yaşayacaq, ya öləcək. Ancaq gözlərini yummayıb, yerindən qalxıb mənim qatılımla vuruşub. Məni ölümündən qurtarıb...”

Toğrulun yaşarmış gözlerinə duman çökdü. Sonra yavaş-yavaş duman çökildi. Toğrul ağsaçı qocanın xəyalını gördü.

Yerindən qalxıb qocanın çarpayışına yanaşdı. Diqqətlə yastiğa baxdı. Yastiğın üstündə bir-birinə ilişmiş üç-dörd dənə tük vardi. Toğrul son dərəcə üsullu bir hərəkətlə tük'ləri götürdü. Barmaqları arasında tutaraq piçildədi:

- Biri vardı, biri yoxdu, bir Simurq quşu vardı...

QALAKTİKA

Krimdan, astrofiziklərin elmi sessiyasından qayıtdığım gündən birinci dəfə idi ki, axşamüstü evdən çıxırdım.

Seyrək dumana bənzər yüngül hava qatı, şəhərin cizgilörini yumşaldır, nəhəng binalar elə bil yüngülləşirdi. Bir neçə dəqiqənin içərisində perspektiv dəyişir, yaxınla uzağın arasındaki məsafə xeyli uzandı. Orda-burda yanmaqdə olan işıqlar günəşin hələ solub qaralmağa başlamamış son şüaları içərisində elə məyus-məyus şölələnirdi ki, adamın ürəyi sıxlırdı: elə bil şəhərin üstünə eyni zamanda həm qaranlıq, həm də işıq çökürdü.

Bakı sanki xəyalala dalırdı.

Bircə saat bundan qabaq Südabə xanım zəng eləyib Kərimin xəstələndiyini xəbər verməsəydi, mən bu axşam da evdən çıxmayaqcadım.

Kərim... son aylar tez-tez xəstələnir. Ürəyi yaziq kişini lap əldən salıb. Bir belə həkimin, dava-dərmanın da xeyri dəymir. Kərimi müalicə edən professorla son dəfə söhbət etdiyim gündən gərək ki, ikicə ay keçir. O zaman professor mənim sualıma çox qəribə cavab vermişdi: “Həştənddandır”. Həkimlər ələcsiz qalandan həmişə bu sözdən yapışırlar, zarafata salırlar. Bircə kəlmə... və hökm verilir. Yəni gözləyin, özünüzü hazırlayın, günlərin birində... Eh, nə isə! Bu, nə mənim, nə də o eynəkli professorun iradəsindən asılıdır. Heyf sənə, Kərim müəllim!

...Qapını Südabə xanım açdı.

– Tez olun, tez olun, – dedi. – Yaman əsəbileşib. Bayaqdan sizi gözləyir.

Mən plasımı çıxarıb Südabə xanımın keçən il Mərakeşdən gətirdiyi asılqanın əyri buynuzlarından birinə keçirdim. Südabə xanım kabinetin qapısını ehmalca itələdi.

Kərim başının altına iki yastıq qoyub divanda uzanmışdı. Səsə gözlərini açdı. Məni görən kimi əvvəlcə qolundakı saata baxdı, sonra gülümşünüb yerində dirsəkləndi, deyəsən, qalxmaq istədi. Lakin Südabə xanımın məzəmmətlə baxdığını görüb qalxmadı.

— Professor, adam-adamı bir belə gözlədər? Vallah səndə insaf-zad yoxdur.

— Bağışla, Kərim, işim vardı.

— Yaxşı, yaxşı, gal əyləş. Qorxma, daha deyinməyəcəyəm.

Mən stillardan birini çəkib Kərimin yanında oturdum.

— Çayla necəsən, subay oğlan?

— Bir stəkan içərəm, yanında mürəbbəsi də olsa.

— Sənin köhnə xasiyyətindir. Bir stəkan deyib on stəkan içirsən, — deyə Kərim başını döndərib arvadına baxdı. — Südabə, tez biziə əla bir çay hazırla, yanında da zoğal mürəbbəsi.

Südabə xanım künçə qoyulmuş alçaq və girdə stolun küncündən kitabları götürüb pəncərənin qabağına yiğdi, stolu parketin üstündə sürüsdürərək mənim yanımı çəkib otaqdan çıxdı. Çay gəlincəyə qədər heç birimiz danışmadıq.

Kərimgilə gələndə ilk dəqiqlirlər mən həmişə özümü narahat hiss edirəm. Bu evin hər bucağında nəzərə çarpan səliqə, təmtəraq mənim gözlerimi qamaşdırır. Hər dəfə də mənə elo gelir ki, Kərimgilə yox, teatra gəlmisəm və cəmiyyətin yaratdığı şərtiliklərdən birini pozub nimdaş paltar geydiyim, üstəlik də gecikdiyim üçün hamı barmağı ilə məni göstərib piçıldayı: “Əcob mədəniyyətsiz adamdır!”

Deyəsən, bunu Kərim də hiss edirdi. Çünkü həmişə mənim başımı aşağı salıb dinməz-söyləməz və bir az da bikef oturduğumu görəndə tez sükütu pozub ordan-burdan danışmağa başlayardı. Əksər hallarda o, yazı stolunun yanında, iri, qırmızı radio cihazına bitişik qəfəsin içindeki bülbüllərindən səhbət salırdı. Bir neçə dəfə zarafatyanə mənə demişdi ki, o xəstəlonəndə bülbüllerin də qanı qaralır, bütün günü susurlar. Doğrudan da indi tavanın ortasından sallanmış göy abajurlu lampanın işığı altında rəngini dəyişib mavi tüle bürünmüş kimi görünən bülbüllərin heç biri qımlıdanmırı. İndi bu kiçicik quşların görkəmində qeyri-adi və sirayatedici bir hüzn vardı. Mən Kərimin evdə bülbül saxlamasından həmişə narazı olmuşam. Nəyə lazımdır? Allahın dilsiz-ağızsız heyvanı dünya işığına həsret qalıb dörd divar arasında niye çürüsün?.. Amma bu barədə indiyəcən Kərimə bir kəlmə də deməmişdim.

Südabə xanım çay getirdi. Büllur stəkanları, gümüş qaşıqları stolun üstünə düzdü. Zoğal mürəbbəsini ortalığa qoydu.

Yaxşı dəmlənmiş ətirli çaydan bir-iki qurtum içən kimi elə bil yüngülləşdim, özümə gəldim. Evdə çayı əməlli-başlı dəmləməyə hövsələm çatmadı...

Bir azdan boş stəkanı nəlbəkiyə qoyub “əcəbdir”, - dedim. Südabə xanım stəkanımı doldurdu. Kərim “bu iki” – deyib saymağa başladı.

— Say, say – dedim, – nə qədər saysan içəcəyəm.

Kərim qəhqehe çəkdi.

— İç, professor, - dedi. - Görmədiyin günə düşmüsən.

Kərimin bu zarafatında həqiqət vardı. Mən belə günləri az görür-düm. Amma o da ömründə dəniz səthindən üç min səkkiz yüz metr hündürdə, rəsədxananın soyuq divarları arasında, eşikdə hökm sürən əbədi şaxtadan termosun içində ikicə saata soyuyub, buza dönüb, zəhər dadan çaydan bircə qurtum da içməmişdi...

Südabə xanım bizimlə çox oturmadı.

— Mən gedim, bir şey lazım olsa çağırarsınız, - deyib otaqdan çıxdı.

Kərim çayını sona qədər içmədi. Yarımçıq stəkanı stolun üstünə qoydu. Əlini geri çəkəndə mən aydınca gördüm ki, onun qansız, uzun barmaqları titrəyir. Bunu o özü də hiss elədi, barmaqlarını yumub yumruğunu sinosinə sıxdı. Bir azdan gözlərini dolandırıb nəzərlərini mənim üzümədə saxladı.

— Professor, bilirsin, bu gün yadına nə düşüb?

— Yox, bilmirəm.

— Yadında varmı, otuz il qabaq səninlə qəribə bir səhbətimiz olmuşdu.

— Otuz il?! - Mən güldüm. Çünkü “otuz il” Kərimin dilində “dünən” kimi səslənirdi. Dedim:

— Nə səhbət?

- Ulduzlar haqqında... Son o zaman deyirdin elə ulduzlar var ki, onlar materiyannın hərəkət qanununu pozub istədikləri vaxt bir qalaktikadan başqa qalaktikaya keçirlər. Düzdürmü?

— Demək olar ki, beledir... Təxminən.

— Təxminən, ya qeyri-təxminən. Bunun ohomiyyəti yoxdur. Kosmos sənin aləmindir. Mən belə şeylərdən çox uzağam. Sən de görək, yadindadırırmı?

Otuz il bundan qabaq olmuş bir söhbəti xatırlamaq o qədər də asan deyildi. Bircə o yadımda idi ki, otuz il bundan əvvəl Kərim də, mən də çıynimizdə tüfəng gəzdirdirdik, günümüz meşələrdə, dağda-daşda keçirdi. Banditlərlə mübarizədə... Düzdür, elə o zaman mən kosmosla maraqlanırdım, bir dəfə komsomol təşkilatında bu mövzuda hətta mühazirə də oxumuşdum. Bütün rayonun cavanları axışib qulaq asmağa gəlmışdilər. O mühazirədən sonra Kərim ilk dəfə mənə zarafatla "professor" dedi. Bu söz indiyəcən onun dilindən düşmür. Otuz il...

– Ə, professor, yadına düşdü, ya yox? – deyə Kərim səbirsizliklə dilləndi.

– Düzü, ay Kərim, xatrlaya bilmirəm, axı.
– Deyirəm sənin huşun yoxdur, mənə inanmırısan.
– Ə, bəs niyə mənim yadımda qalır, sənin yox? Hə?
– Vallah, heç bilmirəm niyə... Bir dəfə gərək ki, rayonun cavanlarına mühazirəyəbənzər bir şey oxumuşdum. Onu deyirsən?

– Yox... amma o iclas da yadımdadır. Hətta sənin son sözlərini də unutmamışam. "Yoldaşlar, gün gəlöök, dünya inqilabının cahansüməl qələbəsindən sonra biz Marsda da, Venerada da Şura hökuməti quracağıq... Yaşasın proletar inqilabı!" Nə qədər sənə əl vurdular. Səsdən qulaq tutulurdu. Amma mən özümü saxlaya bilmədim, doyunca güldüm. Çünkü dəfələrlə eşitdim ki, nə Marsda, nə də Venerada həyat ola bilməz. Sən də camaati gögün yeddinci qatında Sovet hökuməti qurmağa çağırırdın. Ay səni, professor!

Sözün düzü, bir az pərt oldum. Soruşdum:

– Kərim, lap elə-belə demişdim?
– Sən ölü, hə!

Kərim uğunub getdi. Mən də ona qoşuldum.

Bir azdan dedim:

– Kərim, nə deyirsən de, amma gözəl günlər idı.

Kərimin qaşları çatıldı. Dodaqları hələ gülsə də, gözlərində birdən-birdə kəderli ifadə əmələ gəlib, qığılçım tək parlayıb söndü.

– Düz deyirsən, professor, düz deyirsən... – Mənə elə gəldi ki, Kərim ah çəkdi. – Gözəl günlər idı. Hərdən fikirləşirəm ki, o günlərin xatirəsini mənim elimdən alsalar, heç bircə saat da yaşaya bilmərəm.

"Kim yaşaya bilər ki?..." – deyə, düşündüm. Qanlı-qadalı günlər... bir parça çörəyo, isti yorğan-döşəyə həsrət qaldığımız günlər, at belində keçirdiyimiz yuxusuz gecələr... qışda qocalı-cavanlı, balaca bir

otağa dolub, "Pəncərədən daş gəlir, ay bəri bax, bəri bax" oxuya-oxuya, gülə-gülə, onun-bunun nənəsinin, anasının sandığından uğurlayıb gətirdiyi qırmızı çitlərə tabaşırılar yazdığını, dədə-babadan qalma "dayandoldurum"larla meşələri, dağları-daşları ələk-vələk etdiyimizi, yaxşı-yaman günün dostlarını bir-birinin ardınca qara torpağa tapşırıb alovlu nitqlər söylədiyimi, sonra da, heç kəs görməsin deyə, xəlvətə çəkilib gizlin-gizlin ağladığımızı unutmaq olarmı?!

– Professor, niyə susdun? – Kərim əlini uzadıb stekanını götürdü, bircə qurtum içib təzədən stolun üstünə qoydu.

– Niyə damışmırısan?
– Heç elə-belə... Fikirləşirəm.
– Fikirləş, fikirləş... Mən də fikirləşirəm, bütün günü fikirləşirəm, amma cavab tapa bilmirəm.
– Nəyin cavabını tapa bilmirsən, Kərim?
– Sənin bir qalaktikaya sığışmayan, daim nə isə axtaran o sərgər-dən ulduzlarını.
– Yenə qəliz danışırsan, başa düşmürəm.
– Qəliz yox, mücərrəd. Çünkü qalaktika haqqında konkret danışmaq olmaz.

Kərim gülümsündü. Onun vaxtından tez qırışmış sifotində həm hüznlü, həm də soyuq bir təbəssüm yarandı. Nədənsə mən Bakı axşamlarını xatrladım. Bu köhnə dostumun evində yenə darixmaga başladım...

Kərim çox qocalmışdı. Amma hələ altmış yaşı yox idi. Həyat deyosən, onu çox tez qırışdı. Məsələ heç də onun saçlarının vaxtından tez ağarmasında, üzünün qırışib solmasına deyildi. O yorulmuşdu, bir də geri dönüb həyatın qaynar ağuşuna atılmağa qüvvəsi qalmamışdı. Kərim kimi adamlar heç bir vaxt büdrəmirlər, həmişə möqrur addımlayırlar. Lakin belələri birdən yixılırlar və daha qalxa bilmirlər. Amma mən hələ də inana bilmirdim ki, Kərim yixılıb. Daha doğrusu, inanmaq istəmirdim. Bu həqiqətin səbəbi mənə o qədər də aydın deyildi. Özündən də soruşmağa qorxurdum. Çünkü açıb hər şeyi desəydi, mən onu həmişəlik itirəcəkdirim...

– Professor!
– Bəli.
– Çay niyə içmirən?

- Daha bəsdir. Çox içəndə səhərəcən yata bilmirəm.
 - Həştaddandır.
 - Ola bilər.
 - Sükut...
 - Professor!
 - Buyur.
 - Görəsən bizim köhnə dostlardan kənddə qalan varmı?
 - Olmamış olmaz.
 - Yəqin onlar darixmırlar.
 - Məgər sən darixırsan?
 - Yox... Niyə də darixim ki?
 - Yenə sükut...
 - Professor!
 - Bəli.
 - Nə səbəbə görə sənin dediyin ulduzlar bir qalaktikada qərar tuta bilmirlər?
 - Bunun səbəbi hələ elmə məlum deyil.
 - Bəs ele hallar olurmu ki, o ulduzlardan biri qalaktikanın cazibə sferasından kənara çıxa bilməsin?
 - Ohur. Ancaq çox nadir hallarda. Milyard ildə bir dəfə.
 - Nadir hallarda deyirsen?
 - Hə, çox nadir.
 - Demək belə hallarda ulduz yalnız əsir düşdüyü qalaktikada fırlanır?
 - Hə. Amma çox yox. Bir müddətdən sonra partlayır, toza çevrilib kainata səpələnir.
 - Bunun səbəbini elm izah edirmi?
 - Edir.
 - O elmin adı nədir?
 - Astrofizika.
 - Hm, mənə iso elə gəlirdi ki, psixologiyadır.
- Yenə sükut. Uzun və darixdirci sükut.
- ...Südabə xanım içəri girdi.
- Kərim, özünü necə hiss edirsən?
 - Sağ ol, Südabə. Bu gün yaxşıyam.
 - Südabə xanım mənə baxıb güldü.
 - Professor bizə gələndə sənin kefin açılır.

- Bəs necə? – deyə Kərim də mənə baxdı. – Görmürsən kişinin üzündən şadlıq yağır?!
 - Men hiss etdim ki, deyəsən çox pərişan oturmuşam, hətta nədənsə kövrəlmışdım.
 - Südabə xanım güllü xalatının ətəyini yellədə-yellədə qabağa gəlib stolun üstünə baxdı və təəccüb əlaməti olaraq boyalı dodaqlarını büzdü.
 - Professor, çayınız yarımcıq qalib!
 - Kərim mənim əvəzimə cavab verdi:
 - Çox içəndə səhərəcən yata bilmir. Pis-pis yuxular görür.
 - Südabə xanım ərinin son sözlərini zarafat kimi başa düşmədi.
- Tamamilə ciddi tərzdə soruşdu:
- Siz də pis yuxular görürsünüz?
 - Kərimin tez-tez mənə göz vurdugunu görüb dedim:
 - Bəli, Südabə xanım.
 - Qadının dolu sıfetində sehrli bir ifadə yarandı. Nədənsə səsini alçaldıb soruşdu:
 - Nə görürsünüz?
 - Hm... Nə görürom? Cinlər, şeyatinlər.
 - Xortdan görür, xortdan! – deyə, Kərim gülməkdon özünü güclə saxlayaraq əlavə etdi.
 - Südabə xanım isə çox mənalı tərzdə başını buladı, bir anlığa qaranlıq pəncərəyə nəzər salıb dedi:
 - Men də son vaxtlar yaman qorxulu yuxular görürem.
 - Nə görürsünüz?
 - Görürəm ki... Hə, misal, üçün, görürəm ki, balaca-balaca buyuzlu adamlar bizim evə girib "Şalako" oynayırlar. Sonra da məni yeməyə başlayırlar. Belə-belə dehşətli yuxular...
 - Kərim birdən-birə deyişdi. Eynən bayaqkı hüznlü və soyuq təbəssümədən sıfəti elə bil kölgələndi. Lap yavaşdan, lakin, görünür ki, nə isə çox ciddi səbəbi olan, ürəkdən qopub gələn bir qozəblə dedi:
 - Yəqin o buyuzlu adamların obivatellərdən zehləsi gedir!
 - Xoşbəxtlikdən Südabə xanım onun dediklərini eşitmədi. Bəlkə də özünü eşitməməzliyə qoydu. Yenə xalatının ətəyini yellədə-yellədə qapıya sarı yönəldi. Qapının ağzında ayaq saxlayıb geri döndü.
 - Kərim, sən allah, əsoblərinə toxunan söhbətlər eləmə, – deyib otaqdan çıxdı.

Onun arxasında qapı bağlananda, Kərim uzun yol gəlib əldən düşmüş adamlar kimi üzgün bir səslə soruşdu:

- Professor, çəkməyə bir şeyin varmı?
- Var. Neynirson?
- Bir dənə!
- Yox, Kərim, sənə olmaz.
- Mən ölüm, birini ver.
- Üz vurma, verməyəcəyəm, Kərim.
- Ə, mən ölümümü yero salırsan?
- Axı sənə ziyanırd.
- Bir papirosla adam ölməz, qorxma. – Kərim mənim hərəkətsiz oturduğumu və heç bir vəchlə ona papiros vermək istəmədiyimi görüb uşaq kimi burnunu çəkdi.
- Sən Öl, bircə dənə çəkəcəyəm.

Mən olacsız qalib siqaret qutusunu cibimdən çıxartdım. Geri dönüb qapının bağlı olduğunu gördən sonra ona bir siqaret uzatdım. O, siqareti damığına qoydu, sol əlini yastığın altına salıb kibrıt çıxartdı. Qımışa-qımışa siqaretini yandırıb tüstüsünü acgözlükə ciyərlorinə çəkməyə başladı. Siqaret bir neçə saniyədəcə yarıya qədər yanıb küle döndü. Kərim son günlər acı tüstüyə də həsrət qalmışdı.

- Professor!
- Bəli!
- Coxdandır Bahadurdan bir xəbər yoxdur, hardadır görəsən?
- Sibirdə.
- Ə, bu qoca vaxtında onun Sibirdə nə işi var?
- Böyük bir tıkintının rəisidir. Onu tanımirsan?
- Köçəri quşdur. Harda iş var, Bahadır orda başdır.

Kərim əlini divandan aşağı salıb siqaretin külünü künçə doğru çırpdı.

– Deynən, sənin tayındır də. – Susdu, siqaretin közərmış ucundan nazik ip kimi yuxarı dartınan ağ tüstüyə xeyli baxdı. – Köçəri quş. Elə o zaman da hamı ona “köçəri quş” deyərdi. Yadındadır? – Mən başımı tərpətdim. – Komsomolsk tikilində, deyəsən, Azərbaycanda birinci o, ərizə verib Sibirə getdi. Sonra qayıtdı. Daşkəsəndə işlədi. Axır vaxtlar Mingoçevirdəydi. İndi isə yenə Sibir!.. Ay səni, köçəri quş!

- Mən hiss edirdim ki, Kərim bu sözləri mənə yox, özünə deyir.
- Bəs nə vaxt getdi ki, mənim xəberim olmadı?

– Keçən il yayda. Sən Kislovodskdaydın.

- Hə, düz deyirsən. Keçən il mən Kislovodska getmişdim. İniş də, ondan qabaqkı il də. İyirmi ildir ki, hər yay Kislovodsk, Narzan... Kərim elə danışındı ki, elə bil ona güclə acı dərman içirdirdilər.
- Professor!
- Bəli!
- Sən heç Kislovodskda olmusan?
- Yadından çıxıb?.. Gərək ki, əlli altında birgə getmişdik.
- Hə, yadına düşdü. Son axıracan qalmadın.
- Oranın havası mənə düşmədi.

Kərim gözlərini qayıb düz mənim üzümə baxdı. Baxdı və elə acı-acı gülümsündü ki, mən bədənimin birdən-birə soyuduğunu hiss etdim.

– Yalan danışma, professor, – dedi. – Sən iyərəndin, buna görə də axıracan qalmayıb yenə özünü Qazaxistana dağlar başındaki rəsədxanaya verdin.

– Nədən iyərənə bilərdim ki, ay Kərim?

– Cox şeydən... Mən səni gözümən qoymurdum, sən də məcburiyyət qarşısında qalib bütün gününü mənim kimilərin arasında keçirirdin. Sonin kimi, Bahadır kimi adamların isə bizlərdən zəhləsi gedir. Yox, yox sözümüz kəsmə, mən düz deyirəm!.. Mənasız səhbətlərə, şayılərə, uzun-uzadı danışqlara nə qədər qulaq asmaq olar. Boyalı dodaqlara, piyli qarınlara nə qədər baxmaq olar? Mən haqliyam, professor. Sən bizdən iyərənməyə bilməzsin. Düzmü deyirəm?

Mən gülümsünüb başımı aşağı saldım. Zarafata salıb bir söz demək istədim. Amma Kərim məni qabaqladı.

– Al bunu, külqabıya qoy, – deyə gözlənilmədən səhbəti dəyişib sönmüş siqaretini mənə uzatdı. Mən siqareti külqabıya tullayan kimi qapı açıldı, Südabə xanım yenə içəri girdi.

Nə səbəbdənsə indiyəcən dağılmayıb göy abajurun otrafında firlanan tüstünü görüb narazılıqla başını buladı.

– Papirosu kim çəkib?

Kərim göz vurdu.

– Mən çəkmişəm, – dedim.

– Onda cybi yoxdur.

Susduq.

– Sən niyə axı hər şeyi ürəyinə salırsan, Kərim? – dedim.

– Ürəyimə-zada salmırıam. Fikirləşirəm. İntəhası əvvəller ürəyimdə fikirləşirdim, indi ucadan fikirləşirəm.

– Kərim, əsəbiləşmə.

– Əsəbiləşmirəm, professor, daha əsəbiləşməkdən keçib. Eləcə soruşuram. Bəlkə sən mənə əsl həqiqəti açıb deyəsən?

– Hansı həqiqəti?

– Mənim bu gənə düşməyimin səbəbini. Yox, yox, mən ürəyimi nəzərdə tutmuram. Ürək neyləsin? O çoxdan öz işini görüb qurtarıb... Sən gəl mənim bircə sualıma cavab ver.

Kərim arxası üstə dönüb gözlərini tavana zillədi.

– De görüm, otuz ildən bəri heç olmasa bircə dəfə qatara minib dədə-baba yurdunun ziyarətinə getmək əvəzinə, hər yay Kislovodskda avara-avara gozməyimin səbəbi nədir? Niyə mən Bahadır kimi yaxşı-yaman günün dostlarını unutdum? İlboil, günbəgün dəyişib mənən bu qədər yoxsullaşdım, bilə-bilə özümü torpaqdan qoparıb saralıbsoldum? Niyə mən o düzlərə, dağlara xain çıxdım, qardaş?

Kərimin səsi elə bil boğazından yox, ürəyindən çıxırdı. Bu səs indi mənim qabağında taqətsiz uzanmış, əldən-ayaqdan düşüb beli vaxtsız əyilmiş qoca Kərim müəllimin deyil, uzaq keçmişlərdə başında buxara papaq, ciyində tüsəng, boz kəhərin belində oturub kimisə haylayan qaraqaş, qaragöz komsomolçu Kərimin səsi idi. Bu səsdə göylərin gurultusu, çayların şirəltisi vardi. Eh, ay Kərim, hanı o günlər ki, sənin bircə hayına bütün kənd ayağa qalxırdı, qaçaq Nəsibin canına lərzə düşürdü, qolçomaqlar qorxudan qan qusurdu? Hanı bizim bir şinələ bürünüb soyuq daxmada böyür-böyüre yatdığımız gecələr? O çayların şirəltisi, o yağış, o sel hanı? Məgor mən sənin sualına cavab verə bilərəmmi? Qaytar o günləri, gəl həyati təzədən başlayaq. Onda nə mən, nə də Bahadır bir daha səni səhv etməyə qoymariq...

Mən yeno də Kərimin “professor, niyə susursan?” – deyo, verə biləcəyi sualı gözlədiyimdənmi, ya bütün vücudumu sarsıdib daxiliimdə nə isə üzücü bir boşluq, nəhayətsiz bir kədər yaranan indicə eşitdiyim etirafın təsirindənmi, qeyri-iradi olaraq dönüb pəncərəyə baxdım. Pəncəronin arxasında ulduzlu göyün cüzi bir hissəsi parıldayırdı. Tavandan axıb bu kiçik otağın hər küncünə qəribə və soyuq bir parıltı yaratmış mavi işıq sanki uzaq ulduzların şöləsi idi. Hətta bir anlığa mənə elə gəldi ki, Kərimin enli yazı stolunun üstündəki iri

balıqqulağı da həmin ulduzların hansı birindənə qopub təsadüfən bu otağın içino düşmüş bir qəlpədir. Yerimdən qalxıb o qəlpəni götürmək, gətirib Kərimə vermək istədim ki, bax, bunu qoynuna sıx, bəlkə də sənə uzun illərdən bəri həmin bu soyuq qəlpə çatışır. Axı, bu dar qəfəsdəki bülbüllər heç bir vaxt sənə təsəlli verə bilməz! Əger müm-kündürsə, Bahadırı tapaq, boz kəhəri təzədən yohərləyək, qalxaq dağlara! Qayıdaq o günlərə...

– Professor!

– Bəli.

– Qanını qaraltma.

– Qanım qara deyil, başım ağrıyrı.

– Piramidon verimmi?

– Lazım deyil...

Yazı stolunun arxasında dayanmış uzunsov, əqrəbəri sədəfə tulmuş köhnə saatın tiqqiltisi beynimə düşürdü.

İnsanlar saatı nə üçün icad ediblər? Vaxtı ölçməyə? Axı, vaxt nə bizim iradəmizdən, nə də istəyimizdən asılı olmayaraq xəyalın çata bilmədiyi nəhayətsiz sonsuzluğa qədər uzanır. Saat isə hökm oxuyur: “tiq... tiq... tiq... hazırlaş, sənin payına düşən vaxt qurtardı”. Kərim kimi adamlar fəryad qoparıb aman dileyirlər: “Möhlət ver, mən təzədən yaşamaq istəyirəm”. Saat deyir: “Yox, qardaş, mənimlə zarafat etmə. Olan oldu, keçən keçdi... hazırlaş, yalnız son mənzildə, heçlikdə, əbədiyyətdə mən səni rahat buraxacağam...”

– Professor!

– Bəli.

– Xahiş edirəm, dur o saatın tiqqiltisini kəs.

– Hayifdı xarab olar.

– Düz deyirsən, qoy işləsin.

Kərim əlini mənə uzatdı.

– O siqaret dərinin də mənə ver.

Bu dəfə mən etiraz etmədən, dinməz-söyləməz siqaret qutusunu çıxarıb ona uzatdım. O, iki siqaret götürüb birini damağına aldı, o birisini də mənə verdi. Qutunu isə qaytarmadı, yastiğın altına qoyub dedi:

– Sən çıxanda alarsan.

Bir müddət ikimiz də danışmadıq. Sakitcə siqaretimizi çəkməklə məşğul oldug. Tüstü ətrafımızı bürüdü. Mən bir neçə dəfə öskürdüm.

Pəncərə bağlı olsa da küçədən gələn fit səsi otaqda aydınca eşidildi. Bu səs kəsilən kimi haradansa maşın keçdi. Pəncərənin tiqqıltısı gücləndi. Bu tiqqıltı elə bil qəfəsdəki bülbüllərin də əsəbinə toxundu. Onlardan biri tərpəndi, deyəsən qanad çalmaq istədi. Mən dedim:

- Kərim, deyəsən bülbüllərin kefi açılır.
- Ola bilər.
- Kərim, gəl sən bu bülbülləri burax. Nəyinə lazımdır?
- Olmaz, professor.
- Niye?
- Çünkü ölərlər.
- Başa düşmürəm.
- Burada başa düşməməli şey yoxdur. Bu bülbüllər yalnız qəfəsdə yaşaya bilirlər.
- Yenə başa düşmürəm.
- Bilirsənmi, çox qəribədir, təsəvvüredilməzdir, ancaq həqiqətdir. İnsan quşları tutub qəfəsə salmağa adət etdiyi gündən bəri bülbüllərin də yeni bir cinsi yaranıb. Onlar yalnız bir şəraitə uyğunlaşmışlar, yəni ancaq qəfəsdə yaşayırlar, qəfəsdə doğub-törəyirlər və ən maraqlı... Yox, ən dəhşətli də budur ki, yalnız qəfəsdə oxuyurlar. Onlardan birini qəfəsdən buraxsan bircə saat da yaşamaz. İndi başa düşdün?
- Hə, indi başa düşdüm.

Bir anlığa mənə clə gəldi ki, Kərimin gözləri yaşırmışdır. Sifətində indiyəcən onda görmədiyim anlaşılmaz və qeyri-adı bir ifadə vardı. O, xeyli və diqqətlə mənə baxdı.

– Deyəsən indi mənə də hər şey lap aydın oldu, – deyib gözlərini aşağı endirdi, elə bil məndən utandı. Xeyli susduqdan sonra gözlərini qaldırmadan sözünə davam etdi: – Yalnız bircə şeydə təsəlli tapıram ki, bülbüllərin əksəriyyəti meşələrdə, güllərin, çiçəklərin arasında yaşayır, qəfəsə düşəndə olur. Bahadırı, səni yadına salanda ürəyim rahat olur...

Kərim sönmüş siqaretini yandırmaq istədi. Ancaq indi barmaqları daha çox titrədiyindən kibrıt yanın kimi söndü. O, təzə kibrıt çıxartdı, barmaqları arasında saxlayıb kömək istəyirmiş kimi məyus-məyus, mənə baxdı. Mən başa düşdüm ki, o, yenə siqaretini yandırı bilməyəcək. Buna görə də onun siqaretini men yandırdım.

SOYUQ DAS

Cığırın qırğındakı, üstüne işıq düşəndə gümüşdən tökülmüş kimi görünən bu hamar daş, vaxtilə dağların başından axıb çağlaya-çağlaya bu yerlərdən keçən böyük bir çaydan yadigar qalmışdı.

Havalarda yaxşı keçəndə, yağış, duman olmayanda, oğlan hər gecə meşəyə gəlir, bu daşın üstündə oturub papiros yandırır, düşünür, meşənin hənərtisinə qulaq asır. Ona elə gəlir ki, göydən otların, yarpaqların üstüne görünməz damlalar düşür, parçalanıb cingildəyir. Bu cingilti ona yuxuda eşitdiyi musiqini andırır. O, həmişə yuxuda musiqi cəsidi və qəribə-qəribə rənglər görür. Şəhərlər bu musiqini, rəngləri yadına salmaq istəyir, lakin heç bir şey xatırlaya bilməyib əzab çəkir... Qız xırda və səssiz addımlarla ağacların arasından çıxıb oglana yanaşanda o, yerindən qalxır, salam vermədən, dinməz-söyləməz pencəyini çıxarıb qızın çiyninə salır. Qız həmişə bili-bilə nazik paltarda gəlir ki, oğlanın pencəyinə bürünsün.

Bu gecə qız gecikir, ay lap yuxarı qalxanda, ağacların kölgələri qışalanda gəlir. Gəlir və uzaqda dayanır. Oğlan durur, pencəyinin düymələrini aça-aça qızı yanaşır... Qızın əynindəki ağ yun jaketi görüb pencəyini çıxarmır, nəsə demək istəyir, ancaq demir, geri dönüb daşın üstündə oturur. Və birdən ona elə gəlir ki, eynilə yuxuda gördüyü kimi, indicə ağacların arasından qara bir duman qırırla-qırırla axıb qızı aparacaq, o isə heç bir müqavimət göstərə bilməyib oturduğu yerdəcə capalayacaqdır.

Xeyli keçir. Qız ağaca söykənib, budaqların arasından göyə baxır. Oğlan başını aşağı salıb papirosunu çəkir.

Sakitlikdir. Haradasa, uzaqlarda qurbağalar boş-boğazlıq edirlər. Ayın işığı qocaman palıdların arasından süzülüb sanki oğlanın ayaqları altına ağ tül sərmişdir. Tez-tez koldan-kola sıçrayan xirdaca gecə kəpənəklərinin ağ qanadları işildayır. Oğlana elə gəlir ki, bunlar ayın şüalarından qopub ovuc-ovuc havaya səpələnən mirvari dənələridir. Deyəsən birdən meh əsir, yuxarıda, oğlanın başı üstündə yarpaqlar xışıl-dasıdır. Yarpaqlar tez də susurlar.

Qız piçıldayır:

– Ulduz axdi...

Oğlan başa düşür ki, qız bu sözləri elə-belə, yalnız aradakı gərgin və dərixdicili sükutu pozmaq üçün deyir. Dünən gecə də o, əvvəlcə

ulduzdan başlamışdı, sonra oğlanın cavab vermediyini, başını aşağı salıp hey papiroş çekdiyini görüp yersiz-yersiz gülmüş ve gedənə kimi qonaqlarından danişmışdı. Beş-altı gün bundan qabaq atası Mədət müəllimin köhnə dostunun oğlu onlara qonaq gəlmışdı. Qızın dediyinə görə, cavan qonaq bu yaxılarda dünya səyahətindən qayıtmışdı. Hər gün ev yiyələrini başına toplayıb qəribə-qəribə söhbətlər eloyirdi...

Qız yaxına gəlib oğlanla üzbəüz dayanır.

– Niye dinmirsən?

Oğlan başını qaldırır.

– Heç... Sən danış görək, qonağınız nə deyir?

– Cox şey. Dünyanı dolanıb gəlib. Elə şeylər danışır ki...

Oğlan qızın sözlerini yox, səsini dinleyir. O, həmişə belə edir. Bu səsə qulaq asa-asə gözlərini yumur, xəyalında qızın sıfətinə baxır. Onun nazik qara qaşları var. Gözleri həmişə bir rəngdə olmur, səhərlər tutqun görünür, axşamlar isə elə bil mavi işiq saçır. Oğlana elə gəlir ki, qızın gözləri içində bir-birinin ardınca saysız-hesabsız ulduzlar axır. Danişanda əlini cənəsinə aparır, şəhadət barmağını qatlayıb alt dodağının ortasına qoyur, tez-tez gülümsünür. Nədən söhbət edirse etsin, elə bilirsən ki, nağıl danışır...

– Yeno mənə qulaq asmırısan? – deyə qız soruşur.

– Qulağım səndədir. – Oğlan gözlərini açır. – Nə deyir qonağınız?

– İtaliyadan çox danışır. Deyir ki, italyan qızları çox gözəldilər, lap mələk kimi. Bütün günü kafedə oturub limonad içirlər. Deyir ki, Romada qəribə restoranlar var, lüt arvadlar oynayırlar...

– Elə şey ola bilməz, – deyə oğlan başını bulayır. – Qonağınız yalan danışır.

Qız səsini ucaldıb nedənse hırslı-hırslı cavab verir:

– Yalan-zad demir. Özün bizdə olsaydım, eşimdən. Eh, əlqərəz, bütün dedikləri nağıla bənzəyir.

– Bizim nağıllarda mən nə restorana rast golmişəm, nə də lüt arvadlara.

– Mən ümumiyyətlə deyirəm.

Qız kəsik-kəsik nəfəs alır. Oğlan bircə anlığa onu çılpaq təsəvvür etmək isteyir. Lakin ona elə gəlir ki, utandığından qulaqlarının ucu da qızarır.

Qız soruşur:

– Sən istərdinmi İtaliyaya gedəsən?

– Mənim İtaliyada nə işim var?

– Elə-belə. Gəzməyə.

– Niye istəməzdəm, pis olmazdı.

Qız gəzişməyə başlayır. Onun ayaqları altında qalıb əzilən yarpaqların xışıltısından yaxındakı ağacın budaqları arasından bir quş pirılı ilə qalxıb o dəqiqli də yox olur, elə bil qaranlıqla daş atırlar.

Oğlan düşünür ki, çox zaman belə olur. Görürsən ki, yad bir nəfəs, sakitliyini, rahatlığını pozan gözənlənməz və yeni bir səs səni yuxudan eləyir, yuvandan didərgin salır, bu balaca quş kimi budağından qopub qaranlıqla yoxa çıxırsan.

– Niye oturmursan? – deyə oğlan təzə papiroş çıxarıb yandırır. Kibritin zəif işığı altında daş bircə anlığa parıldayır. Sanki bu soyuq parıltı oğlandan soruşur ki, qızın yeri niye boşdur? Oğlan qızı baxır. – Gəl əyles.

Qız cavab verir:

– Daş soyuqdur.

Oğlan fikirleşir ki, əvvəller qız saatlarla daşın üstündə oturub başını onun ciyininə söykərdi. Deyərdi ki, bu bizim daşımızdır..

– Qonağınız çox qalacaq?

– Allah bilir...

– Niye geliblər ki?

Qız irəli yeri yib yene oğlanla üzbəüz dayanır.

– Anası deyir ki, oğlum evlənmək fikrinə düşüb. Özü də rayon yerdən qız almaq isteyir.

– Şəhərdə qız qəhətdir?

– Deyir şəhər qızları ərə getməmişdən min firildaqdan çıxırlar.

– Qələt eləyir!

– Qələt-zad eləmir. Düz deyir. – Qız geri dönür, yenə gəzişməyə başlayır, sonra bayaq durub göyə baxdığı yerdə dayanaraq ağaca söyklənir və soruşur:

– Bilmirəm sənin niye ondan xoşun gəlmir?

– Mən dedim ki, xoşum gəlmir?

Qız cavab vermir. Oğlan papiroşunu yerə tullayıb, tapdalayıb söndürür. Soruşur:

– Gözaltı varmı?

– Allah bilir...

Susurlar. Ayın qabağından bulud keçir. Ətraf qaranlıqlaşır. Palıdların işildayan gövdələri görünməz olur. Yarpaqların torpağın üstünə

naxışlar vurmuş kölgələri elə bil buxarlanıb havaya qalxır. Yenə meh əsir, ancaq bu dəfə meh elə bil ötüb keçmir, ağacların budaqlarına ilisib qalır.

Hava sərirləşir. Oğlan qalxıb pencəyini qızı vermək istəyir. Ancaq birdən yadına düşür ki, qızın əynində yun jaketi var.

– Yaxşı, qonağınız nə sənətin sahibidir? – deyə bir azdan oğlan sükütu pozur.

– Elmlər namizədidir. Maşını da var...

– Sənətini soruşuram.

– Dedim də. Elmlər namizədi... – Qızın səsi birdən-birə dəyişir, elə bil batmışdı, indi açılır. O, başını qaldırıb yenə budaqların arasından göyə baxır və davam edir:

– Oxuyanda eynək taxır... Qalın-qalın kitablar oxuyur. Hər gün üzünü qırıxır. Çox mədəni adamdır... Bir dəfə bizim çayxanaya getmişdi, elə-bele, yolu düşməndü. Qayıdanda dedi ki, sizin rayonun kişilərində mədəniyyət-zad yoxdur. Əllərini də yumurlar, hamısının əli kirdən qapqara qaralıb. Deyir...

Oğlan özünü saxlaya bilmir, qızın sözünü ağızında qoyur:

– Qonağınızı de ki, o əllərdəki kir deyil, torpağın rəngidir, – deyir və özü öz səsinə heyrət edir. O, ömründə qızla belə sərt danışmamışdı.

Qız danışmir, deyəsen oğlandan qorxur. Oğlan isə yenə başını aşağı salıb, ürəyindəki yanğını tüstü ilə söndürmək istəyirmiş kimi, papirosunu dərindən sümürür. Tüstü boğazını dalayıb içəri dolanda o, ciyərlərində xoşagelməz bir istilik hiss edir. Nefəsi kəsile-kəsile öskürür. Həmişə olduğu kimi, indi də qızın tələsik addımlarla yaxına golub əlini onun başına qoyaraq “az çək, canına yazığın gəlsin!” – deyəcəyini gözləyir. Ancaq qız yerindən tərəfənmir. Elə bil bu boğuq öskürəyi heç eşitmır də...

Oğlan güclə sezilən bir istehza ilə soruşur:

– Qonağınız papiros çekirmi?

– Yox.

– Niyə?

– Niyəsi yoxdur ki!.. Kişi canının qədrini bilir də.

Yenə susurlar.

Meh get-gedə güclənir. Yarpaqların xışlıtı yeknəsəq ugultuya çevirilir. Oğlanın burnuna nəmli və tanış bir iy dolur. Bu, meşənin qurarağında axan çayın sağ sahiline yaxın, yarıya qədər suya batmış

nəhəng qayaların yan-yörəsindən sallanan yosunların iyidir. “Sabah yağış olacaq” – deyə oğlan düşünür. Çünkü bu külək yenə də uzaqlardan, üfüq boyu uzanan qarlı dağların arxasından nəhəng, kömür kimi qara buludları qovub gətirəcək, yağış ən azı iki gün şirhaşır tökəcək, meşənin bu yerində palçıq dizə çıxacaqdır.

Qız evdə oturub yenə şəhərli qonağın İtaliyadan, Yunanistandan etdiyi səhbətləri dinleyəcək, o isə səher ala-qaranlıqda durub işə gedəcək, dərsini deyib, şər qarışan vaxtı yorğun-ağrin evə qayıdacaq, səhərdən qalib soyumuş çaydan bircə stekan içib üzüqöyli çarpayıya səriləcəkdir. Həmişə olduğu kimi, yenə də o, küleyin hiddətlə pəncərənin tutqun şüselərinə çırpdığı iri yağış damlalarının boğuq tappılıtmasına qulaq asacaq, qıllı boynundan sallanıb, xəşil kimi yumşaq torpağın üstündə ilansayağı qırılan uzun, paslı zəncirini sürüyə-sürüyə, daşakəsəyə vura-vura, darvazanın, hasarın əyri mixlərinə ilişdirə-ilişdirə evin həndəvərində dolanan, yaziq-yaziq ulayan qoca köpəyin səsi onu əsəbiləşdirəcəkdir. Hər şeyi qatı dumana bürüyən yağılı havanın rütbəti onun da balaca otağına dolub yorğan-döşəyi soyudacaq, künkdə, mis qazanın içindəki çörəyi yumşaldacaqdır. O, yalnız gecə rahat olacaqdır. Yuxuda yenə musiqi eşidəcək, qəribə-qəribə rənglər görəcəkdir. Gün çıxbı ətrafi isidəndə, yolların, cığırların palçığı qaysaqlanıb quruyanda, meşədən yenə otların şirin qoxusu qalxanda görəsən onlar bir də görüşəcəklərmi?..

Oğlan papiros yandırır, kibriti kənara tullayıır. Kibrit yanar böcək kimi bir müddət otların arasında parladiqdan sonra sönür. Oğlan nədənsə gülümsünür. Soruşur:

– Demək bizim rayon qonağınızın xoşuna gəlmir, hə?

– Niyə gəlmir?.. Deyir çox səfahı yerdir. İtaliyada bir ada var, lap ora oxşayır... – Qız başından yaylığını açıb saçlarını düzəldir. Ayın işığı onun üstünə düşür. Oğlana elə gəlir ki, qızın saçlarına saysız-hesabsız qığılçımalar töküllür.

Qız yaylığını başına bağlayıb güclə eşidiləcək bir halda köksünü ötürür və dillənir:

– Atam deyir ki, ömründə belə ağılli oğlan görməyib. Anam da onu yaman tərifləyir.

Oğlan yerindən qalxır, ancaq bircə addım qabağa atıb dayanır. Hansı bir qüvvəsə onu qızı yaxınlaşmağa qoymur. Soruşur:

– Sənin necə, xoşuna gəlirmi?

– Kim?
– Şəhər uşağı.

– Nə bilim... – Qız birdən sözünü kəsir. Çünkü haradasa, lap yaxınlığda it hürür. Oğlan hiss edir ki, səhbətin bu məqamında itin hürməsi qızı sevindirir. Oğlan geri dönüb təzədən oturur və başını aşağı salır.

Üreyi tanış vurgu ilə döyünməyə başlayır. Atasının cəbhədən qara xəbəri gələndə onun ürəyi eynilə belə döyünmüşdü. Lakin o zaman dərddən, ağır itkidən, kimsəsizlikdən döyündürdü, bəs indi nədən?.. Oğlan heç bir şey başa düşmür. Yalnız sövq-təbii ilə hiss edir ki, indicə nə isə ciddi bir hadisə baş verəcək, dolan bulud boşalacaqdır. O, başını qaldırıb qızı baxır. Küt bir ürok ağrısı ilə düşünür ki, indi onların arasında ən azı minillik bir məsafə var.

– Niyə oturmursan?
– Dedim də... Daş soyuqdur.

Oğlan yalnız indi hiss edir ki, doğrudan da, daş soyuqdur. Bu soyuqluqdan onun bədəni od tutub yanır.

Qız yaxına gəlir.
– Yaman yorulmuşam, mən gedim.
– Niyə yorulmusan?

Qız nəsə deyir, oğlan heç bir şey eşitmır.

Külək yuxarıda, ağacların üstündə boğuq-boğuq uğuldayır. “Sabah mütləq yağış olacaq” – deyə oğlan düşünür. Yağış daşın ətrafindakı torpağı yumşaldacaq, xırda otların çoxunu kökündən çıxarıb aparacaq, onun da, qızın da ləpirlərini yuyub yox edəcəkdir. Bu dumanlı-çıskınlı havada təsadüfən yolu məşədən düşmüş yolcular, bəlkə də bu yerdə ayaq saxlayıb düşünəcəklər ki, bu daşın üstündə hələ heç kəs oturma-yib. Çünkü həftələrlə yağışın altında qalan daş yaman soyuq olar.

BEŞİK

O, evə qayıdanda arvadı hələ yatmamışdı. Dama-dama, yaşıl süfrəli stolun üstündə bir termos və içində səliqə ilə kəsilmiş iki yaxma olan qırmızı haşiyəli boşqab vardi. Arvadı stola dirsəklənib, nazik qaşları altından, geniş açılmış gözlərini ona zilləmişdi.

– Danışdin? – deyə o, termosu özüno tərəf çəkərək qapağını burdu, ancaq stola baxıb gördü ki, stəkan yoxdur. Mətbəxə gedib stəkan gə-

tirdi. Kişi çayı nəlbəkiyə tökdü. İsti bug şaxtadan bərkiliyə daşa dönmüş qalın dodaqlarının donunu açdı. Çayın qurtumu mədəsinə axan kimi bədəni yavaş-yavaş isindi. O, yaxmalardan birini götürüb dişlədi.

– Yaxşı pendirdir, hardan almışan?
– Aşağıdakı mağazadan. – Arvad nədənsə başını sinəsinə əydi.
– Danışdin, ya yox?
– Hə, danışdım... Çaydan birini də tök.

Arvad stəkanı ərinin qabağına qoyanda əri onun ət, soğan doğramaqdan, paltar yumaqdan, tikiş tikməkdən işmiş, ucları qaralmış, dirnaqları çatlamış barmaqlarını gördü; arvadının iyirmi il bundan qabaqkı barmaqlarını xatırladı, ağ, zerif barmaqları. İlk dəfə onun çəçələ barmağından öpdüyü gün yadına düşdü. İyirmi il bundan qabaq... Nədənsə kədərləndi, özünü narahat hiss etdi. Başını qaldırıb, tavanın ortasından sallanan qırmızı abajurlu lampaya baxdı. Gözləri abajurun divara düşmüş iri, qara kölgəsinə sataşdı. Ona elə gəldi ki, kölgə divarın üstündə sürüsür, gah kiçilir, gah da şışirdi. Arvadı yenə soruşdu:

– Nə deyir?
– Nə deyəcək, əvvəlki sözünü. Deyir üç ildən beş ilə kimi işi var.
Arvadın nazik qaşları düyümlənib açıldı, burun pərələri titrdi. Daha danışmadı.

Xeyli keçdi.
– Bəs neyləyək? – Arvad yumşaq və kövrək səslə sükutu pozdu.
– Neyləyəcəyik, iş-işdən keçib.

Kişinin alnı qırış-qırış oldu. Süfrənin üstündəki çörək qırıntılarını şəhadət barmağı altında əzməyə başladı. Sonra stola dirsəklənib başını əlləri arasına aldı, gicgahlarını övkələdi və qarışiq ahəngli bir səslə dedi:

– Prokurorman çox danışdım, bir şey çıxmadı. Gedib-gəlməkdən də üzümün suyu tökülib. Kimə ağız açıram, elə prokurorun dediyini deyir. Vallah, heç bilmirem başıma nə çarə qılım. Zalim uşaqlarında elə bil ürək-zad yoxdur.

Arvad gözlerini aşağı saldı, uzun kirpiklərinin kölgəsi gözlerinin altına düşdü, sanki sıfətinə iki bərabər qara xətt çəkildi.

– Deyirsən Aqili buraxmazlar?
– Bütün institut ayağa qalxıb. Aqili buraxsalar, bizi Bakıdan köçürürlər. – Kişi yeno gicgahlarını övkələdi, dərindən köksünü ötdürdü.
– Adamınkı gətirməyəndə gətirmir...

Susdular. Kişi yerinden qalxıb pəncərəyə yanaşdı. Gözlərini eşik tərəfdən pəncərənin taxtalarına yatmış nazik qar layından ayırmaya-raq, geri çevrilmədən dilləndi:

— İnstitutdan hər gün prokurorluğa axışib gəlirlər. Aqılın işiyə məraqlanırlar. Hələ isteyirlər ki, məhkəməni institutda keçirsinlər.

— Ciyerləri yansın! — deyə arvad söyləndi.

— Kimin ciyeri yansın?

— İnstitutdakiləri deyirəm.

Kişi geri çevrildi.

— Onlarda günah yoxdur! Günah sənin oğlundadır!

— Yenə başladım?

Kişi başını aşağı saldı.

Yenə susdular. Nədənse hər ikisi divardan asılmış saatın triqqlişinə qulaq verdi. Kişi ağır addımlarla otaqda var-gəl eleməyə başladı. Hər dəfə, künclə qoyulmuş hündür, qəhvəyi bufetə yanaşanda döşəmə titrəyir, bufetin rəflərindəki qab-qacaq cingildəyirdi.

Kişi otağın ortasında dayanıb saata baxdı.

— Daha gedcir, gedək dincələk, — deyib yan otağa keçdi. Arvadı da işığı keçirib onun daşınca getdi.

Yataq otağı o qədər də geniş deyildi. Yanaşı qoyulmuş iki taxta çarpayıdan və enli güzgülü şkafdan başqa otaqda bir şey yoxdu. Çarpa-yılardan birinin baş tərəfində divara vurulmuş mavi abajurlu balaca bir lampa yanındı. Otaqda hər şey zəif işıq tülünə bürünmişdə. Kişi də, arvad da uzanmışdı. Her ikisi ağır-agır nəfəs alırdı. Bir azdan arvad soruşdu:

— İşığı keçirimmi?

— Yox, lazım deyil. — Kişi başını azca yana çevirib arvadına baxdı.

— Yuxun gəlirsə keçir.

— Yuxum?.. İki aydır yuxuya həsrətəm. — O, qalın, miləmil yorğanın altında qollarını sinəsində çarpzadı, səsini açıldıb yanıqlı-yanıqlı piçildədi:

— Qapım elə bağlanıb ki, bilmirəm açara kimə gedim.

— Eybi yoxdur, arvad. Yaman günün ömrü az olar.

Arvad gözlərini yumub fikrə getdi. Sonra dodaqları büzüsdü, inliyiə bənzər bir səs geldi:

— Eh, ay kişi! Balam elimdən gedir. Buna yaman gün deməzlər, evim yixılır... Gecəm, gündüzüm yoxdur. Hara baxıram, uşaq gəlib durur gözümüz qabağında. Gecələr qulağıma cürbəcür səslər gəlir.

Pis-pis yuxular görürom. O gecə görürəm, Aqıl qızdırmanın içinde yanır, qışqırır, ay ana, ay ana. İstəyirəm yaxına gedəm, yerimdən tər-pənə bilmirəm. Dəli kimi yuxudan oyanmışam... Eh, Allah bu günü heç düşmənimə də göstərməsin!

Kişi yorğanın üstündən arvadının əlini sıxdı. Arvad daha danışmadı, içini çəkdi. Kişi isə düşünməyə, son iki ayda baş vermiş əhvalatları özlüyündə saf-çürük ələməyə başladı. Lakin bir çox hadisələri nədənse xatırlaya bilmədi. Oğlunun cinayəti, tutulması, ona keçmişlərdə oxuduğu kitablar kimi dumanlı göründü. O, yalnız faktları, dəlilləri yadına sala bildi. Bu gün prokurorun ona dediyi sözlər qulaqlarını deşdi: “Oğlunuzun günahı böyükdür. Müstəntiq bir neçə dəfə onu sorğu-sualı tutub, oğlunuz da hər şeyi boynuna alıb”. Bu sözləri eşidəndə kişi dəli kimi olub soruşmuşdu: “Demək mənim oğlumu həbs-xanadan qurtarmaq qeyri-mümkündür?” Prokuror ciyinlərini qısılı cavab vermişdi: “Cinayət məcəlləsinə görə oğlunuzun üç ildən beş ilə kimi işi var”.

O, prokurorluqdan çıxanda qar yağırdı. Ətrafda hər şey – küçələrdən, çilpaq ağacların quru budaqlarından, seyrək dumana çulğanmış binaların damlarından və pəncərələrindən tutmuş, ağır gövdəsini güclə sürüyən trolleybuslara qədər, hər şey qarla örtülmüşdü. Arabir əsən soyuq küləyin havada yaxalayıb yerə enməyə qoymadığı xırda qar dənələri səkilər boyu yan-yana düzülmüş uca fənerlərin başına dolanırdı; uzaqdan baxanda adama elə gəlirdi ki, şəhərə saysız-hesabsız ağ qanadlı pərvanelər uçub dolmuşdur. Çoxunun arxa tekərlərinə qalın zəncir bağlanmış maşınlar yavaş-yavaş, sürüşə-sürüşə, kilsə zənginin uzaqlardan gələn batqın səsini andıran bir cingilti ilə hərəkət edirdi.

Küçələrdə adam çoxdu. Bakıda möcüzə təsiri bağışlayan bu qara baxmaq, şaxtalı havada gəzişmək üçün şəhərə çıxmışdılar. Qocaların dediyinə görə, Bakı çoxdandı ki, belə qış görməmişdi.

Kişi ayaqlarının altına baxa-baxa addımlayıır, nədənse evə getməyə tələsmirdi. Küçələrdə bir-iki saat dolanıqdan sonra, höttə də-nizkənarı bulvara da getdi, sümüklərinə işləyən sazağa fikir vermədən, Xəzərin dəhşətli uğultusuna qulaq asdı.

Evə qayıdanda yolu Nizami muzeyinin yanından düşdü. Tində, muzey binasının küncünə vurulmuş üçgözülü saatın altında, qışın bu vaxtında başıaçıq gözən bir dəstə cavan dayanmışdı. Bu cavanların yanından ötəndə o, qəribo bir şey müşahidə etdi. Cavanların hamısı iki

damla su kimi onun oğlu Aqılə oxşayırdı. Hərəkətləri, zil qəhqəhələri, başqalarının başa düşə bilmədiyi bir jarqonda danışmaları ataya öz oğlunu xatırlatdı. Bir az getdikdən sonra kişi sövq-təbii ilə ayaq saxladı, geri dönüb cavanlara xeyli baxdı. Nədənse ona elə gəldi ki, şit-şit gülüb-danişan bu cavanların hərəsinin cibində bir beşbarmaq var. Hər biri də ya bu gün, ya sabah, ya da bir aydan sonra kimisə vurub yaralayacaq, bəlkə də öldürücək...

Kişi bir daha həmin cavanları xatırladı, "görəsən niyə mən onları Aqılə oxşatdım?" – deyə öz-özündən sual elədi, lakin bu suala cavab verməkdən qorxdu. Arvadından soruşdu:

- Yuxun gəlmir ki?
- Yox... – Arvad gözlorini açdı. – Kişi, Aqıl beşbarmağı hardan tapmış olar?

– Nə bilim! Axtaran tapar deyiblər.

– Oğlanı harasından vurub? Vəziyyəti necədir?

– Hələ ki, xəstəxananadadır.

Arvad sağ böyrü üstə dönüb üzünü ərinə çevirdi.

– Bəs nəyin üstündə vurub? Soruşmadın?

Kişi gözlerini qaranlıq tavana zilləyib nə haqdasa uzun-uzun fikirləşdi.

– Prokurorun dediyindən elə çıxır ki, guya boş bir şeyin üstündə vuruşublar. İnstitutlarında iclas olub, oğlan Aqılə sataşıb. Aqıl instituta guya lüt arvad şəkilləri gətirib qızlara göstərmiş. Bayağı zarafatlar eləyirmiş. Həmin iclasdan Aqıl onunla düşüb. Yoldaşlarına deyirmiş ki, görsün ona nə toy tutacağam... Bir gün yenə sözleşiblər. Oğlan Aqılə sual verib ki, Sabiri oxumusan? Aqıl deyib. – Yox. Oğlan da guya hamının yanında onu biabır eləyib, deyib sən necə azərbaycanlısan ki, Sabiri də oxumamışan. Aqıl də özündən çıxıb qışqırıb ki, Sabiri qoy sənin kimilər oxusun. Oğlan Aqılı şillələyib... Aqıl dərsdən çıxıb, bir yoldaşının yanına gedib. Ondan beşbarmaq alıb. Dərs qurtaranda gəlib institutun qabağına, oğlan çıxanda onu qaranlıq bir küçəyə çəkib, vurub. Vəssalam.

Arvad yenə soruşdu:

- Kişi Sabirin üstündə də adam adamı vurar?
- Nə bilim, vallah, cavanlardan nə desən çıxar. Nə bilim.
- Kişi, son vaxtlar göründün özünü evdə necə aparırdı?
- Necə?

– Tez-tez üstümə qışqırırdı ki, qırıldıq batdıq bu müsəlmançılığın içində. Belə-belə qəribə şeylər deyirdi.

Kişinin elə bil nefesi qaraldı, ürəyindən qalxan küt bir ağrının bütün bədənində yayıldığı hiss etdi.

– Küçük! – dedi. – Yox, mənim yanımda belə qəlet qarışdırmayıb.

– Səndən qorxurdu. Amma məndən bir şey gizlətmirdi. Ürəyində nə var, açıb deyirdi. Gündərin birində bir qız zəng eləmişdi. Aqıl evdə yox idi. Soruştum ki, ay qızım, adım nədir, gələndə nə deyim? Dedi, Səfurədir. Aqıl axşam qayıdanda dedim sənə Səfurə zəng eləmişdi. Elə sövgəliş də soruştum ki, o qız kimdi? Dedi, qız deyil, arvaddır, iki də usağı var. Sözün düzü hırsım beynimə vurdu. Üstünə qışqırdım ki, əliuşaqlı arvadnan sənin nə alverin! Bilirsən mənə nə cavab verdi?

– Nə?

– Dedi ki, o arvadın atıntı dırmağını vermərəm yüz Fatma, Tükəzbəna, kişinin qızı mədəni arvaddır, özüyün kef eləyir.

– Küçük!

Ata ilə ana Aqillə əlaqədar olan bütün hadisələri, səhbətləri xatırladılar. Kişi gah əsəbiləşdi, gah kədərləndi. Arvad isə hər dəfə köksünü ötürüb ah çekdi, ürəyində balasına dua elədi. Səhbətin sonunda kişi elə bil yuxudan ayıldı, ona bir şey çox qəribə və dəhşətli göründü: səhbət əsnasında heç biri – nə o, nə də arvadı bircə balaları Aqilin adını yaxşılığı çəkməmişdi. Bir də, bu səhbətin ümumi ahəngi son dərəcə kədərli və cansızıcı idi: əzizini basdırıb qəbiristandan qayıdan adamlar adətən belə damışırlar.

Kişi dedi:

– İşığı keçir, daha gecdir.

Arvad yerindən qalxmadan, əlini başının üstündəki lampanın ağ düyməsinə aparıb basdı. İşıq keçdi.

– Sabah yenə gedəcəksən?

– Hə.

Stolun üstündə dünən olduğu kimi yenə termos və iki buterbrod vardı. O, astanadan aralanan kimi küçə qapısının açarını yaxası və boyunluq qarla naxışlanmış uzun paltosunun cibinə qoydu. Bir müddət dayandı. Sonra paltosunu soyunub divanın üstünə tulladı. Əllərini bir-birinə sürtərək isitməyə başladı. Arvadı soruşdu:

– Nə oldu?

Kişi bir an cavab vermedi, sonra başını bulayaraq:

– Yox, – dedi. – Səsi titrədi. – Bir şey çıxmadi.

– Niyə?

Kişi ağır addımlarla pəncərəyə yanaşın başını sinəsinə əydi, həcəndan-haçana boğuq bir səslə dilləndi:

– Prokuror bu dəfə mənimlə heç danışmaq istəmədi.

Birdən o geri döndü. Qayılmış gözlerini arvadının üzünə zillədi.

– Prokurorluqda həmin o oğlanı mənə göstərdilər. Anasıyla gəlmisdi.

– Xəstəxanadan çıxbı?

– Hə.

– Sağalıb?

Kişinin qaşları çatıldı. Dorin qırışlar alnını kəsik-kəsik elədi. Nə dənsə lap yavaşdan, piçilti ilə dedi:

– Bir gözü yoxdu. Anasının qoluna girmişdi. Tez-tez bürdəyirdi. Bilmirəm necə oldusa, onlara yaxınlaşdım. Küçə qapısına qədər ötürdüüm. Yaziq arvad özünü saxlaya bilmirdi, ağlayırdı. “Allah onları dünya işığına həsrət qoysun, qapıları bağlansın”, – deyirdi, qarğış eləyirdi.

Kişi daha danışa bilmədi. Ərlə arvad xeyli bir-birinin üzünə baxdı. Sonra kişi bufetin böyründən asılmış saçaklı dəsmalı götürüb vanna otağına tərəf yönəldi. Arvadı da onun dalinca getdi. Onlar ensiz və darısqal dəhlizdən keçəndə kişinin ayağı nəyəsə ilişdi, az qaldı yi-xılsın.

– Tfu, zəhrimar! – deyo geri döndü.

Hər ikisi divara bitişik qoyulmuş, kişinin ayağına ilişdiyindən hələ də tükürpərdici bir qıjılıt ilə yırğalanan köhnə uşaq beşiyinin qarşısında dayandı. Pas atmış, bir neçə yerdən nikeli qopmuş bu beşiyin içində arvad əsgı-üşgü, köhnə ayaqqabılar, tükü didilmiş yararsız şotkalar saxlayırdı. Ata ilə ana sükut içərisində xeyli vaxt beşiyə baxdı. Arvad ərinə qıslıdı, ölgün bir hərəkətlə başını qaldırıb soruşdu:

– Sabah yenə gedəcəksən?

Kişi dərindən, ciyər dolusu nəfəs aldı.

– Yox. Daha heç yerə getməyəcəyəm!

Arvad ağladı.

46-ci İLİN OYUNLARI

Mühəsirəyə düşmüsdüller. Çıxış yolu yox idi. Başı aşağı oturmuşdular. Hər üçü ölümlə üz-üzə dayanmışdı. Lakin heç biri – nə Siyavuş, nə Kərim, nə də Nazim ölmək isteyirdi. İki yol vardı: ya əsirlilik, ya da ölüm. Düşmən xəbərdarlıq etmişdi ki, təslim olmasalar atom bombası atacaq. Onların isə atom bombası yox idi. Yadlarından çıxarıb evdə qoymuşdular. Siyavuşun, Kərimin və Nazimin anası Səkinə elə buradaca – səngərdə oturmuşdu. O, qucağına sixdiyi balaca bir kuklaya – üç qardaşın bircə bacısı körpə Gülzara layla çalırdı:

Layla dedim yatasan,
Qızılğulə batasan...

Bax, indi qardaşların vuruşmağa gedəcək. Gülə atacaqlar, düşmənləri öldürəcəklər... Sonra qayıdacaqlar. Biz də evə gedəcəyik, çörək yeməyə. Bilirsən nə yeyəcəyik? Şirin qoğal, bax bu boyda... Özüm bişirmişəm, elə dadlıdı ki! Amma gərək sözümə qulaq asasan. Cox ağlasan səni də qardaşlarınla göndərəcəyəm vuruşmağa, qoğal verməyəcəyəm. Yaxşı!

Səkinə Gülzarı qaldırdı – kukla o dəqiqliqə gözlerini açdı, əyən kimi dərhal gözlerini yumdu.

– Bax, qızım, – deye Səkinə başını sinəsinə əydi. – Axşam səni gəzməyə aparacağam, sonra da cimizdirəcəyəm. Amma ağlasan səni də qardaşlarının yanına, vuruşmağa göndərəcəyəm ha. Qoğal da verməyəcəyəm. Yaxşı?

Layla dedim yatasan.
Qızılğulə batasan...

Səkinə başını qaldıranda oğlanlarını görmədi. Onlar vuruşmağa getmişdilər.

– Bax, qızım, qardaşların gediblər. İndi taranq-taranq güllo atırlar. Qardaşların qayıdan kimi evə gedəcəyik. Yat... Yat...

Bu an kimse Səkinəni çağırıdı:

– Səkinə, ey!

Səkinə səs gələn tərəfə baxdıqda səngərin qurtaracağında qalaqlanmış iri yesiklərin üstündə üç nəfər düşmən gördü. Onlardan biri enli

toqqasına keçirdiyi uzun lüləli tapançadan çox, qundağı qırılmış tüfəngə bənzəyən silahını çıxarıb Səkinəyə tuşladı:

– Bəs sən niye ölməmisen?

Səkinə dodaqlarını büzdü.

– Mən niye ölüm ki? – deyə, suala sualla cavab verdi. – Əvvəlcə-dən danışmışdım ki, mən ölməyəcəyəm.

Düşmən güldü. Silahını silkələyə-silkələyə hiddətlə dilləndi:

– Cığallıq eləmə. Oğlanlarının üçü də ölüb...

Səkinə yenə razılaşmadı.

– Nə olsun ki, ölübler... Biz damışmışdım ki, mən ölməyəcəyəm.

Mənə gülə atmamısınız ki!

Düşmən bu dəfə qəhqəhə çəkdi. Başını yırgalayaraq cir səslə dedi:

– Ay-hay! Biz atom bombası atmışq ey! Bax ora, lap səngorin yanına. Gərək sən də ölüsen.

Səkinə hırslandı. Yerindən qalxdı. Kukla əlindən düşdü. O, tez kuklanı götürüb toza bulanmış sarı saçlarını təmizlədi.

– Yox, – dedi. Biz əvvəlcə-dən danışmışdım ki, mən ölməyəcəyəm.

Cığallıq sən eləyirsən!

Araya sükut çökdü. Başqa bir düşmən qabağa gəlib avtomatını bir neçə dəfə göye boşaltdı.

– Yaxşı, – dedi. – Qoy sən deyən olsun. Amma atom bombası partlayanda radioaktiv şüalar olur. Adamı kor eləyir...

“Radioaktiv şüa” ifadəsini deyəsən heç kəs başa düşmədi. Avtomatlı düşmən hamının ona təəccübə baxdığını görüb kirpiklərini qırıldı, udquna-udquna başa saldı:

– Hə də... Atam deyir ki, atom bombası partlayanda radioaktiv şüalar olur. Adamı kor eləyir...

Səkinə yenə başını bulayıb inadkarlıqla sözünün üstündə durdu.

– Yox, – dedi. – Cığallıq eləməyin!

Bu dəfə başqa bir düşmən dilə gəldi:

– Yaxşı, istəmirsən istəmə... Amma sənin üç oğlun ölüb axı. Gərək sən deli olanın!

Səkinə ani törəddüddən sonra razı oldu. O, səliqə ilə daranmış saçlarından qırmızı lenti açdı, saçlarını dağıdıb ciyninə tökdü, dəli oldu.

Düşmənlər “urra!” deyə qışkırib yerə düşdüler və harasa qaçdırılar. Balalarını itirmiş ana yenə layla çalmağa başladı:

Layla dedim yatasan,
Qızılğülə batasan...

Sonra piçilti ilə dedi:

– Bax, qardaşların ölüb. Daha gəlməyəcəklər. Atom bombasından ölüblər. İndi sən mənim birçə balamsan. Mənim indi heç kəsim yoxdur. Təkcə sən qalmışsan. Görürsən, anan dəli olub. İndi gərək ananın sözünə qulaq asasan... Cox ağlamayasan. Bu saat gedəcəyik evə, sənə şirin qoğal verəcəyəm. Sonra da qardaşlarını basdıracağıq... Yaxşı?.. Hə, indi gedək.

Səkinə ayağa qalxdı, kuklasını da qaldırdı. Lakin kuklanın gözleri açılmadı. İçində nəsə cingildəyirdi, deyəsən qırılmışdı. Səkinə onu silkəldi, bir neçə dəfə əyib qaldırdı. Lakin Gülgəzinin gözleri yumulu qaldı. Ana içini çəkib ağladı, qışkırdı:

– Açı da gözlerini!

Gülgəzinin gözlerini açmadı. Üç qardaşın bir bacısı, Səkinənin sonbeşiyi kor olmuşdu.

FOTO-FANTAZİYA

Teleqram geləndə arvadı evdə yox idi. Sadıq soruşdu:

– Doğrudan teleqramda mənim familim yazılıb?

– Yox, yalannan. Gecənin bu vaxtında poçtdan bura yorta-yorta gəlmisəm ki, səninlə zarafatım var! – Qoca tərs-tərs Sadıqə baxdı. Sadıq daha dinmədi. Əlini qapının tutacağına qoyub dayanmış, dördmərtəbəni bir nəfəsə qalxdığından ağızını açaraq ağır-agır nəfəs alan poçtalyonu yola saldı. Otağa qayıtdı, stula keçirdiyi pencəyinin cibindən tapıldığı səkkiz qəpiyi gətirib poçtalyonun cibinə qoydu. Poçtalyon təşəkkür etmədi, dəbanları üstə fırlanıb, Sadıqı təəccübəndirən bir çevikliklə pillələri iki-iki hoppana-hoppana aşağı endi.

Sadıq qapını bağlayıb zənciri keçirdi (arvadı evə gəlməyəcəkdi, gecə xəstəxanada növbətçi idi). Amma teleqramı o dəqiqə oxumadı. Nəsə ürəyinə dammışdı. Otağa girəndə də teleqramı açmadı, sintetik süfrə ilə örtülmüş dəyirmi stolun üstünə qoydu. Təəccüb qarşıq bir maraqla gözlərini teleqrama zillədi. Elə bil adı kağız parçasına deyil, qəflətən peydə olmuş balaca kərtənkələyə baxındı.

Sadığın ürəyi sıxlıdı. Son ildə telegram, yaxud məktub aldığı yadına gəlmirdi. Gecə on ikinin yarısında qapı zənginin çalınması, poçtalyonun "sročni" deyə üç dəfə dalbadal çağırması müəmmələ ilə dolu bir hadisəyə çevrilmişdi.

O, telegramı götürdü. "Xalanız qəflətən vəfat etmişdir. Dəfn dördündədir. Qonşular".

"Özrayıl aparsın səni!" Hər şey aydın oldu. Saranın – Sadığın arvadının xalası rehmətə getmişdi. Birdən yadına düşdü ki, təxminən beş-altı ay bundan qabaq o, Saranın təkidi ilə işindən-güçündən avara olub, üç gün Bakının apteklərini gəzərək qan təzyiqini aşağı salan nadir bir dərman axtarmışdı, ancaq tapmamışdı. Sara ərinə inanmamış, tanışı olduğu apteklərə özü getmiş, amma axırdı o da evə əlibəs qayıtmışdı. Saranın xalasına telegram vurmüşdular ki, belə dərman hələ Bakıda yoxdur. Vəssalam... Sonra Sadiq qoca poçtalyonu xatırladı. Onun nazik səsi, qapı açılan kimi nəzərə çarpan qırmızı burnu, qalın çatdaq dodaqları, boyunluğunu və dirsekleri sürtülüüb ağarmış köhnə pencəyini indi Sadığın əsəbiləşdirdi. Hətta Sadığa elə gəldi ki, bayaq qəbzə qol çəkəndə poçtalyon ona istehza ilə baxırdı...

Sadiq bir stekan sirkə içibmiş kimi üz-gözünü turşutdu, taqətsiz, üzgün bir halda telegramı stolun üstünə qoydu və tamamilə qeyri-şüuri olaraq, meşin çəkəklərinin bir tayını ayağından çıxarıb otaqda gəzişməyə başladı. Bufetin yanına qədər gedib dayandı, divarda, kəfgiri aram-aram yellənən "Nuh əyyamından" qalma köhnə saat ilə hər iki tərəfindən ağ dəsmallar asılmış plastmas rəfin arasında yuxarı- aşağı qalxıb-enən yaşıl milçəyə baxdı. Başqa vaxt olsaydı, yavaşça, səs salmamağa çalışaraq, bufetin üstündəki köhnə qəzetlərdən birini götürüb boru şəklində bükər və sərrast zərbə ilə milçoyı öldürərdi...

Sadiq geri qayıtdı, stolun arxasında əyləşib başını əlleri arasına aldı. Gicgah damaları şışmışdı. O, bir müddət nə üçünsə qumıldanmamağa, barmaqlarını belə tərpətməməyə çalışaraq, saatın beyninə işleyen taqqıltısına qulaq verdi. "Özrayıl aparsın səni!" – deyə acı-acı düşündü. Kimi? Saranın xalasını? Poçtalyonumu? Ya elə özünümü?.. Bir azdan başının ağrısı bir qədər azalandan sonra o, metal portsiqarını çıxarıb papiros yandırdı, yanğını su ilə söndürürəmək kimi, acı tüstünü acgözlükə ciyərlərinə çökəməyə başladı. Lakin elə həmin dəqiqə də ürəkbulanması hiss etdi. Papirosu külqabına basıb bir neçə dəfə udqandı. "Özrayıl aparsın səni!" – deyə bu dəfə ucadan dilləndi.

Əslinə qalsa, elə bu gün səhərdən Sadığın gətirməmişdi...

...Yuxudan kal qalxıb, əsnəyə-əsnəyə, ayaqlarını çarpayıdan sallayaraq çəkəklərini geyinən kimi hiss etdi ki, dünənki yorğunluğu hələ canından çıxmayıb. O harada olduğunu belə dərk etmirmiş kimi, üzəbüz divardan asılmış köhnə fotoşəkile küt, bir az da heyrətlə nəzərlərlə baxıb, ərinə-ərinə qalxdı və mətbəxə yönəldi. Arvadının adəti üzrə işə getməmişdən qabaq hazırlayıb stolun üstünə qoyduğu bir stekan şerbəti xırda qurtularla içdi. Şerbət ilhq idi, kömək eləmədi. Bütün bədənini başgicəlləndirici bir süstlük bürümüşdü. "Mütləq həkimə getmek lazımdır, – deyə hirsli-hirsli düşündü. – Belə getso heç nə! Canın sağ olmayandan sonra kimə görəksən?.."

Evdən çıxanda, tini burulub geniş küçə ilə işə yollananda evlər idarəsi müdürü Sübhi ilə rastlaşdı. Sadıq özünü görməməzliyə qoyub üzünü yana çevirəndə Sübhinin əvvəlcə findığı gülüşünü, sonra cir səsini eşitdi:

– Yoldaş Sadiq, sabahın xeyir.
– Salam.

Sadiq dayandı. Müdir Sübhinin ağ çəsuça pencəyinə baxdı. Yağışda, istidə, boranda bu pencək onun əynindən çıxmazdı. Havalarda soyuyanda, qar yağanda da o, üst-üstə iki, bəzən də lap üç yun arxalıq geyərdi, ancaq Sadiq onu hələ paltoda görməmişdi. Həmişə ağ çəsuça pencək, başında da otuzuncu illərdə dəb olan uzun günlüklü "ispolkom" papağı... Bəlkə də elə məhz buna görə bu məhəllədə yaşayan hər ikinci adam müdürü Sübhini ağıldan kəm sayırdı...

– Yoldaş Sadiq, nös mənə birtəhər baxırsan, hə?
– Heç, qarnım ağrıyır. – Sübhinin səsi də çəsuça pencəyi kimi Sadığın əsəbiləşdirirdi.

– Səndən, yoldaş Sadiq, deyəsən şikayət eliyəsi olacağam.
– Niyə?
– Qanunu pozduğuna görə.
– O hansı qanundur?
– Sovet qanunu...

Məlum oldu ki, Sadiq yenə üç ay ev kirayesini gecikdirmişdir.
– Qorxma, mən qanun pozan oğlan deyiləm. Aparıb pulu verəcəyəm. Üreyini buz kimi saxla!

Müdir Sübhi Sadığın ona aşkar sezilən bir nifrətlə baxdığını görüb güldü. Güldü və Sadığın lap özündən çıxardı.

— Bura bax niyə hırıldayırsan? — deyə Sadıq bacardıqca sakit görünməyə çalışaraq əllərini plaşının ciblərinə dürtdü və aşağı basdı. Plaşının qırışları daha da çoxaldı.

— Bilmirəm, yoldaş Sadıq, sənin məndən nöş zəhlən gedir. Vallahi-billahi ki, heç baş çıxara bilmirəm. — O, başını buladı, müqabilində dayanmış bu qəzəbli adamın sıfətinə qəribə bir diqqətlə nəzər yetirdi: elə bil Sadığın sıfətində qarışqalar yeriyirdi. Məndə axı nə günah var?.. Mənə deyirlər ki, filankəs pulu nöş gətirib vermir, mən də gəlib o filankəsə buyururam. Düz eləmirəm yəni?

— Düz eləyirsen... Ancaq bəlkə həmin o filankəsin cibində heç qara qəpiyi də yoxdur, bəs onda necə? — Sadıq öz səsindəki müləyimliyə təəccübləndi. Bu, müdir Sübhinin də diqqətindən yayınmadı. O, bircə addım qabağa yeriyib, sözünün yarımcıq qalacağından ehtiyat edirmiş kimi tələsik dilləndi:

— Sən də düz deyirsən. Lap düz buyurursan. Ancaq sən elə bilirsən ki, mənim ciblərim maşallah cağbacaqdır?..

Onlar ayrıldılar. Sadıq bir müddət müdir Sübhinin ardınca baxdı. Ağ çesuça pencə tində yox olanda o, nədənsə heyifsiləndi. Sadığa elə gəldi ki, müdir Sübhıyə nə isə vacib bir şeyi deməyi unutmuşdur. Ancaq nəyi?

Sadiq yalnız indi əllərini ciblərindən çıxardı, plaşının düymələrini açıb, qanı qaralmış halda yoluna davam elədi. Küçəni keçdi, o biri səkiyə çıxdı və üç-dörd addım atandan sonra hər gün işə gedəndə, işdən qayydanda ayaq saxlayıb diqqətlə, sadəlövh bir körpə marağı ilə seyr etdiyi uşaq mağazasının vitrininin qabağında dayandı. Bu enli şüşənin arxasında tamam qeyri-adi və rəngarəng bir aləm vardı. Oyuncaqlar. İrili-xirdalı dördkünc şüşə qutuların üstünə qoyulmuş oyuncaqlar. Havalarda soyuq keçəndə, yağış yağış vitrin şüşəsini zolaq-zolaq islada qutuların cizgiləri içərisindən görünürmüş kimi dəqiqliyini itirirdi. Adama elə golirdi ki, oyuncaqlarının hər biri boşluqda qərar tutub...

Bu gün hava pis deyildi. Külək əssə də, göyün ora-burasında arası qalın buludlar görünən də hələ səhərdən bəri günəşin qabağı tutulmayışdı. Mağaza ilə üzbeüz hündür binanın pəncərələrində əks olunan günəş şüası yuxarıdan-ashağıa doğru uzanan maili və parlaq bir xətt cızaraq dəyirmi ləkə şəklində vitrinə düşürdü. Oyuncaqların şüşə gözləri brilyant kimi ziya verirdi. Vitrinin sağ küncündə, məftil kimi nazik ayaqları üstə dayanıb qollarını yana açmış Buratino istehzalı bir

gülüşlə düz Sadığa baxırdı. Bu istehzalı gülüş, bir nöqtəyə zillənmiş xırda, dəyirmi gözlər, bir-birinə sixilmiş nazik dodaqlar nə üçünsə Sadığa müdir Sübhini xatırlatdı...

Sadıq müdürü olduğu fotoatelyeyə çatanda tindəki saat doqquzu göstərirdi. O, qapının ağızında ayaq saxlayıb, üstünə gümüşü hərflərle “Fotoatelye Fantaziya” yazılış dördkünc lövhəyə baxdı və yazının solduğunu görüb başını buladı.

İçəri girib, cəmi dörd pillədən ibarət olan pilləkəni enən kimi labrant Cümşüd səssiz addımlarla ona yaxınlaşdı və dili topuq vura-vura dedi:

— Gəlib... — Onun sıfəti ağarmış, sol gözünə qızartı gəlmışdı.

— Kim gəlib? — deyə Sadıq Cümşüdün nə bir kəlməlik müəmməli məlumatından, nə də bu hala düşməsindən baş çıxarmayaraq soruşdu.

Cümşüd səsini lap alçaltdı:

— Rejissor gəlib. Həmin o artısanın əridir deyir. Şəklini çəkdirməyə gələn artısanın...

Sadiq fikrə getdi. Onca gün bundan qabaq şəklini çəkdirməyə gəlmiş o məşhur və gözəl aktrisani o dəqiqə xatırladı.

Aktrisa yağılı gündə gelmişdi. Sadıq stolun arxasında əyləşib, yağış yağan kimi küt bir ağrı ilə göynəməyə başlayan sol dizini ovuştura-ovuştura qarşısındaki sıfariş qəbzələrini gözdən keçirirdi.

Əvvəlcə Sadıq yüngül və xoş bir qoxu duydı. Ətir qoxusu. Diqqətlə qəbzələrə baxlığından hənirti eşitsə də o dəqiqə başını qaldırmadı.

— Bağışlayın, fotoqraf sizsiniz?

Səs elə bil lap uzaqdan gəldi. Sadıq başını qaldırdı. Qarşısında dayanmış gözəl qadına ister-istəməz heyrətlə baxmalı oldu. Qadının mavi plası, başından açıb əlində saxladığı mavi yaylığı, ayaqlarındakı mavi tuflilər, sol əlinin şəhadət barmağında zəif bir işltı ilə parıldayan qızıl üzüyünün mavi daşı ilk anlar Sadığa qəribə göründü, sonra isə yayın cirhacır istisində cedar olmuş torpağın yarıqlarına süzülən axar su kimi ona rahatlıq təlqin etdi. Hətta Sadığa elə gəldi ki, canlı adama deyil, ümumiyyətlə, mavi rəngə baxır...

Qadın şirin bir təbəssümlə gülümsündü, iri, qara gözlərini azca qıyaraq, aşkar sezilən siyarətedici bir səmimiyyətlə Sadığa baxdı və sualını təkrar elədi:

— Fotoqraf sizsiniz?

— Bəli, mənəm... Buyurun.

– Mən şəklimi çəkdirmək isteyirəm.

– Buyurun.

– Soyunmaq olarmı?

– Buyurun.

– Nə buyurun?..

Sadiq yalnız indi qalxdı. Stolun arxasından çıxbı, sadəlövh bir mütliliklə dayanmış aktrisaya doğru yöneldi və pləşini asmaq üçün ona yer göstərdi. Soruşdu:

– Siz həmin o filmdə...
– Bəli, bəli... – deyə aktrisa onu sözünü qurtarmağa qoymadı, – hara keçim?

– Buyurun burası...

Sonra nə oldu?.. Aktrisa pavilyona keçib sağ tərəfdə divara vurulmuş dəyirmi güzgü qabağında saçlarını daradı. Nə isə soruşdu, cavab gözləmədən keçib alçaq, söykənəcəksiz stolun üstündə, fotoaparatin müqabilində oyləşdi. Cümşüdün nə üçünsə qorxa-qorxa gəlib aktrisaya baxması, işıqları yandırması, Sadığa piçilti ilə müraciət etməsi və gəldiyi kimi də yavaş-yavaş geri çəkilməsi Sadığın o qədər də dəqiq yadında deyildi. Yalnız bu bütün aydınlığı ilə zehrinə həkk olunmuşdu ki, işıqlar yananda, fotolampaların güclü işığı aktrisanın üstünə düşəndə Sadıq özü də bilmədən vaxtı uzatmağa çalışdı. Bir neçə dəqiqə aparatın ətrafında qurdalandı, şativin yerini dəyişdi, kasetləri axtarmaqla məşğul oldu. Bütün bunları edə-edə o, gözlərini aktrisadan çəkmədi. Yalnız son kaseti qara yesikdən çıxarıb təlesmədən aparata keçirəndə aktrisanın narahatlıqla və bir qədər əsəbiliklə baxdığını görüb başını aşağı saldı. Üreyi döyündü. Uşaq vaxtı, münəccim atası ilə Krimda olarkən teleskopla müşahidə etdiyi uzaq mavi ulduzu indicə görmüş kimi xatırladı... Sonra yadına düşdü ki, bir həftədir saqqalını qırxmayıb, şalvari da çoxdandır ütülənmir, dizləri torbalışır. Saranın, onkoloji dispanserində şəfqət bacısı işləyən arvadının hamiləliyi haqda da düşündü. Qeyri-iradi olaraq əlini üzünə apardı, uzun, ariq barmaqları cod saqqalının üstündə gəzdi və birdən Sadıq özünü yorub əldən düşmüş bir qoca kimi köməksiz və kimsəsiz hiss etdi: mavi ulduz yavaş-yavaş işığını itirməyə başladı.

Bəs sonra nə oldu?.. Sadıq aktrisanın şəklini çəkdi. Aktrisa pavilyondan çıxdı. Sadıq da işıqları keçirib onun ardınca getdi. Qəbz yazdı. Aktrisa gedəndə dedi:

– Belkə şəkilləri aparmağa gələ bilmədim. Adam göndərəcəyəm.

Yaxşımı?

– Buyurun.

Aktrisa getdi. Mavi rəngi də, etir qoxusunu da özü ilə apardı.

Bəs sonra, sonra nə oldu?..

Doğrudan da, şəkilləri aparmağa aktrisa özü gəlmədi. Adam gəndərdi.

Sadiq yenə stolun arxasında oturmuşdu.

– Gəlmisəm şəkilləri aparıram.

Sadiq başını qaldırdı. Gələn adam əlini qara qalın paltosunun qol-tuq cibinə apardı.

– Bu da, necə deyərlər, qəbz.

O, Sadıqla üzbeüz əyləşdi. Sadığın yenə qoxu vurdu: bu dəfə ucuzodekolonun sərt qoxusu.

Sadiq stolun yeşiyini açdı, içində şəkillər olan iri qara konverti ona təqdim etdi. O, tələsmədən şəkilləri konvertin içində götürüb baxmağa başladı. Sadıq diqqətlə, gülə-gülə, bir qədər məmənun halda şəkillərə tamaşa eləyən bu admanın təzəcə qırılmış enli etli sıfətinə nəzər yetirib, nə üçünsə özünü yaxşı hiss eləmədi. Qırmızı yanaqlar, qırmızı dodaqlar, ağ sağlam dişlər, dəyirmi ala gözlər, ikiqat buxaqlı çənə – bütün bunlar Sadığa xoş gəlmədi. Bu adam, yəqin ki, həddindən artıq sağlam, həddindən artıq özündənrazi və həddindən artıq xoşbəxt idi. Ürəyində bir balaca nisgili olan adamlar heç vaxt belə gülmürlər...

– Bunların pulu nə qədər eləyir?

Gələn adam qalxdı. Sadıq altdan-yuxarı ona baxdı. Yenə gülürdü. Bu dəfə elə bil Sadığa gülürdü.

– Üç manat.

– Lap əla. Bu dəqiqə. – O, şalvarının arxa cibindən qəhvəyi portmanatını çıxaranda Sadıq qaslarını çatıb başını aşağı saldı. Şəkillərin qiyamotini almış qəpik artıq demişdi.

Küçə qapısı bağlandı. Sadıq Cümşüdün səsini eşitdi:

– Tanıdin kimdir? – O, bayaqdən otağa girmədən laboratoriyanın qapısı ağızında dayanıb gələn adamı müşahidə etmişdi.

– Kim? – deyə Sadıq başını qaldırib Cümşüdə baxdı.

– İndicə burdan gedən adam.

– Yox. Kimdir ki?

Cümşüd Sadığa yanaşdı. Sərr açılmış kimi qəribə bir ciddiyetlə dedi:

– Məşhur adamdır. Zərgər Abbas. Yaxşı oğlanlardandır.

Sadiq ne isə soruşmaq istəyirdi ki, stolun sol küncündə iri papkanın üstündəki pulları gördü: iki dənə onluq. Heyrotdən gözleri genişləndi. Cümşüd də pulları görmüşdü. O, əllərini bir-birinə vurdu.

– Gördün, sənə demədim? Zərgər Abbas...

Sadiq səsini ucaldıb narahatlıqla soruşdu:

– Görəsən aktrisanın nəyidir?

Cümşüd ciyinlərini çəkdi...

İndi də Cümşüd ciyinlərini çəkmiş vəziyyətdə Sadığın qabağında quruyub qalmışdı. Sadiq özü ilə danışırkı kimi təkrar elədi: “Rejissor... Aktrisanın əri...”

Rejissor kresloda oturmuşdu. Arxasında addım səsləri eşidib geri döñəndə Sadiq 45-50 yaşlarında ariq bir kişinin ağarmış bənizini və qan sızmış gözlərini gördü.

– Usta sizsiniz?

– Bəli mənəm.

– Xahiş edirəm, əyləşin! – O, sağ əlini lap yuxarı qaldırıb stolun arxasında Sadığa yer göstərdi. Bu hərəkəti Sadığın əsəbiləşdirdi. “Artist ki, artist”.

Sadiq əyləşdi. Ovsunlanmış kimi gözlərini düz rejissorun ağızına zillədi. Rejissorun alt dodağı elə bil əyilmişdi. Bir az keçmiş Sadiq bayaqqı tutqun və həyəcanlı səsi eşitdi:

– Mənim sizə bircə sualım var. Əlbəttə ki, müsaidənizlə...

– Buyurun.

– Kim sizə ixtiyar verib ki, çəkdiyiniz şəkilləri camaata paylaysınız?.. Cavab verin!

Sadiq, aktrisanın şəkillərini aparmağa golən zərgər Abbası xatırladı. Ratin palto, son illərdə Bakıda dəb düşmüş “gürcü” kepkası, odekolon qoxusu...

– Bağışlayın, sizi yaxşı başa düşə bilmədim. – Sadiq araya çökən əsəbiləşdirici sükütu pozmaq məqsədi ilə, həm də sualın cavabını gecikdirdiyinə görə tələsik dillənməli oldu.

Rejissor başını yana əyib gözlərini bərəltdi. Səsinə istehzalı bir ahəng verərək, sözləri uzada-uzada dedi:

– Cox tössüf! Ümumiyyətlə, məni son vaxtlar, bəli, son vaxtlar çıxları yaxşı başa düşə bilmirlər. Eybi yoxdur, müsaidənizlə mən sualımı daha konkret şəkildə təkrar eləyə bilərəm. Müsaidənizlə...

O susdu, yalnız dərindən nəfəs aldıdan sonra davam elədi: – Siz mənim arvadımın, bəli, qanuni arvadımın şəkillərini Abbas Mirzəyev adlı bir vətəndaşa vermisiniz. Nə ixtiyarla?..

– Bəli, vermişəm, – deyə, Sadiq rejissorun əsəbiliklə siqaret yanğırmamasında, kibrıt qutusunun qırğından qırıb qalın barmaqları arasında şaqqılıtı ilə övkələdiyinə diqqət yetirə-yetirə cavab verdi. – Müştəri gedəndə mənə xəbərdarlıq eləmişdi ki, şəkilləri aparmağa özü gəlməyəcək. Adam göndərəcək. Mən şəkilləri qəbzəsində təhvıl vermişəm.

Rejissorun qanı qaçmış sıfətinə tünd bir qızartı çökdü. Sonra Cümşüdə baxıb güldü, daha doğrusu, gülməyə cəhd elədi.

– İcazənizlə mən gedim. – O, Sadığa tərəf döndü. – Vaxtinizi aldığım üçün üzr istəyirəm. Görək heç bura gəlməyəydim. Biabırçılıq!..

Rejissor qalxdı. Sadığa elə gəldi ki, bərkdən qısqırsa, o yixilib oləcək.

Bu gün Sadığın həyatı qəribəliklərə dolu idi. Başını sinəsinə əymış halda qırmızı pərdələrin arxasında gözdən iton rejissor müdir Sübhıyə bənzətməsinin özü məgər qəribəlik deyildimi?.. Sadiq başını əlləri arasına aldı.

Hər kəsin özünə görə dərdi var. Hər kəsin. Bəlkə də dünənə kimi rejissor özünü dünyanın ən xoşbəxt adamı sayırmış. Qəribədir, çox qəribədir. Aktrisa, mavi ulduz və zərgər Abbas... Əzrayıl aparsın sizi...

Cümşüdün səsi gəldi:

– Zərgər Abbası görürsən də...

Sadiq başını tərpətdi.

Cümşüdün səsi gəldi:

– İyirmi manatı nahaq yerə verməyibmiş, əclaf! Yəni ağızınızı yumun. Tfı sənin hərçi-petərinə!..

Sadığın ürəyi döyündürdü.

Cümşüdün səsi gəldi:

– Ancaq nə deyiblər ki, arvadın yaxşısına da lənət, pisinə də! Əclaflığa bax, ey! Müsaidənizlə, müsaidənizlə... Tfı sizin hərçi-petərinizə!..

Əclaflığa?! Kimin oclaflığına? Aktrisanınmı? Zərgər Abbasınmı? Bəlkə də rejissorun özünün?..

İndi bunların heç bir əhəmiyyəti yoxdur. Kimin isə xoşbəxtliyi olından gedib, kim isə xoşbəxt olub. Ancaq... gərək o iyirmi manatı qaytarayıdı.

Sadiq, Suraxanı tərəfdə, neft mədənindən iki yüz metr aralıda, daşları his çəkib qaralmış birmərtəbəli evi xatırladı. Üç uşaqın səsi qulaqlarına doldu: "Dayım gəlib, ay məmə". "Dayım mənə pirojna gətirib, ay məmə". "Dayım məni yayda dənizə aparacaq, ay məmə..." Zərgər Abbas gəldi, şəkillərə baxdı, stolun üstünə iki onluq qoyub, çala-çala getdi. Ancaq, yəqin ki, heç vaxt, ömründə bu sözləri eşitməyib: "Dayım mənə pirojna gətirib, ay məmə...".

Cümşüdün səsi geldi:

– Qanını niyə qaraldırsan, ay kişi? Cəhənnəm olsun hər şey! Gəl çöreyimizi yeyək. Şərbətdən başqa dilinə yəqin yenə heç nə dəyməyib.

Sadiq başını qaldıranda Cümşüd artıq par-par parıldayan iri portfelini getirib stolun üstünə qoymuş, həmişəki kimi də içindən yüz qram kolbasa, yüz qram holland pendiri, yarıml kilo da çörək çıxarımışdı.

– Sadiq, bismillah elə.

– Yemirəm.

– Nahaq. Əntiqə pendirdir, şah əlinə düşmür.

– İstəmirəm.

Cümşüd yeməyə başladı. Ovurdları batmış arıq qara sıfətinin əzələləri hərəkətə gəldi. Sadiq aydınca gördü ki, pendirin ilk tikəsini ağızına qoyan kimi Cümşüd hər şeyi unutdu. Bir azdan Cümşüd udquna-udquna soruşdu:

– Səhər radioya qulaq asmadın ki?

– Yox.

– Ədə, sənin dünyadan xəbərin yoxdur!.. Üç nəfər Marsa uçub!

– Marsa?..

– Hə, düz Marsın göbəyinə. Dünya bir-birinə dəyiib. Sən canın, bu pendirdən ye.

Sadiq başını buladı. Qeyri-iradi, lakin acı bir təəssüf hissi ilə düşündü: "Müdir Sübhi, aktrisa, zərgər Abbas, rejissor..." Bir də "Dayım mənə pirojna gətirib, ay məmə..."

...O, əlini uzadıb telegramı götürdü. Tərsinə oxudu: "Qonşular. Dördündə dəfn. Etmişdir vəfat qəflətən xalanız".

İki il bundan qabaq, yayda, onlar kəndə gedəndə Saranın xaçası qurban kəsmişdi, evində cah-calal düzəltmişdi. Kəndin ağsaqqalları gəlib Sadiqla görüşmüştü... İki il bundan qabaq yayda Sadiq düz iki həftə ömrünün ən qayğısız günlərini keçirmişdi.

İndi gərək ikisi də kəndə getsin. Dəfnə çatmasalar da gərək üçünü, yeddisini, qırxını versinlər. Əzrayıl aparsın səni! Deməli, düyü, qənd, yağı almaq lazımdır.

Sadiq teleqramı səliqə ilə qatlayıb stolun üstünə qoydu. Qalxıb otaqdakı tək çarpayıda uzandı. Bir azdan pijamasını çıxarmaq, işığı keçirmək, durmaq istədi. Ancaq yuxu onu apardı. Pəncərənin açıq nəfəsləyini bağlamağı unutmuşdu. Təmiz, soyuq hava ilə bərabər, küçədə qoyulmuş reproduktorun gur səsi otağa dolurdu. Sadığın yuxudan beyni dumanlananda yalnız bir söz eşitdi: "Mars".

Gecə yuxuda gördü ki, Ayın əntiq küçələrindən birində təzə fotostatelye açıb. Fil sümüyündən düzəldilmiş qapısı üstündə iri qızılı hərflərlə yazılıb: "Foto-fantaziya". Oyuncaqların şəklini çəkir. Laboranti da müdir Sübhidir.

ASTANA

Ölüm var ölümdü, ölüm də var zülüm Dü

Yəqin ki, bu dəqiqlik dən başlayaraq onu daha heç bir şey təəccüb-ləndirməyəcəkdi. Cəmi bir saat bundan qabaq günəş qübbənin kelleçarxında dayanıb aləmi yandırıb-yaxırıdı. Bir saatmı? İki saatmı?.. Bəlkə lap on saat bundan qabaq: dünən gecə on ikinin yarısında, indi dayanlığı yerdən çox-çox aşağıda, ay işığında gümüş kəmər kimi uzanıb Azərbaycanın cənubuna gedən şosede taksidən enəndən sonra balaca əl çamadanını nə üçünsə bərk-bərk sinəsinə sıxıb, gəldiyi yolla əks tərəfə üz tutmuş maşının arxa işıqlarına baxa-baxa fikirləşmişdi ki, daha onu bu dünyada heç bir şəylə təəccübləndirmək mümkün deyil, dünyanın min bir tilsimi bura cəmləşsə də, o, bu sərin axşamın yapış-qan təmasından savayı heç bir şey hiss etməyə qadir olmayıcaq. Maşının arxa işıqları – iki dənə qırmızı nöqtə uzaqlaşıb-uzaqlaşıb, gecənin zil qaranlığı içərisində çözələndi, ağır xəstənin sonuncu ümidi çrağı kimi birdən yox oldu: o, qaranlıqda öz gözlerinin necə işardığını hiss etədi... Səhər ayılanda – iki qayanın baş-başa verdiyi yerdə, sal daşın üstdə yatmışdı – düz gözlərinə düşən gün işığı uzununa baxdı: Günəş dənizin arxasından çıxırdı, qıqpırmızı idi, dəyirmi idi, boz, buludsuz səmanın köksündə haralara isə açılan nəhəng bir deşiyə benzeyirdi, bu deşiyə

sarı suların üzerinde qırmızı bir yol gedirdi, o qırmızı yolda gecə onu bura getirmiş taksi dayanıb qabaq işqlarını yandırmışdı... O, gözlərini yumdu, sağ əlini yana uzadıb çamadanın üstünə qoydu və özü öz təşvişinə heyrət elədi: çamadanı burda kim apara bilərdi ki?! Nə üçünsə uzun müddət daha gözlərini açmağa cüret etmədi, başa düşdü ki, onun indiki halında qaranlıq işqdan yaxşıdı, qaranlıqda dünyani görmürsən və indiki halında o, dünyani görməsəydi daha yaxşı idi. Çünkü nə ətrafında cəmlənmiş qayaların, sal daşların sərt cizgiləri, nə də çox-çox aşağıda çox-çox uzaqdakı dənizin dümdüz qeynu daha onu real aləmə qaytara bilməyəcəkdi, gecəki qəfil telefon zəngi onu qırıq üç il ömür sürdüyü real aləmdən həmişəlik ayırmışdı... Gecə taksi fırlanıb gedəndən sonra, şose yolundan bu qayalıqlar yıagnaına qalxa-qalxa həmin bu telefon zəngini neçə dəfə eşitmışdı, Allah bilir. Neçə dəfə də cincirəmaların səsi xırıq kəsmişdi, qurd-həşərat da onu evindən, ailəsindən didərgin salmış bu telefon zəngindən qorxmuşdu... Gecə taksi fırlanıb gedəndən sonra, o, qaranlıq içərisində görmədiyi neçə-neçə darvazalardan keçib, gördüyü keşikçilərin xisən danışqlarının müşayiəti altında tövşüyə-tövşüyə lap yuxarı qalxmışdı, nəhayət, sonuncu darvaza bağlanıb onu qaranlığın ixtiyarına vermişdi. Gecə taksi fırlanıb gedəndən sonra o, gözlərinin işartisindən ayaqları altına düşən işığa baxa-baxa ürəyinin döyüntüsünə qulaq asmışdı, ürəyinin sıxıntısını anlamağa çalışmışdı. Qaranlıq yalnız qaranlıq deyil, dord-sər dolu nə-həng bir daş parçasıdır ki, məqam axtarır, əlinə keçənin ciyinlərinə salsın özünü. Hünərin var, yatma! Gecə, taksi fırlanıb gedəndən sonra, çamadanı açıb əlini içəri atmışdı: ordaydı. İki-üç dənə buterbrod, bir termos adı kran suyu, bir də o... "TT", səkkiz dənə də güləssi. Ay apardınız ha! Biz, qaşa, çörəyi qulağımıza yemirik, ağızımıza yeyirik...

İsti çəkilmişdi. Günəş, baş-başa verib dayanmış iki qayanın arasında, halqavarı boşluqda eynən səhərki kimi qırmızı-qırmızı yanındı. İndiki hərarət günəşin deyildi, bütün günü cəhənnəm istisini özünə həpdurmuş daşlardan və torpaqdan qalxan hərarət idi: o bu hərarətin, ayaqları altından gözə görünməz tüstü kimi, necə burulub gunoşə sarı yönəldiyini bütün vücudu ilə hiss edirdi. Müşahidə elədiyi bu yanğılı axın onda heç bir təəccüb doğurmurdu, elə bil dəfələrlə, min-milyon dəfə gördüyü on adı şeylərdən biri idi: günəş istisini geri alırdı, Allah verdiyi canı geri alan kimi. Daşlardan qəribə səslər çıxırdı, elə bil nəydisə, nəsə demək istəyirdi, kimdisə, kimisə çağrırdı. İnsan dilində

bunu izah edə biləcək bir söz yoxdu. Hardasa ana balasını əmizdirirdi, süd körpənin ağızından aşib-daşındı... Beyni ağrıdı. Ağrı lap içəridə idi, orda çoxdan unudulmuş xatirələrdən başqa bir şey yoxdu: nə ümidi, nə həsrət, nə dilek, heç bir şey. Yalnız ağrı və yadına gəlmədiyi xatirələr. Görəsən ağrıyan nə idi, ay Allah? Belə də ağrı olarmı? Mininci dəfə çamadanı açdı, ya ikinci dəfə – bilmədi. Bu dəfə də əlini tapançanın buz kimi soyuq dəstəyinin üstünə qoydu, bir xeyli çəkmədi. Qaysaqlanmış, çatlaq dodaqları aralandı, səsini içəridən eşitdi: ay apardınız ha! Sonra termosu çıxardı, qapağını açıb bir qurtum soyuq su içdi: suyun dadında iti xəncər tiyəsinin sərt təması qədər aydın bir qoxu vardi: onmetrlik mətbəxin qoxusu, səkkizyaşlı oğlunun qoxusu. Gecə, bu əl çamadanını dolabın başından götürəndə arvadının qorxudan səndirləyə-səndirləyə dal-dalı gedib divara arxalandığını, əsim-əsim əsdiyini xatırladı. Heyrətdən genişlənib az qala hədəsindən çıxməq istəyen bir cüt gözün dərinliyində isə qorxudan çox quduz itin qəzəbi vardi. O telefon zəngindən sonra üç otağın üçündə də hava elə bil birdən-birə ağırlaşmışdı... Taksi gümüş kəmərə bənzər yolda dayanıb onu düşündürəndən sonra da o hələ ammiak dadi verən bu ağır havanı tamamilə ciyərlərindən çıxara bilməmişdi... Termosu təzədən çamadanı qoydu, qifillədi, beynindəki ağrından birtəhər xilas olmaq üçün yerini dəyişdi, baş-başa verib dayanmış qayaların sağ tərəfindəki kölgəliyə keçdi, oturub kürəyini qayaya söykədi, çamadanı da ayaqları altına qoydu. Amma ağrı azalmadı. Baş ağrısı olsayıdı bir əncam çəkərdi: ya pencəyini çıxarıb başına dolardı, ya da gicgahlarını ovuşdurardı – övkələyib-övkələyib, birtəhər ağrını azaldardı. Bu, başqa ağrı idi, yəqin ki, belə ağrılar, belə dözülməz işgəncə verən beynin uğultusunu hər adamın ömründə bircə dəfə, uzağı iki dəfə olur: bir ana bətnində, bir də ölümündə qabaq... Və yalnız indi bütün aydınlığı ilə başa düşdü ki, o, bir daha evə dönməyəcək, bir daha lifte girib beşinci mərtəbəyə qalxmayacaq, bu günümü, sabahını, on gün sonramı – ölcəcək, amma harda bilmir, bəlkə də elə burda, bu qayalıqların arasında, başı üzərində dəstə-dəstə uçuşan çalağanların kölgələri altında. O, bir də evinə dönməyəcək. Onu evdən çıxarıblar – meyiti çıxaran kimi. Özü də öz cənazəsini ciyinənə alıb, gecə, gümüş kəmərə bənzər yolda maşından enib və bura, qayalıqlara gətirib. Fatihə! Allah cəmi ohli-qübura rəhmət eləsin!.. Bunu kim dedi görəsən?.. Kim tək qalır elə bilir doğrudan təkdir. Amma heç kəs, heç vaxt tək qalmır. Ağrı elə bil

ağlına gələn bu fikrə bənd imiş kimi birdən-birə yox oldu, o, gicgah-larında soyuqluq hiss elədi və bir də, səbəbi özünə heç cür aydın olmayan qəribə bir yüngüllük duydur: elə bil hündür və çətin baryeri keçmiş at idı, indi onu tövləyə rahatlanmağa aparacaqdılar...

Lift işləməyəndə pilləkənləri tövşüyə-tövşüyə qalxıb, hər mərtəbənin meydançasında nəfəsinə dərmək üçün ayaq saxlayıb, qırış alınının puçur tərini əlini arxası ilə silə-silə, o biri əlindəki bir qazan isti yarpaq dolmasını ayaqları altına qoyub, piçılıt ilə öz-özüylə danişan anasının büzüşüb qırışmış sıfətini xatırladı: həftədə bir dəfə, iki dəfə öz balaca daxmasında ayıdan-oyundan bişirib oğluna, nəvəsinə pay götirməyi illərdən bəri özünə adət olmuş qarının batıq sinəsindən eşidilən xışılıt da qu-laqlarında səsləndi: elə bil ayaq altda payızın lap sonuncu xəzəlləri tap-dalanırdı. Sonra eynən bu xışılıt kimi batıq və narahat bir səs – nə deyirdi məlum deyildi, dua oxudurdumu, qarğış eləyirdimi – heç cür xatırlaya bilmədi. Amma hardasa bir ana uşağını əmizdirirdi və süd uşağın ağızından aşib-daşırdı. Ağrı yenə, tarım çəkilib birdən qırılan sim titrəyişlə beyinin, qafasının bayaqqı yerində təzələndi. Anası dördüncü mərtəbə ilə beşinci mərtəbə arasındaki meydançada qaldı. Projektorları söndürdülər.

Gecə müsibətli gecə idi. Lap uzaqdan dənizin narahat səsi gəlirdi, bu, dalğaların səsi deyildi, Yer kürəsinin nəhəng və dərin çökəklərindən birinə milyon illərdən bəri yiğilmiş suların çalxantısının səsi idi. İçərisindən qalxan soyuq onu dilim-dilim kəsib hərdən o dərəcəyə gətirirdilər ki, o, qayaya sığınib yanağını daşa söykeyirdi, çünkü daş nisbətən isti idi və yəqin ki... daşların ona yazılı gəlirdi. O müsibətli gecənin qorxusu isə başqa bir şeydən başlamışdı – gözlərinin işartisindan qabağa düşən işıq dairəsində qayalardan birinde əcaib bir rəsm görmüşdü: kimse əlinde nizə nəhəng bir heyvanın qarşısında dayanmışdı. Haradır bura, ay Allah?.. Ele oradır, sənin gəldiyin yer, sıqınaq tapdıığın yer, balaca əl çamadanında öz növbəsini gözləməkdən təngə gəlmış tapançanın arzuladığı yer – gözdən iraq qaranlıq dünya. Və bir uzun nizə də bu dünyada öz növbəsini gözləyirdi. Görək Allah kimə verəcək!.. Taksi fırlanıb gedəndən sonra neçə-neçə darvazalardan keçib bura qalxandan sonra o, ömründə birinci və sonuncu dəfə uzaqdakı dənizin çökəyə yiğilmiş sularının ağır nəfəsini eşitmışdı. Anasının pay götirdiyi bir qazan dolmanı mətbəxdə qızdırıb onun qabağına qoymuşdular. Bu dolmanın ləzzəti dünya üzərində tək qalmış sonuncu kişiyələ sonuncu qadının yaxınlığı qədər təkrarolunmazdı.

“A bala, haram pulun axırı yoxdu, bir az toxta”.

O telefon zəngindən sonra arvadına bircə bunu deyə bilmədi: bacarsan, anamın qırxını ver...

Sal daşın üstündə, böyrü üstdə uzanıb, dizlərini büküb, bir əli çamadanda səksəkəli bir yuxu yatmışdı. Çünkü bu tapançalı və nizəli gecəni yuxuda keçirməsəydi dəli ola bilərdi. Ulduzlu səmanın altında irili-xirdalı qara çadırlar kimi göye ucalan qayaların əhatəsində, həşəratların səsini dinleyə-dinleyə bərk-bərk gözlərini yummuşdu, sal daşın xirdaca çala-çuxurlarından gündüzün istisi bədəninə dolurdu, bu hərarət, bir neçə saatın ərzində gərginlikdən quruyub qaxaca dönmüş əzələlərini yumşaldırdı, bu ezelələri qarşidakı narahat və səksəkəli yuxuya hazırlayırdı... Görəsən burada qəbiristan var? Kaş anasını burada basdırırdı. Allah sənə rehmət eləsin, ay ana!..

Əlbət, bu dəqiqədən başlayaraq onu daha heç bir şey təəccübləndirməyəcəkdi. Təəccüb, heyrət, qəzəb, iztirab – hər şey, insanı həyatda insan edən nə vardısa, hər şey orada qalmışdı – işıqlı dünyada. Anasının diriliyini və ölüyüünü, arvadının son dəfə dodaqlarını sixib, boğazına qalxan hıçkırığı saxlamaq cəhdini, oğlunun heç nədən xəberi olmayan uşaq laqeydliyini, eynən bu əl çamadanı boyda, evdə qalmış o biri çamadandakı iyirmibeşlikləri və əllilikləri, iki ay bundan qabaq, o telefon zəngindən düz almış gün qabaq arvadının kənddəki etibarlı qohumunun evinə apardıqları üçüncü çamadanı və bir balon qızıl onluqları, hər şeyi orada qoyub golmuşdı. Həmişəlik. Həzrəti İsrafıl zurnasını çalana qəder... Özüylə bura ancaq dəli bir intizar götirmişdi. Qayalarda, daş-kəsəkdə, ayaqları altındakı cedar torpaqda, qurd-quşun gecəki və gündüzkü səsində, uzaqdakı dənizin vahiməli hənritisində də intizar vardı. Burda nə vardısa, onunla bərabər intizar içindəydi, onunla bərabər son mənzilin şeypur səsini gözləyirdi... Amma hərdən, iynənin ucu boyda imdadlı ümid qıqlıcmı gözləri qabağında yanıb-sönürdü – onu gümüş kəmərə bənzər yolda düşürdən taksinin dönum sıqnalı kimi. Bəlkə bir möcüzə baş verə, uzağı sabah axşama kimi, onun yerini bilən kiçik qardaşı bura gəlib, bəlkə bir şad xəbər deyə: danışdım, qorxma, qayıt. Üçcə söz. Yaradanın möcüzəsinə bərabər üç söz.

O, ayaqqabılara baxdı. Çünkü arzuladığı üç sözün intzarında çox qala bilməzdi – ürək daşdan deyil, lap elə daşdan olsaydı da, əgər başını aşağı salıb fikrini yayındırmamasayıdı, o daş ürək də bu qayalar kimi partlayıb çat-çat olardı... Ayaqqabılarnı toz basmışdı, dünən

gecə geyib indiyəcən çıxarmadığından, ayaq barmaqları sızıldıyırı, baldırlarının əzələləri isə bir neçə yerdə qalın kəndirin düyünləri kimi şışmışdı. O, bir az da aşağı oyıldı, ayaqqabının bağını açdı, Ayağın-dan çıxardı, corablarını da soyundu. Dabanlarını növbə ilə torpağa basdı: iliq torpaq ayaqlarına sərinlik gətirdi. Sonra yenə, deyəsən, üçüncü dəfə çamadandan termosu götürdü, hələ də sərinliyini saxlayan sudan boğaz dolusu bir qurtum içdi, termosun qapağını dodaqlarına yapışdıranda hiss etdi ki, dodaqları qaysaq bağlayıb işib. Amma məhz bu duyum, elə bil, hələ də canında qalmış gecəki qorxunun olan-qalanını apardı, o buraya gəldiyi dəqiqədən indiyə kimi birinci dəfə ciyərdolusu nəfəs aldı. Nə yaxşı siqareti buraxıb. Burda siqaret-siz qalmaq heç olmazdı.

Bir neçə il bundan qabaq əmisi oğlunun görüşünə getdiyini xatırladı. Lənət şeytana! Elə bil bütün noslinin alına yazılıb ki, görək elə hamisinin canı türmədə çıxa!.. Necə görüşdülər, qalın şüşə arxasından bir-birilə telefonla nədən danışdırılar, – bunları dəqiq xatırlaya bilmədi. Əmisi oğlu qara libasda idi, döşündəki ağ dördkünc parçada adı, familiyası, bir də rəqəmlər yazılmışdı. Qara saçları düməğ ağarmışdı. Saçının ağı elə bil sıfotinə keçmişdi, ordan da aşağı axıb barmaqlarının ucunda dayanmışdı... Onların səhbətinə göz qoyan əsgərdən xahiş edib əmisi oğluna bir qutu yaxşı siqaret vermək istəmişdi. Əmisi oğlu almamışdı: "Siqareti tərgitmışəm, axmaq şəymmiş, sənə də məsləhət görüürəm, daha çəkmə". Oradan, dəmir darvazasından çıxandan sonra o, ürəyinə dammış qəfil qorxuya tabe olub, qərara gəlmışdi ki, mütləq siqareti tərgitməlidir. Bu dünyadan işlərini bilmək olmaz... Koloniyan-dan mehmanxanaya piyada qayida-qayida, qalın paltosunun boyunu qaldırıb, qulaqlı papağının qulaqlarını aşağı salsa da, soyuqdan titrəyo-titrəye və şaxtalı havada rastlaşlığı adamların sıfotinə nə üçünsə diqqətlə baxıb, onların belə bir havada ölməyib diri qaldıqlarına təəccüb edə-edə, səbəbi özünə aydın olmayan dərin bir təşviş hissile öz gələcək həyatını düşünməyə başlamışdı. Beynində dolanan fikirlər ayaqları altda ovxalanan qar kimi soyuq və təzə idi.

"A bala, haram pulun axırı yoxdur, bir az toxta".

Qırmızı günəş bayaqkı yerində, baş-başa verib dayanmış iki qayanın arasında sıxılıb durmuş, içi qan dolu qızıl loyənə bənzəyirdi.

O gecəki telefon zəngindən sonra necə aşağı enib pay-piyada yaşadıqları qəsəbədən şəhərin mərkəzinə, kiçik qardaşılıq gedib onu

yuxudan elədiyini, birotaqlı rahat mənzili bircə anın içərisində, ağır yük kimi özü ilə gətirdiyi bəd xəbərlə doldurmasını da xatırladı. Qardaşı yuxulu gözlərini elə bil aça bilmirdi, dar dəhlizdə maykada və trusikdə, ayaqyalın dayanıb kefli kimi yırğalanırdı. Güllü-güllü xalata bürünüb, bir əlilə xalatin düyməsini didişdirə-didişdirə qardaşı arvadı ərinin arxasından ona baxıb səssiz-səmirsiz ağlayırdı: yaşıla dolub iri-leşmiş gözlərində yazıqlığın və mütiliyin müqabilində o özünü güclə saxlamışdı, yumruq boyda hicqırıq xırdaca hülqumuna ilişib daha yuxarı qalxmamışdı, əriyib damla-damla ürəyinə axmışdı. O, tələsik qardaşına nəsə demişdi, nəyisə ona başa salmışdı, sonra sağıllaşmadan, əl tutmadan, öpüşmədən dəhlizdən çıxmışdı. Qapını arxasında ehmalca bağlamışdı. İlk dəfə orada, mərtəbənin yarıqaranlıq meydandasında, burun pərelərində ammiak iyini hiss edə-edə ilk dəfə bu sözləri orada demişdi: "Ay apardınız ha!" Evdə tapançanı çamadana qoyanda daha arvadı son iki saatın sükutuna davam edə bilməmişdi, qadının sinəsində inilti qopmuşdu. İlk anlar o bu səsin inilti olduğunu belə anlamamışdı; ona elə golmuşdi ki, həyətin harasındasına yazın bu axır günlərində törəyib artmış küçüklerdən biri zingildəmişdi. Sonra çamadani bağlayıb qəddini düzəldəndən sonra arvadına gözücü nəzər salıb başa düşmüştü ki, arvadı onun qərarı ilə razıdır, arvadı da onun kimi başqa heç bir çıxış yolu görmür. Əhsən!..

Ayaqlarının züggültüsü azalmışdı, ehmalca, tələsmədən termosun qapağını burub çamadana qoydu, çamadani bağladı. Sabah səhər qardaşı bura gəlib onu tapmasa, onda deməli, qonşuları Müğbil kişinin müdrikənə kəlamı kimi, "Əhvalat vaqe olub qurtarmalı idi"... Necə ki, indiyə kimi çox-çox adamların bu dünyada əhvalatları vaqe olub qurtarmışdı – birininki tez, birininki gec, amma qurtarmışdı. Elə o telefon zəngi də adı xəbər deyildi, "Kərimovu apardılar" kəlməsi, əslində, Müğbil kişinin müdrikənə kəlamının şifri idi, dəstəyin menbrasında qəfəsə düşmüş quş kimi çırpınan səsde isə adı xəbərdən çox bödni-yabət bir niyyət vardi. Son iki ayda o, telefon zənginin yalnız gecələr səslenməsinə adət etmişdi: bu evə indi yalnız gecələr zəng vururdular və yalnız piçilti ilə danışırıllar. Piçilti ilə verilən xəbərlərdə əslində, onun üçün gözlənilməz heç bir şey yoxdu. Bu zənglərin hamisinin mənası birdi: hazırlan, qardaş, hadisələrin gedisi onu göstərir ki, vəziyyət yaxşı deyil, indiyə kimi onun və Kərimovun rüşvet verdiyi adamlar daha rüşvet almaq istəmirlər, sözü bir yerə qoyub deyiblər ki,

gedin başınıza çarə qılın, daha bu xına o xınadan deyil. İlk dəfə o bu xəbəri eşidəndə arvadının yanında xoruzlanıb, əlini əlinə vurub, rüşvet almaq istəmeyən həmin o adamların qorxaq və nakişi olduqlarından bir xeyli ağızdolusu danışmışdı, arvadı da onun təsiri altına düşüb, ərini daha da qızışdırılmışdı.

Bu söhbət, ərlə arvadın arasında bu ürek-dirək verme oyunu səhərin ala-toranına qədər davam eləmişdi: gecənin qaranlığına qarışmış pəncərə şüşəleri bozarmağa başlayanda və şəhərin bu yerində, qəsəbənin qurtaracağında kiminsə eyvanındamı, ya həyotindəmi xoruz banı eşidiləndə, stolun üstündəki soyumuş çaydan bir-iki qurtum içib yatmağa getmişdilər. Arvadını o dəqiqə yuxu aparmışdı. O isə bayaqkı səhbət-dən cuşa gelmiş əsəblərini uzun müddət sakitləşdirə bilməmişdi, uzun müddət yerində üstü açıq uzanıb, konkret heç bir şey haqqında fikirləşmədən, nə üçünse, üzbezüzdəki pəncərənin tozlu şüşəsində parıldışan gün işığına baxa-baxa hissələrin, duyumların anlaşılmaz axarına tabe olmuşdu. Bədəni – ayaq barmaqlarından tutmuş beyninin ən xirdaca hüceyrələrinə qədər – bu axarın içərisində tarıma çəkilmişdi. Yalnız hava lap işıqlaşanda, üzbezüzdəki divarın rəngindəki qarماqarışlıq bozluq yox olub, yerini aboyun sarımtıl güllərinə verəndə, o, yarıyüxulu, yarıoyaq bir vəziyyətdə gözlənilməz bir fikrin girdabına düşmüşdü: əger bir şey olarsa, Allah eləməsin, əger onu da başqaları kimi dolaşdırırlarsa, Allah eləməsin, onda qardaş, məni diri-dirि heç kəs heç yana aparıb eləməyəcək. Bu yaşında mənim koloniyada can çürütməyə nə meylim var, nə həvəsim. Koloniya nədi, e?.. Və, o gecə məhz bu belə bir fikrə gələndən sonra böyrü üstə dönüb, səhərə qədər, səhərə deyəndə ki, gündüzün günorta çağına kimi rahat və röyasız bir yuxu yatmışdı... Rahat – hə, amma röyasız – yox. Bu ana kimi, kim ondan həmin o gecəki yuxu barəsində soruştırdı, yəqin ki, məhz rahat və röyasız yatdığını söylərdi. Amma yalnız bu ana kimi. İndi, qayaya söykənib, yavaş-yavaş düşən axşamın qırmızımtıl işıq aləmində, həmin o gecə, daha doğrusu, o gecənin səhər çağı, otaq işıqlaşandan sonra yatan kimi qəribə bir yuxu gördüyüni xatırladı. Ağır və narahat yuxu dərinliyində elə bil işıq yanmışdı, qırxüçüllik ömründə demək olar ki, hər gecə gördüyü əbləh yuxulardan fərqli olaraq, o gecə işıqlı və həlim axara düşüb, son beş ildə bircə kərə də yadına salmadığı, haçan öldüyünü belə unutduğu dayısı Mustafa kişini yuxusunda görmüşdü. Həmişə yuxuda eşitdiyi qarماqarışlıq səslərdən də fərqli,

əziz bir səsin yaxın sədasını eşitmışdı, yaz yarpızının nəmişli qoxusunu duymuşdu. Dayısının çal saqqalındaki çörək qırıntılarının sinəsinə töküldüyünü də görmüşdü. Mustafa kişi saçaklı xurcunu Bakının o zamankı birmərtəbə, yastıdam evlərindən birinin dar dəhlizində qoyub, xamralı çörəyini, qovutu və xurcunun iki gözü dolu gətirdiyi nağılları ayaqları arasında vurnuxan, müharibənin acısını ariq sıfətlərində parıldışan iri gözlərdə gəzdirən balaca-balaca uşaqlara paylamışdı. Və indi, bu röyani yadına salandan sonra başa düşmüştü ki, günorta yuxudan durub heç bir şey xatırlaya bilmədiyinin səbəbi stol üstündə, bərli-bəzəkli nimçələrdə, gümüş çəngəl-bıçağın əhatəsində evin yiyəsini gözləyən son dərəcə dadlı, həmin o keçmişin bəlkə də bir həftəlik yeməyinə bərabər ola biləcək onun adice səhər yeməyi idi. Ac qarın və gecə ərzində təzə çaxır kimi qaynayıb daşmış mədə şirəsi beynin sonuncu xatırə qapısını da həmişəlik kilidləmişdi.

Əgər indi o vaxtlar olsayıdı – öten günə gün çatmaz, günü günə calasan da – Mustafa kişinin ayda bir dəfə, iki dəfə dağlardan enib çıynində xurcun, çal saqqalını qaşıya-qaşıya, “dağlardan gəlirəm, a bala” deyə-deyə onlara sovgat gətirdiyi vaxtlar ki, gecələr havası ağır balaca otaqda, yerdə salınmış yorğan-döşəkdə bir-birinə siginib-qışılıb, təzə qovutun dadi dodaqlarında yatişan bir bacı, iki qardaş dünyanın bütün qorxulu nağılları dünyanın ən şirin şərbəti kimi içirdilər, əger indi o vaxtlar olsayıdı, anasıyla bir yerdə Allaha, Peygəmbərə yalvarıb vaxtı dayandırırdı, ikicə günün səadətini bir insan ömrü qədər uzadardı. Kaş heç böyüməyəydi. Kaş heç o günlərdən sağ çıxmayıyadı. Kaş elə dayısı ilə dağlara gedib qarda-çovğunda həlak olaydı. Kaş o yetimlik illəri qurtarmayıyadı, uzanıb-uzanıb bu günlərə qədər davam edəydi. Amma neylöyəsən, deyir, sən çaldığını çal, gör fələk nə çalır. Bunu anası da deyərdi, dayısı da. Atasının cəbhədən qara kağızı gələndə anası dəhlizdə kətilə çöküb, gözlərindən bir gilə yaş axıtmadan, birinci dəfə bu sözləri demişdi. Sonra tel vurub qohum-əqrəbadan yeganə sağ qalmış dayıları Mustafa kişini çağırmışdılar. O da dəhlizdə kətilin üstündə oturub, eynən anası kimi əllerini dizləri üstdə yumruqlayıb, bu sözləri demişdi: sən çaldığını çal, gör fələk nə çalır. Sonra qonşular bir-bir gəlmışdilər, onlar da buna benzər nəsə demişdilər. Qara gün, Bakının bu birmərtəbə, yastıdam evlərindən birinə bu sözlərlə gəlmişdi – aqlaşmayla, vay-şivənlə yox, fələyin çaldığı havayla. O gecə o, qaranlıq pəncərədə işığa benzər bir şey

görmüşdü, sonra qapının astanasında fələyi görmüşdü: fələk ağ geyib, sazi sinəsinə basıb yanlıqlı bir hava çalırdı... Bunu da xatırladı, bunu da unutmuşdu. Hər şeyi unutduğu kimi. Ay Allah, belə də zülm olarmı?! Yəqin elə bu zülmün çoxluğundan ki, günəş indi belə vardi. Qaya-ların, daşların çalın-çarpaz çatlaqlarında da qırmızı işıq görünürdü: aləm od tutmuşdu. Hətta birdən ona elə geldi ki, indicə, qayaya söy-kənib oturduğu yerdə vulkan püskürəcək, bütün unudulmuş xatırələr torpağın altındadır, vulkan püskürtüsü ilə üzə çıxmalıdır. Çünkü heç bir vaxt günəş naħaq yerə belə qırmızı-qırmızı yanmayıb, hər adamın öz günəsi var ve vay o gündən ki, belə qızarıb aləmi yandırıb-yaxa.

Vay o gündən.

“Sən saydığını say, gör fələk nə sayır”.

“Haram pulun axırı yoxdu, bir az toxta”...

“Dağlardan golirem, a bala”.

“Kərimovu apardılar”.

Qayalar çata-çata yanındı. O, iki qayanın baş-başa verib dayandığı yerdə, arxasını daşa söykəyib, əlini çamadanın üstünə qoyub, yəqin ki, son dəfə gördüyü bu mənzərəyə baxa-baxa içini-içalatını yeyirdi. Lənətə gələsən səni, ay Qobustan qayalıqları, lənətə gələsən!..

Axırıncı dəfə burada haçan olmuşdu?.. Bunu da xatırladı – gözü-nün qabağında hamar bir qaya parçası düz ortadan çatladı...

Haradansa qonaqları gəlmışdı – onun və Kərimovun qonağı, hər ikisinin haqq verdiyi adamlardan biri də vardi: ildə bir dəfə, iki dəfə Bakıya gəlib, gözəl mehmanxanalardan birində onunçun əvvəlcədən tutulmuş nömrədə on beş-iyirmi gün qalırdı. Axırıncı dəfə bura onunla bir yerdə gəlmışdılər, özü də gündüz yox, gecə, “İnturist”də keçən səslə-küylü, yeməkli-icməkli meclisdən sonra mehmanxananadan çıxıb, maşınlara oturub, düz bura sürmüştülər – eynən ötən gecəki kimi bir gecə idi və bu gecədə həmin o gümüş kəmərə bənzər yol da vardi, elə bil ovuc-ovuc səmaya səpələnmiş ulduzlar da. Çox içmişdilər, çox yemişdilər, ağırlaşıb, dumanlı başlarını havaya vermək məqsədiləmi, ya bu gecəni uzatmaq, qurtarmağa qoymamaq niyyətiləmi, ala-bəzək, maqnitofonlu maşınlara oturub hay-küylə, zarafatlaşa-zarafatlaşa yarımsaatiq yol gəlmışdılər, hörmətli qonağa Qobustan qayalıqlarını göstərmək istəmişdilər. İki qız da götürmüştülər. Ucaböylü, əndamlı, qalın və hissiyyatlı dodaqları ilk baxışdan kişiləri yolundan çıxaran Marqonu xüsusi olaraq qonaq üçün ayırmışdilar – onunla haqq-hesabı

əvvəlcədən çürütmişdüler. Kərimovun adamı idi Marqo, adamı de-yəndə ki, kişiylə qadın arasında ola biləcək mərhələ onlar üçün keçilmiş mərhələ idi, indi Marqo seçmə qonaqlar üçün, lazımlı adamlar üçün saxlanılan bir növ bəxşış kimi bir şeydi, xüsusi preyskuratorı ilə. O biri qız onların arasına təzə düşmüşdü, deyəsən, udunu da möclisə götürüb gəlmış məşhur tarzənin adımı idi: qaraqaş, qaragöz, danışanda hələ yanaqlarına qızartı çökən, şit, bayağı zarafatlara dözməyib hərdən başını aşağı salan bu qızın on yeddi-ori səkkiz yaşı güclə olardı. O kimin alınına və yaxud hansı yerinə yazılmışdı, bunu hələ bilmirdilər və əslində, o gecə bunun heç bir əhəmiyyəti yox idi. O gecə yalnız qonağın gecəsi idi. Nə vardısa qonağın olmalı idi – “İnturist”də söylenilən uzun-uzadı sağlıqlar, kababın qabırğalı tikələri, fransız konyaki, kiminsə evdən getirdiyi şorabəli bibər-badımcان, onluqlara, iyirmibeşliklərə çalınan “blatnoy” havalər (qonağın əslİ Odessadan idi) və nəhayət, Kərimovun öz qolundan qonağın qoluna bağladığı qızıl qolbaqlı bahalı İsveç saatı, blok-blok Amerika siqaretləri və daha nələr, – hamısı qonaq üçün idi, onun razi qalması naminə idi. Üstəlik də, lap axırda, evdə ənimib tomizlənmiş, geyinib-gecinmiş Marqo: əger mümkün olsayıdı, onu da boşqaba-zada yerləşdirib stolun üstüne qoyardılar – təki qonaq razi qalsın. Maşınları gümüş kəmərə bənzər yolda saxlatdırıb, gecənin qaranlığına töküllüşüb – on nəfərdilərmi, iyirmi nəfərdilərmi, yadında deyildi – hıqqına, çığıra-bağırı yuxarı qalxmışdilar, qara-qara, nəhəng-nəhəng qayaların arasında ikibir-üçbir dayanıb, udunu da bura qaldırmış tarzənə demişdilər ki, çalsın. Və o uledzlu gecədə, şəhərdən çox-çox uzaq yerdə, uzaqdakı dənizdən çox-çox hündürdə udun səsi eşidilmişdi: eks-səda verə-verə, keflənmiş beyinləri daha da dumanlandırma-dumanlandırma, kövrəilmiş hissəleri cuşa gətiro-gətiro... Həmin o gecə o uda qulaq asa-asə qəribə bir fikrə gəlmışdı: görəsən, indi bu mağaralarda bir məxluq yaşayır, ya yox? Kiminsə əl fanarını götürüb, ayaqları altın işıqlandırıb, camaatdan xeyli aralanmışdı, fanarı qaldırıb işığı qayalardan birinin boz, çatlaq gövdəsinə salmışdı və birinci dəfə, əlində nizə nəhəng bir heyvanın qarşısında dayanmış əcaib admanın rəsmini onda görmüşdü, “Biy, atana lənət, ay kişi, bu lap bizim Samsonova oxşayır ki!”. Amma nə üçünsə, bəlkə də qəfil bir vahiməyə düşdүүнө görə, dayandığı yerdə çox yubanmayıb geri qayıtmışdı, yol yoldaşlarına qarışıb, onlarla bir yerdə uda qulaq asmışdı. O gecə yorğun-arğın, mədəsində səhər tezdən

başlayıb yedyi qutabların, kababların ağırlığı, içdiyi fransız konyakinin və cecə araqının yanğısı, lift işləmədiyinə görə, beşinci mərtəbəyə tər tökə-tökə qalxıb evə qayıdanda arvadı holo yatmamışdı, otaqlarda işığı keçirib, mətbəxdə çay içə-içə, qəzətə baxa-baxa ərinin gözleyirdi. Arvadı ona heç nə deməmişdi, ərinin səhərə yaxın evə dönməsindən gileylenməmişdi – illerdən bəri adət etdiyi, öyrəndiyi şeylərdən biri də bu evdə heç bir şeydən narazılığını bildirməmək idi: kişinin kişi yeri var, arvadın arvadı. Amma o gecə bir azca başqa cür olmuşdu, arvadı, xəstəxanada ağır vəziyyətdə yatan, günbəgün işsən qayınanasının – bu gün lap pis olduğunu ərinə bildirmişdi, yalnız bircə şeydən gileylenmişdi ki, niyə gedib anasına baş çəkmir, arvad oğlunu görmək istəyir... O, mətbəxdə, arvadının yanında oturub, başını əlləri arasına alıb, xəstəxananın ağ divarlarını, ağ geymiş şəfqət bacılarını, ağ yorğan altında yatan anasının göyüntüllə dodaqlarını təsovvüründə canlandırmışdı: arvadın nəfəsi çatmadı, sinəsindəki xışlıt günbəgün, saatbasaat çıxalırdı. Həkimlərin dediyinə görə, əlac bircə möcüzəyə qalmışdı. O, başı əlləri arasında, fisıldaya-fisıldaya xeyli beləcə oturub, arvadının gileyinə cavab vermədən, özlüyündə anasının yatdığı xəstəxananın bütün həkimlərini yeddiqat söyüslə dağlamışdı: heç dəxli var, ətek-ətek həkimə, dava-dərmana pul tök, bircə anamı xilas eləyə bilmə! Sonra spirtli içkilərdən yumşalıb lehimlənmiş beynində əsəbi bir fikir yaranmışdı: bu arvad da vaxt tapdı ölməyə! Çünkü qonaq hələ on gün də Bakıda qalmalıydı və bu müddət ərzində əgər arvadın başına bir iş gəlsəydi, o, qonaqdan ayrılib, hüzr-mərasim məsələlərilə məşğul olmaq məcburiyyəti qarşısında qalacaqdı. Qonaqdan isə ayrılməq heç cür mümkün olan şey deyildi – ona görə yox ki, qonaqla keçirdiyi günlər, saatlar yemək-içmək, kef-işrət demək idi, əlbottə yox. Qonaq, o və Kerimov dördüncü bir şəxsi dilə gətirib onu da haqq almağa məcbur eleməliyilər. Çünkü çox adamın gələcək əmin-amanlığı, rahatlığı və nəhayət, xoşbəxtliyi bu dördüncü adamın həmin o haqqı alıb-almamasından asılı idi... Bunu və buna bənzər başqa şeyləri fikirləşə-fikirləşə mətbəxdə, oturduğu yerde, o, yuxuya getmişdi. Arvadının onu necə yataq otağına aparıb, soyundurub çarpayıya uzatdığından da xəbəri olmamışdı...

Bakının birmərtəbə, yastıdam evlərindən birində bir ana uşağını emizdirirdi, süd körpənin ağızından aşib-daşırı. Və başqa bir adam pəhləvan cüssəli, çal saqqalıyla o evin dar dəhlizində dayanıb, ciy-

nindəki saçaklı ağır xurcunu yerə qoyurdu, deyirdi: "Dağlardan gelirəm, a bala!". O ağladı. Səssiz-səmirsiz balaca uşaq kimi burnunu çəkə-çəkə və yaziq-yaziq ağladı. Bir vaxtlar, mühəribənin lap qıtlıq illərində Bakının dar küçələrində birində bir dilənci vardi: sisqabədən, həmişə çirkin-pasın içinde olan qoca bir kişiydi. Camaata yaxınlaşıb heç nə demirdi, əlini uzadaraq, beləcə səssiz-səmirsiz və lap balaca uşaq kimi burnunu çəkə-çəkə ağlayırdı, sədəqə diləyirdi. İndi əlcətməz, ünyetməz uzağın acliq illərində qoyub gəldiyi bu dıləncini xatırlamaqla, o elo bil dünən gecə qaranlıqda taksidən enib buraya qalxdığı dəqiqədən ona rahatlıq verməyən, ümdə səbəbi nəhayət ki, yaxalamaq istəyirdi – bu səbəb çalağanların günorta kölgəsi kimi haçandan bəri gözləri qarşısında oynasırdı, torpağın, daşların üstündə sürüşüb-sürüşüb, ələ gəlmirdi. Amma gəlməliydi, o bu səbəbin nə olduğunu əvvəl-axır bilməliydi və yəqin ki, haçansa son addımdan qabaq sırlı pərdə çəkilib bu ümdə səbəbin mənasını onun üçün açacaqdı. Allah bütün dirilərə səbir versin! Darvazanın o tərəfində qalan dirilər də, bu tərəfində qalanlara da... Ona elə gəldi ki, yene gözlərini yumub, çünki səhər erkəndən, gün çıxandan dofolərlə gözlərini yummuşdu – işığa baxmaqdan qorxurdu. İşqdə, intizarında olduğu ümidi çıxalırdı, qəlbində qurğuşun kimi qaynayıb-daşındı, hətta hərdən ona elə gəldi ki, indicə qardaşının səsini eşidəcək, qardaşı şad xəbər gətirəcək və onun bütün əzab-məşəqqətləri yox olacaq – ağır, adamı dəli edə biləcək sərsəri bir yuxu, oyandıqdan sonra yoxa çıxdığı kimi. Ya xudavəndi-aləm, sən özün kömək ol!.. Amma başa düşdü ki, gözlərini yummayıb – həm hava əməlli qaralmışdı, həm də açıq gözlərinin önündə o qısaca bir müddət ərzində nə üçünsə yalnız qaranlıq görmüşdü: elə bil haradasa, bədənindən ayrı yerdə onun bir cüt başqa gözü vardi, o gözlər açılıb zil qaranlığa baxmışdı. Və bu duyum, bu anlaşılmaz hiss nəhəng bir maqnit kimi dönyanın bütün qorxu, təşviş və vahiməsini elə bil dartıb, böyüdücü şüşə günəş işığını xirdaca bir nöqtədə cəmləşdirdiyi kimi, onun ürəyinə saldı: ona elə gəldi ki, o burada, bu Qobustan qayalıqlarında, lap elə bu oturduğu yerdə haçansa olub və onun indiki halı o haçansanın eynilə tekrarıdır. Yox, ona elə golmədi, bu, həqiqətən beləydi, bu inkaredilməz həqiqətdi. O, gözlərini bərk-bərk yumub başını əydi, sonra dizlərini qucaqlayıb başını dizləri üstə qoydu. Göt gurultusuna bənzər bir səs eşitdi, başa düşdü ki, ürəyinin döyüntüsünü eşidir: yumruq boyda ət parçası bir canı iki bədəndə saxlaya bilmirdi.

Kaş bu gecədən səhərə sağ çıxaydım, kaş səhər qardaşım gələydi, kaş heç nə olmayıyadı mənə, Allah eləməsin, Allah eləməsin, mənə yazığınız gəlsin, qoymayın, qoymayın, qoymayın, qoymayın...

Gecə yenə Yer kürəsinin nəhəng çökəklərindən birinə milyon illərdən bəri yiğilmiş sular çalxalandı – uzaq dənizin boğuq və vahiməli səsi gəldi, qurd-quşun da səsi daşların arasında təzədən eşidildi və ovuc-ovuc səmaya səpələnmiş ulduzlar aşağı enib hərəsi bir sal daş yekoliyində böyüdü və hərəsinin parıltısından yerə nəhəng soyuq damlalar axdı: qıç olub, böyrü üstə uzanıb, bir əliyle çamadanın dəstəyindən yapışmış adamın geniş açılmış gözlərinin işartisindən irəli dəyirmi bir işıq dairəsi düşürdü və qurd-quş bu işığa yığışırı. Gecəydimi, səhərdimi, gündüzdümü – bunu bilmirdi, amma qaranlıqdı və bu qaranlıqda gümüş kəməre bənzər bir yol uzanıb Azərbaycanın cənubuna gedirdi, bu qaranlıqda dördüncü və beşinci mərtəbənin arasındaki meydançada bir qarı, bir qazan yarpaq dolmasını ayaqları altına qoyub əlinin arxası ilə alınının tərini silirdi; bu qaranlıqda Bakının bir üçotaqlı mənzilində axtarış gedirdi, əli hor yandan üzülmüş kiçik qardaşı onun arvadı ilə mətbəxdə qucaqlaşış ağlaşırıdlar... Gecəydimi, səhərdimi, gündüzdümü – bunu bilmirdi, yalnız onu bilirdi ki, indən belə gərək bu dünyanim bütün rəhmətləri Müğbil kişiyo verilə, çünki heç kəs gəlib onu burada axtarış tapmadı, deməli, əhvalat vaqe olub, qurtardı. Allah cəmi əhli-qübura rəhmət eləsin, Müğbil kişi!..

“Haram pulun axırı yoxdu, a bala, bir az toxta”...

Ümde səbəb bu deyilmi?..

O, çamadanı açdı. Ordaydı: səkkiz dənə güləssi, biri də ayaqda. Tapançanı çıxarıb ucadan, ləp ucadan dedi:

– Ay apardınız ha!

Soyuq lüləni ağızına soxdu və tətiyi çekdi.

Həmin anda – gecəydimi, səhərdimi, gündüzdümü, bilmirdi, – həmin anda gözlərinin işartisindən irəli düşən işıq dairəsində öz növbəsinə gözləyən nizo viylitli ilə havanı yarib harasa uzağa süzdü, həmin anda Bakının müsəlman qəbiristanında qara torpaq altında kəfənə bürünmüş bir qarı ele ufuldadı ki, o biri meytılər də eşitdi. Və həmin anda ətrafindakı mağaralardan çılpaq adamlar hayqira-qışqıra, daş baltaları başları üzərində oynada-oynada eşiye tökülsüb onu qolları üstünə aldılar, mağaralardan birinə aparıb, bu şaxtalı havada isti-isti

yanan tonqalın qırığında, başqa yaralıların yanında torpağa uzatdırılar. Torpaq insan sıdiyindən və qanından yumşalıb xəsil olmuşdu.

Aşağıda isə, Yer kürəsinin nəhəng çökəklərindən birində, qara sularda köpək balıqları quyuqlarını dalgalara çarpıb iti dişlərini şaq-qıldadırdılar. Dənizin suları qapqarayıdı – bu sular elə bil milyon il bundan sonraların bütün müsibətlə gecələrinin qaranlığını özünə hopdurmuşdu. O, tonqalın istisindən və yarasının ağrısından xumarlanan-xumarlanan və nəhayət, her şeyi birdəfəlik, həmişəlik unudub, başa düşdü ki, sağ qalsa – ağ sümükləri bir-birinə vurub, mağarada hüznü mahni oxuyan qardaş və bacılarından biri olacaq, ölsə – onu göy qubbəsinin altındakı bu ucalıqdan, nəhəng qayalardan, indi çox-çox yanında olan dənizə atacaqlar.

Çünki o qara sulardakı köpək balıqları qurban gözləyirdi.

BAYATI-ŞIRAZ

Tavanı tələm-tələsik krantda yuyub Səbzəli dayı bir yumurta sindirdi. (Bir yumurtadan artıq yeyə bilməzdi, Həkim qadağan eləmişdi). Dibi qapqara qaralıb ortadan çatlamış tavanın içindəki yumurta sarısı Səbzəli dayının bir dəqiqə bundan qabaq pəncərədən gördüyü aya oxşadı. Yumurta sarısı da üsfüq xəttinin üzərində sallanıb durmuş taqətsiz ay kimi adamın ürəyini sıxırdı... Səbzəli dayının yadına düşdü ki, gərək əvvəlcə tavaya yağ salayıb, sonra yumurta. Yağ tamam yadından çıxmışdı. Hirsləndi, Ürəyində “cəhənnəmə ki!” deyib yağ qabını götürdü, tavaya bir qaşiq yağ qoydu, qazı yandırdı. Siftə tikəni ağızına aparan kimi hiss elədi ki, yumurtanın ağı bişib, amma sarısı soyuqdur. İkinci dəfə “cəhənnəmə ki!” dedi.

Gəlib restorana çatana qədər yolboyu azı beş dəfə “cəhənnəmə ki!” dedi.

Restoranın seyf qapısı kimi ağır qapısını açanda ürəyi başladı döyünməyə. Çünki yadından çıxmışdı, bilmirdi qazı bağlayıb, ya yox. Amma daha “cəhənnəmə ki!” deməyə hövsəlesi çatmadı, içəri girdi, asılıqanın sağ tərəfinə, restoran işçilərinə məxsus hissəsinə keçdi, paltoşunu çıxarıb asdı. Vestibüldə, güzgü qabağında dayanıb saçlarını darayan gözəl bir qadına müştəri gözü ilə baxıb köksünü ötdürdü. Sonra zümrüdə cloyo-eləyə yuxarı, ikinci mərtəbəyə qalxdı. Kök ollorını

dizləri üstə qoyub, dəhlizin bir küncündə oturmuş xidmətçi arvad Fatma xalanı gördü. Səbzəli dayı Fatma xala ilə salamlaşdı, ondan saatı soruşturdu. Fatma xala dedi ki, yedдинin yarısıdır. Səbzəli dayının hələ yarımsaat vaxtı vardı. Buna görə də sola dönüb Movses Sergeyeviçin yanına getdi.

Movses Sergeyeviç kişi tualetinin əl-üz yumaq üçün ayrılmış balaca, işıqlı, güzgülü otağında, divara bitişik qoyulmuş enli stolun yanında dayanmışdı. Stolda səliqə ilə büküllüb üst-üstə yiğilmiş ağ desmallar, iki şüşə bahalıodekolon və papiros-siqaret vardi. Səbzəli dayı astanada görünən kimi Movses Sergeyeviç əlini yuxarı qaldırdı.

— Axşamın xeyir, Səbzəli dayı! — dedi, dirsəyindən tutub silkələdi.
— Əhvali-şuma?

Səbzəli dayı:

— Kamas-kamas, — dedi, sonra ciyinlərini çəkdi, yəni necə olacaq? Stolun yanındaca, söykənəcəyi bir-iki yerdən yırtılmış meşin kresləda öyləşib davam elədi: — Yarım saat bundan qabaq qayğanaq yemişəm, indi ödüm ağızma gəlir. Dədim bu gün evdə yeyim gedim işə. Bilmirəm ördek yumurtasıymış, hinduşka yumurtasıymış... Nə bilim, əşş!

— Sən onu deyirsən. Bir gözlorimin altına bax! — Səbzəli dayı baxdı: Movses Sergeyeviçin yaşıl gözləri altında yene noxud boyda şışlar emələ golmişdi. — Bu gecə səhərəcən ilanvuran yatıb, mən yatmadı, — deyə Movses Sergeyeviç yazıq-yazıq Səbzəli dayıya baxdı.

Səbzəli dayı dedi:

— Sən heç olmasa dərdini bilirsən, bilirsən ki, böyröyində daş var. Mən neynim? Yumurta yeyirəm, ajoq oluram, et yeyirəm, ajoq oluram, Allahın quru çörəyini yeyirəm, genə ajoq oluram. Mənim işim qalib Allaha. Getirməyəndə götürmir buna deyiblər!

Movses Sergeyeviç aşağı əyilib, stolun orta yesiyində filtrli siqaret çıxartdı, Səbzəli dayıya verdi.

— Ala çək, bolqarskidir. Əsl Samsun tütünüdür. Dərd çəkincən papiros çək.

Səbzəli dayı siqareti götürüb barmaqları arasında övkələdi, yarısından çoxunu qırıb zibil yesiyinə tulladı, başını tərpətdi.

— Çox olar mənə, — dedi, — ürəyim də sən deyən döyü, gup-gup atır.

Siqareti yandırdı, boğazını arıtlayıb çəkməyə başladı. Sifətində qəribə ifadə vardi: elə bil dadlı bir şey yeyirdi. Birdən Movses Sergeyeviçdən soruştı:

— Sən bilən, bu yay dava başlamaz ki?

Görünür, Movses Sergeyeviç Səbzəli dayının belə qəfil suallarına öyrəncəli idi. Buna görə də müharibə haqqında çoxdan danışırlarmış kimi, aram-aram Səbzəli dayının cavabını verdi:

— Başlamaz, inşallah... yaponlar qəmiş olmasa.

— Yox, bu, yapon giren kol döyük. Başlasalar amerikanlar başlayacaq. Movses Sergeyeviç əlini oynatdı.

— Ay-hay! Sənin dünyadan xəberin yoxdur. Buna Yaponiya deyərlər. Elə ki, görəcəklər ara qarışdı, şalacaqlar özlərini ortaya. Elə bilirsən Yaponianın atomu yoxdur! Lap çoxdan var. Qırıq beşinci ildə amerikanlar ora üç bomba atıblar. İki partlayıb, biri yox. Həmin o partlamayı yaponlar götürüb veriblər öz alimlərinə. Onlar da açıb sekretini təpiqlər... Baş tapdın? Bunları mon özümdən demirəm, adam var, o danışır.

Səbzəli dayı soruştı:

— Sən bilən bir bomba neçəyə başa gəlir? Atomu deyirəm...

— Köhnə pulla düz bir milyon iki yüz minə.

— Mən ölüm?

Movses Sergeyeviç başını tərpətdi.

Bir milyon iki yüz min. Səbzəli dayının ajoqu qurtardı. Fikirləşdi ki, onun bir milyon iki yüz min olsa neyler?! Heç nə! Bir belə pulu xərcləyib qurtarmaq olmaz ki! Yox, niyə? Xorcləyersən, lap canını da alarsan! Əvvəlcə otağı əməlli-başlı düzəldərəm, delmə-deşiyini tutaram. Divarları eloyerəm aboy, sarı rəngdə. Bir taxta çarpayı alaram, əlasından, importnı. Bir dənə də samovar alaram, dədə-baba samovarından, iki vedrəlik. Bəs sonra? Hə, canım sənə desin... Alaram özümçün bir dəst kostyum, üç düyməlidən, iki cüt yalınayaq çəkmə, iki cüt neylon köynək, uzunqol... Daha nə? Hə, tokla işleyən ütü, mütləq lazımdır. Bos radio? O da mütləq, vəssalam. Qalanın qoyaram əmanət kassasına. Yox, o qədər pulu əmanət kassası götürməz. Hamisini edərəm qızıl, saxlaram yanında. Xorclərəm özümçün yavaş-yavaş. Amin, ya rəbbül-aləmin! Şükür verən gününə!

Səbzəli dayının gözləri qabağına təzəcə təmir olunmuş "kukla" kimi göyçək otaq gəldi. Taxta çarpayını da gördü. Gördü ki, Movses Sergeyeviç qonaq gəlib, samovar piqqapıqla qaynayıb, çarpayıda bardaş qurub oturub ordan-burdan söhbat eləyirlər, televizora baxırlar. Bayırda da qar dizəcəndir. Bəh-bəh!

Bu, birinci dəfə deyildi. Həmişə pul söhbəti, özü də az pul, on-on beş manat yox, çox pul, miqdarı yüz mini, milyonu aşan pul söhbəti Səbzəli dayının beynini yerindən oynadırdı. Başqa vaxt kefi duru olanda belə nə qədər əlləşirdi, nə qədər hıqqanırdısa yaxşı, ürəkaçan bir şey xatırlaya bilmirdi. Elə bil ömrü yarısı olan xatirələr, keçmiş günlər birdəfəlik onunla şərt kəsmişdilər: bizi havayı çağırma, gələn deyilik...

İndi də Movses Sergeyeviç nəsə danışındı, uzun qollarını oynadı - oynada nə isə mühüm bir şeyi ona başa salmaq isteyirdi, amma Səbzəli dayı zahirən özünü qulaq asılmış kimi göstərsə də, fırlanıb-fırlanıb, elə keçmişə qayırdı.

Əvvəla, orda, keçmişdə adamı "ajq" eləyən yumurtanın qayğınağı yox idi. Orda təzə qoyun əti, qatıq vardı, süd vardı. Orda qaz yanmırıldı. Quyunun yanında, meh tutan yerdə balaca ocaq qalanmışdı. Bürkü olanda tüstüsü burula-burula yuxarı qalxıb, qarağacın budaqları arasından süzülüb ulduzların yanına gedirdi. Orda Movses Sergeyeviçin tövüşk səsi, Yaponiya barədə, Karlsbad duzu haqqında uzun-uzadı söhbətləri də yox idi... Bir səs hərdən iki-üç kəlmə deyirdi: "Qurban olum, get yat". O biri səs: "Ədə, nə zirrama adamsan, get yat demirlər sonə!" Səbzəli dayının öz səsi: "Yuxum gəlmir". Sonra yenə birinci səs: "Dəymə uşağa, qoy otursun...". Bu səsin şirin dadi indiyə kimi Səbzəli dayının damağında qalmışdı. Bu, bir milyon iki yüz minin texminən üç yüz mini. Yerdə qalır doqquz yüz min... Gilavar, xəzri əsəndə hovuzun suyunda əks olunan ulduzlar bir-birinə qarışır yox olurdu. Səbzəli dayiya elə gəlirdi ki, ulduzları ikibir-üçbir udan hovuzdakı qızıl balıqlardır, külək dayanan kimi yenə suya buraxacaqlar. Hovuzun üstündə, iri məcməyinin içinde anası həmişə üzüm saxladı. Səbzəli dayı bir salxım götürüb, hər gilədə axşam şəhinin sərin təməsini hiss edə-edə üzüm yeyərdi. Sonra yenə səs gəlirdi: "Ədə, ay uşaq, ay Səbzəli, ay ciyəri yanmış, gəl yat!" O biri səs: "Tez ol, qulyabani gəlib yeyəcək səni". Səbzəli dayı əllərini qoşalayıb ağızına aparırdı, qışqırırdı: "Yemez!" Doğrudan da nə o gecə, nə də ondan sonrakı gecələr qulyabani Səbzəli dayını yemirdi... Həyətin o başında yatırdı. Amma Səbzəli dayı qorxmurdı, gecələr ora da gedirdi. Oturub ayaqlarını quma basdırırdı. Günorta ocaq kimi qızıb isti püskürən qum, axşamlar, gün batandan sonra soyuyub bumbuz olurdu. Səbzəli dayının cavan xalası deyirdi ki, gecələr odabaşı cəhənnəmdə tiyanları söndürür, ona görə qum soyuyurdu. Anasından da çox istədiyi xalasının

səsi Səbzəli dayının yadında deyildi: bu səs elə yerdə gizlənmişdi ki, üzə çıxması üçün azı iki milyon lazımdı...

Vaxt azdı. Çox azdı. Movses Sergeyeviçin yanında oturub, bir milyon iki yüz mini yavaş-yavaş, ləzzət çəkə-çəkə xatirələrə xırdalamaq üçün Səbzəli dayının vaxtı yox idi. Səkkiz dəqiqədən sonra o, restoranın nağara təkin dəyirmi səhnəsinə çıxıb kontrabasını kökləməli idi. Düz yeddi tamamda bədii rəhbər klarnetçi Adığözelin işarəsi ilə dörd nəfərlik estrada "orkestrosu" öz çıxışına başlamalı idi. Qurban olum Kərəminə, ya imami-zühur! Düz iyirmi üç il hər axşam hıqqına-hıqqına səhnəyə çıxmaq, saat yeddidən on birə kimi kontrabas çalmaq olar? Buna can davam eder? Sonra da şikayot eloyırsən ki, nə bilim ajoq olmuşam, ürəyim döyüñür. Döyüñər də!.. Görəsən, bu dünyanın işi niyə belə tərsə-mayallaq qurulub? Yəni Allah-taala niyə birinə can deyir, o birinə zəhrimər! Görürson ki, birinə hər şey verir: maşın, qulluq, kalan pul, gül kimi arvad-uşaq, deyir yaşa özünçün. O birisinə də deyir sən get, ördək yumurtası yeməyə, sənin alnınına yazmışam ajoq. Get otur Movsesin yanında, ayaqyolunda, çək Samsun tütünü, şükür elə ki, soxulcan xəlq olunmamışan. Uzun sözün qisası: Öl, necə ki, ölürsən...

Səbzəli deyərdi ki, oğlumu oxutdurub narkom eləyəcəyəm. Anası da deyərdi "Allah qoysa". Bir nonəsi heç nə deməzdi. Başını bulaya-bulaya burnunun altında deyinərdi. Səbzəli dayının nənəsinin narkom tayfasından zəhləsi gedərdi. Bundan başqa, atası deyərdi ki, adam gərək bir işdən yapışanda möhkəm yapışsın, kişi olan kəs gərək işləsin, daşdan da pul çıxartsın, nə bilim daha neyləsin. Amma nə atası deyən oldu, nə anası deyən. Səbzəli dayının hələ səkkiz yaşı tamam olmayışdı ki, evlerinə vay-şüvən düşdü, qapıları açıq qaldı. Bir-birinin dalınca əvvəlcə nənəsi, sonra atası, lap sonra da anası öldü. Çox-çox sonralar Səbzəli dayının özünün dediyi kimi, əhvalat beş ayın müddətində vaqe olub qurtardı. Səbzəli dayı köcdü xalasıgilə. Gecələr xalası ağlayanda Səbzəli də durub ağladı, xalası toxtayanda o da toxtadı. İlk günler Səbzəli dayı xalasıgilə dura bilmirdi, evlərinə qayıtməq istəyirdi, ağlayıb, sisqayıb, iki ayağını bir başmağa direyib döne-döne xalasına yalvarırdı ki, apar məni evə. Xalası da onu qorxuzmaq, birdəfəlik bu fikirdən döndərmək məqsədi ilə deyirdi evə qayıtsan, Əzrayıl gəlib səni aparacaq, necə ki, nənəni, atanı və ananı apardı. Amma Səbzəli dayı nə qədər çalışırdısa heç cür təsəvvür eləyə

bilmirdi ki, onun atası kimi yekəpər, ağır adamı Əzrayıl necə qoltuğuna vurub aparıb... Bəs necə oldu ki, Səbzəli dayı kontrabas çalmağa başladı? Bu, uzun və xoşagələməz əhvalatdır. Soruşanda cavab verir ki, hər admanın alnına bir şey yazılır. Mənim də alnımı bu yazılıbmış... Yazılıb ki, sən gərək kontrabas çalasan, cüntki yazıya pozu yoxdur.

Sonuncu sözləri, deyəsən, Movses Sergeyeviç dedi. Səbzəli dayı kirpiklərini aralayıb təccübə ona baxanda Movses Sergeyeviç başını tərpətdi, davam elədi:

— Bəs necə, — dedi, — elə bilirsən adam yazidan qaça bilər? Bax bura, — o, şəhadət barmağını bir neçə dəfə alnına vurdu, — bu şoğəribə nə yazılıbsa olur. Qafan şeylərə inanma. Əgər yazılıbsa ki, bu yay müharibə olacaq, onda demək olacaq.

— Hə, — deyə Səbzəli dayı uzatdı.

Sonra “Allah eləsin, müharibə olmasın, cavanlar yaziqdır” deyə fikirləşdi.

Ötən müharibə başlananda Səbzəli dayının otuz bir yaşı vardi. Qırx ikinci ilin əvvəlində onu hərbi komissarlıqça çağırıldılar. Şələküləsini yekə bir kisəyə yiğib, kisəni də dalına alıb getdi. Hərbi komissarlıqça çatanacan yolda bir-iki dəfə ayaq saxladı, istədi getmosin, aradan çıxsın, amma yadına düşəndə ki, dezertirləri iyirmi dörd saatın orzında harda olsa tapırlar, ağaca bağlayıb gülləloyırlar, fikrindən vaz keçdi. Qorxa-qorxa, özünə, dünyaya lənət oxuya-oxuya yola düzəldi. Komissarlığın qaranlıqtəhər, taxtalı-şalbanlı həyətinə girəndə yenə ayaq saxladı, orda-burda, kündə-bucaqda ikibir-üçbir dayanmış başı qırıq cavanlara baxdı. Baxdı və həmin saniyə içərisinin od tutub yanğıını hiss etdi. Səbzəli dayının birinci “ajoq”u hərbi komissarlıqda başlandı.

Onu hökimin yanına göndərdilər. Hökimin sərəncamı ilə Səbzəli dayı soyunub oldu lüt anadangelmə. Əyildi, qalxdı, kök, şişman hökim qarnını onun qarnına söykəyib üreyinə qulaq asdı. Səbzəli dayını taxta uzadıb ciyərini, dalağını yoxladı, üz-gözünü turşudaraq başını buladı. “Sən braksan, — dedi, — səndən adam olmaz”.

Səbzəli dayı kisəsini dalına alıb tez-tələsik evə qayıtdı. Cəmi səkkiz yumurtası vardı, beşini aparıb elə həmin gün Ətağaya nəzir verdi. Sonra üç gün evdən eşiə çıxmadı. Qorxdu ki, birdən yekəqarın hökim fikrini dəyişər, adam göndərib Səbzəli dayını təzədən apartdırıb hərbi komissarlıq, ordan da basarlar birbaş davaya. Səbzəli

dayı davaya getmək istəmirdi, heç istəmirdi. Çünkü biliirdi, əmin idi ki, elə birinci gün onu vurub öldürəcəklər. İndi Səbzəli dayı dünyada iki şeyden qorxurdu: bir Əzrayıldan, bir də faşistdən... Məhəllədə danışındılar ki, sovet əsgərləri almanların əlinə düşən kimi bir-bir tutub süngüyə keçirirlər. “Allah, özün uzaq elə, — deyə Səbzəli dayı fikirloşdu. — Mən yazığın başından qada-baləni uzaq clo, qoyma bu cavan vaxtimda qara torpaq udsun məni”.

Amma qada-bala çox da uzağa getmədi. Qırx üçüncü ilin ortalarında Səbzəli dayını tutdular. Milis gəlib Səbzəli dayını rayon şöbəsinə apardı. Orda onu çox saxlamadılar, bir soldata qoşub tamam ayrı yera, şəhərin o başına gönderdilər. Səbzəli dayı qurumuş boğazını minbir əzabla arıtlaya-arıtlaya güclə soruşa bildi: “Məni hara aparırsan?” Soldat dedi: “Molçı, doxodyaqa!” Səbzəli dayı soldatın qara çəkmələrinə baxa-baxa, çəkmələrin dünənki yağışdan qalmış lehməli gölməçələrə əmələ getirdiyi şappiltini dinləyə-dinləyə getdi.

Səbzəli dayını soldat içəri ötürəndə müstəntiq stol arxasında oturub gülə-gülə telefonla danışındı. Bir azdan telefonun dəstəyini yerinə qoydu, iki əlini qoşaladı, çənəsinə dirədi və ayaq üstə dayanıb kirpiç çalmadan ona baxan Səbzəli dayıdan soruşdu:

— Hə, deməli, gəlir, hə?

— Kim gəlir? — Səbzəli dayının səsi elə bil qəbirdən çıxdı.

Müstəntiq gülə-gülə:

— Şoşkə oğlu Ağabala, — dedi, — necə yəni kim? Daydayın...

— Mənim dayım yoxdur.

Müstəntiq gözlərini bərəltdi.

— Adə, — dedi, — utanmırısan yalan danışırsan? — Sonra stolun yesiyindən bir ozik-üzük şəkil çıxarıb Səbzəli dayıya göstərdi. — Bəs bu kimdir, dayın deyil!

Səbzəli dayı şəkli görəndə ayaq üstə olsa da dik atıldı, şəkil Hitlerin şəkli idi.

Müstəntiq dedi:

— Adam yalan danışmaz. Sən Sovet hökumətini aldatmaq istəyirsən. Biz hər şeyi bilirik. Deməli, yolunu gözləyirsən, hə? Deməli, camaat orda, frontda qanını tökür, müqəddəs vətənimizi müdafiə edir, sən də burda panika yayırsan, hə?

Səbzəli dayı məsələnin nə yerdə olduğunu anladı. Dili birdən açıldı, başa düşdü ki, danışmalıdır, mütləq özünü müdafiə etməlidir.

— Vallah, mən heç nə deməmişəm, Allaha and olsun heç nədən xəbərim yoxdur. O gün məhəllədə uşaq-muşaq danışındı ki, Hitler qoşununu Bakıya göndərmək istəyir. Mən də onların ağızından vurdum, dedim utanmırıız belə axmaq şeylər danışırsınız? O ki qaldı Hitlerin məsəlesi, onu Kərimin oğlu Qulyabani Həsən deyirdi! Vicdan haqqı! Mən böyəm başa düşmürom?! Yoldaş Stalin özü omr eləyib ki, kim Bakını Hitlerə versə tutub gülələsinlər. Əger bilmək istəyirsiz mən bir-iki dəfə Quleybanı Həsənin üzünə də tüpürmüşəm belə-belə sözlərin üstündə. Bütün məhəllə, Allah şahididir, vallah, mənim heç nədən xəbərim yoxdur. Dayı nədir? Allah onu vurmuşdu o mənim dayım olsun! Zəhləm onun sir-sifetindən gedir. Özüm neçə dəfə davaya dobrovol getmək istəmişəm, aparmayıblar. Hökimlər qoymayıb. Dayı ha? Qohum-əqrəbadan bir xalam vardi, o da bu yaxında rəhmətə gedib. Vicdan haqqı düz deyirəm. Hələ ili çıxmayıb. Dayım-zadım anadangəlmə olmayıb. Atamın goru haqqı düz deyirəm. Hitler nemes, mən müsəlman. O hara, mən hara! Kül qoyum onun başına... Adama da oxşamır... Mən zaddı...

Müstəntiq əlini qaldırib onun sözünü kəsdi: lap vaxtında elədi, çünki Səbzəli dayının daha deməyə sözü qalmamışdı.

- Qurtar! Hitlerin də atası belə-belə olsun, sənin də.
- Olsun, olsun...
- Nə olsun?
- Gorbagor.
- Adə, öz atana deyirsən?
- Mən demirəm, siz dediz.
- Sən kişi olsaydın, mən cə dəyəndə qoyardın bir dənə əngimə!
- Allah eləməsin.
- Yaxşı, qurtar.
- Baş üstə.

Səbzəli dayı başını aşağı saldı. Qaldıranda gördü ki, müstəntiq bigını eşir. Uzun şəşə bigları vardi. Bayaq soldat onu itələyib içəri ötürəndə Səbzəli dayı ilk nəzərdən elə bilmədi ki, onu Budyonnunun yanına gotırbırlər. Lap qorxmuşdu. Yalnız müstəntiqin telefonla təmiz Azərbaycan dilində danışdığını eşidəndə ürəyi bir az sakit olmuşdu. “Necə olsa öz müsəlmanımızdır, çox əziyyət verməz mənə”.

Müstəntiq ona əziyyət verməsə də, işi cə götirdi ki, düz bir həftədən sonra Səbzəli dayı iş kəsdi. Dörd il. Kontrabas çalmağı da Səbzəli dayı qazamatda öyrəndi. Bədii özfəaliyyət dərnəyində.

Əger əvvəller Səbzəli dayı iki şeydən — Əzrayıldan və davadan qorxurdusa, indi bu qorxunun üçüncüsü də artdı. Qazamat. Qazamatın adamın sümüklerini şaqquşdan zırzəmi soyuğu, dustaqların içində hər addimbaşı rast gəldiyi anasının əmcəyini kəsənlər, gündə bir dəfə içdiyi, əncir şirosi kimi bulanıq olan horra, ağac göbələyitək rütubət qoxuyan çörək və sair bu kimi adamın ömrünü gödəldən şeylər. Bütün bunların ucbatından Səbzəli dayı başladı günbəgün, saatbasaat ət töküb ariqlamağa. Ariqladı, ariqladı, oldu bir dəri, bir sümük. Ac toyuq yuxusunda dari görən kimi o da gecələr yuxuda qoyun eti gördü, aş yedi, ayran içdi...

Baxtı onda gətirdi ki, qazamata düşdüyü gündən təxminən altı ay sonra orda özü kimi bir müsəlmana rast gəldi. O da Bakıdan idi. Cəbrayıl. Elə birinci gün Səbzəli dayiya dedi ki, sən mənə Cəbi de. Sonra göz vurub əlavə elədi: “Fikir eləmə, nə qədər mən varam, qoymaram sənin başından bir tük də əskik ola. Nösün ki, mən blatnoyam, istəsəm bağırsaqlarını tökərəm bayıra”. Yekəpər, herəkətlərində ağır, qızıldış bir kişi idi. O, qazamata gələn gündən Səbzəli dayı başladı qram-qram, misqal-misqal kökəlməyə. Amma çox kökəlmədi. Çünkü necə olsa işləyirdi, az yatırdı, hələ üstəlik işdən sonra qızıldış Cəbinin ayaqlarını yuyurdu. Cəbinin kefi duru olanda Səbzəli dayiya deyirdi: “Sənə qurban olum, ciyində gedim”.

Qazamatda bədii özfəaliyyət dərnəyi vardi. Yeddi nofərdən ibarət. Qalan dustaqlar səhər alaqqaranlıqda yola düzəlib gedirdilər ağac müşarlamaya, odun yarmağa. Onlar işdən qayıdanda sira ilə düzəlib başlayırdılar marş çalmağa. Günlərin bir günündə qızıldış Cəbi orkestrin rəhbərini yanına çağırıb dedi mənim qardaşima, yəni Səbzəli dayıya bir iş ver. Üstəlik başına bir qapaz da vurdu ki, dədiyi sözlər orkestr rəhbərinə tez çatsın. Bu qapazdan sonra orkestrin rəhbəri Səbzəli dayı ilə oldu canbir qəlbədə. O gündən Səbzəli dayı orkestrdə kontrabas çalmağa başladı. Çünkü başqa alət yox idi. Ancaq kontrabas qalmışdı. Bu minval ilə Səbzəli dayı gündüzlər kontrabas çalmaq öyrəndi, axşamlar Cəbinin ayaqlarını yuyub ona dua oxudu. Gecələr isə bardaş oturub onun oxuduğu mahniları dinlədi. Cəbinin gözəl səsi vardi, ələlxüsus pəsdən oxuyanda adamin tükləri biz-biz olurdu.

Bayıl türməsindən min beş yüz nefər,
Göndərilər bizi Sibirə tərəf.

Amandır, amandır, anam, ağlama,
Ölməmişəm, sağam, bacım, ağlama.

Söhbətləri mahnilarından da lezzətli idi.

Barakin axşam qaranlığında Səbzəli dayı sulanan gözlərini onun ağızında papiros kimi közərən qızıl dişdən çəkməyərək diqqətlə, ləzət apara-apara qulaq asırdı. Cəbinin danışdığı əhvalatlar, noqlu əlodiyi vaqiələr elo bil heç bu dünyada, Səbzəli dayının ömür sürdüyü torpaq üstündə baş verməmişdi. Haradasa çox-çox uzaqlarda, ola bilsin, lap ayrı ulduzlarda olmuşdu. Banklardakı atışmalar, qızıl onluqlar, Nikolay yüzlükleri, nə bilim daha nələr barədə gedən söhbətlər Səbzəli dayiya davadan çox-çox qabaq xalasının təkidi ilə içdiyi iştahə dərmanı kimi təsir edirdi. Canını xoş, sümüklərinin donunu açan bir qızdırma tuturdu. Bu söhbətlərdən sonra o öz yerinə girib, adyalı başına çəkəndə də, hələ uzun müddət qulaqlarında qızılış Cəbinin səsini eşidirdi: Odessa, Batum, Leninqrad, Soçi... İlk dəfə milyonları, yüz minləri, yeşiklə qızıl onluqları xatirolorox xirdalamağa da Səbzəli dayı qazamatda, yerinin içində admanın qulaqlarında cingilti qoparan sakitlik içərisində xəyallara daldığı vaxtlar başlamışdı. Odessada yüz min – xalasının səsi, Batumda beş yüz min – nənəsinin səsi, Bakıda bir milyon – anasının səsi. Bir dəfə Cəbi o qədər pul saydı ki, Səbzəli dayı gecə yuxuda anasının məmələrini gördü, əmdiyi südün qoxusunu duydular.

Yuxudan ayılıb səhərə qədər qızılış Cəbiyə dua oxudu.

...Movses Sergeyeviç dedi:

– Səbzəli dayı, vaxtdır.

Ayaqyoluna bir kişi girdi, saymazyana onların yanından ötüb keçdi, bir azdan “ay mənim Arzu qızım” oxuya-oxuya geri qayıtdı, krantlardan birini açıb əlini yudu. Sonra dedi:

– Usta müəllim, əlimiziodekolonla, görək başımıza nə gəlir.

Movses Sergeyeviçodekolonu götürüb onun əllərinə fısıldatdı, bir abbası alıb ağ pencəyinin döş cibinə saldı.

– Allah bərəkət versin, – dedi.

...Restoranın iri, işıqlı zalında bir uğultuvardı ki, elə bil vağzaldi. Neço il idi ki, Səbzəli dayı bu restoranda işləyirdi, hər gün qara, nimdaş paltosunu geyib, maşından, avtobusdan ehtiyat etdiyi üçün yolunu xəlvət küçələrdən salıb, “cəhənnəmə ki!” deyə-deyə bura

gəlirdi. Amma bütün bu illər ərzində o bu boğuq, payız zökəmi kimi labüb uğultuya öyrəşə bilməmişdi. O, qeyri-adi büzüşürdü, zəhlətökən səs-küydən, insan gülüşündən gizlənmək, qorunmaq istoyırmış kimi, başını sinəsinə əyib, restoranın qapısından səhnəyə qədər olan kiçik məsafləni qət edincə elə bil o dünyani görüb qayıdırı.

Bu gün şənbə idi, saat yeddiidən stolların hamısı tutulmuşdu. Bu gün restoran da planı dolduracaqdı, Adığözəl də. Texminən doqquzun yarısından ofisiantlar Adığözələ sıfarişlər gətirəcəkdilər: “Şələbiyyə”, “Reyhan”, “Dərələr”, “Ay mənim Arzu qızım”, tanqo, muğamat və saire. Hər sıfarişdə də beş manat, üç manat, on manat. Dündəmə ol, baxtın olsun buna deyiblər. Adığözəl doqquzun yarısından başlayacaq cibidən doldurmağa, axırdı hamiya beş, on verəcək, Səbzəli dayiya isə cəmi-cüməltəni iki manat. Çünkü Səbzəli dayı solist deyil, yəni ki, Səbzəli dayı züy tutandır bir növ. Zalim oğlunun dini-imanı yoxdu. Özü hər yay arvad-uşağıını Kislovodskiyə göndərir, amma Səbzəli dayı deyəndə ki, heç nə yeyə bilmirəm, dişlərimi saldırmağa pulum yoxdur, çiyinlərini çəkir. Eybi yox! Pis günün ömrü az olar! İndi dövran sənindir, kef eləyirsən özünçün. Vaxt gələr, biz də deyərik sözümüzü, açarıq sandığımızı, tökerik pambığımızı... Adığözəlin bir qızı var, on dörd yaşında, doxsan iki kilodur zalimin qızı. Amma Səbzəli dayının altmış dörd yaşı var, cəmi əlli doqquz kilodur. Eybi yox! Mən sənin atanı elə yandırıbm ki, sən də bax... Amma Səbzəli dayı yaxşı bilirdi ki, heç kəsin atasını yandırıbm deyil. Çünkü birinin atasını yandırmaq üçün admanın gərək ya canı olsun, ya da dayısı. Şükür verən gününə, ya xudavəndi-alem.

Orkestr çalmağa başladı. “Yol ver bizə, mavi Xəzər”. Restoranın uğultusu eşidilməz oldu: elə bil orkestrin səsi bu uğultunu yaxalayıb boğdu.

Səbzəli dayı arxadan Adığözəlin yoğun peysərinə baxa-baxa, ürəyində onu söyə-söyə şəhadət barmağı ilə kontrabasin simlərini dərtişdirirdi. Orkestrin piano çalanı Natan Zelmanoviç pianonun not qoyulan yerinə iki dilim keks qoymuşdu. Həm çalırdı, həm də yeyirdi. “Sənə nə var ey, – deyə Səbzəli dayı fikirləşdi, – o boyda Amerika durub dalında, beşdə alacağın yox, üçdə verəcəyin. Bu gün də Adığözəldən bir qırmızı onluq qapıb aparacaqsan evə”.

Marş qurtardı. Adığözəl ağır-agır geri dönüb “vals” dedi. Orkestr başladı vals çalmağa.

Müharibə olsa yəqin ki, Adıgözəli aparardılar. Çünkü cəmi qırıq beş yaşı vardı. Süngüdən-zaddan soxsalar qarnına süngü sinar, vallah! O qədər piyin qabağında süngü davam edər?! Onun qərimi ancaq atomdur. Düz kelleşinin ortasına düşsə əncilə döner. Bir milyon iki yüz min! Dədəm vay, gör bir pullar hara gedir...

Rəqs üçün ayrılmış dairəvi yerdə hələ ancaq iki nəfər oynayırdı. Qız, deyəsən, Səbzəli dayının bayaq vestibüldə gördüyü qızdı. Sağ əlini oğlanın çıxınıq qoymuşdu. Oğlan qımışa-qımışa onun qulağına nəsə piçildiyirdi. "Yəqin bişirir" – deyə Səbzəli dayı fikirləşdi. Oğlan göyün yeddinci qatında idi. Olar da, niyə olmasın! Bu cür cananı alıb ağuşuna, hələ gör restorandan gedəndən sonra nə vurçatlaşın başlayacaq... Səbzəli dayı təsəvvüründə qızı soyundurdu, yumru daş kimi məmələrin iliq təmasını sıfətində hiss elədi: gördü ki, qız onun uzun, ətsiz burnunu məmələrinin arasına alıb sıxır... Qulaqlarında elə bil at kişi nedə...

Tənəffüsədə Adıgözəlli Natan Zelmanoviç bir-birinə him-cim eləyib bufetə getdilər. Natan Zelmanoviç keksini də apardı. Gitara çalanla barabançı stullarını üzbeüz qoyub başladılar futbol səhbətinə. Gitara çalan cavandı, olsa-olsa 22-23 yaşında olardı, həm də göycək oğlandı. Restorana gələn qızlar, qadınlar hərdən məqam tapıb kişilərin çıxınları üzərindən, yan-yörələrindən ona baxırdılar. Bu baxışların adına Səbzəli dayı "gəl məni apar" qoymuşdu. Bu açıq-saçıq "gəl məni aparlar" Adıgözəli cin atına mindirirdi, dalaş, qaniqaraçılıq düşəcəyindən, orkestrə söz gələcəyindən qorxurdu. Səbzəli dayı isə, əksinə ləzzət çekirdi. Çünkü her dəfə qızlar gitaraçalana baxanda Adıgözəlin balaca, bic gözləri hirsli-hirsli parıldayırdı. O əsəbileşirdi. Adıgözəl əsəbileşəndə, özündən çıxanda isə bir qayda olaraq, klarneti xoruz buraxırdı. Bir dəfə andıra qalmış klarneti elə bədheybət xoruz buraxmışdı ki, restorandakıların hamısı səhnəyə tərəf dönüb qaqqanaqla gülüşdülər. Bu hadisədən sonra düz üç gün Səbzəli dayı "ajoq" olmamışdı.

Səbzəli dayı hələ bayaq, Movses Sergeyeviçin yanında oturduğu zaman qərara gəlmışdı ki, birinci tənəffüsədə bufetə gedib əlli qram konyak içsin. Movses Sergeyeviçin atom bombası barədə səhbətindən sonra atasının, nənəsinin, anasının, səsini eşidəndən sonra konyak mütləq lazımdı. Adamın qanı niyə qaralır? Ona görə ki, adam yaşa dolduqca damarlarında qan başlayır qatlaşmağa və hüceyrələrin ki

maqniti azaldı, adam başlayır laxlamağa. Hərdən, lap dilxorçuluq olanda bu bəlanın öhdəsindən ancaq konyak gelə bilər. Amma çox yox. Əlli qram. Çünkü alışqana da benzini çox tökəndə görürsən ki, işləmir.

Adıgözəl əshabəsi də yanında bufetə getdiyi üçün, Səbzəli dayı əlli qramlıq konyak həvəsindən vaz keçməli oldu. İndi bufetdə qoyun etinin lüləkababını yeyən Adıgözəlin qalın sarı bigları, qırmızı dodaqları, ağ dişləri və həmişə puçur-puçur tər tökən ikiqat buxağı təsəvvürünə gələndə Səbzəli dayının qanı lap qatlaşdı və hüceyrələrinin maqniti lap azaldı. Əlli qramlıq konyak həvəsi qalxdı yüz əlli qrama.

– Səbzəli dayı!

Ağır-ağır sola dönüb baxanda səhnədən sağ tərəfdə, divar dibindəki stollara xidmət edən Valyanı gördü. Valyanın yenə qanı qara idi, yine üzündən zəhrimar yağındı. Valyanı tanıdığı gündən Səbzəli dayı onu gülən görməmişdi. Elə həmişə fikirli, həmişə əsəbi və az danışan. Gözlerinin ifadəsi də yağış altında qalan rezin kimi soyuq idi. Həmişə deyirdi ki, bir az pul qazanan kimi şələ-küləmi yiğişdirib gedəcəyəm Voronej vilayətinə, qardaşımın yanına, inək, toyuq-cüçə alıb yaşayacağam özümçün.

Səbzəli dayı soruşdu:

– Valya, xeyir ola?

Valya ərinə-ərinə əlini uzadıb zalın o biri ucunda, qapıdan sağ tərəfdəki stolu göstərdi.

– Çağırırlar səni orda, – dedi.

– Kim?

– Nə bilim, müştərilər.

– Yəqin Adıgözəli deyiblər, səhv salmışan.

Valya başını buladı, bayaqqı bezik səslə, bu dəfə bir qədər ucadan:

– Səhv-zad ələməmişəm. Dedilər ki, kontrabas çalanı çağır gəlsin bura, – deyib, yenə isə soruşturma istəyən Səbzəli dayıya qulaq asmağa daha hövsələsi çatmadı, geri dönüb, mətbəxə sarı yönəldi.

Səbzəli dayı çıxınlarını çəkdi: onu kim çağırı bilərdi axı?

Stolun arxasında iki nəfər oturmuşdu. Qara pencəkli, qalstukunun düyümünü aşağı salıb miləmil köynəyinin yaxasını açmış orta yaşılı, ağ sıfətli bir kişi. Səbzəli dayının belini əyib xırda addımlarla yaxınlaşdığını görən kimi, göy soğanı dişləri arasına alaraq küt-küt qabağına baxan yoldaşının qulağına nəsə piçildər. Bu, Səbzəli dayının nəzə-

rindən yayınmadı. Başa düşdü ki, piçilti ona aiddir, özü də, deyəsən, yaxşı piçilti deyil. Amma özünü o yerə qoymadı, yanaşış kəmali-cti-ramla salam verdi. Qara pencəkli əlini uzatdı, yer göstərdi.

– Əyləş, – dedi, – xoş gəlmisin sən bizə. – Əlini aşağı salanda lırt sıfeti titrədi. Səbzəli dayı özlüyündə bu lırt ağ sıfəti xamıra oxşatdı və qımışdı. Əyləşdi. Yan-yörəsinə baxıb, nə Adığözəlin, nə də restoran direktorunun zalda olmadıqlarını kəsdirdikdən sonra səsini alçaldıb soruşdu:

– Mənə görə qulluq?

Bu dəfə də qara pencəkli dindi. Yoldaşı elə bil heç burda deyildi. Səbzəli dayının gelib onların stolu arxasında əyləşdiyindən bixəbərdi.

– Qulluq sahibi olasan, lələ, – deyə qara pencəkli boğazını arıtladı. Lap oxumağa hazırlaşan xanəndələr kimi. – Hələ bir bunu ver bədənə.

O, qədəhlərdən birino qırmızı şərab süzdü, Səbzəli dayı bədənini geri verdi, iki əlini do irolu uzadıb:

– Minnətdaram, – dedi, – içən deyiləm.

Qara pencəklinin yoldaşı elə bil bu sözlərə bənd imiş. Qəflətən yuxudan ayılan adamlar kimi gözlerini döydü, əlindəki göy soğanı iki bölbüb stolun üstünə qoydu və təəccübə dilləndi:

– Niyə?

– Nə niyə?

– Deyirəm niyə vurmursan?

– Mənə içmək olmaz.

– Niyə?

– Nə niyə?

– Deyirəm niyə olmaz?

– Mədəm xəstədir.

– Niyə?

– Xəstədir də...

Qara pencəkli:

– Bu heç olmadı, – dedi.

Yoldaşı:

– Səndən mənə yar olmaz, – deyib çənəsini qaşdı.

Səbzəli dayı gülümsünüb stola baxdı. Düz ortada, iri plov boşqabının içinde soyumuş kabab tikələri vardı. Amma hər ikisinin nimçəsi boş idi. Cox içib, az yemişdilər.

Bu vaxt Valya onlara yanaşdı.

– Bir şey lazımdı?

Qara pencəkli sol əlini stolun söykonəcəyindən geri sallayıb, Valyadan soruşdu:

– Bəlkə sən deyəsən, bizim bu qonaq niyə içmir?

Valya dedi:

– Onun qastriti var.

Səbzəli dayı tez başını tərpətdi.

– Elədir, – dedi, – şərab içən kimi ajoq oluram.

Qara pencəkli səsinin qalın yerinə salıb, heç kəsdən və heç nədən çəkinmədən ucadan güldü. Xırda gözləri görünməz oldu: elə bil bir cüt qara muncuq toknədə qıcqırın xamırin içində itib batdı. Səbzəli dayı təəccübə qara pencəkliyə baxdı, günah işlətmiş adamlar kimi yazılıq-yaziq kirpik çaldı. Sonra Valyaya dedi:

– Sən mənə əlli qram konyak getir. – Qara pencəkliyə sarı döndü.

– Mənə şərab olmaz, amma konyak olar.

Valya getdi.

Nəhayət, qara pencəkli gülüşünü saxladı. Təntimiş halda yaylığımı çıxarıb tərini sildi və haçandan-haçana:

– Kənlümüzə yaman muğamat düşüb, lələ, nə deyirsən buna?

O dəqiqə Adığözəlin nimçə sıfəti və uzun klarneti gelib Səbzəli dayının gözləri qabağında dayandı.

– Gəlirsiniz restorana, siz də başlayırsınız adamı dəng eləməyə. Yəni Allahın muğamatını çalısanız, xançalınızın qaşı düşər?

Səbzəli dayı könülsüz dilləndi:

– Muğamat barədə Adığözəlnən danışın, bizim klarnetçiyənən. – Bilə-bilə “bizim klarnetçi” dedi, orkestrin rəhbəri yox. Özü də elə yavaş dedi ki, özü də öz səsini güclə eşitdi.

– Bayaq segaha oxşayan bir şey çaldı, onu deyirsən?! Ay hay! Adam sözü danış.

Səbzəli dayı dirçəldi, stulunu qabağa çəkib stola dirsəkləndi, yavaş, lakin ötkəm səslə sözünə başladı:

– Əlbəttə, muğamat hara, Adığözəl hara. Əvvəllər heç bilirən harda işləyirdi? – Səbzəli dayı lap qabağa əyildi. – Ölü basdırın orkestrdə. – Güldü. – Dünyanın işidir də! İndi gətirib qoyublar bura. O da başlayıb mənəm-mənəm deməyə. Muğamat hara, Adığözəl hara? – O, əlini yellədi, ah çekdi. Sonra: – Muğamat şərbət kimi şeydir, – dedi, – çalanda gərək ləzzət alasan, oxqay deyəsən. Elə çalasan ki, külli-

camaat ayağa qalxıb sənə tamasa eləsin, qulaq assın... Mən uşaq olanda bizim kəndə İrandan bir kamançaçı golmişdi. Əşsi, nə deyim! Zalim oğlunun bir barmaqları vardi ki, adamın içi-ışcalatı od tutub yanırıldı. o gedondən sonra bütün kənd düz bir həftə kefli kimi gəzdi. Deməklo qurtaran şeydir bəyəm? Eh, hanı indi muğamat çalan, muğamatın qodrını bilən?

- Aşna, deyəsən, aranızda möhkəm intriqə var?
- Nə var?
- Intriqə... Yeni çekişmə, didişmə, badalaq qurma.
- Yox, canım. Mənim onunla nə işim. Qoca kişiyəm, heç kəsə dəyib dolaşan deyiləm. Adığözəl kim, mən kim?

Valya gətirdiyi konyakı içəndən sonra Səbzəli dayı yüngülləşmək əvəzinə daha da ağırlaşdı. Gərək iranlı kamançaçının söhbətini eləməyəydi. Çünkü yenə keçmişə qayılmışdı. Anasının, nənəsinin səsini qoyub gəldiyi keçmişə. Bir milyon iki yüzミニ son qəpiyinə kimi xərcləmişdi... Şükür verən gününə, ya xudavəndi-aləm! Min şükür!

Səbzəli dayının qanı qaraldı. Dostunun, Movses Sergeyeviçin yanında olmayı, kresloda oturub filtrli siqaretlərdən birini çökməyi, ordan-burdan danişmağı arzuladı. Hətta Səbzəli dayiya elə gəldi ki, burada iki kefli adamın məclisində yox, Movses Sergeyeviçin yanındadır, indiki söhbət də dünən olub, bəlkə də, lap beş gün bundan qabaq...

Qara pencəkli Səbzəli dayını fikrindən ayırdı:

- Bura bax, – dedi, – yəqin o Adığözəl dediyin pis qazanmır, hə?
- Yenə Səbzəli dayının yaralı yerino toxundular.
- Pis qazanmır da sözdür? Zalim oğlunun hər axşam ölüsü bir qırmızı onluğunu var. Maaşı da ki, öz yerində. Evində televizoru, mebeli, arvadı, hər cah-calalı.
- Bəs sən necə, qazanmaq istəmirsin? – Bu dəfə qara pencəklinin ariq, qalınqış yoldaşı dilləndi. Səbzəli dayının təəccübə ona baxdığını görüb sualtı bir də təkrar etdi. – Hə də, hamı qazanır. Bəs sənə nə qazanır. Bəs sənə nə olub?
- Neynim. Bacarmıram da.

– Ay-hay! Rəhmətliyin oğlu! Necə yəni bacarmıram. Camaat daşdan pul çıxarı, sən də başlamışan ki, bacarmıram.

Qara pencəkli:

- Gel sən bizə bir Bayati-şiraz çal, biz də çıxaq xəcalətindən.

– Nədə çalıb?

- Necə yəni nədə? Elə onda... Son çaldığın zurnapetin adı nədir?
- Kontrabas.
- Hə, kontrabasda.

Səbzəli dayı yalnız indi başa düşdü ki, onu bura, bu stolun arxasına nə üçün çağrırlar. Dilxor oldu. “Ajoq”u qalxdı lap kelle-çarxa. Qalxıb, yumruğunu stola vurmaq istədi. Amma saxladı özünü. Müqabılində oturub, intizarla ona baxan bu iki nəfərin direktora şikayət edəcəyindən, direktorun yenə “atamin oğlu deyiləm səni qovmasam” deyəcəyindən qorxdu... Direktora şikayət eləsələr yaxşıdır. Hirslənib adamın qol-qabırğasını sindirarlar, vallah!

Qara pencəkli əlini cibinə saldı. Səbzəli dayı özünə gəlməmiş, cibindən iki dənə şax əllilik çıxarıb stolun üstünə, düz Səbzəli dayının qabağına qoydu.

– Atalar məsəlidi: pul bir bizdə, bir də ingilisdə, – dedi, – sən Bayati-şirazını çal, bu yüz manat da sənin peşkəşin. Hə, necə sağlıqdı?

Səbzəli dayı heç nə demədi. Bayaq içdiyi əlli qram konyakin nəşəsi yalnız bu sözlərdən sonra onu kefləndirdi. Əlini uzadıb pulları götürdü, tələsmədən qatlayıb qoltuq cibinə qoydu:

– Bəçəşm! – deyib ayağa qalxdı və səhnəyə yönəldi.

Sonra nə oldu? Yaxşı yadında deyil. Bircə o yadindadır ki, kontrabasdən əcaib səslər çıxırı. Zalda ilk anlar hənerti belə eşidilmirdi. Sonra hamı bir-bir, növbə ilə gülməyə başladı. Səbzəli dayı isə heç kəsi görmədi. Ayaqları altına baxa-baxa Bayati-şirazını çaldı. Arada bir başını qaldırdı, təkcə Adığözəlin heyrətdən bərəlmış gözlərini, sonra restoranın qapısı ağzında dayanıb tazi dovsana baxan kimi gözlərini ona zilləmiş Movses Sergeyeviçin balaca, sisqa bədənini gördü.

Səbzəli dayı çox çaldı. Çünkü yüz manata az çala bilməzdi. Adamın gərək insafı olsun.

Zaldakılar elə gülüşdülər ki, kontrabasın əcaib qıjiltisini belə aydın, yəqin ki, yalnız Səbzəli dayının özü cəsirdirdi...

Yüz manat – iki dənə şax əllilik qoltuq cibində, almaq istədiyi ucuz televizorun xəyalı gözləri qabağında Səbzəli dayı yavaş-yavaş gedirdi.

Az getdi, üz getdi, sevindiyindən birdən başını qaldırdı. Qaldırdı ki, baxsıñ görüsün yuxarılarda nə var, nə yox?

Uca binaların zil qara siluetləri arasından parıltılı ulduzların əhatəsində süd yolunu gördü. Təəccüb elədi. Çünkü əlli ildən yuxarı idı ki, süd yolunu görməmişdi.

Dayanıb, əlleri cibində doyunca tamaşa elədi. Birdən Səbzəli dəyini ağlamaq tutdu. Ta ürəyi boşalanacaq ağladı...

İNCƏ DƏRƏSİNDE YAZ ÇAĞI

Reanimasiya briqadasının rəhbəri həyətdə, kölgəlikdə oturub dəsmalı ilə tərini silirdi. Kişi bərk tərləmişdi, elə bil hamamdan çıxmışdı: həm pörtməşdü, həm təngnəfəs olmuşdu. "Gör nələr çəkirlər, fağırlar. Balaca işdimi, ölü dirildəsən?" Sayalı arvad həyətin xəlvət yerində, taxta köşkə oxşayan tikilinin yanında dayanıb, kölgəlikdə stul üstə oturmuş kök həkimin dəsmalı ilə üzünü yellədiyinə tamaşa edirdi, özü də açıq-aşkar sezilən bir təlaşla: çünkü doğrudan balaca şey deyildi, kənd feldşeri Sayalı arvada demişdi ki, Salahovun maşında dərəyə aşmış baldızını "diriltməyə" gələn bu eynəkli, sifeti sac boyda, buxağı xamırsayağı ikiqat sallanıb qıpçırmızı qızarmış kişi Bakıda bütün ölü dirildənlərin on böyüyü idi. Gör Allah nələr eləyir, son canın! Salahov kimdi, onu bu kənddə, o biri kənddə, rayondan tutmuş Bakıya qədər tanımayan yoxdu. Heç balaca adam deyil. Amma baldızı nə təhər olub, gədənin birinin maşınına oturub, bulaq üstə yemək-içməyə getdikləri yerdə aşib düşüblər o zəhrimər dərənin dibinə – bunu kənddə kündə-bucaqda piçildaşa-piçildaşa danışındılar, çünkü Salahovun baldızıdır necə olsa – kimnən gedirmiş, o gədənin maşınına niyə oturubmuş – belə xəborləri zurna çalıb alomə yaymaq olmazdı. Allah özün saxla! Feldşerin başı batsın. Nə mal-qaraya yarayır, nə camaata. Nə yaxşı ağıllarına gəlib Bakıya zəng vurublar, bu kişini göndəriblər bura, yoxsa yazıq qız səhorə sağ çıxmazdı. Allah özü köməyi olsun onların, elə hamisinin, Salahovun, onun baldızının, Bakıdan gələn həkimin, hamisinin.

Sayalı arvad səhər ala-toranda əlində aftafa həyətə enəndə başı üzərində uğultu eşitmışdı, yuxarı baxanda görmüşdü ki, ləp kəlləçarxda bir vertolyot uçur. Qonum-qonşudan xəbər bilməşdi bəs

məsələ nə yerdədir: vertolyotnan gələn həkimləmiş. Üstəlik feldşer də demişdi ki, uşaq-muşağı, gədə-güdəyə baxan zarafat deyil, "ölü dirildənlər". Sayalı arvad həm qorxmuşdu – zarafat deyil, ölü diriltməyin özü elə əslinə baxsan bir növ şeytan əməlidir, Allaha o qədər də xoş getməz belə şeylər, həm də sevindi, ona görə ki, Salahovun baldızı cavanca qızdı, deyilənə görə gözəlliyinə, boy-buxununa söz ola bilməzdi! Allaha belə cavanın ölümü də xoş gedə bilməzdi: onsuz da bu dünya qurulandan bəri qara torpaq qədər cavan ömro qəsd eləyib ki! Bir də Sayalı arvad ona görə sevinmişdi ki, altı aydan bəri evdə böyrü üstə düşüb qalmış, bu başı batmış feldşerin ucbatından hali gündən-güne xarablaşan qoca kişisinin dərdinə bir əlac eləyən olsa ancaq Bakıdan gələn həkimlər olar. Tələm-tələsik əl-üzünü yuyub düz kəndin feldşerxanasına yollanmışdı ki, Bakıdan gələn həkimlərdən bəlkə iyənədən-zaddanala biler.

Feldşer də bayaqdan həyətin ortasında dayanıb kök həkimə baxırdı. Sayalı arvad görürdü ki, feldşer həkimin bircə himinə bənddi, o ölü desə ölöcək, qal desə qalacaq. Sayalı arvad nə həkimə yanaşmağa cürət edirdi, nə başı batmış feldşeri çağırmağa. Feldşer yenə ağ şalvarını geymişdi, yenə əynində zolaqlı yun köynək vardı. Şəhərdən bir adam gəldimi, raykomun, ispalkomun bir qonağı oldumu – feldşer əhd eləyibmiş kimi, həmişə ağ şalvar geyərdi, qoluna da nəlbəki boyda bir saat taxardı, dayanardı o adamların qulluğunda, gözləyərdi kim ona buyruq buyuracaq. Amma Sayalı arvadın kişisinə bir əlac tapamır. Camaata həbin birini bir manata satır, di gol ki, heç əlinin yüngüllüyü yoxdur. Heç olmasa indi bəri baxayıdı, Sayalı arvadı görəydi!.. Feldşer elə bil Sayalı arvadın ürəyindən keçənləri eşitdi, sola döndü, taxtaları çürüyüb dəlmə-deşik olmuş tikilinin yanında dayanmış Sayalı arvadı görəndo əvvəlcə bir qaşını dardı, sonra yavaşça başını buladı: bu o demək idi ki, ay arvad, buralarda nə gəzirson? Sayalı arvad him-cim elədi, qaşını-gözünü oynatdı, həkimə baxıb, onun yenə üzü feldşerxanaya sarı oturduğunu gördü, əlini uzadıb feldşeri yanına çağırıldı, hələ yavaşca: "A başı batmış, bəri gəlsən!" – dedi.

Feldşer də əvvəlcə həkimə baxdı, sonra qəddini düzəldib Sayalı arvada sarı yönəldi.

– Noldu, ə, diriltdimi? – Sayalı arvad soruşdu.

– Eləmi! – Feldşer bunu elə dedi, elə bil Salahovun baldızı doğrudan ölmüşdü və onu şəxsən özü diriltmişdi.

— Allah, sənə çox şükür!.. Başına dönüm, a Mahmud, dərdin alım sənin, ona de bizi bir hökumət iynəsi versin. Bəlkə artıq qalmış ola.
Feldşerin gözləri bərəldi.

— Nə iynə, ay arvad?

— Bizim kişiye vuraq, başına dönüm sənin.

— Aaaz, kiri! — Feldşer elə piçildədi, elə bil ağızında qumbara partladı.

— Ağrin mənə gəlsin, ay Mahmud, havayı ha istəmirik, ayindan-oyundan nə lazımdı hörmət eləyirik. Sən bircəciyini ondan al, qalanın-nan işin olmasın. — Sayalı arvad feldşerin üzünə elə yazıq-yazıq baxdı ki, kişi başını aşağı salmağa məcbur oldu.

— Vallah, ağbirçək arvadsan, əmbə heç danışdığını bilmirsən.

Bələcə dayanıb yeqin çox höcətləşəcəkdilər, amma ayılıb gördülər ki, hökim onların yanındadı. Haçan yerindən durmuşdu, haçan onlara yaxınlaşmışdı xəbərləri olmamışdı. Eynəyi altdan diqqətlə onlara baxıb gülümsünürdü. Feldşer dərhal geri çekildi, əlini cibindən çıxartdı. Sayalı arvad təlosik şalını düzəltdi, feldşerin kirpiklərini qırpa-qırpa mağmın-mağmın bir kəndə dayanıb susduğunu görəndə, özü başıla:

— Xoş golmisən, a bala, — deyə hökimə müraciət elədi. — Allah bizim ömrümüzdən kəsib sənin ömrüno calasın. Nə yaxşı özünü yetirdin deyirəm.

— Ana, olmuya qohumusan qızın?

— Yox, qadan alım, qohum deyəndə ki... elə kənd yerində hamının bir-birinə qohumluğu çatır. Bir də, elə bizim hamımızın canı yoldaş Salahova qurban olsun.

Həkim başını tərpətdi, sonra soruşdu:

— Bəs xeyir ola?

— Ağrin ürəyimə, bizim kişi keçən Novruzdan bəri azara düşüb. Sağ olsun Mahmidi, əlindən gəloni eləyir, amma bir çarə qılammır.

Həkim feldşerə baxdı:

— Nədi xəstəliyi?

— Blastoma... (xərçəng xəstəliyinin bir növü) qara ciyərində. — Feldşer özünü dardı.

— Neçə yaşı var?

— Yetmiş ötüb, ağrin ürəyimə. Amma bu azarı olmasaydı polad kimiyyidi. — Sayalı arvad cavab verdi. — Yaman ağrıları olur. Səhərcən yatamır. Başına dönüm, ay doxtur, o götirdiyin iynolərdən bircə-

ciyini ver, vuraq bizim kişiye, savabdı. Elə o da hökumət adamı, ömrünü dağda-daşda keçirib, kolxozi qurub, bandit tutub.

— Morfiy vurursuz? — Həkim feldşerdən soruşdu.

— Yazmaqdən, tələb eleməkdən yorulmuşam. Heç şey vermirlər bizi.

— Get mənim adımdan bizim qızlara de, bir-iki ampul götür. — Sonra Sayalı arvada sarı döndü. — İyne vurarlar, ağrıları yatar. Narahat olma, ana, hər şey düzələr.

Dedi və saqlaşmadan dönüb getdi. Sayalı arvadın elə bil dili ağızında qurumuşdu, haçandan-haçana özünə gəlib, əlini sinəsinə vurdu.

— Allah məni öldürsün, kişiye heç sağ ol da demədim. — Gözləri yaşırdı. — Başına dönüm, a Mahmud, bə indi neyləyək?

— Heç şey! Sən get evə, mən də iynələri götürüb gəlirəm.

Sayalı arvad gəldiyi yolu necə geri qayıtdı, necə kendin içindən keçib şoseyə çıxdı, səmtini kəsə salıb, necə evə gəlib çıxdı, xəbəri olmadı. Havalıydı, sevincəkdimi — özü də bilmirdi. Qaloşlu ayaqlarında qoribə bir yüngüllük vardı, daşı-kəsəyi də vecinə almırkı, elə gedirdi. Yolda, cığırda ona rast gələnlər Sayalı arvada təccübələ, heyrətlə baxdılar, ciyinlərini çəkdilər, amma bir şey anlamadılar. Hardan biləydi ki, arvadın qəlbini dolmuş ümidi onu belə dəyişdirib tanınmaz edən, qırışmış çöhrəsinə bütün dünyının təbəssümünü çökdüren. Bircə ürəyi yerində durmurdu, elə döyündü, elə döyünnürdü, deyirdin indicə ağızından çıxacaq. “Allah, özün saxla, Allah, özün saxla, məni salamat evə çatdır”.

Sağ-salamat evə gəlib çıxdı. Balaca pilləkənləri qalxıb, eyvanda qaloşlarını çıxardı və otağa girdi. Kişi yenə zarıydı. Sol böyrü üstə uzanıb, qolunu çarpayıdan sallamışdı. Sayalı arvad kişisinin forə boğazı kimi nazik biləyini görəndo lap kövrəldi, çarpayının yanında çömbəldi.

— Çerkəz, ay Çerkəz!

— Kar ha döyülmə, az, niyə bağırırsan? — Ərinin ötkəm, qalın səsini cəsiddən sevindi: kişinin bircə səsi dəyişməmişdi.

— Ayə, Bakıdan gələn doxturnan danışdım, dedi saqladacaq səni. O başı batmış Mahmida iynə verdi, Salahovun baldızına vurdugundan. Indicə gələcək Mahmud. Doxtur dedi iynəni vuran kimi kisin duracaq.

— Tanıdimı məni?

— Tanıdı da sözdümü? Adını çəkən kimi dedi incəli Çorkezi tanımayan varmı? — Dedi indiyətən Bakıda bilməyiblər yeqin, yoxsa

çoxdan göndərərilər məni bura... Ayə, ölü dirildirlər, sənin azarın nöni ki!..

Çerkəz daha heç nə soruşmadı. Sayalı arvad son vaxtlar, son vaxt-qəfil də susub danışmadığına adot clomışdı. Kişi elə bil ağrıları ona güc gələndə bili-bili ordan-burdan danışındı ki, bəlkə ağrını azdırı. O susanda, huşa gedib yarıyuxulu-yarıayıq olanda Sayalı arvad bardaş qurub çarpayının yanında palaz üstə otururdu, ərinin əlini övkələyirdi. Beləcə, saatlarla oturub, ərinin hənirtisini dinleyə-dinleyə olub keçnlərdən, uzaqlardan, yaxınlardan məzəli, qüssəli əhvalatları yadına salırdı, öz-özünə gülürdü, hərdən danışındı, amma bircə şeyi heç cür başa düşə bilmirdi ki, zəhrimar azar niyə bütün dünyani dolanıb gəlib onun kişisini tutub və bu nə azardır ki, Çerkəz rayon xəstəxanasından qayıdanan sonra feldşer əlini yelleyib Sayalı arvada demişdi: "Az, bu, Allahın zülmü!" Allahın zülmü elə bizə qalmışdı, a bala, a başı batmış! Kimə nə pislik eləmişik, kimin çörəyini əlindən almışq ki, Allah bir belə məxluqun içində elə gərək Çerkəzi görəydi? Bə niyə keçmiş ispalkom, Allah onu o dünyalıq eləsin, xalqa bir belə zülm elədi, dünyyanın min-min oyununu camaatin başına gətirdi, amma Allah ona zülm eləmədi?.. Feldşer bir əməlli feldşerdimi bu suallara cavab verəydi? İt yarasını qoturdan ayırammayandan nə umursan, ay rəhmətliyin qızı?.. Amma hərdən hardansa başqa bir səs ona deyirdi ki, ay Sayalı, bu dünyani çox çək-çeviro salma, elə Allahın zülmüdür ki, var! Səninki də buracanmış. Çünkü Sayalı arvad bircə şeyi lap apaydın bildi ki, Çerkəzdən sonra onu qara torpaq aparacaq: bu dünyada Sayalı arvadın bircə udumluq havası qalmışdı, o da kişisi idi.

Feldşer Mahmud gəldi. İçəri girən kimi yan-yörəsinə baxıb uca-
dan dedi:

— Aaaz, otaq niyə belə qaranlıqdı?

Sayalı arvadın yerinə mürgüdən ayılmış Çerkəz cavab verdi:

— İşiq olanda ağrılarım çoxalır, dərdin alım. Pəncərəyə pərdə çək-
mişik.

— Ayə, nə ağrı, a kişi! Sənə bir iynə gətirmişəm ki, vuran kimi olacaqsan on yeddi yaşında oğlan uşağı. Hələ qorxuram gedib Sayalı-nın üstünə günü gətirəsən.

Sayalı güldü, Çerkəz də. Sayalı:

— Sən, başına dönüm, onu sağalt, mən hər şeyə razı, — dedi.

Mahmud əlindəki balaca çantanı otağın təkcə pəncərəsi öündəki stolun üstünü qoydu, əllərini bir-birino sürtdü, çantanı açdı. Dördkünc dəmir qutudan bir dənə ampul götürüb pəncərənin yuxarı hissəsindən gələn işığa tutdu.

— Sən Öl, Ə, heç beləsini görməmişdim!

Sayalı arvad da yaxına gəldi, gözlərini qiyib şüşəyə baxdı.

— A Mahmud, — deyə piçilti ilə soruşdu, — Salahovun baldızına vuru-
landandı?

— Bə nədi!

Çerkəz söhbatə qarışdı.

— Mahmud, sən babanın goru, deyir qız lap yarımcənmiş, dirildib-
lər, onu, hay?

Mahmud geri döndü.

— Bə nədi, ayə! Başı bir tərəfdəydi, leşi bir tərəfdə. Yudu, dər-
manladı, tikdi yerinə.

Sayalı təlaşla soruşdu:

— Bə iynə?

— Əvvəl iynə vurdu, iynəsiz olarmı?

Sayalı əllerini yuxarı qaldırdı.

— Şükür verən gününə, ya Rəbbim!

Çerkəzin kefi lap durulmuşdu, elə bil Mahmud gələn dəqiqliyən ağrıları yoxa çıxdı. Keçdi zarafata:

— Mahmud, salahlı Sadixin ineyinə vurdugun iynədən olar birdən,
məni də halvalıq eləyər ha!

Mahmud güldü.

— Ayə, vallah, Qaçayın oğlunun toyundan sonra başım çattamaya
düşmüdü. Nə bilim hansı iynəni götürüb vurdum Allahın dilsiz-ağız-
sız heyvanına!

— Sadix düz bir ay, sən Öl, sənin sür-sümüyünü yuyub şeytanın
çənəsinə verdi... Ayə, deyir əvvəl gələndə istəmisən iynəni Sadixin
özünə vurasan, bu mən ölüm, düzdüm?

— Nə bilim, a kişi, səhər uşaq gəldi ki, tez özünü yetir Sadixgilə.
Heç əməlli başa düşəmmədim naxoş kimdi, Sadixdi, ya ineyi?.. Nə
yaxşı kişiyyə vurmamışam.

— Öldürordimi?

— Pah!.. Canın da alardı!

Çerkəz güldü, xırıltılı gülüşü elə bil sinəsində qaynadı.

– Məzən olsun, a Mahmid!

Mahmud Sayalı arvada sarı döndü:

– Leyəni gotir, əllərimi yuyum.

Çerkəz yaxşı eşitmədi.

– Nə dedi, az?

– Heç şey, əllərini yumaq istəyir.

Cixıb, tez leyən getirdi. Mahmudun əlinə su tökdü, Mahmud da əllərini yaxşıca sabunladı, bircə-bircə barmaqlarını yudu, Sayalı arvadın verdiyi təzə mələfo ilə qurulanib ehmalca ampulu sindirdi, əvvəlcədən qaynadıb hazırladığı iynəni doldurdu.

– Ya Allah! – deyib çarpayıya yanaşdı. Sayalı arvad özünü qabağa salıb ərinin köynəyinin qolunu qaldırdı. Çerkəz dedi:

– Az bəlkə ora vurmayaq?

Sayalı arvad Mahmudun üzünə baxdı. Mahmud başını tərpətdi.

– Qoluna vuracam, Çerkəz kişi. Bu iynəni yumşaq yero vurmaq olmaz.

Sayalı arvad da feldşerin sözünü qüvvət verdi:

– Salahovun baldızına vurduqları iynədi, qoluna vurmayıb bə hərəna vuracaq?

– Hə mən ölüm! – deyə Çerkəz sevincək dilləndi.

Bircə feldşer Mahmud ah çokdi, başını buladı. Çünkü feldşer Mahmud Çerkəz kişidən də, Sayalı arvaddan da yaxşı bilirdi ki, dünyanın bütün iynələrini, dava-dormanını bir yerə yığsan da, Allahın zülmü olan bu azara kömək eləməz.

Iynəni vurandan sonra Mahmud saatına baxdı. Qayıdır yavaş-yavaş, xüsusi səliqə-sahmanla iynəni qutunun içinə, qutunu da çantasına qoydu, bağlağı. Hiss olunurdu ki, nə üçünsə vaxtı uzadır. Birdən Sayalı arvadın heyret dolu səsini eşitdi:

– A Mahmid, kişi ağlayır!

Mahmud hövlnak dönüb özünü xəstənin üstünlər saldı. Çerkəz dedi:

– Söyündüyüm dən ağılayıram, a bala, a Mahmid. Deyən doğrudan ağrı canımdan çıxır.

Mahmud yenə saatına baxdı, heç beş dəqiqə keçməmişdi.

– Hələ bu harasıdı, – dedi, axşam gəlib birin də vurajam. Gecəni qəşəng yatacaqsan səhərə kimi.

Mahmud gedəndən sonra Çerkəz arvadından soruşdu:

– Az, deyən Mahmid qanıqara getdi?

Sayalı arvad:

– Yorğundu yəqin, – dedi. – Zarafatdımı, səhərdən o doxturnan ayaq üstədi... Çerkəz, dərdin alım, ağrin yatdırı?

– Gözümə işiq gəldi, ay arvad... Eşikdə qarmı yağır?

Sayalı arvad əlini əlinə vurdı.

– Bıy, ədə, başıma xeyir. İl in bu vədəsində qar nə gəzir, a kişi?

İncə dərəsinə yaz gəlib, dərdin alım sənin, yaz... – Yaxına gelib qalın yorğanı hamarladı, kişisinin böyrünü-başını basdırıldı.

– Arvad, bir çay içərdim.

– Şirin eləyimmi? – Sayalı arvad ərinin arıq sifətinə ümidi baxdı: neçə aydı şirni deyilən şeyi Çerkəz yaxın qoymurdu.

– Hə.

– Şükür!

Sayalı arvad otaqdan çıxmaga hazırlaşdı ki, gedib çay qoysun, Çerkəz onu saxladı.

– A Sayalı, deyirom o iynələrdən beş-onunu götürəydin gərək.

– Nə bilim, dedim çox istəsəm doxturun acığı tutar.

– Havayı verdimi, az?

– Bə nədi! – Sayalı arvadın üroyi sancdı: başa düşdü ki, nəyisə düz eleməyib, səhərdən gələn o eynəkli həkimlə gərək başqa cür danışdı, belə iynələr yəqin indi şah əlinə də düşmür. Başın batsın, a Sayalı!

– Az, orda nə qədər pulumuz qalıb?

– Yetmiş manat.

– İyirmisini saxla. Ollisini götür, apar o həkimə. Ya əvvəl Mahmudnan danış... yox, elə apar ver həkimin özünə. Deyirsən tanıldı dana moni? – Çerkəz düz arvadının gözlerinin içinə baxdı. Sayalı arvad bu baxışlara dözəmmədi, başını aşağı salıb, əri duyuq düşməsin deyə tələsik dilləndi:

– Bəs necə, a kişi! Dedi, elə Bakıda kimi dindirirsən incəli Çerkəzdən danışır... Məndən çoxlu salam söyle, dedi.

– Di durma onda!

Sayalı arvad stolun altındaki köhnə çamadanı açdı, içindəki mələfələrin, döşəkağılarının arasından pulları çıxardı, sayıb əlli manat götürdü: üç onluq, dörd də beşlik. Sonra dedi:

– Qoy əvvəl çay eləyim.

– Yox, yubanma, çayı qayıdanda qoyarsan.

Sayalı arvad ərinin səsinə bir də qapının astanasından döndü.

– A Sayalı!

– Hay?

– Səni çox əziyyətə salıram, halal elə monə.

Sayalı arvad heç nə demədi, bork-bork boğazından yapışib yuxarı qalxan hicqırığını boğdu.

...Sayalı arvad bu dəfə də yolunu kəsə saldı, kəndin içindən keçib çəmənliyə çıxdı, haçansa Qara dağdan uçub tökülmüş sal daşların arasındakı cığırı tapdı – buradan şose yolunun qıraqındakı feldşerxanaya ləp azca qalırdı. Elə bu vaxt başı üzərində səhərki uğultunu eşitdi. Başını yuxarı qaldırıb seyrək buludlardan aşağıda uçan səhərki vertolyotu gördü. Əgər Qara dağ yerindən qopub Sayalı arvadın üstünə gəlsoydi belə qorxmazdı: içi-içalatı, sümükləri birdən don tutub, onu qara qızdırımlılar kimi titrətməyə saldı. Əlini qoynuna salıb pulları çıxartdı. Vertolyotun yönəldiyi səmtə sarı qaçmağa başladı. Sayalı arvadın müsibətli səsi vertolyotun uğultusuna qarışdı:

– Əylə, başına dönüm, əylə, ay doxtur! İnceli Çerkəz ölüm ayağındadı. Başına dönüm, ay doxtur. O da hökumət adamıdı, kolxoz qurub, bandit tutub! Əylə!..

Sayalı arvad çox qaçıdı, amma vertolyota çata bilmədi. Üzüqöyli çəmənliyə yixildi. Xeyli keçəndən sonra circıramaların səsi aydın eşidilməyə başlayanda bildi ki, vertolyot çoxdan uçub gedib. Birtəhər qalxıb oturdu, dizlərini qucaqlayıb, başını da dizləri üstə qoydu. Bilmədi neyləsin, durub evəmi qayıtsın, ya feldşerxanaya gedib Mahmudu tapsın.

MÜNDƏRİCAT

Ön söz	4
--------------	---

ROMAN

Qotl günü	9
-----------------	---

HEKAYƏLƏR

Xəzri	191
Yaddan çıxmış sözlər	192
Gözler	193
Qartal	199
220 №-li otaq	201
Güllər	209
Saat işləyir	215
Simurq quşu	231
Qalaktika	243
Soyuq daş	255
Beşik	260
46-ci ilin oyunları	267
Foto-fantaziya	269
Astana	279
Bayati-Şiraz	293
İnce dərəsində yaz çağı	310

Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Emil Məmmədov</i>
Korrektorlar:	<i>Pərinaz Səmədova Ceyran Abbasova</i>

Yığılmağa verilmişdir 03.07.2004. Çapa imzalanmışdır 03.01.2005.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 20. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 1.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.